



## Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

[www.tqdk.qcv.az](http://www.tqdk.qcv.az) | [wap.tqdk.qov.az](http://wap.tqdk.qov.az) | [www.abiturient.az](http://www.abiturient.az) | [www.mekieb.edu.az](http://www.mekieb.edu.az) | [www.elachi.edu.az](http://www.elachi.edu.az)

a

QƏBUL İMTAHANLARININ MƏZMUNUNUN  
**İNKİŞAF DINAMİKASI**

# coğrafiya



9 789952 482300

№ 2012  
1313



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  
[www.tqdk.gov.az](http://www.tqdk.gov.az) | [wap.tqdk.gov.az](http://wap.tqdk.gov.az) | [www.abiturient.az](http://www.abiturient.az) | [www.mekteb.edu.az](http://www.mekteb.edu.az) | [www.elachi.edu.az](http://www.elachi.edu.az)

93842

94408

QƏBUL İMTAHANLARININ  
MƏZMUNUNUN  
**İNKIŞAF DİNAMİKASI**

# coğrafiya

Təhsil işçiləri, test tərtibçiləri, müəllimlər, abituriyentlər  
və yuxarı sinif şagirdləri üçün elmi-metodiki vəsait

Elmi-metodiki vəsait Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  
tərəfindən çapa tövsiyə edilmişdir

M.F.Axundov adına  
Azerbaijan Milli  
Kitabxanası

BAKİ - 2012

A. AIV

14 - 269281

## REDAKSİYA ŞURASI

M.M.Abbaszadə, N.Ə.Babayev, V.M.Bağirov, F.Ş.Bədəlbaylı, A.Q.Abiyev, Ə.T.Əmiraslanov,  
A.M.Məhərrəmov, M.C.Mərdanov, P.A.Nağıyev, A.M.Paşayev, M.M.Vəliyeva

## REDAKSİYA HEYƏTİ

R.H.Novruzov (baş redaktor əvəzi), İ.M.Allahverdiyev, A.H.Bağirov, G.M.Balacanova, A.H.Batiyeva,  
N.N.Bayramova, T.A.Bədəlov, M.Ə.Əkbərli, N.L.Əliyev, A.E.Həbibov, S.T.Həsənzadə, N.Z.Hüseynova,  
Ç.C.Xəlilov, X.Z.Kərimova, N.İ.Məmmədova, S.S.Mərdanov, Ç.İ.Rüstəmov,  
O.Y.Şelaginov, H.R.Zeynalov

Vəsait Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi materialları əsasında hazırlanmışdır.

### Layihənin rəhbəri:

M.M.Abbaszadə, TQDK-nun sədri, t.e.n.

### Elmi-metodiki məsləhətçilər:

T.A.Bədəlov, t.e.n., dos.

Ç.İ.Rüstəmov, TQDK-nun şöbə müdürü, f.r.e.n.

### Redaktorlar:

E.K.Əlizadə, AMEA-nun baş elmi işçisi, c.e.d

N.İ.Məmmədova, TQDK-nun şöbə müdürü, p.e.n.

### Layihə üzərində işləmişdir:

C.Z.Zəkeriyayev, Bakı Özəl Türk Liseyinin müəllimi

### Dil və üslub üzrə redaktorlar:

R.H.Novruzov, S.Ş.Nuriyev, A.S.Əhmədov

### Texniki redaktor:

M.Ə.Bədəlov

### Kompyuter və dizayn:

J.I.Cəfərov, C.H.Mir-Bəşirova

### Redaksiyanın ünvanı:

AZ1078, Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17

Telefon/Faks: (+99412) 440-30-09 (TQDK), (+99412) 441-52-20 (redaksiya)

Elektron poçt: abit@tqdk.gov.az

Web səhifə: www.abiturient.az

### © TQDK – «Abituriyent»

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi razılığı olmadan  
kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması,  
elektron və ya mexaniki üsulla surətinin çıxarılması **QADAĞANDIR!**

# ÖN SÖZ

Hər bir ölkənin davamlı inkişafı və müasirlaşması həmin ölkədə mövcud olan təhsil sisteminin keyfiyyət və intellektual potensialından asılıdır. Müasir qloballaşma və integrasiya prosesləri bu məsələni daha da aktuallaşdırılmış və onu dövlətlərin inkişafının prioritet istiqamətinə çevirmişdir. Bu gün Azərbaycan dövlətinin, şəxşən Prezident İlham Əliyev cənablarının diqqət və qayğısı ona yönəlmüşdür ki, ölkəmizdə təhsil və elm müasir inkişafımızın əsas amilinə çevrilsin, güclü bilik iqtisadiyyat formalasın, milli təhsil sistemimiz Avropa təhsil məkanına integrasiya olunaraq qloballaşmanın inkişaf meyillərini tənzidi-yaradıcı şəkildə mənimşəsin, dünyada mövcud olan qabaqcıl texnologiyalar Azərbaycana götürilsin. Azərbaycan özü də belə texnologiyaların yaradıcısı olsun. Dövlət rəhbərliyinin elmin, təhsilin inkişafına böyük önəm verməsinin nəticəsidir ki, hazırda ölkədə bu istiqamətdə 20-dən artıq dövlət programı həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin 2010-cu il "İnsan İnkişaf Hesabatı" ilə bağlı çıxışında qeyd etmişdir: "Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalasdırmaqdə və güclü iqtisadiyyat qurmaqdə oynadığı rol bu gün daha aktualdır. Bizim məqsədimiz elmi inkişafla milli inkişafın ümumi səviyyəsi arasında əlaqə yaratmaq və elm, ali təhsil və iqtisadiyyat arasında harmoniyani təmin etməkdir". Cənab Prezidentin bu fikirləri milli təhsilimizə, bütövlükdə isə ölkəmizin modernlaşması və dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çıxmasına hədəflənmiş konseptual baxışdır. Dövlət başçısı həmin hədəfə çatmağın aydın yollarını da göstərmişdir: "bilik iqtisadiyyatı, eləcə də yüksək təhsil və idarəetmə bacarığına malik insan kapitalının formalasdırılması və inkişaf etdirilməsi."

Dövrümüz yüksək texnologiyalar dövründür, bu texnologiyalara elmlə yiyələnmək olar, elm isə təhsildən başlanır. Deməli, dünyanın inkişaf tempi və tələbləri ilə ayaqlaşan mütəxəssislərin hazırlanması günün ən zəruri məsələsidir.

Ölkəmizin gələcək taleyi məhz bu gün gənclərimizə verilən bilik və bacarıqların keyfiyyətindən asılı olacaqdır. Ona görə də təmmütbəsil və ali təhsil mütəxəssislərində gənclərin hayatı bacarıqlarının müasir texnologiyaların inkişaf istiqamətlərinə uyğunlaşdırılmasını təmin edən elmi biliklərin, xüsusilə də dəqiq elmlərin tədrisindən daha çox diqqət yetirilməlidir. Ali təhsil mütəxəssislərinə məntiqi təfəkkürü dərhal güclü olan, müraciət qanuna uyğunluqları, proses və hadisələrin yaranma və inkişafını, bunlar arasında sabəb-nəticə əlaqələrini düzgün dərk edə bilən, mükəmməl nəzəri, praktik və tətbiq yönümlü biliklərə yiyələnməsi gənclər seçilməlidir. Elə gənclər ki, dərin biliklərə yiyələnməklə bərabər, informasiya cəmiyyətində yaşamağı, fəaliyyət göstərməyi bacarsınlar.

İnformasiya cəmiyyətində yaşamaq təkcə müasir texnologiyalardan istifadə etmək demək deyildir. Müasir gənclik bu texnologiyaları həm də strateji resurs kimi qəbul etməli, təhsildə əldə etdikləri nailiyyətlərlə bilik iqtisadiyyatını, geniş mənada iqtisadiyyatımızı daha da irəli aparmalıdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası dövlətimizin qarşıya qoyduğu bu vəzifələri rəhbər tutaraq, ali təhsil mütəxəssislərinə bilik və bacarıq cəhətdən daha layiqli abituriyentlərin seçilməsi işlərini yerinə yetirir. Bu seçimdə test imtahanı üsul, imtahanda istifadə olunan tapşırıqlar vasitə, qiymətləndirmə isə nəticədir. Deməli, TQDK-nin bir dövlət qurumu olaraq missiyası müasir texnologiyaları qəbul prosesinə tətbiq etməklə təhsilin bir pilləsindən digərinə keçid zamanı

təhsil alanlarının bilik nailiyyətlərini qiymətləndirməkdən ibarətdir.

Bilik səviyyəsinin qiymətləndirilməsi zamanı ölçmə və yoxlama parametrləri mövcud təhsil standartlarının parametrlərinə əsaslanır və huna uyğun olaraq tərtib olunan test tapşırıqları abituriyentin imtahan fənlərindən mövzular, bölmələr və ya bütöv kurs üzrə bilik və bacarıq səviyyəsini müəyyən etməyə hesablanır. Abituriyentin imtahanda göstərdiyi bilik və bacarıq səviyyəsi isə qiymətləndirmə standartları ilə müqayisə olunaraq müəyyənləşdirilir.

TQDK biliyin qiymətləndirilməsinin dünya standartlarına uyğunlaşdırılması üçün istər imtahan texnologiyalarının, istərsə də qiymətləndirmə vasitəsi olan test tapşırıqlarının seçim qabiliyyətinin yüksəldilməsi istiqamətində sistemli araşdırımlar aparır. Bu məqsədla hər il ayrı-ayrı fənlər üzrə imtahan nəticələri təhlil edilir, imtahanda istifadə olunmuş test tapşırıqlarının tədris programı və dərsliklərə uyğunluğu yoxlanılır, onlar məzmun, mürakkablıq dərəcəsi və qabiliyyət göstəriciləri baxımından araşdırılır və müzakirə olunur.

İmtahan fənləri üzrə ayrı-ayrı illarda aparılmış təhliləndən fərqli olaraq bu vəsaitdə təqdim olunan araşdırımlar test tapşırıqlarının 1992-ci ildən 2012-ci ilə qədər keçdiyi 20 illik inkişaf dinamikasını əks etdirir.

Təhlillər Azərbaycanda testologyanın inkişaf tarixinə həsr edilmişdir. Məsələlərə tarixi-müqayisəli aspektlər yanaşılmışdır. Təhlillər test tapşırıqlarının keyfiyyət dinamikasını izləməyə, eləcə də qiymətləndirmənin ayrı-ayrı aspektləri haqqında məlumatları nəzərdən keçirməyə, tapşırıqların effektivlik dərəcəsinin artırılması, mövcud olan qüsür və uygunsuzluqların aşkar edililər aradan qaldırılması yollarını aramağa imkan verir.

Təhlillər göstərir ki, 1992-1994-cü illərdə həm imtahanlarında abituriyentlərin program və dərsliklər üzrə mənimşədikləri bilik və bacarıqları üzə çıxarmaq üçün təklif edilmiş test tapşırıqları tam korrekt olmamışdır. Test tapşırıqları tərtib

edilərkən etibarlılıq, validlik, obyektivlik və sistemlilik kimi zəruri prinsiplərə əməl edilməmiş, bölmələr üzrə paylanmadada nisbət gözlənilməmiş, əksər hallarda test tapşırıqları eyni bir bölməyə və ya mövzuya aid olmuş, əsasən də, əzberçilik tələb edən faktoloji suallardan ibarət olmuşdur. Test tapşırıqlarının mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə paylanması da sistemizlilik hallarına yol verilmişdir. Hətta bəzi hallarda dərsliklərdə öz əksini tapmayan mövzulara da müraciət olunmuşdur. Diqqəti cəlb edən xarakterik cəhətlərdən biri də budur ki, ilk illərdə test tapşırıqları forma etibarı ilə standart yazılış şəklində verilmiş, izahat tipi, proses və hadisələrin, onlar arasında səbəb-nəticə əlaqələrinin dərkəna yönəlmis, mənətiq düşüncə tələb edən tapşırıqlardan istifadə edilməmişdir. Təbii ki, bu cür tapşırıqlar abituriyentlərin bilik və bacanqlarını hərtərəfli şəkildə yoxlamaq və qiymətləndirmək üçün ideal olmuş vasitəsi ola bilmezdı. Əlbəttə, burada obyektiv səbəblər də vardi. Bu da o zaman respublikamızda test imtahanlarının ilk dəfə aparılması və keçmiş sovetlər ölkəsində belə bir təcrübənin olmaması ilə bağlı idi.

Məlumdur ki, yeni sistəmdə imtahanın məzmununun özəyini test tapşırıqları təşkil edir. Bunlar isə öz keyfiyyətinə görə elmdə qəbul olunmuş müəyyən standartlara və prinsiplərə cavab verməli, testləşdirmə işi bütövlükdə elmi əsaslarla səykənməli və bu vəzifəni həyata keçirmək üçün ölkədə peşəkar test tərtibçiləri və ekspertlər qrupu olmalıdır. Odur ki, bu məsələləri köklü şəkildə, kompleks qaydada həll etmək üçün 1994-cü ildə TQDK nəzdində bütün imtahan fənləri üzrə elmi-metodiki seminarlar təşkil edildi. Seminarların işinə Milli Elmlər Akademiyası, ali təhsil mütəxəssisləri və ümumtəhsil məktəblərinin yüksək ixtisaslı mütəxəssisləri cəlb edildi. Məhz bu seminarlarda aparılan diskussiya və müzakirələr, fikir və təcrübə mübadiləsi gedisində testləşdirmənin məqsədləri müəyyənləşdirildi, qəbul imtahanlarına daxil olan hər bir fənn üzrə abituriyentlərdən tələb olunan nəzəri bilik və bacarıqların minimum standartları işlənilər

hazırlandı. Bu seminarlar təhsilin bir pilləsi (ümumtəhsil) ilə digər pilləsi (ali təhsil) arasında bir növ körpü rolunu oynamaya başladı. Həmin il seminarların daha səriştəli, daha təcrübəli üzvləri arasından müvafiq fənlər üzrə ekspert şuraları yaradıldı. Qəbul imtahanlarının məzmununa dair elmi-metodiki tələblər işlənib hazırlanırdı. Testlərin tərtibi və ekspertizasının prinsipləri, meyarları müəyyənləşdirildi. Eyni zamanda testlər bankı təşkil edildi, onun işi və idarə olunması avtomatlaşdırıldı. Artıq ekspert şuraları daxil olan testlər formalasdırılmış tələb və meyarlar əsasında ekspertizadan keçirib banka qəbul edirdilər. Bunlar və eləcə də görülən digər zəruri elmi və təşkilati tədbirlər testləşdirmə işinin elmi əsaslar üzərində qurulmasına və inkişafına əlverişli zəmin yaratdı.

İlk illərdən fərqli olaraq 1995-ci ildən etibarən testlərin tərtibində forma və məzmunca yeniliyə doğru meyilli müşahidə olunmağa başlandı. Bu yenilik sonrası illərdə davam etdirilərək bütövlükdə test sisteminə, imtahan texnologiyalarına müsbət keyfiyyət dəyişikliyi gətirdi.

TQDK 2001-ci ildə bütün imtahan fənləri üzrə testlər bankını, onun həm aqıq (istifadə olunmuş), həm də qapalı (istifadə olunmamış) hissəsinin tam şəkildə çap edib təhsil ictimaiyyətinin istifadəsinə verdi. Qeyd edim ki, həmin dövü üçün testlər bankı artıq təkmil bir səviyyədə idi. Burada hər bir fənn üzrə həm sualların sayı, həm də onların tematiki və tipoloji baxımdan əhatəliliyi kifayət qədər artıb zənginləşmişdi. Bankda hər bir fənn üzrə orta hesabla 5 mindən çox test tapşırığı var idi. Əvvəlki illərdə burada ayrı-ayrı fənlər üzrə sualların sayı limitdən az olduğuna görə onun nəşri mümkün deyildi. 2001-ci ildə isə bankda hər bir fənn üzrə sualların kəmiyyəti və keyfiyyət göstəricilərinin program tələblərini ödəyə bilən ölçüdən yüksək olması onun nəşrinə imkan yaratdı.

Əlbəttə, biz test bankını açmadan əvvəl bu tədbirlə bağlı yerli və xarici mütəxəssislərin rəylərini öyrənmiş, bu addımlın bütün mümkün

müsbat və mənfi tərəflərini araşdırmışdıq. Nəzərə almışdı ki, bir tərəfdən, 10 ilə yaxın bir vaxt ərzində formalasdırılan və tərkibində hər bir fənn üzrə minlərlə test tapşırığını birləşdirən bankın - sözün həqiqi mənasında unikal bir sərvətin birdən-bira və bütövlükdə açılması sifir pragmatik müləhizələr nöqtəyi-nəzərində təşkilatın maraqlarına uyğun deyil, digər tərəfdən isə testlər bankından istifadə zamanı əzberçilik meyilləri özünü göstərə bilər. Bununla belə, biz nəyin namına nəyə getdiyimizi yaxşı dərk edirdik. Biz məhz təhsil alanlarının və təhsil verənlərin köklü maraqlarını, bütövlükdə təhsilimizin strateji hədəflərini üstün tutaraq bankın açılmasına qərar verdik.

Bəs testlər bankının nəşrinin müsbət nəticələri nədən ibarət oldu?

**Birinci**, test bankının nəşri ilə ölkədə test tərtibi işi üçün geniş yaradıcılıq imkanları yarandı, region müəllimləri də daxil olmaqla test tərtibi ilə məşğul olan mütəxəssislərin sayı xeyli artı. Test bankı özündə həm də test tərtibinin tələbəri, prinsipləri, metodikası, modelləri, standartları və quruluş variantları haqqında təcrübəni ehtiva etdiyinə görə, o, bu sahəyə maraqlıstananlar üçün dəyərlər ömrək mənbəyi oldu.

**İkinci**, fənn müəllimləri və metodistlər bank testlərindən təlim prosesində metodiki vasitə kimi istifadə etmək imkanı qazandılar. Onlar üçün bank ümumtəhsil məktəblərinin də test sisteminə üz tutduğu bir dövrə testləşdirmənin üsul və vasitələrini təlim prosesine düzgün tətbiq etməkdə yardımçı oldu.

**Üçüncüsü**, şagirdlər və abituriyentlər ilk növbədə öyrəndikləri bilikləri bank testləri vasitəsi ilə yoxlamaq, sistemləşdirmək, möhkəməndirmək və tətbiq etmək imkanı əldə etdilər. Bank testləri üzərində iş abituriyentlərin imtahanına həm də psixoloji hazırlığında əhəmiyyətli rol oynadı, onlarda testlərlə işləmek vərdişlərinin formalasmasına kömək etdi.

**Dördüncüsü**, nəşr olunmuş test bankı müəllimlərin öz peşə hazırlığını yoxlamasında, öz

üzərlərində işləməsində və özlərinə tələbkarlığın artmasında əhəmiyyətli rol oynadı.

**Beşinciisi**, metodistlərin və fənn müəllimlərinin çap olunmuş testlər bankı haqqında əsaslı rəy və təklifləri TQDK-nin fənlər üzrə elmi-metodiki seminarlarına və ekspert qruplarına test bankını daha da təkmilləşdirməkdə və zənginləşdirməkdə yardımçı oldu.

**Altıncısı**, test bankının nəşri tələbə qəbulunda demokratikliyin, şəffaflığın və aşkarlığın daha da genişləndirilməsi istiqamətində atılmış növbəti mühüm addım oldu.

Ümumiyyətə, TQDK həmişə imtahanların məzmununun açıq olması, onun heç kəsə "sirr" qalmaması üçün, şagirdlərin qəbulu psixoloji, müəllimlərin isə metodiki cəhətdən hazırlıqlı olmasından üçün məqsədyönlü tədbirlər həyata keçirir. Fənlər üzrə qəbul programları, model testlər, sinəq imtahanları, məktəblilər üçün siniflər üzrə test topluları, bunların elektron versiyaları, dərs vəsaitləri, qəbul imtahanının sonundan abituriyentlərə əz sual kitabçalarını götürməyə imkan verilməsi – bütün bunlar qəbul kampaniyalarında şəffaflığın təmin olunmasına, ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına xidmət edir.

Hər il kütüvə imtahanlar keçirildikdən sonra abituriyentlərin imtahan suallarına cavab göstəricilərinin əvvəlcə statistik təhlili, sonra isə fənlər üzrə metodiki təhlili aparılır. Bunların da əsasında seçim meyarları bir daha dəqiqləşdirilir, program materialları və dərsliklərin müzakirəsi keçirilir, tələblərin standartlarında zərurətdən doğan düzəlişlər aparılır, imtahana hazırlığın optimal yollarına dair tövsiyələr, fənn programlarının çətin mövzularına dair mütəxəssis şərhəri, model testlər hazırlanıb şagird və müəllimlərin istifadəsinə verilir.

TQDK daim biliyin qiymətləndirilməsinin ən optimal yollarını arayib-axtarır, imtahan prosesinin səmərəliliyini artırmaq üçün ictimaiyyət arasında maarifləndirmə işləri aparır, abituriyent və müəllimlərə elmi-metodiki kömək istiqamətində sistemli tədbirlər həyata keçirir. 1995-ci ildən fəaliyyətə başlayan "Abituriyent"

jurnalı bu sahədə Komissiya ilə ictimaiyyət arasında əlaqələrdə əvəzsiz rol oynayır. Jurnalın hər sayında testləşdirmə ilə bağlı elmi-metodiki yazılar, qəbul imtahanlarının nəticələrinə əsasən çətin cavablandırılan, imtina faizi yüksək olan test tapşırıqları haqqında mütəxəssis şərhəri verilir, abituriyent və müəllimlər üçün çoxçəsidi metodiki vəsaitlər hazırlanır. Bunlar isə abituriyentlərin hazırlıq səviyyələrinin yüksəlməsində əhəmiyyətli rol oynayır.

Təhlillor göstərir ki, əgər test üsulunun tətbiq edildiyi ilk illərdə test tapşırıqlarında faktoloji biliklərə əsaslanan tədris materialları əsas yer tuturdusa, son illər qəbul imtahanlarında test bloklarında deklarativ biliklərlə yanaşı, biliklərin tətbiqinə, hadisə və proseslərin dərkinə yönəlmış, mənqıti düşüncəyə əsaslanan, səbəb-nəticə əlaqələri əsasında qurulan ümumiləşdirmə, mövzulararası əlaqə, sxem, cədvəl, şəkil, xəritə tipli tapşırıqlar da yer almışdır. Nəticədə test tapşırıqlarının keyfiyyət göstəriciləri yüksəldiyi kimi, tələbə heyatına qəbul olunan abituriyentlərin real bilik səviyyələri də artır. Onu da xatırladaq ki, əgər 2010-cu ildə kimi qəbul imtahanlarında ancaq ənənəvi test modellərindən istifadə olunurdusa, 2011-ci ildə bütün ixtisas qruplarında belə testlər yanaşı, ilk dəfə riyaziyyat fənnindən açıq tipli test tapşırıqlarından da istifadə edilib. 2012-ci ildən isə bütün ixtisas qruplarında iki fəndən açıq tipli test tapşırıqlarından istifadə olunub.

Şagird və abituriyentlərin açıq tipli test modelləri haqqında təsəvvürlərini dəha da genişləndirmək və belə tapşırıqlarla işləmək vərdişlərini inkişaf etdirmək üçün fənlər üzrə nümunələr həm keçən il, həm də bu il "Abituriyent" jurnalında dərc edilib, həmçinin sinəq imtahanlarında yoxlamadan keçirilib. Fənlər üzrə açıq tipli test tapşırıqları siniflər üçün test toplularına da daxil edilib.

Sizə təqdim etdiyimiz bu vəsait TQDK-nın 1992-2012-ci illərdə testologiya sahəsindəki fəaliyyətinə həsr edilmişdir. Vəsait müəllimlər, test tətbiçiləri, ekspertlər, şagirdlər,

abituriyentlər, təhsil müəssisələri və qurumları üçün nəzərdə tutulmuşdur.

Düşünürük ki, vəsait geniş pedagoji ictimaiyyət üçün Azərbaycan testologiyasının tarixi və test üsulu ilə imtahan texnologiyalarının ölçü və meyarları ilə tanışlıq baxımından dəyəri mənba olacaqdır. Burada verilən məlumatlar tədris proqramlarının təkmilləşdirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi işində təhsil işçilərinə yardımçı olacaqdır. İnanıraq ki, müəllimlər vəsait vasitəsilə test tapşırıqlarının ölçmə və qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra tədris prosesində qabaqcıl təlim üsullarına (interaktiv, konstruktiv və s.), xüsusi isə nəzəri biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarına daha geniş yer verəcəklər.

Vəsait test tətbiçilərinə abituriyentlərin real bilik və bacarıqlarına uyğun test tapşırıqları hazırlanmaqdə və test tapşırıqlarının tətbiqinə elmi, metodiki cəhətdən daha peşəkarlıqla yanaşmaqdə kömək edəcəkdir.

Ekspertlər vəsaitdə verilən təhlil və şəhərlər vasitəsilə TQDK-nın fənlər üzrə test topluları və digər vəsaitlərindəki test tapşırıqlarının inkişaf dinamikasını izləyə biləcəklər.

Vəsaitdəki məlumatlar bir çox cəhətdən qəbul imtahanlarına hazırlaşan yuxarı sinif şagirdləri üçün də faydalı olacaqdır. Onlar bu vəsaitlə tanış olaraq, müxtəlif məzmunlu test nümunələrinin ötən illərin abituriyentləri tərəfindən necə cavablandırıldığını, hansı mövzuların sadə, hansı mövzuların mürəkkəb olduğunu analiz edəcək, zəif cavablandırılan və ya cavab verməkdən imtina edilən test tapşırıqları ilə bağlı mövzuları dərinlənən öyrənməyə çalışacaqlar.

TQDK-nın apardığı elmi-metodiki təhlillər valideynlərin maraqları ilə üst-üstə düşdüründən vəsait onlar üçün də əhəmiyyətli olacaqdır. Əksər ailələrdə bir neçə uşağın təhsil aldığı nəzərə alsaq, valideynlər bu kitablardan istifadə etməklə öz övladlarının təhsilinə, dərslərə hazırlığına nəzarət etmək imkanına malik olacaqlar.

Nəhayət, vəsaitin ən əhəmiyyətli cəhətlərindən birini xüsusi qeyd etmək istəyirik. Burada 1992-ci

ildən 2012-ci ilə kimi qəbul imtahanlarında bütün fənlər üzrə istifadə olunmuş test tapşırıqlarının toplusu verilmişdir. Əlbəttə, bu illər ərzində tətbiq və təklif edilən test tapşırıqlarının təkcə sayı deyil, həm də elmi-metodiki səviyyəsi, tematik və tipoloji rəngarəngliyi yüksəlmış, onlar çoxşəcimli test tapşırıqlarından açıq tipli test tapşırıqlarına doğru yeniləşmə və zənginləşmə yolu keçmişdir. İnanıraq ki, təqdim olunan testlər toplusu yuxarı sinif şagirdləri və abituriyentlərə öz biliklərini yoxlamağa, testlərlə işləmək vərdişlərinə yiyələnməyə, test tapşırıqlarının müxtəlif variant və modelləri ilə tanış olmağa, bütövlükdə program materiallarını dərindən mənimməsəməyə yaxından kömək edəcəkdir. Müəllimlər isə açıq test bankı kimi təqdim etdiyimiz bu topludan təlim prosesində program materiallarının mənimmənilmə səviyyəsinin yoxlanılması, şagirdlərin keçilən mövzular üzrə biliklərinin möhkəmləndirilməsi, eləcə də onlarda testlərlə işləmək vərdişlərinin formalasdırılması üçün istifadə edəcəklər.

**Məleykə Abbaszadə**

**Tələbə Qəbulu üzrə Dövlət  
Komissiyasının sədri**

# 1992-2012-ci illərdə ixtisas qrupları, imtahan fənləri və test bloklarında edilmiş struktur dəyişiklikləri

1992-2012-ci illərin qəbul imtahanlarının məzmununa aid materialların statistik göstəriciləri təsdiq edir ki, bu dövrda istər ixtisas qrupları istər imtahan fənləri, istərsə də test bloklarının strukturunda ilballı dəyişikliklər edilmiş, onların daha optimal və təkmil səviyyəyə çatdırılmasına səy göstərilmişdir. Aşağıda bu dəyişikliklərin dinamikasını əks etdirən material təqdim olunur.

Respublikamızın ali təhsil müəssisələrinə tələbə qəbulunun ilk dəfə test üsulu ilə aparıldığı 1992-ci ildə qəbul imtahanları üç ixtisas qrupu üzrə keçirilmişdir. Bütün qruplar üçün təqdim edilən test tapşırıqları vahid sual kitabçasında toplanmışdır. Abituriyentlərə 130 test tapşırığı təqdim olunmuşdur.

Sual kitabçaları iki dildə və iki (*A* və *B*) variantda hazırlanmışdır. *A* və *B* variantları 1 orijinal variantdan tapşırıqların yerini dəyişdirməkla alınmışdır.

İmtahan fənləri üzrə test tapşırıqlarının sayı və sırası aşağıdakı kimi olmuşdur:

1. Ana dili və ədəbiyyat – 45 sual (№№ 1 – 45)
2. Riyaziyyat – 35 sual (№№ 1 – 35)

## 3. Təbiət fənləri:

Fizika – 20 sual (№№ 1 – 20)

Kimya – 15 sual (№№ 21 – 35)

Biologiya – 15 sual (№№ 36 – 50)

## 4. Sosial bilimlər:

Tarix – 30 sual (№№ 1 – 30)

Coğrafiya – 20 sual (№№ 31 – 50)

## 5. Xarici dillər

İngilis dili – 35 sual (№№ 1 – 35)

Alman dili – 35 sual (№№ 1 – 35)

Fransız dili – 35 sual (№№ 1 – 35)

## Ixtisas qrupları üzrə imtahan fənləri belə müyyən edilmişdir:

- I ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat və təbiət fənləri
- II ixtisas qrupu – Ana dili və ədəbiyyat, riyaziyyat və sosial bilimlər
- III ixtisas qrupu – Ana dili və ədəbiyyat, sosial bilimlər və xarici dil

## 1993-cü ildə qəbul imtahanı üç ixtisas qrupu üzrə aparılmışdır.

Bütün qruplar üçün imtahan fənləri vahid sual kitabçasında toplanmışdır.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində fərqli sual kitabçaları əsasında keçirilmişdir.

Sual kitabçaları iki dildə və iki (*A* və *B*) variantda tərtib olunmuşdur. Hər variant üzrə tapşırıqların ümumi sayı 130 olmuşdur.

Bundan əlavə, Azərbaycan bölməsi üçün şərqi dilləri üzrə 2 ədəd əlavə sual kitabçası tərtib olunmuşdur.

Variantlar orijinal olmuş, yəni bir variantda olan tapşırıqlar digər variantda təkrar edilməmişdir.

## İmtahan fənləri üzrə test tapşırıqlarının sayı və sırası aşağıdakı kimi olmuşdur:

1. Ana dili və ədəbiyyat – 45 sual (№№ 1 – 45)
2. Riyaziyyat – 35 sual (№№ 1 – 35)

## 3. Təbiət fənləri:

Fizika – 20 sual (№№ 1 – 20)

Kimya – 15 sual (№№ 21 – 35)

Biologiya – 15 sual (№№ 36 – 50)

## 4. Sosial bilimlər:

Tarix – 30 sual (№№ 1 – 30)

Coğrafiya – 20 sual (№№ 31 – 50)

## 5. Xarici dillər

İngilis dili – 35 sual (№№ 1 – 35)

Alman dili – 35 sual (№№ 1 – 35)

Fransız dili – 35 sual (№№ 1 – 35)

## İxtisas qrupları üzrə imtahan fənlərinin çeşidi əvvəlki illərdə olduğu kimi qalmışdır:

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat və təbiət fənləri

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat və sosial bilimlər

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat, sosial bilimlər və xarici dil

## 1995-ci ildə imtahanlar səkkiz ixtisas qrupu üzrə keçirilmişdir.

Hər qrup üçün imtahan testləri ayrıca sual kitabçasında toplanmışdır.

İmtahanlar I, III, VI və VII ixtisas qrupları üçün iyulun 29-da, II, IV, V və VIII ixtisas qrupları üçün isə iyulun 30-da Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda aparılmışdır.

İmtahanların keçirilməsi üçün 4 ədəd əsas və Azərbaycan bölməsi üçün Şərqi dilləri üzrə 2 ədəd sləvə sual kitabçası tərtib olunmuşdur.

Sual kitabçaları iki dildə və iki variantda (*A* və *B*) tərtib olunmuşdur. Variantlar orijinal olmuş, yəni əvvəlki ildə olduğu kimi, bir variantda olan tapşırıqlar digər variantda təkrar edilməmişdir.

## İmtahan fənləri üzrə test tapşırıqlarının sayı və sırası aşağıdakı kimi olmuşdur:

1. Ana dili və ədəbiyyat – 45 sual (№№ 1 – 45)

2. Riyaziyyat – 35 sual (№№ 1 – 35)

## 3. Təbiət fənləri:

Fizika – 20 sual (№№ 1 – 20)

Kimya – 15 sual (№№ 21 – 35)

Biologiya – 15 sual (№№ 36 – 50)

## 4. Sosial bilimlər:

Tarix – 30 sual (№№ 1 – 30)

Coğrafiya – 20 sual (№№ 31 – 50)

Qabiliyət imtahanı tələb edən ixtisas qrupları üçün (VI, VII və VIII qruplar) imtahan fənlərinin bəziləri üzrə test tapşırıqları həmin gün imtahan verən digər qrupların uyğun imtahan fənlərindən (fənn daxilində tapşırıqların və cavab variantlarının yerlərini dəyişdirilməklə) götürülmüşdür.

Abituriyentlərə I, II, III, IV və V qruplarda hər fənn üzrə 30 tapşırıq olmaqla 120, VI, VII və VIII qruplarda isə hər fənn üzrə 30 tapşırıq olmaqla 60

tapşırıq təqdim olunmuşdur. Hər bir fənn üzrə tapşırıqlar 1-dən 30-a kimi nömrələnmişdir.

**Ixtisas qrupları üzrə imtahan fənləri aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil

**VI ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat

**VII ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix

**VIII ixtisas qrupu** – Ana dili və ədəbiyyat, biologiya

**1996-ci ildə də ali məktəblərə qəbul imtahanı səkkiz ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar II, IV, V, VII və VIII ixtisas qrupları üçün avqustun 4-də, I, III və VI ixtisas qrupları üçün isə avqustun 11-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 36 adda sual kitabçası tərtib olunmuşdur.

Sual kitabçaları iki dildə və hər biri orijinal olmaqla iki (*A* və *B*) variantda tərtib edilmişdir.

I və VI, II və V ixtisas qrupları üçün test tapşırıqları, müvafiq olaraq, bir kitabçada verilmişdir.

Qərb və şərq dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda təqdim edilmişdir.

Qabiliyyət imtahani tələb edən ixtisas qrupları üzrə (VII və VIII qruplar) imtahan fənlərinin bəziləri həmin gün imtahan verən digər qrupların uyğun imtahan fənlərindən (fənn daxilində tapşırıqların yeri və cavab distraktorlarının yeri dəyişdirilməklə) tərtib olunmuşdur.

Abituriyentlərə I, II, III, IV və V qruplarda hər fənn üzrə 30 tapşırıq olmaqla 120, VI, VII və VIII qruplarda isə hər fənn üzrə 30 tapşırıq olmaqla 60 tapşırıq təqdim olunmuşdur. Hər bir fənn üzrə tapşırıqlar 1-dən 30-a kimi nömrələnmişdir.

**Ixtisas qrupları üzrə imtahan fənləri aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil (II qrupun sual kitabçasında)

**VI ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat (I qrupun sual kitabçasında)

**VII ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix (II qrupun sual kitabçasında)

**VIII ixtisas qrupu** – Ana dili və ədəbiyyat, biologiya (IV qrupun sual kitabçasında)

**1997-ci ildə qəbul imtahanları səkkiz ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar I, III və VI ixtisas qrupları üçün iyulun 18-də, II, IV, V, VII və VIII ixtisas qrupları üçün isə iyulun 26-da Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanlar üçün cəmi 56 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

I və VI; II, V və VII; IV və VIII ixtisas qrupları üçün test tapşırıqları, müvafiq olaraq, bir kitabçada yerləşdirilmişdir.

Qərb və şərq dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda təqdim edilmişdir.

Abituriyentlərə I, II, III, IV və V qruplarda hər fənn üzrə 30 tapşırıq olmaqla 120, VI, VII və VIII

gruplarda isə hər fənn üzrə 30 tapşırıq olmaqla 60 tapşırıq təqdim olunmuşdur. Hər bir fənn üzrə tapşırıqlar 1-dən 30-a kimi nömrələnmişdir.

**Ixtisas qrupları üzrə imtahan fənləri aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil (II qrupun sual kitabçasında)

**VI ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat (I qrupun sual kitabçasında)

**VII ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix (II qrupun sual kitabçasında)

**VIII ixtisas qrupu** – Ana dili və ədəbiyyat, biologiya (IV qrupun sual kitabçasında)

**1998-ci ildə qəbul imtahanları səkkiz ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar I, III və VI ixtisas qrupları üçün iyulun 18-də, II, IV, V, VII və VIII ixtisas qrupları üçün isə iyulun 26-da Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanlar üçün cəmi 56 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

I və VI; II, V və VII; IV və VIII ixtisas qrupları üçün test tapşırıqları, müvafiq olaraq, bir kitabçada yerləşdirilmişdir.

Qərb və şərq dilləri ayrıca kitabçalarda təqdim edilmişdir.

Abituriyentlərə I, II, III, IV və V qruplarda hər fənn üzrə 30 tapşırıq olmaqla 120, VI, VII və VIII

gruplarda isə hər fənn üzrə 30 tapşırıq olmaqla 60 tapşırıq təqdim olunmuşdur. Hər bir fənn üzrə tapşırıqlar 1-dən 30-a kimi nömrələnmişdir.

**Ixtisas qrupları üzrə imtahan fənləri aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil (II qrupun sual kitabçasında)

**VI ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat (I qrupun sual kitabçasında)

**VII ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix (II qrupun sual kitabçasında)

**VIII ixtisas qrupu** – Ana dili və ədəbiyyat, biologiya (IV qrupun sual kitabçasında)

**1999-cu ildə də imtahanlar əvvəlki ilə olduğu kimi səkkiz ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar I, III və VI ixtisas qrupları üçün iyulun 18-də, III ixtisas qrupu üçün iyulun 24-də və II, V, VI, VII və VIII ixtisas qrupları üçün iyulun 27-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 56 adda sual kitabçası hazırlanmışdır. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

VI, VII və VIII ixtisas qrupları üçün test tapşırıqları eyni kitabçada yerləşdirilmişdir. I və IV; II və V; VI, VII və VIII ixtisas qrupları üzrə sual kitabçalarında bəzi tapşırıqlar yeri və distraktorları dəyişdirilməklə təkrarlanır.

Qərb və şərqi dilləri üzrə tapşırıqlar ayrıca kitabçalarda təqdim edilmişdir.

Abituriyentlər I, II, III, IV və V qruplarda hər fənn üzrə 30 tapşırıq olmaqla 120, VI, VII və VIII qruplarda isə hər fənn üzrə 30 tapşırıq olmaqla 60 tapşırıq təqdim olunmuşdur. Hər bir fənn üzrə tapşırıqlar 1-dən 30-a kimi nömrələnmişdir.

#### **Ixtisas qrupları üzrə imtahan fənlərinin tərkibi kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil

**VI ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat

**VII ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix

**VIII ixtisas qrupu** – Ana dili və ədəbiyyat, biologiya

#### **2000-ci ildə qəbul imtahanlarında ixtisas qruplarının sayı 8-dən 5-ə endirilmişdir.**

I və V ixtisas qrupları üçün imtahanlar iyulun 23-də, III ixtisas qrupu üçün iyulun 28-də, II və IV ixtisas qrupları üçün isə iyulun 31-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanlar üçün cəmi 46 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda və bir variantda tərtib edilmişdir.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda təqdim edilmişdir.

Abituriyentlər hər fənn üzrə 30 tapşırıq olmaqla 120 sual təqdim olunmuşdur. Hər fənn üzrə suallar 1-dən 30-a kimi nömrələnmişdir.

#### **Ixtisas qrupları üzrə imtahan fənlərinin tərkibi kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, fizika və kimya

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya və xarici dil

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat, tarix, coğrafiya və xarici dil

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat, fizika, kimya və biologiya

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat, riyaziyyat, tarix və xarici dil

#### **2001-ci ildə də qəbul imtahanları 2000-ci ildə olduğu kimi beş ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar I və V ixtisas qrupları üçün iyulun 28-də, III ixtisas qrupu üçün avqustun 2-də və II və IV ixtisas qrupları üçün avqustun 5-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

İmtahanlar üçün cəmi 46 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda və bir variantda tərtib edilmişdir.

2001-ci ildə keçirilmiş qəbul imtahanlarının bir xarakterik cəhəti də ondan ibarət olmuşdur ki, hər bir ixtisas qrupu üzrə əsas fənlərdən başqa ümumiləşdirilmiş fənn bloku da sual kitabçalarına daxil edilmişdir. Əsas fənlər üzrə imtahan suallarının sayı 25, ümumiləşdirilmiş fənn bloku (ÜFB) üzrə isə 20 olmuşdur.

Rus bölməsinin sual kitabçalarında ÜFB üzrə birinci üç tapşırıq Azərbaycan dilindən, Azərbaycan bölməsinin III qrup sual kitabçalarında isə birinci üç tapşırıq rus dilindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-yə kimi ardıcıl nömrələnmişdir.

#### **Ixtisas qrupları üzrə imtahan fənlərinin tərkibi kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat (*NəNə1-25*), riyaziyyat (*NəNə26-50*), fizika (*NəNə51-75*), kimya (*NəNə76-100*) və ÜFB (biologiya, tarix, coğrafiya) (*NəNə101-120*)

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat (*NəNə1-25*), riyaziyyat (*NəNə26-50*), coğrafiya (*NəNə51-75*), xarici dil (*NəNə76-100*) və ÜFB (fizika, kimya, biologiya, tarix) (*NəNə101-120*)

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat (*NəNə1-25*), tarix (*NəNə26-50*), coğrafiya (*NəNə51-75*), xarici dil (*NəNə76-100*) və ÜFB (riyaziyyat, fizika, kimya, biologiya) (*NəNə101-120*)

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat (*NəNə1-25*), fizika (*NəNə26-50*), kimya (*NəNə51-75*), biologiya (*NəNə76-100*) və ÜFB (riyaziyyat, tarix, coğrafiya) (*NəNə101-120*)

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat (*NəNə1-25*), riyaziyyat (*NəNə26-50*), tarix (*NəNə51-75*), xarici dil (*NəNə76-100*) və ÜFB (fizika, kimya, biologiya, coğrafiya) (*NəNə101-120*)

#### **2002-ci ildə qəbul imtahanları beş ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar Bakı şəhərində I və IV ixtisas qrupları üçün iyulun 20-də, III ixtisas qrupu üçün iyulun 25-də, II və V ixtisas qrupları üçün iyulun 28-də, Naxçıvan şəhərində isə imtahanlar bütün qruplar üzrə iyulun 30-da yeni sual kitabçaları əsasında keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 96 adda sual kitabçası hazırlanmışdır. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törəmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dillərinə aid test tapşırıqları ayrıca kitabçalarda və bir variantda hazırlanmışdır.

İmtahanlarda abituriyentlərə əvvəlki ildə olduğu kimi əsas fənlərlə yanaşı, Ümumiləş-

dirilmiş fənn bloku da təqdim olunmuşdur. Əsas fənlər üzrə sual kitabçalarında abituriyentlər 25, Ümumiləşdirilmiş fənn blokunda isə 20 tapşırıq təqdim olunmuşdur. Rus bölməsinin sual kitabçalarında ÜFB-da birinci üç tapşırıq Azərbaycan dili üzrə, Azərbaycan bölməsinin III qrup sual kitabçalarında isə birinci üç tapşırıq rus dilindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-yə kimi ardıcıl nömrələnmişdir.

#### **Ixtisas qrupları üzrə imtahan fənlərinin tərkibi kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat (*NəNə1-25*), riyaziyyat (*NəNə26-50*), fizika (*NəNə51-75*), kimya (*NəNə76-100*) və ÜFB (biologiya, tarix, coğrafiya) (*NəNə101-120*)

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat (*NəNə1-25*), riyaziyyat (*NəNə26-50*), coğrafiya (*NəNə51-75*), xarici dil (*NəNə76-100*) və ÜFB (fizika, kimya, biologiya, tarix) (*NəNə101-120*)

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat (*NəNə1-25*), tarix (*NəNə26-50*), coğrafiya (*NəNə51-75*), xarici dil (*NəNə76-100*) və ÜFB (riyaziyyat, fizika, kimya, biologiya) (*NəNə101-120*)

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat (*NəNə1-25*), fizika (*NəNə26-50*), kimya (*NəNə51-75*), biologiya (*NəNə76-100*) və ÜFB (riyaziyyat, tarix, coğrafiya) (*NəNə101-120*)

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat (*NəNə1-25*), riyaziyyat (*NəNə26-50*), tarix (*NəNə51-75*), xarici dil (*NəNə76-100*) və ÜFB (fizika, kimya, biologiya, coğrafiya) (*NəNə101-120*)

#### **2003-cü ildə qəbul imtahanları beş ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar I və IV ixtisas qrupları üçün iyulun 18-də, III ixtisas qrupu üçün iyulun 24-də, II və V ixtisas qrupları üçün iyulun 27-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə eyni vaxtda keçirilmişdir.

İmtahanların keçirilmesi üçün cəmi 50 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilmesi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarla və bir variantda hazırlanmışdır.

Abituriyentlərə əvvəlki illərdə olduğu kimi müvafiq ixtisas qrupu üzrə əsas fənlərə yanaşı, ümumişdirilmiş fənn bloku da təqdim olunmuşdur. *Bu blok daxilində tapşırıqların sayı 20-dən 10-a endirilmişdir.*

Rus bölməsinin sual kitabçalarında tapşırıqlar №№1-10-dək Azərbaycan dili fənnindən, №№1-35-dək isə Rodnöy yazık və literaturna fənnindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-yə kimi ardıcıl nömrələnmişdir.

**Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), fizika (№№61-85), kimya (№№86-110) və ÜFB (biologiya, tarix, coğrafiya) (№№111-120)

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), coğrafiya (№№61-85), xarici dil (№№86-110) və ÜFB (fizika, kimya, biologiya, tarix) (№№111-120)

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), tarix (№№36-60), coğrafiya (№№61-85), xarici dil (№№86-110) və ÜFB (riyaziyyat, fizika, kimya, biologiya) (№№111-120)

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), fizika (№№36-60), kimya (№№61-85), biologiya (№№86-110) və ÜFB (riyaziyyat, tarix, coğrafiya) (№№111-120)

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), tarix (№№61-85), xarici dil (№№86-110) və ÜFB (fizika, kimya, biologiya, coğrafiya) (№№111-120)

## **2004-cü ildə ali məktəblərə qəbul imtahanları son 4 ildə olduğu kimi beş ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar I ixtisas qrupu üçün iyulun 18-da, II və IV ixtisas qrupları üçün iyulun 22-də, III ixtisas qrupu üçün iyulun 28-də və V ixtisas qrupu üçün iyulun 31-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmiştir.

İmtahanların keçirilmesi üçün cəmi 50 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilmesi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları abituriyentlərə ayrıca kitabçalarla təqdim olunmuşdur.

Abituriyentlərə müvafiq ixtisas qrupu üzrə əsas fənn sualları ilə yanaşı, ümumişdirilmiş fənn bloku üzrə də 10 test tapşırığı təqdim olunmuşdur.

Rus bölməsinin sual kitabçalarında tapşırıqlar №№1-10-dək Azərbaycan dili fənnindən, №№11-35-dək isə Rodnöy yazık və literaturna fənnindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-yə kimi ardıcıl nömrələnmişdir.

**Ixtisas qrupları üzrə imtahan fənlərinin tərkibi aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), fizika (№№61-85), kimya (№№86-110) və ÜFB (biologiya, tarix, coğrafiya) (№№111-120)

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), coğrafiya (№№61-85), xarici dil (№№86-110) və ÜFB (fizika, kimya, biologiya, tarix) (№№111-120)

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), tarix (№№36-60), coğrafiya (№№61-85), xarici dil (№№86-110) və ÜFB (riyaziyyat, fizika, kimya, biologiya) (№№111-120)

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), fizika (№№36-60), kimya (№№61-85), biologiya (№№86-110) və ÜFB (riyaziyyat, tarix, coğrafiya) (№№111-120)

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), tarix (№№61-85), xarici dil (№№86-110) və ÜFB (fizika, kimya, biologiya, coğrafiya) (№№111-120)

## **2005-ci ildə qəbul imtahanları beş ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar III ixtisas qrupu üçün iyulun 19-da, I ixtisas qrupu üçün iyulun 24-də, II və IV ixtisas qrupları üçün iyulun 28-də və V ixtisas qrupu üçün iyulun 31-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmiştir.

İmtahanların keçirilmesi üçün cəmi 50 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilmesi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarla və bir variantda hazırlanmışdır.

Abituriyentlərə müvafiq ixtisas qrupu üzrə əsas fənlərə yanaşı, ümumişdirilmiş fənn bloku üzrə əlavə 10 tapşırıq da təqdim olunmuşdur.

Rus bölməsinin sual kitabçalarında №№1-10 tapşırıqlar Azərbaycan dilindən, №№11-35 tapşırıqlar isə Rodnöy yazık və literaturna fənnindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-yə kimi ardıcıl nömrələnmişdir.

**Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), fizika (№№61-85), kimya (№№86-110) və ÜFB (biologiya, tarix, coğrafiya) (№№111-120)

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), coğrafiya (№№61-85), xarici dil (№№86-110) və ÜFB (fizika, kimya, biologiya, tarix) (№№111-120)

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), tarix (№№36-60), coğrafiya (№№61-85), xarici dil (№№86-110) və ÜFB (riyaziyyat, fizika, kimya, biologiya) (№№111-120)

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), fizika (№№36-60), kimya (№№61-85), biologiya (№№86-110) və ÜFB (riyaziyyat, tarix, coğrafiya) (№№111-120)

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), tarix (№№61-85), xarici dil (№№86-110) və ÜFB (fizika, kimya, biologiya, coğrafiya) (№№111-120)

## **2006 -ci ildə də qəbul imtahanları beş ixtisas qrupu üzrə keçirilmişdir.**

İmtahanlar I ixtisas qrupu üçün iyulun 29-da, III ixtisas qrupu üçün avqustun 3-də, II və V ixtisas qrupları üçün avqustun 8-də və IV ixtisas qrupu üçün avqustun 12-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmiştir.

İmtahanların keçirilmesi üçün cəmi 50 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilmesi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları bir variantda olmaqla ayrıca kitabçalarla təqdim edilmişdir.

Sual kitabçalarına əsas fənlərə yanaşı, ümumişdirilmiş fənn bloku üzrə əlavə 10 tapşırıq da daxil edilmişdir.

Rus bölməsinin sual kitabçalarında tapşırıqlar №№1-10-dək Azərbaycan dili fənnindən, №№1-35-dək isə Rodnöy yazık və literaturna fənnindən olmuşdur.

Sual kitabçasında test tapşırıqları 1-dən 120-yə kimi ardıcıl nömrələnmişdir.

**Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), fizika (№№61-85), kimya (№№86-110) və ÜFB (biologiya, tarix, coğrafiya) (№№111-120)

**II ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), coğrafiya (№№61-85), xarici dil (№№86-110) və ÜFB (fizika, kimya, biologiya, tarix) (№№111-120)

**III ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), tarix (№№36-60), coğrafiya (№№61-85), xarici dil (№№86-110) və ÜFB (riyaziyyat, fizika, kimya, biologiya) (№№111-120)

**IV ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), fizika (№№36-60), kimya (№№61-85), biologiya (№№86-110) və ÜFB (riyaziyyat, tarix, coğrafiya) (№№111-120)

**V ixtisas qrupu** – Ana dili və ədəbiyyat (№№1-35), riyaziyyat (№№36-60), tarix (№№61-85), xarici dil (№№86-110) və ÜFB (fizika, kimya, biologiya, coğrafiya) (№№111-120)

#### **2007-ci ildə ixtisas qruplarının sayı dördə endirilmiş və qəbul imtahani dörd ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar III ixtisas qrupu üçün iyulun 17-də, I ixtisas qrupu üçün iyulun 22-də, II ixtisas qrupu üçün iyulun 27-də və IV ixtisas qrupu üçün iyulun 31-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahanlar, müvafiq olaraq, 07.04.2007 və 23.06.2007-ci il tarixlərində keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 48 sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərq dillərindən test tapşırıqları ayrıca kitabçalarda və bir variantda hazırlanmışdır.

Abituriyentlərə ixtisas qrupları üzrə təqdim olunan fənlərin çeşidində və sayında bir sıra dəyişikliklər olmuşdur:

1. Bütün qruplarda ümumiləşdirilmiş fənn bloku ləğv olunmuşdur.

2. Ana dili və ədəbiyyat (родной язык и литература) fənn blokundan ədəbiyyat (литература) üzrə test tapşırıqları çıxarılmış və blokda tapşırıqların sayı 25-ə endirilmişdir.

3. I ixtisas qrupunun sual kitabçalarına xarici dil bloku (20 tapşırıq) daxil edilmişdir (Azərbaycan bölməsi üçün ingilis, alman, fransız və rus dilleri; rus bölməsi üçün ingilis, alman və fransız dilleri).

4. II ixtisas qrupunun sual kitabçalarına tarix üzrə 20 tapşırıq daxil edilmişdir.

5. III ixtisas qrupunun sual kitabçalarından coğrafiya üzrə suallar çıxarılmış, ədəbiyyat üzrə 25 və riyaziyyat üzrə 20 tapşırıq daxil edilmişdir.

6. IV ixtisas qrupunun sual kitabçalarına riyaziyyat üzrə 20 tapşırıq daxil edilmişdir.

7. Rus bölməsinin abituriyentləri üçün sual kitabçalarından Azərbaycan dili fənni üzrə olan 10 tapşırıq çıxarılmış və əvvəzinə onlar bu fəndən ayrıca (20 tapşırıq) imtahan vermişlər.

8. I və III ixtisas qrupları üzrə sual kitabçalarında, müvafiq olaraq, kimya və riyaziyyat üzrə təqdim olunmuş test tapşırıqlarının izahı verilmişdir.

9. Xarici dil blokunda sonuncu beş test tapşırıqı bir mətn əsasında qurulmuşdur.

10. Azərbaycan bölməsinin sual kitabçalarına rus dili fənni xarici dil fənni kimi daxil edilmişdir.

Sual kitabçalarında test tapşırıqları 1-dən 120-yə kimi ardıcıl nömrələnmişdir.

#### **Ixtisas qrupları üzrə imtahan fənləri və test suallarının sırası aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və xarici dil (№№101-120)

**II ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), coğrafiya (№№51-75), xarici dil (№№76-100) və tarix (№№101-120)

**III ixtisas qrupu** – Ana dili (№№1-25), ədəbiyyat (№№26-50), tarix (№№51-75), xarici dil (№№76-100) və riyaziyyat (№№101-120)

**IV ixtisas qrupu** – Ana dili (№№1-25), fizika (№№26-50), kimya (№№51-75), biologiya (№№76-100) və riyaziyyat (№№101-120)

#### **2008-ci ildə qəbul imtahani əvvəlki ildə olduğu kimi dörd ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar III ixtisas qrupu üçün iyulun 29-da, I ixtisas qrupu üçün iyulun 8-də, II ixtisas qrupu üçün iyulun 14-də, IV ixtisas qrupu üçün iyulun 20-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

03.05.2008 və 20.06.2008-ci il tarixlərində rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən imtahanlar keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 48 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərq dilləri üzrə test tapşırıqları abituriyentlərə ayrıca kitabçalarda və bir variantda təqdim edilmişdir.

Onu da qeyd etmək lazımdır ki, test tapşırıqlarının sayıda və sual kitabçasında düzülmə ardıcılığında dəyişikliklər edilmişdir: sual kitabçalarında bütün fənlər üzrə test tapşırıqlarının sayı 25-ə artırılmış, beləliklə, hər bir qrup üzrə test tapşırıqlarının ümumi sayı 125 olmuşdur. Sual kitabçasında test tapşırıqları 1-dən 125-ə qədər ardıcıl olaraq nömrələnmişdir.

#### **Ixtisas qrupları üzrə imtahan fənləri və suallarının sırası aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və xarici dil (№№101-125)

**II ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), tarix (№№51-75), coğrafiya (№№76-100) və xarici dil (№№101-125)

**III ixtisas qrupu** – Ana dili (№№1-25), ədəbiyyat (№№26-50), riyaziyyat (№№51-75), tarix (№№76-100) və xarici dil (№№101-125)

**IV ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və biologiya (№№101-125)

#### **2009-cu ildə də qəbul imtahanları əvvəlki ildəki kimi, dörd ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar I ixtisas qrupu üçün iyulun 5-də, III ixtisas qrupu üçün iyulun 12-də, IV ixtisas qrupu üçün iyulun 18-də, II ixtisas qrupu üçün iyulun 24-də Bakı və Naxçıvan şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

24.05.2009 və 21.06.2009-cu il tarixlərində rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahanlar keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 48 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A* və *B*), 2 törmə (*C* və *D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərq dilləri ayrıca kitabçalarda və bir variantda hazırlanmışdır.

Fənlər üzrə test tapşırıqlarının sayı və sual kitabçalarında düzülmə ardıcılığı 2008-ci ildəki kimi olmuşdur.

#### **Ixtisas qrupları üzrə imtahan fənləri və suallarının sırası aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və xarici dil (№№101-125)

**II ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), tarix (№№51-75), coğrafiya (№№76-100) və xarici dil (№№101-125)

**III ixtisas qrupu** – Ana dili (№№1-25), ədəbiyyat (№№26-50), riyaziyyat (№№51-75), tarix (№№76-100) və xarici dil (№№101-125)

**IV ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və biologiya (№№101-125)

**2010-cu ildə qəbul imtahanları 2009-cu ildə olduğu kimi yenə dörd ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar III ixtisas qrupu üzrə iyulun 4-də, I ixtisas qrupu üzrə iyulun 11-də, IV ixtisas qrupu üzrə iyulun 17-də, II ixtisas qrupu üzrə iyulun 23-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Şəki şəhərlərində eyni gündə, eyni zamanda keçirilmişdir.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahanlar 23.05.2010 və 20.06.2010-cu il tarixlərində keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 48 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A və B*), 2 törəmə (*C və D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda təqdim edilmişdir.

Hər bir fənn üzrə test tapşırıqlarının sayı da avvalki ildəki kimi 25 (cəmi 125) olmuşdur.

**Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və xarici dil (№№101-125)

**II ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), Azərbaycan tarixi (№№51-75), coğrafiya (№№76-100) və xarici dil (№№101-125)

**III ixtisas qrupu** – Ana dili (№№1-25), ədəbiyyat (№№26-50), riyaziyyat (№№51-75), tarix (№№76-100) və xarici dil (№№101-125)

**IV ixtisas qrupu** – Ana dili (№№1-25), riyaziyyat (№№26-50), fizika (№№51-75), kimya (№№76-100) və biologiya (№№101-125)

**2011-ci ildə keçirilən qəbul imtahanları da dörd ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar III ixtisas qrupu üzrə iyulun 3-də, I ixtisas qrupu üzrə iyulun 10-də, IV ixtisas qrupu üzrə iyulun 16-də, II ixtisas qrupu üzrə 22-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Şəki şəhərlərində eyni gündə, eyni zamanda keçirilmişdir.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahanlar 22.05.2011 və 26.06.2011-ci il tarixlərində keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 40 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A və B*), 2 törəmə (*C və D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda və bir variantda hazırlanmışdır.

2011-ci ildə hər bir fənn üzrə test tapşırıqlarının sayı 25 olaraq qalmışdır. *Bütün qruplarda riyaziyyat fənnindən təqdim olunan 25 test tapşırığından beşi açıq tipli olmuşdur.*

İmtahan fənlərinin sual kitabçasında yerləşmə ardıcılığında dəyişikliklər olmuşdur.

**Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili (№№1-25), fizika (№№26-50), kimya (№№51-75), xarici dil (№№76-100) və riyaziyyat (№№101-125)

**II ixtisas qrupu** – Ana dili (№№1-25), Azərbaycan tarixi (№№26-50), coğrafiya (№№51-75), xarici dil (№№76-100) və riyaziyyat (№№101-125)

**III ixtisas qrupu** – Ana dili (№№1-25), ədəbiyyat (№№26-50), tarix (№№51-75), xarici dil (№№76-100) və riyaziyyat (№№101-125)

**IV ixtisas qrupu** – Ana dili (№№1-25), fizika (№№26-50), kimya (№№51-75), biologiya (№№76-100) və riyaziyyat (№№101-125)

**2012-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanları 2011-ci ildə olduğu kimi, yenə də dörd ixtisas qrupu üzrə aparılmışdır.**

İmtahanlar III ixtisas qrupu üzrə iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 20-də, IV ixtisas qrupu üzrə iyulun 27-də, II ixtisas qrupu üzrə avqustun 3-də Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Şəki şəhərlərində eyni gündə, eyni vaxtda keçirilmişdir.

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahanlar 13.05.2011 və 07.07.2012-ci il tarixlərində keçirilmişdir.

İmtahanların keçirilməsi üçün cəmi 40 adda sual kitabçası tərtib olunmuşdur. İmtahanların keçirilməsi üçün hər iki dildə 2 orijinal (*A və B*), 2 törəmə (*C və D*) olmaqla 4 variantda sual kitabçası hazırlanmışdır.

Qərb və şərqi dilləri üzrə test tapşırıqları ayrıca kitabçalarda və bir variantda hazırlanmışdır.

Har bir fənn üzrə test tapşırıqlarının sayı 25 olaraq qalmışdır. Bütün ixtisas qruplarında riyaziyyat fənnindən təqdim olunan 25 test tapşırığından beşi açıq tipli olmuşdur. Bundan əlavə, ilk dəfə olaraq I ixtisas

grupunda fizika, II ixtisas qrupunda coğrafiya, III ixtisas qrupunda tarix, IV ixtisas qrupunda isə kimya üzrə 25 test tapşırığından 5-i açıq tipli olmuşdur.

İmtahan fənlərinin sual kitabçasında yerləşmə ardıcılığında dəyişikliklər olmuşdur.

**Ixtisas qrupları üzrə imtahan fənləri və sualların sırası aşağıdakı kimi olmuşdur:**

**I ixtisas qrupu** – Ana dili (№№1-25), kimya (№№26-50), xarici dil (№№51-75), fizika (№№76-100) və riyaziyyat (№№101-125)

**II ixtisas qrupu** – Ana dili (№№1-25), Azərbaycan tarixi (№№26-50), xarici dil (№№51-75), coğrafiya (№№76-100) və riyaziyyat (№№101-125)

**III ixtisas qrupu** – Ana dili (№№1-25), ədəbiyyat (№№26-50), xarici dil (№№51-75), tarix (№№76-100) və riyaziyyat (№№101-125)

**IV ixtisas qrupu** – Ana dili (№№1-25), fizika (№№26-50), biologiya (№№51-75), kimya (№№76-100) və riyaziyyat (№№101-125)

**İmtahan sual kitabçalarına daxil olan fənlər üzrə test tapşırıqlarının sayının paylanması  
(illər və ixtisas qrupları üzrə)**

Qeyd 1. 1992-2006-cı illərdə "Ana dili" və "Ədəbiyyat" fənləri sual kitabçalarına eyni bir fənn kimi, 2007-ci ildən isə müstəqil fənlər kimi daxil edilmişdir.

Qeyd 2. 2007-2012-ci illərdə II ixtisas qrupunun sual kitabçalarına Tarix üzrə yalnız "Azərbaycan tarixi" fənninə aid test tapşırıqları daxil edilmişdir.

İllər	Ixtisas qrupları	Ana dili	Ədəbiyyat	Riyaziyyat	Fizika	Kimya	Biologiya	Tarix	Coğrafiya	Xarici dil	Ümumişmiş fənn bloku (UFB)	Sualların ümumi sayı
1992-1994	I	30	15	35	20	15	15					130
	II	30	15	35				30	20			130
	III	30	15					30	20	35		130

İllar	İxtisas qrupları	Ana dili	Ədəbiyyat	Riyaziyyat	Fizika	Kimya	Biologiya	Tarix	Coğrafiya	Xarici dili	Ümumiləşmiş fənn bloku (UFB)	Sıalların ümumi sayı
1995-1999	I	20	10	30	30	30						120
	II	20	10	30					30	30		120
	III	20	10					30	30	30		120
	IV	20	10		30	30	30					120
	V	20	10	30				30		30		120
	VI*	20	10	30								60
	VII*	20	10					30				60
	VIII*	20	10				30					60
2000	I	20	10	30	30	30						120
	II	20	10	30					30	30		120
	III	20	10					30	30	30		120
	IV	20	10		30	30	30					120
	V	20	10	30				30		30		120
2001-2002	I	15	10	25	25	25					20	120
	II	15	10	25					25	25	20	120
	III	15	10					25	25	25	20	120
	IV	15	10		25	25	25				20	120
	V	15	10	25				25		25	20	120
2003-2006	I	20	15	25	25	25					10	120
	II	20	15	25					25	25	10	120
	III	20	15					25	25	25	10	120
	IV	20	15		25	25	25				10	120
	V	20	15	25				25		25	10	120
2007	I	25		25	25	25				20		120
	II	25		25				20	25	25		120
	III	25	25	20				25		25		120
	IV	25		20	25	25	25					120
2008-2012	I	25		25	25	25				25		125
	II	25		25				25	25	25		125
	III	25	25	25				25		25		125
	IV	25		25	25	25	25					125

Qarşısında ulduz (\*) işaretli olan ixtisas qrupları 1995-1999-cu illərdə xüsusi qabiliyyət tələb edən ixtisasların daxil olduğu qruplar olmuşdur.


## 1992-2011-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili (XÜLASƏ)

1992-2011-ci illərdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında coğrafiya fənnindən hər bir variant üzrə istifadə olunan test tapşırıqları say etibarılı ayri-ayrı illərdə müxtəlif olmuşdur: 1992-1994-cü illərdə test tapşırıqlarının sayı 20, 1995-2000-ci illərdə 30, 2001-2011-ci illərdə isə 25 olmuşdur. Ən böyük dəyişiklik isə test tapşırıqlarının mazmununda, mürəkkəblik və xüsusi relevantlıq kateqoriyalarının (qabiliyyət göstəricilərinin) paylanmasıdır.

İlk dövrlərdə (1992-1993-cü illər) mütəxəssislərin test tapşırıqlarının sırası üzrə təcrübələri az olduğundan təqdim edilmiş test tapşırıqlarının böyük bir hissəsi ancaq faktoloji biliklərə əsaslanmışdır. Məsələn, 1992-ci ildə

istifadə olunan 20 test tapşırığından 17-si faktoloji, 1-i hesablama, 1-i terminoloji, 1-i isə proqnoz tipli olmuşdur. Bu zaman coğrafiya fənni üçün çox vacib olan təbii, həmçinin siyasi-ictimai-sosial hadisə və proseslərin mahiyyətini açan, dörə məntiqi təfəkkür tələb edən, səbəbnəticə əlaqələrini aşkar etməyə yönəlmüş test tapşırıqlarından istifadə edilməmişdir. Qazanılmış biliklərin təbqiqə yönəldilmiş diaqram, xəritə, qrafik məzmunlu, ümumiləşdirma və izahəcisi tipli tapşırıqlara da yer verilməmişdir. Abituriyentlərə təqdim olunan testlər içərisində mürəkkəblik dərəcəsinə görə səda test tapşırıqları üstünlük təşkil etmiş, sadə, orta və çatın testlər arasında nisbat gözlənilməmişdir.

1992-1994-cü illərdə II və III ixtisas qruplarında istifadə edilmiş test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə paylanması




Həmin illərdə test tapşırıqlarının təribi sahəsində təcrübəsizliklə yanaşı, ümumtəhsil məktəbləri üçün coğrafiya dörsliklərində olan çatışmazlıqlar da xeyli çətinliklər yaradırdı. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının test üsü ilə keçirildiyi ilk illərdə yeni metodla həla tanış olmayan abituriyentlərin müvəffaqiyət göstəriciləri elə də yüksək olmamışdır.

Artıq 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının coğrafiya fənni üzrə təşkil

etdiyi elmi-metodiki seminarlar sonrakı illərdə test tapşırıqlarının forma və məzmununa öz təsirini göstərməyə başladı. Test tapşırıqlarının elmi-metodiki məzmununda aparılan təkmilləşmələr, tədris zamanı məntiqi təfəkkürə əsaslanan materiallardan geniş istifadə edilməsi nəticəsində xəritə-sxem və hesablama xarakterli tapşırıqlara meyil artdı.

#### 1992-1994-cü illərdə II və III ixtisas qruplarında istifadə edilmiş test tapşırıqlarının qabiliyyət göstəricilərinə görə paylanması




ci ildən test tapşırıqlarında coğrafiyanın eksər bölmələri əhatə edilməyə başlandı.

1995-ci ildə keçirilən qəbul imtahanlarında abituriyentlər “Dünyanın təbii resursları”, “Azərbaycanın kənd təsərrüfatı”, “Atmosfer və iqlim”, “Biosfer və coğrafi təbəqə”, “Plan və


xəritə”, “Azərbaycanın iqlimi” bölmələrinə aid test tapşırıqlarına çox zəif (20%-dən aşağı), “Azərbaycanın sənayesi”, “Azərbaycanın torpaq-bitki örtüyü”, “Beynəlxalq iqtisadi münasibətlər”, “Dünyanın əhalisi” və s. mövzulara aid test tapşırıqlarına isə yaxşı (35-65%) cavab vermişlər.

#### 1995-1999-cu illərdə II qrupda test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə paylanması




1995-1999-cu illərdə test tərtibi metodikasının daha da təkmilləşdirilməsi, xəritə və qrafik məzmunlu test tapşırıqlarını təqdim etmək üçün yeni texniki imkanların yaranması coğrafiyadan qəbul imtahanlarında xəritə və qrafiki biliklərin tətbiqinə əsaslanan test tapşırıqlarının istifadəsinə verdi.

#### 1995-1999-cu illərdə II qrupda test tapşırıqlarının qabiliyyət göstəricilərinə görə paylanması



#### 1995-1999-cu illərdə III qrupda test tapşırıqlarının qabiliyyət göstəricilərinə görə paylanması




1997-2000-ci illərdə ümmütbəsil məktəblərində istifadədə olan coğrafiya dörsliklərinin yenidən təkmilləşdirilməsi və coğrafiyadan test toplularının nəşri qəbul imtahanlarında abituriyentlərin cavablarının ortastatistik göstəricilərinin yüksəlməsinə imkan vermişdir. Abituriyentlərin fənlər və kurslararası əlaqəyə, həmçinin səbəb-nəticə əlaqələrinə dair mənətiqi təhlil qabiliyyətini, coğrafi xəritə və qrafiki bilikləri tətbiq etmək bacarığını aşkar etməyə yönəlmüş test tapşırıqları üstünlük təşkil etmişdir. Təhlillər göstərir ki, "Biosfer və coğrafi təbəqə", "Yerin öz oxu və Günəş ətrafında hərəkətləri", "Atmosfer və iqlim", "Azərbaycanın iqlimi" və s. mövzulara aid test tapşırıqlarına


cavab vermək abituriyentlər üçün elə də asan olmayıb.

2003-cü ildə qəbul imtahanlarında sxem-diagram və cədvəl tipli tapşırıqların sayı artırılmışdır. Bu isə test tapşırıqlarında daha çox mövzunu əhatə etməyə, həmçinin abituriyentlərin coğrafi təhlil qabiliyyətini daha yaxşı aşkar etməyə imkan vermişdir. "Azərbaycanın relyefi və geoloji quruluşu", "Azərbaycanın torpaq-bitki örtüyü", "Azərbaycanın əhalisi" və "Azərbaycanın kənd təsərrüfatı" bölmələrinə aid xəritə-sxem tipli test tapşırıqlarına abituriyentlərin 33-55% intervalında düzgün cavab verməsi onların respublikamız haqqında xəritə biliklərinin qənaətbəxş olduğunu göstərdi.

#### 2000-2006-cı illərdə II qrupda test tapşırıqlarının mürakkəblik dərəcəsinə görə paylanması




**2000-2006-cı illərdə III qrupda test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə paylanması**




2004-2006-ci illərin qəbul imtahanlarında ümumiləşdirmə, həmçinin izahat tipli test tapşırıqlarından daha çox istifadə olunmuşdur. Bu isə abituriyentlərin bölmələrəsi və kurslararası kifayətlənməmiş, müxtəlif bölmələrə aid xəritələri də əvvəlki illər nisbətən yaxşı mənimsemişlər.

**2000-2006-cı illərdə II qrupda test tapşırıqlarının qabiliyyət göstəricilərinə görə paylanması**



**2000-2006-cı illərdə III qrupda test tapşırıqlarının qabiliyyət göstəricilərinə görə paylanması**




2007-2011-ci illərdə də test tapşırıqları təkmilləşdirilmiş və demək olar ki, coğrafiyanın bütün bölmələri əhatə olunmuşdur. 2007-ci ildən etibarən coğrafiya fənninə aid test tapşırıqlarından yalnız II ixtisas qrupu üzrə qəbul imtahanlarında istifadə edilmiş və test tapşırıqlarının yarısından çoxu ümumiləşdirmə və izahat (səbəb-nəticə) tipli olmuşdur.

Həmin illərdə dünyanın xəritə-sxemində aid test tapşırıqları ilə yanaşı, test blokuna ayrı-ayrı regionlara (Xəzər dənizi, Amazon ovalığı, Şimal-Şərqi Asiya və s.) aid test tapşırıqları da daxil edilmişdir. Sevindirici haldir ki, abituriyentlərin 36-55%-i bu tapşırıqlara düzgün cavab vermişdir. Bu fakt abituriyentlərin ildən-ilə xəritələrdən daha


bacarıqla istifadə etdiklərini və dünya regionlarına aid bilikləri yaxşı mənimsədiklərini göstərir.

2011-ci ilin qəbul imtahanlarında coğrafiya fənnindən faktoloji və terminoloji test tapşırıqlarının sayı minimuma endirilmişdir. Xüsusilə mövzulararası əlaqəyə həsr olunmuş, xəritə və qrafiki biliklərin sintezinə əsaslanmış ("Azərbaycanın iqlimi") test tapşırıqlarına üstünlük verilmişdir. Abituriyentlərin ortastatistik müvəffəqiyyət göstəricisi qənaətbəxş (42%-ə yaxın) olmuşdur.

2007-2011-ci illərdə II qrupda test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə paylanması



2007-2011-ci illərdə II qrupda test tapşırıqlarının qabiliyyət göstəricilərinə görə paylanması



Bələliklə, 1992-2011-ci illərdə TQDK tərəfindən ali məktəblərə qəbul imtahanlarında coğrafiyadan istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili göstərir ki, bu dövrdə həm test tapşırıqlarının tərtibi metodikasında, həm də təqdim olunan test tapşırıqlarının keyfiyyət göstəricilərində böyük irəliliyi olmuş, abituriyentlərin coğrafiyadan biliklərini qiymətləndirməyə imkan verən yeni metodlar işlənilərə hazırlanmışdır. Bu, həm də ümumtəhsil məktəblərində coğrafiya fannının tədrisində daha müasir metod və üsullardan istifadə etməklə sərbəst düşünməyi bacaran, təhlil aparmaqla proqnoz verə bilən abituriyentlər yetişdirməyi zoruri etmişdir. Onu da qeyd etmək lazımdır ki, dərslik, xəritə və proseslərin mahiyyətini dərk etməyə sövq etmişdir.

Qeyd etməliyik ki, yeni test modellərindən ilbəil istifadə edilmiş, abituriyentlərin coğrafi biliklərinin qiymətləndirilmə sistemi təkmilləşdirilmişdir.

Bütün burlar ümumtəhsil məktəblərində coğrafiya fannının tədrisində daha müasir metod və üsullardan istifadə etməklə sərbəst düşünməyi bacaran, təhlil aparmaqla proqnoz verə bilən abituriyentlər yetişdirməyi zoruri etmişdir. Onu da qeyd etmək lazımdır ki, dərslik, xəritə və

atlasların getdikcə təkmilləşdirilməsi, elektron tədris vasitələrinin geniş tətbiqi qarşıya qoyulan məqsədə çatmağa, zəngin dünyagörüşüne, məntiqi düşünmə qabiliyyətinə malik mütəxəssislərin yetişdirilməsinə daha əlverişli zəmin yaratmışdır. Bu proses uğurla davam etdirilməkdədir.

## 1992-2011-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqları

**Qeyd 1.** İstifadə olunmuş test tapşırıqlarının matrində, dil, üslub və orfoqrafiyada heç bir düzəliş aparılmamış və onlar müvafiq ilin qəbul imtahanlarında olduğu kimi verilmişdir. Təqdim olunan test blokları orijinal variantlardır və onlar burada şərti olaraq A, B variantları adı altında verilmişdir.

**Qeyd 2.** Son illər məktəb dərslikləri, tədris və qəbul proqramlarında aparılmış dəyişiklik və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, əvvəlki illərin qəbul imtahanlarında istifadə edilmiş bir sira test tapşırıqları öz aktuallığını itirmişdir. Belə test tapşırıqlarının qarşısında ulduz (\*) işarəsi qoymulmuşdur.

**Qeyd 3.** Sonunda "Bu test tapşırığı ləğv olunmuşdur" yazılmış test tapşırıqları vaxtı ilə onlarda texniki səhvlərə yol verildiyinə görə ləğv edilmiş və həmin testlərin cavabları abituriyentlərin xeyrinə hesablanmışdır.

### 1992

#### I, II, III qruplar, Variant A

31. Hansı təbəqə daha mürəkkəb quruluşa və six daxili əlaqələr sisteminiə malikdir?

- A) Litosfer
- B) Hidrosfer
- C) Atmosfer
- D) Coğrafi təbəqə
- E) Biosfer

32. "Coğrafiya" terminini elma ilk dəfə kim gətirmişdir?

- A) Ptolomey
- B) Erosfen
- C) Behaym
- D) Kolumb
- E) Magellan

33. Xəritədə qütbərdən eyni məsafədən keçən və Yer səthini iki bərabər hissəyə bölən xətt necə adlanır?

- A) Başlanğıc meridian
- B) 180-ci meridian
- C) Ekvator
- D) 1-ci paralel
- E) Cənub tropiki

34. 135°-lik azimut üfüqün hansı tərəfindədir?

- A) Cənub-Qərb
- B) Şimal-Qərb
- C) Şimal-Şərqi
- D) Cənub-Şərqi
- E) Şərqi

35. Payız gecə-gündüz bərabərliyi nə vaxt baş verir?

- A) 22 iyun
- B) 21 mart
- C) 22 dekabr
- D) 23 sentyabr
- E) 22 oktyabr

36. Aşağıdakı göllərdən hansının suyu azalır və yaxın göləcəkdə onun tamam qurumaq təhlükəsi vardır?

- A) Baykal
- B) Aral
- C) Ladoqa
- D) Oneqa
- E) İssik-Kul.

37. Ən çox yağıntı Afrikanın hansı iqlim qurşağında düşür?

- A) Subtropik
- B) Şimal tropik
- C) Subekvatorial
- D) Cənub tropik
- E) Ekvatorial

38. Qərb Külekleri cərəyanı hansı materikin ətrafında dövr edir?

- A) Avrasiya
- B) Antarktida
- C) Şimali Amerika
- D) Avstraliya
- E) Cənubi Amerika

39. Rusiyada qara torpaqlar hansı təbii zonada geniş yayılmışdır?

- A) çöl
- B) meşələr
- C) tundra
- D) meşə-çöl
- E) yarımsəhra

40. Əhali təzələnməsinin 1-ci tipi hansı ölkə üçün səciyyəvidir?

- A) Çin
- B) Misir
- C) Braziliya
- D) Meksika
- E) İngiltərə

41. İslam dininin ən müqəddəs yeri hansı ölkədədir?

- A) İraqda
- B) İranda
- C) Türkiyədə
- D) Saudiyyə Ərəbistanında
- E) Suriyada

42. Asiyanın hansı ölkəsi təbii ehtiyatlarının az olmasına baxmayaraq, dünya təsərrüfatında ən qabaqcıl yerlərdən birini tutur?

- A) İndoneziya
- B) Cənubi Koreya
- C) Yaponiya
- D) Filippin
- E) Çin

43. Dünya ticarətində istifadə olunan ən ucuz nəqliyyat növü hansıdır?

- A) hava nəqliyyatı
- B) dəmiryolu
- C) su nəqliyyatı
- D) avtomobil nəqliyyatı
- E) boru kəməri nəqliyyatı

44. Rusyanın Avropa hissəsində ən böyük taxılçılıq rayonu hansıdır?

- A) Volqaboyu
- B) Şimali Qafqaz
- C) Ural
- D) Mərkəz
- E) Volqa-Vyatka

45. Kür-Araz iqtisadi rayonunun kənd təsərrüfatında aparıcı sahə hansıdır?

- A) tərvəzçilik
- B) meyvaçılık
- C) pambıqçılıq
- D) üzümçülük
- E) maldarlıq

46. Azərbaycanda elektroenergetikanın ən böyük mərkəzi hansı şəhərdir?

- A) Bakı
- B) Gəncə
- C) Sumqayıt
- D) Əli-Bayramlı
- E) Mingəçevir

47. Palçıq vulkanları Azərbaycanın hansı hissəsində daha çox yayılmışdır?

- A) Abşeronda
- B) Qobustanda
- C) Kür-Araz ovalığında
- D) Böyük Qafqazda
- E) Naxçıvanda

48. Hirkan qoruğu Azərbaycanın hansı təbii vilayətində yerləşir.

- A) Naxçıvanda
- B) Kür-Araz ovalığında
- C) Lənkəranda
- D) Kiçik Qafqazda
- E) Böyük Qafqazda

49. Maşınçayırma və metallurgiya sənayesinə görə ABŞ-in ən qabaqcıl rayonu hansıdır?

- A) Qərb
- B) Şərqi
- C) Şimal
- D) Cənub
- E) Mərkəz

50. Türkiyənin hansı sənaye sahəsi daha yüksək inkişaf səviyyəsinə malikdir?

- A) energetika
- B) yüngül
- C) metallurgiya
- D) maşınçayırma
- E) kimya

# 1993, Bakı

## I, II, III qruplar, Variant A

31. Hündürlüyü 8000 m olan dağın zirvəsində temperatur  $30^{\circ}$ -dir. Həmin dağın ətəyində neçə dərəcə ola bilər?

- A) -5    B) -8    C) +5    D) +18    E) -1

32. Avropanın hansı böyük yarımadası beş dənizlə əhatə olunmuşdur?

- A) Pireney  
B) Apenin  
C) Balkan  
D) Skandinaviya  
E) Yutlandiya

33. Respublikamızda ən çox elektrik enerjisi və Abşeron iqtisadi rayonundan sonra ən çox neft və qaz hansı iqtisadi rayonda istehsal olunur?

- A) Kür - Araz  
B) Quba - Xaçmaz  
C) Gəncə - Qazax  
D) Şəki - Zakatala  
E) Lənkəran - Astara

34. Meşə və ağaç e'mali sənayesi MDB - də hansı respublikalarda daha çox inkişaf etmişdir?

- A) Rusiya, Belorus, Ukrayna  
B) Rusiya, Qazaxstan, Türkmenistan  
C) Belorus, Moldova, Ukrayna  
D) Rusiya, Azərbaycan, Qazaxstan  
E) Belorus, Gürcüstan, Qırğızistan

35. Dünya təsərrüfatında ETİ - ni tə'min edən sənaye sahələri hansılardır?

- A) Maşınqayırma, kimya və yüngül sənayə.  
B) Elektroenergetika, kimya və yeyinti sənayəsi.  
C) Maşınqayırma, yanacaq və tikinti materialları sənayəsi.  
D) Maşınqayırma, elektroenergetika və kimya.  
E) Kimya, metallurgiya və maşınqayırma.

36. Yerin hansı işıqlanma qurşaqları var?

- A) Tropik qurşaq, müləyim qurşaqlar və soyuq qurşaq.  
B) Ekvatorial qurşaq, müləyim qurşaqlar və soyuq qurşaq.  
C) Tropik qurşaqlar, müləyim qurşaqlar və soyuq qurşaqlar.  
D) Ekvatorial qurşaq, müləyim qurşaqlar və soyuq qurşaqlar.  
E) Tropik qurşaq, müləyim qurşaq və soyuq qurşaq.

37. Hansı materikdə iqlim qurşaqları və təbii zonalar iki dəfə təkrar olunur?  
A) Avrasiyada  
B) Şimali Amerikada  
C) Afrikada  
D) Avstraliyada  
E) Cənubi Amerikada

38. MDB ölkələrində əsas kömür hövzələri və ən çox kömür çıxaran Respublikalar  
A) Tunquska, Lena, Kuzbas, Donbas, Rusiya, Ukrayna, Qırğızistan  
B) Lena, Anqren, Peçora, Donbas, Rusiya, Ukrayna, Özbəkistan  
C) Tunquska, Donbas, Kuzbas, Peçera, Rusiya, Ukrayna, Qırğızistan  
D) Donbas, Kuzbas, Qaraqanda, Peçora Ukrayna, Rusiya, Qazaxstan  
E) Kuzbas, Donbas, Volin-Lvov, Moskva ətrafi, Rusiya, Ukrayna, Özbəkistan

39. Gündə hər adam başına dünya səviyəsindən daha az kalori istehlak edilən ölkələr.  
A) İspaniya, İtaliya, Hindistan, Pakistan, Çin.  
B) Braziliya, Almaniya, Türkiyə  
C) Banqladeş, Qana, Sudan, Çin, İndoneziya.  
D) Ukrayna, Rusiya, Əfqanistan, Vyetnam, Avstraliya  
E) Braziliya, Kanada, Əlcəzair, İspaniya, Tailand.

40. Düyada ən çox pambıq istehsal edən ölkələr.  
A) ABŞ və Çin  
B) ABŞ və Hindistan  
C) Hindistan və Pakistan  
D) Özbəkistan və Misir  
E) ABŞ və Braziliya

41. Miqyası 1:22000000 olan xəritə üzrə iki şəhər arasındakı məsafə 10 sm, digər iki şəhər arasındakı məsafə isə 15 sm-dir. Miqyasına görə həmin xəritə hansı tipə mənsubdur və bu şəhərlər arasında məsafələr nə qədərdir?  
A) İri miqyaslı xəritədir. Şəhərlər arasında 220 km və 310 km məsafə vardır.  
B) Orta miqyaslı xəritədir. Şəhərlər arasında 2200 km və 3100 km məsafə vardır.

- C) Kiçik miqyaslı xəritədir. Şəhərlər arasında 2200 km və 3100 km məsafə vardır.  
D) Kiçik miqyaslı xəritədir. Şəhərlər arasında 220 km və 310 km məsafə vardır.  
E) İri miqyaslı xəritədir. Şəhərlər arasında 2200 km və 3100 km məsafə vardır.

42. Yerin hansı əsas və keçid iqlim qurşaqları vardır?

- A) Əsas iqlim qurşaqları - ekvatorial, subekvatorial, müləyim. Keçid iqlim qurşaqları - tropik, subtropik, subarktik, subantarktik, soyuq.  
B) Əsas iqlim qurşaqları - ekvatorial, tropik, müləyim, arktik, antarktik. Keçid iqlim qurşaqları - subekvatorial, subtropik, subantarktik.  
C) Əsas iqlim qurşaqları - rütubətli tropik, səhra, meşə, çöl, tundra. Keçid iqlim qurşaqları - savanna yarıməsəhra, meşə-çöl, meşə-tundra.  
D) Əsas iqlim qurşaqları - subekvatorial, subtropik, subarktik, subantarktik. Keçid iqlim qurşaqları - ekvatorial, tropik, müləyim, arktik, antarktik.  
E) Əsas iqlim qurşaqları - rütubətli, tropik, kontinental səhra, dəniz müləyim, soyuq. Keçid iqlim qurşaqları - subekvatorial, subtropik, arktik, antarktik.

43. MDB ölkələrində ən çox elektrik enerjisi istehsal edilən respublikalar və ən böyük SES-lər.

- A) Rusiya, Ukrayna, Qazaxstan, Özbəkistan. Sayan, Krasnoyarsk, Bratsk, Nurek, Samara.  
B) Rusiya, Ukrayna, Belorus, Moldova. Sayan, Ust-Kameneqorsk, Novosibirsk, Toktokul.  
C) Rusiya, Qazaxstan, Özbəkistan və Gürcüstan. Bratsk, Ust- İlim, Volqograd.

D) Rusiya, Ukrayna, Belorus, Azərbaycan. Sayan, Saratov, Kaxovka, Şəmkir, Çeboksarı.

- E) Ukrayna, Rusiya, Qazaxstan, Tacikstan, Roqun, Krasnoyarsk, Ust-ilim, Çirkey, Xram.

44. Mərkəzi Rusiya hansı iqtisadi rayonları əhatə edir.

- A) Mərkəz, Mərkəzi Qaratorpaq, Volqa - Vytaka və Şimal-Qərb iqtisadi rayonları.  
B) Mərkəz, Mərkəzi Qaratorpaq, Volqa - boyu və Volqa-Vytaka iqtisadi rayonları.  
C) Mərkəz, Mərkəzi Qaratorpaq, Şimal və al iqtisadi rayonları.  
D) Mərkəz, Mərkəzi Qaratorpaq, Şimali Qafqaz və Volqaboyu iqtisadi rayonları.  
E) Mərkəz, Mərkəzi Qaratorpaq, Şimal və Volqa-Vytaka iqtisadi rayonları.

45. Rusyanın Volqa-Ural iqtisadi rayonlarının ixtisaslaşdırıldığı əsas sənaye sahələri hansılardır?

- A) Neft-qaz -kimya, toxuculuq, elektroenergetika, meşə-ağac emalı.  
B) Maşınqayırma, kimya, yeyinti sənayesi, əlvən metallurgiya, yanacaq-energetika  
C) Metalurgiya, kimya, maşınqayırma, meşə-ağac e'mali və elektroenergetika.  
D) Neft-qaz hasilatı, meşə-kimya, avtomobilqayırma, toxuculuq.  
E) Ağır maşınqayırma, kimya, metallurgiya meşə və yanacaq sənayesi.

46. Azərbaycan respublikasının əsas torpaq tipləri.

- A) Boz, qonur, şabalıdı, sarı, qara, gilli, qumsal və şoran torpaqlar.  
B) Boz, şabalıdı, sarı, qırmızı, meşə, çəmən, bataqlıq və şoran torpaqlar.  
C) Boz, şabalıdı, sarı, qırmızı, şoran, qara, meşə, çəmən torpaqları.  
D) Boz, şabalıdı, qara, dağ-çəmən, çəmən, şoran və bataqlıq torpaqlar.  
E) Şabalıdı, boz çəmən, boz qonur, şoran, dağ-çəmən, dağ meşə, çəmən meşə, dağ qara torpaqlar.

47. Azərbaycan respublikasında bitkiçiliyin ixtisaslaşdırılmış sahələri hansılardır?  
 A) Pambıqcılıq, üzümçülük, tütünçülük, tərəvəzçilik  
 B) Taxılçılıq, üzümçülük, bağçılıq, bostançılıq, gülcülük.  
 C) Pambıqcılıq, zeytunçuluq, tərəvəzçilik, bostançılıq.  
 D) Üzümçülük, tütünçülük, bostançılıq və çayçılıq.  
 E) Tütünçülük, tərəvəzçilik, zəfərançılıq, kartofçuluq.
48. Respublikamızda Əlvan metalluriya istehsalı:  
 1) hansı iqtisadi rayonlarda mövcuddur  
 2) Onu daha haralarda inkişaf etdirmək mümkündür.  
 A) 1) Abşeron, Gəncə-Qazax və Naxçıvan MR.  
 2) Şəki -Zakatala və Kəlbəcər-Qubadlı.  
 B) 1) Abşeron, Quba-Xaçmaz, Lənkəran-Astara.  
 2) Şamaxı-İsmayıllı və Kür-Araz.  
 C) 1) Gəncə-Qazax, Kəlbəcər-Qubadlı və Kür-Araz.  
 2) Lənkəran-Astara  
 D) 1) Kür-Araz və Naxçıvan MR.  
 2) Şəki -Zakatala  
 E) 1) Quba - Xaçmaz, Gəncə - Qazax və Şamaxı-İsmayıllı  
 2) Lənkəran-Astara
49. Tükənən, lakin bərpa olunan təbii ehtiyatlar hansılardır?  
 A) Mineral- yanacaq, su və torpaq  
 B) Yanacaq-energetika, bioloji, günəş radasiyası  
 C) Mineral, su, torpaq  
 D) Su, torpaq və bioloji  
 E) Yanacaq-energetika, torpaq, bioloji
50. Azərbaycan Respublikasının böyük təbii vilayətləri.  
 A) Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan, Kür-Araz, Qobustan  
 B) Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan, Kür-Araz, Lənkəran  
 C) Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Naxçıvan, Gəncə-Qazax  
 D) Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz, Şəki, Zakatala, Lənkəran  
 E) Kür-Araz, Lənkəran, Böyük Qafqaz, Kiçik Qafqaz, Quba-Xaçmaz

## 1993, Bakı I, II, III qruplar, Variant B

31. Hündürlüyü 5000 m olan dağın ətəyində dəniz səviyyəsindən 500 m hündürlükdə termometr  $10^{\circ}$  isti olduğunu göstərir. Bu zaman həmin dağın zirvəsində neçə dərəcə temperatur olduğunu hesablayın.  
 A) +2      B) +15      C) -17  
 D) -1      E) +20
32. Avropada dörd dənizlə əhatə olunan və tədricən qalxan böyük yarımadada hansı dövlətlər yerləşir?  
 A) Pireney yarımadası, İspaniya, Portuqaliya  
 B) Apenin yarımadası, İtaliya, Vatikan, San-Marino  
 C) Yutlandiya yarımadası, Danimarka və Almaniya  
 D) Skandinaviya yarımadası, Norveç və İsveç  
 E) Balkan yarımadası, Albaniya, Yunanistan, Serbiya, Horvatiya, Bosniya və Hersegovina
33. Abşeron yarımadasında ekoloji gərginliyi aradan qaldırmak üçün ən münasib istiqamət hansıdır?  
 A) Təmizləyici qurğuları təkmilləşdirmək və çıxaltmaq  
 B) Çirkənləndirici istehsal sahələrini bağlamaq  
 C) İstehsalın həcmini azaltmaq  
 D) Çoklu zərərlü tullantı verən istehsal sahələrini Abşerondan kənarə köçürmək  
 E) Tullantısız texnologiyaya keçmək
34. Müstəqil Dövlətlər Birliyində ekoloji şəraitin daha gərgin olduğu obyekt və ərazilər hansılardır?  
 A) Xəzər dənizi, Qafqaz və Pamir dağları, Yenisey çayı, Ladoqa gölü  
 B) Xəzər dənizi, Aral dənizi, Abşeron yarımadası, Polesiya  
 C) Qərbi Sibir, BAM zonası, Ural dağları, Oneqa gölü  
 D) Krim, Donbas, BAM zonası, Baykal gölü  
 E) Volqaboyu, Şərqi Avropa Düzənliyi, İssikkul gölü

35. Dünyada ən çox kömür hansı ölkədə çıxarılır?  
 A) ABŞ      B) Rusiya      C) Almaniya  
 D) Çin      E) Hindistan
36. Coğrafi təbəqə hansı qatlardan ibarətdir?  
 A) Mantiya, nüva, litosfer, Hidrosfer  
 B) Mantiya, atmosfer, litosfer, hidrosfer  
 C) Mantiya, litosfer, biosfer, atmosfer  
 D) Litosfer, hidrosfer, atmosfer, biosfer  
 E) Mantiya, nüva, litosfer, hidrosfer
37. Tropik enliklərdən okean sularının və atmosferin istiliyinin mülayim enliklərə gətirilməsindən böyük rolü olan cərəyanlar:  
 A) Braziliya və Kurosivo  
 B) Qolfstrim və Cənubi Passat  
 C) Kurosivo və Cənubi Passat  
 D) Şimali Atlantika və Şimali Passat  
 E) Qolfstrim və Kurosivo
38. MDB-də ən çox taxil istehsal edən respublikalar:  
 A) Qazaxistan, Özbəkistan, Ukrayna  
 B) Ukrayna, Rusiya və Qazaxistan  
 C) Ukrayna, Rusiya və Belarus  
 D) Rusiya, Ukrayna və Moldova  
 E) Ukrayna, Rusiya və Qırğızistan
39. Hər adam başına dünya səviyyəsindən daha çox kalori istehlak edilən ölkələr:  
 A) ABŞ, Kanada, Braziliya, İndoneziya  
 B) ABŞ, Avstraliya, Fransa, Almaniya  
 C) Avstraliya, Yaponiya, Hindistan, Böyük Britaniya  
 D) İtaliya, İspaniya, Pakistan, Polşa  
 E) Kanada, Argentina, Peru, Misir
40. Dəniz donanmasının tonnajı – yüksəltmə qabiliyyəti dəha böyük olan ölkələr:  
 A) ABŞ, Yaponiya, Avstraliya, Braziliya, Rusiya, Böyük Britaniya  
 B) Fransa, İtaliya, Kanada, Hindistan, Çin, Misir  
 C) Liberiya, Yaponiya, ABŞ, Norveç, Böyük Britaniya, Rusiya  
 D) Liberiya, Yaponiya, ABŞ, Ukrayna, Avstraliya, Kanada  
 E) Yaponiya, Kanada, Braziliya, Hindistan, Böyük Britaniya, Çin
41. Miqyası 1:200000 olan xəritə üzrə iki məntəqə arasındakı məsafə 10 sm, digər iki məntəqə arasındakı məsafə isə 20 sm-dir. Miqyasına görə həmin xəritə hansı tipə aiddir və bu şəhərlər arasındakı məsafələr nə qədərdir?  
 A) Kiçik miqyaslı xəritədir. Məntəqələr arasında 20 km və 40 km məsafə vardır.  
 B) Orta miqyaslı xəritədir. Məntəqələr arasında 200 km və 400 km məsafə vardır.  
 C) Böyük miqyaslı xəritədir. Məntəqələr arasında 20 km və 40 km məsafə vardır.  
 D) Orta miqyaslı xəritədir. Məntəqələr arasında 20 km və 40 km məsafə vardır.  
 E) Kiçik miqyaslı xəritədir. Məntəqələr arasında 200 km və 400 km məsafə vardır
42. İqlim əmələ gətirici amillər hansılardır?  
 A) Dağların istiqaməti və hündürlüyü, okean və dənizlərə yaxınlıq-uzaqlıq, hava kütlələrinin hərəkəti.  
 B) Günəş radiasiyesi, dəniz axınları, küləklər  
 C) Işıqlanma (istilik) qurşağıları, hava kütlələri və relief.  
 D) Coğrafi enlik, hava kütlələrinin hərəkəti və döşənan səth (səth örtüyü)  
 E) Coğrafi enlik, küləklər, dəniz axınları.
43. Mərkəzi Rusyanın ixtisaslaşdırılığı başlıca sahələr hansılardır?  
 A) Maşınqayırma, meşə və ağaç emalı, elektroenergetika  
 B) Maşınqayırma, yüngül və kimya sənayesi.  
 C) Maşınqayırma, tikinti materialları istehsal və yanacaq sənayesi.  
 D) Maşınqayırma, yanacaq-energetika, yeyinti sənayesi.  
 E) Maşınqayırma, elektro-energetika və yüngül sənayesi.
44. Rusyanın Avropa hissəsində olan türk dövlət qurumları hansılardır?  
 A) Tatarstan, Başqırdstan, Mordva, Mari, Komi.  
 B) Tatarstan, Çuvaş, Başqırdstan, Kabarda-Balkar, Qaraçay-Çerkəz.  
 C) Çuvaş, Kareliya, Dağıstan, Osetiya, Başqırdstan  
 D) Kabarda-Balkar, Qaraça-Çerkəz, Udmurt, Kalmik, Mari  
 E) Tatarstan, Başqırdstan, Dağıstan, Udmurt, Çuvaş, Kalmik

45. Qazaxstan Respublikasında formaloşan hansı ƏLK-lər vardır?  
 A) Cambul-Qaratau, Alma-Atı-Çimkənd, Qaraqanda-Balxəs.  
 B) Ekibastuz-Pavlodar, Manqışlaq, Cambul-Qaratau.  
 C) Kustanay-Petropavlovsk, Semipalatinsk-Ustkamenogorsk, Qızıl Orda-Turkistan  
 D) Quryev-Uralsk, Aktubinsk-Kustanay, Selinoqrad-Qaraqanda  
 E) Qaraqanda-Temirtau, Atbasar-Kokchetav, Alma-Atı-Taldı Kurqan

46. Respublikamızın: 1) yüngül sənayesinin əsas mərkəzləri haradır və 2) onu hansı iqtisadi rayonlarda daha sür"ətlə inkişaf etdirmək zəruridır

- A) 1) Bakı, Sumqayıt, Gəncə, Şəki, Mingəçevir,  
 2) Lənkəran-Astara, Quba-Xaçmaz, Kür-Araz  
 B) 1) Bakı, Əli-Bayramlı, Yevlax, Naxçıvan, Lənkəran  
 2) Kəlbəcər Qubadlı, Şamaxı-İsmayıllı.  
 C) 1) Sumqayıt, Gəncə, Göyçay, Sabirabad, Masallı,  
 2) Lənkəran - Astara, Naxçıvan.  
 D) 1) Gəncə, Bakı, Yevlax, Zakatala, Qazax,  
 2) Kür-Araz, Şəki-Zakatala  
 E) 1) Mingəçevir, Yevlax, Gəncə, Quba, Dəvəçi,  
 2) Kür-Araz, Gəncə-Qazax

47. Böyük Qafqaz təbii vilayətinin fiziki-coğrafi rayonları (Azərbaycan Respublikası daxilində)

- A) Samur-Dəvəçi, Qonaqkənd, Zakatala-Lahic, Alazan-Əyriçay, Acınohur - Ceyrançöl, Dağlıq Şirvan, Qobustan-Abşeron.  
 B) Samur-Dəvəçi, Qonaqkənd, Zakatala-Şəki, Babadag, Şirvan, Abşeron, Qobustan.  
 C) Samur-Dəvəçi, Quba-Qonaqkənd, Şəki-Zakatala, Dağlıq Şirvan, Qobustan-Abşeron, Alazan-Əyriçay.  
 D) Zakatala-Şəki, Ceyrançöl-Acınohur, Dağlıq Şirvan, Qobustan-Abşeron, Alazan-Əyriçay, Qonaqkənd, Quba.  
 E) Samur-Dəvəçi, Quba-Qusar, Qonaqkənd, Şəki-Zakatala, Alazan-Əyriçay, Qobustan, Acınohur-Ceyrançöl.

48. Respublikamızın Böyük Qafqaz, Kür-Araz ovalığı və Lənkəran təbii vilayətlərində hansı iqtisadi rayonlar vardır?

- A) Abşeron, Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Şəki-Zakatala, Kür-Araz və Lənkəran-Astara  
 B) Abşeron, Quba-Xaçmaz, Şəki-Zakatala, Gəncə-Qazax, Lənkəran-Astara, Naxçıvan MR  
 C) Abşeron, Şamaxı-İsmayıllı, Şəki-Zakatala, Gəncə-Qazax, Kəlbəcər-Qubadlı, Kür-Araz  
 D) Abşeron, Quba-Xaçmaz, Şəki-Zakatala, Kür-Araz, Lənkəran-Astara, Naxçıvan.  
 E) Abşeron, Şamaxı-İsmayıllı, Şəki, Zakatala, Gəncə-Qazax, Kür-Araz, Lənkəran - Astara.

49. Dünyada ən çox neft idxlə edən ölkələr və ölkə qrupları hansılardır?

- A) ABŞ, Yaponiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Şərqi Avropa və Cənubi Amerika ölkələri.  
 B) ABŞ, Yaponiya, Fransa, Almaniya, Əlcəzair, İndoneziya, Şərqi Avropa və Cənubi Amerika ölkələri.  
 C) ABŞ, Yaponiya, Almaniya, Fransa, İtaliya, Pakistan, Afrika və Cənubi Amerika ölkələri  
 D) ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Norveç, İndoneziya, Şərqi Avropa və Cənubi Amerika ölkələri.  
 E) ABŞ, Yaponiya, Fransa, İran, İrak, Cənubi Afrika ölkələri.

50. Məqalopolis nödir?

- A) Əhalisi 5 mln-dan çox olan şəhərdir.  
 B) Əhalisi 10 mln-dan çox olan şəhərdir.  
 C) Ətraf əsəbə və kəndlərlə birləşmiş böyük şəhərdir.  
 D) Böyük şəhər aqlomerasiyasıdır.  
 E) Çoxlu miqdarda qonşu şəhər aqlomerasiyalarının birləşməsi nəticəsində meydana gəlmiş ən böyük şəhər məskunlaşma formasıdır.

## 1993, Naxçıvan I, II, III qruplar, Variant A

31. Hündürlüyü 6200 m olan dağın zirvəsində temperatur  $-30^{\circ}$  -dir. Həmin dağın ətəyində okean soviyyəsindən 200 m hündürlükdə temperatur neçə darəcə olar?

- A)  $-5^{\circ}$   
 B)  $-10^{\circ}$   
 C)  $+5^{\circ}$   
 D)  $+18^{\circ}$   
 E)  $+6^{\circ}$

32. Hansı daimi küləklər vardır: 1. ekvatorial qurşaqda? 2. mülayim qurşaqda?

- A) 1. Briz  
 2. Musson  
 B) 1. Musson  
 2. Briz  
 C) 1. Passat  
 2. Qərb  
 D) 1. Passat  
 2. Musson  
 E) 1. Qərb  
 2. Briz

33. Azərbaycan Respublikasının: 1) ən böyük su anbarları, 2) ən böyük gölləri hansılardır?

- A) 1) Ceyranbatan, Şəmkir, Sərsəng  
 2) Acinohur, Böyük Şor, Böyük Alagöl  
 B) 1) Mingəçevir, Araz, Ceyranbatan  
 2) Sənsu, Candar, Göygöl  
 C) 1) Mingəçevir, Şəmkir, Ceyranbatan  
 2) Hacıqabul, Sarisu, Candar  
 D) 1) Mingəçevir, Araz, Ceyranbatan  
 2) Böyük Şor, Acinohur, Hacıqabul  
 E) 1) Mingəçevir, Ceyranbatan, Sərsəng  
 2) Göygöl, Batabat, Hacıqabul

34. Rusyanın əsas neft-qaz hasilatı rayonları hansılardır?

- A) Volqaboyu, Ural, Mərkəz  
 B) Volqaboyu, Ural, Qərbi Sibir  
 C) Qərbi Sibir, Şərqi Sibir, Uzaq Şərq  
 D) Şimal-Qərb, Ural, Mərkəz  
 E) Qərbi Sibir, Ural, Uzaq Şərq

35. Aşağıdakı adalardan hansılarda iki-üç dövlətin əraziləri yerləşmişdir?

- A) Madaqaskar, Sri-Lanka, İrlandiya, Yeni Qvineya  
 B) Kalimantan, Yeni Qvineya, İrlandiya, Haiti  
 C) Böyük Britaniya, Sri-Lanka, Kuba, İrlandiya  
 D) Sumatra, Sardiniya, Tasmaniya, Haiti  
 E) Kalimantan, Haiti, Yamayka, İslandiya

36. Mütləq hündürlüklerinə görə dağların düzgün təsnifatını tapın.

- A) Alçaq dağlar-hündürlüyü 1000 m-ə qədər; Orta hündürlüklü dağlar - hündürlüyü 1000-dən 2000 m-ə qədər; Uca dağlar-hündürlüyü 2000 m-dən artıq;  
 B) Alçaq dağlar - hündürlüyü 2000 m-dən artıq; Orta hündürlüklü dağlar - hündürlüyü 2000-dən 5000 m-ə qədər; Uca dağlar - hündürlüyü 5000 m-dən artıq;  
 C) Alçaq dağlar - hündürlüyü 2000 m-ə qədər; Orta hündürlüklü dağlar - hündürlüyü 2000-4000 m arasında; Uca dağlar - hündürlüyü 4000 m-dən çox  
 D) Alçaq dağlar - hündürlüyü 1000 m-dən az; Orta hündürlüklü dağlar - hündürlüyü 2000 m-ə qədər; Uca dağlar - hündürlüyü 2000 m-dən çox  
 E) Alçaq dağlar - hündürlüyü 1500 m-ə qədər; Orta hündürlüklü dağlar - hündürlüyü 1500-2500 m arasında; Uca dağlar - hündürlüyü 2500 m-dən artıq

37. Dünyada ən böyük və ən dərin çökəklik hansı materikdədir?

- A) Avrasiya  
 B) Şimali Amerika  
 C) Cənubi Amerika  
 D) Antarktidə  
 E) Avstraliya

38. Mütləq hündürlüklerinə görə düzənliklərin düzgün təsnifatını tapın.

- A) Ovalıqlar - hündürlüyü 200 m-ə qədər  
 Yüksəkliklər - hündürlüyü 200 m-dən 500 m-ə qədər  
 Yaylalar - hündürlüyü 500 m-dən yuxarı  
 B) Ovalıqlar - hündürlüyü 300 m-ə qədər  
 Yüksəkliklər - hündürlüyü 300-500 m arasında  
 Yaylalar - Hündürlüyü 500 m-dən yuxarı  
 C) Ovalıqlar - hündürlüyü 250 m-ə qədər  
 Yüksəkliklər - hündürlüyü 500 m-ə qədər  
 Yaylalar - hündürlüyü 500 m-dən yuxarı  
 D) Ovalıqlar - hündürlüyü 300 m-ə qədər  
 Yüksəkliklər - hündürlüyü 500 m-ə qədər  
 Yaylalar - hündürlüyü 1000 m-dən yuxarı  
 E) Ovalıqlar - hündürlüyü 400 m-ə qədər  
 Yüksəkliklər - hündürlüyü 800 m-ə qədər  
 Yaylalar - hündürlüyü 800 m-dən yuxarı

39. Dünya üzrə orta səviyyədən hər adam başına sutkada az kalori istehlak edilən ölkələr  
A) İspaniya, İtaliya, Hindistan, Pakistan, Çin  
B) Braziliya, Almaniya, Türkiyə, İndoneziya, Əlcəzair  
C) Banqladeş, Qana, Sudan, Çin, İndoneziya  
D) Ukrayna, Rusiya, Əfqanistan, Vyetnam, Avstraliya  
E) Avstriya, Kanada, Əlcəzair, İspaniya, Tailand

40. Dünyada əhalinin təbii artımı ən aşağı səviyyədə olan ölkələr  
A) Fransa, Almaniya, Türkiyə  
B) İngiltərə, Almaniya, Pakistan  
C) ABŞ, Kanada, Nigeriya  
D) Almaniya, Fransa, İngiltərə  
E) İtaliya, Fransa, İran

41. Miqyası 1:22000.000 olan xəritədə iki məntəqə arasında 7 sm məsafə vardır.  
1. Yer üzrində bu məntəqələr bir-birindən neçə km aralıda yerləşirlər?  
2. Miqyasına görə həmin xəritə hansı tipə aiddir?  
A) 1.5400 km 2. iri miqyaslı  
B) 1. 15400 km 2. orta miqyaslı  
C) 1. 1540 km 2. kiçik miqyaslı  
D) 1. 1540 km 2. iri miqyaslı  
E) 1. 15400 km 2. kiçik miqyaslı

42. Bakıda saat 10 tamadır. Bəs ondan  $45^{\circ}$  qərbdə yerləşən məntəqədə saat neçədir?  
A) Saat 7-dir B) Saat 13-dir  
C) Saat 5-dir D) Saat 14-dir  
E) Saat 9-dir

43. Rusyanın Şərqi iqtisadi zonasında olan türkdilli dövlət qurumları hansılardır?  
A) Tatarstan, Başqırdıstan, Yakutiya-Saxa, Qaraqalpak  
B) Tuva, Çuvaş, Xakasiya, Dağlıq Altay  
C) Tatarstan, Başqırdıstan, Yakutiya-Saxa, Tuva  
D) Yakutiya-Saxa, Tuva, Xakasiya, Dağlıq Altay  
E) Dağlıq Altay, Buryat, Kalmik, Tuva

44. Ukraynanın ixtisaslaşdırılmış əsas ağır sənaye sahələri hansılardır?  
A) Yanacaq-elektroenergetika, metallurgiya, kimya və maşınqayırma  
B) Yanacaq-elektroenergetika, maşınqayırma, metallurgiya və yeyinti  
C) Maşınqayırma, metallurgiya, yüngül və yeyinti  
D) Metallurgiya, kimya, kömür və yeyinti  
E) Maşınqayırma, metallurgiya və yüngül

45. Tükənən, lakin bərpa olunmayan təbii ehtiyatlar hansılardır?  
A) Yanacaq, torpaq və su  
B) Mineral, hava, torpaq  
C) Mineral, yanacaq-energetika  
D) Bioloji, bitki, torpaq  
E) Mineral, bioloji, su

46. Azərbaycan Respublikasının iqliminə hansı hava kütlələri tə'sir edir?  
A) Musson, Arktik, tropik və ekvatorial;  
B) Kontinental və dəniz Arktik, müləyim Atlantik okeanı (Azor) və tropik;  
C) Ekvatorial, Arktik, tropik və Atlantik;  
D) Aralıq dənizi, Hind okeani, subtropik və kontinental;  
E) Sakit okean, Şimal Buzlu okeani, tropik və subtropik

47. Kür-Araz iqtisadi rayonunun ixtisaslaşdırılmış aqrar-sənaye sahələri  
A) Pambıqcılıq, taxılçılıq, çayçılıq, tərəvəzçilik, qoyunçuluq  
B) Pambıqcılıq, taxılçılıq, üzümçülüklük, heyvandarlıq, balıqçılıq və yeyinti sənayesi  
C) Pambıqcılıq, taxılçılıq, heyvandarlıq, tütünçülüklük, bağçılıq  
D) Taxılçılıq, pambıqcılıq, tərəvəzçilik, heyvandarlıq, quşçuluq  
E) Pambıqcılıq, üzümçülüklük, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq

48. Respublikamızda qara metallurgiyanın:  
1. əsas mərkəzləri haradır?  
2. onun məhsullarının qılığını necə aradan qaldırmaq olar?  
A) 1. Sumqayıt, Mingəçevir, Əli-Bayramlı.  
2. Təkrar metallurgiyani inkişaf etdirməkə  
B) 1. Sumqayıt, Gəncə, Naxçıvan.  
2. Çox metal tələb edən maşınqayırmanın inkişafını məhdudlaşdırmaqla  
C) 1. Bakı, Salyan, Tovuz.  
2. Tam silsiləli metallurgiya istehsalı yaratmaqla  
D) 1. Sumqayıt, Xaçmaz, Daşkəsən.  
2. Qara metallurgiya məhsullarına ciddi qonaqt etməkə  
E) 1. Sumqayıt, Bakı, Daşkəsən.  
2. Domnasız metallurgiya istehsalını təşkil etməkə

49. Azərbaycanda ən hündür dağ zirvələri:  
1. Böyük Qafqazda, 2. Kiçik Qafqazda  
A) 1. Bazardüzü, Şahdağ, Qapıcıq  
2. Böyük İslıqlı, Tufandağ, Gamişdağ  
B) 1. Bazardüzü, Kömrütgöy, Tufandağ  
2. Qapıcıq, Böyük İslıqlı, Şahdağ  
C) 1. Bazardüzü, Şahdağ, Qızılyurdı  
2. Böyük İslıqlı, Gamişdağ, Tufandağ  
D) 1. Bazardüzü, Şahdağ, Tufandağ  
2. Qapıcıq, Gamişdağ, Dəlidəğ  
E) 1. Babadağ, Şahdağ, Tufandağ  
2. Qızılıboğaz, Kəpəz, Böyük İslıqlı

50. Yüksək inkişaf etmiş kapitalist ölkələrinin müəyyələşdirin.  
A) ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada  
B) ABŞ, Yaponiya, Almaniya, İspaniya, Portuqaliya, İrlandiya, Avstriya  
C) Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, unanıstan  
D) ABŞ, İtaliya, Almaniya, Kanada, Portuqaliya, Avstriya, Norveç  
E) ABŞ, Yaponiya, İtaliya, Avstraliya, Yeni Zelanda, İspaniya, Finlandiya.

## 1993, Naxçıvan I, II, III qruplar, Variant B

31. Hündürlüyü 5200 m olan dağın zirvəsində temperatur  $-30^{\circ}$  dərəcədir. Həmin dağın ətəyində, dəniz səviyyəsindən 200 m hündürlükdə temperatur neçə dərəcə ola bilər?  
A)  $-5^{\circ}$   
B)  $-10^{\circ}$   
C)  $+5^{\circ}$   
D)  $+18^{\circ}$   
E)  $0^{\circ}$

32. Tropik enliklərdən okean sularının və atmosferin istiliyinin mülayim enliklərə gətirilməsində ən böyük rol olan cərəyanlar.  
A) Braziliya və Kurosvi  
B) Qolfstrim və Cənubi Passat  
C) Kurosvi və Cənubi Passat  
D) Şimali Atlantika və Şimali Passat  
E) Qolfstrim və Kurosvi

33. Azərbaycan Respublikasının ən böyük yanacaq elektrik stansiyası hansı iqtisadi rayondadır?  
A) Abşeron  
B) Kür-Araz  
C) Şəki-Zaqatala  
D) Quba-Xaçmaz  
E) Gəncə-Qazax

34. Kömür-metallurgiya sənayesi hansı respublikalarda daha çox inkişaf etmişdir  
A) Rusiya, Ukrayna, Belorus  
B) Rusiya, Qazaxistan, Özbəkistan  
C) Rusiya, Ukrayna, Qazaxistan  
D) Ukrayna, Gürcüstan, Qazaxistan  
E) Rusiya, Ukrayna, Azərbaycan

35. ABŞ -in iqtisadi rayonları  
A) Texas, Kaliforniya, Appalaç  
B) Florida, Çikaqqo-Pittsburg, Boston Vaşinqton  
C) Şimal, Cənub, Qərb  
D) San-Fransisko- San-Xose, Çikaqqo Pittsburg, Boston-Vaşinqton  
E) Şimal-Şərqi, Cənub-qərb, Qərb

36. Hansı bulud formaları vardır?

- A) Topa, laylı, laylı-topa, yağışlı, lələkvari, topa-yağışlı
- B) Topa, laylı-yağışlı, laylı-topa, lələkvari, yağışlı, laylı
- C) Lələkvari, yağışlı, laylı, topa, laylı-topa, laylı-yağışlı
- D) Laylı, yağışlı, lələkvari, laylı-yağışlı, laylı-topa, topa
- E) Topa, laylı, laylı-topa, topa-yağışlı, laylı-yağışlı, lələkvari.

37. Hansı yarımkürə nə üçün daha soyuqdur?

- A) Şimal yarımkürəsi Şimal Buzlu okeanın tə'siri altında olduğuna görə daha soyuqdur
- B) Cənub yarımkürəsində su sahəsi daha çox olduğuna görə daha soyuqdur.
- C) Qərb yarımkürəsi Arktikdən Antarktikaya qədər uzandığına görə daha soyuqdur
- D) Şərqi yarımkürəsi dünyanın ən hündür yayla və dağları burada yerləşdiriyinə görə daha soyuqdur
- E) Cənub yarımkürəsi Antarktika burada olduğuna görə daha soyuqdur.

38. Maldarlıq hansı ölkələrdə daha çox inkişaf etmişdir?

- A) Rusiya, Ukrayna, Belorus
- B) Rusiya, Belorus, Türkmenistan
- C) Rusiya, Ukrayna, Gürcüstan
- D) Ukrayna, Belorus, Qazaxistan
- E) Rusiya, Belorus, Azərbaycan

39. Hər adam başına orta dünya səviyyəsindən sutkada daha çox kalori istehlak edilən ölkələr

- A) ABŞ, Kanada, Braziliya, İndoneziya
- B) ABŞ, Avstraliya, Fransa, Almaniya
- C) Avstraliya, Yaponiya, Hindistan, Böyük Britaniya
- D) İtalya, İspaniya, Pakistan, Polşa
- E) Kanada, Argentina, Peru, Misir

40. Dünyclada ən çox bugda istehsal edən ölkələr

- A) ABŞ və Kanada
- B) Argentina və Braziliya
- C) Çin və ABŞ
- D) Rusiya və Hindistan
- E) Ukrayna və Avstraliya

41. Aşağıdakı xəritələrin miqyaslarına əsasən tiplərini müəyyən edin: 1. 1:200000; 2. 1:600000; 3. 1:500000

- A) 1. Kiçik miqyaslı; 2. Orta miqyaslı; 3. İri miqyaslı
- B) 1. Orta miqyaslı; 2. Orta miqyaslı; 3. İri miqyaslı
- C) 1. Kiçik miqyaslı; 2. İri miqyaslı; 3. İri miqyaslı
- D) 1. İri miqyaslı; 2. Orta miqyaslı; 3. Kiçik miqyaslı
- E) 1. İri miqyaslı; 2. İri miqyaslı; 3. Orta miqyaslı

42. Bakıda saat 10 tamamdır. Bəs ondan 30° şərqdə yerləşən məntəqədə saat neçədir?

- A) Saat 12-dir
- B) Saat 14-dür
- C) Saat 15-dir
- D) Saat 8-dir
- E) Saat 16-dir

43. Rusiyada, Volqı çayı hövzəsində yerləşən türkəlli dövlət qurumları hansılardır?

- A) Başqırdıstan, Tatarıstan, Kalmık
- B) Başqırdıstan, Tatarıstan, Udmurt
- C) Tatarıstan, Başqırdıstan, Çuvash
- D) Tatarıstan, Başqırdıstan, Mari
- E) Tatarıstan, Başqırdıstan, Mordva

44. Özbəkistan Respublikasının suvarılan torpaqlarında aqrar-sənaye kompleksinin ixtisaslaşdırılmış sahələri hansılardır?

- A) Pambıqçılıq və onunla əlaqələnən taxılçılıq, bağçılıq, üzümçülük, tərəvəzçilik, baramaçılıq və yeyinti sənayesi
- B) Pambıqçılıq, bağçılıq, üzümçülük, bostançılıq, qoyunçuluq və dəvəçilik
- C) Pambıqçılıq, bağçılıq, tərəvəzçilik, tütünçülük, şəkər çuqunduru əkinin və heyvandarlıq
- D) Pambıqçılıq, çəltikçilik, üzümçülük, qoyunçuluq, atçılıq və dəvəçilik
- E) Pambıqçılıq, taxılçılıq, üzümçülük, bağçılıq, qaragül qoyunçuluğu və maldarlıq

45. Yerin daxili quruluşu hansı hissələrdən ibarətdir?

- A) Nüvə, Mantiya, Yerin qabığı
- B) Nüvə, Mantiya, Litosfer
- C) Nüvə, Mantiya, hidrosfer
- D) Nüvə, Mantiya, coğrafi təbəqə
- E) Nüvə, Mantiya, Biosfer

46. Azərbaycan Respublikası ərazisində əsas hansı iqlim tipləri mövcuddur?

- A) Tropik, subtropik, mülayim, müsson, tundra.
- B) Yarım səhra və quru çöl iqlimi, rütubətli subtropik, mülayim-isti, soyuq, dağ-tundra.
- C) Tropik, subtropik, yarım səhra, mülayim, soyuq.
- D) Mülayim, ekvatorial, subtropik, kontinental, soyuq.
- E) Mülayim kontinental, quru subtropik, rütubətli subtropik, soyuq və tundra.

47. 1989-cu ildə: 1) Respublikamızın əhalisi neçə nəfər olmuşdur?

- 2) Şəhər və kənd əhalisi faizlərlə nə qədər idi?
- 3) Respublikanın əhalisinin təbii artımı neçə nəfər təşkil etmişdi?
- A) 1) 7 mln 39 min nəfər; 2) 50% və 50%;  
3) 150 min nəfər
- B) 1) 7 mln 29 min nəfər; 2) 54% və 46%;  
3) 100 min nəfər
- C) 1) 7 mln nəfər; 2) 60% və 40%;  
3) 130 min nəfər.
- D) 1) 7,4 mln nəfər; 2) 46% və 54%;  
3) 160 min nəfər.
- E) 1) 7,2 mln nəfər; 2) 50% və 50%;  
3) 150 min nəfər.

48. Respublikamızın metalluriya (filiz) xammalı ilə daha zəngin olan iqtisadi rayonlarını müəyyən edin.

- A) Abşeron, Kür-Araz, Şəki-Zaqatala, Naxçıvan MR.
- B) Şəki-Zaqatala, Gəncə-Qazax, Kür-Araz, Naxçıvan MR.
- C) Abşeron, Şəki-Zaqatala, Gəncə-Qazax, Naxçıvan MR.
- D) Gəncə-Qazax, Şəki-Zaqatala, Naxçıvan MR, Kəlbəcər-Qubadlı.
- E) Gəncə-Qazax, Şəki-Zaqatala, Şamaxı-İsmayıllı, Quba-Xaçmaz.

49. Respublikamızın Kiçik Qafqaz və Naxçıvan tabii vilayətlərindən konarda yerləşən iqtisadi rayonlarını müəyyən edin.

- A) Abşeron, Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Kür-Araz, Lənkəran-Astara.
- B) Abşeron, Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Kür-Araz, Lənkəran-Astara, Gəncə-Qazax
- C) Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Şamaxı-İsmayıllı, Kəlbəcər-Qubadlı, Kür-Araz
- D) Abşeron, Quba-Xaçmaz, Şamaxı-İsmayıllı, Gəncə-Qazax, Lənkəran-Astara, Kür-Araz
- E) Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Laçın-Qubadlı, Kür-Araz

50. Dünyanın inkişaf etmiş kapitalist ölkələri hansı göstəriciyə görə yüksək inkişaf etmiş və orta səviyyədə inkişaf etmiş ölkələrə bölünür.

- A) Şəhər əhalisinin xüsusi çəkisi nə görə
- B) Ağır sənayenin xüsusi çəkisi nə görə
- C) Elm və əməkтуtumlu sənaye sahələrinin üstün olmasına görə
- D) Xidmət sahələrinin və turizmin inkişaf səviyyəsinə görə
- E) İl ərzində hər adam başına dollarla düşən illik gəlirə görə

**1994,**

**I, II, III qruplar, Variant A**

31. Azərbaycanla quruda sərhədli olan dövlətlər.

- A) Türkiyə, Gürcüstan, Qazaxistan, Belarus, Litva
- B) İran, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya
- C) Gürcüstan, Rusiya, Tacikistan, Qırğızistan, Ermənistan
- D) Türkiyə, Rusiya, İran, İraq, Küveyt
- E) İran, Öfqanistan, Pakistan, Gürcüstan, Özbəkistan

32. Azərbaycanda endemik və relikt bitki növlərinin mühafizəsi üçün yaradılmış böyük qoruq.

- A) Zaqtala
- B) Qızılıağac
- C) Hirkan
- D) Türyançay
- E) Şirvan

33. Təbii qazın iri ixracatçıları olan türk dövləti.

- A) Qırğızistan
- B) Türkiyə
- C) Özbəkistan
- D) Türkmenistan
- E) Yakutiya

34. Neft ehtiyatlarına görə aparıcı mövqə tutan ölkələr.

- A) Rusiya, Böyük Britaniya, Fransa, Azərbaycan, Bolqaristan
- B) Rumuniya, Norveç, Finlandiya, Çili, Meksika
- C) İran, Türkiyə, Yunanistan, Küveyt, Venesuela
- D) Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlilikləri
- E) Birləşmiş Ərəb Əmirlilikləri, Peru, İraq, Yaponiya, Küveyt

35. Materik və okeanların altındaki yer qabığının forqlı əlamətləri.

- A) bazaltının olmaması və temperaturu
- B) çökəmə süxurlarının olmaması və təzyiq
- C) ana süxurlarının olmaması və qalınlıq
- D) qranitının olmaması və qalınlıq
- E) müxtəlif növ süxurlarının olması

36. Alp-Himalay qurşağına daxil olan dağ silsilələri.

- A) Alp, Karpat, Ural, Pireney, Qafqaz
- B) Pireney, Alp, Pamir, Karpat, Qafqaz
- C) Qafqaz, Karpat, Tyan-Şan, Appalaç, Ural
- D) Karpat, Krim, Skandinav dağları, Altay, Sayan
- E) Alp, Altay, Sayan, And, Qafqaz

37. Kür çayının sol qolları Ağsuçay, Girdimançay.

- A) İori(Qabırı), Göncəçay, Türyançay, Göycəy, Ağsuçay
- B) Türyançay, Kürkçay, Alazan(Qanix), Göycəy, Pirsaatçay
- C) Alazan(Qanix), Türyançay, Göycəy
- D) Sumqayıtçay, Ağsuçay, Samur, Ataçay, Türyançay
- E) Göycəy, Ağsuçay, Əlinçəçay, Tərtərçay, Kişçay

38. Kür-Araz ovalığının düzənlilikləri.

- A) Muğan, Lənkəran, Qarabağ, Alazan-Əyrıçay, Şirvan
- B) Şirvan, Muğan, Arazboyu, Şərur, Mil
- C) Muğan, Qarabağ, Samur Dəvəçi, Salyan, Ceyrançöl
- D) Mil, Muğan, Salyan, Şirvan, Qarabağ
- E) Şirvan, Qarabağ, Qusar, Salyan, Çənub-Sərqi Şirvan

39. Kür-Araz ovalığında yerləşən respublika tabeli şəhərlər.

- A) Göncə, Mingəçevir, Ağdam, Ağdaş, Yevlax
- B) Şəki, Qəbələ, Xaçmaz Mingəçevir, Naftalan
- C) Mingəçevir, Göncə, Naftalan, Yevlax, Əli Bayramlı
- D) Mingəçevir, Qax, Naftalan, Şəmkir, Tovuz
- E) Göncə, Naftalan, Əli Bayramlı, Salyan, İmişli

40. Azərbaycan Respublikasında aşağıdakı iqtisadi rayonlar meyvə istehsalına görə forqlənləri:

- A) Lənkəran və Naxçıvan
- B) Quba-Xaçmaz və Şəki-Zaqtala
- C) Şəki-Zaqtala və Şirvan
- D) Quba-Xaçmaz və Gəncə-Qazax
- E) Abşeron və Mil-Qarabağ

41. Avroasiyanın unitar quruluşlu dövlətləri.

- A) Almaniya, Türkiyə, Türkmenistan, Rusiya, Bolqarıstan
- B) Hindistan, Ruminiya, Küveyt, Banqladeş, Belçika
- C) Fransa, Böyük Britaniya, İtaliya, Qazaxistan, İran
- D) Pakistan, Fransa, Böyük Britaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlilikləri
- E) İsvəç, İsveç, Danimarka, Qırğızistan, Belçika

42. Şəkər çuğundurunun əsas istehsalatçıları olan dövlətlər.

- A) Belarus, Fransa, Kuba, CAR, Sinqapur
- B) Fransa, Polşa, Ukrayna, Kanada, Əlcəzair
- C) Almaniya, Rusiya Meksika, Nikaraqua, Anqola
- D) Rusiya, ABŞ, Qazaxistan, Azərbaycan, Tailand
- E) Ukrayna, Fransa, Rusiya, ABŞ, Almaniya

43. Əhalisi adambaşına düşən meşə ehtiyatları ilə az tə'min olunmuş ölkələr.

- A) Hindistan, Konqo, Kanada, Yaponiya, Türkmenistan
- B) Hindistan, Liviya, Çin, Yaponiya, Britaniya
- C) İran, İraq, Liviya, Braziliya, Rusiya
- D) Azərbaycan, Qırğızistan, İsveç, Venesuela, Sudan
- E) Belarus, Polşa, Konqo, ABŞ, Braziliya

44. Avstraliya, ABŞ və Kanadada səciyyəvi kənd yaşayış məntəqəsi forması.

- A) qarışq
- B) vadî
- C) aul
- D) qrup
- E) dağınaq

45. Dünyada polad istehsalının üç mərkəzi.

- A) Yaponiya, Rusiya, ABŞ
- B) Rusiya, Avstraliya, Braziliya
- C) Yaponiya, Hindistan, Fransa
- D) ABŞ, Kanada, Argentina
- E) Braziliya, Meksika, İsveç

46. A məntəqəsinin coğrafi koordinatları  $64^{\circ}$  ş.e. və  $81^{\circ}$  ş.u., V məntəqəsininki isə  $10^{\circ}$  c.e. və  $24^{\circ}$  qərb uzunluğu. Bu məntəqələrin hansı saat qurşağında yerləşdiyini və onlar arasında vaxt fərqi tapın.

- A) A məntəqəsi IV, V məntəqəsi isə XXIII ; 5 saat
- B) A məntəqəsi V, V məntəqəsi isə XXII; 7 saat

C) A məntəqəsi III, V məntəqəsi isə XXIV; 3 saat

D) A məntəqəsi VI, V məntəqəsi isə XXI; 9s.20 dəq.

E) A məntəqəsi II, V məntəqəsi isə XXIII; 3s.30 dəq.

\*47. Himalay dağlarında A zirvəsinin hündürlüyü 7000 metr, digər dağın hündürlüyü isə 4375 metr bərabərdir. Bu zirvələr arasındaki atmosfer təzyiqi fərqi tapın.

- A) 310 mm
- B) 409 mm
- C) 190 mm
- D) 305 mm
- E) 250 mm

48. Yer kürəsində alçaq və yüksək atmosfer təzyiqi qurşaqlarının yaranması səbəbini göstərin.

- A) İsti və soyuq okean cərəyanlarının müxtəlif təsirləri
- B) Yer kürəsinin relyefi
- C) Ekvatorдан qütb'lərə doğru günəş istiliyinin qeyri-borabər paylanması
- D) Okeanların sahəsinin quruya nisbəton çok olması
- E) Daimi və mövsümi küləklərin mövcud olması

49. Nə üçün Avstraliyanın şərqi sahilərinə qərb sahilərinə nisbəton daha çox yağışdır?

- A) Musson küləkləri tə'sir edir
- B) Böyük Suayrıçı sıra dağların yerləşməsinə görə
- C) Qərb sahilərinə daha çox günəş radiasiyası düşür
- D) Üzvi aləmin özünəməxsusluğuna görə
- E) Soyuq Qərb küləkləri cərəyanı tə'sir edir

50. Respublika xalq təsərrüfatı və əhalinin təlabatını ödəmək məqsədilə Azərbaycan idxlərdir:

- A) məişət texnikası, neft məhsulları, televizor, toxuculuq məhsulları, ayaqqabı;
- B) televizor, metal, pambıq lifi, ərzaq məhsulları, avtomobil;
- C) toxuculuq məhsulları, təbii qaz, tərəvəz, metal, avtobus;
- D) sonaya avadlılığı, metal, meşə materialları, avtomobil, taxi;
- E) tibbi dərmanlar, alüminium, neft-mə'dən avadanlığı, mədəni mallar, ayaqqabı;

**1994,**

**I, II, III qruplar, Variant B**

31. Azərbaycanla dəniz sərhədləri olan dövlətlər.

- A) Özbəkistan, İran, Rusiya, Gürcüstan
- B) Qazaxistan, İran, Türkiyə, Əfqanistan
- C) Rusiya, Türkmenistan, Tatarstan, Qırğızistan
- D) İran, Qazaxistan, Ermənistən, Tacikistan
- E) İran, Türkmenistan, Qazaxistan, Rusiya

32. Azərbaycan meşələri əsasən aşağıdakı ağas növlərinən ibarətdir:

- A) Şam, Palid, Tozağacı;
- B) Vələs, Şabalıd, Akasiya;
- C) Fıstıq, Palid, Vələs;
- D) Fıstıq, Dəmirağac, Eldar şamı;
- E) Vələs, Ağcaqayın, Qarağac;

33. Mərkəzi Asiyada türkdilli olmayan dövlət.

- A) Özbəkistan
- B) Qırğızistan
- C) Qazaxistan
- D) Tacikistan
- E) Türkmenistan

34. Şimal dənizində neft çıxaran ölkələr.

- A) Fransa və Finlandiya
- B) Böyük Britaniya və Norveç
- C) Norveç və Almaniya
- D) Böyük Britaniya və Polşa
- E) Belçika və İspaniya

35. Okean tipli yer qabığının qalınlığı materik yer qabığının qalınlığından azdır. Buna səbəb:

- A) bazaltının olmamasıdır
- B) çökəm səxurlarının olmamasıdır
- C) bütün layların qalınlığının az olmasıdır
- D) vulkanogen səxurlarının olmamasıdır
- E) qranit laylarının olmamasıdır

36. Avroasiyanın qədim dağ silsilələri.

- A) Ural, Qazax xırda təpəliyi, Skandinaviya dağları, Altay
- B) Ural, Qazax xırda təpəliyi, Kiçik Qafqaz, Altay
- C) Altay, Karpat, Apenin və Pireney dağları
- D) Böyük Qafqaz, Atlas, Altay, Ural
- E) Ural, Taliş dağları, Karpat, Kopetdağ

37. Azərbaycan iqliminin formalasmasına tə'sir göstərən əsas hava kütlələri.

- A) dəniz Arktik, tropik, mülayim, subarktik
- B) subekvatorial, mülayim, dəniz Arktik, tropik
- C) kontinental Arktik, dəniz Arktik, Azor maksimum, tropik
- D) Aralıq dənizi, dəniz Arktik, tropik mülayim
- E) Azor maksimum, ekvatorial, dəniz tropik, mülayim

38. Kiçik Qafqaz dağları aşağıdakı dağ silsilələrindən ibarətdir:

- A) Şahdağ, Dərələyəz, Peştəsər, Murovdag, Qonaqkənd
- B) Qarabağ, Şahdağ, Dərələyəz, Zəngəzur, Murovdag
- C) Dərələyəz, Burovar, Qaradağ, Peştəsər, Murovdag
- D) Murovdag, Mixtökən, Şahdag, Niyaldağ, Qovdag
- E) Dərələyəz, Zəngəzur, Savalan, Murovdag, Acinohur

39. Respublika tabeli şəhərlərə aiddir:

- A) Bakı, Qazax, Yevlax, Sumqayıt, Mingəçevir
- B) Yevlax, Sumqayıt, Quba, Göyçay, Bakı
- C) Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Ağdam
- D) Sumqayıt, Gəncə, Mingəçevir, Şəmkir, Beyləqan
- E) Mingəçevir, Sumqayıt, Yevlax, Naftalan, Lənkəran

40. Azərbaycan Respublikasında tərəvəz yığımına görə aşağıdakı iqtisadi rayonlar seçilirlər:

- A) Lənkəran və Şirvan
- B) Quba-Xaçmaz və Naxçıvan
- C) Naxçıvan və Şəki-Zaqatala
- D) Lənkəran və Quba-Xaçmaz
- E) Muğan və Yuxarı Qarabağ

41. Avroasiyanın federativ quruluşlu dövlətləri.

- A) Almaniya, Rusiya, İsvəçrə, Birləşmiş Əmərlikləri, Hindistan
- B) Belçika, Polşa, Avstriya, Pakistan, Ukrayna
- C) Belarus, Belçika, Çexiya, Malaziya, Xorvatiya
- D) Qazaxistan, Almaniya, Monqolustan, İtaliya, İsvəçrə
- E) İspaniya, Almaniya, Rusiya, Laos, Myanma

42. Şəkər qamışının əsas istehsalatçıları olan dövlətlər.

- A) Braziliya, Meksika, Kanada, Vyetnam, Mozambik
- B) Kuba, Liviya, Avstraliya, Fransa, Ukrayna
- C) Braziliya, Kuba, Hindistan, Çin, Meksika
- D) Meksika, Hindistan, Ölcəzair, Avstriya, Kolumbiya
- E) Hindistan, İndoneziya, Argentina, İspaniya, İtaliya

43. Adambaşına düşən meşə ehtiyatlarına görə əhalisi daha yaxşı tə'min olmuş olğular.

- A) Kanada, ABŞ, Misir, Özbəkistan, Konqo
- B) Belarus, İsvəç, Uruqvay, Somali, Avstraliya
- C) Venesuella, Braziliya, Namibiya, Mərakeş, Birləşmiş Əmərlikləri
- D) Konqo, Kanada, Venesuella, Rusiya, İsvəç
- E) Hindistan, Rusiya, Azərbaycan, İsvəç, Venesuella

44. Mərkəzi Avropa dövlətləri, Rusiya və Çin üçün əsociyyəvi olan kənd yaşayış məntəqəsi forması.

- A) fermer
- B) qrup
- C) latifundiya
- D) köçəri
- E) dağınıq

45. Dünyada maşınqayırma məhsulları istehsalının təmərküzləşdiyi üç markəz.

- A) Yaponiya, Braziliya, ABŞ
- B) ABŞ, Qərbi Avropa, Yaponiya
- C) Qərbi Avropa, Mərkəzi Amerika, Hindistan
- D) Avstraliya, Yaponiya, Kanada
- E) Rusiya, Qərbi Avropa, Meksika

46. A məntəqəsinin coğrafi koordinatları  $42^{\circ}$  ş.e. və  $62^{\circ}$  ş.u., V məntəqəsininki isə  $33^{\circ}$  c.e. və  $18^{\circ}$  qərb uzunluğudür. Bu məntəqələrin hansı saat qurşağında yerləşdiyini və onlara arasındakı vaxt fərqini tapın.

- A) Məntəqəsi III, V məntəqəsi isə XXIV; 3 saat 20 dəq.
- B) Məntəqəsi V, V məntəqəsi isə XXII; 7 saat 40 dəq.
- C) Məntəqəsi IV, V məntəqəsi isə XXIII; 5 saat 20 dəq.
- D) Məntəqəsi III, V məntəqəsi isə I; 1s.30 dəq.
- E) Məntəqəsi IV, V məntəqəsi isə XXIV; 4s.50 dəq.

\*47. Dağın zirvəsində atmosfer təzyiqi civə sütunu ilə 520 mm-dir. Bu dağ  $45^{\circ}$  paraleldə yerləşmişdir, onun hündürlüyü nə qədərdir?

- A) 3600 m
- B) 5460 m
- C) 6210 m
- D) 4330 m
- E) 2520 m

48. Yer kürəsində alçaq və yüksək atmosfer təzyiqi qurşaqlarının say tərkibini müəyyən edin.

- A) 4 alçaq və 3 yüksək
- B) 2 alçaq və 5 yüksək
- C) 3 alçaq və 4 yüksək
- D) 5 alçaq və 2 yüksək
- E) 1 alçaq və 6 yüksək

49. Avstraliya nə üçün quraq materikdir?

- A) Materik bütünlükələr quraq Cənub yarımkürəsində yerləşir
- B) Materikdə yüksəklik qurşaqları olmadığına görə
- C) Ərazicə kiçik olan materik hər tərəfdən Dünya okeanı ilə əhatə olunmuşdur
- D) Materik orazisinin ən böyük hissəsi yüksək atmosfer təzyiqi qurşağında yerləşir
- E) Materikə Cənub Passatları cərəyanı tə'sir etdiyinə görə

50. Azərbaycan Respublikasının əsas ixracat məhsulları:

- A) neft məhsulları, neft-mə'dən avadvnlığı, pambıq lifi, tütün;
- B) neft məhsulları, avtomobil çay, tütün;
- C) neft, təbii qaz, taxıl, möşət kondisionerləri;
- D) neft-mə'dən avadvnlığı, soyuducu, televizor, pambıq lifi;
- E) pambıq lifi, polad, tütün, sintetik parça;

**1995,****II qrup, Variant A**

1.  $135^{\circ}$ -lik azimutla 4 km hərəkət edən ekspedisiya üzvləri, əvvəlki məntəqəyə hansı azimut və istiqamətlə qayitmalıdır?

- A)  $45^{\circ}$ , şimal-sərq
- B)  $270^{\circ}$ , qərb
- C)  $90^{\circ}$ , şərq
- D)  $315^{\circ}$ , şimal-qərb
- E)  $225^{\circ}$ , cənub-qərb

2. "Dünya bazarı"nın yaranmasının başlıca səbəbi:

- A) İdarəetmə quruluşuna görə dövlətlərin bir-birindən fərqlənməsi;
- B) Yer üzərində məhsuldar qüvvələrin qeyri-bərabərliyi;
- C) Ətraf mühütün birləşdirilməsi;
- D) Yer kürsində əhalinin qeyri-bərabər məskunlaşması;
- E) Dövlətlər arasında məhsul ixracatı və idxlatalına olan tələbat

3. CAR, Qazaxıstan, Hindistan, Səudiyyə Ərəbistanı üçün ümumi cəhət:

- A) Respublika quruluşuna malikdirlər
- B) İnkişaf etməkdə olan ölkələrdir
- C) Zəngin kömür yataqlarına malikdirlər
- D) Əhalinin təzələnməsinin II tipinə aiddirlər
- E) Federativ dövlət quruluşuna malikdirlər

4. Naxçıvanda əkinçiliyin intensiv suvarma tələb etməsinin başlıca səbəbi:

- A) Dağlıq reliyefin üstün olması
- B) Çay şabəkəsinin sıx olması
- C) Rütubətli subtropik iqlimə yerləşməsi
- D) Əhalinin sıx məskunlaşması
- E) Quru, kəskin kontinental iqlim

5. İşçilərin sayına və istehsal etdiyi məhsulun dəyərinə görə fərqlənən sənaye sahəsi:

- A) Qara metallurgiya;
- B) Maşınçayırma;
- C) Kimya sənayesi;
- D) Meşə sənayesi;
- E) Dağ-mə'dən sənayesi

6. Hind -Avropa dil ailəsinə mənsub xalqlar:

- A) İngilislər, azərbaycanlılar, türkmənlər;
- B) Fransızlar, ərəblər, çinlilər;
- C) Hindilər, yaponlar, monqollar;
- D) Amerikanlar, türklər, rumınlar;
- E) Almanlar, taciklər, ruminlar

7. Azərbaycanın sərhəd çayları:

- A) Samur, Alazan(Qanix), Araz, Astaraçay
- B) Araz, Iori(Qabırı), Kür, Arpaçay
- C) Samur, Qusarçay, Tərtərçay, Astaraçay
- D) Alazan(Qanix), Əyriçay, Şəmkirçay, Bolqarçay
- E) Araz, Həkəri, Tərtərçay, Mazımcay

8. Boksit, alunit və nefelin hansı sənaye məhsulu üçün xammaldır və bunlardan hansı Azərbaycanda vardır?

- A) mis istehsalı; alunit
- B) alüminiumun alınması; alunit
- C) düralüminiumun alınması; boksit
- D) qara metallurgiya; nefelin
- E) maqneziumun alınması; boksit

9. Hansı sənaye məhsullarının istehsalına görə ABŞ dünyada birinci yerdə durur?

- A) Kömür, polad, gəmi
- B) Traktor, avtomobil, parça
- C) EHM, dəzgah, kağız-sellüloz
- D) Elektrik enerjisi, kimyəvi lif, təyyarə
- E) Sənaye robotları, polad, mis

10. Azərbaycanın təbii vilayətlərində yerləşən qoruqları müəyyən edin:

- |                  |                  |
|------------------|------------------|
| I Kür-Araz       | 1. Göygöl        |
| II Lənkəran      | 2. Zaqqatala     |
| III Böyük Qafqaz | 3. Hirkan        |
| IV Kiçik Qafqaz  | 4. Türyançay     |
| A) I-1 və II-4   | B) IV-3 və III-3 |
| C) I-2 və I-4    | D) III-1 və IV-2 |
| E) II-3 və IV-1  |                  |

11. Cubtropik iqlimin səciyyəvi cəhətləri:

- A) Qiş soyuq rütubətli, yayı isti rütubətli
- B) Yayı və qışlı quru isti
- C) Yayı isti quru, qışlı mülayim rütubətli
- D) Yayı və qışlı rütubətli mülayim
- E) Qişlı şaxtalı quru, yayı isti rütubətli

12. Asiyada daxili axarsız hövzəyə aid olan çaylar:

- A) Amudarya, Sirdərya B) Volqa, Qanq
- C) Kür, Amur D) Kür, Volqa
- E) Amur, Dnepr


13. 21 mart günü üçün səciyyəvi olan coğrafi əlamət:

- A) Şimal yarımkürəsi daha çox işıqlanır
- B) Cənub yarımkürəsi daha çox işıqlanır
- C) Şimal və conub yarımkürələri bərabər miqdarda işıqlanır
- D) Şimal və Cənub qütb'lərində qütb gündüzleri başlayır
- E) Şimal və conub tropiklərində günəşin düşmə bucağı  $90^{\circ}$  olur.

14. Şimal ətəkləri çöl zonasında yerləşən Qafqaz dağlarında yaranan saqılı qurşaqlar:

- A) Çöl, meşə-çöl, meşə, subalp, alp çəmənləri, buzlaqlar
- B) Çöl, yarımsəhra, cəhra, meşə-çöl, meşə, buzlaq
- C) Yarımsəhra, çöl, meşə-çöl, alp, subalp çəmənləri
- D) Çöl, cəhra, yarımsəhra, meşə, meşə-çöl, buzlaq
- E) Meşə, meşə-çöl, yarımsəhra, alp çəmənləri, buzlaq.

15. A və D məntəqələri arasındaki məsafəni ABCD trayektoriyası üzrə hesablayın:



- A) 11100 km B) 9990 km C) 15540 km
- D) 5550 km E) 12220 km

16. Əsasən mülayim enliklərdə becərilən texniki bitkilər:

- A) Şəkər çuğunduru, kofe, bugda
- B) Günəbaxan, soya, təbii kauçuk
- C) Kətan, çəltik, şəkər qamışı
- D) Çay, pambıq, bugda
- E) Şəkər çuğunduru, günəbaxan, kətan.

17. Rütubətlilik əmsalının hansı göstəricisində sűxurların kimyəvi aşınması daha güclüdür?

- A)  $\Theta = \frac{Y}{B} = \frac{300}{300}$  B)  $\Theta = \frac{Y}{B} = \frac{300}{400}$
- C)  $\Theta = \frac{Y}{B} = \frac{900}{300}$  D)  $\Theta = \frac{Y}{B} = \frac{30}{1000}$
- E)  $\Theta = \frac{Y}{B} = \frac{100}{200}$

18. Yerin coğrafi qütb'lərinə aid olmayan əlamət:

- A) Kompasın aqrəbi coğrafi qütb'ləri göstərir
- B) Bütün meridianlar qütb'lərdə birləşir
- C) Qütb'lər ekvatordan eyni məsafədə yerləşir
- D) Qütb'lər yerin xəyalı oxunun səthlə kəsişdiyi nöqtələrdər
- E) Yerin sutkalıq fırlanması zamanı praktik olaraq hərəkətsiz nöqtələrdərdir.

19. Azərbaycanda əhalinin zəif məskunlaşdığı bölgələr:

- A) Naxçıvan, Lənkəran, Kür-Araz
- B) Qobustan, Ceyrançöl, Naxçıvan
- C) Ceyrançöl, Gəncə-Qazax düzü, Samur-Dəvəçi ovalığı
- D) Qobustan, Alazan-Əyriçay vadisi, Abşeron
- E) Acınohur, Böyük Qafqazın alçaq dağlığı, Muğan.

20. Kür-Araz ovalığında filiz faydalı qazıntılarının olmamasının səbəbi:

- A) Düzən relyefin üstün olması
- B) Çökəmə sűxurların üstün olması
- C) Vulkanik sűxurların yayılması
- D) Metamorfik sűxurlardan təşkil olunması
- E) Qədim sűxurların yayılması.


21. Ən mühüm okean cərəyanlarının hərəkəti istiqamətini müyyən edin:

- A) İsti cərəyanlar alçaq coğrafi enliklərdən yüksəyə doğru, coyuq cərəyanlar isə əksinə hərəkət edir.
- B) Coyoq və isti cərəyanlar alçaq coğrafi enliklərdən yüksəyə doğru axır.
- C) İsti cərəyanlar yüksək coğrafi enliklərdən alçağa doğru, coyuq cərəyanlar isə əksinə hərəkət edir.
- D) İsti və soyuq cərəyanlar yüksək coğrafi enliklərdən alçağa doğru axır.
- E) Coyoq cərəyanlar ekvatordan şimala, isti cərəyanlar isə ekvatordan cənuba doğru yönəlir.

22. Orta okean dağ sivilcelerinin yaranma səbəbi:  
 A) Materik tavalarının toqquşması nəticəsində  
 B) Materik və okean tipli tavaların toqquşması nəticəsində  
 C) Okeanlarda tavaların kənarlaşması nəticəsində  
 D) Dünya okeanının səviyyəsinin düşməsi nəticəsində  
 E) Geosinklinalların platformalara çevriləməsi nəticəsində.

23. E'maledici sənayenin başlıca olaraq əsasən gotirmə xammala əsaslandığı ölkələr:  
 A) Böyük Britaniya, Avstraliya, Rusiya  
 B) Danimarka, Kanada, Braziliya  
 C) Almaniya, Hindistan, CAR  
 D) Yaponiya, Danimarka, Niderland  
 E) ABŞ, Çin, Ukrayna.

24. Planda təsvir olunan coğrafi obyektlərin hündürlüklerini müqayisə edin:



- A) A və B obyektləri C-dən yüksəkdir  
 B) A və C obyektləri B-dən alçaqdır  
 C) A,B,C obyektlərinin hündürlüyü eynidir  
 D) A və B obyektləri C-dən alçaqdır  
 E) B və C obyektləri A-dan yüksəkdir.

25. Respublikamızın əsas qış otaqları:  
 A) Qobustan, Ceyrançöl, Kür-Araz ovalının yarımsəhraları  
 B) Ceyrançöl, Muğan, Mil düzlərinin suvarılan əkin sahələri  
 C) Orta və alçaq dağlığın meşə və meşə-cölləri  
 D) Yüksək dağlıqlarda subalp alp çəmənlilikləri  
 E) Qobustan, Naxçıvan və Böyük qafqazın orta və yüksək dağlıq əraziləri.

26. Sakit okeanın digər okeanlara nisbətən daha isti olmasının səbəbi:  
 A) Duzluluğun yüksək olması  
 B) Okeanın qərb sahilində hündür dağların, şərqində isə düzənliklərin yerləşməsi  
 C) Antarktidadan buzların və aysberqlərin okeana daxil olması  
 D) Orta okean dağ sivilcelerinin səhər yaxın yerləşməsi  
 E) Ekvator boyu enliklərdə okeanın daha geniş olması.

27. Azərbaycanın dağ meşələri üçün səciyyəvi torpaq tipləri:  
 A) Boz-qonur və boz-çəmən  
 B) Qəhvayı və qonur dağ-meşə  
 C) Şabalıdı və dağ-çəmən  
 D) Boz-qonur və qonur dağ-meşə  
 E) Boz-çəmən və qəhvayı-meşə.

28. Kömür ehtiyatı və istehsalına görə fərqlənən türk dövlətləri və qurumları:  
 A) Qazaxistan, Yakutiya, Azərbaycan  
 B) Türkiyə, Tacikistan, Qırğızistan  
 C) Çuvaş, Qazaxistan, Mongolustan  
 D) Qazaxistan, Türkiyə, Yakutiya  
 E) Özbəkistan, Tatarstan, Tacikistan.

29. Dünyanın iri neft şirkətləri respublikamızda hansı neft yataqlarının istismarına maraq göstərir?  
 A) Neft daşları, Pirallahı, Qaradag  
 B) Günsəli, Azəri, Çıraq  
 C) Günsəli, Bahar, Qum  
 D) Azəri, Neft daşları, Lökbətan  
 E) Çeyildağ, Çıraq, Ceyrançöl.

30. Örəbistan səhərləri ilə cini enlikdə yarışan Cənub-Şərqi Çin və Hindistanda meşə cəngəlliyclərinin və savannalarının yaranmasına səbəb:  
 A) Ekvatoridan uzaqlığı  
 B) Dəniz sahili mövqeyi  
 C) Sahil relyefin mürəkkəbliyi  
 D) Musson küləklərinin təsiri  
 E) İri çay sistemlərinin olması.

## 1995, II qrup, Variant B

1. Azərbaycan sərhədləri boyunca uzanan dağlar:  
 A) Baş Qafqaz silsiləsi, Talış, Zəngəzur, Qarabağ vulkanik yayası  
 B) Zəngəzur, Şahdağ, Qarabağ silsiləsi, Ləngəbəz  
 C) Talış, Dərələyaz, Murovdag, Ələt tərişi  
 D) Yan silsilə, Qarabağ vulkanik yayası, Dərələyaz, Bozdağ  
 E) Baş Qafqaz silsiləsi, Dərələyaz, Qarabağ silsiləsi, Ləngəbəz

2. Lərkəran-Astara iqtisadi rayonunda sitrus bitkilərinin becərilməsinə imkan yaradan başlıca amil:  
 A) Dağlıq relyefin üstün olması  
 B) Əhalinin sıx məskunlaşması  
 C) Şəhəli qurşaqlığının pozulması  
 D) Qurut və isti iqlim  
 E) Rütubətli subtropik iqlim

3. Kiçik Qafqazda filiz faydalı qazıntılarının geniş yayılmasının səbəbi:  
 A) Cökəmə süxurlarla örtülü olması  
 B) Maqmatik süxurların geniş yayılması  
 C) Yüksək dağlıq relyefin olması  
 D) Fəal seymək zonada yerləşməsi  
 E) Ərazinin kəskin parçalarlaşması


4. Coğrafi meridianlara aid **olmayan** əlamət:  
 A) Bütün meridianlar Yerin mənənit qütblerində birləşir.  
 B) Bütün meridianların uzunluğu eynidir.  
 C) Bütün meridianlarda  $1^{\circ}$  lik çövstün uzunluğu bir-birinə bərabərdir.  
 D) Şimal və Cənub qütbərinə birləşdirən yarımcəvrələr - meridiandır.  
 E) Bütün meridianlar ekvatorla düz bucaq altında kəsişir.

5. Rütubətlilik əmsalının hansı göstəricisində süxurların fiziki aşınması daha sürətli olar?  
 A)  $\Theta = \frac{Y}{B} = \frac{300}{300}$       B)  $\Theta = \frac{Y}{B} = \frac{500}{400}$   
 C)  $\Theta = \frac{Y}{B} = \frac{200}{1200}$       D)  $\Theta = \frac{Y}{B} = \frac{100}{200}$   
 E)  $\Theta = \frac{Y}{B} = \frac{600}{400}$

6. Qoruqların hansı təbii vilayətdə yerləşdiyini müəyyən edin:

- |                  |                 |
|------------------|-----------------|
| I Zaqatala       | I. Kür-Araz     |
| II Qızılıağac    | 2. Böyük Qafqaz |
| III Hirkən       | 3. Kiçik Qafqaz |
| IV Pırqulu       | 4. Lərkəran     |
| A) IV-1 və III-2 | B) I-1 və II-4  |
| C) III-3 və II-3 | D) II-2 və IV-1 |
| E) I-2 və IV-2   |                 |

7. A və D məntəqələri arasındaki məsafəni ABCD traktoriyasi üzrə hesablayın:



- A) 9990 km      B) 8880 km      C) 13320 km  
 D) 4440 km      E) 15540 km

8. Ətəkləri yarımsəhrada yerləşən Tyan-Şan dağlarının şimal yamacı boyunca yaranan şəhəli qurşaqları:

- |   |
|---|
| A) Yarimsəhra, çöl, meşə-çöl, meşə, subalp, alp çəmənləri, buzlaqlar        |
| B) Yarimsəhra, səhra, subtropik kolluq, çəngəllik, çəmənlər                 |
| C) Çöl, meşə-çöl, meşə, dağ çəmənləri, buzlaqlar, subalp çəmənləri          |
| D) Səhra, yarimsəhra, meşə-çöl, çöl, dağ kserofitləri, buzlaqlar            |
| E) Yarimsəhra, meşə-çöl, çöl, rütubətli meşələr, bozqır çəmənlər, buzlaqlar |

9. 23 sentyabr günü üçün səciyyəvi olan coğrafi əlamət:

- |  |
|--|
| A) Cənub yarımkürəsi günəşdən daha çox işiq alır                       |
| B) Şimal yarımkürəsi günəşdən daha çox istilik alır                    |
| C) Şimal və cənub yanımkürələri bərabər miqdarda işqlanır              |
| D) Şimal və cənub tropiklərində günəşin düşmə bucağı $90^{\circ}$ olur |
| E) Cənub və Şimal qütblerində qütb gecələri başlayır                   |

10. Elmi-techniki inqilab dövründə əmək ehtiyatlarının yeni məzmunu:  
 A) Çoxlu işçi qüvvəsi tələb edir  
 B) İşçi qüvvəsi tələb etmir  
 C) Qadın əməyinə daha çox əsaslanır  
 D) Kişi əməyinə daha çox tələb edir  
 E) İxtisasi kadrar tələb edir
11. Subarktik iqlimin səciyyəvi cəhətləri:  
 A) Yayı və qışlı quru mülayim  
 B) Qışlı və yayı rütubətli, soyuq  
 C) Yayı mülayim rütubətli; qışlı soyuq quru  
 D) Yayı quru, isti; qışlı soyuq, quru  
 E) Qışlı mülayim rütubətli, yayı soyuq, rütubətli
12. Avropada daxili axarsız hövzəyə aid olan çaylar:  
 A) Volqa, Ural  
 B) Kür, Dnepr  
 C) Don, Amudərya  
 D) Neva, Volqa  
 E) Ural, Kür
13.  $315^{\circ}$ -lik azimutla 4 km hərəkət edən ekspedisiya üzvləri, əvvəlki məntəqəyə hansı azimut və istiqamətlə qayitmalıdır?  
 A)  $45^{\circ}$ , şimal-şərq  
 B)  $270^{\circ}$ , qərb  
 C)  $90^{\circ}$ , şərq  
 D)  $135^{\circ}$ , cənub-şərq  
 E)  $225^{\circ}$ , cənub-qərb
14. Cənub yarımkürəsinin tropik enliklərdə materiklərin qərb sahilində əsasən sahraların, şərq sahilində isə meşə və savannaların yaranma səbəblərindən biri:  
 A) Qərb sahilərdə soyuq, şərq sahilərdə isti axımların olması  
 B) Havannın şərq sahilərdə enən, qərb sahilərdə isə qalxan hərəkəti  
 C) Şərq sahilərdə soyuq, qərb sahilərdə isə isti axımların olması  
 D) Qərb sahilərdə okean sularının şərqi nisbətən sıyrınlığı  
 E) Şərq sahilboyunda hündür dağ silsilərinin, qərbədə isə düzənliliklərin yerləşməsi
15. E'maledici sənaye sahələri yerli xammal əsasında inkişaf edən dövlətlər:  
 A) ABŞ, Yaponiya, Belçika  
 B) Fransa, Niderland, CAR  
 C) Səudiyyə Ərəbistanı, Yaponiya, İtaliya  
 D) Rusiya, Avstraliya, Hindistan  
 E) Danimarka, Böyük Britaniya, Ukrayna
16. Planda təsvir olunan coğrafi obyektlərin hündürlüklerini müqayisə edin:
- 
- A) A və B obyektləri C-dən yüksəkdir  
 B) B və C obyektləri A-dan yüksəkdir  
 C) A,B,C obyektlərinin hündürlüyü eynidir  
 D) A və C obyektləri B-dən alçaqdır  
 E) A və C obyektləri B-dən yüksəkdədir.
17. Azərbaycanda dəməyə əkinçiliyinin daha çox inkişaf etdiyi ərazilər:  
 A) Kür-Araz ovalığı və Qobustan  
 B) Dağ ətəyi və orta dağlıq rayonlar  
 C) Acınohur-Ceyrançöl və Muğan  
 D) Yüksək dağlıq və Xəzərsahili  
 E) Samur-Dəvəçi və Lənkəran ovalığı
18. Dərin okean çökəklikləri (qövsvari dərin novlar) necə yaranır?  
 A) Eyni tipli materik tavalarının toqquşması nəticəsində  
 B) Geosinklinalların platformaya çevrilməsi nəticəsində  
 C) Materik və okean tipli tavaların toqquşması nəticəsində  
 D) Okean tipli tavaların toqquşması nəticəsində  
 E) Yer qabığında bazalt ləyünün qranit ilə əvəz olunması nəticəsində
19. Niderland, Danimarka, Belçika dövlətlərinə aid olmayan cəhət:  
 A) Konstitusiyalı monarkiya dövlətləridir  
 B) Inkişaf etmiş ölkələrdir  
 C) Eyni okeana çıxışları vardır  
 D) Əhali təzələnməsinin II tipinə aiddir  
 E) Mineral ehtiyatlarla zəif tə'sim olunmuşlar
20. Əsasən tropik enliklərdə bacərilən texniki bitkilər:  
 A) Pambıq, şəkər çuğunduru, bugda  
 B) Kəstan, təbii kauçuk, günəbaxan  
 C) Şəkər qamışı, arpa, kətan  
 D) Şəkər çuğunduru, günəbaxan, kətan  
 E) Şəkər qamışı, qəhvə, təbii kauçuk
21. Azərbaycanda hansı dil ailəsinə mənsub xalqlar daha çox yaşayırlar:  
 A) Qafqaz B) Altay C) İran  
 D) Hind-Avropa E) Ural
22. Hansı sənaye məhsullarının istehsalına görə Yaponiya dünyada birinci yerdə durur:  
 A) Polad, elektrotehnika, məşə  
 B) Gəmi, televizor, neft  
 C) EHM, kirməvi lif, aluminium  
 D) Minik avtomobili, gəmi, sənaye robotları  
 E) Minik avtomobili, televizor, elektrik enerjisi
23. Beynəlxalq ticarətdə dənizlə daşınan əsas yükler:  
 A) Qara və əlvən metallar  
 B) Neft və neft məhsulları  
 C) Daş və boz kömür  
 D) Məşə məhsulları  
 E) Kimya məhsulları
24. Əhali təzələnməsinin II tipinə aid olan ölkələrdə kişilərin sayının qadınlardan çox olmasına səbəbi:  
 A) Qadınların istehsalatda daha çox işləməsi  
 B) Sonayenin yüksək inkişaf etməsi  
 C) Sohiyyənin güclü inkişafı  
 D) İşsizliyin yüksək olması  
 E) Qadınların ağır həyat şəraitini
25. Cənub, Cənub-Şərqi və Şərqi Asiya çaylarının əsas qidalası və bol sulu dövrü:  
 A) Buzlaq və qar suları; yazda  
 B) Yağış və qar suları; payızda
- C) Yeraltı sular; yay ayları  
 D) Musson yağışları; yay ayları  
 E) Musson yağışları; qışda
26. Sunami dalğaları sahilə yaxınlaşarkən limandakı gəmi heyəti necə hərəkət etməlidir?  
 A) Gəminin sahilə bərkitməlidirlər  
 B) Gəminin dar buxtaya çəkməlidirlər  
 C) Gəminin qarşısında bənd çəkməlidirlər  
 D) Əlavə lövbərdən istifadə etməlidirlər  
 E) Gəminin açıq dənizə çıxarmalıdırular
27. Respublikamızda neft hasilatının artırılmasının əsas yolları:  
 A) Qonşu regionlardan neft kəmərlərinin çəkilməsini sürətləndirmək  
 B) Yeni yataqları istifadəyə vermek, neft istismarı texnologiyasını təkmilləşdirmək  
 C) Yüksək ixtisasi kadrlar hazırlamaq  
 D) Quruda qədim neft yataqlarının istismarını artırmaq  
 E) Neftin hasilatı və daşınması zamanı itkinin çərçivəsinə almaq
28. Taxıl istehsalına görə fərqlənən türk dövlətləri:  
 A) Azərbaycan, Türkmenistan  
 B) Qırğızistan, Tacikistan  
 C) Türkiyə, Mongolustan  
 D) Türkiyə, Qazaxistan  
 E) Qazaxistan, Azərbaycan
29. Azərbaycanın dağ ətəyi çölləri üçün səciyyəvi torpaq tipləri:  
 A) Dağ qara və boz-çəmən  
 B) Açıq şabalıdı və şabalıdı  
 C) Qəhvəyi və qonur  
 D) Boz-qonur və boz-çəmən  
 E) Sarı və alluvial-çəmən
30. Respublikamızda əsas yay otlqları:  
 A) Böyük və Kiçik Qafqaz dağlarının subalp və alp çəmənləri  
 B) Ota və alçaq dağlığın məşə və məşə çölləri  
 C) Qobustan, Ceyrançöl, Cənub-Şərqi Şirvanın yarımsahraları  
 D) Dağ ətəyi və alçaq dağlığın bacərilən əraziləri  
 E) Naxçıvan və Talış dağlarının dağ ətəyi və düzən əraziləri


**1996,**

**II, V qruplar, Variant A**

1. Coğrafi enlik və coğrafi uzunluq üçün ümumi cəhət:

- A) Şimala və cənuba doğru hesablanır.
- B)  $180^{\circ}$ -yə qədər hesablanır.
- C) Qırınıçdan hesablanır.
- D) Coğrafi koordinatlardır.
- E) Ekvatorдан hesablanır.

2. A və B məntəqələrinin ümumi cəhətləri:



1. Coğrafi koordinatları eynidir.
2. Qütb'lərdən məsafələri eynidir.
3. Eyni istilik qurşaqlarında yerləşiblər.
4. Yerli vaxtları eynidir.
5. Eyni to'zyıq qurşaqlarında yerləşiblər.
- A) 2, 3, 5
- B) 2, 4, 5
- C) 1, 3, 5
- D) 2, 3, 4
- E) 1, 3, 4

3. Qütb gündüzlərinin və gecələrinin ən çox davam etdiyi enliklər:

- A)  $90^{\circ}$  enliklər
- B)  $66.5^{\circ}$  enliklər
- C)  $23.5^{\circ}$  enliklər
- D)  $80^{\circ}$  enliklər
- E)  $70^{\circ}$  enliklər

4. Dünyada paytaxt olmayan, lakin böyük siyasi mərkəzlər hesab edilən şəhərlər hansılardır?

- A) Strasburg, Haqa, Cenevə, Nyu-York
- B) Marsel, Roma, Vyana, Praqa
- C) Qlazqo, Neapol, Lissabon, Vaşinqton
- D) Bağdad, Qahirə, Rio-de-Janeiro
- E) Nyu-York, Madrid, İstanbul, Şanxay

5. Sutka ərzində ən aşağı temperatur nə vaxt müşahidə olunur?

- A) Gecəyər;

- B) Axşamlar;
- C) Gün batandan sonra;
- D) Gecə saat 24-də;
- E) Şəhərə yaxın günəş çıxmazdan əvvəl;

6. Atmosfer təzyiqi fərqi hansı coğrafi obyektlər arasında daha böyük ola?

- A) Kilmancaro və Mesopotamiya;
- B) Comolunqma və Ölə dəniz;
- C) Comolunqma və Turfan;
- D) Akonqua və Karagiye;
- E) Comolunqma və Kostyuşko;

7. Üç okeanın cənub hissələrində hərəkət edən iri çərəyan:

- A) Labrador
- B) Qolfstrim
- C) Kaliforniya çərəyanı
- D) Kurosvivo
- E) Qərb küləkləri çərəyanı

8. Dünyanın böyük sənaye regionları:

- A) Qərbi və Cənubi Avropa, Şimali Amerika, Şərqi Afrika
- B) Şimali və Qərbi Avropa, Rusiya, Avstraliya
- C) Latin Amerikası, ABŞ, Qərbi Avropa
- D) ABŞ və Kanada, Qərbi Avropa, Şərqi Asiya
- E) ABŞ, Şərqi Avropa, Cənubi Asiya

9. Afrika çaylarının əsasən yağıyla çıdalınmasıının səbəbi:

- A) Ekvatoridan uzaq yerləşmələri.
- B) Çayların mənbələrinin əsasən ekvatorial və subekvatorial iqlim qurşaqlarında olması.
- C) İqlim qurşaqlarının tekrar olunması.
- D) Soyuq və isti dəniz çorxanlarının to'siri.
- E) Materikin hündür dağlarla əhatə olunması.

10. Avstraliyada dağ buzlaqlarının olmamasının əsas səbəbi:

- A) materik hər tərəfdən okeanla əhatələnmişdir
- B) ən yüksək dağ zirvələri qar xəttindən aşağıda yerləşmişdir
- C) isti Afrika materikinin to'siridir
- D) digər materiklərdən tacrid olunmasıdır
- E) subtropik qurşaqda yerləşməsidir

11. Elmin inkişafına çəkilən xərclərin hacmində görə hansı Asiya ölkəsi dünyada en qabaqcıl yerdən birini tutur və bunun əsas səbəbi nədir?

- A) Rusiya - ölkənin şərqi rayonlarını manirəsəmək üçün
- B) İndoneziya - meşə-kimya kompleksini yaratmaq üçün
- C) Çin - dağlıq əraziləri mənimsəmək üçün
- D) Yaponiya - elm tutumlu təsərrüfat sahələrini daha da inkişaf etdirmək üçün
- E) Hindistan - ölkənin ağır sənayesini inkişaf etdirmək üçün

12. Kömür sənayesi, əlvan metallurgiya və taxılçılıq üzrə ixtisaslaşmış türkdilli ölkə hansıdır?

- A) Qazaxıstan
- B) Özbəkistan
- C) Türkiyə
- D) Qırğızıstan
- E) Azərbaycan

13. Şərqi və Cənub-Şərqi Asiyada güclü küləklərin - qasırğaların yaranma səbəbi:

- A) okean və quru arasında kəskin təzyiq fərqinin yaranması
- B) yağışlıların qeyri-bərabər paylanması
- C) şimaldan daxil olan hava kütlələrinin to'siri
- D) günəş şüalarının düşmə bucağının yüksək olması
- E) musson hava axınlarının dağlar tərəfindən qarşısının kəsilməsi

14. Azərbaycanın akkumulyativ düzənlilikləri hansılardır?

- A) Kür-Araz, Qobustan, Qarabağ yayları
- B) Qusar maili düzənliliyi, Qobustan, Qarabağ yayları
- C) Kür-Araz, Samur-Dəvəçi, Lənkəran ovalıqları
- D) Gəncə-Qazax düzənliliyi, Abşeron, Qarabağ düzü
- E) Ceyrançöl-Acınohur, Böyük Qafqaz, Alazan-Əyriçay

15. Azərbaycanın kifayət qədər rütubətliliyə malik olmayan əraziləri:

- A) Lənkəran ovalığı, Arazboyu düzənliliklər, Naxçıvan

B) Böyük və Kiçik Qafqazın yüksək və orta dağlığı

C) Kür-Araz ovalığı, Arazboyu düzənliliklər, Abşeron, Qobustan

D) Böyük Qafqazın alçaq dağlığı, Lənkəran ovalığı, Samur-Dəvəçi ovalığı

E) Abşeron, Kiçik Qafqazın yüksək dağlığı, Talyş dağlarının ətəkləri

16. Araz çayı öz başlangıcını 2990 m yüksəlkidən götürürək Sabirabad yaxınlığında – 11 m mütləq yüksəklilikdə Kürə qovuşur. Araz çayının düşməsini tə'yin edin:

- A) 2972 m      B) 2080 m      C) 3001 m  
D) 2979 m      E) 2828 m

17. Azərbaycanda yarıməshəra zonasında tuqay meşələrinin yaranmasının səbəbi:

- A) havada mütləq rütubətliliyin yüksək olması
- B) çay yataqları boyunca torpaqdə nəmliyin yüksək olması
- C) quru iqlim şəraitı
- D) torpağın tərkibinin müxtəlifliyi
- E) suvarma kanallarının olması

18. Azərbaycanda ən qədim sükurların üzə çıxdığı əraziləri göstərin:

1. Kür-Araz ovalığı
2. Acinohur alçaq dağlığı
3. Talyş dağlıq zonası
4. Sədərək qalxması
5. Qarabağ yayları
6. Zəyəmcəy hövzəsi
- A) 1, 3
- B) 1, 2
- C) 2, 3
- D) 4, 6
- E) 5, 1

19. Azərbaycan və Türkmənistana aid olan ümumi cəhət:

- A) geniş meşə massivləri var
- B) nəqliyyat maşınçayırması inkişaf etmişdir
- C) hər ikisi neft və qazla zəngindir
- D) Rusiya ilə quru sərhədə malikdirlər
- E) qaragül qoyunuşuluğu inkişaf etmişdir

20. Dünyanın iri neft şirkətləri ilə Azərbaycanın əməkdaşlığının əsas məqsədi::  
 A) Azərbaycan neftçilərinin tacribəsini dünyaya yaymaq  
 B) dəniz neft mə'dənlərinə bərpa etmək  
 C) Azərbaycanda gəmiçiyərmani inkişaf etdirmək  
 D) neft sənayesini inkişaf etdirmək və respublika iqtisadiyyatını yüksəltmək  
 E) neft maşınçayırmasını inkişaf etdirmək
21. Azərbaycanın kənd təsərrüfatının başlıca sahələri:  
 A) pambıqcılıq, qoyunçuluq, çayçılıq  
 B) pambıqcılıq, üzümçülük, tərəvəzçilik  
 C) taxılçılıq, meyvəçilik, arıçılıq  
 D) pambıqcılıq, üzümçülük, taxılçılıq  
 E) üzümçülük, tərəvəzçilik, quşçuluq
22. Azərbaycanın inkişaf etmiş sənayesi olan iqtisadi rayonları:  
 A) Gəncə-Qazax, Abşeron, Kür-Araz;  
 B) Naxçıvan, Abşeron, Lənkəran-Astara;  
 C) Kür-Araz, Abşeron, Lənkəran-Astara;  
 D) Şəki-Zaqatala, Abşeron, Yuxarı Qarabağ;  
 E) Abşeron, Şamaxı-İsmayıllı, Şəki-Zaqatala;
23. Quba-Xaçmaz və Lənkəran iqtisadi rayonları üçün fərqli olan cəhəti müəyyən edin:  
 A) tərəvəzçiliyin inkişafı  
 B) balıqçılığın inkişafı  
 C) meyvəçiliyin inkişafı  
 D) neft hasilatı və çayçılığın inkişafı  
 E) Xəzər dənizi sahilində yerləşməsi
24. İntensiv kənd təsərrüfatı ilə fərqlənən ölkələr qrupu:  
 A) Kanada, ABŞ, CAR, Efiopiya, Pakistan  
 B) Hollandiya, Danimarka, ABŞ, İngiltərə, Almaniya  
 C) Belçika, İsveçra, İspaniya, Liviya, Misir  
 D) Hollandiya, Belçika, Fransa, Peru, Konqo  
 E) Türkiyə, İran, İngiltərə, Ukrayna
25. Ölkənin sosial-iqtisadi inkişaf seviyyəsini əks etdirən əsas göstərici:  
 A) adamباşa istehsal olunan ümumi məhsul  
 B) zəngin xammal ehtiyatı

- C) yüksək inkişaf etmiş nəqliyyat  
 D) əmək ehtiyatları ilə tə'simin olunması  
 E) zəngin enerji mənbələri

**26. Hansı materik bütün coğrafi enliklərdə yerləşmişdir?**

- A) Avrasiya                    B) Afrika  
 C) Cənubi Amerika            D) Antarktida  
 E) Şimali Amerika

**Bu test tapşırığı lağv olunmuşdur.**

27. Dünya sərnişin daşımalarında qabaqcıl yer tutan nəqliyyat növləri:  
 A) avtomobil, dəmir yolu, hava  
 B) dəniz, çay, avtomobil  
 C) dəniz, avtomobil, hava  
 D) hava, çay, avtomobil  
 E) çay, dəmir yolu, dəniz

28. XX əsrin 80-90-ci illərində dünyanın müasir siyasi xəritəsində ən çox dəyişikliklərə mə'rüz qalmış region:  
 A) Qərbi Avropa    B) Şərqi Avropa  
 C) Şərqi Asiya      D) Cənubi Amerika  
 E) Şimali Amerika

29. İnkişaf etməkdə olan ölkələr üçün xarakterik olmayan əlamət:  
 A) Əhalinin təbii artımının yüksək olması  
 B) Maddi istehsalda kənd təsərrüfatının üstünlüyü  
 C) Urbanizasiyanın çox yüksək olması  
 D) Təbii ehtiyatların zənginliyi  
 E) E'maledici sənayenin zəif inkişafı


30. Hansı xalqlar slavyan qrupuna aiddirlər?  
 A) Macarlar, serblər, latıslar  
 B) Yakutlar, beloruslar, ukraynalılar  
 C) Ruslar, bolqarlar, fransızlar  
 D) Belorular, ukraynalılar, ruslar  
 E) Ruslar, ispanlar, slovaklar

## 1996, II, V qrup, Variant B

1. Xəritənin plandan fərqli cəhəti:

- A) mütləq hündürlüyü tə'yin etmə imkanı  
 B) cəhətləri tə'yin etmə məkməkniliyi  
 C) şərti işarələrlə təsvir olunma  
 D) miqyasın olması  
 E) yerin ayrıılığının nəzərə alınması

2. A və B məntəqələrinin oxşar əlamətlərini müəyyən edin:



1. Qütblərdən məsafələri eynidir.  
 2. Eyni saat qurşaqlarında yerləşirlər.  
 3. Yerləşdiyi iqlim qurşaqları eynidir.  
 4. Eyni tə'zyiq qurşaqlarında yerləşiblər.  
 5. Eyni coğrafi uzunluqlara malikdirlər.  
 A) 2, 3    B) 2, 5    C) 1, 4    D) 3, 4    E) 1, 3

3. Ekvator üzərində dayanan müşahidəciyə görə 22 iyundu Günəş üfüqünün hansı tərəfindən çıxır?  
 A) cənub şərqdən    B) şərqdən  
 C) şimal qərbdən    D) şimal şərqdən  
 E) cənub qərbdən

4. Azərbaycan gəmilərinin Dünya okeanına çıxa bildiyi su yolları:  
 A) Bakı-Aşqabad, Volqa-Don kanalı, Don çayı, Qara dəniz  
 B) Bakı-Batumı, Qara dəniz, Bosfor və Dardanel boğazları  
 C) Bakı-Kiyev, Volqa çayı, Şimal dənizi  
 D) Bakı-Batumı, Bakı-Poti, Volqa su sistemi  
 E) Xəzər dənizi, Volqa çayı, Volqa-Don kanalı, Don çayı-Azov dənizi

5. Dağın ətəyində atmosfer təzyiqi 746 mm zirvəsində isə 470 mm-ə bərabər olarsa, dağın hündürlüyünü tapın:  
 A) 2260 m    B) 2300 m    C) 670 m  
 D) 1500 m    E) 2760 m

6. Çay şəbəkəsinin daha sıx olduğu iqlim qurşaqlarını müəyyən edin:  
 A) subtropik, müləyim, tropik  
 B) ekvatorial, subekvatorial, müləyim  
 C) arktik, subarktik, tropik  
 D) subtropik, arktik, subarktik  
 E) tropik, ekvatorial, müləyim

7. Bütün coğrafi uzunluqlarda yerləşən okean:  
 A) Hind  
 B) Atlantik  
 C) Sakit  
 D) Bütün cavablar səhvdir  
 E) Şimal Buzlu

8. Sunami hadisəsinin səbəbi nədir?  
 A) Sualtı zəlzələ və vulkanlar  
 B) Ayın cəzibə qüvvəsi  
 C) Soyuq okean axınları  
 D) Hakim küləklər  
 E) İsti okean axınları

9. Afrikanın savannalarına aid olan xüsusiyyətləri müəyyən edin:  
 1. Rütubət kifayət qədərdir.  
 2. İri otneyən heyvanlar çıxdır.  
 3. Heyvanların çoxu ağaclarla yaşayır.  
 4. Zəngin ot örtüyü ilə yanaşı ağaç və kolluqlara da rast gəlinir.  
 5. Rütubətli yayı, quru qış ilə seçilirlər.  
 6. İl ərzində yağışlısı bərabər paylanır.  
 A) 2, 4, 5;    B) 1, 3, 5;    C) 1, 3, 6;  
 D) 2, 3, 5;    E) 1, 4, 5;

10. Avstraliya materikinə aid olmayan əlamətləri müəyyən edin  
 1. Materikin ən enli yerində cənub tropiki keçir.  
 2. Üzvi aləmin əksər növləri yalnız bu materikə məxsusdur  
 3. Ekvatorial meşələri daha genişdir  
 4. Ən az əhalisi olan materikdir  
 5. Çayları bol suludur  
 6. Vulkanlar geniş yayılmışdır  
 A) 2, 4, 6    B) 3, 4, 5    C) 3, 5, 6  
 D) 1, 5, 6    E) 1, 3, 4

11. Antarktida sahillerində dünyada ən güclü küləklərin əsməsinin səbəbi:  
A) Materikin coğrafi mövqeyi.  
B) Materik və okean arasında kəskin təzyiq forqi.  
C) Güclü okean cərəyanlarının tə'siri.  
D) Sahil xəttinin çox giriltili-çixılılı olması.  
E) Materikin qalın buz örtüyü.
12. Kür çayının mənbəyi 2740 m hündürlükde, mənsəbinin hündürlüyü isə – 28 m-dir. Çayın düşməsinin və mülliyyini tapın?  
A) 3200 m, 2,5 sm    B) 2666 m, 1,6 sm  
C) 1680 m, 2,8 sm    D) 2768 m, 1,8 sm  
E) 2230 m, 1,2 sm
13. Şirvan düzündən Bazardüzü zirvəsinə çıxsaq, hansı landşaftları müşahidə edarik?  
A) yarımsəhra, dağ çölləri, dağ meşələri, dağ çəmənlilikləri və ovuntulu-qayalı (nival)  
B) enliyarpaqlı meşələr, yarımsəhra, dağ çəmənlilikləri, nival  
C) yarımsəhalar, subtropik meşə və kolluqlar, alp çəmənlilikləri, çöl  
D) dağ meşələri, dağ çəmənlilikləri, yarımsəhra, daimi qarlar  
E) dağ çölləri, dağ çəmənlilikləri, yarımsəhra, dağ meşələri
14. Azərbaycanda Kürdən başqa birbaşa Xəzərə tökülen çaylar hansı təbii vilayətlərdən axır?  
A) Kiçik Qafqaz, Böyük Qafqaz  
B) Kiçik Qafqaz, Lənkəran  
C) Böyük Qafqaz, Lənkəran  
D) Kür-Araz, Böyük Qafqaz  
E) cavabların hamısı doğrudur
15. Panama və Liberiya iqtisadi cəhətdən zəif olsalar da, dünyada güclü dəniz ticarət donanmasına malik ölkələr kimi tanınırlar. Bu nə ilə izah olunur?  
A) başqa ölkələrə məxsus olan bir çox gəmilərin Panama və Liberiya bayrağı altında üzməsi ilə  
B) Qərbi Avropa ölkələrlə daha geniş ticarət əlaqələri olması ilə  
C) dənizlərdə dəha çox neft çıxmarmaları ilə  
D) dəniz sərhədlərinin uzunluğu ilə  
E) bu ölkələrdə dəniz balıqçılığının inkişafı ilə
16. Güclü metallurgiya, çoxsahəli maşınqayırma, şəkər sənayesi, inkişaf etmiş dənli bitki əkinçiliyi və ətlilik-südlük heyvandarlığı ilə seçilən dövlət hansıdır?  
A) Ukrayna    B) Latviya  
C) İran    D) Qazaxıstan  
E) Qırğızıstan
17. Asiyadan hansı regionlarında antropogen (mədəni) landşaftlar geniş yayılmışdır?  
A) Şərqi, Qərbi, Mərkəzi Asiya  
B) Mərkəzi, Cənub-Qərbi, Cənubi Asiya  
C) Mərkəzi, Cənub-Şərqi, Cənubi Asiya  
D) Cənub-Qərbi, Şərqi, Şimali Asiya  
E) Şərqi, Cənub-Şərqi, Cənubi Asiya
18. Ekstensiv kənd təsərrüfatı üstünlük təşkil edən ölkələr qrupu:  
A) Kanada, Argentina, CAR, Çin  
B) Pakistan, Efiopiya, Braziliya, Avstriya  
C) Peru, Niger, Efiopiya, Vietnam  
D) Nigəriya, İtaliya, Çili, Fransa  
E) İndoneziya, Myanma, Hindistan, Belçika
19. Azərbaycanda urbanizasiya səviyyəsi yüksək olan iqtisadi rayon və bunun səbəbi:  
A) Gəncə-Qazax; dağ-maş'dan və dağlıq relyef  
B) Abşeron; neft-kimya və yüngül sənayesi  
C) Abşeron; çoxsahəli sənaye və paytaxt amili  
D) Abşeron; kənd təsərrüfatının intensiv inkişafı və doniz sahili mövqeyi  
E) Kür-Araz; yüngül və energetika sənayesi
20. Azərbaycanın yeyinti sənayesinin ixtisaslaşma sahələri:  
A) dənəyütmə, çörəkbişirmə  
B) şərabçılıq, meyvə-tərəvəz konservləri  
C) meyvə-tərəvəz konservləri, şəkər istehsalı  
D) ət-süd, qənnadı  
E) şərabçılıq, çörəkbişirmə
21. Pambıqcılıq və yüngül sənayesi yaxşı inkişaf etmiş müştəqil türk dövlətləri hansılardır?  
A) Tacikistan, Türkiyə, Saxa (Yakutiya)  
B) Türkiyə, Tacikistan, Qırğızıstan  
C) Azərbaycan, Qazaxıstan, İran  
D) Qazaxıstan, Tacikistan, Əfqanıstan  
E) Özbəkistan, Azərbaycan, Türkmenistan
22. Azərbaycanda hansı reliyef formaları üstünlük təşkil edir?  
A) Dağlar və yaylalar  
B) Alçaq düzənliliklər və dağlar  
C) Ovalıqlar və yüksəkliklər  
D) Alçaq düzənliliklər və yaylalar  
E) Dağlar və dağlıq yaylalar
23. Azərbaycanda ümumi sənaye məhsulunda payı daha çox olan iqtisadi rayonlar:  
A) Yuxarı Qarabağ, Naxçıvan, Abşeron;  
B) Lənkəran, Yuxarı Qarabağ, Abşeron;  
C) Abşeron, Kür-Araz, Gəncə-Qazax;  
D) Şəki-Zakatala, Şamaxı-İsmayıllı, Abşeron;  
E) Kür-Araz, Quba-Xaçmaz, Gəncə-Qazax;
24. Dünya əhalisinin çox sıx məskunlaşduğu böyük regionlar:  
A) Mərkəzi və Cənubi Asiya, Cənubi Avropa, Şimali Amerika  
B) Şərqi Avstraliya, Cənubi Asiya, Qərbi Afrika  
C) Şərqi, Cənubi Şərqi və Cənubi Asiya, Qərbi Avropa  
D) Cənubi-Şərqi Asiya, Şərqi Avropa, Mərkəzi Afrika  
E) Cənubi, Cənubi-Qərbi Asiya, Avropa, Şimali Afrika
25. Əraziləri 2 materikdə yerləşən dövlətlər:  
A) Türkiyə, Özbəkistan  
B) Rusiya, Azərbaycan  
C) Panama, Misir  
D) Braziliya, İndoneziya  
E) Türkiyə, Qırğızıstan
26. Dünyada islam dininin daha çox yayıldığı regionlar:  
A) Avropa, Şərqi Asiya  
B) Şimali Afrika, Mərkəzi Amerika  
C) Cənubi Amerika, Avstraliya  
D) Şimali Afrika, Cənub-Qərbi Asiya  
E) Avstraliya, Cənubi Amerika
27. Neft və təbii qaz hasilatına görə fərqlənən başlıca su hövzələri:  
A) Baltık dənizi, Ağ dənizi, Egey dənizi, Meksika körfəzi.

B) Aralıq dənizi, Şimal dənizi, Çukot dənizi, Meksika körfəzi.  
C) Xəzər dənizi, Filippin dənizi, Qvineya körfəzi, Ədnən körfəzi.  
D) Qara dəniz, Mərmərə dənizi, Meksika körfəzi, Biskay körfəzi.  
E) Şimal dənizi, Xəzər dənizi, İran körfəzi, Meksika körfəzi.

28. Avropanılla zəncilərin və hindilərlə zəncilərin nigahından törəyənlər:  
1. Eskimoslar  
2. Bərbərlər  
3. Piqmeylər  
4. Metislər  
5. Mülətlər  
6. Sambolar  
A) 2,3    B) 5,6    C) 3,5  
D) 3,4    E) 1,4
29. Türkmenistan iqtisadiyyatının başlıca sahələri:  
A) yüngül sənaye, çayçılıq, üzümçülük  
B) neft və qaz e'malı, pambıqcılıq, qoynuçluq  
C) xalçaçılıq, əlvən metallurgiya, maşınqayırma  
D) yüngül sənaye, atçılıq, kimya sənayesi  
E) pambıqcılıq, qoynuçluq, tərəvəzçilik
30. Aşağıdakılardan hansılar Latin Amerikası ölkələri hesab olunurlar?  
A) Meksika, İspaniya, Çili, Kuba, Argentina  
B) Çili, Misir, Livan, Zair, Paraqvay  
C) Braziliya, İtaliya, Peru, Yunanistan, Hindistan  
D) Meksika, Venesuela, Çili, Peru, Braziliya  
E) Boliviya, ABŞ, Konqo, Kuba, Uruqvay

# 1996, III qrup, Variant A

1. İki məntəqə arasındaki məsafə 500 km-dirən, 1:10 000 000 xəritədə bu məsafə neçə sm olar?  
 A) 50 sm    B) 20 sm    C) 10 sm  
 D) 15 sm    E) 5 sm

2. Abşeron və Şəki-Zaqatala iqtisadi rayonları hansı tabii vilayat daxilindədir?  
 A) Böyük və Kiçik Qafqaz  
 B) Böyük Qafqaz  
 C) Böyük Qafqaz və Kür dağarası çökəkliyi  
 D) Kür dağarası çökəkliyi  
 E) Kiçik Qafqaz

3. Hansı okean suyun böyük dövranında daha fəal iştirak edir?  
 A) Atlantik    B) Hind  
 C) Sakit    D) Hind və Şimal Buzlu  
 E) Şimal Buzlu

4. Qərbi Avropa, Şərqi Asiya, Cənubi Asiya və ABŞ-nin şimal-şərqi hissələri üçün səciyyəvi olan əlamət:  
 A) sənayedə ETİ-ni tə'sir etdiyi sahələrin füstünlüyü  
 B) əhalinin təzələnməsinin II tipi  
 C) kənd təsərrüfatında heyvandarlığın füstünlüyü  
 D) əhalinin on six məskunlaşdığı ərazilər olması  
 E) e'maledici sənayenin yerli xammala əsaslanması

5. Avstraliya təsərrüfatının ixtisaslaşmasına tə'sir edən tabii amillər hansılardır:  
 A) isti okean suları ilə əhatə olunması, zəngin neft və qaz yataqları  
 B) çay şəbəkəsinin böyük sıxlığı, savanna və çöllərin genişliyi  
 C) düzənlik relyef, savanna və sahra landşaftları, zəngin mineral xammal ehtiyatları  
 D) digər materiallardan uzaqlığı, çöl və meşə çöl zonalarının genişliyi  
 E) geniş orazi, ekvatorial iqlim, müntəbit torpaqlar

6. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələri göstərin:  
 1. Rusiya    2. Çin  
 3. Almaniya    4. Yaponiya  
 5. Böyük Britaniya    6. Fransa  
 7. Avstraliya    8. ABŞ:  
 A) 1,3,5,8,2    B) 1,2,5,6,8    C) 7,3,1,2,6  
 D) 3,4,1,6,7    E) 5,7,6,2,4
7. Azərbaycandan çənubda yerləşən ölkələr:  
 A) Əfqanistan, Monqolustan, Koreya, Hindistan  
 B) İran, İraq, Səudiyyə Ərəbistanı, Somali  
 C) İsrail, Kipr, Suriya, Macaristan  
 D) Türkiyə, Bolqarıstan, Rumınıya, Pakistan  
 E) Türkiyə, Özbəkistan, Qazaxıstan, Bolqarıstan
8. Abşeron və Kür-Araz iqtisadi rayonlarının hər ikisi üçün xarakterik olan təsərrüfat sahələrini göstərin:  
 A) quru subtropik meyvəçilik, neft hasilatı, elektroenergetika  
 B) maşınçayırma, dağ-mə'dən sənayesi, üzümçülük  
 C) heyvandarlıq, elektroenergetika, ağac e'mali  
 D) heyvandarlıq, üzümçülük, metalluriya  
 E) pambıqçılıq, quru subtropik meyvəçilik, neft hasilatı
9. Şəhərlərdən hansılar türkdilli dövlətlərin paytaxtlarıdır?  
 A) Bakı, Aşqabad, Daşkənd, Kəraçi, İsləmabad  
 B) Bişkek, Urumçi, İstanbul, Təbriz, Daşkənd  
 C) Kazan, Buxara, Səmərqənd, Aşqabad, Alma-Ata  
 D) Aşqabad, Daşkənd, Bişkek, Ankara, Alma-Ata  
 E) Ankara, Bakı, Kabul, Düşənbə, Buxara
10. Hansı ölkələrdə iki dövlət dili var?  
 A) Braziliya, İspaniya  
 B) Yaponiya, Böyük Britaniya  
 C) Kanada, ABŞ  
 D) Peru, Kanada  
 E) Meksika, Əlcəzair

11. Rusyanın böyük neft rayonları:  
 A) Volqa-Ural, Qərbi Sibir  
 B) Şimali Qafqaz, Uzaq Şərqi  
 C) Ural, Şərqi Sibir  
 D) Uzaq Şərqi, Qərbi Sibir  
 E) Qərbi Sibir, Mərkəzi rayon
12. Bakıdan şərqi istiqamətində olan şəhərdə səyyah günlərin 4 saat tez çıxdığını görmüşdür. Səyyahın olduğu şəhər hansı uzunluq dairəsindədir?  
 A) 100<sup>0</sup> ş.u.    B) 120<sup>0</sup> q.u    C) 70<sup>0</sup> ş.u.  
 D) 90<sup>0</sup> ş.u.    E) 110<sup>0</sup> ş.u.
13. Neft İxracatçıları Təşkilati (OPEK-I) və Avropa İqtisadi Birliyi (AIB-II) iqtisadi integrasiyanın hansı formalarıdır?  
 A) I qrup, II dağınıq  
 B) I sahəvi, II mürəkkəb  
 C) I regional, II sahəvi  
 D) I sahəvi, II regional  
 E) I kooperativ, II siyasi
14. Yerdə həyatın qorunmasında atmosferin rolü:  
 1. Gündüzlər yer səthini həddindən artıq qızışmağa, gecələr çox soyumağa qoymur.  
 2. Yer qabığının çökəmə qatını yaradır.  
 3. Yer səthini ziyanlı şüaları buraxır.  
 4. Yer qabığını əmələ gətirir.  
 5. Meteoritlərin yerə düşməsinə mane olur.  
 6. Filiz mənşələri faydalı qazıntıları yaradır.  
 A) 1, 2, 6    B) 3, 4, 6    C) 2, 3, 4  
 D) 1, 2, 4    E) 1, 3, 5
15. Ərazilində daha çox respublika tabeli şəhər olan iqtisadi rayonu göstərin:  
 A) Kür-Araz    B) Abşeron  
 C) Şəki-Zaqatala    D) Quba-Xaçmaz  
 E) Gəncə-Qazax
16. Kanyonların əmələ gəlməsi üçün zəruri olan şərait:  
 A) buzlaqların geniş yayılması və bitki örtüyünün kasıbılığı  
 B) qadim, kristallik səxurların və platformaların olması  
 C) akumulyativ mənşəli alçaq düzənliklərin geniş sahə tutması
- D) relyefin çox meylliliyi və asan yuyulan səxurların üstünlük təşkil etməsi  
 E) bərk səxurların və gursulu çayların mövcudluğu:
17. Kapital ixrac edən başlıca dövlətlər:  
 A) Venesuela, Bəhreyn, Oman, Misir  
 B) ABŞ, İtaliya, İspaniya, Polşa  
 C) ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya  
 D) İrlandiya, Portuqaliya, Fransa, Peru  
 E) Almaniya, Braziliya, Meksika, İtaliya
18. Dünyada çöltik istehsalının böyük regionları:  
 A) Şərqi Asiya, Şimali Amerika, Mərkəzi Afrika  
 B) Cənub-Şərqi Asiya, Qərbi Afrika, Şimali Amerika  
 C) Şimali Afrika, Mərkəzi Asiya, Şərqi Asiya  
 D) Şərqi Afrika, Cənubi Asiya, Avstraliya  
 E) Şərqi, Cənubi, Cənub-Şərqi Asiya
19. Amerika qit'əsinin hansı düzənliklərində çox güclü taxılçılıq və heyvandarlıq təsərrüfatları yaradılmışdır?  
 A) Braziliya yayları, Mərkəzi düzənliklər, Orinoko ovalığı  
 B) Qviana yayları, Böyük hövzə, Misissipi ovalığı  
 C) Amazon ovalığı, Braziliya yayları, Meksika yayları  
 D) Mərkəzi düzənliklər, Böyük düzənliklər, La-Plata ovalığı  
 E) Mərkəzi düzənliklər, Braziliya yayları, Misissipi ovalığı
20. Meşə örtüyünün daha zəngin olduğu iqlim qurşağılarını tə'yin edin:  
 A) mülayim və tropik  
 B) tropik və subtropik  
 C) subtropik və arktik  
 D) mülayim və ekvatorial  
 E) subarktik və mülayim
21. Nisbətən yüksək inkişaf səviyyəsilə fərqlənən ölkələr qrupunu müəyyən edin:  
 1. Niger    2. Meksika    3. Somali  
 4. Argentina    5. Braziliya    6. Əfqanistan  
 A) 2, 3, 4    B) 2, 4, 5    C) 2, 5, 6  
 D) 1, 5, 6    E) 3, 4, 5

22. Azərbaycanın yüksək dağlıq zonaları üçün səciyyəvi olan iqlim tipləri:  
 1. Qışlı quraq keçən müləyim-isti iqlim  
 2. Yaylı quraq keçən müləyim-isti iqlim  
 3. Dağ tundra iqlimi  
 4. Soyuq iqlim  
 5. Rütubətli subtropik iqlim  
 6. Kontinental iqlim  
 7. Quru subtropik iqlim  
 A) 1, 3 B) 7, 6 C) 3, 4  
 D) 2, 5 E) 3, 7

23. Azərbaycanın dünya ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsində aparıcı rol oynayan nəqliyyat növləri:  
 A) çay nəqliyyatı, elektron, hava nəqliyyatı  
 B) dəmir yolu, çay nəqliyyatı, hava nəqliyyatı  
 C) boru kəməri nəqliyyatı, elektron, hava  
 D) avtomobil, hava, çay nəqliyyatı  
 E) dəmir nəqliyyatı, dəmir yolu, boru kəməri

24. Avropanın ən mühüm kömür hövzələri:  
 A) Donetsk, Peçora, Rur, Yuxarı Sileziya  
 B) Tunqus, Rur, Saar, Lena  
 C) Peçora, Rur, Donetsk, Taymir  
 D) Donetsk, Kuznetsk, Peçora, Lena  
 E) Tunqus, Kuznetsk, Saar, Lena

25. Mərkəzi Asiyadakı müstəqil türkdilli ölkələrdə hansı təbii ehtiyatlar çatışır?  
 A) Aqroiqlim ehtiyatları  
 B) Mineral ehtiyatlar  
 C) Su ehtiyatları  
 D) Rekreasiya ehtiyatları  
 E) Torpaq ehtiyatları

26. Naxçıvan təbii vilayətinə aid olmayan cəhət:  
 A) məsa massivlərinin geniş yayılması;  
 B) iqlimin kəskin kontinentallığı  
 C) filiz faydalı qazıntılarına malik olması;  
 D) suvarma əkinçiliyinin inkişaf etməsi;  
 E) günsəli saatların miqdarının çox olması;

27. Eyni coğrafi uzunluqda yerləşən Ulan-Bator şəhəri  $48^{\circ}$  şm. en-də, Cakarta isə  $6^{\circ}$  c.e.-dədir. Ulan-Bator Cakartadan hansı azimutda və istiqamətdə yerləşir?  
 A)  $0^{\circ}$  və şimal B)  $90^{\circ}$  və qərb  
 C)  $90^{\circ}$  və şərq D)  $270^{\circ}$  və şərq  
 E)  $180^{\circ}$  və cənub

28. *Qoyunçuluq, pambıqçılıq və buntarla bağlı olan yüngül sənaye sahələri yaxşı inkişaf etmiş ölkələr:*  
 A) Qazaxıstan, Pakistan, Gürcüstan  
 B) Türkiyə, Özbəkistan, Türkmenistan  
 C) Çin, Mongolustan, Özbəkistan  
 D) Qırğızıstan, Tacikistan, Əfqanıstan  
 E) Hindistan, Türkmenistan, İran

**Bu test tapşırığı lağv olunmuşdur.**

29. Yeyinti sənayesinin hansı sahələri xammal mənbələrinə meyl edir?  
 A) Şəkər istehsalı, qənnadı, unüytma  
 B) Konservlər istehsalı, şərabçılıq, şəkər istehsalı  
 C) Vitaminlər istehsalı, tütün sənayesi, makaron istehsalı  
 D) Bitki yağıları istehsalı, unüytma, şərabçılıq  
 E) Unüytma, çörəkbisirmə, qənnadı

30. Qırmızı-sarı ferralit torpaqlar hansı təbii zona üçün tipikdir və hansı ölkələrdə geniş yayılmışdır?  
 A) Tundra - Rusiya, Kanada, Nigeriya  
 B) Savannalar - Argentina, Misir, Hindistan  
 C) Ekvatorial meşələr - Braziliya, Konqo, İndoneziya  
 D) Musson meşələri - Hindistan, Pakistan, Fransa  
 E) Müləyim qurşağın enliyarpaqlı meşələri - Kanada, ABŞ, Çin

## 1996, III qrup, Variant B

1. Qlobusda ekvatorun uzunluğu 80 sm-dir.  
 Qlobusun miqyasını tapın.  
 A) 1:30 000 000 B) 1:50 000 000  
 C) 1:40 000 000 D) 1:83 000 000  
 E) 1:1000 000

2. Qonaqkənd və Həkəri fiziki-coğrafi rayonlarının aid olduğu təbii vilayətlər:  
 A) Kiçik Qafqaz, Naxçıvan  
 B) Böyük Qafqaz, Kür dağarası çökəkliyi  
 C) Böyük Qafqaz, Kiçik Qafqaz  
 D) Böyük Qafqaz, Lənkəran  
 E) Kiçik Qafqaz, Lənkəran

3. Hansı okean suyun böyük dövrənəndə zəif iştirak edir?  
 A) Atlantik  
 B) Sakit  
 C) Atlantik və Şimal Buzlu  
 D) Şimal Buzlu  
 E) Hind

4. Respublikamızın hər tərəfdən xarici ölkələrlə həmsərhəd olduğu təbii vilayəti:  
 A) Kür-Araz B) Naxçıvan  
 C) Lənkəran D) Kiçik Qafqaz  
 E) Böyük Qafqaz

5. Böyük Britaniyanın ən'ənəvi sənaye sahələri:  
 A) elektronika, əlvan metallurgiya, toxuculuq  
 B) neft, qaz, toxuculuq  
 C) kömür, gəmiqayırma, toxuculuq  
 D) üzvi kimya, energetika və nəqliyyat maşınqayırması  
 E) metallurgiya, dəqiq maşınqayırma, polimer kimyası

6. Kanada və Avstraliya üçün aid olmayan cəhət:  
 A) inkişaf etmiş ölkələrdir  
 B) əhalinin sıxlığı azdır  
 C) əhalinin təbii artımının I tipinə aiddirlər  
 D) əraziləri 5 milyon km<sup>2</sup>-dən böyükdür  
 E) təbii ehtiyatlarla zəif tə'sim olunmuşlar

7. Türkdilli dövlətlərdən birinin sahilərini yuyan və üç dənizi birləşdirən iki boğazı tə'yin edin:  
 A) Hörmüz, La-Manş  
 B) Bab-əl-Məndəb; Cəbələttariq  
 C) Dardanel, Bosfor  
 D) Magellan, Dreyk  
 E) Dardanel, Krasnovodsk

8. Böyük Qafqaz təbii vilayətində yerləşən qoruqları müəyyən edin:  
 A) Zaqatala, Hirkən, Qobustan  
 B) Göy-göl, Zaqatala, Pırqulu  
 C) İsmayıllı, Qarayazı, Şirvan  
 D) Zaqatala, Pırqulu, Qobustan  
 E) Şirvan, Qobustan, Turyançay


9. Azərbaycanda elektrik enerjisinin çoxu hansı növ stansiyalarda istehsal olunur və ən böyük energetika mərkəzləri hansılardır?  
 A) istilik elektrik stansiyaları; Mingəçevir, Əli-Bayramlı  
 B) istilik elektrik stansiyaları; Yevlax, Qazax  
 C) istilik elektrik mərkəzləri; Bakı, Lənkəran  
 D) atom elektrik stansiyaları; Dəvəçi, Naxçıvan  
 E) su elektrik stansiyaları; Mingəçevir, Şəki

10. Hansı şəhərlər türkdilli ölkələrin paytaxtı dey-il?  
 A) Daşkənd, Təbriz, İzmir, Bişkek  
 B) Yalta, Kazan, Ufa, Alma-Ata  
 C) Kızıl, Ufa, Nukus, İrkutsk  
 D) İzmir, İstanbul, Gəncə, Səmərqənd  
 E) Yakutsk, Aşqabad, Urumçi, Qaraqanda

11. Hansı ölkələrdə ingilis dili dövlət dilidir?  
 A) Kanada, ABŞ, Avstraliya  
 B) Hindistan, Avstraliya, Efiopiya  
 C) Pakistan, Misir, İngiltərə  
 D) Kanada, Braziliya, Yeni Zelandiya  
 E) ABŞ, Zair, Argentina

12. Rusyanın istismarda olan ən böyük kömür hövzələri:  
 A) Kansk-Açinsk, Donetsk, Qərbi Sibir  
 B) Kuznetsk, Ural, Qərbi Sibir  
 C) Kuznetsk, Kansk-Açinsk, Peçora  
 D) Uzaq Şərqi, Şərqi Sibir, Şimali Qafqaz  
 E) Qaraqanda, Peçora, Lena

13. İyun ayında məntəqələrin hansında hava daha isti olar?



- A) V    B) I    C) IV    D) III    E) II

14. Respublika idarəetmə formasına malik olan ölkələr qrupunu tə'yin edin:

1. İspaniya    2. Fransa    3. Türkiye  
4. Bolqarıstan    5. Küveyt  
6. Danimarka    7. Belçika  
A) 5,6,7    B) 3,4,7    C) 1,3,6  
D) 2,3,4    E) 1,5,6

15. Yer kürəsində hakim küləklərin istiqaməti asildir:

1. Təzyiq fərqlərindən  
2. Yer səthinin bərabər qızmasından  
3. Yerin öz oxu ətrafında firlanmasından  
4. Təbii zonaların bir-birini əvəz etməsindən  
5. Nisbi rütubətdən  
A) 1, 5    B) 1, 3    C) 3, 4    D) 2, 3    E) 1, 2

16. Kür-Araz iqtisadi rayonunun sənaye qovşaqları:

- A) Gəncə-Şəki, Bakı-Sumqayıt  
B) Mingəçevir-Yevlax, Əli-Bayramlı-Səlyan  
C) Mingəçevir-Yevlax, Gəncə-Daşkəsən  
D) Gəncə-Daşkəsən, Lənkəran-Astara  
E) Quba-Xaçmaz, Naxçıvan

17. Litosfer tavalarının qədim sahələrinə - platformalara uyğun gələn relyef forması:

- A) okean çökəklilikləri  
B) geniş düzənliliklər  
C) qırışq dağlar  
D) dağ yamacları  
E) sira dağlar, yaylalar

18. ABŞ-in əsas neft hasilatı rayonları

- A) Böyük göllər, Böyük düzəlliliklər, Labrador yarımadası  
B) Karib dənizi, Meksika körfəzi, Hudzon körfəzi

- C) Kaliforniya, Nyufaundland, Qrenlandiya  
D) Sumatra, Qərbi Kanada, Alyaska, Labrador  
E) Meksika körfəzi, Texas, Kaliforniya, Alyaska

19. Hansı ölkələrdə şəkər qamışı becərilməsi geniş yayılmışdır?

- A) Ukrayna, Kuba, İran, Çin  
B) Braziliya, Filippin, Əlcəzair, Sudan  
C) Kolumbiya, Pakistan, İran, Türkiyə  
D) Kuba, Meksika, Braziliya, Hindistan  
E) ABŞ, Fransa, Avstraliya, Yaponiya

20. Avrasiyada taxılçılığın geniş yayıldığı ölkələr:

- A) Polşa, Norveç, Ukrayna, Rusiya, İran  
B) Türkiyə, Çin, Monqolustan, Vietnam, Belarusiya  
C) Çin, Tacikistan, Əfqanistan, Ukrayna, Qazaxıstan  
D) Çin, Hindistan, Rusiya, Qazaxıstan, Ukrayna  
E) Rusiya, Özbəkistan, Hindistan, Pakistan, Saudiyyə Ərəbistanı

21. Yay isti, qışı sərt soyuq, illik temperatur amplitudu yüksək, yağıntısı az olan iqlim tipi:

- A) musson iqlimi  
B) tropik iqlim  
C) dəniz iqlimi  
D) subtropik iqlim  
E) kəskin kontinental iqlim

22. Əhalinin yaş tərkibində uşaqların azlıq təşkil etdiyi ölkələr:

- A) Fransa, Almaniya, İsviç  
B) Almaniya, Lüksemburq, Geniya  
C) Kamerun, Fransa, Zair  
D) Nigeriya, Sudan, Hindistan  
E) Kanada, Geniya, Mali

23. Azərbaycanda heyvanlar aləmi nisbətən kasib olan landşaft qurşaqları:

- A) yarımsəhra, meşə-çəmən  
B) dağ meşə, dağ çölləri  
C) yarımsəhra, nival  
D) quru çöl, dağ meşələri  
E) subalp çəmənləri, dağ meşələri

24. Mərkəzi Asiyadakı müstəqil türkdilli dövlətlərdə böyük suvarma əhəmiyyətinə malik olan çaylar:

- A) Yenisey, Sırdörya, Ural  
B) Amudərya, Sırdörya, Lena  
C) Ob, Amudərya, Amur  
D) Amudərya, Qanq, Volqa  
E) Amudərya, Ural, Sırdörya

25. Səyyahlar düşərgədən çıxaraq, əvvəl şərq istiqamətində, sonra  $0^{\circ}$ -lik azimutla hərəkət etdikdən sonra geriye ən qısa yolla hansı azimut və istiqamətlə qayitmalıdırular?

- A)  $180^{\circ}$ , cənub  
B)  $315^{\circ}$ , şimal-qərb  
C)  $225^{\circ}$ , cənub-qərb  
D)  $250^{\circ}$ , cənub-qərb  
E)  $45^{\circ}$ , şərq

26. Respublikamızda əhalinin məşğulluq problemini həll etməyin əsas istiqaməti:

- A) xaricə işçi qüvvəsi göndərmək  
B) kənd təsərrüfatının inkişafını intensivləşdirmək  
C) turizm və kurort təsərrüfatını inkişaf etdirmək  
D) əhalinin təbii artımını məhdudlaşdırın demoqrafi siyaset  
E) əməktutumu istehsal sahələrini, xüsusi e'maledici sənayeni inkişaf etdirmək

27. Siklonların əraziyə daxil olması ilə bağlı gözlənilən hava dəyişkənlilikləri:

- A) aydın və sakit hava yaranır  
B) temperatur azalır, yağıntı artır, külək güclənir  
C) stratosferin yuxarı qatlarında bulud əmələ gəlme prosesi güclənir  
D) temperatur artır, buludluq azalır  
E) temperatur və buxarlanma artır

28. Antarktidanın mərkəzi hissələrində buz qatının qalınlığının Arktikaya nisbətən çox olmasına səbəbini izah edin

- A) Antarktikaya soyuq, Arktikaya isə isti cərəyanlar tə'sir edir  
B) Antarktika yüksək, Arktika alçaq təzyiq sahəsindədir

- C) Antarktika okeanlarla, Arktika isə materiklərlə əhatə olunmuşdur  
D) Antarktika Arktikaya nisbətən ekvatorдан uzaqda yerləşir  
E) Antarktikanın çox hissəsini materik, Arktikanın çox hissəsini isə okean tutur

29. Kimya sənayesinin əsas məhsulları hansı sahələrdə daha geniş istifadə olunur?

- A) Energetika və yüngül sənayədə  
B) Meşə sənayesi və nəqliyyatda  
C) Yeyinti sənayesi və tikintidə  
D) Maşınçayırma və kənd təsərrüfatında  
E) Metalluriya və yeyinti sənayesində

30. Podzol (külcəalan) torpaqlar hansı təbii zona üçün tipikdir və hansı ölkələrdə geniş yayılmışdır?

- A) Savannalar - Liviya, Hindistan, Braziliya  
B) İnyəyarpaqlı meşələr (tayqa) - Kanada, Finlandiya, Rusiya  
C) Subtropik meşələr - İspaniya, İtaliya, Türkiyə  
D) Tundra - Kanada, Norveç, Rusiya  
E) Ekvatorial meşələr - Meksika, Braziliya, Hindistan

# 1997, II, V, VII qruplar, Variant A

1. İqtisadi cəhətdən fəal əhalinin kənd təsərrüfatında daha çox çalışdığı ölkələr:  
 A) Avstraliya, Fransa, Kanada, Albaniya  
 B) Çin, İtalya, Rusiya, İndoneziya  
 C) ABŞ, Rusiya, Kanada, Hindistan  
 D) Misir, İtalya, Fransa, Almaniya  
 E) Banqladeş, Çad, Nigerya, Sudan
2. Azərbaycanda qara metallurgiya sənayesində boru-prokat istehsalının yaradılmasının səbəbi:  
 A) nəqliyyat maşınçayırmasının tələbatı  
 B) tikinti materialları sənayesinin tələbatı  
 C) kənd təsərrüfatının metala tələbatı  
 D) neft-qaz sənayesinin inkişafı  
 E) kimya və meşə sənayesinin inkişafı
3. Kür-Araz ovalığında şoranlaşmaya qarşı əsas mübarizə tədbirləri:  
 A) Yamaclarda terrasların düzəldilmesi və ağaclar əkilməsi  
 B) Rekultivasiya aparılması və terraslaşdırma  
 C) Meşə zolağının salınması və beton bəndlər çəkilməsi  
 D) Torpaqların dincə qoyulması  
 E) Torpaqların yuyulması və kollektor-drenaj şəbəkəsinin çəkilməsi
4. Respublikamızın düzənliliklərində yayılan faydalı qazıntılar:  
 1. neft 2. polimetal 3. miss 4. dəmir  
 5. civa 6. təbii qaz  
 A) 1,6 B) 2,4 C) 3,6 D) 1,5 E) 1,4

5. Azərbaycanda əhalinin six məskunlaşduğu ərazilər:  
 A) Abşeron, Lənkəran, Gəncə-Qazax  
 B) Böyük Qafqazın yüksək dağlığı, Qobustan, Mil  
 C) Ceyrançöl, Samur-Dəvəçi, Gəlbəcor-Laçın  
 D) Qobustan, Abşeron, Şəki-Zaqatala  
 E) Acınohur, Abşeron, Muğan

6. Azot gübrələri istehsal edən müəssisələrin yerləşdirilməsi məqsədəyündür:  
 A) müxtəlif duz yataqları yaxınlığında, heyvandarlıq rayonlarında  
 B) iri əkinçilik rayonlarında, qaz e'mali müəssisələri yaxınlığında  
 C) apatit, alunit yataqları yaxınlığında, kənd təsərrüfatı rayonlarında  
 D) beynalxalq neft komərləri keçən rayonlarda  
 E) sulfat turşusu istehsal olunan rayonlarda
7. Azərbaycanda tərəvəzçiliyin yüksək inkişaf etdiyi iqtisadi rayonlar:  
 A) Gəncə-Qazax, Quba-Xaçmaz, Naxçıvan  
 B) Yuxarı Qarabağ, Dağlıq Şirvan, Lənkəran  
 C) Abşeron, Kəlbəcor-Laçın, Şəki-Zaqatala  
 D) Lənkəran, Quba-Xaçmaz, Aran (Kür-Araz)  
 E) Yuxarı Qarabağ, Abşeron, Kəlbəcor-Laçın
8. Qazaxıstanın kənd təsərrüfatının aparıcı sahələri:  
 A) üzümçülük, arıçılıq  
 B) pambıqcılıq, maralçılıq  
 C) gülçülük, zeytunçuluq  
 D) heyvandarlıq, taxılçılıq  
 E) çəltikçilik, sitrus meyvəçiliyi
9. Rusiya, Braziliya, Kanadaya qid olmayan ümumi əlaməti:  
 A) Dəməri filizi idxlər edən ölkələrdir  
 B) Su ehtiyatları bol olan ölkələrdir  
 C) Təbii ehtiyatlarla zəngin ölkələrdir  
 D) Ərazilcə böyük dövlətlərdir  
 E) Federativ respublikalardır
10. Təbii qaz ixrac edən əsas ölkələr:  
 A) Avstriya, Vietnam, İsveçrə, Ukrayna  
 B) Rusiya, Türkmenistan, Əlcəzair, İran  
 C) Liviya, Gürcüstan, Yaponiya, Mongolustan  
 D) İran, Azərbaycan, Ukrayna, Fransa  
 E) ABŞ, İtalya, Çin, Almaniya
11. Avroasiyada qərbədən şərqə doğru tundra zonasının genişlənməsinin səbəbi:  
 A) günəş şüalarının düşmə bucağının artması  
 B) mümkün buxarlanmanın artması  
 C) soyuq dəniz cərəyanlarının tə'siri  
 D) rütubətlilik əmsalının kiçik olması  
 E) iqlimin sərtləşməsi
12. Azərbaycanda münbitliyi yüksək olan torpaq tipləri:  
 A) çəmən-meşə, boz-çəmən, boz  
 B) boz, boz-qonur, dağ-çəmən  
 C) şabalıdı, sarı, podzol  
 D) qara, qırmızı-qonur, dağ-çəmən  
 E) dağ-qara, dağ-meşə, şabalıdı,
13. ETİ şəraitində maşınçayırma sənayesinin xüsusiyyəti:  
 A) xammala tələbat artmışdır  
 B) ixtisaslı kadrlara tələbat artmışdır  
 C) olvan metal filizinə tələbat artmışdır  
 D) qadın əməyinə tələbat artmışdır  
 E) su və enerjiyə tələbat artmışdır
14. Sakit okeanda duzluluğun digər okeanlardan az olmasının səbəbi:  
 A) İsti cərəyanların tə'siri  
 B) Dib reliyefinin müəkkəb olması  
 C) Avstraliya materikinin tə'siri  
 D) Yağışlıların buxarlanmadan üstün olması  
 E) Sahəsinin kiçik olması
15. Akkumulyasiya nədir?  
 A) süxurların gotirilib çökürülməsi  
 B) şaxta aşınması  
 C) dağ yamaclarında torpaqların yuyulması  
 D) süxurların parçalanması və yuyulması  
 E) çayın öz dərəsini dərinləşdirməsi
16. Böyük Qafqaz təbii vilayətinin iqtisadi rayonları:  
 A) Dağlıq Şirvan, Abşeron, Lənkəran, Naxçıvan  
 B) Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala  
 C) Quba-Xaçmaz, Abşeron, Aran (Kür-Araz), Gəncə-Qazax  
 D) Gəncə-Qazax, Abşeron, Yuxarı Qarabağ, Quba-Xaçmaz  
 E) Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Naxçıvan
17. Torpaq ehtiyati ilə az tə'min olunmuş ölkələr:  
 A) Mongolustan, Avstraliya, Rusiya, Çin  
 B) Kanada, ABŞ, Türkmenistan, Braziliya  
 C) Avstraliya, Kanada, Yaponiya, Misir
- D) Yaponiya, Niderland, Çin, Hindistan  
 E) Qazaxıstan, Meksika, Argentina, Avstraliya
18. Federativ monarxiya dövlət qurluşuna malik olan ölkələr:  
 A) İtalya, Fransa, Rusiya  
 B) Türkiyə, Belçika, Finlandiya  
 C) Malayziya, Belçika, Birləşmiş Ərəb Əmirlilikləri  
 D) Oman, Fransa, Ukrayna  
 E) İndoneziya, Polşa, Küveyt
19. Daimi donuşluğun geniş yayıldığı ərazilər:  
 A) Qərbi Avstraliya, Şimali Amerika  
 B) Mərkəzi Amerika, Şimal-Şərqi Asiya  
 C) Avrasiyanın şimal-şərqi, Şimali Amerikanın şimalı  
 D) Cənub-Şərqi Asiya, Cənubi Afrika  
 E) Şimali Afrika, Şərqi Asiya
20. 23 sentyabrda Günəş şüalarının  $70^{\circ}$  bucaq altında düşdürülmə məntəqədən ekvatora qədər olan masafə nə qədərdir?  
 A) 2220 km B) 1110 km  
 C) 7770 km D) 33320 km  
 E) 4400 km
21. Daşınan yük üçün "frax" haqqı hansı nəqliyyat növündə verilir?  
 A) dəmir yolunda  
 B) su nəqliyyatında  
 C) avtomobildə  
 D) boru-kəmərdə  
 E) hava nəqliyyatında
22. Pampa, preri və çöllərin geniş yayıldığı müvafiq ölkələr qrupu:  
 A) Argentina, Kanada, İsveç  
 B) Argentina, ABŞ, Rusiya  
 C) Kolumbiya, Əlcəzair, Pakistan  
 D) Rusiya, ABŞ, Vietnam  
 E) Çili, Avstraliya, Finlandiya
23. Ekvator boyunca Qırınıç meridianından şərqi doğu saatda 1665 km sürətlə uçan təyyarə 4,2 saatdan sonra hansı saat qurşağında yərə enər?  
 A) 2-ci B) 3-cü C) 6-ci  
 D) 4-cü E) 1-ci

24. Miqyassız şərti işarələrlə ifadə olunan obyektlər:  
 A) çəmən, bataqlıq, meşə, bağ  
 B) su quyusu, elektrik stansiyası, bağ, çəmən  
 C) fabrik, dəyirman, su quyusu, bulaq  
 D) bağ, məktəb, meşə, çəmən  
 E) fabrik, zavod, bataqlıq, çəmən

25. Suvarmada istifadə olunmayan çaylar grupunu müəyyən edin:  
 1. Nil  
 2. Yukon  
 3. Makkənzi  
 4. Qanq  
 5. Peçora  
 6. Missisipi  
 A) 1, 2, 4      B) 3, 4, 6  
 C) 1, 4, 6      D) 2, 3, 5  
 E) 1, 5, 6


26. Xəzər dənizində birbaşa tökülen çaylar:  
 A) Pirsaatçay, Sumqayıtçay, Göyçay, Ağsuçay  
 B) Girdimançay, Zəyəmçay, Alazan, Öyrıçay  
 C) Samur, Qusarçay, Vəlvələçay, Qudyalçay  
 D) Viləşçay, Ağsuçay, Tərtərçay, Qaraçay  
 E) Qusarçay, Viləşçay, Göyçay, Türyançay

27. Suvarma əkinçiliyinin üstünlük təşkil etdiyi ölkələr:  
 A) Özbəkistan, Misir, Çin  
 B) Türkiye, Norveç, Rusiya  
 C) Türkmenistan, Kanada, Fransa  
 D) Çin, İsveç, Finlandiya  
 E) Misir, Böyük Britaniya, İslandiya

28. Azərbaycanda buxarlanma qabiliyyətinin ən yüksək olduğu ərazilər:  
 1. Naxçıvanın Arazboyu düzənlilikləri  
 2. Naxçıvanın yüksək dağlıq əraziləri  
 3. Talyış dağları  
 4. Qarabağ yayaları  
 5. Şirvan düzü  
 6. Abşeron-Qobustan  
 A) 2,4,6  
 B) 1,3,4  
 C) 1,5,6  
 D) 3,4,5  
 E) 2,3,4

29. Respublikamızın ən mühüm nəqliyyat qovşaqları:  
 A) Göyçay, Ağdam, Ağdaş, Yevlax  
 B) Bakı, Yevlax, Gəncə, Əli Bayramlı  
 C) Bakı, Quba, Gəncə, Şamaxı  
 D) Bərdə, Lənkəran, Naxçıvan, Qazax  
 E) Sumqayıt, Bərdə, Quba, Lənkəran

30. A nöqtəsində havanın temperaturu  $10^{\circ}\text{C}$ -dir. Horizontalların hər 100 metrdən bir keçirildiyini nəzərə alaraq B nöqtəsində temperaturu müəyyən edin:



12. Asyanın musson rejimli çayları:  
 A) Amur, Xuanxe, Yantszi  
 B) Lena, Qanq, Amur  
 C) Ob, Yantszi, Fərat  
 D) Xuanxe, Yenisey, Lena  
 E) Amu-Dəryə, Xuanxe, Ob
13. Dünyanın daha çox qızıl ehtiyatına malik olan ölkələri:  
 A) ABŞ, Efiopiya, Niderland  
 B) Küveyt, Oman, Kuba  
 C) Fransa, İsləndiya, Nepal  
 D) CAR, ABŞ, Rusiya  
 E) Hindistan, Polşa, İndoneziya
14. Konturlu (sahəvi) şərti işarələrlə ifadə olunan obyektlər:  
 A) bağ, su quyusu, zavod, meşə  
 B) zavod, su quyusu, bostan, çəmən  
 C) zavod, fabrik, dəyirmən, su quyusu  
 D) bağ, neft kəməri, qaz kəməri, fabrik  
 E) bağ, bostan, çəmən, meşə
15. Kiçik Qafqaz təbii vilayətinin iqtisadi rayonları:  
 A) Kəlbəcər-Laçın, Naxçıvan, Abşeron  
 B) Naxçıvan, Gəncə-Qazax, Quba-Xaçmaz  
 C) Yuxarı Qarabağ, Aran (Kür-Araz), Gəncə-Qazax  
 D) Aran (Kür-Araz), Gəncə-Qazax, Şəki-Zaqatala  
 E) Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın
16. 22 dekabrda günorta vaxtı Güneş cənub tropiki üzərində zenitdədir. Bu zaman  $50^{\circ}$  şm. enliyində yerləşən şəhərdə günəş şüaları hansı bucaq altında düşəcəkdir?  
 A)  $23,5^{\circ}$    B)  $16,5^{\circ}$    C)  $73,5^{\circ}$   
 D)  $63,5^{\circ}$    E)  $40,6^{\circ}$
17. Özbəkistanın kənd təsərrüfatının əsas bitkisi:  
 A) qəhvə  
 B) kətan  
 C) yulaf  
 D) arpa  
 E) pambıq
18. Abşeron-Qobustan fiziki-coğrafi rayonundan axan çaylar:  
 A) Ataçay, Şinçay, Sumqayıtçay  
 B) Pirsaat, Sumqayıtçay, Ceyrankeçməz  
 C) Sumqayıtçay, Vilaşçay, Vəlvələçay  
 D) Kişçay, Ceyrankeçməz, Zəyəmcəy  
 E) Pirsaat, Qudyalçay, Sumqayıtçay
19. Təbii zənaların enlik üzrə paylanmasından səbəbləri:  
 A) çay şəbəkəsinin sıxlığı, atmosfer təzyiqi  
 B) yağışların məqdarı, geoloji quruluş  
 C) coğrafi enlik, süxurların tərkib  
 D) litosferin quruluşu və coğrafi enlik  
 E) günəş şüalarının düşmə bucağı, yağışların qeyri-berabər paylanması
20. Denudasiya nədir?  
 A) gətirmə konuslarının yaranması  
 B) süxurların aşınması, parçalanması, alçaq sahələrə aparılması  
 C) süxurların çay mənsəblərində toplanması  
 D) torpaqların şoranalması  
 E) süxurların hamar sahələrdə toplanması
21. Sakit okeanın şimal hissəsindəki cărəyanlar:  
 A) Şimali Passatlar, Kurosio, Şimali Sakit okean, Kaliforniya  
 B) Peru, Bengal, Kurosio, Qolfstrim  
 C) Şərqi Avstraliya, Qərbi Avstraliya, Kanar, Kaliforniya  
 D) Şimali Passatlar, Alyaska, Kaliforniya, Peru  
 E) Musson, Kanar, Kurosio, İynə burnu
22. Kiyev şəhəri  $50^{\circ}$  şm. enliyində və  $30^{\circ}$  ş.u.-da yerləşir. Kiyevdə yerli vaxtla saat  $7^{\text{th}}$  olarsa, bu vaxt Londonda saat neçədir?  
 A)  $5^{\text{th}}$    B)  $12^{\text{th}}$    C)  $17^{\text{th}}$   
 D)  $14^{\text{th}}$    E)  $3^{\text{th}}$
23. Sahəsinə, dərinliyinə və uzunluğuna görə şirin göllərin müvafiq ardıcılığını müəyyən edin:  
 A) Eyr, Yuxarı, Tanqanika  
 B) Baykal, Ontario, Yuxarı  
 C) Tanqanika, Oneqa, Baykal  
 D) Yuxarı, Tanqanika, Ladoqa  
 E) Yuxarı, Baykal, Tanqanika
24. Kiçik kabotaj nədir?  
 A) dəniz və okean limanları arasında yükdaşma  
 B) bir neçə okean limanları arasında yükdaşma  
 C) bir neçə dəniz və çay limanları arasında yükdaşma  
 D) xarici limanlar arasında yükdaşma  
 E) öz əlkəsinin bir dənizinin limanları arasında yükdaşma
25. A nöqtəsində havanın temperaturu  $20^{\circ}\text{C}$ -dir. Horizontalların hər  $100$  metrdən bir keçirildiyini nəzərə alaraq B nöqtəsində havanın temperaturunu müəyyən edin.
- 
- A)  $21,8^{\circ}\text{C}$    B)  $23^{\circ}\text{C}$    C)  $10^{\circ}\text{C}$   
 D)  $20^{\circ}\text{C}$    E)  $18,2^{\circ}\text{C}$
26. Daş kömürün, əsasən, açıq üsulla hasil edildiyi ölkələr:  
 A) Çin, İraq, Avstriya  
 B) ABŞ, Avstraliya, CAR  
 C) Ukrayna, İran, Slovakiya  
 D) ABŞ, Rusiya, Azərbaycan  
 E) Almaniya, Ukrayna, Belorus
27. Daimi donmuşluğun yaranması bağlıdır:  
 A) Rütubətin çox, bitki örtüyünün müxtalif olması ilə  
 B) Çox alçaq temperatur və nazik qar örtüyünün olması ilə  
 C) Qar örtüyünün çalın, süxurların bərk olması ilə  
 D) Temperaturun yüksək, qar örtüyünün qalın olması ilə  
 E) Rütubətin və istiliyin çox olması ilə
28. Qoyunçuluğu maldarlıqdan daha çox forqləndirən cəhət:  
 A) ərzaq tullantısından istifadə etməsi  
 B) şəhər ətrafında yerləşdirilməsi  
 C) daha çox işçi qüvvəsi tələb etməsi

1. Exolotdan verilmiş səs signallarının gedib-qayıtma müddəti 3 saniyəyə bərabərdirsa, göstərilən rayon üçün okean dərinliyini hesablayın:  
 A) 2500 m    B) 2445 m    C) 2250 m  
 D) 2350 m    E) 2540 m

2. Hansı iqlim qurşaqlarında səpolənən radiasiya daha üstündür?  
 A) Subekvatorial və qütb  
 B) Tropik və ekvatorial  
 C) Ekvatorial və mülayim  
 D) Mülayim və tropik  
 E) Tropik və subtropik

3. Yod istehsal edən müəssisələrin yerləşdirildiyi iqtisadi rayonlar və onun xammalı:  
 A) Lənkəran, Abşeron; neft, qaz  
 B) Quba-Xaçmaz, Gəncə-Qazax; fosforit və apatit  
 C) Aran (Kür-Araz), Quba-Xaçmaz; mis, dəmir filizləri  
 D) Aran (Kür-Araz), Abşeron, mədən suları  
 E) Abşeron, Şəki-Zaqatala; polimetall filizləri

4. Rusyanın Şərqi zonasında gələcəkdə hansı sənaye sahələrinin inkişaf etdirilməsi sərfəlidir?  
 A) suya və enerjiyə tələbatı az olan sahələr  
 B) enerji tutumlu, metal tutumlu  
 C) yüngül, yeyinti  
 D) qeyri-istehsal sahələri  
 E) yüngül, metal tutumu

5. Azərbaycanda tütinün çox becərdiyi iqtisadi rayonlar:  
 A) Quba-Xaçmaz, Kür-Araz  
 B) Gəncə-Qazax, Lənkəran  
 C) Şəki-Zaqatala, Naxçıvan  
 D) Dağılıq Şirvan, Abşeron  
 E) Abşeron, Lənkəran

6. Azərbaycandan şimal-qərbdə yerləşən ölkələr:  
 A) İspaniya, Portuqaliya, Yunanistan, Çin  
 B) Böyük Britaniya, Meksika, ABŞ, İtaliya

- C) Ukrayna, Polşa, Morakeş, Braziliya
- D) Norveç, İsveç, Finlandiya, Polşa
- E) Bolqaristan, Kanada, Əlcəzair, Fransa

7. Dağlarda şəquili qurşaqlığı yaradan əsas səbəb:  
 A) sükurların tərkibinin və torpaq örtüyünün dəyişməsi  
 B) təzyiqin, çay şəbəkəsi sıxlığının dəyişməsi  
 C) temperaturun və yağıntıların dəyişməsi  
 D) küləklərin, bitki örtüyünün dəyişməsi  
 E) relyef formalarının, geoloji özülün dəyişməsi

8. Azərbaycanda quru subtropik meyvəçiliyin inkişafi üçün əlvərmiş olan iqlim tipi:  
 A) bütün fəsillərdə bol yağıntılı soyuq iqlim  
 B) yayı quraq keçən soyuq iqlim  
 C) yarımsəhra və quru çöl iqlimi  
 D) yayı bol yağıntılı iqlim tipi  
 E) rütubətli subtropik iqlim

9. Sənayenin tələbatını öz mineral ehtiyatları ilə təmin edən inkişaf etmiş ölkələr:  
 A) Yəmən, Portuqaliya, Kanada  
 B) Böyük Britaniya, ABŞ, Yaponiya  
 C) Belçika, Mali, Norveç  
 D) Kanada, Avstraliya, CAR  
 E) ABŞ, İtalya, Nepal

10. Formulda göstərilən əhalinin təbii artımının (təzələnməsinin) II tipinə aid olan qrupu müəyyən edin:  
 1. 16-9=7    2. 34-8=26    3. 14-10=4  
 4. 29-11=18    5. 48-18=30    6. 17-11=6  
 A) 2,4,5    B) 2,4,6    C) 1,3,6  
 D) 1,3,4    E) 2,3,5

11. Avroasiya ilə Şimali Amerikanın oxşar xüsusiyyətləri:  
 1. Lavraziya qurusuna aiddir.  
 2. Bütün təbii zonalar yayılıb.  
 3. 4-cü dövr buzlaşmasına mə'ruz qalıb.  
 4. İynəyarpaqlı meşələr çox yayılıb.  
 5. Bütün iqlim qurşaqlarını malikdir.  
 6. Yalnız bir platformanı əhatə edir.  
 A) 2, 3, 5    B) 1, 2, 5    C) 3, 5, 6  
 D) 1, 3, 4    E) 1, 5, 6

12. Qara metallurgiyaya daxildir:

- 1. dəmir filizinin çıxarılması
- 2. infrastrukturların yaradılması
- 3. intensiv və ekstensiv təsərrüfatlar
- 4. çuqun və polad əridilməsi
- 5. prokat istehsalı

- A) 2, 4, 5    B) 1, 3, 4    C) 1, 4, 5  
 D) 1, 2, 3    E) 2, 3, 4

13. Cənubi Amerikada Braziliya və Qviana yayaları tektonik cəhətdən harada yerləşir?  
 A) litosfer tavalarının sərhəd zonasında  
 B) çökəmə sükurlarının daha çox toplandığı zonalarda  
 C) platforma ilə And dağının təməs zonasında  
 D) platformanın çökən sahələrində  
 E) platformanın qalxan sahələrində

14. Azərbaycanın quru subtropik, zeytin, çayırdaqlı meyvələr istehsalı ilə fərqlənən müvafiq iqtisadi rayonları:  
 A) Aran (Kür-Araz), Abşeron, Naxçıvan  
 B) Aran (Kür-Araz), Lənkəran, Şəki-Zaqatala  
 C) Şəki-Zaqatala, Aran (Kür-Araz), Quba-Xaçmaz  
 D) Lənkəran, Şəki-Zaqatala, Naxçıvan  
 E) Abşeron, Lənkəran, Quba-Xaçmaz

15. Alp dağəmələgəlməsində yaranan dağlar:  
 A) Karpat, Atlas, Qafqaz, And  
 B) Appalaç, Skandinavya, Pireney, Kap  
 C) Tyan-Şan, Altay, Sayan, Karpat  
 D) Qafqaz, Ural, Krim, Əjdaha  
 E) Zabaykalye, Ural, Krim, Kopetdağ

16. Azərbaycanda təbii qaz ehtiyatının əsas rayonları:  
 A) Abşeron yarımadası, Naxçıvan  
 B) Kür-Araz ovalığı, Ceyrançöl  
 C) Abşeron yarımadası, Şəki-Zaqatala  
 D) Xəzər dənizi, Lənkəran  
 E) Xəzərin şelf zonası, Abşeron yarımadası

17. Lifli bitkilər qrupunu müəyyən edin:  
 A) pambıq, katan, şəkər çuğunduru  
 B) qəhvə, pambıq, bugda  
 C) tütün, soya, cut  
 D) soya, pambıq, şəkər çuğunduru  
 E) pambıq, katan, cut

18. Azərbaycanda meliorasiya tədbirlərinin həyata keçirilməsi vacib olan ərazilər:

- A) Neft daşları və Abşeron ətrafi sahələr
- B) Böyük Qafqazın alp və subalp çəmənləri
- C) Talyş dağlarının meşəli yamacları
- D) Muğan, Şirvan, Mil düzələrinin şorlaşmış torpaqları
- E) Acınohur-Ceyrançöl ən dağlığı

19. Respublikamızda torpaq örtüyünün müxtəlifliyinin səbəbi:  
 A) Relyef və iqlim şəraitinin müxtəlifliyi  
 B) Torpaq meliorasiyasının aparılması  
 C) Kənd təsərrüfatının yüksək inkişafı  
 D) Suvarma əkinçiliyinin inkişafı  
 E) Dəməyə əkinçiliyinin üstünlüyü

20. Şimali Qafqazda yerləşən türk dövlət qurumları:  
 A) Krim və Şimali Osetiya  
 B) Qaraçay-Çerkəz və Çeçenistan  
 C) Dağıstan və Tatarstan  
 D) Kabardin-Balkar və Qaraçay-Çerkəz  
 E) Kabardin-Balkar və Dağıstan

21. Qara dəniz sahilində yerləşən dövlətlər:  
 A) Livan, Çad, Yuqoslaviya, Bolqaristan  
 B) Ukrayna, Türkiyə, Gürcüstan, Rusiya  
 C) Türkiyə, Bolqaristan, Almaniya, Çin  
 D) Norveç, Yunanistan, İsveç, Polşa  
 E) Rusiya, Türkiyə, Kanada, Macaristan

22. Kənd təsərrüfatının ekstensiv inkişaf yolu:  
 1) içi qüvvəsinin sayının çoxaldılması  
 2) bitkilərin və heyvanların məhsuldarlığının artırılması  
 3) kənd təsərrüfatı müəssisələrinin sayının artırılması  
 4) əkin sahələrinin genişləndirilməsi və heyvanların sayının çoxaldılması  
 5) əmək məhsuldarlığının yüksəldilməsi  
 6) texnikadan səmərəli istifadə etmək  
 A) 1,4,5  
 B) 2,3,5  
 C) 3,4,5  
 D) 2,3,6  
 E) 1,3,4

23. Mingəçevir su anbarına tökülen çaylar:

  - A) Kür, Qabırı, Qanıx (Alazan)
  - B) Əlicançay, Qusarçay, Qabırı
  - C) Şəmkir, Əyriçay, Tərtər
  - D) Qabırı, Arpaçay, Gəncəçay
  - E) Kür, Qoşqarçay, Kışcav


24. Dünyada göl gəmiçiliyinin əsas rayonu:

  - A) Afrikada Viktoriya
  - B) Avropada Ladoqa-Oneqa
  - C) Asiyada Baykal
  - D) ABŞ-da Böyük göllər
  - E) Avstraliyada Eyr

25. Ptolemyin xəritəsinin Eratosfenin tərtib etdiyi xəritədən üstün cəhati:

  - Xəritədə Yer kürə şəklində və yarımkürələr kimi çəkilmişdi.
  - Yeni Dünya və Dünya okeanı dəqiq təsvir edilmişdi.
  - Daha böyük və dəqiq miqyasda idi, şərti işarələr miqyaslı idi.
  - Kartoqrafik projeksiyaya əsaslanırdı.
  - Yerin yarılışı nəzərə alınmış, meridian və paralellər çəkilmişdi.

26. Aydin havada A ve B nöqtələrində durmuş müşahidəçilər bir-birlərini görürlərmi? Nə üçün?



- M. 1.25 000
- A) Nisbi və mütləq hündürlük'ləri eyni olduğu üçün görürler.

B) Dərənin müxtalif tərəflərində durduqları üçün görmürlər.

C) Təpənin müxtalif yamaclarında durduqları üçün görmürlər.

D) Eyni yamaçda durduqları üçün bir-birlərini görürler.

E) Eyni mütləq hündürlükdə durduqları üçün görürler.

27. Günəş  $20^{\circ}$  cənub enliyində zenitdə olduqda  
Bakı şəhərində günəş şüalarının düşmə  
bucağını müəyyən edin:

  - A)  $30^{\circ}$
  - B)  $70^{\circ}$
  - C)  $20^{\circ}$
  - D)  $50^{\circ}$
  - E)  $60^{\circ}$

28. Respublikamızın többi şəraitinin və təsərrüfatının formallaşmasına Xəzər dənizinin tə'siri:

  1. Suvarma əkinçiliyinin inkişaf etdirilməsinə şərait yaradır.
  2. İqliminə yumşaldıcı tə'sir göstərir.
  3. Tropik hava kütlələrinin qarşısını alır.
  4. Müxtəlif sənaye sahələrinin inkişaf etdirilməsinə imkan yaradır.
  5. Dağəmələğəlmə prosesini gücləndirir.
  6. Nəqliyyat və ticarət əlaqələrini genişləndirməyə olverişli şərait yaradır.

A) 2, 4, 5      B) 1, 5, 6      C) 3, 5, 6  
D) 1, 3, 4  
E) 2, 4, 6

29. Azərbaycanda külək eroziyasının ən çox yayıldığı ərazilər:

  - A) Böyük Qafqazın cənub yamacları
  - B) Abşeron-Qobustan
  - C) Lənkəran ovalığı
  - D) Acınohur düzü
  - E) Samur-Dəvəçi ovalığı

30. Torpaq ehtiyati ilə yaxşı tə'min olunmuş ölkələr:

  - A) Avstraliya, Kanada, Braziliya, Qazaxıstan
  - B) Çin, Niderland, Avstraliya, Rusiya
  - C) Yaponiya, Kanada, Belçika, Çin
  - D) Braziliya, Azərbaycan, Danimarka, Misir
  - E) Kanada, Norveç, Yaponiya, Misir

- 1997,  
III grup, Variant B

1. Okeanın 4500 metr dərinliyinə exolotdan göndərilmiş səs siqnalı neçə saniyəyə geri qayıdar?  
A) 6 san; B) 10 san; C) 8 san;  
D) 4 san; E) 5 san;

2. Hansı iqlim qurşağında düz radiasiya üstündür  
A) Mülayim      B) Subekvatorial  
C) Tropik      D) Qütb  
E) Ekvatorial

3. Kənd təsərrüfatının inkişafının intensiv yolu:

  - A) Əkin sahələrini genişləndirmədən, heyvanların sayını çoxaltmadan əmək məhsuldarlığını artırmaq hesabına məhsul istehsalının artırılması
  - B) Əkin sahələrini genişləndirmək, heyvanların sayını çoxaltmaqla məhsul istehsalını artırmaq
  - C) Əkin sahələrinin genişləndirilməsi və müəssisələrin sayını artırmaq yolu ilə məhsulun artırılması
  - D) Müəssisələrin və işçilərin sayını artırmaq hesabına məhsul istehsalının artırılması
  - E) Otlqların genişləndirilməsi və heyvanlar sayının çoxaldılması yolu ilə məhsulun artırılması

4. Ukraynada qara metallurgiya sənayesinin yüksək inkişaf etməsinin səbəbi:

  - A) kömür, neft, dəmir filizi yataqlarının çox olması
  - B) Rusiya ilə əlverişli qonşuluq mövqeyi
  - C) Belorusiyanın faydalı qazıntı yataqlarına yaxın yerləşməsi
  - D) dəniz sahilinə yaxın mövqə tutması
  - E) zəngin kömür, dəmir və manqan filizi yataqlarının bir-birinə yaxın yerləşməsi

5. Azərbaycanda tumlu və qərəkli meyvə istehsalı ilə fərqlənən müvafiq iqtisadi rayonlar:

  - A) Quba-Xaçmaz, Şəki-Zaqatala
  - B) Şəki-Zaqatala, Naxçıvan

- C) Lənkəran, Aran (Kür-Araz)
  - D) Aran (Kür-Araz), Şəki-Zaqatala
  - E) Quba-Xaçmaz, Lənkəran

6. Eyni coğrafi uzunluğa malik İrkutsk  $53^{\circ}$  şm.enda, Sinqapur isə  $1^{\circ}$  şm. enliyindədir. Sinqapur İrkutskdan hansı azimutda, İrkutsk isə Sinqapurdan hansı istiqamətdədir?

  - A)  $180^{\circ}$  və cənub
  - B)  $270^{\circ}$  və qərb
  - C)  $90^{\circ}$  və şərq
  - D)  $90^{\circ}$  və qərb
  - E)  $180^{\circ}$  və şimal

7. Hündürlük qurşaqlığının mahiyəti:

  - A) Dağın ətəyindən zirvəsinə doğru təbii komplekslərin biri-birini əvəz etməsi
  - B) Enlik istiqamətdə temperaturun azalması
  - C) Ekvatorдан qütbələrə doğru təbii komplekslərin biri-birini əvəz etməsi
  - D) Materiklərin daxilinə doğru yağışlarının azalması
  - E) Dağın zirvəsinə doğru temperaturun artması və təzviqin azalması

8. Azərbaycanda fiziki aşınmanın daha intensiv getdiyi ərazilər:

  1. Lənkəran
  2. Abşeron
  3. Qonaqkənd
  4. Acınohur-Ceyrançöl
  5. Qarabağ yaylası
  6. Naxçıvanın Arazboyu sahələri

A) 3, 4, 5    B) 1, 4, 5    C) 1, 3, 6  
D) 2, 5, 6    E) 2, 4, 6

9. ABŞ-in daha sürətli inkişaf edən iqtisadi rayonu və onun əsas ixtisaslaşma sahələri:

  - A) Şimal-Qərb; turizm və meşə sənayesi
  - B) Mərkəz; meşə və ağaç e'malı, elektrotexnika
  - C) Cənub; avtomobil və neft-kimya sənayesi
  - D) Qərb; aviaraket-kosmik, elektronika
  - E) Şimal; qara və əlyan metallurqiyası

10. Öthalinin tekrar artımının II tipindən birinci (I) tipine keçmiş Asiya ölkəsi:

  - A) Koreya respublikası
  - B) Çin
  - C) Yaponiya
  - D) Vyetnam
  - E) Hindistan

11. Asiyada musson meşələrinin formalasdığı iqlim qurşaqları:  
 1. ekvatorial 2. Subekvatorial 3. arktik  
 4. müləyim 5. Subarktik  
 6. subtropik  
 A) 2, 3, 5 B) 1, 3, 5 C) 2, 3, 4  
 D) 2, 4, 6 E) 1, 4, 5

12. Qərbi Avropa ölkələrində, Yaponiyada olvan metallurgiyanın yerləşməsinin xüsusiyyəti:  
 A) ixtisaslı işçi qüvvəsinə meyllik  
 B) böyük şəhərlərə meyl etmə  
 C) ucuz enerji mənbələrinə yaxın yerləşmə  
 D) dəniz limanlarına və nəqliyyat qovşaqlarına yaxınlıq  
 E) xammal bazasına yaxın yerləşmə

13. Şimali Amerika və Cənubi Amerika üçün oxşar əlamətlər:  
 1. Şimal Buzlu və Atlantik okeanları ilə əhatə olunmuşdur.  
 2. Qərb hissədə uca dağlar, şərqdə issa, əsasən, geniş düzənliliklər yerləşir.  
 3. Qərbdə Sakit, şərqdə Atlantik okeanları ilə əhatə olunurlar.  
 4. Hər ikisi Avroasiya materikinə yaxındır.  
 5. Geniş meşə massivləri vardır.  
 A) 1,3,4 B) 2,3,5 C) 1,2,4  
 D) 2,4,5 E) 1,4,5

14. Abşeron iqtisadi rayonunda təkrar metal e'mali zavodları və kiçik metallurgiya sektorlarının yerləşdirilmə səbəbi:  
 A) metal tullantılarının çoxluğu və maşınqayımanın inkişafı  
 B) ucuz enerji və su ehtiyatının çoxluğu  
 C) nəqliyyat və xammal bazaları  
 D) işçi qüvvəsi və filiz yataqlarının çoxluğu  
 E) yüksək ixtisaslı kadrların çoxluğu

15. Şərqi Avropa, Avstraliya və Mərkəzi düzənliliklərdə vulkanların olmamasının səbəbi:  
 A) Çay dərələri ilə parçalanmışdır.  
 B) Geosinklinal sahələrdir.  
 C) Ekvatorдан uzaqda yerləşir.  
 D) Qədim platforma sahələridir.  
 E) İqlimi sərt soyuqdur.

16. Azərbaycanda istilik elektrik stansiyalarının (IEC) iki şəhərlərdə yerləşməsinin səbəbi:  
 A) Elektrik enerjisine tələbatın çox olması  
 B) İxtisaslı kadrlar tələb etməsi  
 C) Elm tutumlu olması  
 D) Böyük çayların olması  
 E) Enerjiyə tələbatın az olması

17. Hansı ölkə və regionlarda beru-kəmər nəqliyyatı daha yaxşı inkişaf etmişdir?  
 A) inkişaf etməkdə olan ölkələrdə  
 B) dənizkənərə ölkələrədə  
 C) dünyanın neft və qaz çıxarılan ölkələrində  
 D) dünya okeanına çıxışı olmayan ölkələrde  
 E) damıryol nəqliyyatının zəif inkişaf etdiyi ölkələrdə

18. Azərbaycanda rekultivasiya tədbirlərinin hayata keçirilməsi zəruri olan ərazilər:  
 1. Abşeronun neftlə çirkənmiş torpaqları  
 2. Subalp və alp çəmənlilikləri  
 3. Cənub-şərqi Şirvanın neftlə çirkənmiş sahələri  
 4. Böyük və Kiçik Qafqazın orta dağlıq zonaları  
 5. Daşkəsənin dağ-mə'dən sənayesi ilə pozulmuş landschaftları  
 6. Muğan və Şirvan düzənlərinin boz-çəmən torpaqları  
 A) 1,3,5 B) 1,4,5 C) 2,3,5  
 D) 2,4,6 E) 2,3,6

19. Azərbaycanda yarımsəhra və quru çöl iqlimi şəraitində formalasən torpaqlar:  
 1. dağ-qaratorpaq 2. boz-qonur  
 3. şabalıdı 4. Saritorpaq  
 5. boz 6. dağ-çəmən  
 7. Podzol 8. boz-çəmən  
 9. dağ-meşə 10. şoran  
 A) 3, 4, 5, 6 B) 2, 5, 8, 10 C) 4, 5, 9, 10  
 D) 6, 7, 8, 9 E) 1, 4, 6, 8

20. Ərazilərində geniş sahralar yerləşən türkdilli dövlətlər:  
 A) Mongolustan və Türkiyə  
 B) Türkiyə və Qırğızistan  
 C) Azərbaycan və Türkiyə  
 D) Özbəkistan və Türkmenistan  
 E) Qazaxistən və Azərbaycan

21. Azərbaycanda pambıqcılığın inkişaf etdiyi təbii şərait:

1. Yarimsəhra və quru çöl iqlimi
  2. Qiş rütubətli keçən müləyim isti iqlim
  3. Boz və boz-çəmən torpaqları
  4. Şabaldı, dağ-qaratorpaqları
  5. Azmeylli dağ yamacları və yüksək yaylalar
  6. Yasti hamar düzənliliklər
- A) 2,3,4 B) 1,3,6 C) 3,4,5  
 D) 1,2,4 E) 2,4,6

22. Cənub yarımkürəsində məhsuldar qara torpaqları olan ən iri region:

- A) Cənubi Afrika  
 B) Kongo hövzəsi  
 C) La-Plata ovalığı  
 D) Şərqi Avstraliya  
 E) Mərkəzi Amerika

23. Böyük Alagöl və Abşeron göllərinin əksoriyyəti üçün ümumi olan cəhət:

- A) Şirin suludur.  
 B) Tektonik mənşəlidir.  
 C) Düzənliliklərdə yerləşib.  
 D) Buzlaq mənşəlidir.  
 E) Şor suludur.

24. Eratosfen və Ptolemeyin tərtib etdikləri xəritələrin ümumi cəhəti:

- A) Yerin kürəvi olmas: eks olunmuşdur.  
 B) Meridian və paralellerin uzunluğu eyni idi.  
 C) Ekvator və paraleller həqiqətə uyğun miqyasda kiçildilmişdir.  
 D) Eyni proyeksiyada tərtib edilmişdir.  
 E) Eyni quru sahələri təsvir edilmişdir.

25. Xəzərin səviyyəsinin qalxmasının Azərbaycanda yaratdığı problemlər:

1. torpaqların su altında qalması
  2. suvarma işlərinin çatınlaşması
  3. istehsal və sosial obyektlərin dağılıması
  4. dəniz nəqliyyatının fəaliyyətinin çatınlaşması
  5. qrunt sularının səviyyəsinin qalxması
- A) 1,2,4 B) 1,3,5 C) 3,4,5  
 D) 2,3,4 E) 1,3,4


26. Qırmızı dəniz sahilində yerləşən dövlətlər:

- A) Səudiyyə Ərəbistanı, İsrail, İran, Küveyt  
 B) Efiopiya, Yəmən, Liviya, Polşa  
 C) Misir, İordaniya, Niger, Tunis  
 D) Somali, Malayziya, Suriya, Çad  
 E) Sudan, Efiopiya, Yəmən, Misir

27. Günəş 20° şimal enliyində zenitdə olduğu vaxt Bakıda günəş şüalarının düşmə bucağı müəyyən edin:  
 A) 30° B) 70° C) 20° D) 60° E) 40°

28. Sxemdə təsvir edilən, kəsmə hündürlükleri 3 m-ə bərabər olan horizontalların mütləq hündürlüklerini tapın:

- A) A-13 m, B-15 m  
 B) A-11 m, B-5 m  
 C) A-5 m, B-11 m  
 D) A-7 m, B-5 m  
 E) A-6 m, B-12 m



29. Daha çox çəltik, qəhvə, çay, təbii kauçuk istehsal edən ölkələrin müvafiq ardıcılığını müəyyən edin:  
 A) Çin, Belorusiya, Suriya, İndoneziya  
 B) Rusiya, Kolumbiya, Pakistan, Vyetnam  
 C) Çin, Braziliya, Hindistan, Malayziya  
 D) Çin, ABŞ, Almaniya, Malayziya  
 E) Polşa, Qana, Ukrayna, Hindistan

30. İstehlakçıya daha çox meyl edən yeyinti sənaye sahələrini müəyyən edin:

1. Çörək 2. Şəkar 3. Ət məhsulları  
 4. Şərab 5. Makaron 6. Süd məhsulları  
 A) 3,4,5 B) 2,3,4 C) 1,4,5  
 D) 1,2,3 E) 1,3,6

**1998,**

**II, V, VII qruplar, Variant A**

1. Xəzər dənizindəki neft yataqlarının istismarında Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi əri xarici şirkətlər:  
 A) Volvo, Statoyl, Amoko, Adidas  
 B) Lukoyl, Statoyl, Amoko, British Petroleum  
 C) Lukoyl, Ford motors, Amoko, Škoda  
 D) Samsunq, British Petroleum, Panosonik, Lukoyl  
 E) Adidas, Lukoyl, Statoyl, Mercedes-Benz




2. Horizontlara əsasən Dünya okeanında yerləşən coğrafi obyekti müəyyən edin:  
 A) tectonik çökəmə sahəsi  
 B) sualtı qaya parçası  
 C) dərin çökəklilik  
 D) quru sahəsi-ada  
 E) şelf-materik dayazlığı

3. Rusyanın Qərbi Sibir iqtisadi rayonunun əsas sənaye sahəsi:  
 A) maşınçayırma B) qara metallurgiya  
 C) yanacaq energetika D) yüngül sənaye  
 E) əlvən metallurgiya

4. Cənubi Amerikada ekvatorдан cənubda yerləşən iqlim qurşaqlarının ardıcıl yazılılığı cərgəni müəyyən edin:  
 A) subarktik, subtropik, subekvatorial, müləyim  
 B) müləyim, subantarktik, subtropik, tropik  
 C) subarktik, subtropik, subekvatorial, tropik  
 D) subantarktik, subekvatorial, tropik, müləyim  
 E) subekvatorial, tropik, subtropik, müləyim

5. Azərbaycanda sitrus meyvəciliyinin inkişafına imkan verən təbii şərait:  
 A) rütubətli subtropik iqlim, sarı torpaqlar  
 B) rütubətli subtropik iqlim, şorən torpaqlar  
 C) yarimsəhra və quru çöl iqlimi, qara torpaqlar

- D) soyuq iqlim, şabalıdı torpaqlar  
 E) quru subtropik iqlim, boz torpaqlar
6. Azərbaycanda bostan bitkilərinin becərilməsi üçün daha elverişli olan iqtisadi rayon:  
 A) Şəki-Zaqatala B) Dağlıq Şirvan  
 C) Kəlbəcər-Laçın D) Yuxarı Qarabağ  
 E) Aran (Kür-Araz)
7. Sxemdə verilən rəqəmlər dalğanın hansı elementlərini göstərir?



- A) 1-yal, 2-hündürlük, 3-daban  
 B) 1-daban, 2-yal, 3-uzunluq  
 C) 1-daban, 2-uzunluq, 3-yal  
 D) 1-daban, 2-yal, 3-hündürlük  
 E) 1-yal, 2-daban, 3-hündürlük
8. Bos-Vaş (Boston-Vaşinqton) megalopolisino aid olan şəhər aqlomerasiyaları:  
 A) Vaşinqton, San-Fransisko, Los-Anceles, Çikaqo  
 B) Boston, Nyu-York, Filadelfiya, Vaşinqton  
 C) Nyu-York, Boston, Çikaqo, Detroit  
 D) Boston, Vaşinqton, Los-Anceles, Filadelfiya  
 E) Boston, Nyu-York, Detroit, San-Fransisko
9. Avropanın iqliminin formalşmasına Atlantik okeanının çox böyük təsiri izah olunur:  
 A) sahil boyunda adaların olması ilə  
 B) orazida meridional iqtisadi dağların üstünlüyü ilə  
 C) qərbdən gələn dəniz hava kütlələrinin üstünlüyü ilə  
 D) sahillərinin çox parçalanması ilə  
 E) şərqdən gələn hava axınlarının təsiri ilə
10. Nisbi hündürlüyü 4000 m olan dağın ətəyində dəniz səviyyəsindən 500 m hündürlükdə havanın temperaturu  $10^{\circ}\text{C}$ -dir, bu zaman həmin dağın zirvəsində temperatur neçə dərəcə olacaqdır?  
 A)  $-10^{\circ}\text{C}$  B)  $-8^{\circ}\text{C}$  C)  $+5^{\circ}\text{C}$   
 D)  $-11^{\circ}\text{C}$  E)  $-1^{\circ}\text{C}$

11. Beynəlxalq ticarətdə buğda daşınmalarının əsas iqtisadiyyətləri:  
 A) Sudan → Efiopiya; Azərbaycan → Türkiyə  
 B) ABŞ → Qərbi Avropa; Avstraliya → Yaponiya  
 C) Banqladeş → Çin; Niger → Qərbi Avropa  
 D) Qərbi Avropa → Kanada; Argentina → ABŞ  
 E) Meksika → ABŞ; Çin → Rusiya
12. Azərbaycanda əhalisinin milli tərkibi daha çox rəngarəng olan iqtisadi-coğrafi rayonlar:  
 A) Kəlbəcər-Laçın, Gəncə-Qazax  
 B) Abşeron, Kəlbəcər-Laçın  
 C) Abşeron, Şəki-Zaqatala  
 D) Dağlıq Şirvan, Naxçıvan  
 E) Lənkəran-Astara, Aran (Kür-Araz)
13. Yaponiyanın Qərbi Avropanın inkişaf etmiş ölkələri ilə müvəffəqiyyətlə rəqabət apara bilməsinin sabəbi izah oluna bilər:  
 A) təbii ehtiyatların zənginliyi ilə  
 B) elmir və elmtutumlu sənaye sahələrinin yüksək inkişafı ilə  
 C) daha çox əmək ehtiyatlarına malik olması ilə  
 D) kənardan çoxlu ucuz xammal alınması ilə  
 E) dəmər yolu nəqliyyatının inkişafı ilə
14. Afrika ölkələrinin iqtisadi geriliyinin sabəbləri:  
 1. keçmişdə müstəmləkə olmaları  
 2. əhalinin qeyri-bərabər yerləşməsi  
 3. təbii ehtiyatlarla zəif təmİN olunması  
 4. əksər ölkələrin dənizə çıxışının olmasası  
 5. təsərrüfatın ekstensiv inkişafı  
 6. maliyyə vəsaitinin çatışmaması  
 A) 2, 4, 6 B) 1, 3, 6 C) 2, 3, 4  
 D) 1, 5, 6 E) 1, 2, 4
15. Miqyasın kiçikdən böyüyə doğru göstərildiyi surəni müəyyənləşdirin:  
 A) 1:5000; 1:20.000; 1:500.000; 1:1000.000  
 B) 1:1000000; 1:500 000; 1:20 000; 1:5000  
 C) 1:3000.000; 1:1000; 1:50.000; 1:100  
 D) 1:2000; 1:200; 1:5000; 1:1000.000  
 E) 1:75000; 1:250.000; 1:500.000; 1:60.000
16. Energetika ehtiyatları olmayan, lakin çox enerji tələb edən regionlarda təkliməsi möqsədəyən olan elektrik stansiyaları:  
 A) DRES B) İEM C) İES  
 D) AES E) SES
17. Çayların yuxarı axını üçün səciyyəvi xüsusiyyətlər:  
 A) düşmənin və axın sürətinin böyük olması, dib eroziyasiının intensivliyi  
 B) çayın yatağından çıxaraq özünə təzə yataq aşması, axmaz göllərin yaranması  
 C) çay yatağının gətirmələrlə dolması, kəskin dayazlaşma  
 D) düşmənin və axın sürətinin azalması, çay akkumulyasiyasının intensivliyi  
 E) çayda su səviyyəsinin həmisi eyni olması
18. Torpaq eroziyası nədir?  
 A) torpaqların çirkənməsi nəticəsində münbitliyin azalması  
 B) torpaqların münbit qatının su və külək vasitəsilə dağıdırılması və yuyulması  
 C) dağ-mə'dən sənayesinin tullantılarını yararlı hala salmaq üçün aparılan tədbirlər  
 D) çaylar vasitəsilə materialların getirilib çökədürülməsi  
 E) torpaqların məhsuldalarlığının bərpə edilməsi
19. Cənubi Avropa ölkələrinin beynəlxalq turizm mərkəzlərinin əsas amilləri:  
 A) əhalinin sıx məskunlaşması  
 B) iqlim və relyefin mürəkkəbliyi  
 C) zəngin sərvətlər, relyefin mürəkkəbliyi  
 D) məhsuldalar torpaqlar, əlverişli iqlim şəraitı  
 E) əlverişli təbii şərait, qədim şəhərlər və mədəniyyət abidələri
20. 22 dekabrda, günorta çağrı Günəş cənub tropiki üzərində zenitdə olur. Bu vaxt şimal tropikinə Günəş şüaları hansı bucaq altında döşür?  
 A)  $90^{\circ}$  bucaq altında  
 B)  $46^{\circ}$  bucaq altında  
 C)  $43^{\circ}$  bucaq altında  
 D)  $23^{\circ}$  bucaq altında  
 E)  $50^{\circ}$  bucaq altında

21. Saxa (Yakutiya) Respublikasına xas olan xüsusiyyətlər:
- Ənverişli naqliyyat yolları vardır.
  - Türk dünyasında sahəsinə görə ən böyük dövlət qurumudur.
  - Əkinçilik üçün ənverişli iqlim şəraiti vardır.
  - Ərazisinin xeyli hissəsi qızılı dairəsindən şimalda yerləşir.
  - Şimal yarımkürəsinin ən soyuq məntəqəsi buradadır.
  - Əhali sıx məskunlaşmışdır.
  - Maralçılıq, balaqcılıq, xəz dərili heyvan oyu inkişaf edib.
- A) 2, 4, 5, 6    B) 3, 4, 5, 6    C) 4, 5, 6, 7  
D) 2, 4, 5, 7    E) 1, 2, 3, 4

22. Azərbaycanda dəmiryolu şəbəkəsinin daha sıx olduğu iqtisadi rayonlar:
- Aşeron, Gəncə-Qazax, Aran (Kür-Araz)
  - Abşeron, Aran (Kür-Araz), Kəlbəcər-Laçın
  - Gəncə-Qazax, Dağlıq Şirvan, Yuxarı Qarabağ
  - Quba-Xaçmaz, Dağlıq Şirvan, Kəlbəcər-Laçın
  - Yuxarı Qarabağ, Lənkəran, Şəki-Zaqatala
23. Dünya bazarına cut və cut məhsulları çıxaran ölkələr:
- Türkiyə, Qazaxistan, Monqolustan
  - Şri-Lanka, Iran, Ukrayna
  - Hindistan, Banqladeş, Şri-Lanka
  - Belorus, Baltikyanı ölkələr, CAR
  - Rusiya, Çin, Səudiyyə Ərəbistanı

24. Kür çayının Salyan məntəqəsində yatağın en kəsiyinin sahəsi  $580 \text{ m}^2$ , suyun orta axın sürəti  $0,90 \text{ m/s}$ an olarsa, çayın su sərfini təyin edin:
- A)  $522 \text{ m}^3/\text{c}$     B)  $696 \text{ m}^3/\text{c}$     C)  $5510 \text{ m}^3/\text{c}$   
D)  $644 \text{ m}^3/\text{c}$     E)  $61 \text{ m}^3/\text{c}$

25. Asiyadan ada dövlətləri:
- Şri-Lanka, Yaponiya, Oman, İraq
  - Malayziya, İndoneziya, Banqladeş, Şri-Lanka
  - Bəhreyn, Küveyt, Banqladeş, Şri-Lanka
  - Qatar, Bəhreyn, Şri-Lanka, Filippin
  - İndoneziya, Singapur, Filippin, Şri-Lanka

26. Yerləşdirilməsi zamanı ekoloji amilin daha çox nəzərə alınması vacib olan sənaye sahələri:
- |                 |                   |            |
|-----------------|-------------------|------------|
| 1. yüngül       | 4. kimya          |            |
| 2. metallurgiya | 5. kağız-sellüloz |            |
| 3. maşınqayırma | 6. yeyinti        |            |
| A) 2, 4, 5      | B) 1, 4, 5        | C) 4, 5, 6 |
| D) 2, 3, 4      | E) 1, 5, 6        |            |

27. Azərbaycanda müasir buzlaqların yayıldığı dağ zirvələri:
- |               |               |          |
|---------------|---------------|----------|
| 1. Bazardüzü  | 5. Düberar    |          |
| 2. Qızıyurdı  | 6. Böyük Kirs |          |
| 3. Şahdağ     | 7. Tufan-dağ  |          |
| 4. Qoşqar dağ |               |          |
| A) 1,6,7      | B) 5,6,7      | C) 2,5,6 |
| D) 1,4,5      | E) 1,3,7      |          |

28. Lənkəran ovalığında günsəli saatların illik miqdərinin Arazboyu düzənliklərdən az olmasının səbəbi:
- buludluğun yüksək olması
  - mütələq hündürlüyü az olması
  - Lənkəran ovalığının Arazboyu düzənliklərdən çox kiçik olması
  - ərazidə endemik bitkilərin geniş yayılması
  - Yer qabığının nisbətən qalın olması

29. Azərbaycan, Gürcüstan və Ermənistana aid olan ümumi cəhət:
- Rusiya ilə sərhədləri Qafqaz dağlarından keçir.
  - Kür üzərində kaskad SES tikmişlər.
  - Türkiyə ilə həmsərhəddirlər.
  - Yerli xalqları Hind-Avropa dil ailəsinə mənsubdur.
  - Pambıqcılıq və çayçılıq inkişaf etmişdir.

30. Gürcüstan Respublikası ilə həmsərhəd olan iqtisadi rayonlar:
- Şəki-Zaqatala, Abşeron
  - Naxçıvan MR, Aran (Kür-Araz)
  - Kəlbəcər-Laçın, Lənkəran
  - Yuxarı Qarabağ, Quba-Xaçmaz
  - Gəncə-Qazax, Şəki-Zaqatala

## 1998, II, V, VII qruplar, Variant B

1. Qudyalçayın sutoplayıcı hövzəsinin sahəsi  $800 \text{ km}^2$ , hövzədə olan çayların uzunluğu (əsas çayla onun qollarının uzunluğu)  $400 \text{ km}$  olarsa, çay şəbəkəsinin sıxlığını təyin edin:
- A)  $0,5 \text{ km}/\text{km}^2$   
B)  $0,2 \text{ km}/\text{km}^2$   
C)  $2,0 \text{ km}/\text{km}^2$   
D)  $0,6 \text{ km}/\text{km}^2$   
E)  $0,80 \text{ km}/\text{km}^2$
2. Azərbaycanın dağlıq rayonlarının zəif urbanizasiyalasmasının səbəbi:
- qeyri-istehsal sahələrinin güclü inkişafı
  - sənayenin üstün inkişafı
  - kond tasərrüfatının zəif inkişafı
  - heyvandarlığın ekstensiv inkişafı
  - sənayenin zəif inkişafı
3. Lənkəran ovalığı üçün xarakterik olan iqlim:
- yayı quraq keçən müləyim isti iqlim
  - il boyu rütubətli isti iqlim
  - yayı rütubətli keçən müləyim isti iqlim
  - qışlı quraq keçən soyuq iqlim
  - qışlı quraq keçən müləyim isti iqlim
4. Azərbaycanda günəş enerjisindən istifadənin perspektivi daha böyük olan ərazilər:
- Abşeron, dağətəyi sahələr, yüksək dağlıq
  - Naxçıvanın Arazboyu düzənlikləri, Şollar düzü, Böyük Qafqazın yüksək dağlığı
  - Şollar düzü, Kiçik Qafqazın orta dağlığı, Acınohur ön dağlığı
  - Naxçıvanın Arazboyu düzənlikləri, Abşeron, Kür-Araz ovalığı
  - Lənkəran ovalığı, Qobustan, Böyük Qafqazın cənub yamacı
5. Tropik iqlim qurşağında yerləşən ölkələr qrupu:
- Seneqal, Laos, Əfqanistan, İsvəç
  - Uruqvay, Monqolustan, Kolumbiya, Vietnam
  - Meksika, Misir, Yəmən, Əlcəzair
  - Hindistan, Panama, İspaniya, Ruminiya
  - Çili, Niger, Tailand, Kanada
6. Qusar maili düzənlilikinin və Samur-Dəvəçi ovalığının yerləşdiyi tektonik zona:
- Böyük Qafqaz qalxması
  - Kür çökəkliyi
  - Araz cavan platforması
  - Ön Qafqaz çökəkliyi
  - Kiçik Qafqaz qalxması
7. İnnişaf etmiş ölkələr (IEÖ) ilə innişaf etməkdə olan ölkələrin (IEOÖ) demografik siyasetindəki fərqlər:
- IEÖ-lərdə əhalinin təbii artımının yüksəldilmesi, IEOÖ-də isə məhdudlaşdırılması
  - ciddi fərqlər müşahidə edilmir
  - hər iki qrupda əhalinin təbii artımının məhdudlaşdırılması
  - IEOÖ-lərdə kənd əhalisinin artırılması, İEO-lərdə isə məhdudlaşdırılması
  - innişaf etmiş ölkələrdə əhalinin mexaniki artımının, innişaf etməkdə olan ölkələrdə isə təbii artımının stimullaşdırılması
8. Avrasiya materikinin müləyim qurşağında iqlim şəraitinin qərbdən şərqə doğru dəyişməsi əlaqədardır:
- Şimal Buzlu okeanından daxil olan Arktika hava kütlələrinin tə'siri ilə
  - Atlantik hava kütlələrinin tə'sirinin azalması, kontinentallığın artması ilə
  - ərazidə düzənlik relyefin üstünlüyü ilə
  - qərbdə və canubda iri dağ sistemlərinin yerləşməsi ilə
  - günəş şüalarının düşmə bucağı ilə
9. Cənubi Amerikada Odlu Torpaq adalarından ekvatoradək olan iqlim qurşaqlarının ardıcıl sırası:
- subarktik, müləyim, subtropik, tropik, ekvatorial
  - müləyim, subekvatorial, ekvatorial, subtropik
  - müləyim, subtropik, ekvatorial, subekvatorial, tropik
  - subantarktik, müləyim, subtropik, tropik, ekvatorial
  - müləyim, subtropik, tropik, subekvatorial, ekvatorial

10. Yaxın gələcəkdə Azərbaycanda boru-kəmər nəqliyyatının inkişafına tə'sir edə biləcək amillər:  
 A) kimya sənayesinin inkişafı və müxtəlif çəsidi möhsullar istehsalı  
 B) maşınqayırma sənayesinin inkişafı və onun müxtəlif sahələrinin yaradılması  
 C) ekoloji gərginliyi mə'rüz qalan ərazilərin rekultivasiyası, ekoloji cəhatdən təmiz enerji növlərindən istifadə edilməsi  
 D) neft və qaz sənayesinin inkişafı və bu sahada xarici iqtisadi əlaqələrin genişləndirilməsi  
 E) qaz çıxarma sənayesinin və turizmin inkişafı, rekreasiya ehtiyatlarından səmərəli istifadə olunması

11. Beynəlxalq ticarətdə şəkər qamışının daşınmalırının əsas istiqamətləri:  
 A) Rusiya → Kuba; Şərqi Avropa → Çin  
 B) ABŞ → Hindistan; Fransa → Braziliya  
 C) Ukrayna → Hindistan; Avstraliya → Yaponiya  
 D) Qərbi Avropa → Afrika ölkələri;  
 Yaponiya → Çin  
 E) Kuba → Avropa ölkələri; Braziliya → ABŞ və Avropa ölkələri

12. Azərbaycan ərazisində Şərqiçinərin mühabizə olunduğu qoruq:  
 A) Qarayazı B) Hirkan C) Zaqatala  
 D) Bəsütçay E) Pirqulu

13. Hasilat sənayesinə daxil olan sahələr:  
 1. qaz çıxarma 2. ticarət, rəbitə  
 3. mə'dən-kimya 4. yüngül  
 5. neftçixarma 6. yeyinti  
 A) 4,5,6 B) 2,3,4 C) 1,3,5  
 D) 1,3,6 E) 2,5,6

14. Aşağıdakı şəkildə rəqəmlərə əsasən relyef formalarının düzgün ardıcılığını müəyyən edin.



A) düzənlilik, yayla, dağ

- B) təpə, dağ, düzənlilik  
 C) çökəklik, yayla, dağ  
 D) yüksəklik, ovalıq, dağ  
 E) ovalıq, yüksəklik, yayla
15. Əlverişsiz təbii şəraitə malik olan türk dövlət və qurumları:  
 A) Sintszyan-Uygur, Türkmenistan, Saxa (Yakutiya)  
 B) Kabarda-Balkar, Qazaxistan, Özbəkistan  
 C) Çuvaşıya, Başqırdıstan, Tatarıstan  
 D) Kipr, Çuvaşıya, Başqırdıstan  
 E) Azərbaycan, Özbəkistan, Qırğızıstan
16. Yaponiyada elmin inkişafına və ixtisası kadr hazırlığına böyük həcmidə kapital qoyulması izah olunur:  
 A) inkişaf etməkdə olan ölkələr üçün elmi-texniki kadrlar hazırlanımağın daha gəlirlili olması ilə  
 B) sərbəst kapitalın çoxluğu və kənd təsərrüfatının yüksək səviyyəsi ilə  
 C) elm tutumlu sahələrin daha güclü inkişaf etdirilməsi ilə  
 D) ekoloji vəziyyəti yaxşılaşdırmaq, təbii fəlakətlərə qarşı mübarizə aparmaq üçün elmi kadrların hazırlanmasının vacibliyi ilə  
 E) elmi kadrları xaricə göndərərək xeyli gəlir əldə olunması ilə
17. Xəzərin Azərbaycan hissəsində neft hasilatında respublikamızla əməkdaşlıq edən ölkələr:  
 A) Norveç, Finlandiya, Moldova, Polşa  
 B) Türkmenistan, İran, Qırğızıstan, Bolqarıstan  
 C) ABŞ, İsrail, Böyük Britaniya, Yunanıstan  
 D) Yaponiya, Misir, Cənubi Koreya, Rusiya  
 E) Rusiya, ABŞ, Norveç, Böyük Britaniya
18. Rütubətlilik əmsali 0,5, yağıntı 200 mm olarsa, mümkin buxarlanması tapın:  
 A) 250 mm  
 B) 200,5 mm  
 C) 400 mm  
 D) 650 mm  
 E) 500 mm

19. Ərzaq problemi olmayan ölkələr:  
 A) Rusiya, Qazaxistan, Hindistan, Çin  
 B) Əlcəzair, Liviya, Efiopiya, Nigeriya  
 C) Kanada, Braziliya, Boliviya, Mali  
 D) ABŞ, Braziliya, Argentina, Çad  
 E) Kanada, ABŞ, Avstraliya İttifaqı, Qərbi Avropa ölkələri

20. Azərbaycanda arıcılığın inkişafı üçün daha əlverişli olan təbii zonalar:  
 A) dağ yarımsərhərləri  
 B) subalp və alp çəmənləri  
 C) nival və subnival  
 D) arid çöllər, kserofit kolluqlar  
 E) yarım səhra və quru çöllər

21. İran təsərrüfatının başlıca ixtisaslaşma sahəsi:  
 A) neft-qaz sənayesi B) maşınqayırma  
 C) yüngül sənayə D) nəqliyyat  
 E) kimya sənayesi


22. Pambıq lifi ixrac edən əsas ölkələr:  
 A) Çad, Yaponiya, Mongolustan  
 B) Sri Lanka, İndoneziya, Norvec  
 C) Almaniya, Niger, Sudan  
 D) Çin, Hindistan, Özbəkistan  
 E) Fransa, Braziliya, Argentina

23. Torpaq profili nədir?  
 A) humusun miqdarının artması  
 B) torpaq horizontlarının cəmi  
 C) torpağın strukturunun pozulması  
 D) torpağın münbit hissəsinin dağılması  
 E) torpağın keyfiyyətinin yaxşılaşdırılması

24. Afrika və Avstraliya materiklərinə aid oxşar əlamətlər:

1. Ərazilərin çox hissəsi qədim platformada yerləşir.
  2. Dünyanın ən bolsulu çayları bu materiklərdədir.
  3. Sahil xətləri sadədir.
  4. Şəhərlər geniş sahə tutur.
  5. Tundra geniş ərazi tutur.
  6. İqlim qurşaqları təkrar olunur.
- A) 2, 5, 6 B) 1, 5, 6 C) 2, 4, 5  
 D) 1, 3, 4 E) 3, 5, 6

25. Sxemdə verilən rəqəmlər dalganın hansı elementlərini göstərir?



- A) 1-uzunluq, 2-yal, 3-daban  
 B) 1-daban, 2-yal, 3-uzunluq  
 C) 1-yal, 2-daban, 3-uzunluq  
 D) 1-daban, 2-yal, 3-hündürlük  
 E) 1-yal, 2-daban, 3-hündürlük

26. Çay şəbəkəsinin six olmasına səbəbi:  
 A) meyliyin çox, rütubətliliyin kifayət qədər olması  
 B) suvarmeye ehtiyacın az olması  
 C) yeraltı suların dərində olması  
 D) su keçirən sıxurların geniş ərazini tutması  
 E) ərazinin yalnız şimala tərəf meyliyili

27. Kompleks xəritələrə aiddirlər:  
 A) relyefin təsvir olunduğu xəritələr  
 B) qarşılıqlı əlaqədə olan bir neçə komponentin təsvir olunduğu xəritələr  
 C) yalnız bir komponentin təsvir olunduğu xəritələr  
 D) hidrografik şəbəkə və yaşayış məntəqələrinin təsvir olunduğu xəritələr  
 E) bütün komplekslərin eyni dərəcədə təsvir olunduğu xəritələr

28. Sankt-Peterburg şəhərində ( $60^{\circ}$ şm.e) günəşin düşmə bucağı  $6,5^{\circ}$ -dir. Bu zaman şimal yarımkürəsində hansı fəslin və günəşin hansı enlikdə zenitdə olduğunu müəyyən edin:  
 A) yay;  $53,5^{\circ}$ şm.e B) payız;  $73,5^{\circ}$ e  
 C) qış;  $23,5^{\circ}$ e D) yaz;  $35,3^{\circ}$ şm.e  
 E) qış;  $23,5^{\circ}$ şm.e

29. Aşağıdakılardan rekreasiya ehtiyatlarına aid olanları müəyyən edin:  
 1. müalicə əhəmiyyətli mineral sular  
 2. məhsuldar qara torpaqlar, otaq və biçənəklər  
 3. bol günəş işığı, isti və səfəli hava  
 4. tarixi abidələr, görməli yerlər  
 5. dağ sıxurları və müxtəlif heyvan növləri  
 A) 1, 2, 3 B) 1, 3, 4 C) 3, 4, 5  
 D) 2, 4, 5 E) 1, 3, 5

30. Ermənistanın tə'cavüzündə mə'rüz qalmış iqtisadi rayonlar:

- A) Yuxarı Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala
- B) Aran, Kəlbəcər-Laçın, Quba-Xaçmaz
- C) Kəlbəcər-Laçın, Yuxarı Qarabağ, Gəncə-Qazax
- D) Gəncə-Qazax, Aran, Lənkəran
- E) Naxçıvan, Quba-Xaçmaz, Gəncə-Qazax

## 1998, III qrup, Variant A

1. Respublikamızda polimetall filizi ilə zəngin olan iqtisadi rayonlar:

- A) Kəlbəcər-Laçın, Aran, Naxçıvan.
- B) Abşeron, Dağılıq Şirvan, Kəlbəcər-Laçın
- C) Quba-Xaçmaz, Lənkəran, Abşeron.
- D) Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran
- E) Şəki-Zaqatala, Naxçıvan, Yuxarı Qarabağ

2. Daha az istilikvermə qabiliyyətinə malik olan yanacaq növleri:

- 1. neft                    2. torf
- 3. təbii qaz              4. daş kömür
- 5. qonur kömür           6. yanar şist
- A) 3, 1, 5                B) 2, 5, 6            C) 1, 3, 4
- D) 1, 2, 3                E) 2, 6, 4

3. Zəngin almaz ehtiyatlarına malik olan türkdilli dövlət qurumu:

- A) Tuva                  B) Türkiyə
- C) Xakassiya            D) Sxa-Saxa-Yakutiya
- E) Özbəkistan

4. Materiklərin ucqar şimal nöqtələri:

- A) Çelyuskin, İyna, Dejnyov
- B) Çelyuskin, İyna, Roka
- C) Ras-Enqela, Maryato, Piay
- D) Roka, Piay, Ras-Xafun
- E) York, Çelyuskin, Merçison

5. Azərbaycanın xarici-iqtisadi əlaqələrində əsas rol oynayan dəmir yolu xətləri:

- 1. Bakı-Həştərxan
- 2. Bakı-Astara
- 3. Yevlax-Balakən
- 4. Bakı-Tbilisi
- 5. Bakı-Rostov
- A) 4, 5                B) 2, 3            C) 2, 4            D) 1, 3            E) 3, 5

6. Sutka ərzində istiqamətini iki dəfə dəyişən külək hansıdır?

- A) passat            B) briz            C) musson
- D) tornado           E) xəzri

7. Respublikamızda tektonik sınıma zonalarına xas olan əsas xüsusiyyətlər:

- 1. Dağ yamacları dikdir.
- 2. Tektonik proseslər intensiv gedir.
- 3. Qalın çökəmə stixurları toplanır.
- 4. Hamar düzənliliklər yerləşir.
- 5. Termal sular, mineral bulaqlar səthə çıxır.
- A) 1, 2, 3            B) 2, 4, 5            C) 1, 4, 5
- D) 3, 4, 5            E) 1, 2, 5

8. Azərbaycan ərazisində yayda üstünlük təşkil edən hava kütlələri:

- A) Ekvatorial            B) Arktik            C) Tropik
- D) Müləyim              E) Antarktik

9. Böyük Qafqazın şimal-şərq yamacı üçün səciyyəvi olan cəhətlər:

- 1. çayların birbaşa Xəzərə tökülməsi
- 2. landşaft qurşaqlarında məşələrin olmaması
- 3. buzlaq relief formalarının nisbətən geniş yayılması
- 4. zəngin filiz yataqlarının olması
- 5. rekreasiya ehtiyatlarının çox olması
- 6. arid-denudasiyon relief formalarının geniş yayılması
- A) 1, 5, 6            B) 2, 4, 6            C) 4, 5, 6
- D) 1, 3, 5            E) 2, 3, 4

10. Beynəlxalq iqtisadi integrasiya nəticəsində:

- 1. dövlətlər iqtisadi cəhətdən zəifləyir.
- 2. regional və sahəvi iqtisadi təşkilatlar yaranır.
- 3. əmək ehtiyatlarından səmərəli istifadə etməyə imkan yaranır.
- 4. hərbi təhlükə dəha da artır.
- 5. dövlətlər arası münaqişənin qarşısını almağa imkan yaranır.
- 6. elmi-texniki inkişaf ləngiyrir.
- A) 2, 4, 5            B) 2, 3, 5            C) 1, 4, 6
- D) 1, 2, 4            E) 3, 5, 6

11. Ədədi miqyaslara uyğun gələn adlı miqyasları müəyyən edin: 1:100000, 1:2000000, 1:3000000.

- A) 1sm - 10km; 1sm - 20km; 1sm - 3km
- B) 1sm - 100km; 1sm - 2km; 1sm - 300km
- C) 1sm - 1 km; 1sm - 200km; 1sm - 3000km
- D) 1sm - 1km; 1sm - 20km; 1sm - 30km
- E) 1sm - 100m; 1sm - 200km; 1sm - 30km

12. İnkışaf etməkdə olan ölkələrin geriliyinin əsas səbəbləri:

- 1. ixtisaslı mütəxəssislərin çatışmamazlığı.
- 2. qeyri-maddi istehsal sahələrində çalışsanların çox olması.
- 3. e'maledici sonayenin zəif inkişafı.
- 4. mineral ehtiyatlarının çatışmamazlığı.
- 5. təsərrüfatın inkişafında ekstensiv yoluñ üstünlüyü.
- 6. əmək ehtiyatlarının çoxluğu.
- A) 1, 4, 5            B) 1, 3, 5            C) 2, 4, 5
- D) 3, 5, 6            E) 1, 2, 4

13. Asiyənin arxipelağda yerləşən dövlətləri:

- A) Yaponiya, Kuba, Sri-Lanka
- B) İndoneziya, Sri-Lanka, Bruney
- C) Tayvan, İndoneziya, Singapur
- D) Filippin, Yaponiya, İndoneziya
- E) Filippin, Koreya, Madaqaskar

14. Axar suların fəaliyyəti ilə əmələ gələn relief formalari:

- A) dyunlar, barxanlar, qum tirələri
- B) moren tirələri, qobular, çay dərələri
- C) gətirmə konusları, çay deltaları, yarğanlar
- D) çay dərələri, yarğanlar, barxanlar
- E) dyunlar, qobular, çay dərələri

15. Azərbaycanda antropogen landşaftların daha çox yayıldığı fiziki-coqrəfi rayonlar:

- A) Qazax-Qarabağ, Lənkəran, Samur-Dəvəçi.
- B) Lənkəran, Zaqatala-Lahic, Ceyrançöl-Acınohur.
- C) Qazax-Qarabağ, Qonaqkənd, Vulkanik yayla.
- D) Samur-Dəvəçi, Zaqatala-Lahic, Şərur-Ordubad.
- E) Qonaqkənd, Ceyrançöl-Acınohur, Vulkanik yayla.

16. Əsas çay dərəsinə dərinləşdirə bilər:

- A) qolların əsas çaya töküldüyü hündürlüyü qədər
- B) eroziya bazisində qədər
- C) suyarıcının səviyyəsinə qədər
- D) hövzəsinin orta hündürlüğünü qədər
- E) çayın yuxarı axını ilə aşağı axınının sərhədinədək

17. Yüksək dağlıqda yerləşən göllər:  
A) Titikaka, İssik-Kul, Böyük Alagöl  
B) Yuxarı göl, Baykal, Eyr  
C) Tanqanika, Van, Xəzər  
D) Çad, Xəzər, Aral  
E) Titikaka, İssik-Kul, Aral

18. Bir-biri ilə boğazlar vasitəsi ilə birləşən dənizlər:  
A) Qara və Xəzər dənizi  
B) Baltik və Ağ dəniz  
C) Aralıq və Ərəbistan dənizi  
D) Baltik və Qara dəniz  
E) Şimal və Baltik dənizi

19. Təyyarə coğrafi koordinatları  $40^{\circ}$  cənub enliyi və  $143^{\circ}$  şərq uzunluğuna malik olan A məntəqəsindən  $90^{\circ}$  azimutla,  $90^{\circ}$  uçuşdan sonra V məntəqəsində yera enmişdir. V məntəqəsinin coğrafi koordinatlarını tə'yin edin:  
A)  $40^{\circ}$  c.en;  $37^{\circ}$  q.u.  
B)  $40^{\circ}$  c.en;  $127^{\circ}$  q.u.  
C)  $40^{\circ}$  c.en;  $233^{\circ}$  q.u.  
D)  $40^{\circ}$  şm.en;  $53^{\circ}$  q.u.  
E)  $40^{\circ}$  şm.en;  $137^{\circ}$  q.u.

20. Sahasının görə Azərbaycanın ən böyük iqtisadi rayonları:  
A) Abşeron, Gəncə-Qazax  
B) Dağlıq Şirvan, Lənkəran  
C) Şəki-Zaqatala, Yuxarı Qarabağ  
D) Abşeron, Dağlıq Şirvan  
E) Aran, Gəncə-Qazax

21. Respublikamızda kənd təsərrüfatının hansı sahələri geniş yayılmasına baxmayaraq, ixtisaslaşma sahələri hesab olunmur?  
A) Çəltikçilik və baramaçılıq  
B) Tütünçülük və pambıqcılıq  
C) Taxılçılıq və heyvandarlıq  
D) Meyvəçilik və tərəvəzçilik  
E) Üzümçülük və tərəvəzçilik

22. Ərzaq probleminin daha köskin olduğu regionlar:  
A) Cənubi və Cənubi-Şərqi Asiya, Mərkəzi Afrika  
B) Mərkəzi Asiya, Şərqi Asiya, Qərbi Avropa  
C) Şimali Amerika, Mərkəzi Amerika, Qərbi Avropa  
D) Latin Amerikası, Qərbi Afrika, Şərqi Avropa  
E) Qərbi Avropa, Şərqi Avropa, Cənubi Avropa

23. Avrasiyada qarışq və enliyarpaq meşələr zonasının qərbən şərqi doğru tam zolaq əmələ gətirməməsinin səbəbi:  
A) şərqi doğru rütubətiyin artması ilə  
B) yayda havanın temperaturunun yüksək olması  
C) şərqi doğru torpaqların münbətiyinin artması ilə  
D) şərqi doğru iqlimin kontinentallığının artması  
E) ərazinin dağlıq relyefi ilə

24. Şimali Amerika düzənliliklərini Cənubi Amerika düzənliliklərdən fərqləndirən cəhət:  
A) buzlaq mənşəli relyef formalının üstünlük təşkil etməsi  
B) akkumulyativ və denudasion mənşəli olması  
C) əsasən qədim platforma üzərində yerləşmələri  
D) iri çay dərələri ilə parçalanmaları  
E) Qərb tərəfdən uca dağlarla əhatə olunmaları

25. Kənd təsərrüfatının daha çox əməktutumlu sahəsinin göstərin:  
A) maralçılıq B) taxılçılıq C) qoyunçuluq  
D) donuzçuluq E) çəltikçilik

26. İnkişaf etməkdə olan ölkələrdə urbanizasiyanın fərqləndirici xüsusiyyətləri:  
A) şəhərlərin sayının azalması  
B) kənd əhalisinin kütləvi artması  
C) əhalinin böyük şəhərlər ətrafında cəmlənməsi  
D) əhalinin şəhərlərdən kənd yerlərinə miqrasiyası  
E) əhalinin kiçik şəhərlərdə cəmlənməsi

27. Yer qabığının qanuna uyğunluqlarından birinə müvafiq olan ifadəni tapın:  
A) göllərin horstlar üzərində yaranması  
B) torpaq əmələ gəlmənin dağlıq relyefdə üstün olması  
C) dağların platformada yerləşməsi  
D) düzənliliklərin əsasən platformalara uyğun gəlməsi  
E) düzənliliklərin əsasən litosfer tavaları sərhədində yerləşməsi

28. Böyük Britaniyanın neft idxlərindən onu ixrac edən ölkənin səbəbi:  
A) neftin kömürü sıxısdırıb çıxarması  
B) Yaponiyadan daha çox neft alıb başqa ölkələrə satması  
C) Şimal dənizində zəngin neft yataqlarının mönimləşməsi  
D) ölkədə neft e'malının çox zəif inkişaf etməsi  
E) ölkənin quru ərazilərində iri neft yataqlarının tapılması

29. Azərbaycanın əlvan metallurgiya sənayesi mərkəzləri olan respublika tabeli şəhərlər:  
A) Gəncə, Sumqayıt  
B) Mingəçevir, Lənkəran  
C) Yevlax, Şəki  
D) Naftalan, Quba  
E) Əli-Bayramlı, Bakı

30. Panama və Süveyş kanalları isti ərazilərdən keçəslər də, onlardan suvarmadə istifadə olunmur. Bunun səbəbi nədir?  
A) Kanallar keçən ərazilərə kifayət qədər yağıntı düşür.  
B) Kanalların suları çox isti olduğundan bitkiləri mahv edir.  
C) Kanalların sularının okean və dəniz suları olması.  
D) Kanalların suları neft məhsulları ilə çox çirkənmişdir.  
E) Sudan istifadə, kəmilərin hərəkətinə mane olar.

## 1998, III qrup, Variant B

1. Mütləq hündürlüklərinə görə dağ silsilərinin düzgün sırasını müəyyən edin:  
1. Baş Qafqaz 2. Murovdag 3. Yan silsilə  
4. Zəngozur 5. Talış  
A) 1, 3, 5, 4, 2 B) 2, 3, 5, 4, 1  
C) 1, 2, 3, 4, 5 D) 5, 4, 3, 2, 1  
E) 1, 3, 4, 2, 5

2. Yer qabığının qanuna uyğunluqlarından birinə müvafiq olan ifadəni tapın:  
A) göllərin horstlar üzərində yaranması  
B) uca qarışq dağların litosfer tavalarının sərhədində yerləşməsi  
C) düzənliliklərin litosfer tavaları sərhədlərində yerləşməsi  
D) dağlarda torpaq əmələ gəlmənin intensiv olması  
E) düzənliliklərin seysmik zonalarda geniş sahə tutması

3. Təyyarə coğrafi koordinatları  $40^{\circ}$  cənub enliyi və  $142^{\circ}$  şərq uzunluğu olan A məntəqəsindən  $90^{\circ}$  azimutla,  $90^{\circ}$  uçuşdan sonra V məntəqəsində yera enmişdir. V məntəqəsinin yerləşdiyi saat qurşağıni tə'yin edin:  
A) XIV B) V C) XV D) IX E) XI

4. Azərbaycanın elektroenergetika mərkəzləri olan respublika tabeli şəhərlər:  
A) Əli-Bayramlı, Mingəçevir  
B) Şəki, Lənkəran  
C) Naxçıvan, Astara  
D) Bakı, Yevlax  
E) Naftalan, Sumqayıt

5. İnkişaf etməkdə olan ölkələr içərisində "yeni sonaya ölkələri" qrupunu təyin edin:  
A) Braziliya, İtaliya, Çin, Meksika  
B) Meksika, Braziliya, Argentina, Cənubi Koreya  
C) Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Hindistan, Çin  
D) Meksika, Arqentina, Kanada, Tailand  
E) Braziliya, Fransa, Argentina, Hindistan

6. İl ərzində istiqamətini iki dəfə dəyişən külək hansıdır?  
 A) musson B) passat C) tornado  
 D) briz E) xəzri
7. Dünya okeanına birbaşa çıxışı olmayan Asiya ölkələri:  
 A) Tacikistan, Türkmenistan, Mongolustan, Pakistan;  
 B) Mongolustan, Nepal, Türkmenistan, İran;  
 C) Əfqanistan, Mongolustan, Özbəkistan, Qırğızistan;  
 D) Özbəkistan, Mongolustan, Pakistan, İrak;  
 E) Qazaxistan, Çin, Əfqanistan, Özbəkistan;
8. Aqar Sənaye Kompleksi (ASK) nədir?  
 A) Sənaye müəssisələrinin sıx cəmləşdiyi ərazi  
 B) Bir-birilə əlaqədar olan sənaye qoşsaqlarının birlüyü  
 C) Kənd təsərrüfatı müəssisələrinin cəmləşdiyi ərazi  
 D) Bir-birilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlüyü  
 E) Xırda müəssisələrin iri müəssisələrdə cəmləşməsi
9. Aşağıdakı xarici qüvvələrin ta'sirindən yaranan uyğun relief formalarını seçin:  
 I - Axar sular 1. Barxanlar  
 II - Küləklər 2. Moren tirələri  
 3. Yarğınlar  
 4. Dyunlar  
 5. Gətirmə konusları  
 A) I - 3,5; II - 1,4 B) I - 1,4; II - 3,5  
 C) I - 2,3; II - 1,3 D) I - 2,4; II - 2,5  
 E) I - 1,2; II - 3,4
10. Coğrafi ifadələrdən hansıları doğrudur?  
 1. Cənubi Amerika materikini F. Magellan keşf etmişdir.  
 2. Qədim dağlıq yaylalar litosfer tavalarının qovuşduğu sahələrdə yaranır.  
 3. Turan ovalığı türk dövlətlərinin ərazisindədir.  
 4. Hindistan və Yaponiya çoxmillətli dövlətlərdir.  
 5. Almaniya və İsrail inkişaf etmiş ölkələrdir.
6. Dərin okean çökəklikləri (novları) litosfer tavalarının sərhədində yaranır.  
 A) 2, 4, 6 B) 2, 4, 5 C) 1, 3, 6  
 D) 3, 5, 6 E) 1, 4, 5
11. Azərbaycanın dağlıq rayonları üçün vacib olan regional siyaset:  
 A) əhalinin köçməsinin qarşısını almaq  
 B) əhali artımının qarşısını almaq  
 C) intensiv maldarlıq sahələrinin inkişafını möhdudlaşdırmaq  
 D) suvarma kanalları yaratmaq  
 E) suvarma əkinçiliyini inkişaf etdirmək
12. Qərbi Avropada təbii qaz hasil edən əsas ölkələr:  
 A) Fransa, İsvəçrə, Lüksemburq  
 B) Polşa, İtaliya, Avstriya  
 C) İspaniya, Bolqarıstan, İsvəçrə  
 D) Norveç, Niderland, Böyük Britaniya  
 E) Almaniya, Norveç, Finlandiya
13. Azərbaycanın iqliminə hənsi okeanların tə'siri daha azdır?  
 A) Atlantik və Şimal Buzlu  
 B) Hind və Şimal Buzlu  
 C) Sakit və Şimal Buzlu  
 D) Sakit və Atlantik  
 E) Sakit və Hind
14. Təbii kauçuk istehsalı ilə fərqlənən region:  
 A) Cənub-Qərbi Asiya  
 B) Cənub-Şərqi Asiya  
 C) Cənubi Asiya və Mərkəzi Amerika  
 D) Cənubi və Şərqi Avropa  
 E) Mərkəzi Asiya və Avstraliya
15. Başəriyyətin əsas global ekoloji problemləri:  
 A) şoranalışma, eroziya, yağıntıların artması  
 B) tropik meşələrin azalması, sohralaşma, litosfer tavalarının hərəkəti.  
 C) meşələrin azalması, şirin su ehtiyatlarının artması, ozon qatının deşilməsi  
 D) meşələrin azalması, sohralaşma, ozon qatının deşilməsi  
 E) ozon qatının deşilməsi, ərzaq çatışmamızlığı, buzlaqların çoxalması.
16. Qobustan-Abşeron fiziki-coğrafi rayonu üçün səciyyəvi olan cəhətlər:  
 1. meşə ehtiyati ilə yaxşı tə'min olunması  
 2. çaylarının yayda quruması  
 3. ərazisində zəngin filiz yataqlarının olması  
 4. arid-denudasiyon reliyef formalarının geniş yayılması  
 5. palçıq vulkanlarının olması  
 6. vulkanik mənşəli stixurların üstünlüyü  
 A) 3, 4, 5 B) 1, 2, 6 C) 2, 4, 5  
 D) 2, 5, 6 E) 1, 5, 6
17. Göstərilən adlı miqyaslara uyğun olan ədədi miqyasları müəyyən edin: 1sm-5km, 1sm-25km, 1sm-100m.  
 A) 1:500000; 1:2500000; 1:10000  
 B) 1:500; 1:2500; 1:100  
 C) 1:500000; 1:2500000; 1:10000000  
 D) 1:5000; 1:250000; 1:100000  
 E) 1:50000; 1:75000; 1:1000
18. Azərbaycanda boru-kəmər şəbəkəsinin nisbəton six olduğu iqtisadi rayonlar:  
 A) Naxçıvan, Kəlbəcər-Laçın, Dağlıq Şirvan  
 B) Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala  
 C) Abşeron, Aran, Quba-Xaçmaz  
 D) Abşeron, Şəki-Zaqatala, Kəlbəcər-Laçın  
 E) Dağlıq Şirvan, Gəncə-Qazax, Aran
19. Olduqca geniş əraziyə, çox zəngin təbii ehtiyatlara malik olan, lakin əmək ehtiyatlarının azlığı ilə fərqlənən türkdilli respublika:  
 A) Başqırdıstan  
 B) Saxa-Yakutiya  
 C) Altay  
 D) Tatarıstan  
 E) Komi
20. Energetika sənayesinin gələcək inkişafında əsas istiqamət:  
 A) nefti qazla əvəz etmək  
 B) yalnız üzvü yanacaq növlərindən istifadə etmək  
 C) İES-lərin sayını çoxaltmaq  
 D) enerjiyə olan tələbatı azaltmaq  
 E) tükənməyən enerji mənbələrdən istifadə etmək
21. ABŞ-in alüminium istehsal edən müəssisələrinin xeyli hissəsinin Kolumbiya çayı hövzəsində yerləşməsinin səbəbi:  
 A) Kanadanın boksit yataqlarına meyl edirlər  
 B) yüksək ixtisaslı işçi qüvvələrinin çoxluğu  
 C) əlverişli iqlim şəraitinin olması  
 D) ucuz enerji mənbələrinə meyl edirlər  
 E) burada onların tikintilərinin ucuz başa gəlməsi
22. Lənkəran ovalığında illik yağıntının çoxluğuna baxmayaq suvarmaya ehtiyacın olmasının səbəbi:  
 A) düşən yağıntıların tamamilə buxarlanması  
 B) yağıntıların əsasən ilin soyuq dövründə düşməsi  
 C) çay şəbəkəsinin sixlığının azlığı  
 D) yağıntıların əsasən yayda düşməsi  
 E) yağış sularının tamamilə sənayedə istifadə olunması
23. Cənubi Amerikanın ən rütubətli materik olmasının səbəbi:  
 A) qərb küləklərinin tə'ciri altında olması  
 B) çay şəbəkəsinin six olması  
 C) Şimali Amerikaya daha yaxın olması  
 D) ekvatorial və subekvatorial qurşaqların materikdə geniş sahə tutması  
 E) qərbədən Sakit okeanla əhatə olunması
24. Elektrotexnika və cihazqayırma sənayesinin yerləşməsinin əsas xüsusiyyəti:  
 A) iri kümər yataqlarına yaxın yerləşməsi  
 B) ixtisaslı kadrlara meyl etməsi  
 C) ucuz enerjiyə yaxın yerləşməsi  
 D) dağ-mə'dən mərkəzlərində yerləşməsi  
 E) xammala meyl etməsi
25. Avstraliyanın öyrənilməsində böyük xidməti olmuş səyyahlar:  
 1. C. Kabot  
 2. N. Mikluxo-Maklay  
 3. A. Tasman  
 4. F. Nansen  
 5. C. Kuk  
 6. F. Magellan  
 A) 4, 5 B) 5, 6 C) 1, 2  
 D) 2, 4 E) 3, 5

26. Azərbaycanın şorsulu gölləri:  
 A) Binəqdıcı, Sarısu, Böyük Alagöllər  
 B) Sarısu, Hacıqabul, Açınohur  
 C) Açınohur, Böyük Şor, Masazır  
 D) Göt-göl, Masazır, Maralgöl  
 E) Candargöl, Böyük Şor, Sarısu

27. Lomonosov, Mendeleyev, Hekkel dağları  
 harda yerləşib?  
 A) Sakit okeanda  
 B) Şimali Amerikada  
 C) Avstraliyada  
 D) Avrasiyada  
 E) Şimal Buzlu okeanda

28. Azərbaycanın quraq əraziləri üçün səciyyəvi  
 olan torpaq tipləri:  
 A) boz, boz-çəmən, boz-qonur, şoran  
 B) qəhvəyi-məşə, çimli dağ-çəmən, boz, tünd  
 şabalıdı  
 C) qonur dağ-meşə, açıq şabalıdı, torflu dağ-  
 çəmən, boz-çəmən  
 D) boz, dağ-çəmən, boz-qonur, şabalıdı  
 E) dağ-qara, boz-qonur, sarı, şoran

29. İnkışaf etməkdə olan ölkələrdə əhalinin  
 sürətli artımının nəticələri:  
 1. yaşayış səviyyəsinin aşağı düşməsi  
 2. cəm və mədəniyyətin inkışafı  
 3. təsərrüfatın intensiv inkışafı  
 4. emiqrasiyanın güclənməsi  
 5. immiqrasiyanın sürətlənməsi  
 6. natamam məşğulluq, işsizlik  
 A) 2, 3, 5    B) 1, 5, 6    C) 1, 4, 6  
 D) 1, 2, 3    E) 2, 3, 4

30. Çayda şələlərin olması izah olunur:  
 A) çay qollarının çox olması ilə  
 B) çayın il boyu bol suyu olması ilə  
 C) ərazinin düzənlilik olması ilə  
 D) çayın su sərfinin doyişməz olması ilə  
 E) bərk kristallik sükurların səthə çıxmazı ilə

## 1999, II qrup, Variant A

1. A və B nöqtələri arasındakı hündürlükər  
 fərqiini tapın:

- A) 10 m  
 B) 5 m  
 C) 15 m  
 D) 20 m  
 E) 30 m



2. Yer kürəsində neft və qaz ehtiyatlarının  
 yerləşməsinə aid olmayan cəhəti müəyyən  
 edin:  
 A) üzvü mənşəlidirlər  
 B) ən çox inkişaf etmiş ölkələrdə yerləşirlər  
 C) tükənən ehtiyatlardır  
 D) yanacaq və kimya sənayesinin  
 xammallıdır  
 E) çökəmə sükurlarda rast gəlinir
3. Yayda Antarktida materiki nisbətən çox günəş  
 radiasiyası almasına baxmayaraq, nə üçün  
 buzlaqlar orır?  
 A) sapolənən radiasiyası çox olduğu üçün  
 B) səthi hamar olduğu üçün  
 C) günəş şüalarının çox hissəsi səthdən əks  
 olunduğu üçün  
 D) günəş şüalarının düşmə bucağı böyük  
 olduğu üçün  
 E) havada su buxarı çox olduğu üçün

4. Afrikani Avrasiyadan ayıran boğazlar:  
 A) Bab-əl-Məndəb, Cəbəlütteriq  
 B) Mozambik, Bering  
 C) Cəbəlütteriq, Dreyk  
 D) Malakka, La-Manş  
 E) Dreyk, Zond

5. Kür-Araz ovalığının əsas əlamətləri:  
 1. Aşınma nəticəsində yaranmışdır.  
 2. Məqmatik sükurlarla örtülmüşdür.  
 3. Akkumlyativ çöküntülərlə örtülmüşdür.  
 4. Təpəli düzənlilikdir.  
 5. Hamar düzənlilikdir.  
 6. Yüksək düzənlilikdir.  
 A) 1; 4    B) 3; 5    C) 2; 6    D) 4; 6    E) 1; 2

6. Ekvatorla köşlən qıt'ələr:

- A) Amerika, Avropa  
 B) Asiya, Antarktida  
 C) Amerika, Afrika  
 D) Afrika, Antarktida  
 E) Avropa, Avstralaliya

7. 56° şm. enlikdə yerləşən Copenhagen şəhərinə  
 günəş şüaları hansı ən böyük və ən kiçik bucaq  
 altında düşdürünlü müəyyən edin:

- A) 77,5° və 3,5°  
 B) 57,5° və 10,5°  
 C) 45,5° və 13,5°  
 D) 58,5° və 11,5°  
 E) 53,5° və 6,5°

8. Dövlət-Rayon Elektrik Stansiyaları (DRE)  
 C) və İstilik Elektrik Mərkəzləri (İEM) üçün  
ümumi olmayan cəhət:

- A) hər ikisi yalnız elektrik enerjisi istehsal  
 edirlər  
 B) yanacaq mənbələrinə yaxın yerləşdirilir  
 C) su elektrik stansiyalarına nisbətən bəhə  
 enerji istehsal edirlər  
 D) Azərbaycanda istehsal edilən elektrik  
 enerjisinin çox hissəsini verirlər  
 E) hər ikisi istilik elektrik stansiyalarıdır

9. Qayalıq nival landşaft qurşağı hansı silsilələr  
 üçün xarakterik devil'?

1. Peştəsar 2.Murovdag 3. Yan silsilə  
 4.Burovar 5.Zəngəzur 6.Talış silsiləsi  
 A) 1, 2, 3  
 B) 3, 4, 5  
 C) 1, 4, 6  
 D) 1, 4, 5  
 E) 2, 3, 4

10. Azərbaycanda hasil edilən neftin ixrac  
 olunduğu boru kəmərləri:

- A) Neft Daşları-Bakı, Bakı-Aktau  
 B) Bakı-Ceyhan, Bakı-Naxçıvan  
 C) Bakı-Türkmənbaşı, Bakı-Astara  
 D) Bakı-Qrozni, Bakı-Həşterxan  
 E) Bakı-Novorossiysk, Bakı-Supsa

11. Əhalisinin sayına görə Mərkəzi Asiyadan ən  
 böyük türk dövləti:

- A) Qırğızistan  
 B) Qazaxistan  
 C) Türkmenistan  
 D) Özbəkistan  
 E) Tacikistan

12. ETİ dövründə sənayenin inkişafında təbii  
 ehtiyaç amilinin rolunun azalması bağlıdır:

- A) əmək ehtiyatlarından səmərəli istifadə ilə  
 B) az material tutumlu sənaye sahələrinin  
 inkişafı ilə və sün'i materiallardan geniş  
 istifadə ilə  
 C) ekoloji vəziyyətin pisloşməsi ilə  
 D) nəqliyyat xərclərinin yüksəlməsi ilə  
 E) tükənməyən təbii ehtiyatlardan istifadənin  
 azalması ilə

13. Avropanın yarımadaları:

- A) Ərəbistan, Çukot, Kaliforniya  
 B) Somali, Koreya, Yukatan  
 C) Pireney, Ərəbistan, Hind-Cin  
 D) Labrador, Hind-Cin, Hindistan  
 E) Skandinaviya, Pireney, Balkan

14. Litosfer tavalarının sərhədlərində yaranan  
 reliyef formaları:

1. qırışıq dağlar  
 2. ovalıqlar  
 3. yaylalar  
 4. orta okean sira dağları  
 5. okean dibinin düzənlilikləri  
 6. dərin okean çökəklilikləri  
 7. denudasion düzənliliklər  
 A) 2, 4, 7  
 B) 1, 4, 6  
 C) 5, 6, 7  
 D) 1, 3, 7  
 E) 2, 3, 6

15. Duzluluğu 2% olan 1t sudan nə qədər duz  
 əldə etmək olar?

- A) 1,5 kq  
 B) 1 kq  
 C) 3,0 kq  
 D) 2,5 kq  
 E) 2,0 kq

16. Paytaxtları ilə eyni ada malik olan dövlətləri müəyyən edin:

- |             |                   |
|-------------|-------------------|
| 1. Boliviya | 2. Ölcəzair       |
| 3. Sinqapur | 4. Myanma (Birma) |
| 5. Misir    | 6. Panama         |
| 7. Tunis    | 8. İslandiya      |
- A) 2, 4, 5, 7    B) 2, 3, 6, 7    C) 3, 4, 5, 8  
D) 1, 2, 5, 6    E) 1, 3, 7, 8

17. Azərbaycan hansı iqlim qurşaqlarında yerləşir?

- A) subtropik və qismən mülayim  
B) tropik və subtropik  
C) mülayim və tropik  
D) subtropik və subarktik  
E) subtropik və subekvatorial

18. Yer kürəsində səhralaşma problemini yaradan əsas səbəblər:

- A) daimi donuşluq, istehsalın elm tutumluğunun artması  
B) demoqrafik böhran, məşələrin qırılması  
C) dəniz nəqliyyatının sür'ətli inkişafı, suvarma əkinçiliyinin genişlənməsi  
D) iqlimin quraqlaşması, ətraf mühitdən səmərəsiz istifadə  
E) sənayedə tullantısız texnologiyaların tətbiqi, havanın temperaturunun azalması

19. Türkiyə ərazisindən başlayan çaylar:


- |             |             |
|-------------|-------------|
| 1. Amudərya | 2. Kür      |
| 3. Dəclə    | 4. Hind     |
| 5. Qanq     | 6. Fərat    |
| 7. Araz     | 8. Sirdəryə |
- A) 1, 2, 5, 7    B) 1, 3, 5, 6    C) 2, 3, 5, 8  
D) 2, 4, 6, 8    E) 2, 3, 6, 7

20. Kağız istehsalına görə fərqlənən ölkələr:

- A) Kanada, Türkiyə, Özbəkistan  
B) Meksika, Portuqaliya, İsvəç  
C) Konqo, Misir, Almaniya  
D) Finlandiya, Kanada, İsvəç  
E) Çin, Rusiya, Liviya

21. 22 iyunda qütb gecələrinin müşahidə olunduğu məntəqələr:

- A) X, N
- B) N, T
- C) S, K
- D) N, M
- E) Z, K



22. Azərbaycana aid olmayan əlamətlər:

- I. əmək ehtiyatları azlığı

- II. təbii sərvətlərinin zənginliyi
  - III. iqlimin yaranmasına musson küləklərinin tə'siri
  - IV. hasilat sonayesinin yaxşı inkişafı
- A) I, IV    B) II, III    C) I, III  
D) III, IV    E) I, II

23. Azərbaycanda illik çay axımının yüksək olduğu ərazilər:

- 1. Lənkəran vilayəti
  - 2. Kür-Araz ovalığı
  - 3. Böyük Qafqazın cənub yamacı
  - 4. Naxçıvanın Arazboyu düzənliyi
  - 5. Abşeron
- A) 3, 5    B) 1, 4    C) 2, 5  
D) 1, 3    E) 2, 4

24. Düzənlik çaylarının başlıca xüsusiyyətləri:

- I. meyilliyyin böyük olması
  - II. çay dərəsinin genişliyi
  - III. şəlalələrin çox olması
  - IV. meandrlü dərəyə malik olması
  - V. axının sür'ətli olması
- A) III, V  
B) I, V  
C) III, IV  
D) I, II  
E) II, IV

25. Xəritələrdə eyni temperatura və təzyiqə malik olan nöqtələri birləşdirən xəttlər necə adlanır?

- A) izobatlar, izobarlar
- B) horizontallar, izotermələr
- C) izoqiyetlər, izobatlar
- D) izotermələr, izobarlar
- E) izoqiyetlər, izotermələr

26. Azərbaycanın Rusiya ilə həmsərhəd iqtisadi rayonları:

- A) Quba-Xaçmaz, Şəki-Zaqatala
- B) Naxçıvan, Kəlbəcər-Laçın
- C) Göncə-Qazax, Şəki-Zaqatala
- D) Abşeron, Dağlıq Şirvan
- E) Aran, Lənkəran

27. Xəzər dənizinin ayrı-ayrı hissələrində düzülüş aşağıdakılardan kimidir:

- I. Cənub-şərqi hissəsində - 13%
  - II. Şimal-Şərqi hissəsində - 2%
  - III. Cənub-qərbi hissəsində - 11%
  - IV. Şimal-qərbi hissəsində - 1%
- Məntəqələrin hansında su daha tez donar?
- A) II, III    B) I, IV    C) II, IV    D) I, III  
E) III, IV

28. Suburbanizasiya prosesinin səciyyəvi olmadığı ölkələr:

- A) Böyük Britaniya, Misir, Türkiyə
- B) İtalya, Yaponiya, Banqladeş
- C) Çin, ABŞ, Rusiya
- D) Braziliya, Nigeriya, Konqo
- E) Fransa, AFR, Öfqanistan

29. Tərkibində respublika tabeli şəhərlər olan iqtisadi-coğrafi rayonları müəyyən edin:

- A) Abşeron, Kəlbəcər-Laçın, Aran
- B) Quba-Xaçmaz, Lənkəran, Naxçıvan
- C) Aran, Şəki-Zaqatala, Yuxarı Qarabağ
- D) Göncə-Qazax, Şəki-Zaqatala, Dağlıq Şirvan
- E) Dağlıq Şirvan, Naxçıvan, Yuxarı Qarabağ

30. Latin Amerikasının federativ dövlətləri:

- A) Meksika, Braziliya
- B) Ekvador, Kolumbiya
- C) Argentina, Peru
- D) Braziliya, Uruqvay
- E) Venesuela, Çili

## 1999, II qrup, Variant B

1. Qabarma elektrik stansiyalarına malik olan ölkələr:

- A) ABŞ, Kanada, Rusiya
- B) ABŞ, Qazaxistan, Nigeriya
- C) Mali, Kuba, Albaniya
- D) Çin, Nepal, Sudan
- E) Rusiya, Mongolustan, Çexiya

2. Dağ çayı yumşaq sükurların qalın olduğu orazidən keçərsə, hansı relyef forması yaranar?

- A) gotırma konusları
- B) akkumlyativ düzənliliklər
- C) delta
- D) şahid dağlar
- E) kanyon

3. Azərbaycanın İranla həmsərhəd iqtisadi rayonları:

- A) Lənkəran, Naxçıvan, Dağlıq Şirvan
- B) Göncə-Qazax, Aran, Dağlıq Şirvan
- C) Abşeron, Naxçıvan, Quba-Xaçmaz
- D) Naxçıvan, Aran, Lənkəran
- E) Aran, Şəki-Zaqatala, Abşeron

4. Temperatur inversiyası nəyə deyilir?

- A) ilin isti dövründə fəal temperaturlar cəminə
- B) havanın rütubətliyinin hündürlüyü görə dəyişməsinə
- C) hündürlük artdıqca havanın temperaturunun dəyişməsinə
- D) atmosfer təzyiqinin hündürlüyü görə dəyişməsinə
- E) havanın temperaturunun hündürlüyü görə artmasına


5. İnkişaf etməkdə olan ölkələr üçün səciyyəvi xüsusiyyət:

- A) qeyri-istehsal sahələrinin yüksək inkişafı
- B) hasilat sonayesinin e'maledici sənayedən üstün olması
- C) kənd təsərrüfatının intensiv inkişafı
- D) əmək ehtiyatlarının çatışmamazlığı
- E) şəhər əhalisinin üstünlük təşkil etməsi

6. Əgər 0,5 litr suda 20 qram duz varsa, plomille ilə düzlülüğü müəyyən edin:  
 A) 40%      B) 4%      C) 10%  
 D) 100%     E) 25%

7. Sxemdəki qırıq xətlər nəyi ifadə edir?

- A) paralel və meridianları  
 B) qütb'ləri və ekvatoru  
 C) şimal və cənub yarımkürələrini  
 D) Qırınıç meridiyanı və ekvatoru  
 E) qütb dairələri və tropikləri



8. Şimal qütb dairasından şimalda yaşayan xalqların ənənəvi məşğulliyət sahəsi:  
 A) arıcılıq      B) maldarlıq  
 C) maralçılıq    D) qoyunçuluq  
 E) baramaçılıq

9. Kür-Araz ovalığı üçün səciyyəvi olmayan əlamətlər:

- Alçaq düzənlilik olmasası; şərqi hissəsinin okean səviyyəsindən aşağıda yerləşməsi.
  - Denudasion düzənlilik, çox hissəsinin hündürlüyü – 200-400 m.
  - Akkumulyativ çöküntülərin üstünlük təşkil etməsi.
  - Quru subtropik iqlimə malik olması.
  - Boz, boz-qonur, bəz'i yerdərə isə şoran torpaqların yayılması.
  - Hündür və six ot bitkiləri ilə örtülmüşdür.
  - Tuqay meşələrinin olmaması.
- A) 1, 4, 7    B) 3, 5, 6    C) 1, 3, 5  
 D) 2, 6, 7    E) 2, 4, 5

10. Xəritə üzərində iki məntəqə arasında məsafə 3,6 sm, Yer səthində isə bu məsafə 540 km-dir. Xəritənin tərtib olunduğu xətti miqyası tə'yin edin.

- A) 0 50 100 150 200 KM  
 B) 0 150 300 450 600 KM  
 C) 0 300 600 900 1200 KM  
 D) 0 150 300 450 600 M  
 E) 0 15 30 45 60 M

11. Aralıq dənizi sahil ölkələrinin paytaxtları:  
 A) Vyana, Beyrut, Əddis-Əbaba  
 B) Lissabon, Bağdad, Afina  
 C) Beyrut, Tehran, Roma  
 D) Buxarest, Qahirə, Praha  
 E) Tripoli, Afina, Əlcəzair

12. Asiyənə ərazisində yerləşən vulkanlar:  
 A) Krakatau, Fudziyama, Klyuçi Sopkası  
 B) Vezuvi, Ruis, Erebus  
 C) Klyuçi Sopkası, Erebus, Etna  
 D) Orisabo, İlyampu, Hekla  
 E) Kilimancaro, Klyuçi Sopkası, Kotopaxi

13. Kimya sənayesinin sür'ətli inkişafının səbəbləri:  
 I. məhsullarına geniş tələbat var  
 II. ətraf mühiti çirkləndirmir  
 III. müəssisələrini hər yerdə yerləşdirmək olur  
 IV. təbii xammalları sün'i materiallərlə əvəz edir  
 V. kənd təsərrüfatında məhsuldarlığı köskin artırmağa imkan verir  
 A) II, IV, V    B) I, II, IV    C) II, III, V  
 D) I, IV, V    E) II, III, IV

14. Dövlət qurumu olmayan türk xalqları:  
 A) qaraqlapqlar, tuvalar, çuvaşlar  
 B) yakutlar, qazauzlar, kabardalılar  
 C) krim tatarları, kumiklər, karaimlər  
 D) uyğurlar, krim tatarları, başqırdılar  
 E) qırğızlar, noqaylar, karaimlər

15. Azərbaycanda şəhər əhalisinin daha çox olduğu iqtisadi rayonlar:  
 A) Naxçıvan və Yuxarı Qarabağ  
 B) Abşeron və Gəncə-Qazax  
 C) Abşeron və Lənkəran  
 D) Dağlıq Şirvan və Şəki-Zaqatala  
 E) Gəncə-Qazax və Aran

16. Asiyənə mühüm neft-qaz hövzələri:  
 1. Qərbi Sibir      2. Karaqanda  
 3. Xəzər dənizi    4. Meksika körfəzi  
 5. İran körfəzi    6. Donetsk  
 7. Baltik dənizi  
 A) 1,3,7    B) 2,4,6    C) 1,3,5  
 D) 3,5,6    E) 2,4,5

17. Xarici (ekzogen) qüvvələrin üstün tə'siri ilə yaranan relyef formalarını seçin:  
 I. vulkanlar, sinklinallar  
 II. dyunlar, deltalar  
 III. terraslar, yarğanlar  
 IV. sunamılər, okean cərəyanları  
 V. horstlar, qrabenlər  
 VI. kanyonlar, meandrlar  
 A) II, III, VI  
 B) I, V, VI  
 C) I, III, V  
 D) II, IV, VI  
 E) I, IV, V

18. Respublikanın düzənliliklərində intrazonal landsaftların yaranmasının başlıca səbəbləri:  
 1. Qrunt sularının yer səthinə yaxınlığı;  
 2. Qərbədə akkumulyasiya, şərqdə isə denudasiya proseslərinin üstün olması;  
 3. Coğrafi enliyin dəyişməsi, hakim küləklər;  
 4. Qrunt sularının dördündə yerləşməsi;  
 5. Böyük çayların tə'siri;  
 A) 3,4  
 B) 1,5  
 C) 2,4  
 D) 2,3  
 E) 4,5

19. Quba-Xaçmaz, Dağlıq-Şirvan və Lənkəran iqtisadi-coğrafi rayonları üçün ümumi cəhət:  
 A) ərazilərində respublika tabeli şəhərlər vardır  
 B) qərzaklı meyvəçilik üzrə ixtisaslaşmışlar  
 C) ərazilərində iri su elektrik stansiyaları yoxdur  
 D) polimetall filiz yataqları ilə zəngindirlər  
 E) Xəzər dənizində birbaşa çıxışları vardır

20.  $30^{\circ}$  şm.en-də yerləşən Lxasa şəhərinə günəş şüaları hansı ən böyük və ən kiçik bucaq altında düşdüyüünü müəyyən edin:  
 A)  $46,5^{\circ}$  və  $30^{\circ}$   
 B)  $66,5^{\circ}$  və  $23,5^{\circ}$   
 C)  $60^{\circ}$  və  $23,5^{\circ}$   
 D)  $83,5^{\circ}$  və  $36,5^{\circ}$   
 E)  $53,5^{\circ}$  və  $6,5^{\circ}$

21. Sarisu, Ağ göl, Hacıqabul gölləri üçün ümumi cəhət:  
 A) tektonik mənşəli    B) Kürün axmazlarıdır  
 C) bənd tipli            D) buzlaq mənşəli  
 E) karst mənşəli

22. Rekreasiya və turizmin inkişafi üçün əlverişli şəraitin və geniş imkanların olduğu Azərbaycan əraziləri:  
 1. Quba-Xaçmaz  
 2. Ceyrançöl  
 3. Abşeron  
 4. Arazboyu düzənliliklər  
 5. Şəki-Zaqatala  
 6. Qobustan  
 7. Lənkəran  
 A) 2, 3, 4, 7    B) 1, 2, 4, 7    C) 3, 4, 5, 6  
 D) 1, 3, 5, 7    E) 1, 4, 5, 6

23. Afrikada yerləşən dağlar:  
 A) Himalay, Atlas, Karpat  
 B) Kordilyer, Altay, Əjdaha  
 C) Atlas, Kap, Əjdaha  
 D) And, Atlas, Tyan-Şan  
 E) Appalaç, Kap, Pamir

24. Azərbaycanın düzən ərazilərində əkinçiliyin heyvandarlıqla nisbətən daha yaxşı inkişaf etməsinin səbəbləri:  
 A) əkinçilik məhsullarına əhalinin tələbatının böyük olması, sənayenin sür'ətli inkişafı  
 B) yağıntıların miqdarının çox olması, düzənlilik relyef  
 C) böyük şəhərlərin burada yerləşməsi, əhalinin yüksək təbii artımı  
 D) əkinçiliklərin torpaqların geniş sahə tutması, fəal temperaturlular cəminin böyük olması  
 E) otaqların geniş yayılması, soyuq iqlim

25. Antropogen dəyişikliyə az mə'rüz qalan təbii zonalar:  
 A) savanna və meşə çöllər  
 B) meşə tundra və meşə çöllər  
 C) arktik səhərlər və tundra  
 D) tundra və həmisiyəşil codyarpaqlı meşələr və kolluqlar  
 E) ekvatorial rütubətli meşələr və çöllər

26. Tayqa zonası hansı iqlim qurşağında yerləşir?

- A) subtropik    B) müləyim  
 C) subekvatorial  
 D) arktik    E) tropik

27. Üç yarımkürədə yerləşmiş materialklər:

- A) Antarktida, Cənubi Amerika  
 B) Cənubi Amerika, Şimali Amerika  
 C) Afrika, Şimali Amerika  
 D) Avrasiya, Avstraliya  
 E) Afrika, Antarktida

28. Aşağıdakı yarımadaların hənsədə Günəş zenitində olmur?

- A) Taymır, Hindistan  
 B) Skandinaviya, Ərbəstan  
 C) Labrador, Hind-Çin  
 D) Pireney, Hind-Çin  
 E) Skandinaviya, Kamçatka

29. Azərbaycan respublikasının düzən ərazilərində yayılan əsas iqlim tipi:

- A) yarımsəhra və quru çöl iqlimi  
 B) yağıntılı il ərzində bərabər paylanan müləyim-isti iqlim  
 C) qışlı quraq keçən soyuq iqlim  
 D) dağ tundra iqlimi  
 E) yayı rütubətli keçən müləyim-isti iqlim

30. Toxuculuq sənayesinin yerləşməsinə dəha çox tə'sir edən amillər:

- A) coğrafi mövqə və yanacaq ehtiyatları  
 B) nəqliyyat və xammal  
 C) elin və nəqliyyat  
 D) ekoloji və təbii ehtiyatlar  
 E) xammal və əmək ehtiyatları

## 1999, III qrup, Variant A

1. Naxçıvan MR ilə həmsərhəd dövlətlər:


- A) Ermenistan, Türkiyə, Rusiya  
 B) Ermenistan, İran, Gürcüstan  
 C) İran, Türkiyə, Gürcüstan  
 D) İran, Türkiyə, Rusiya  
 E) İran, Türkiyə, Ermenistan

2. And ölkələri qrupunu müəyyən edin:

1. Kuba, Argentina
  2. Braziliya, Yamayka
  3. Peru, Cili
  4. Argentina, Meksika
  5. Kolumbiya, Boliviya
- A) 3, 4    B) 3, 5    C) 1, 3    D) 2, 4    E) 2, 5

3. Yaxın gələcəkdə hənsi nəqliyyat növünün Azərbaycanın yüksək dövriyyəsində rolü artacaqdır?

- A) Dəmir yolu    B) Dəniz  
 C) Çay nəqliyyatı    D) Boru-kəmər  
 E) Hava



5. Urbanizasiya səviyyəsi ən aşağı olan region:

- A) Qərbi Avropa    B) Cənubi Asiya  
 C) Şimali Amerika    D) Şimali Avropa  
 E) Şərqi Avropa

6. Aralıq dənizi iqlim tipinə malik olan Cənub-qərbi Avstraliyada illik yağıntının əsas hissəsinin düşdürüyü aylar:

- A) mart, aprel, may  
 B) oktyabr, noyabr, dekabr  
 C) bütün il boyu  
 D) dekabr, yanvar, fevral  
 E) iyun, iyul, avqust

7. Ərəb ölkələri qrupunu müəyyən edin:

- A) İordaniya, Pakistan    B) Livan, CAR  
 C) Küveyt, Misir    D) İran, Əfqanistan  
 E) Səudiyyə Ərbəstanı, Tacikistan

8. Avrəpada səhra landşaftının yaranmasına mane olur:

- A) yayın quraq, qışın sərt keçməsi  
 B) müləyim dəniz iqliminin hakim olması  
 C) mütləq hündürlük  
 D) dağların yerləşməsi  
 E) soyuq cərəyanların tə'siri

9. Xəzərin şimal hissəsi üçün səciyyəvi xüsusiyyətlər:

- I. duzluğunu azdır
  - II. gilavar küləkləri üstünlük təşkil edir
  - III. qışda donur
  - IV. dayazdır
  - V. dərindir
  - VI. duzluğunu çoxdur
- A) I, III, IV    B) II, V, VI    C) II, III, V  
 D) II, III, VI    E) III, IV, VI


10. Qərb yarımkürəsində yerləşən qədim dağ sistemi və dağlıq yayla:

- A) Alp, Qviana    B) Əjdaha, La-Plata  
 C) Atlas, Orincko    D) And, Dekan  
 E) Appalaç, Braziliya

11. Şəhər əsasən okean səviyyəsindən hənsi yüksəklikdə

havanın temperaturunun (-4°C) olacağını müəyyən edin.

- A) 5500 m  
 B) 4000 m  
 C) 6000 m  
 D) 3000 m  
 E) 2800 m



D) Atlantik okeanından müləyim dəniz hava kütütlərinin gəlməsi

- E) Mərkəzi Rusiya və Sibirdən hava axınlarının daxil olması

13. Enerji problemi həllinin ən mühüm yolu:

- A) enerji ehtiyatlarının takrar e'mali  
 B) tükənən ehtiyatlardan istifadəni genişləndirmək  
 C) üzvü mənşəli ehtiyatlardan istifadə etmək  
 D) tükənməyən ehtiyatlardan istifadə etmək  
 E) dəha dərində yerləşən mineral ehtiyatlardan istifadə etmək


14. Gəncə-Qazax iqtisadi rayonunun dağlıq hissəsində inkişaf etdirilən əsas kənd təsərrüfatı sahəsi:

- A) tərəvəzçilik    B) sitrus meyvəçiliyi  
 C) bostançılıq    D) çayçılıq  
 E) heyvandarlıq

15. Nəqliyyat qoşağı nadir?

- A) Dəmiryol stansiyasıdır.  
 B) Çay mənşəbində yerləşən liman sahəridir.  
 C) Bir neçə əsas nəqliyyat yollarının kəsişdiyi mərkəzidir.  
 D) Əlverişli dəniz limanıdır.  
 E) Hava limanıdır.

16. Şəhərdəki demografik göstəricilərə uyğun gələn ölkələr qrupunu müəyyən edin:



A) I - İsviç, Kanada, Hindistan; II - İraq, Fransa, Səudiyyə Ərbəstanı

- B) I - ABŞ, Kanada, İspaniya; II - Sudan, Efiopiya, Nigeriya

C) I - Çexiya, CAR, Norveç; II - Fransa, Cili, İraq

- D) I - Əlcəzair, Venesuela, İtaliya; II - Polşa, Yaponiya, Misir

E) I - Rusiya, İtaliya, CAR; II - Kanada, Braziliya, İran

17. Azərbaycanda beçərilən əsas dənli bitkilər:  
A) buğda, qarğıdalı B) çovdar, pambıq  
C) taxıl, üzüm D) arpa, zeytun  
E) çay, dari

18. Azərbaycanda yarımsəhra və quru çöl iqlim şəraitində əmələ gəlmış torpaq tipləri:  
1. dağ-qara 2. boz  
3. sarı 4. boz-çəmən  
5. dağ-çəmən 6. boz-qonur  
A) 3, 4, 5 B) 1, 4, 6 C) 2, 4, 6  
D) 2, 5, 6 E) 3, 5, 6

19. İxtisaslaşma nədir?  
A) Məhsul istehsalında ayrı-ayrı müəssisələr arasında sıx əlaqələrin yaradılması.  
B) Hasil edilən faydalı qazıntıların son məhsula qədər e'mal edilməsi.  
C) Məhsüldarlığın artırılması üçün yeni texnologiyalardan istifadə edilməsi.  
D) Hər hansı məhsulun ölkənin və ya iqtisadi rayonun daxili tələbatından çox istehsal edilməsi və xarici bazara çıxarılması.  
E) İstehsal və infrastruktur obyektlərinin əmək ehtiyatlarının çox olduğu ərazilərdə cəmlənməsi.

20. Coğrafi uzunluğa qid olmayan cəhət:  
A) ekvatorдан hesablanır  
B) Başlangıç meridiandan hesablanır  
C) meridianları göstərir  
D) şərqə və qərbe doğru hesablanır  
E)  $0^{\circ}$ -  $180^{\circ}$  arasında dəyişir

21. Mis və sink istehsal edən müəssisələrin yüngül əlvən metallardan fərqli olaraq xammal bazasına meyl etməsi nə ilə əlaqədardır?  
A) filizin metal tərkibinin zənginliyi ilə  
B) mis və sinkin daşınmasının təhlükəli olması ilə  
C) saflaşdırmanın ekoloji cəhətdən sərfəli olması ilə  
D) filizin metal tərkibinin kasıblığı ilə  
E) misin istehsalı üçün ucuza enerji tələb olunması ilə

22. Tufangöl, Sarisu, Batabat göllərinin yerləşdiyi müvafiq təbii vilayətlər:

- A) Kiçik Qafqaz, Lənkəran, Orta Araz  
B) Kür dağarası çökəkliyi, Lənkəran, Orta Araz  
C) Orta Araz, Böyük Qafqaz, Lənkəran  
D) Lənkəran, Böyük Qafqaz, Kiçik Qafqaz  
E) Böyük Qafqaz, Kür dağarası çökəkliyi, Orta Araz

23. Araz çayı hövzəsinin su anbarı:  
A) Arpaçay B) Varvara  
C) Xanbulançay D) Sərsəng  
E) Ceyranbatañ

24. Daha çox çirkənlmiş çay:  
A) Yenisey B) Lena C) Dunay  
D) Ob E) Yukon

25. İndoneziya, Filippin və Tailandın ixtisaslaşığı mühüm kənd təsərrüfatı sahəsi:  
A) çəltikçilik  
B) kətançılıq  
C) kartofçuluq  
D) şəkər çuqunduru yetişdirilməsi  
E) tütünçülüklük

26. Narçılıq və çayçılıq təsərrüfatları olan müvafiq iqtisadi rayonlar:  
A) Şəki-Zaqatala, Dağlıq Şirvan  
B) Abşeron, Aran  
C) Gəncə-Qazax, Yuxarı Qarabağ  
D) Aran, Lənkəran  
E) Quba-Xaçmaz, Naxçıvan

27. Əhalisinin sayına görə türk dövlətlərinin ardıcılılığı:

1. Özbəkistan 2. Türkiyə  
3. Türkmenistan 4. Qazaxıstan  
5. Azərbaycan  
A) 1, 5, 4, 2, 3 B) 2, 1, 4, 5, 3  
C) 4, 5, 1, 2, 3 D) 2, 4, 5, 3, 1  
E) 1, 2, 4, 3, 5

28. Coğrafi təbəqədə ritmik hadisələri yaranan səbəblər:

1. dünya okeanındaki cərəyanlar  
2. yerin öz oxu ətrafında firlanması  
3. torpaq-bitki örtüyünün müxtəlifliyi  
4. yerin günəş ətrafında hərəkəti  
5. yerin firlanma oxunun meylli olması  
6. dağ qırşaqlarının müxtəlifliyi  
A) 3, 5, 6 B) 3, 4, 6 C) 2, 4, 5 D) 1, 3, 4  
E) 1, 4, 6

29. Azərbaycanın neft sənayesi üçün səciyyəvi cəhətlər:

1. hasilat və emaledici sahələrdən ibarətdir  
2. hazır məhsulları metallurgiya və dağ – mə'dən sənayesi üçün xammaldır  
3. yalnız neft emalı məhsulları ixrac edilir  
4. həm xam neft, həm də neft məhsulları ixrac edilir  
5. xam neft əsasən hava nəqliyyatı ilə daşınır  
6. xam neft əsasən boru kəmərləri ilə ixrac olunur  
A) 2, 5, 6 B) 1, 2, 3 C) 3, 4, 5 D) 1, 4, 6  
E) 1, 5, 6

30. Yay gündönümü günü:

- A) Cənub qütb dairəsində qütb gecəsi olur.  
B) Güneş ekvator üzərində zenitdə olur.  
C) Cənub qütb dairəsində qütb gündüzü olur.  
D) Güneş cənub tropiki üzərində zenitdə olur.  
E) Şimal qütb dairəsində qütb gecəsi olur.

## 1999, III qrup, Variant B

1. Azərbaycanda suvarma tətbiq edilmədən əkinçilikdə istifadəsi mümkün olan torpaq tipləri:

- I. qəhvəyi dağ-meşə  
II. boz  
III. dağ-qara  
IV. açıq şabalıdı  
V. boz qonur  
VI. qonur dağ-meşə  
VII. boz-çəmən  
A) I, III, VI B) I, II, III C) III, IV, VII  
D) V, VI, VII E) II, IV, V

2. Yer kürəsində bitki örtüyü və heyvanlar aləminin müxtəlifliyinin səbəbləri:

1. Yerin forması və ərazinin mütləq hündürlüklerinin müxtəlif olması  
2. Yer kürəsində su və quru səthinin qeyri-bərabər paylanması  
3. Yer kürəsində əhalinin qeyri-bərabər paylanması  
4. Yer qabığının qalınlığının müxtəlif olması  
5. Coğrafi uzunluqların eyni olması  
6. İstiliyin, rütubətin və torpaq örtüyünün qeyri-bərabər paylanması  
A) 1, 3, 5 B) 2, 4, 6 C) 3, 4, 5  
D) 1, 2, 6 E) 2, 4, 5

3. İtaliya ərazisində hansı «çırtdan» dövlət yerləşir?

- A) Belçika B) San-Marino C) Andorra  
D) Malta E) Lüksemburq

4. Azərbaycanda suvarmanın zəruri olmasının səbəbi:

- A) düzən ərazilərdə rütubət çatışmamazlığı  
B) rütubətlik əmsalının vahidən böyük olması  
C) buxarlanmanın az olması  
D) yağıntıların çox hissəsinin yay aylarında düşməsi  
E) çay və gəl şəbəkəsinin yaxşı inkişaf etməsi

5. Sərsəng su anbarı hansı çayın üzərindədir?  
A) Qusarçay B) Tərtər C) Gəncəçay  
D) Araz E) Kür

6. Azərbaycanda xörək duzu ehtiyatlarının yerləşdiyi ərazilərlər:  
A) Kiçik Qafqaz və Qobustan  
B) Dağlıq Şirvan və Qarabağ  
C) Naxçıvan və Abşeron  
D) Abşeron və Lənkəran  
E) Lənkəran və Aran

7. Latin Amerikasında neft hasilatına görə seçilən ölkə:  
A) Nikaraqua B) Argentina C) Peru  
D) Çili E) Meksika

8. Mərkəzi Asiyadan İran, Özbəkistan və Qazaxıstanla həmsərhəd olan türk dövləti:  
A) Tacikistan B) Qırğızistan  
C) Pakistan D) Türkmenistan  
E) Tataristan

9. Xəzərin cənub hissəsinə aid olan əlamətlər:  
I. çox dərindir  
II. duzluluğu nisbətən yüksəkdir  
III. dərinliyi azdır  
IV. neft-qaz yataqları ilə zəngindir  
V. qışda donur  
VI. duzluğu çox azdır  
A) I, IV, V B) II, III, IV C) I, II, IV  
D) IV, V, VI E) II, III, VI

10. Azərbaycan müstəqillik əldə etdikdən sonra, onun xarici iqtisadi əlaqələrində yaranan meylər:  
A) Hindistan, Çin, İndoneziya ilə naqliyyat-iqtisadi əlaqələrin artması  
B) Türkiyə, Qərbi Avropa, ABŞ ilə iqtisadi əlaqələrin genişlənməsi  
C) Cənub-Şərqi Asiya dövlətləri ilə iqtisadi əlaqələrin güclənməsi  
D) Mərkəzi Asiyadan türk dövlət və qurumları ilə əlaqələrin zoifləməsi  
E) MDB dövlətləri ilə iqtisadi əlaqələrin daha da genişlənməsi



16. Gəncə-Qazax iqtisadi rayonunun düzənlik hissəsində inkişaf etmiş əsas kənd təsərrüfatı sahəsi:  
A) arıcılıq B) çayçılıq  
C) citrus meyvəciliyi D) qoyunçuluq  
E) üzümçülük

17. Zəlzlələrin *müşahidə olunmadığı* ölkələri müəyyən edin:  
A) Nepal, Malayziya B) Norveç, Avstraliya  
C) İtaliya, Əlcəzair D) İran, Hindistan  
E) Meksika, AFR

18. Qış gündönümü günü:  
A) Şimal qütb dairəsində qütb gündüzü olur.  
B) Cənub qütb dairəsində qütb gecəsi olur.  
C) Şimal qütb dairəsində qütb gecəsi olur.  
D) Günləş ekvator üzərində zenitdə olur.  
E) Günəş şimal tropiki üzərində zenitdə olur.

19. Monokultur təsərrüfat nədir?  
A) çoxsəhəli ixtisaslaşması olan heyvandarlıq  
B) dar ixtisaslı kənd təsərrüfatı  
C) ticarətlə məşğul olan təsərrüfat sahəsi  
D) dar ixtisaslı sənaye sahələri  
E) geniş ixtisaslı sənaye sahələri

20. Ən “quru” və “rütubətli” materiklərin müvafiq ardıcılığını seçin:  
A) Avstraliya, Afrika  
B) Cənubi Amerika, Avrasiya  
C) Şimali Amerika, Antarktidə  
D) Cənubi Amerika, Afrika  
E) Avstraliya, Cənubi Amerika

21. Şimali Amerikada Sakit okean hövzəsinə aid olan çay:  
A) Kolorado B) Missisipi  
C) Niaqara D) Makkenzi  
E) Müqəddəs Lavrenti

22. Azərbaycanda əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək üçün inkişaf etdirilməsənədən sonra kənd təsərrüfatı sahələri:  
A) üzümçülük, taxılçılıq  
B) baliqçılıq, arıcılıq  
C) taxılçılıq, heyvandarlıq  
D) tərəvəzçilik, tütünçülük  
E) pambıqçılıq, çayçılıq

- 23.** Əhalinin təbii artımının (təzələnməsinin) I tipinə aid olan qrupu müəyyən edin:

  1.  $16-9=7$
  2.  $14-10=4$
  3.  $48-18=30$
  4.  $34-8=26$
  5.  $17-11=6$
  6.  $29-11=18$


A) 1,2,6 B) 3,4,5 C) 3,4,6  
D) 2,3,4 E) 1,2,5

**24.** İri kənd təsərrüfatı rayonlarına meyl edən sənaye sahələri:

A) əsas kimya, kənd təsərrüfatı maşınqayırması  
B) dağ-mədən kimyası, dəqiq cihazqayırma  
C) meşə-kimya, gəmiqayırma  
D) polimerlər kimyası, avtomobilqayırma  
E) polimerlər e'miş kimyası, cihazqayırma

**25.** B nöqtəsində atmosfer təzyiqi 758 mm c.s. bərabərdir.  
Horizontalların hər 20 m-dən bir keçirildiyini nəzərə alaraq, A nöqtəsində atmosfer təzyiqini müəyyən edin:

A) 742 mm c.s.      B) 772 mm c.s.  
C) 668 mm c.s.      D) 762 mm c.s.  
E) 756 mm c.s.



**26.** Enerji əhəmiyyətli tükənməyən təbii ehtiyatlar:

A) günəş enerjisi, qabarma və çekilmə  
B) neft, qaz  
C) meşə, su  
D) qonur kömür, torf  
E) daş kömür, torf

**27.** Azərbaycanda yerli küləklərin yaranmasının əsas səbəbi:

A) çay şəbəkəsinin sıx olması  
B) müxtəlif mənşəli süxurların yayılması  
C) cənub yarımkürəsində yerləşməsi  
D) səth örtüyü və relyefin müxtəlifliyi  
E) ərazisinin çox hissəsinin düzən olması



28. Böyük Qafqaz təbii vilayətində düzən meşələrinin yayıldığı fiziki-coğrafi rayonlar:  
 A) Alazan-Öyriçay, Qonaqkond  
 B) Qobustan-Abşeron, Samur-Dəvəçi  
 C) Alazan-Öyriçay, Samur-Dəvəçi  
 D) Zaqatala-Lahic, Dağlıq Şirvan  
 E) Alazan-Öyriçay, Qobustan-Abşeron

29. Coğrafi enliyə *qid olmayan* cəhət:  
 A) qütb'lərə qədər hesablanır  
 B) 0- 90° arasında dəyişir  
 C) şimal və cənub istiqamətində hesablanır.  
 D) ekvatorдан hesablanır  
 E) Qrinviçdən hesablanır

30. Beynəlxalq coğrafi əmək bögüsü nədir?  
 A) ölkələrin istehsal və xidmət sahələri üzrə ixtisaslaşması  
 B) dövlətlərin Beynəlxalq Valyuta Fondundan yardım alması  
 C) dövlətlər arasında ticarət əlaqələri  
 D) bütün ölkələrin BMT-nin iqtisadi inkişaf programı ilə işləməsi  
 E) ölkələrin bir-birinə işçi qüvvəsi göndərməsi

## 2000, II qrup, Variant A

1. Asiya ölkələrinin paytaxt şəhərləri:

- A) Dehli, Cakarta, Bağdad  
 B) Manila, Tehran, Tirana  
 C) Ər-Riyad, Vyana, Əlcəzair  
 D) Kabil, Şanxay, Kobe  
 E) Ankara, Kərəçi, Bombey

2. Kür-Araz və Lənkəran ovalıqları üçün səciyyəvi olan müvafiq iqlim tiplərinin mələyyon edin:

- A) soyuq, yarımsəhra, və quru çöl  
 B) dağ tundra, soyuq  
 C) dağ tundra, yarımsəhra və quru çöl  
 D) yarımsəhra və quru çöl, müləyim-isti  
 E) müləyim-isti, dağ tundra

3. Qütb gecələrinin uzunluğu asıldır:

- A) saat qurşağından  
 B) maqnit qütb'lərinə yaxınlıqdan  
 C) coğrafi qütb'lərə yaxınlıqdan  
 D) buludluqdan  
 E) başlangıç meridiiana yaxınlıqdan

4. Azərbaycanda yeraltı suların *əmələ gətirmədiyi* reliyef formaları:

1. axmazlar
  2. karst qıfları
  3. gətirmə konusları
  4. mağāralar
  5. moren tırələri
- A) 2, 5    B) 3, 4    C) 1, 4  
 D) 1, 3    E) 2, 3

5. Azərbaycanda iqtisadiyyatın sür'ətli inkişafına tə'sir edə bilər:


1. işgal edilmiş torpaqların azad edilməsi
  2. ekstensiv inkişaf
  3. beynəlxalq neft müqavilələrinin həyata keçməsi
  4. müasir texnologiyanın geniş tətbiqi
  5. xaricdən çoxlu işçi qüvvəsi gətirilməsi
  6. elm tutumlu istehsal sahələrinin inkişafının möhdudlaşdırılması
- A) 2, 4, 5    B) 3, 5, 6    C) 1, 3, 4  
 D) 2, 5, 6    E) 1, 2, 5

6. Yanacaq-energetika kompleksinə daxil olan sahələr:

- A) neft sənayesi və neft-kimya  
 B) qaz hasilatı və geotermal stansiyalar  
 C) kömür sənayesi, SES-lər  
 D) yanacaq sənayesi və elektroenergetika  
 E) yanacaq sənayesi və AES-lər

7. Vaxt fərqi 2 saat 40 dəqiqə olan

- A və B məntəqələri arasında məsafə 1:20000000 miqyaslı xəritədə nə qədərdir?  
 A) 44,4 sm  
 B) 40,4 sm  
 C) 22,2 sm    D) 11,1 sm    E) 33,3 sm



8. Şərqi sahilindən isti Mozambik, Braziliya və Kurosic cərəyanlarının keçdiyi materiklərin müvafiq ardıcılığını mələyyon edin:

- A) Şimali Amerika, Cənubi Amerika, Avrasiya  
 B) Avrasiya, Cənubi Amerika, Antarktidə  
 C) Afrika, Avstraliya, Antarktidə  
 D) Afrika, Cənubi Amerika, Avrasiya  
 E) Avstraliya, Cənubi Amerika, Afrika


9. Bakı-Həstarxan su yolu ilin hansı dövründə *ışlamır* və bunun səbəbi:

- A) Yayda, Xəzərin şimalında suyun səviyyəsinin kəskin aşağı enməsi  
 B) Qişda, Xəzərin cənub hissəsinin buzla örtülməsi  
 C) Yayda, Volqa çayının sularından suvarmadə daha çox istifadə olunması  
 D) Qişda, dənizin şimal hissəsinin buz bağlaması  
 E) Yaz və payızda, dənizdə güclü küləklərin əsməsi və six dumanlığın yaranması

10. İsti və soyuq okean cərəyanlarının qovuşduğu ərazilərdə nələr baş verir?

- A) sunami dalğaları yaranır  
 B) aydın buludsuz hava yaranır  
 C) qabarma-çəkilme güclənir  
 D) iclimin kontinentallığı artır  
 E) təz-tez dumanlı və çıxınlı havalar müşahidə edilir

11. A məntəqəsinin B-dən 1,5 dəfə çox hündürlüyü malik olduğu sxemi tapın. Nəzərə alın ki, kaşma yüksəkliyi 5 m-dir.



12. Kür-Araz ovalığında payızlıq buğda və arpanın becərilməsinə imkan verən əsas şərait:

- A) rütubətliliyin yüksək olması  
 B) aqroiqim ehtiyatının az olması  
 C) qışın müləyim keçməsi  
 D) şoran torpaqların geniş sahə tutması  
 E) qrunt sularının səthə yaxın olması

13. Afrika və Antarktidə materiklərdəki səhraların oxşar cəhəti:

- A) sürtinənlərin çox olması  
 B) hər iki materikdə Günəşin zenitdə olması  
 C) qumla örtülü olmalar  
 D) hər iki materikin səhralarında suyun olmaması  
 E) yağıntıların az düşməsi, bitki örtüyünün zəif inkişafi

14. Daş kömür ehtiyatına görə fərqlənən ölkələr:

- A) ABŞ, Meksika, Küveyt  
 B) Rusiya, ABŞ, Çin  
 C) Rusiya, Hindistan, İran  
 D) Kanada, AFR, Bolqarıstan  
 E) AFR, Böyük Britaniya, Əfqanistan

15. Dəmiryol nəqliyyatının daha güclü inkişaf etdiyi ölkələr:

- A) Çin, Avstraliya, Nepal
- B) Rusiya, Almaniya, Fransa
- C) Kanada, Boliviya, Filippin
- D) Çili, Hindistan, İspaniya
- E) ABŞ, Yaponiya, Öfqanistan

16. İnkışaf etməkdə olan ölkələrin əhalisinin sür'ətli artmasının neticesi:

- A) elm və mədəniyyətin sür'ətli inkişafı
- B) təbii artımın azalması
- C) sənayenin güclü inkişafı
- D) kənd təsərrüfatının inkişafı
- E) ərəqə problemiinin kəskinləşməsi

17. Afrikanın subekvatorial qurşaqlarda yerləşən ölkələrinin əsas ekoloji problemləri:

- 1. savannalarda və seyrək meşələrdə ağaç və kolluqların qırılması
- 2. meşə-çöl və meşələrin genişlənməsi
- 3. səhralaşma və şoranalşmanın artması
- 4. əkinə yararlı torpaq sahələrinin azalması
- 5. iqlimin mülayimləşməsi, atmosfer yağıntılarının artması
- 6. elm tutumlu maşınçayırma müəssisələrinin tullantıları ilə ətraf mühitin çirkəlnəməsi
- A) 1, 4, 6    B) 1, 3, 4    C) 1, 3, 5  
D) 2, 5, 6    E) 2, 4, 6

18. Azərbaycanda hündürlük qurşaqlığı üzrə bir-birini qanunauyğun əvəz edən əsas torpaq tipləri:

- A) şoran, dağ-qara, boz-qonur
- B) boz-çəmən, dağ-şabalıdı, şoran
- C) sarı, dağ-çəmən, dağ-meşə
- D) dağ-şabalıdı, dağ-meşə, dağ-çəmən
- E) dağ-qara, podzol, boz-çəmən

19. Orenlandiya adasının cənub ucqar nöqtəsi ilə ( $60^{\circ}$  ş.e.,  $45^{\circ}$  q.u.) Şimal qütbü arasında olan ən qısa məsafə 1: 30.000.000 miqyaslı xəritədə nə qədər olar?

- A) 11,1 sm    B) 33,3 sm    C) 99,9 sm  
D) 22,2 sm    E) 111 sm

20. Kür-Araz və Turan ovalıqlarının oxşar cəhətləri:

- 1. ərazilərdə türkçilli xalqlar yaşayır
  - 2. rütubətli iqlim şəraitləri vardır
  - 3. neft-qaz yataqlarına malikdirlər
  - 4. Xəzər dənizində birbəşə çıxışları vardır
  - 5. əsas hissələri okean səviyyəsindən yuxarıda yerləşmişdir
  - 6. meşələr geniş sahə tutur
- A) 2, 3, 4    B) 1, 2, 5    C) 1, 3, 4  
D) 1, 4, 6    E) 4, 5, 6

21. Lifli bitkilərin ən çox becərildiyi müvafiq ölkələri müəyyən edin.

- |            |               |
|------------|---------------|
| I. kətan   | 1. Rusiya     |
| II. pambıq | 2. Özbəkistan |
|            | 3. Türkiyə    |
|            | 4. Belarus    |
|            | 5. Çin        |
|            | 6. Peru       |
- A) I-1, 4; II-2, 5    B) I-2, 4; II-1, 5  
C) I-5, 6; II-1, 2    D) I-2, 4; II-4, 6  
E) I-1, 2; II-3, 4

22. Orta Araz vilayətində təsərrüfatın inkişafına əlavəlişli imkan yaradan amillər:

- 1. aqroislım ehtiyatları
  - 2. geniş meşə massivləri
  - 3. zəngin mineral ehtiyatları
  - 4. geniş sahə tutan qara torpaqlar
  - 5. hidroenerji ehtiyatları
- A) 1, 2, 4    B) 1, 3, 5    C) 2, 3, 5  
D) 1, 3, 4    E) 2, 4, 5

23. İnkışaf etmiş ölkələrdə kənd təsərrüfatı üçün səciyyəvi olan xüsusiyyətlər:

- 1. təsərrüfatın coxsahəliliyi
  - 2. monokultur xarakter daşması
  - 3. elektrikləşdirmə və kimyalaşdırmanın səviyyəsinin aşağı olması
  - 4. intensiv inkişaf, yüksək əmək məhsuldarlığı
  - 5. ekstensiv inkişaf, əkin sahələrinin sür'ətli genişlənməsi
- A) 2, 4    B) 1, 4    C) 1, 3  
D) 4, 5    E) 2, 3

24. İndoneziya, Tailand və Filippinə xas olan ümumi cəhətlər:

- 1. Cənub-Şərqi Asiya ölkələridir
  - 2. urbanizasiya səviyyəsi çox yüksəkdir
  - 3. elm tutumlu maşınçayırma sür'ətli inkişaf edir
  - 4. çəltikçilik kənd təsərrüfatında mühüm yer tutur
  - 5. pambıqçılıq ixtisaslaşmış sahədir
  - 6. dənizsahili mövqeyə malikdirlər
- A) 2, 4, 5    B) 1, 3, 4    C) 4, 5, 6  
D) 1, 5, 6    E) 1, 4, 6

25. Azərbaycanda daha çox meşə chtiyatlarına malik olan iqtisadi rayonlar:

- 1. Aran
  - 2. Şəki-Zaqatala
  - 3. Abşeron
  - 4. Quba-Xaçmaz
  - 5. Lənkəran
  - 6. Naxçıvan
  - 7. Yuxarı Qarabağ
- A) 2, 4, 5, 7    B) 2, 4, 5, 6  
C) 2, 3, 5, 6    D) 1, 3, 4, 7  
E) 2, 3, 6, 7

26. A məntəqəsində temperaturun sutkalıq gedişi  $8^{\circ}\text{C}$ ;  $-2^{\circ}\text{C}$ ;  $-5^{\circ}\text{C}$ ;  $-6^{\circ}\text{C}$ ;  $4^{\circ}\text{C}$ ;  $12^{\circ}\text{C}$ ;  $10^{\circ}\text{C}$ ;  $7^{\circ}\text{C}$  olarsa, orta sutkalıq temperaturu müəyyən edin:

- A)  $4.5^{\circ}\text{C}$     B)  $3.5^{\circ}\text{C}$     C)  $2.5^{\circ}\text{C}$   
D)  $1.5^{\circ}\text{C}$     E)  $2.7^{\circ}\text{C}$

27. Avrasiyanın daxili dənizləri:

- A) Mərmərə, Aralıq, Barents
- B) Yapon, Cənubi Çin, Qara
- C) Yava, Egey, Mərmərə
- D) Qara, Ərəbistan, Azov
- E) Baltık, Qara, Azov

28. Azərbaycanın axımı tənzimlənməyən çayları:

- A) Qudyalçay, Gəncəçay, Oxçuçay, Tərtər
- B) Valvələçay, Ağstafaçay, Araz, Lənkərançay
- C) Tərtər, Xaçınçay, Bərgüşəd, Arpaçay
- D) Kür, Samur, Astaraçay, Pirsaat
- E) Şinçay, Qusarçay, Göyçay, Gilançay

29. Azərbaycanın hansı düzənliliklərində meşə landşaftı daha geniş yayılmışdır?

- A) Lənkəran ovalığı və Şollar düzündə
- B) Şərur-Ordubad düzənlüyü və Acınohurda
- C) Muğan düzü və Lənkəran ovalığında
- D) Cənub-Şərqi Şirvan düzü və Lənkəran ovalığında
- E) Samur-Dəvəçi ovalığı və Salyan düzündə

30. Seysmik qurşaqlarda yerləşən ölkələr:

- A) Peru, Türkiyə, Yaponiya
- B) İrlandiya, İndoneziya, Liviya
- C) Monqolustan, İsvəç, Macaristan
- D) Morakeş, Belçika, Uruqvay
- E) İtaliya, Finlandiya, Argentina

# 2000, II qrup, Variant B

1. Aralıq dənizi iqlim tipinin yayıldığı ölkələr:

- A) Yunanistan, Tunis, İspaniya
- B) Misir, Peru, Albaniya
- C) İsrail, Almaniya, İtaliya
- D) Azərbaycan, Fransa, Belarus
- E) Iran, Türkiyə, Polşa

2. Günəşin zenitdə müşahidə edildiyi yarımadalar:

- A) Malakka, Taymır
- B) Ərbəstan, Kola
- C) Malakka, Somali
- D) Hindistan, Skandinaviya
- E) Somali, Labrador

3. Azərbaycanda qış soyuq keçən yarımşəhər və quru cöl iqlim tipinin yayıldığı orazilər:

- A) Alazan-Öriçay vadisi, Şərur-Ordubad düzənliyi
- B) Abşeron yarımadası, Talyş dağları
- C) Kür-Araz ovalığı, Alazan-Öriçay vadisi
- D) Şərur-Ordubad düzənliyi, Naxçıvanın alçaq dağlıq sahələri
- E) Lənkəran ovalığı, yüksək dağlıq sahələr

4. Kür çökəkliyi vilayətində səth sularının fəaliyyəti ilə yaranan relyef formaları:

1. karlar
  2. yarırganlar
  3. sürüşmələr
  4. gətirmə konusları
  5. karst qıfları
- A) 2, 4
  - B) 2, 3
  - C) 1, 3
  - D) 1, 5
  - E) 3, 5

5. Son illərdə Azərbaycanda sənaye məhsulları istehsalının azalma səbəbləri:

1. ixracat məhsullarının artması
  2. iqtisadi əlaqələrin zəifləməsi
  3. torpaqların işgal edilməsi
  4. ixtisaslı işçinin qüvvəsinin çatışmaması
  5. müasir texnologiyaların geniş tətbiqi
  6. keçid dövrünün çətinlikləri
- A) 2, 3, 5
  - B) 1, 4, 6
  - C) 2, 3, 6
  - D) 1, 3, 5
  - E) 1, 2, 3

6. Şərti yanacaq vahidi nödirdi?

- A) yandırıklärən 4500 kkal istilik verən 1 m<sup>3</sup> tabii qaz
- B) yandırıklärən 8000 kkal istilik verən 1 kq quru odun
- C) yandırıklärən 6000 kkal istilik verən 1 litr neft
- D) yandırıklärən 5000 kkal istilik verən 1 kq torf
- E) yandırıklärən 7000 kkal istilik verən 1 kq daş kömür

7. Vaxt fərqi 1 saat 20 dəqiqə

- olan A və B məntəqələri arasında məsafə xəritə üzərində 22,2 sm olarsa, xəritənin miqyasını müəyyən edin:
- A) 1: 2 000 000
  - B) 1: 3 000 000
  - C) 1: 22 000 000
  - D) 1: 40 000 000
  - E) 1: 10 000 000

8. Avstraliyanın səhraları:

- A) Böyük Səhra, Rub al-Xali
- B) Viktoriya, Böyük Qumlu
- C) Viktoriya, Qobi
- D) Böyük Qumi, Atakama
- E) Qızılqum, Viktoriya


9. Son dövrdə Azərbaycanın xarici iqtisadi əlaqələrində rolü əhəmiyyətli dərəcədə artan ölkələr:

- A) İran, Əfqanistan, Türkiyə, Fransa
- B) İran, Türkiyə, ABŞ, Böyük Britaniya
- C) Rusiya, Özbəkistan, Belarus, Mongolustan
- D) Belarus, Latviya, Litva, Estoniya
- E) ABŞ, Çin, Tailand, Butan

10. Tropik və subtropik qurşaqlarda Dünya okeanının səthində duzluluğun çox olması nə ilə əlaqədardır?

- A) yağıntının çox olması, dərinlik üzrə temperaturun dəyişməsi ilə
- B) soyuq okean cərçyanlarının olması və yağıntıların yüksək miqdarı ilə
- C) buxarlanma və yağıntının çoxluğu ilə
- D) buxarlanmanın və aysberqlərin çox olması ilə
- E) yağıntının az, buxarlanmanın çox olması ilə

11. Kəsmə yüksəkliyi 20 m olarsa, sxemda verilmiş çökəkliyin dərinliyini tapın:



- A) 10 m
- B) 30 m
- C) 40 m
- D) 70 m
- E) 60 m

12. Azərbaycanda aqroiclim ehtiyatları ildə iki dəfə məhsul götürməyə imkan verən ərazilər:

- A) Muğan duzu, Murovdag silsiləsi, Lənkəran ovalığı
- B) Böyük və Kiçik Qafqazın orta və yüksək dağlıq əraziləri
- C) Qarabağ ditzü, Naxçıvanın dağlıq hissəsi, Qusar maili düzənliyi
- D) Ceyrançöl, Qarabağ vulkanik yayası, Lənkəran ovalığı
- E) Kür-Araz ovalığı, Gəncə-Qazax maili düzənliyi, Abşeron yarımadası

13. Subtropik iqlim qurşaqlarına aid olan təbii zona:

- A) codyarpaqlı meşələr və kolluqlar
- B) tundra və meşə-tundra
- C) rütubətli ekvatorial meşələr
- D) iynəyarpaqlı meşələr
- E) arktik səhralar

14. Daha çox hidroenerji potensialına malik olan ölkələr:

- A) Çin, Əlcəzair
- B) Ukrayna, Türkmenistan
- C) Çad, Efiopiya
- D) ABŞ, Rusiya
- E) Əfqanistan, Meksika

15. İxracatında xammal və kənd təsərrüfatı məhsullarının üstünlük təşkil etdiyi ölkələr:

- A) İspaniya, Fransa, Çin, Efiopiya
- B) Braziliya, Əlcəzair, İndoneziya, Meksika
- C) Yunanistan, Türkiyə, Azərbaycan, Avstriya

D) Meksika, Kanada, Əfqanistan, Çexiya  
E) İtaliya, Ukrayna, Rusiya, Niger

16. İnkışaf etməkdə olan ölkələrdə urbanizasiyanın fərqləndirici xüsusiyyəti:

- A) əhalinin şəhərlərdən kənd yerlərinə miqrasiyası
- B) şəhər əhalisinin sayının azalması
- C) əhalinin kiçik şəhərlərdə cəmlənməsi
- D) kənd əhalisinin sürətlə artması
- E) əhalinin böyük şəhərətrafında cəmlənməsi

17. Mərkəzi Asiya ölkələrinin əsas ekoloji problemləri:

1. elm tutumlu maşınqayırma müləssisələrinin tullantılıqları ilə ətraf mühitin çirkəlməsi
  2. səhralaşma və şoranişlərin artması
  3. meşə və meşə-çöllərin genişlənməsi
  4. şirin suyun çatışmaması
  5. əkinə yararlı torpaqların azalması
  6. musson meşələrinin qırılması
- A) 2, 4, 5
  - B) 1, 2, 4
  - C) 2, 4, 6
  - D) 3, 5, 6
  - E) 1, 3, 5

18. Qarabağ vulkanik yayası və Baş Qafqaz silsiləsi üçün ümumi olan əlamət:

- A) vulkanik sūxurlardan təşkil olunmuşlar
- B) əsasən buzlaq suları ilə qidalanan sıx çay şəbəkəsinə malikdirlər
- C) boz və boz-qonur torpaqlar üstünlük təşkil edir
- D) kəskin parçalanmış və az meyliyi malik olan ərazilərdir
- E) alp və subalp çəmənlilikləri yayılmışdır

19. Səyyahların Bakı şəhərindən 180° azimutla 7881 km-lük məsafəni qədərkən cətəcaqları nöqtənin coğrafi koordinatlarını tapın:

- A) 40° şm.e., 121° ş.u.
- B) 31° c.e., 50° q.u.
- C) 31° c.e., 50° ş.u.
- D) 71° c.e., 50° ş.u.
- E) 40° şm.e., 21° q.u.

20. Öthalisinin sıxlığı daha yüksek olan türk dövlət və qurumları  
 1. Türkiyə 2. Saxa (Yakutiya)  
 3. Azərbaycan 4. Çuvaşıya  
 5. Tuva 6. Altay  
 7. Türkmenistan  
 A) 1, 2, 3 B) 1, 3, 4 C) 2, 6, 7  
 D) 2, 3, 7 E) 5, 6, 7

21. İndoneziya, Tailand və Filippinə xas olmayan cəhətlər:

1. Cənub-Şərqi Asiya ölkələridir
  2. urbanizasiya səviyyəsi çox yüksəkdir
  3. əlm tutumlu maşınçayırma sür'ətlə inkişaf edir
  4. çəltikçilik kənd təsərrüfatunda mühüm yer tutur
  5. pambıqçılıq ixtisaslaşmış sahədir
  6. dənizsahili mövqeyə malikdirlər
- A) 2, 3, 5 B) 2, 3, 6 C) 1, 3, 4  
 D) 2, 5, 6 E) 1, 2, 4

22. Kanada və CAR üçün fərqləndirici əlamətlər:

1. Öhali təzələnməsinin II tipinə aiddirlər
  2. Öz sənayelerini yerli xammalla tam tə'min edirlər
  3. Almaz ixracatçılarıdır
  4. Inkişaf etmiş ölkələrdir
  5. Eyni yarımkürədə yerləşirlər
- A) 1, 2 B) 2, 5 C) 1, 3 D) 4, 5 E) 3, 4

23. Orta Araz vilayətində təsərrüfatın inkişafına mane olan əlamətlər:

1. yüksək dağlıq relyefin üstünlüyü
  2. mineral ehtiyatları: bolluğu
  3. su ehtiyatlarının çatışmaması
  4. aqroiqlim ehtiyatlarının zənginliyi
  5. qışın soyuq, yayın isti və quraq keçməsi
- A) 2, 3, 4 B) 1, 2, 3 C) 1, 3, 5  
 D) 3, 4, 5 E) 1, 4, 5

24. Lifli bitkilərin ən çox becərildiyi müvafiq ölkələri müəyyən edin.

- |            |               |
|------------|---------------|
| I. katan   | 1. Rusiya     |
| II. pambıq | 2. Özbəkistan |
|            | 3. Türkiyə    |
|            | 4. Belarus    |
|            | 5. Çin        |
|            | 6. Peru       |
- A) I-5, 6; II-1, 2 B) I-1, 2; II-3, 4  
 C) I-2, 4; II-4, 6 D) I-1, 4; II-2, 5  
 E) I-2, 4; II-1, 5

25. Günsəş hənsi paralel füzərində zenitdə olan zaman, günorta vaxtı onun şüaları Bakı şəhərinə 26,5° bucaq altında düşür?  
 A) Ekvator B) Şimal tropiki  
 C) Cənub qütb dairəsi D) Cənub tropiki  
 E) Şimal qütb dairəsi

26. Naxçıvan və Lənkəran vilayətlərində uyğun olaraq ən yüksək zirvələri göstərin:  
 A) Bazardüzü, Dübərər  
 B) Qapıcıq, Kömürköy  
 C) Böyük Kirs, Dəlidəq  
 D) Şahdağ, Gəmişdag  
 E) Gəmişdag, Şahdağ

27. Orta Sibir, Dekan, Ahaqqar, Qviana coğrafi adlarını nə birləşdirir?  
 A) qəsinklinal sahələrdə yerləşən dağlardır  
 B) ovalıqlardır və neft-qaz ehtiyatları ilə zengindirlər  
 C) yaylalarıdır və Şimal yarımkürəsində yerləşirlər  
 D) yüksəkkliklərdir və Şərqi yarımkürəsində yerləşirlər  
 E) daimi qar və buzlaqları olan yaylalarıdır

28. Azərbaycanın axını tənzimlənən çayları:  
 A) Kür, Araz, Ağstafaçay, Tərtər  
 B) Araz, Ağstafaçay, Xaçınçay, Sumqayıtçay  
 C) Kür, Zəyəmcay, Gəncəçay, Naxçıvançay  
 D) Kür, Oxçuçay, Araz, Viləşçay  
 E) Araz, Astaraçay, Qusarçay, Kətəxçay

29. Əkin sahələri əsasən Samur- Abşeron, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları vasitəsilə suvarılan iqtisadi rayonlar:  
 1. Şəki-Zaqatala 2. Abşeron  
 3. Gəncə-Qazax 4. Lənkəran  
 5. Aran  
 A) 1, 5 B) 3, 4 C) 1, 2 D) 2, 5 E) 4, 5

30. Avropanın gölləri:  
 A) Nyasa, Cenevrə, Eyr  
 B) Cenevrə, Oneqa, Ladoqa  
 C) Maralgöl, Issık-Kul, Lobnor  
 D) Oneqa, Urmiya, Göygöl  
 E) Cenevrə, Balaton, Baykal

## 2000, III qrup, Variant A

1. Azərbaycanın bataqlılaşmış sahələrə daha çox rast gəlinən fiziki-coğrafi rayonu:

- A) Qazax-Qarabağ  
 B) Ceyrançöl-Açinoğur  
 C) Qarabağ vulkanik yayası  
 D) Zaqqatala Lahic  
 E) Mərkəzi Aran

2. Nisbi hündürlüyü 4500 m olan dağın ətəyində havanın temperaturunun 10°C, atmosfer təzyiqinin isə 759 mm c. st. olduğunu nəzərə alaraq onun zirvəsində havanın temperaturunu və atmosfer təzyiqini tə'yin edin:  
 A) 400 mm c. st., 0°C  
 B) 309 mm c. st., -17°C  
 C) 309 mm c. st., -30°C  
 D) 659 mm c. st., 10°C  
 E) 770 mm c. st., -5°C

3. Azərbaycanda Avrasiya (Transsqafqaz) nəqliyyat yoluğun bilavasitə keçməyəcəyi iqtisadi rayonlar:  
 A) Lənkəran, Aran, Quba-Xaçmaz  
 B) Naxçıvan, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın  
 C) Dağlıq Şirvan, Quba-Xaçmaz, Abşeron  
 D) Naxçıvan, Abşeron, Kəlbəcər-Laçın  
 E) Aran, Gəncə-Qazax, Şəki-Zaqatala

4. Dünyanın yüksək dövriyyəsinə qərə fərqlənən ən iri liman şəhərləri:  
 A) Rotterdam, Budapeşt  
 B) Şanxay, Paris  
 C) Dehli, Vasington  
 D) Vyana, London  
 E) Rotterdam, Sinqapur

5. Inkişaf etməkdə olan ən kasib ölkələr:  
 A) Meksika, Kamerun, Qayana, Seneqal, Çad  
 B) Mali, Niger, Haiti, Nepal, Bangladeş  
 C) Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, İordaniya, Somali  
 D) Koreya Respublikası, Uruqvay, Mavritaniya, Nepal, Sudan  
 E) Argentina, Braziliya, Salvador, Liberiya, Somali

6. Azərbaycanda çəmən torpaqları həm dağlıq arazilərdə, həm də düzənliliklərdə yayılmışdır. Bu torpaqların yaranma xüsusiyyətləri:  
 A) Dağ-çəmən torpaqları buzlaqların, düzən-çəmən torpaqları isə çayların tə'siri ilə əmələ gəlir.  
 B) Düzən-çəmən torpaqları antropogen, dağ-çəmən torpaqları isə təbii amillərin tə'siri ilə yaranmışdır.  
 C) Hər iki torpaq tipi səth sularının və küləyin tə'siri ilə əmələ gəlir.  
 D) Dağ-çəmən torpaqları yağıntı sularının, düzən-çəmən torpaqları isə qurut sularının tə'siri ilə əmələ gəlir.  
 E) Həm dağ-çəmən, həm də düzən-çəmən torpaqları qurut sularının tə'sirilə yaranır.

7. İndoneziyanın yerləşdiyi böyük adalar qrupu:

1. Yava
  2. Yeni Zelandiya
  3. Tasmaniya
  4. Solomon
  5. Kalimantan
  6. Sumatra
- A) 1, 2, 3 B) 1, 5, 6 C) 1, 2, 6  
 D) 3, 4, 5 E) 3, 5, 6

8. Metallurgiya kombinatları əsasən kömür və dəmir filizi hövzələri yaxınlığında yerləşən ölkələr:

- |             |           |              |
|-------------|-----------|--------------|
| 1. Əlcəzair | 2. Rusiya | 3. Danimarka |
| 4. Ukrayna  | 5. Çin    | 6. Yaponiya  |
- A) 1, 2, 3 B) 1, 2, 6 C) 2, 5, 6  
 D) 2, 3, 4 E) 2, 4, 5

9. Köhnə Dünya anlayışına aid olan qit'ələr:

- |               |           |            |
|---------------|-----------|------------|
| 1. Antarktidə | 2. Avropa | 3. Afrika  |
| 4. Avstraliya | 5. Asiya  | 6. Amerika |
- A) 1, 2, 3 B) 2, 3, 4 C) 2, 3, 5  
 D) 4, 5, 6 E) 2, 5, 6

10. Kənd təsərrüfatında su ehtiyatlarından daha çox istifadə edən ölkələr:

- A) Danimarka, Böyük Britaniya, İsləndiya
- B) Hindistan, Türkmenistan, Misir
- C) Norveç, İspaniya, Böyük Britaniya
- D) ABŞ, Avstraliya, Norveç
- E) Kanada, Azərbaycan, İsləndiya

11. Azərbaycanın strateji əhəmiyyət daşıyan və ən çox gəlir götərən bitkiçilik sahəsi:

- A) tərəvəzçilik
- B) kartofçuluq
- C) çayçılıq
- D) pambıqçılıq
- E) tütünçülük

12. Aşağıdakı enliklərdə yerləşən, eyni coğrafi uzunluğa malik olan, Güneşin zenitdə olduğu hansi məntəqələr arasında məsafə daha böyükdür?

- A)  $10^\circ$  şm. e. —  $20^\circ$  şm.e.
- B)  $16,5^\circ$  şm. e. —  $16,5^\circ$  c.e.
- C)  $20^\circ$  c. e. —  $6^\circ$  c. e.
- D)  $15^\circ$  şm. e. —  $15^\circ$  c.e.
- E)  $23,5^\circ$  şm. e. —  $23,5^\circ$  c. e.

13. Qərbi Avropa ölkələrinin iqtisadi-coğrafi mövqeyini səciyyələndirən əlamətlər:

1. Region ölkələrinin bir-biri ilə sıx qonşuluq mövqeyi;
  2. Yüksək təbii artımın olması;
  3. Mühüm dəniz və ticarət yollarının yaxınlığında yerləşmələri;
  4. Şərqi Avropa ölkələri ilə böyük məsafədə sərhadlara malik olmaları;
  5. Region ölkələrinin hamisinin okeana birbaşa çıxışlarının olması;
- A) 1,3,5
  - B) 1,3,4
  - C) 2,3,4
  - D) 2,3,5
  - E) 2,4,5

14. Xəzər dənizində şimaldan tökülen çaylar:

- A) Kür, Ural, Qusarçay
- B) Samur, Terek, Kür
- C) Volqa, Ural, Emba
- D) Terek, Emba, Samur
- E) Ural, Volqa, Qudyalçay

15. İEOÖ-lərə toxuculuq və tikiş sənayesinin sürətla inkişafının əsas səbəbi:

- A) Yüksək ixtisaslı kadrların çoxluğu
- B) Gətirilmə xammaldan istifadə
- C) Kimya və maşınçayırmanın yüksək inkişafı
- D) Yerli texnologiyanın Avropa ölkələrindəki nisbətən üstünlüyü
- E) Ucuz işçi qüvvəsinin çoxluğu

16. Qərbi Sibir düzənliyi və Ərəbistan yarımadasının ümumi cəhətləri:

1. Avrasiyada yerləşirlər
2. Tropik enliklərdədir

3. Şimal və Şərqi yarımkürələrində yerləşmişlər
- 4. Müləyim enliklərdədir
  - 5. Neft-qaz ehtiyatları ilə zəngindirlər
  - 6. Hind okeanına çıxışları vardır
  - A) 1, 2, 5
  - B) 3, 5, 6
  - C) 2, 4, 6
  - D) 1, 3, 5
  - E) 1, 4, 6

17. Böyük və Kiçik Qafqazda çay şəbəkəsi sıxlığının düzənliklərə doğru azalmasına səbəb:

- A) günəşli saatların miqdarının azalması
- B) asan yuyulan sűxurların üstünlüyü
- C) meşə örtüyünün sıxlığının artması
- D) iqlimin quraqlığının artması
- E) yamacların meylliyinin çoxalması

18. Yağıntıların düşməsindən asılı olaraq sahəsi kəskin dəyişən göllər:

- A) Eyr, Çad
- B) Tanqanika, Xəzər
- C) Huron, Miçiqan
- D) Titikaka, Marakaybo
- E) Balxaş, Nyasa



19. Şəxəmə əsasən relyefin kəşmə yüksəkləyini tə'yin edin:

- A) 400 m
- B) 150 m
- C) 250 m
- D) 300 m
- E) 1200 m

20. Azərbaycanda kənd əhalisinin daha təstün olduğu iqtisadi rayonlar:

- A) Gəncə-Qazax, Yuxarı Qarabağ
- B) Naxçıvan, Gəncə-Qazax
- C) Kəlbəcər-Laçın, Dağılıq Şirvan
- D) Abşeron, Lənkəran
- E) Kəlbəcər-Laçın, Abşeron

21. Sintetik kauçuk istehsalının Abşeronda yerləşdirilməsinə tə'sir edən əsas amil:

- A) ucuz hidroenerji mənbələrinin olması
- B) şirin su mənbələrinə yaxınlıq
- C) dənizə yaxınlığı
- D) zəngin xammal bazası
- E) hazır məhsulun dəniz nəqliyyatı vasitəsilə daşınma imkanı

22. Şimali Amerikanı əhatə edən körfəzləri

göstərin:

- A) Hudzon, Kaliforniya, Qvineya, Meksika, Fin
- B) Fin, Müqəddəs Lavrenti, Botnik, Qvineya, Ədən
- C) Alyaska, Hudzon, Meksika, Müqəddəs Lavrenti, Kaliforniya
- D) Alyaska, Ədən, Qvineya, Meksika, İran
- E) Meksika, Bengal, Ədən, Müqəddəs Lavrenti, Alyaska

23. İsti yay günlərində xəzri küləyinin havada yaratdığı dəyişikliklər:

- A) çirkli hava temizlənir, dolu yağır
- B) havanın temperaturu artır, bürkə olur
- C) temperatur aşağı düşür, hava sərinləşir
- D) yağıntı çoxalır, rütubətlilik azalır
- E) hava çirkənir, temperatur kəskin artır

24. Dünya okeanına birbaşa çıxışı olmayan, lakin limanları dəniz gəmilərini qəbul edə bilən, neft və təbii qaz ehtiyatlarına malik türk dilli dövlətləri müəyyən edin:

- A) Tacikistan, Qazaxistan
- B) Türkiyə, Monqolustan
- C) Qırğızistan, Azərbaycan
- D) Qazaxistan, Özbəkistan
- E) Türkmenistan, Azərbaycan

25. Böyük Səhrada atmosfer yağışlarının az düşməsiniñ səbəbi:

- A) havanın enən hərəkətinin üstünlüyü
- B) relyefin tə'sir göstərməsi
- C) Günəş radiasiyası miqdarının fəsillər üzrə dəyişməsi
- D) Aralıq dənizinin tə'siri
- E) Qvineya cərəyanının tə'siri

26. İqtisadi cəhətdən fəal əhalinin üsütlük təşkil etdiyi ölkələr:

- A) İsveç, Yaponiya
- B) Niger, Hindistan
- C) Banqladeş, ABŞ
- D) Fransa, Əlcəzair
- E) Böyük Britaniya, Pakistan

27. Yarimsəhra landşaftının əmələ gəlmədiyi ərazilər:

- A) Lənkəran ovalığı
- B) Samur-Dəvəçi ovalığı
- C) Mil düzü
- D) Şirvan düzü
- E) Şərur-Ordubad düzənliyi

28. Yağıntı və buxarlanma qabiliyyətinin orta çoxillik miqdarına müvafiq olan landşaftları müəyyən edin:

N	İllik yağış (mm)	Buxarlanma qabiliyyəti (mm)
1	800	700
2	200	1100
3	400	300

- A) 1. sahra, 2. meşə-çöl, 3. tundra

- B) 1. tayqa, 2. savanna, 3. çöl

- C) 1. meşə, 2. sahra, 3. bataqlıq

- D) 1. meşə-çöl, 2. bataqlıq, 3. yarimsəhra

- E) 1. meşə, 2. arktika sahrası, 3. çöl

29. Karst prosesləri dedikdə nə başa düşür:

- A) Suxurların yeraltı və səth sularında həll olması.

- B) Torpaqların möhsuldarlığının artması.

- C) Kar və sirkələrin əmələ gəlməsi.

- D) Qayalarda kristallik suxurların yığılması

- E) Barxanların əmələ gəlməsi

30. Dünyada ərzaq probleminin əsas həlli yolu:

- A) kənd təsərrüfatını intensiv yolla inkişaf etdirmək

- B) kənd təsərrüfatını ekstensiv yolla inkişaf etdirmək

- C) gübərlərdən geniş istifadə etmək

- D) əhalinin artımını demoqrafik siyasetlə sabitləşdirmək

- E) meliorasiyanı inkişaf etdirmək

1. Dağın etyində atmosfer təzyiqi 760 mm c.st., zirvəsində isə 360 mm c.st.-dur. Həmin dağın etyində havanın temperaturunun  $+18^{\circ}\text{C}$  olduğunu nəzərə alaraq, zirvədəki temperaturu hesablayın.  
 A)  $+40^{\circ}$    B)  $+42^{\circ}$    C)  $+24^{\circ}$   
 D)  $-6^{\circ}$    E)  $-14^{\circ}$

2. Azərbaycanın neft, təbii qaz, tikinti materialları ilə zəngin olan fiziki-coğrafi rayonları:  
 A) Samur-Dəvəçi, Zaqatala-Lahic  
 B) Qarabağ vulkanik yayları, Qazax-Qarabağ  
 C) Həkəri, Ceyrancıl-Acınohur  
 D) Alazan-Öryüçay, Qonaqkənd  
 E) Abşeron-Qobustan, Mərkəzi Aran

3. Azərbaycanda Avrasiya (Transqafqaz) naqliyyat dəhlizinin bilavasitə keçəcəyi iqtisadi rayonlar:  
 A) Abşeron, Aran, Gəncə-Qazax  
 B) Quba-Xaçmaz, Abşeron, Kəlbəcər-Laçın  
 C) Dağılıq Şirvan, Şəki-Zaqatala, Naxçıvan  
 D) Abşeron, Dağılıq Şirvan, Kəlbəcər-Laçın  
 E) Lənkəran, Aran, Yuxarı Qarabağ

4. Baltik dənizi ilə Şimal dənizini birləşdirən ən qısa yol:  
 A) Skaqerrak və Katteqat boğazları  
 B) Venern və Vetttern gölləri  
 C) Ağ dəniz-Baltik kanalı  
 D) Kil kanalı  
 E) Volqa-Baltik kanalı

5. Azərbaycanın orta dağılıq qurşağında meşələrin geniş yayılmasına səbəbi:  
 A) Rütubətlik əmsalinin vahidən az olması  
 B) Fəal antropogen tə'sir  
 C) Rütubətlik əmsalinin vahidən yüksək olması  
 D) Dağ-çəmən torpaqlarının geniş yayılması  
 E) Yağışının buxarlanmadan az olması

6. Latin Amerikası ölkələrinə aid olan xüsusiyyətlər:
  1. dunya bazarına əsasən ağır sənaye məhsulları ilə çıxırlar
  2. kənd təsərrüfatından iri torpaq sahibkarlığı-latifundiylar üstünlük təşkil edir
  3. əhalisi Hind-Avropa ailəsi dillərində danışır
  4. Braziliya, Meksika, Argentina regionun nisbətən inkişaf etmiş ölkələridir
  5. bütün ölkələrin birbaşa Dünya okeanına çıxışı vardır
  6. tabii ehtiyatlardan səmərəli istifadə olunur və ekoloji problemlər yoxdur.

A) 1, 4, 5   B) 2, 4, 6   C) 2, 3, 4  
 D) 1, 3, 6   E) 3, 4, 5
7. İnkışaf etməkdə olan varlı ölkələr:
  - A) Koreya Respublikası, Sudan, İraq, Çin
  - B) Küveyt, Koreya Respublikası, Uruqvay, Çad
  - C) Səudiyyə Ərəbistanı, Küveyt, Argentina, Qana
  - D) Səudiyyə Ərəbistanı, Küveyt, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri
  - E) Səudiyyə Ərəbistanı, Braziliya, Argentina, Mali
8. Böyük coğrafi kəşflər dövrünün ən müüm hadisələri:
  1. Vahid Dünya okeanı aşkar olundu
  2. Yerin daxili quruluşu öyrənildi
  3. Avropa, Asiya, Amerika kəşf olundu
  4. Yeni dünya kəşf olundu
  5. Yerin küro formasında olması sübut olundu

A) 1, 3, 5   B) 1, 4, 5   C) 3, 4, 5  
 D) 2, 3, 4   E) 2, 4, 5
9. Azot, kalium və fosfat gübrələrinin istehsalı üçün lazım olan xammal növləri:
  - A) təbii qaz, kalium duzu, apatit, fosforit
  - B) qlauber duzu, mis, nefelin, fosforit
  - C) nefelin, xörək duzu, molibden, qrafit
  - D) apatit, nefelin, boksit, neft
  - E) kalium duzu, boksit, təbii qaz, kömür
10. Azərbaycanda becərilən əsas quru subtropik bitkilər:
  - A) tütün, heyva, bugda
  - B) kartof, zeytin, şabalıd
  - C) pambıq, nar, əncir
  - D) pambıq, heyva, çay
  - E) üzüm, limon, nar

11. Meridian istiqamətində şimaldan cənuba doğru hərəkət edən qatar 7 saat yol getmişdir. Bu müddət ərzində Yer kürəsi qərbdən şərqə neçə dərəcə döñər?  
 A)  $105^{\circ}$    B)  $50^{\circ}$    C)  $60^{\circ}$    D)  $0^{\circ}$    E)  $75^{\circ}$
12. Əkin sahələri daha məhdud olan kənd təsərrüfatı bitkilərini müəyyən edin:
  - A) Üzüm, çəltik, günəbaxan
  - B) Buğda, pambıq, şəkər qamışı
  - C) Qarğıdalı, katan, şəkər çuğunduru
  - D) Kartof, pambıq, zə'fəran
  - E) Cut, kakao, zə'fəran
13. Xəzər dənizinin ən duzlu körfəzi:
  - A) Manqistau      B) Qarabəğazqol
  - C) Bakı buxtası      D) Qızılıağac
  - E) Türkmen
14. Qərbi Avropa ölkələri üçün səciyyəvi olmayan əlamətlər:
  1. Əhalinin sixlığı yüksək və milli tərkibi yekcinsidir;
  2. Əhalinin təkrar artımının II tipi səciyyəvidir;
  3. Ölkələr bir-biri ilə sıx qoşuluq mövqeyinə malikdirlər;
  4. Urbanizasiya səviyyəsi yüksəkdir;
  5. Zəngin yanacaq-energetika və filiz ehtiyatlarına malikdir;

A) 2, 5   B) 2, 3   C) 1, 2   D) 3, 4   E) 1, 4
15. Türk dövlətləri ərazisində ekoloji cəhətdən əhəmiyyətli olan rayonlar:
  - A) Fərqaqə vadisi, Kopetdağ
  - B) Abşeron yarımadası, Aral dənizi
  - C) Abşeron yarımadası, Türkiyənin Qara dəniz sahiləri
  - D) Şimali Kipr, Taymir yarımadası
  - E) Şimali Qafqaz, İssık-Kul gölü
16. İEM və AES-lərin yerləşməsində ümumi cəhət:
  - A) Əsasən istehlak rayonlarına yaxın tikilir.
  - B) Yalnız düzənlik ərazilərdə yerləşdirilir.
  - C) Yalnız xammal bazalarında yerləşdirilir.
  - D) İnkışaf etməkdə olan ölkələrdə tikilir.
  - E) Tikintisi baha başa gəlir.
17. Şimal Qütb sahəsində yerləşən adalar:
  - A) Şimal Torpağı, Tasmaniya
  - B) İsländiya, Tayvan
  - C) Şpitsbergen, Frans-İosif Torpağı
  - D) Frans-İosif Torpağı, Kipr
  - E) Vrangel, Korsika
18. Mingəçevir su anbarının iqtisadi əhəmiyyəti:
  - A) balıqcılıq, enerji istehsalı, sellüoz-kağız istehsalı
  - B) quşçuluq, balıqcılıq, gəmiçilik
  - C) suvarma, enerji istehsalı, gəmiçilik
  - D) çayın axım sür'ətinin artması, enerji istehsalı, balıqcılıq
  - E) Kürün axımının tənzimlənməsi, suvarma, ucuz enerji istehsalı
19. Kiçik Qafqaz təbii vilayəti üçün xarakterik əyil:
  - A) yarımsəhra landşaftı
  - B) enliyarpaqlı dağ-meşə landşaftı
  - C) qayalıq, nival landşaftı
  - D) dağ-çöl landşaftı
  - E) dağ-çəmən landşaftı
20. Abraziya nədir?
  - A) dağ sükürlarının parçalanması və kimyəvi aşınması
  - B) çayın öz yatağını genişləndirməsi
  - C) buzlağın dağdıcı fəaliyyəti
  - D) su hövzələrinin sahillərində dalğaların dağdıcı fəaliyyəti
  - E) sükurların külynin tə'siri ilə aşınması
21. Hansı səbəblər energetika və xammal problemi yaradır?
  1. Yanacaq və xammal ehtiyatlarının məhdudluğu
  2. Ənənəvi olmayan enerji növlərindən az istifadə olunması
  3. Böhrə olunmayan ehtiyatların tükənməsi
  4. Əhalinin və istehsalın xammala və enerjiyə olan tələbatının azalması
  5. Təbii ehtiyatlardan səmərəli istifadə olunması

A) 1, 4   B) 3, 5   C) 1, 5  
 D) 2, 4   E) 1, 3

22. Azərbaycanda il ərzində hava şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsinin səbəbi:  
 A) Ekvatorial hava küləklərinin tə'siri  
 B) Sakit okeanın tə'siri  
 C) Yayda Günəşin zenitdə olması  
 D) Hind okeanından gələn hava küləklərinin tə'siri  
 E) Qışda mülayim, yayda tropik hava küləklərinin üstünlüyü


23. Əhalisinin böyük əksəriyyətinin milli dinlərə sitayış etdiyi ölkələr:  
 A) Azərbaycan, Hindistan, Avstraliya;  
 B) Tacikistan, Misir, Fransa  
 C) Qazaxistən, Nepal, Braziliya;  
 D) Çin, Yaponiya, Hindistan;  
 E) Rusiya, ABŞ, Türkiyə;

24. Konqo çayı hövzəsinin ekvator yaxınlığında yerləşməsi onun rejimində hansı xüsusiyyətin yaranmasına səbəb olmuşdur?  
 A) çayda çoxlu astana və şəlalələrin olmasına  
 B) çayın il boyu bol sulu olmasına  
 C) yayda suyun səviyyəsinin kəskin aşağı düşməsinə  
 D) qar və buzlaq suları ilə qidalanmasına  
 E) il ərzində suyun səviyyəsinin kəskin dəyişməsinə

25. Miqyası 1 sm-də 300 km olan xəritədə A və B məntəqələri arasındaki məsafə 12 sm-dir.  
 Miqyası 1 sm-də 40 km olan digər xəritədə bu məntəqələr arasındaki məsafə nə qədər olmalıdır?  
 A) 95 sm    B) 45 sm    C) 90 sm  
 D) 50 sm    E) 75 sm

26. Ermənistanın təcavüzü ilə əlaqədar  
 Azərbaycanda əhalinin daxili miqrasiyəsinin əsas istiqamətlərini müəyyən edin:

- Lənkəran  
 A) Quba-Xaçmaz  
 Abşeron  
 B) Abşeron  
 Aran  
 Gəncə-Qazax  
 C) Naxçıvan  
 Kiçik Qafqaz




27. Araz çayına aid olan əlamətlər:  
 1. Suyun bulanıqlığı yüksəkdir  
 2. Suvarma əhəmiyyəti yoxdur  
 3. Birbaşa Xəzərə töklür  
 4. Mənsəbi okean səviyyəsindən aşağıdır  
 5. Mənsəbi okean səviyyəsindən yuxarıdır  
 A) 4, 5    B) 2, 4    C) 1, 3    D) 1, 4    E) 2, 5
28. Avropanın ən iri su naqliyyat magistrallarına aiddir:  
 A) Temza, Peçora    B) Peçora, Dnepr  
 C) Dunay, Volqa    D) Sena, Şimali Dvina  
 E) Po, Luara

29. Coğrafi ifadələrdən hansıları doğrudur?  
 1. Ağ, Qurmazı, Sarı və Şimal dənizləri eyni qit'ənin sahilində yerləşmişlər.  
 2. Hind-Qanq, Kür-Araz və Qəribi Sibir ovalıqları akkumulyativ düzənliliklərdir.  
 3. Balxaş, İssık-Kul və Van gölləri türk dövlətləri ərazisindədir.  
 4. Belçika, İspaniya və İran inkişaf etmiş ölkələrdir.  
 5. Fransa, Böyük Britaniya və Danimarka dövlətləri üçün intensiv kənd təsərrüfatı səciyyəvidir.  
 6. Daimi donuşluq Avstraliya və Afrikada çox yayılmışdır.  
 A) 2,4,5    B) 2,3,5    C) 1,5,6  
 D) 1,3,6    E) 3,4,6

30. Tayqa təbii zonasını səciyyələndirən əlamətlər:  
 1. boz, boz-qonur torpaqların geniş yayılması  
 2. enliyarpaqlı ağac növlərinin üstünlüyü  
 3. podzol torpaqların yayılması  
 4. iynəyarpaqlı ağacların üstünlüyü  
 5. Cənubi Amerika və Şərqi Asiyada geniş sahə tutması  
 6. Qərbi və Şərqi Sibirdə geniş yayılması  
 A) 2, 3, 5    B) 3, 4, 6    C) 2, 4, 5  
 D) 1, 4, 6    E) 1, 5, 6

## 2001, I qrup, Variant A

114. Xəritədə kontur xətləri vasitəsilə təpələr və vadilər təsvir olunmuşdur. Bu xətlər bütün nöqtələrin dəniz səviyyəsindən eyni hündürlükdə olmasını göstərir. Çayın hansı istiqamətdə axmasını tə'yin edin.



- A) şimal-qərb  
 B) cənub-şərq  
 C) şimal-şərq  
 D) cənub-qərb  
 E) bunu xəritə vasitəsilə tə'yin etmək mümkün deyil

115. Əhalisinin sayına görə dünyadan ən böyük ölkəsi:  
 A) ABŞ    B) Rusiya    C) Çin  
 D) Hindistan    E) Kanada

116. Naxçıvan MR-da yerləşən su anbarı:  
 A) Sərsəng  
 B) Şəmkir  
 C) Varvara  
 D) Mingəçevir  
 E) Araz

117. Havanın üfüqi istiqamətdə yerdəyişməsi necə adlanır?  
 A) sel    B) daşqın    C) yağıntı  
 D) külək    E) bulud

118. Respublikamızda ən inkişaf etmiş iqtisadi rayon:  
 A) Naxçıvan    B) Dağlıq Şirvan  
 C) Şəki-Zaqatala    D) Abşeron  
 E) Quba-Xaçmaz

119. Azərbaycanla eyni coğrafi enlikdə yerləşən ölkələr:  
 A) İspaniya, Yunanistan  
 B) Norveç, Misir  
 C) Almaniya, İspaniya  
 D) Fransa, Finlandiya  
 E) Polşa, Monqolustan

120. Hindistana dəniz yolunu kəşf edən səyyah:  
 A) Fernan Magellan  
 B) Kristofor Kolumb  
 C) Abel Tasman  
 D) Klavdi Ptolomey  
 E) Vasko da Qama

## 2001, I qrup, Variant B

114. Ən uzun dağ silsiləsi:

- A) And
- B) Qafqaz
- C) Alp
- D) Karpat
- E) Pamir

115. Azərbaycan ərazisindən axan ən uzun çay:

- A) Samur
- B) Araz
- C) Ceyrankeçməz
- D) Tərtər
- E) Kür

116. Üç okean ilə əhatə olunan və cənub yarımkürasında yerləşən materik:

- A) Avstraliya
- B) Şimalı Amerika
- C) Antarktida
- D) Afrika
- E) Avrasiya

117. Abşeron yarımadasında daha çox təsadüf edilən yerli küləklər:


- A) passat, briz
- B) əğ yel, qara yel
- C) musson, passat
- D) xəzri, gilavar
- E) fyon, briz

118. Qərbi Avropanın ən böyük paytaxt şəhərləri:

- A) Paris, London
- B) Hamburg, Strasburg
- C) Helsinki, Odessa
- D) Qahirə, Bratislava
- E) Stokholm, Minsk

119. Şəkildə Yerin 3 əsas qatı təsvir olunmuşdur.

Yerin ən isti qatı hansıdır?



- A) A və B qatları
- B) C qatı
- C) A qatı
- D) bütün qatların istiliyi eynidir
- E) B qatı

120. "İstisu" mineral bulağı Azərbaycanın hansı inzibati rayonundadır?

- A) Şamaxı
- B) Kəlbəcər
- C) Lənkəran
- D) Şəki
- E) Quba

## 2001, II qrup, Variant A

51. Mənbəyini göllərdən götürən çaylar:

- A) Amazon, Araz, Orinoko
- B) Volqa, Dunay, Kür
- C) Qusarçay, Kolorado, Amudərya
- D) Mississipi, Qanq, Murrey
- E) Anqara, Nil, Niçaqara

52. Elm tutumlu məhsullar ixrac edən əsas ölkələr:

- A) Fransa, Misir, Mongolustan, Hindistan
- B) ABŞ, Mali, Türkiyə, Pakistan
- C) ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya
- D) İtaliya, Banqladeş, Gürcüstan, Avstriya
- E) Çin, Polşa, Rusiya, Hindistan

53. Azərbaycanda arid ərazilərin yaşıllaşdırılmasında geniş istifadə olunan ağac növü:

- A) Dəmir ağacı
- B) Şabalıdyarpaq palid
- C) Lənkəran akasiyası
- D) Eldar şamı
- E) Saqqız ağacı

54. Ekvator boyunca Qinviç meridianından şərqi doğru saatda 1665 km sürətlə uçan təyyarə 4,2 saatdan sonra hansı saat qurşağından yere çənər?

- A) II
- B) III
- C) IV
- D) I
- E) VI

55. Afrika materiki üzərində formalasən hava kütlələri:

- A) arktik, mülayim
- B) subarktik, ekvatorial
- C) arktik, tropik
- D) mülayim, subtropik
- E) tropik, ekvatorial

56. Həm şəker qəmiş, həm də şəker çugunduru becərilən ölkə:

- A) Kuba
- B) Ukrayna
- C) Fransı
- D) Braziliya
- E) ABŞ

57. Suburbanizasiya prosesi nədir?

- A) Əhalinin şəhərlərdə kəndlərə köçməsidir
- B) İEOÖ-lərdə əhalinin kasib təbəqəsinin kəndlərdən şəhərlərə axınıdır
- C) İEOÖ-lərdə əhalinin kiçik şəhərlərdə toplaşmasıdır
- D) İEÖ-lərdə əhalinin iri şəhərlərdən onların ənaralarına köçməsidir
- E) İEÖ-lərdə əhalinin kəndlərdən şəhərə axınıdır

58. Azərbaycanda əhalinin ən sıx məskunlaşdığı iqtisadi rayon və bunun səbəbi:

- A) Quba-Xaçmaz; yüksək təbii artım
- B) Kür-Araz; yüksək təbii artım və əlverişli təbii şərait
- C) Kəlbəcər-Laçın; əhalinin mexaniki artımı
- D) Şəki-Zaqatala; yüksək mexaniki və təbii artım
- E) Abşeron; sənayenin inkişafı və yüksək mexaniki artım

59. 4500 m yüksəklikdə olan alpinistlərə məlumat oldu ki, havanın temperaturu  $0^{\circ}\text{C}$ -dir. Dağın ətəyində okean səviyyəsində havanın temperaturunu hesablayın.

- A)  $21^{\circ}\text{C}$
- B)  $26^{\circ}\text{C}$
- C)  $24^{\circ}\text{C}$
- D)  $6^{\circ}\text{C}$
- E)  $27^{\circ}\text{C}$

60. Abşeron göllərinin əsas qidalanma mənbələri:

1. yeraltı suları
  2. qarlanın ərinti suları
  3. yağış suları
  4. buzlaqların ərinti suları
  5. "texnogen" suları
  6. çay suları
- |            |            |            |
|------------|------------|------------|
| A) 2, 4, 6 | B) 1, 2, 4 | C) 1, 3, 5 |
| D) 2, 3, 4 | E) 1, 4, 6 |            |


61. Qlobusda cəhəti necə tə'qin edirlər?

- A) dərəcə toruna görə
- B) şərti işarələrə görə
- C) maqnit qütblerinə görə
- D) hidroqrafik şəbəkəyə görə
- E) miqyasla görə

62. Mis və sink kimi ağır olvan metal isəhsalının yüngül əlvan metallardan fərqli olaraq, xammal bazasına meyl etməsi ilə əlaqədardır?

- A) filizin tərkibində metalin az olması ilə
- B) filizin tərkibinin zənginliyi ilə
- C) saflaşdırmanın ekoloji cəhətdən sərfli olması ilə
- D) daşınmasının təhlükəli olması ilə
- E) istehsaları üçün ucuz enerji tələb olunması ilə

63. Temperaturun sxemdəki illik gedisiñin hansı iqlim qurşağına aid olduğunu müəyyən edin:



- A) arktik
- B) ekvatorial
- C) subarktik
- D) mülayim
- E) tropik

64. Ərazilə ada və yarımadada yerləşən mənşəxiya dövlət quruluşuna malik olan ölkə:

- A) Böyük Britaniya
- B) Malayziya
- C) Lesoto
- D) Lüksemburq
- E) İordaniya

65. Alluvial düzənliliklər yaranır:

- A) tektonik qalxma nəticəsində
- B) denudasiya prosesi nəticəsində
- C) süxurların aşınması nəticəsində
- D) çay çöküntülərinin toplanması nəticəsində
- E) dənizlərin tə'siri nəticəsində

66. Azərbaycanda quru subtropik bitkilərin becərildiyi təbii şərait:

1. rütubəti subtropik iqlim
  2. dik dağ yamacları
  3. quru subtropik iqlim
  4. hamar düzənliliklər
  5. qara torpaqlar
  6. boz, boz-çəmən torpaqlar
- |            |            |            |
|------------|------------|------------|
| A) 1, 2, 3 | B) 3, 4, 6 | C) 1, 5, 6 |
| D) 1, 3, 5 | E) 2, 4, 6 |            |

67. Xəzər dənizinə *aid olmayan* əlamətlər:

- 1. Duzluluğu Dünya okeanının duzluluğundan yüksəkdir.
- 2. Səviyyəsi çox dəyişkəndir.
- 3. Çayların gətirdiyi suyun çox hissəsi Volqanın payına düşür.
- 4. Cənub hissəsi qışda buz bağlayır.
- 5. Şərqdə daha çox çaylar töklür.
- 6. Neft-qaz ehtiyatları ilə zəngindir.
- A) 3, 4, 6      B) 1, 4, 5
- C) 2, 5, 6      D) 1, 3, 4
- E) 1, 2, 6

68. Coğrafi təbəqənin inkişafının III-müasir mərhələsinin səciyyəvi əlaməti:

- A) faal antropogen tə'sir
- B) atmosferdə sərbəst oksigenin yaranması
- C) yer qabığının yaranması
- D) üzvi məşəli səxurların yaranması
- E) canlıların meydana gəlməsi

69. Hansı hava kütłələri respublikamızın ərazisində daxil olduqda buludlu luq və yağıntının miqdarı artır?

- 1. Dəniz-Arkтик
- 2. Müləyim dəniz
- 3. Orta Asiya
- 4. Müləyim-kontinental
- 5. Tropik
- A) 2, 3      B) 1, 5      C) 3, 4
- D) 1, 2      E) 2, 5

70. Azərbaycanda yanacaq sənayesinin *inkişaf etmədiyi* iqtisadi rayonları:

- A) Şəki-Zaqatala, Naxçıvan, Dağlıq Şirvan
- B) Gəncə-Qazax, Abşeron, Aran
- C) Abşeron, Quba-Xaçmaz, Kəlbəcər-Laçın
- D) Lənkəran-Astara, Yuxarı Qarabağ, Abşeron
- E) Şəki-Zaqatala, Aran, Quba-Xaçmaz

71. Qərb küləkləri cərəyanının Cənubi Amerika sahilləri ilə şimala doğru hərəkət edən qolları:

- A) Peru və Folklend
- B) Braziliya və Mozambik
- C) Labrador və Kuril
- D) Kanar və Somali
- E) Holfstrim və Kaliforniya

72. ABŞ və Qərbi Avropanın yüksək inkişaf etmiş rayonları:

- A) London, Appalaç
- B) Kaliforniya, London
- C) London, Saar
- D) Kaliforniya, Lotaringiya
- E) Lotaringiya, Qara İngiltərə

73. Acinohur-Ceyrançöl fiziki-coqrafi rayonuna aid olan xüsusiyyətlər:

- 1. rütubətli subtropik iqlimin olması
- 2. arid-denudasıya relyef formalarının yayılması
- 3. yarımsəhra və quru çöl iqliminin olması
- 4. neft-qaz ehtiyatlarının olması
- 5. meyva bağlarının geniş yayılması
- 6. Kiçik Qafqaz təbii vilayətinə aid olması
- A) 3, 5, 6
- B) 1, 2, 6
- C) 2, 3, 4
- D) 1, 2, 5
- E) 1, 4, 6

74. Azərbaycan ərazisində dördüncü dövr çökma sūxurlarının geniş yayıldığı ərazilər:

- 1. Kür-Araz ovalığı      2. Zəngəzur silsiləsi
- 3. Samur-Dəvəçi ovalığı      4. Peşəsor silsiləsi
- 5. Lənkəran ovalığı      6. Baş Qafqaz silsiləsi
- A) 1, 2, 3
- B) 2, 3, 4
- C) 1, 3, 5
- D) 3, 4, 5
- E) 4, 5, 6

75. Zəngin almaz ehtiyatlarına malik olan türkdilli dövlət qurumu:

- A) Türkiyə
- B) Tuva
- C) Özbəkistan
- D) Saxa-Yakutiya
- E) Xakassiya

## 2001, II qrup, Variant B

51. Axarlı göllər qrupu:

- A) Yuxarı, Miçigan, Xəzər
- B) Balxaş, Çad, Aral
- C) Eyr, Göy-göl, Balxaş
- D) İssık-Kul, Aral, Eyr
- E) Baykal, Eri, Viktoriya

52. Xammal ixracatı ilə fərqlənən ölkələr:

- A) Braziliya, Küveyt, Avstraliya
- B) ABŞ, Fransa, İtaliya
- C) Yaponiya, Macarıstan, Niderland
- D) Danimarka, Niderland, Finlandiya
- E) Almaniya, Fransa, İsveçrə

53. Azərbaycanda yüksək dağ-çəmən qurşağında yayılan əsas torpaq tipləri:

- A) torflu və çimli dağ-çəmən
- B) dağ-meşə, boz-qonur
- C) tünd və açıq şabalıdı
- D) sarı, boz torpaqlar
- E) dağ qaratorpaq, qonur-məşə

54. 117° ş. u-da yerləşən Pekin şəhərində yerli vaxtla saat 12<sup>00</sup> olduqda London şəhərində saatın neçə olduğunu hesablayın:  
A) 4<sup>18</sup>      B) 4<sup>12</sup>      C) 17<sup>00</sup>      D) 18<sup>24</sup>      E) 16<sup>12</sup>

55. Afrikanın qərb sahilərində iqlimin quraqlığını arturan okean cərəyanları:

- A) Qərb küləkləri, Holfstrim
- B) Kanar, Bengel
- C) Peru, Labrador
- D) Kanar, Kaliforniya
- E) Kuroso, Braziliya

56. Qarğıdalı istehsalı üzrə ixtisaslaşan dövlətlər:

- A) Rusiya, İran, Hindistan
- B) Monqolustan, ABŞ, Banqladeş
- C) ABŞ, Kanada, İndoneziya
- D) Misir, Braziliya, Azərbaycan
- E) ABŞ, Meksika, Argentina

57. Qütb planaalması yerinə yetirilir:  
A) yalnız xətti şərti işarələrdən istifadə olunur  
B) müəyyən marşrut üzrə hərəkət etməklə  
C) yalnız sahəvi şərti işarələrdən istifadə olunur  
D) planaalma bir nöqtədən aparılır  
E)ancaq dağlıq ərazilərdə aparılır

58. Lənkəran ovalığında düz günəş radiasiyasının Kür-Araz ovalığından az olmasının səbəbi:

- A) subtropik qurşaqla yerləşməsi
- B) hər tərəfdən dağlarla əhatə olunması
- C) hamar düzənlilik olması
- D) buludlu günlərin çox olması
- E) küləkli günlərin çox olması

59. ETİ dövründə sənayenin inkişafında təbii ehtiyat amilinin rolunun azalması bağlıdır:

- A) tükənməyən təbii ehtiyatlardan istifadənin azalması ilə
- B) ekoloji vəziyyətin pisləşməsi və təbii mühitin qorunması ilə
- C) az material tutumlu sənaye sahələrinin inkişafı və sün'i materiallardan geniş istifadə ilə
- D) əmək ehtiyatlarından və xammaldan səmərəzis istifadə ilə
- E) nəqliyyat xərclərinin yüksəlməsi və əmək məhsuldarlığının azalması ilə

60. Böyük Qafqazın şimal-şərqi yamacı üçün səciyyəvi olan cəhətlər:


- 1. çayların birbaşa Xəzərə tökülməsi
- 2. vulkanik relyef formalarının geniş yayılması
- 3. buzlaq relyef formalarının olması
- 4. zəngin filiz yataqlarının olması
- 5. rekreasiya ehtiyatlarının çox olması
- 6. arid-denudasıyon relyef formalarının geniş yayılması
- A) 2, 3, 4
- B) 4, 5, 6
- C) 2, 4, 6
- D) 1, 5, 6
- E) 1, 3, 5

61. Tərtər və Araz çaylarına aid olan ümumi cəhətlər:
- Kürün sağ qollardır
  - mənbələri Qarabağ vulkanik yaylarında yerləşir
  - üzərlərində su anbarları var
  - sərhəd çaylarıdır
  - suvarmada istifadə olunurlar
- A) 1, 2, 3      B) 2, 3, 5      C) 1, 4, 5  
D) 2, 4, 5      E) 1, 3, 5

62. Cənubi Amerikada yerləşən şəlalələr:
- Anhel, İquasu
  - Anhel, Viktoriya
  - Stenli, Niaqara
  - Niaqara, Anhel
  - Livingston, Stenli

63. Peky şəhər nadir?
- Yalnız ağır sənayenin inkişaf etdiyi şəhər
  - Elmi mərkəz olan kiçik şəhər
  - Əhalisinin sayı 1 mln. nəfərdən artıq olan paytaxt şəhəri
  - İri şəhərlərin yaxınlığında yerləşən və onlarla sıx iqtisadi əlaqədə olan şəhər
  - Böyük turizm və istirahət mərkəzi olan şəhər

64. Temperaturun sxemdəki illik gedisiñin hansı iqlim qurşaqına aid olduğunu müəyyən edin:



- A) subtropik      B) antarktik  
C) ekvatorial      D) tropik  
E) mülayim

65. Azərbaycanda buzlaq çöküntülərinin daha geniş yayıldığı ərazilər:
- Kiçik Qafqazın orta dağlığı
  - Böyük Qafqazın yüksək dağlığı
  - Acınohur-Ceyrançöl
  - Böyük Qafqazın dağətəyi əraziləri
  - Lənkəran ovalığı

66. Ən çox əhalisi olan türkdilli dövlət:

- Türkiyə
- Azərbaycan
- Türkmənistan
- Özbəkistan
- Qazaxstan

67. Azərbaycanda inşaat materialları sənayesinin daha yaxşı inkişaf etdiyi iqtisadi rayonlar:

- Lənkəran-Astara, Kəlbəcər-Laçın
- Abşeron, Gəncə-Qazax
- Quba-Xaçmaz, Aran
- Abşeron, Şəki-Zaqatala
- Aran, Dağlıq Şirvan

68. Xəzər dənizində aid olan əlamətlər:

- Fiord tipli sahillər yoxdur.
  - Dünyanın ən dərin gölüdür.
  - Dünyanın ən böyük axarsız gölüdür.
  - Cənub-şərqi hissəsində duzluluq daha çoxdur.
  - Suyundan suvarmada istifadə olunur.
  - Şimal sahillərində yalnız türk dövlətləri yerləşir.
- A) 2, 3, 4  
B) 4, 5, 6  
C) 2, 4, 6  
D) 1, 4, 5  
E) 1, 3, 4

69. Mütəqə monarxiya ölkələri:

- Fransa, Mərakeş, Misir, Çad
- İran, Peru, Nepal, Vyetnam
- Səudiyyə Ərabistanı, Qatar, Oman, Küveyt
- Uruqvay, İraq, Vatikan, Mongolustan
- Sudan, Danimarka, Somali, Türkiyə

70. İntruziv süxurlar yaranır:

- süxurların canlı organizmlər tərəfindən parçalanması nəticəsində
- temperaturun to'siri ilə süxurların parçalanması nəticəsində
- süxurların yuyulması nəticəsində
- maqmının yer qabığı daxilində soyuması nəticəsində
- aşınma möhsullarının bir yerdən başqa yere aparılması nəticəsində

71. London aeroportunda, okean səviyyəsində havanın temperaturu  $+10^{\circ}\text{C}$ -dir. Həmin aeroportdan havaya qalxan təyyarə 5000 m hündürlükdə olarkən, onun ətrafindakı havanın temperaturunu hesablayın.

- $+20^{\circ}\text{C}$
- $-2^{\circ}\text{C}$
- $-20^{\circ}\text{C}$
- $+2^{\circ}\text{C}$
- $0^{\circ}\text{C}$

72. ABŞ-nın Gölər ətrafi megalopolisində ən böyük şəhər aqlomerasiyaları:

- Boston, San-Fransisko
- San-Fransisko, Xouston
- Detroit, Çikaqo
- Vaşinqton, Los-Anceles
- Los-Anceles, Baltimor

73. Azərbaycanda kənd əhalisinin əsas artım mənbəyi:

- təbii artım
- immigrasiya
- reemigrasiya
- mexaniki artım
- emigrsiya

74. Təbii zonaları yaradan əsas amil:

- işıqlanmanın müxtəlifliyi
- təzyiq qurşaqlarının paylanması
- istilik və rütubətin nisbəti
- quru və su sahələrinin qeyri-bərabər paylanması
- relyefin müxtəlifliyi

75. Azərbaycanda kənd təsərrüfatının ixtisaslaşma sahələri:

- baliqçılıq, çəltikçilik, çayçılıq
- üzümçülüklük, arıcılıq, gülçülük
- pambıqcılıq, maralçılıq, tərəvəzçilik
- pambıqcılıq, üzümçülüklük, tərəvəzçilik
- kartofçuluq, tütünçülüklük, çəltikçilik

## 2001, III qrup, Variant A

51. Latin Amerikasında urbanizasiya səviyyəsi yüksək olan ölkələr:

- Braziliya
  - Boliviya
  - Argentina
  - Paraqvay
  - Meksika
  - Ekvador
- A) 2, 3, 4      B) 2, 4, 6      C) 1, 2, 3  
D) 1, 3, 5      E) 4, 5, 6

52. Qabarma elektrik stansiyalarının tikintisi üçün əlverişli şəraiti olan su sahələri:

- Aralıq dənizi, Xəzər dənizi
- Ağ dəniz, Fandi körfəzi
- Qırmızı dəniz, İran körfəzi
- Qara dəniz, Azov dənizi
- Karib dənizi, Aral dənizi

53. Azərbaycanın düzən ərazilərində əkinçiliyin heyvandarlığı nisbətən daha yaxşı inkişaf etməsinin səbəbləri:

- yağıntıların miqdərinin çox olması, düzənlik reliyef
- otlaqların geniş yayılması, möhdud aqroqlım ehtiyatı
- əkinə yaraların torpaqların geniş sahə tutması, fəal temperaturlar cəminin böyük olması
- böyük şəhərlərin burada yerləşməsi, əhalinin yüksək təbii artımı
- əkinçilik möhsullarına əhalinin tələbatının böyük olması, sənayenin sür'ətli inkişafi

54. Azərbaycanda boru-komar şəbəkəsinin nisbətən sıx olduğu iqtisadi rayonlar:

- Naxçıvan, Kəlbəcər-Laçın, Dağlıq Şirvan
- Abşeron, Şəki-Zaqatala, Kəlbəcər-Laçın
- Abşeron, Aran, Quba-Xaçmaz
- Quba-Xaçmaz, Lənkəran-Astara, Şəki-Zaqatala
- Dağlıq Şirvan, Gəncə-Qazax, Aran

55. Dağlıq Şirvan iqtisadi rayonunun inzibati rayonları:

- Şamaxı, Ağsu, İsləməlli
- İsləməlli, Şamaxı, Şəki
- Şamaxı, Abşeron, Xızı
- Astara, Ağsu, Göyçay
- Qazax, İsləməlli, Şamaxı

56. Ögər dağın etyində okean səviyyəsində atmosfer təzyiqi 760 mm c.s. bərabərdir, 4660 m yüksəklidə təzyiq nə qədər olar?  
A) 498 mm c.s. B) 700 mm c.s.  
C) 294 mm c.s. D) 202 mm c.s.  
E) 460 mm c.s.

57. Torpaq eroziyası nadir?  
A) Çaylar vasitəsilə materialların götürülib çökürülməsidir.  
B) Torpaqların müabit qatının su və külək vasitəsilə dağıdılması və yuyulmasıdır.  
C) Torpaqların möhsuldarlığının bərpə edilməsidir.  
D) Torpaqların çirkilənməsi nöticəsində münbətiyin azalmasıdır.  
E) Dağ-ma'dan sənayesinin tullantılarını yararlı hala salmaq üçün aparılan tədbirlərdir.

58. Əhalinin təbii artımı yüksək olan ölkələr:  
A) Hindistan, Pakistan, İndoneziya  
B) Almaniya, Çin, Bolqarıstan  
C) İsviç, Norveç, Danimarka  
D) Fransa, Belçika, İsləndiya  
E) Çexiya, Hindistan, İrlandiya

59. Buzlaqların fəaliyyəti nöticəsində əmələ gələn relyef formaları:  
A) Çay dərələri, götermə konusları, kanyonlar  
B) Sırklər, barxanlar, qobular  
C) Moren tapələri, meandrlar, dyunlar  
D) Yarğanlar, deltalar, mağaralar  
E) Troq (təknəvarı) dərələri, karlar, sirkələr

60. Miqyası 1:600000 olan xəritədə iki məntəqə arasında məsafə 7,5 sm-dir. Məntəqələr arasındakı həqiqi məsafə nə qədərdir?  
A) 4,5 km B) 450 m C) 45 km  
D) 607 km E) 750 km

61. Balıq ovuna görə seçilən ölkələr:  
A) Rusiya, Nepal, Laos, İndoneziya  
B) Böyük Britaniya, Peru, Paraqvay, Mongolustan  
C) ABŞ, Kanada, Norveç, Mali  
D) Fransa, Çili, Boliviya, Somali  
E) Yaponiya, Rusiya, ABŞ, Çili

62. Qoruqların müvafiq olaraq hansı təbii vilayətdə yerləşdiyini müəyyən edin:  
I. Zaqtala 1. Kür dağarası çökəkliyi  
II. Qızılıağac 2. Böyük Qafqaz  
III. Hirkan 3. Kiçik Qafqaz  
IV. Pirqulu 4. Lənkəran  
A) III-3 və II-3 B) I-1 və II-4  
C) II-2 və IV-1 D) I-2 və III-4  
E) IV-1 və III-2

63. Avrasiya materikinin hansı iqlim qurşaqlarında səhralar müşahidə edilir?  
A) bütün iqlim qurşaqlarında  
B) arkтик, məlumat, tropik  
C) məlumat, subekvatorial, ekvatorial  
D) subtropik, ekvatorial, tropik  
E) subarkтик, məlumat, subekvatorial

64. İşçilərin sayına və istehsal etdiyi möhsulun dəyərinə görə fərqlənən sənaye sahəsi:  
A) Dağ-ma'dan sənayesi  
B) Meşə sənayesi  
C) Qara metallurgiya  
D) Maşınçayırma  
E) Kimya sənayesi


65. Hansı hava şəraitində sutkılıq temperatur amplitudu daha böyük olur?  
A) Buludlu havada  
B) Qarlı və buludlu havada  
C) Küləkli, yağıntılı havada  
D) Aydın havada  
E) Yağıntılı havada

66. Kiçik Qafqaz dağlarında faydalı qazıntıların zənginliyi nə ilə əlaqədardır?  
A) dağlıq relyefə malik olması ilə  
B) maqmatik sūxurların geniş yayılması ilə  
C) respublikamızın qərbində yerləşməsi ilə  
D) cavan dağlıq ərazi olması ilə  
E) çökək sūxurların qalın olması ilə

67. Azərbaycanda daşlı və daşlı-palçıqli sellərin daha tez-tez baş verdiyi ərazilər:  
A) Talyş dağlarının ətəkləri  
B) Böyük Qafqazın şimal-şərq yamacı  
C) Kiçik Qafqazın şimal yamacı  
D) Abşeron-Qobustan  
E) Böyük Qafqazın cənub yamacı

68. İkinci dünya müharibəsindən sonra dünya təsərrüfatında kapital qoyuluşunun istiqamətində baş verən təməyü:  
A) inkişaf etmiş ölkələrin e'mal edici sənayesinə, xüsusilə da elm tutumlu sahələrinə kapital qoyuluşunun kəskin artması  
B) vəsaitin inkişaf etmiş ölkələrin dağ-ma'dan sənayesinə yönəldilməsi  
C) kapitalın daha çox orta inkişaf etmiş dövlətlərin hasilat və e'mal sənayesinə qoyulması  
D) vəsaitin inkişaf etməkdə olan ölkələrin müdafiə və neft e'mali sənayesinin inkişafına yönəldilməsi  
E) kapitalın müstəmləkə və yarım müstəmləkə dövlətlərin e'mal edici sənayesinə qoyulması

69. Horizontallara əsasən dağın dik yamacını təyin edin:



- A) şimal-qərb B) şimal-şərq  
C) şimal D) cənub-şərq  
E) cənub-qərb

70. Sahəsinə görə ən böyük türk dövlətləri və qurumu:  
A) Türkiyə, Tacikistan, Saxa-Yakutiya  
B) Türkmenistan, Qırğızistan, Saxa-Yakutiya  
C) Qazaxistan, Türkmenistan, Tuva  
D) Altay, Monqolustan, Qazaxistan  
E) Saxa-Yakutiya, Qazaxistan, Türkiyə

71. Azərbaycanda tikinti materialları sənayesində istehsal olunan əsas möhsullar:  
1. mineral gübrələr  
2. dəmir-beton konstruksiyalar  
3. meşə materialları

4. sement  
5. bentonit gilləri  
6. mişar daşı  
A) 1, 5, 6 B) 2, 4, 6 C) 1, 2, 3  
D) 1, 4, 5 E) 2, 3, 4

72. Palçıq vulkanları Azərbaycanın hansı hissəsində daha çox yayılmışdır?  
A) Naxçıvanda  
B) Kür-Araz ovalığında  
C) Kiçik Qafqazda  
D) Abşeron-Qobustanda  
E) Böyük Qafqazda

73. Axarsız göllər qrupu:  
A) Xəzər, Balxaş, Aral, Açınohur  
B) Ölə deniz, Aral, Eri, Göygöl  
C) Baykal, Viktoriya, Maralgöl, Çad  
D) Xəzər, Baykal, Viktoriya, Titikaka  
E) Xəzər, Oneqa, Miçiqan, Ontario

74. Atakama və Namib səhralarının əmələ gəlməsinin əsas səbəbi:  
A) Peru və Bengel çərçyanları  
B) çay şəbəkəsi sıxlığının az olması  
C) bütün il boyu temperaturun aşağı olması  
D) And və Əjdaha dağ sistemləri  
E) alçaq atmosfer təzyiqi

75. Azərbaycanın iqlimino hansı okeanların üzərindən ələn hava kütlələri daha çox tə'sir göstərir?  
A) Sakit və Atlantik okeanın  
B) Sakit və Şimal Buzlu okeanın  
C) Atlantik və Şimal Buzlu okeanın  
D) Hind və Şimal Buzlu okeanın  
E) Sakit və Hind okeanın

# 2001, III qrup, Variant B

51. Yüksək urbanizasiya səviyyəsi ilə seçilən inkişaf etməkdə olan dövlətlər:

1. İndoneziya
  2. Hindistan
  3. Argentina
  4. Kürveyt
  5. Niger
  6. Braziliya
- A) 1, 5, 6      B) 3, 4, 5      C) 1, 2, 3  
D) 3, 4, 6      E) 2, 3, 4

52. Dünyada şirin su ehtiyatı ilə daha az tə'min olunmuş ölkələr:

- |             |                 |
|-------------|-----------------|
| 1. Rusiya   | 2. Türkmenistan |
| 3. Konqo    | 4. Kürveyt      |
| 5. Misir    | 6. Kanada       |
| 7. Ölcəzair | 8. ABŞ          |
- A) 2, 6, 8      B) 2, 4, 7      C) 4, 6, 7  
D) 1, 3, 8      E) 1, 3, 5

53. Öthalinin gündəlik tələbatını tə'min etmək üçün Azərbaycanda hansı bitkilərin əkin sahələrinin genişləndirilməsi daha məqsədəyündür?

- A) taxıl, şəkər çuqunduru
- B) çay, sitrus bitkiləri
- C) tərəvəz, tütün
- D) pambıq, qarğıdalı
- E) pambıq, üzüm

54. Azərbaycanın kiçik kabotajla yükdaşımalar həyata keçirdiyi dəniz yolları:

1. Bakı-Lənkəran
  2. Bakı-Həstərxan
  3. Bakı-Salyan
  4. Bakı-Türkmenbaşı
  5. Bakı-Astara
  6. Bakı-Mahacaqla
- A) 2, 3, 5      B) 1, 3, 5      C) 1, 2, 4  
D) 3, 5, 6      E) 2, 4, 6

55. Hər tərəfdən xarici ölkələrə çıxışı olan (I) və heç bir xarici ölkə ilə həmsərhəd olmayan (II) iqtisadi rayonlar:

- A) I Lənkəran-Astarə; II Aran
- B) I Dağlıq Şirvan; II Abşeron
- C) I Göncə-Qazax; II Şəki-Zaqatala
- D) I Naxçıvan; II Quba-Xaçmaz
- E) I Naxçıvan; II Dağlıq Şirvan

56. Dağın ətəyində atmosfer təzyiqi 746 mm, zirvəsində isə 470 mm-də bərabər olarsa, dağın nisbi hündürlüyünü tapın:

- A) 2760 m      B) 1500 m      C) 670 m  
D) 2260 m      E) 2300 m

57. Rekultivasiya nadir?

- A) Axar sular vasitəsilə torpaqların yuyulmasıdır.
- B) Pozulmuş və çırklənmiş torpaqların yenidən bərpasıdır.
- C) Şoran torpaqların yuyulmasıdır.
- D) Gübrəldən istifadə etməklə torpağın məhsuldarlığını artırılmasıdır.
- E) Torpaqların dağılıması və yuyulması prosesidir.

58. İtaliya ərazisində hansı "cırtdan" dövlət yerləşir?

- A) Vatikan      B) Andorra  
C) Lüksemburq      D) Belçika  
E) Malta

59. Denudasiya mənşəli düzənlilikləri müəyyənləşdirin:

1. Meksika yayları      2. Hind-Qanq ovalığı
  3. Mesopotamiya ovalığı      4. Braziliya yayları
  5. Orta Sibir yayları      6. Amazon ovalığı
- A) 2, 3, 5      B) 1, 2, 6      C) 2, 4, 6  
D) 1, 4, 5      E) 1, 2, 3

60. Miqyası 1:250000 olan birinci xəritədə A və B məntəqələri arasındaki məsafə 75 sm-də bərabərdir. İkinci xəritədə bu məsafə 15 sm-dir. İkinci xəritənin miqyasını müəyyən edin:

- A) 1:2 500 000      B) 1:1 250 000  
C) 1:125 000      D) 1:1 000 000  
E) 1:1 750 000

61. Kənd təsərrüfatının ekstensiv inkişaf yolunun səciyyəvi olduğu ölkələr:

- A) Norveç, Rusiya, Almaniya, Malayziya
- B) Pakistan, Hindistan, Çad, Banqladeş
- C) Suriya, Danimarka, Peru, Fransa
- D) Nederland, Boliviya, Fransa, Nigeriya
- E) ABŞ, Braziliya, Avstraliya, Yaponiya

62. Qoruqların yerləşdiyi müvafiq təbii vilayətləri müəyyən edin.

<i>qoruqlar</i>	<i>təbii vilayətlər</i>
1. Qobustan, Pirquli	I. Küçük Qafqaz
2. Qarayazı, Ağgöl	II. Kür çökəklikliyi
3. Bəsütçə, Göygöl	III. Böyük Qafqaz
A) 1-I, 2-II, 3-III	B) 1-III, 2-I, 3-II
C) 1-III, 2-II, 3-I	D) 1-II, 2-I, 3-III
E) 1-I, 2-III, 3-II	E) 1-III, 2-II, 3-I

63. Avropada Aralıq dənizi sahilərində Barents dənizininədək yerləşən iqlim qurşaqlarının ardıcıllıq verildiyi sıra:

- A) subekvatorial, tropik, subtropik
- B) subarktik, mülayim, tropik
- C) subtropik, mülayim, subantarktik
- D) mülayim, subtropik, ekvatorial
- E) subtropik, mülayim, subarktik


64. Hansı hava şəraitində sutkalıq temperatur amplitudu kiçik olur?

- A) Aydın hava
- B) Quru və aydın hava
- C) Buludlu hava
- D) Aydın, şaxtalı hava
- E) Gündəşli və küləkli hava

65. Son zamanlar Sakit okeanın yüksək dövrüyyəsinin artmasının səbəbləri:

1. Yaponiyanın beynəlxalq iqtisadi əlamətlərinin güclənməsi.
  2. Latin Amerikası ölkələrinin qərb hissələrinin güclü iqtisadi inkişafları.
  3. Yeni sənayeləşmiş ölkələrin sür'ətli inkişafı.
  4. Rusiyanın qərb hissəsində böyük neft yataqlarının tapılması.
  5. ABŞ-in və Kanadanın qərb hissələrinin sür'ətli iqtisadi inkişafı.
  6. Qərbi Avropanın iqtisadi inkişaflarının zəifləməsi.
- A) 2, 5, 6      B) 1, 4, 6      C) 1, 3, 5  
D) 1, 3, 6      E) 2, 3, 4

66. Sxemdəki təpənin nisbi hündürlüyünü və ən az meyilliyyət malik olan yamacını müəyyən edin.



- A) 34 m və şimal-qərb
- B) 124 m və cənub-qərb
- C) 24 m və cənub-qərb
- D) 34 m və cənub-şərqi
- E) 134 m və şimal-qərb

67. Azərbaycanın düzənlilik ərazilərində intrazonal landsaftların yaranma səbəbi:

- A) yağıntıların çox düşməsi
- B) əhalinin sıx yerləşməsi
- C) qrunt sularının soğu xaxın olması
- D) günəş şüalarının düşmə bucağının kiçik olması
- E) günəş radiyasiyasının çox olması

68. Türkiyə ərazisindən başlayan çaylar:

1. Amudərya      2. Kür
  3. Dəclə      4. Hind
  5. Qanq      6. Fərat
  7. Araz      8. Sırdaşya
- A) 2, 3, 6, 7      B) 2, 3, 5, 8  
C) 1, 2, 4, 7      D) 2, 4, 6, 8  
E) 1, 3, 5, 6

69. Təyyarəqayırmaya sənayesinin inkişafına görə fərqlənən dövlətlər:

- A) Yaponiya, Braziliya, Çili, Kanada
- B) Misir, Türkiyə, İran, Polşa
- C) Rusiya, Kanada, ABŞ, Banqladeş
- D) ABŞ, Norveç, Almaniya, Mongolustan
- E) ABŞ, Rusiya, Fransa, Böyük Britaniya

70. Azərbaycanın iqliminə hansı okeanların tə'siri daha azdır?

- A) Atlantik və Şimal Buzlu
- B) Hind və Şimal Buzlu
- C) Sakit və Şimal Buzlu
- D) Sakit və Atlantik
- E) Sakit və Hind

71. Azərbaycanın mebel və tikinti materialları sənayesi üçün əhəmiyyəti olan ağac növləri:

- A) Palid, qoz, şabalıd
- B) Dəmirağac, saqqız, cökə
- C) Sam, palid, ardic
- D) Şərqi çınar, görürüş, findiq
- E) Eldar şamı, ardic, fistiq

72. Azərbaycanda palçıqlı sellərin daha təz-tez baş verdiyi ərazilərlər:

- A) Ceyrançöl, Şollar, Salyan düzləri
- B) Samur-Dəvəçi, Qobustan, Böyük Qafqazın cənub yarımçıraq
- C) Qobustan, Mil-Muğan düzü, Talış dağları
- D) Qobustan, Acınohur-Ceyrançöl, Naxçıvan
- E) Naxçıvan, Lənkəran ovalığı, Kiçik Qafqaz

73. Kiçik Qafqaz və Lənkəran təbii vilayətlərinin müvafiq olaraq ən yüksək zirvelərini müəyyən edin.

- A) Gəmişdağ, Qapıcıq
- B) Tufandağ, Qızılırdı
- C) Kömürgöy, Böyük Kirs
- D) Gəmişdağ, Kömürgöy
- E) Babadağ, Gəmişdağ

74. Eroziya bazisi Qara dəniz olan çaylar:

- A) Lena, Peçora
- B) Dnepr, Volqa
- C) Dnestr, Odra
- D) Dunay, Reyn
- E) Dunay, Dnepr

75. Şimali Afrika sahralarını Avstraliya sahralarından fərqləndirən cəhət:

- A) yüksək təzyiq sahəsində yerləşməsi
- B) iqliminin quraq olması
- C) vahalərin geniş yayılması
- D) sutkalıq temperatur amplitudunun böyük olması
- E) heyvan və bitki aləminin kasıblığı

## 2001, IV qrup, Variant A

115. Qarabağ vulkanik yaylasının yerləşdiyi fiziki-coğrafi vilayət:

- A) Kür dağarası çökəkliyi
- B) Lənkəran
- C) Böyük Qafqaz
- D) Orta Araz
- E) Kiçik Qafqaz

116. Dünyada ən böyük göl:

- A) Balxaş
- B) Aral
- C) Xəzər
- D) Baykal
- E) Viktoriya

117. Skandinaviya yarımadasında yerləşən dövlət:

- A) Norveç
- B) Türkiyə
- C) Argentina
- D) Misir
- E) Kanada

118. Xəzər dənizini daha çox çirkəkdirən amil:

- A) Kür çayı üzərindəki su anbarları
- B) kənd təsərrüfatı müəssisələri
- C) neft sənayesi
- D) avtomobil nəqliyyatı
- E) maşınçayırma

119. Ekvator nödürü:

- A) qərb və şərqi yarımkürələrini ayıran xətt
- B) qütbəri birləşdirən ən uzun meridian
- C) coğrafi qütbərdən keçən xətt
- D) qütbərdən eyni uzaqlıqda keçən ən uzun paralel
- E) maqnit qütbərini birləşdirən xətt

120. Azərbaycanda ən böyük düzənlik:

- A) Gəncə-Qazax düzənliyi
- B) Samur-Dəvəçi ovalığı
- C) Lənkəran ovalığı
- D) Kür-Araz ovalığı
- E) Alazan-Əyriçay vadisi

## 2001, IV qrup, Variant B

115. Ekvatoru kəsərək qütbəri birləşdirən ən qısa xətt nə adlanır?

- A) meridian
- B) ekvator
- C) paralel
- D) qlobus
- E) qütb

116. Azərbaycanın xarici ticarətində əsas yer tutan ölkələr:

- A) Türkmenistan, Meksika
- B) İran, Qırğızistan
- C) Rusiya, Argentina
- D) İran, Türkiyə
- E) Rusiya, Misir

117. Araz çayı hansı dövlətlər arasında sərhəddir?

- A) Qazaxstan və Azərbaycan
- B) Azərbaycan və Ermənistən
- C) Azərbaycan və Türkmenistan
- D) Gürcüstan və Ermənistən
- E) Azərbaycan və İran

118. London şəhəri hansı ölkənin paytaxtıdır?

- A) Böyük Britaniya
- B) Norveç
- C) İslandiya
- D) İspaniya
- E) İrlandiya

119. Lənkəran vilayətinə daxil olan fiziki-coğrafi rayonlar:

- A) Talış, Gəncə
- B) Lənkəran, Talış
- C) Qarabağ vulkanik yaylaşı, Talış
- D) Lənkəran, Naxçıvan
- E) Abşeron, Lənkəran

120. Dünyada ən dərin göl:

- A) Aral
- B) Baykal
- C) Tanqanika
- D) Balxaş
- E) Xəzər

## 2001, V qrup, Variant A

116. Yeyinti sənayesinə ailddir:

- A) makaron, toxuculuq
- B) unüütmə, çörəkbişirmə
- C) qənnadı, toxuculuq
- D) çörəkbişirmə, gön - dəri
- E) unüütmə, tikiş

117. Cənubi Amerikada çay:

- A) Missisipi
- B) Amazon
- C) Konqo
- D) Qanq
- E) Volqa

118. Respublikamızın ikinci mühüm sənaye şəhəri:

- A) Şəki
- B) Lənkəran
- C) Gəncə
- D) Naxçıvan
- E) Quba

119. Yağış və axar sular torpağı yuyub apanır.

Hansı sahələrdən torpaq daha çox yuyulub apanılır?

- A) bitkisiz dağ yamaclarından
- B) meşə ilə örtülü düzənliliklərdən
- C) kollu, meyli yamaclardan
- D) bitkisiz düzənlilik sahələrdən
- E) çəmənlərdən

120. Kür çayı sahili boyunca hansı meşələr yayılmışdır?

- A) tuğay meşələri
- B) enliyarpaqlı meşələr
- C) iynayarpaqlı meşələr
- D) fistiq meşələri
- E) Eldar şamı meşələri

## 2001, V qrup, Variant B

116. Kür çayı hansı ölkənin ərazisində başlanır?

- A) Azərbaycanın
- B) Gürcüstanın
- C) İranın
- D) Ermənistanın
- E) Türkiyənin

117. Avrasiyanın çayları:

- A) Nil, Hind, Kolumbiya
- B) Lena, Amazon, Qanq
- C) Volqa, Ural, Missisipi
- D) Volqa, Konqo, Ob
- E) Lena, Xuanxe, Dunay

118. Nə üçün alpinistlər yüksək dağ zirvələrində oksigen balonlarından istifadə edirlər?

- A) havada azot az olduğundan
- B) Ozon təbəqəsinə yaxın olduğundan
- C) hava çox seyrək olduğundan
- D) dağ zirvələrində havanın sıxlığı çox olduğundan
- E) Ozon təbəqəsində dəlik olduğundan

119. Respublikamızın dəniz sahilində yerləşən istirahət zonası:

- A) Naftalan
- B) Nabran
- C) Zaqtala
- D) Batabat
- E) Pirqulu

120. Ağır sənayeyə aiddir:

- A) energetika, ayaqqabı
- B) maşınçayırma, kimya
- C) maşınçayırma, tikiş
- D) metallurgiya, toxuculuq
- E) kimya, gön - dəri

## 2002, Bakı I qrup, Variant A

114. Azərbaycanın yerləşdiyi iqlim qurşaqları:

- A) mülayim, subarktik
- B) subtropik, tropik
- C) mülayim, tropik
- D) mülayim, arktik
- E) subtropik, mülayim

115. Yerin qaz və su təbəqələri:

- A) hidrosfer, litosfer
- B) coğrafi təbəqə, litosfer
- C) atmosfer, hidrosfer
- D) nüvə, hidrosfer
- E) yer qabığı, biosfer

116. Əhalisinin böyük hissəsi islam dininə sitayış edən ölkələr:

- A) Fransa, Yunanistan
- B) Əfqanistan, Çexiya
- C) Misir, Ukrayna
- D) Yaponiya, Hindistan
- E) Pakistan, İran

117. Kənd təsərrüfatına ciddi zərər vuran təbii hadisə:

- A) gecə-gündüzün növbələşməsi
- B) yağış
- C) şəh
- D) dolu
- E) buludluq

118. Asiyaya aid olan adalar:

- A) Yeni Qvineya, Siciliya
- B) Böyük Britaniya, Sulavesi
- C) Sri-Lanka, Havay
- D) Novaya Zemlya, İslandiya
- E) Sachalin, Yapon

119. Azərbaycanın Ermənistan tərəfindən işgal olunmuş ərazisinin yerləşdiyi fiziki-coğrafi vilayət:

- A) Böyük Qafqaz
- B) Orta Araz
- C) Lənkəran
- D) Kiçik Qafqaz
- E) Kür-Araz ovalığı

120. Mingəçevir, Əli-Bayramlı və Salyan şəhərlərinin yerləşdiyi ərazi:

- A) Lənkəran ovalığı
- B) Naxçıvan Muxtar Respublikası
- C) Böyük Qafqaz
- D) Kür-Araz ovalığı
- E) Kiçik Qafqaz

## 2002, Bakı I qrup, Variant B

114. İki qitədə yerləşən ölkələr:

- A) Qazaxıstan, ABŞ
- B) Rusiya, Misir
- C) Türkiyə, Ukrayna
- D) Yunanistan, Türkiyə
- E) Azərbaycan, Türkiyə

115. Dəmirağac hansı qoruqda qorunur?

- A) Türyançay
- B) Qarayazı
- C) Şirvan
- D) Zaqtala
- E) Hirkan

116. Azərbaycanda ən uzun kanal:

- A) Yuxarı Şirvan
- B) Yuxarı Qarabağ
- C) Əzizbəyov
- D) Baş Muğan
- E) Samur-Abşeron

117. Azərbaycan Respublikası ilə həm quru, həm də su sərhədi olan ölkələr:

- A) Gürcüstan, Rusiya
- B) Türkiyə, Türkmenistan
- C) Rusiya, İran
- D) Ermənistan, İran
- E) İran, Gürcüstan

118. Hər tərəfdən su sahəsi ilə əhatə olunan kiçik quru parçası adlanır:

- A) ada
- B) yayla
- C) yarımadə
- D) ovalıq
- E) plato

119. Afrikanın çayları:

- A) Seneqal, Xuanxe
- B) Zambezi, Ob
- C) Konqo, Nil
- D) Parana, Missisipi
- E) Nil, Amazon

120. Hansı dövlətin ərazisi bütünə materiki əhatə edir?

- A) Rusiya
- B) Kanada
- C) ABŞ
- D) Avstraliya
- E) Braziliya

## 2002, Bakı II qrup, Variant A

51. Aran iqtisadi rayonunun İranla sərhəddə yerləşən inzibati rayonları:

- A) İmişli, Beyləqan, Kürdəmir
- B) İmişli, Biləsuvar, Beyləqan
- C) Biləsuvar, Fizuli, Qazax
- D) Salyan, Şamaxı, İmişli
- E) Beyləqan, Saatlı, Göyçay

52. Metallurgiya sənayesində istifadə olunan kokslaşan kömürün əsas idxləçiləri:

- A) Yaponiya, İtaliya, Fransa, Belçika
- B) Yaponiya, Avstraliya, Böyük Britaniya, Çin
- C) Ukrayna, Türkiyə, Nigeriya, ABŞ
- D) AFR, CAR, Türkiyə, Çin
- E) Yaponiya, Gürcüstan, Ukrayna, Rusiya

53. Qərbi Avropana yerli xammalla ta'minatın azalması ilə əlaqədar olaraq sənaye sahələrinin harada yerləşdirilməsi daha məqsədə uyğundur?

- A) kurort şəhərlərində
- B) işçi qüvvəsi çatışmayan yerlərdə
- C) elm mərkəzlərində
- D) nəqliyyat qovşaqlarında və liman şəhərlərində
- E) xammal mərkəzlərində

54. Xammal rayonlarında yerləşdirilən yüngül sənaye sahələri:

- A) Pambıqtəmizləmə, yunyuma, kətan və cut təmizləmə
- B) Pambıqtəmizləmə, yunyuma, tikis, trikotaj
- C) Toxuculuq, trikotaj, tikis, yunyuma
- D) Kimya, toxuculuq, tikis, trikotaj
- E) Xalça toxuma, yunyuma, pambıqtəmizləmə, ayaqqabı

55. Azərbaycanda avtomobil yollarının daha sıx şəbəkəsi olduğu iqtisadi rayonlar:

- 1. Quba-Xaçmaz
- 2. Abşeron
- 3. Aran
- 4. Şəki-Zaqtala
- 5. Kəlbəcər-Laçın
- 6. Dağlıq Şirvan
- A) 5, 6
- B) 2, 3
- C) 2, 6
- D) 1, 3
- E) 1, 5

56. A məntəqəsi V saat qurşağının orta meridianından  $9^{\circ}$  şərqdə yerləşərsə, məntəqənin coğrafi uzunluğunu tə'yin edin:  
A)  $96^{\circ}$  q.u.    B)  $96^{\circ}$  ş.u.    C)  $84^{\circ}$  q.u.  
D)  $84^{\circ}$  ş.u.    E)  $12^{\circ}$  ş.u.

57. Litosfer tavalarının üfüqi yerdəyişməsi nəticəsində hal-hazırda sahəsinə genişləndirən su hövzələri:  
A) Atlantik və Hind okeanları  
B) Sakit və Şimal Buzlu okeanları  
C) Sakit okean, Aralıq dənizi  
D) Şimal Buzlu okeanı, Yapon dənizi  
E) Hind okeani və Çad gölü

58. Kür, Araz, Sirdəryə və Amudərya çaylarına aid olan ümumi əlamətləri göstərin:  
I. Xəzər dənizinə tökütlər.  
II. Türk dövlətlərinin ərazisindən axırlar.  
III. Əsasən buzlaq suları ilə qidalanırlar.  
IV. Axarsız hövzəyə aiddirlər.  
V. Suvarmada geriş istifadə olunurlar.  
VI. Yayda quruyurlar.  
VII. Çay gəmiçiliyi inkişaf etmişdir.  
A) III, IV, VI    B) I, V, VII    C) II, IV, V  
D) II, III, IV    E) I, IV, V

59. Amur və Mekonq çaylarına aid olan ümumi cəhətlər:  
1. Hind okeani hövzəsinə aiddirlər.  
2. Sərhəd çaylarıdır.  
3. Musson yağışları ilə qidalanırlar.  
4. Qişda donurlar.  
5. Sakit okeani hövzəsinə aiddirlər.  
6. Sutoplayıcı hövzələri savannada yerləşir.  
A) 4, 5, 6    B) 2, 3, 5    C) 3, 4, 6  
D) 1, 4, 5    E) 1, 2, 3

60. Müvafiq olaraq merinos və qaragül qoynuluğunu yayıldığı ölkələr:  
A) Yeni Zelandiya, Belarus  
B) Rusiya, Fransa  
C) Avstraliya, Türkmenistan  
D) Polşa, Argentina  
E) Kanada, Böyük Britaniya

61. Səpələrən günəş radiasiyasının daha çox olduğu əraziləri müəyyən edin:  
A) Kür-Araz ovalığı, Qobustan, Abşeron  
B) Kür-Araz ovalığı, Alazan (Qanık)-Öyrüçay vadisi, Samur-Dəvəçi ovalığı  
C) Qarabağ yaylası, Qusar maili düzənlüyü, Qobustan  
D) Ceyrançöl, Şərur-Ordubad, Lənkəran  
E) Lənkəran ovalığı, Şollar düzü, Böyük Qafqazın alçaq dağlıq zonası

62. A nöqtəsinin mütləq yüksəkliyi 4000 m-dir və orada havanın temperaturu ( $-15^{\circ}\text{C}$ )-dir. Kəsmə hündürlüyü 500 m olduğunu nəzərə alıb B nöqtəsinin mütləq yüksəkliyini və orada havanın temperaturunu tə'yin edin:



- A) 5400 m,  $-27^{\circ}\text{C}$   
B) 2000 m,  $-3^{\circ}\text{C}$   
C) 1500 m,  $+3,5^{\circ}\text{C}$   
D) 3000 m,  $-3^{\circ}\text{C}$   
E) 6250 m,  $-23^{\circ}\text{C}$

63. Şimali və Cənubi Amerikanın hər ikisi üçün ümumi olan iqlim qurşaqları  
1. arktik    2. subtropik  
3. subarktik    4. mülayim  
5. tropik    6. subekvatorial  
7. ekvatorial  
A) 3, 4, 5    B) 1, 2, 7    C) 2, 4, 5  
D) 2, 4, 7    E) 5, 6, 7

64. Verilən əlamətlərə uyğun iqtisadi rayonları müəyyən edin.  
1. Həm dəməyə, həm də suvarma əkinçiliyə malikdir  
2. Ərazisində respublika tabeli şəhər yerləşir  
3. Gürcüstan ilə həmsərhəddirlər  
A) Şamaxı, Şəki-Zaqatala  
B) Şəki-Zaqatala, Gəncə-Qazax  
C) Naxçıvar, Gəncə-Qazax  
D) Quba-Xaçmaz, Aran  
E) Yuxarı Qarabağ, Abşeron

65. Qızıl, almaz, platin, daş kömür ehtiyacları ilə zəngin olan dövlət:  
A) CAR    B) İtaliya    C) Polşa  
D) AFR    E) Fransa

66. Böyük Qafqaz təbii vilayətinə aid əlamətlər:  
1. Bütün çayları birbaşa Xəzərə töküllür.  
2. Ərazisi iki tektonik zonada yerləşir.  
3. Ən hündür zirvəsi Baş Suayırıcı silsilədədir.  
4. Respublikada mövcud olan əksər landşaft tiplərinə malikdir.  
5. Mərkəzi hissəsi vulkanik sükurlarla örtülmüşdür.  
A) 1, 4, 5    B) 1, 2, 5    C) 2, 3, 5    D) 1, 2, 4  
E) 2, 3, 4

67. Kanadani ABŞ-dan *fərqləndirən* əlamətlər:  
1. yüksək inkişaf etmiş ölkədir  
2. iki dövlət dilinə malikdir  
3. ixracat məhsullarında xammalın payı yüksəkdir  
4. taxiil məhsulları ixracatçıdır  
5. elektroenerji təsərrüfatı SES-lərə əsaslanır  
6. sahiləri üç okean suları ilə yuyulur  
A) 2, 4, 5    B) 2, 4, 6    C) 1, 3, 5  
D) 1, 3, 6    E) 2, 3, 5

68. Temperaturu  $20^{\circ}\text{C}$  olan  $1 \text{ m}^3$  havanın nisbi rütubətliliyi 20%-dir. Tam doyma üçün 17 qram su buxarının tələb olunduğunu nəzərə alıb mütləq rütubətliliyi tapın.  
A) 8,5 qram    B) 12 qram    C) 3,4 qram  
D) 2,8 qram    E) 4 qram

69. Azərbaycanda heyvancarlığın əkinçiliyə nisbətən üstün inkişaf etdiyi iqtisadi rayonlar:  
A) Abşeron, Şəki-Zaqatala  
B) Aran, Naxçıvan  
C) Kəlbəcər-Laçın, Dağlıq Şirvan  
D) Lənkəran-Astara, Quba-Xaçmaz  
E) Lənkəran-Astara, Aran

70. Azərbaycanda dağ torpaqlarına xas olan əsas xüsusiyyətləri müəyyən edin:  
1. hündürlük qurşağı üzrə yayılırlar  
2. suvarma tövəbi olunur  
3. dəməyə əkinçiliyi üçün yararlıdır  
4. əsasən münbit torpaqlardır  
5. şoran torpaqlardır  
A) 1, 3, 4    B) 1, 2, 5    C) 2, 3, 4  
D) 1, 4, 5    E) 2, 4, 5

71. Atlantik okeanı sahilində yerləşən dövlətlər:  
A) İtaliya, Hindistan, İran  
B) Portuqaliya, Fransa, Çin  
C) Kolumbiya, Tanzaniya, Peru  
D) İspaniya, Argentina, Meksika  
E) Braziliya, Meksika, Yemən

72. Hündürlük qurşaqlığının mahiyyəti:  
A) materiklərin daxilinə doğru yağıntıların azalması  
B) dağın zirvəsinə doğru temperaturun artması və tozlaşmanın azalması  
C) ekvatorдан qütbərə doğru tabii komplekslərin biri-birini əvəz etməsi  
D) enlik istiqamətində temperaturun azalması  
E) dağın otayindən zirvəsinə doğru tabii komplekslərin biri-birini əvəz etməsi

73. Goygöl və Batabat göllərinə aid olan oxşar cəhətlər:  
1. axarlı və şirinsulu  
2. kontinental iqlimdə yerləşirlər  
3. dağ gölləridir  
4. axarsız və şorsuluqlular  
5. eyni fiziki-coğrafi rayonda yerləşirlər  
6. uçqun-bənd mənşəlidirlər  
A) 1, 5, 6    B) 1, 3, 4    C) 2, 4, 5  
D) 2, 4, 6    E) 1, 3, 6

74. Atlantik okeanın daha çox çirkənmiş dənizləri:  
A) Aralıq, Sarı, Şərqi Sibir  
B) Baltık, Bering, Çukot  
C) Qara, Oxot, Yapon  
D) Şimal, Aralıq, Karib  
E) Karib, Yava, Qırmızı

75. Zirvələri qar xəttindən yuxarıda yerləşən silsilələr:  
1. Ləngəbüz    2. Qarabağ    3. Baş Suayırıcı  
4. Zəngəzur    5. Yan silsilə    6. Talyış  
A) 2, 4, 5    B) 1, 3, 5    C) 4, 5, 6  
D) 3, 4, 5    E) 3, 4, 6

# 2002, Bakı II qrup, Variant B


51. Azərbaycanın dənizə birbaşa çıxışı olan inzibati rayonları:

- A) Hacıqabul, Kürdəmir, Zərdab
- B) Dəvəçi, Astara, Masallı
- C) Qusar, Lənkəran, Şamaxı
- D) Astara, Lənkəran, Saatlı
- E) Lerik, Yardımlı, Xızı

52. Volqa və Kür çayları üçün oxşar cəhətlər:

1. qidalanmasında buzlaqların suları üstünlük təşkil edir
  2. hər ikisi eyni bir iqlim qurşağından keçir
  3. eroziya bazisləri okean səviyyəsindən aşağıda yerləşir
  4. daxili axarsız hövzə çaylarıdır
  5. təsərrüfatda geniş istifadə olunurlar
  6. yüksək axım sürətinə malikdirlər
- A) 3, 4, 5   B) 1, 5, 6   C) 1, 2, 3  
D) 3, 5, 6   E) 2, 4, 5

53. Sxema əsasən kəsmə hündürlük 50 m olarsa, A və B nöqtələri arasındaki yüksəklik fərqi tapın.



- A) 200 m   B) 100 m   C) 150 m  
D) 250 m   E) 50 m

54. Azərbaycanda əkinçiliyin heyvandarlığı nisbətən daha yaxşı inkişaf etdiyi iqtisadi rayonlar:

- A) Aran, Gəncə-Qazax
- B) Kəlbəcər-Laçın, Şəki-Zaqatala
- C) Dağlıq Şirvan, Abşeron
- D) Kəlbəcər-Laçın, Dağlıq Şirvan
- E) Quba-Xaçmaz, Kəlbəcər-Laçın

55. Enlik zonallığının məhiyyəti:

- A) Dağın zirvəsində ətəyinə doğru təbii komplekslərin dəyişməsi
- B) Materiklərdə qərbdən şərqə doğru yağıntıların azalması
- C) Dağın ətəyindən zirvəsinə doğru temperaturun azalması
- D) Enlik istiqamətində səxurların dəyişməsi
- E) Ekvatorдан qütb'lərə doğru təbii komplekslərin bir-birini əvəz etməsi

56. AFR-i Yaponiyadan fərqləndirən əlamətlər:

1. e'maledici sonayesi güclü inkişaf etmişdir
  2. yüksək inkişaf etmiş ölkədir
  3. tamamilə mülayim iqlim qurşağından yerləşir
  4. NATO hərbi blokuna daxildir
  5. kapital ixrac edən ölkədir
  6. iri kömür hasilatçısıdır
- A) 2, 3, 5   B) 3, 4, 6   C) 1, 5, 6  
D) 2, 4, 6   E) 1, 3, 5

57. Ekvator üzərində  $60^{\circ}$  ş.u.-da yerləşən A məntəqəsində yerli vaxtla saat  $13^{\text{th}}$ -dir. A-dan 6660 km şərqdə yerləşən B məntəqəsində yerli vaxtla saat neçədir?

- A) saat  $23^{\text{th}}$    B) saat  $17^{\text{th}}$    C) saat  $9^{\text{th}}$   
D) saat  $15^{\text{th}}$    E) saat  $11^{\text{th}}$

58. Geoloji yaşlarına görə daha cavan olan okeanları müəyyən edin:

- |                |                       |
|----------------|-----------------------|
| 1. Sakit okean | 2. Atlantik okeani    |
| 3. Hind okeani | 4. Şimal Buzlu okeani |
- A) 2, 4   B) 3, 4   C) 1, 3  
D) 2, 3   E) 1, 2

59. Dəmir filizi ehtiyatı və istehsalına görə seçilən ölkələr:

- A) Liberia, Misir, Kanada, Çin
- B) Çin, Liberia, ABŞ, Çili
- C) Kanada, Avstraliya, Hindistan, Malta
- D) Rusiya, Çin, Braziliya, Avstraliya
- E) Avstraliya, Polşa, Rusiya, Latviya

60. Qonaqkənd və Talış dağları fiziki-coğrafi rayonları üçün ümumi əlamətlər:

- 1. Azonallıq müşahidə olunur
  - 2. Çayları birbaşa Xəzərə axır
  - 3. Meşələr nisbətən geniş yayılmışdır
  - 4. Vulkanik süxurlar səthə çıxır
  - 5. Ən hündür zirvələri qar xəttindən aşağıda yerləşir
- A) 1, 3   B) 2, 3   C) 1, 5  
D) 2, 5   E) 3, 4

61. Mümkün buxarlanmanın ən böyük qiymətlərinin müşahidə olunduğu ərazilər:

- A) Kiçik Qafqazın yüksək dağlığı, Qarabağ düzü
- B) Şollar düzü, Talışın orta dağlığı
- C) Böyük Qafqazın cənub yamacı, Muğan düzü
- D) Lənkəran ovalığı, Yan silsilə
- E) Naxçıvanın Arazboyu düzənlikləri, Kür-Araz ovalığı

62. Hava nəqliyyatı vasitəsi ilə daha çox sərnişin daşıyan İEOÖ:

- A) Hindistan, Pakistan, Öfqanistan
- B) Pakistan, Monqolustan, İran
- C) Braziliya, Çin, Hindistan
- D) Qazaxstan, Argentina, Çad
- E) Tacikistan, Çili, Vyetnam

63. Dünyanın daha çox çirkənmiş su hövzələri:

- A) Xəzər dənizi, İran körfəzi, Şimal dənizi, Qara dəniz
- B) Xəzər, Laptevlər, Bering, Qara dənizləri
- C) Tasman, Örəbistan, Laptevlər, Oxot dənizləri
- D) Qvineya körfəzi, Çukot, Oxot, Bering dənizləri
- E) Şərqi Çin, Baffin, Qrenlandiya, Çukot dənizləri

64. Azərbaycanda elektrik ötürmə xətlərinin daha six olduğu iqtisadi rayonlar:

- A) Aran, Kəlbəcər-Laçın, Naxçıvan
- B) Aran, Yuxarı Qarabağ, Lənkəran-Astara
- C) Dağlıq Şirvan, Şəki-Zaqatala, Naxçıvan
- D) Abşeron, Quba-Xaçmaz, Kəlbəcər-Laçın
- E) Abşeron, Gəncə-Qazax, Aran

65. Yeyinti sənayesinin hansı sahələri xammal mənbələrinə meyl edir?

- A) Bitki yağları istehsalı, çörəkbışırma, şərabçılıq
- B) Unüyütmə, çörəkbışırma, qənnadı
- C) Şəkar istehsalı, qənnadı, unüyütmə
- D) Vitaminlər istehsalı, tütün sənayesi, makaron istehsalı
- E) Konserv istehsalı, şərabçılıq, şəkar istehsalı

66. Azərbaycan, Qazaxistan və Türkmenistan üçün ümumi cəhətlər:

- A) Kür-Araz ovalığında yerləşmişlər; zəngin neft-qaz ehtiyatlarına malikdirlər
- B) Balxaş gölünün sahilində yerləşmişlər; daş kömür ehtiyatlarına malikdirlər
- C) Xəzər dənizi sahilində yerləşmişlər; taxılçılıq üzrə ixtisaslaşmışlar
- D) Xəzər hövzəsində yerləşmişlər; böyük neft-qaz ehtiyatlarına malikdirlər
- E) Turan ovalığında yerləşmişlər; türk dünyasına daxildirlər

67. Dəniz yük dövriyyəsində I yeri tutan yükler:

- A) Qara və əlvan metallar
- B) Əsas kimya məhsulları
- C) Neft və neft məhsulları
- D) Kənd təsərrüfatı məhsulları
- E) Taxta-şalban materialları

68. Nival landşaft qurşağının *olmadığı* dağ silsilələri:

- |              |                |             |
|--------------|----------------|-------------|
| 1. Zəngəzur  | 2. Baş Qafqaz  | 3. Peştəsər |
| 4. Ləngəbziz | 5. Yan silsilə | 6. Burovar  |
- A) 1, 3, 6   B) 2, 3, 5   C) 3, 4, 6  
D) 1, 5, 6   E) 2, 4, 5

69.  $45^{\circ}$  paraleldə yerləşən dağın ətəyində dəniz səviyyəsində havanın temperaturu  $20^{\circ}\text{C}$ , zirvəsində ( $-11,8^{\circ}\text{C}$ ) olarsa, dağın hündürlüyünü müəyyən edin.

- A) 5300 m   B) 3500 m   C) 4500 m  
D) 5900 m   E) 6000 m

70. Büyük Qafqazın alçaq və orta dağlığında torpaq örtüyinə aid olan xüsusiyyətlər:

1. eroziya prosesinin inkişafı
  2. şoran torpaqların geniş yayılması
  3. çimli dağ-cəmən torpaqların geniş yayılması
  4. sari-qırımızılı torpaqların geniş yer tutması
  5. meşə torpaqlarının geniş yer tutması
  6. saqılı zonallığı tabeliyi
- A) 1, 4, 6      B) 2, 5, 6      C) 1, 2, 3  
D) 1, 5, 6      E) 2, 3, 4

71. Bakı: müvafiq olaraq, şimal, qərb və cənub istiqamətləri ilə birləşdirən əsas dəmir yol xətləri:

- A) Bakı-Balakən, Bakı-Yevlax, Bakı-Dərbənd  
B) Bakı-Naxçıvan, Bakı-Qazax, Bakı-Ağdam  
C) Bakı-Moskva, Bakı-Lənkəran, Bakı-Yevlax  
D) Bakı-Tbilisi, Bakı-Əli-Bayramlı, Bakı-Şəki  
E) Bakı-Dərbənd, Bakı-Tbilisi, Bakı-Astara

72. Dənizsahili suları qurutmaqla ərazilərinin genişləndirən ölkələr:

- A) Böyük Britaniya, Danimarka, Qırğızistan  
B) İtaliya, Çad, Fransa  
C) Niderland, Belçika, Yaponiya  
D) Almaniya, Böyük Britaniya, Özbəkistan  
E) Polşa, Avstraliya, Macarıstan

73. Xəritələrdə Avrasiya materikini kəsən xətlər:

1. Qırıvç meridiyanı      2. Cənub qütb dairəsi  
3. Şimal qütb dairəsi      4. Cənub tropiki  
5. Şimal tropiki      6.  $180^{\circ}$ -lik meridian  
A) 1, 5, 6      B) 4, 5, 6      C) 2, 4, 6  
D) 1, 2, 3      E) 3, 4, 5

74. Abşeron göllərinin təsərrüfat əhəmiyyətini müəyyənləşdirin:

1. əhalinin su təchizatında istifadə olunur
  2. suvarmada geniş istifadə olunur
  3. çökəmə duz ehtiyatlarına malikdir
  4. bir çoxunda yod-brom xammalları vardır
- A) 1, 3      B) 1, 4      C) 3, 4  
D) 1, 2      E) 2, 3

75. Aşağıdakı əlamətləri özündə birləşdirən iqtisadi rayonlar:

1. urbanizasiyanın səviyyəsi aşağıdır
  2. xarici dövlətlə sərhədə malikdir
  3. filiz faydalı qazıntıları yoxdur
- A) Aran (Kür-Araz), Naxçıvan  
B) Dağlıq Şirvan, Şəki-Zaqatala  
C) Yuxarı Qarabağ, Abşeron  
D) Quba-Xaçmaz, Lənkəran-Astara  
E) Kəlbəcər-Ləçin, Gəncə-Qazax

## 2002, Bakı III qrup, Variant A

51. Suvarma əkinçiliyi inkişaf edən ölkələr üçün ümumi cəhət:

- A) rütubət əmsalı vahiddən yüksəkdir
- B) yüksək dağlıqla malik olur
- C) iqlimi isti və quru olur
- D) dağ-cəmən torpaqlara malik olur
- E) il boyu çoxlu yağışlıdır

52. Avrasiya (Transqafqaz) nəqliyyat dəhlizinin əlaqələndiricəyi əsas regionlar:

- A) Şərqi Avropa, Orta Sibir, Cənub-Şərqi Asiya  
B) Qərbi Avropa, Şimali Afrika, Cənubi Asiya  
C) Cənub-Qərbi Asiya, Şimali Afrika, Cənubi Avropa  
D) Qərbi Sibir, Qafqaz, Şərqi Avropa  
E) Qərbi Avropa, Qafqaz, Mərkəzi Asiya

53. Avstraliya materikində şor sulu göllərin yaranma səbəbləri:

1. isti quru iqlim şəraiti
  2. yağışının çoxluğu
  3. şorlaşmış yeraltı suların olması
  4. Sakit okçucu yaxınlığı
  5. qərb küləklərinin ta'siri
- A) 1, 3      B) 4, 5      C) 2, 5      D) 3, 4      E) 1, 2

54. Yay fəslində Orta Asiyadan Azərbaycana cəxil olan hava kütlələri nəyə səbəb olur?

1. havanın temperaturu yüksəlir
  2. rütubətlilik artır
  3. havanın temperaturu azalır
  4. nisbi rütubətlilik azalır
  5. quru hava əkinçiliyi ziyan vurur
- A) 3, 4, 5      B) 1, 2, 3      C) 1, 4, 5  
D) 1, 2, 4      E) 1, 3, 5

55. Ərazisində ham su-elektrik (SES), ham da istilik-elektrik (IES) stansiyaları olan iqtisadi-coğrafi rayonları müəyyən edin.

- A) Abşeron, Yuxarı Qarabağ  
B) Gəncə-Qazax, Quba-Xaçmaz  
C) Aran, Lənkəran-Astara  
D) Şəki-Zaqatala, Dağlıq Şirvan  
E) Gəncə-Qazax, Aran

56. Yarımşəhər landşaftlarının daha geniş sahə tutduğu fiziki-coğrafi rayonlar:

- A) Zaqatala-Lahic, Vulkanik yayla, Dağlıq Şirvan  
B) Həkəri, Qonaqkənd, Gəncə  
C) Küdrü-Şirvan, Samur-Dəvəçi, Kür-Araz  
D) Lənkəran, Qarabağ, Samur-Dəvəçi  
E) Kür-Araz, Talysh, Zaqatala-Lahic

57. Fiziki aşınmanın daha zayıf getdiyi sutkalıq temperatur amplitudaları:

1.  $26^{\circ}\text{C}$       2.  $5^{\circ}\text{C}$       3.  $10^{\circ}\text{C}$   
4.  $30^{\circ}\text{C}$       5.  $3^{\circ}\text{C}$       6.  $29^{\circ}\text{C}$   
A) 1, 4, 6      B) 2, 4, 6      C) 1, 3, 5  
D) 2, 3, 5      E) 4, 5, 6

58. Kəsmə yüksəkliyi

- 5 m olarsa, xarici horizontalın hündürlüyünü tapın:  
A) 15 m      B) 0 m  
C) 25 m      D) 7,5 m  
E) 10 m



59. Aşağıdakı əlamətlər hansı iqlim qurşağına aiddir?

1. havanın qalxan hərəkəti
  2. bir neçə iqlim tipinin olması
  3. fəsillərin aydın növbələşməsi
- A) ekvatorial      B) subarktik      C) müləyin  
D) arktik      E) subekvatorial

60. Kanada və Avstraliyanın oxşar xüsusiyyətləri:

1. Hər ikisi İEÖ-dir
  2. Xammal və hazır məhsul ixrac edirlər
  3. Təbii şəraitlərinin uyğunluğu
  4. Tropik səhralar üstünlük təşkil edir
  5. Federativ dövlətlərdir
  6. Qərb yarımküresində yerləşirlər
- A) 2, 5, 6      B) 4, 5, 6      C) 1, 2, 6  
D) 2, 3, 4      E) 1, 2, 5

61. Daha çox çirklənmiş çaylar:

1. Kür      2. Ob      3. Makkenzi      4. Dunay
  5. Lena      6. Amazon      7. Reyn      8. Missisipi
- A) 3, 4, 6, 7      B) 1, 4, 7, 8      C) 1, 2, 7, 8  
D) 1, 4, 5, 7      E) 4, 5, 6, 8

62. I və XXIV saat qurşağıları arasında vaxt forqı:

- A) 1 saat
- B) 23 saat
- C) 3 saat
- D) 24 saat
- E) 10 saat

63. Dağ turizminin yüksək inkişaf etdiyi ərazi:

- A) Çersk
- B) Verxoyansk
- C) Əhəqqar
- D) Kopetdağ
- E) Alp

64. Dünyada çıxarılan boksitin üçdə biri ixrac edilir və istehlak rayonunda e'mal olunur. Bu na ilə əlaqədardır:

- A) boksitin tərkibində metalin çox olması və e'malının çox elektrik enerjisi tələb etməsi
- B) boksitin hasilat rayonunda meşə ehtiyatının olmaması
- C) alüminium istehsalının daha çox su tələb etməsi
- D) boksitin tərkibində əsasən ağır əlvan metal qarışqlarının çox olması
- E) alüminiuma yüngül sənayedə güclü tələbatın olması

65. Suburbanizasiya və "yalançı" urbanizasiya prosesləri müvafiq olaraq hansı regionlar üçün səciyyəvidir?

- A) Şimali Afrika, Mərkəzi Avstraliya
- B) Mərkəzi Afrika, Şimali Avropa
- C) Şimali Amerika, Latin Amerikası
- D) Cənubi Amerika, Şimali Amerika
- E) Cənub-Qərbi Asiya, Mərkəzi Avropa

66. Azərbaycanda okean səviyyəsindən aşağıda yerləşən göllər:

- 1. Maralgöl
  - 2. Alagöl
  - 3. Ağzıbirçala
  - 4. Açınohur
  - 5. Candargöl
  - 6. Sarisu
  - 7. Hacıqabul
- A) 3, 6, 7   B) 5, 6, 7   C) 1, 2, 3  
D) 1, 3, 5   E) 2, 4, 6

67. Azərbaycanın əsas qaz yataqları:

- 1. Gəncə-Qazax
  - 2. Gürgan-Zirə
  - 3. Qarabağ-Muğan
  - 4. Qaradağ-Qobustan
  - 5. Samur-Dəvəçi
- A) 1, 3   B) 1, 4   C) 1, 5   D) 2, 4   E) 2, 5

68. Kür-Araz və Lənkəran ovalıqlarının *fərgli* xüsusiyyəti:

- 1. ərazilərinin bir hissəsi okean səviyyəsindən aşağıda yerləşir
  - 2. rütubətlə iqlimə malikdirlər
  - 3. səthləri IV dövrlün çökkmə səlxurları ilə örtülmüşdür
  - 4. sitrus meyvəciliyi geniş yayılmışdır
  - 5. yarıməsəhra və quru çöl iqlimi üstündür
  - 6. Xəzər danızının birbəşə çıxışları vardır
- A) 2, 4, 5   B) 1, 3, 6   C) 1, 2, 3  
D) 3, 4, 6   E) 2, 5, 6

69. *Pik* nədir?

- A) dağətəyi akkumulyativ düzənlilikdir
- B) şış uclu zirvədir
- C) dağ yahindakı çökəklilikdir
- D) vulkan konusunun zirvəsindəki çökəklilikdir
- E) yastı dağ zirvələridir

70. Türk dünyasının sərt təbiətli, zəif məskunlaşmış əraziləri:

- A) Abşeron, Qazaxistanın çöl zonası, Qobustan
- B) Simal-Sərqi Sibir, Kiçik Asiya yarımadası, Qaraqum səhrası
- C) Kür-Araz ovalığı, Qızılıqum səhrası, Fərqana vadisi
- D) Saka-Yakutiya, Turan ovalığı, Tyan-Şanın yüksək dağlığı
- E) Qaraqum, Volqaboyu, Şərqi Sibir

71. Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsinin sıx olmasının səbəbi:

- A) qrun sularının çox dərində yerləşməsi
- B) şor qrun sularının səth yaxın yerləşməsi
- C) dəməyə əkinçiliyinin geniş yayılması
- D) yağışının az düşməsi, qara torpacların üstünlüyü
- E) torpaq örtüyünün zəif mənimsənilməsi

72. Çay yatağının en kəsiyinin sahəsi  $15\text{m}^2$ , sür'əti isə saniyədə 8 metrdir. Çayın su sərfi nə qədərdir?

- A)  $12 \text{ m}^3/\text{san}$
- B)  $1200 \text{ m}^3/\text{san}$
- C)  $12 \text{ km}^3/\text{san}$
- D)  $120 \text{ m}^3/\text{san}$
- E)  $1,2 \text{ m}^3/\text{san}$

73. Bazardüzü, Şahdağ və Qapıcıq zirvelərinin cxşar cəhətləri

- A) Kiçik Qafqaz tektonik zonasının tərkib hissələridir
- B) buzlaq relyef formaları yayılmışdır
- C) Gündüt-Qapıcıq fiziki-coğrafi rayonuna aiddirlər
- D) Yan silsilədə yerləşirlər
- E) Baş Suayrıçı silsiləsində yerləşirlər

74. Bataqlıqların daha geniş yer tutduğu təbii zonalar:

- A) meşə-çöl, yarıməsəhra
- B) qıtəb səhraları, selva
- C) pampa, səhralar
- D) tundra, meşə-tundra
- E) preri, tayqa

75. Azərbaycanda son dövrə kəşf edilən və respublikamıza təbii qaz ixrac etmək imkanı verən ən böyük təbii qaz yatağı:

- A) Daşkəsən
- B) Şahdəniz
- C) Mehmanə
- D) Muradxanlı
- E) Daşgil

## 2002, Bakı III qrup, Variant B

51. Avrasiya (Transqafqaz) nəqliyyat dəhlizinin daha sıx əlaqələndiricəyi türk dövlətləri:


- A) Türkiyə, Gürcüstan, İran, Azərbaycan
- B) Saka-Yakutiya, Altay, Çuvaşıya, Monqolustan
- C) Qazaxistan, Özbəkistan, Tacikistan, Saka-Yakutiya
- D) Türkiyə, Azərbaycan, Türkmenistan, Özbəkistan
- E) Azərbaycan, Türkmenistan, İran, Tatarstan

52. Fiziki aşınmanın daha intensiv getdiyi sutkalıq temperatur amplitudaları:

- 1.  $35^\circ\text{C}$
  - 2.  $10^\circ\text{C}$
  - 3.  $28^\circ\text{C}$
  - 4.  $25^\circ\text{C}$
  - 5.  $2^\circ\text{C}$
  - 6.  $6^\circ\text{C}$
- A) 1, 2, 5   B) 1, 3, 5   C) 2, 4, 6  
D) 2, 5, 6   E) 1, 3, 4

53. Krater nədir?

- A) vulkan konusunun yamacıdır
- B) Yerin daxilində təkanların baş verdiyi sahədir
- C) zəlzələnin təzahür etdiyi yerüstü məntəqədir
- D) vulkan konusundakı qıfqəlli çökəklilikdir
- E) maqmanın yer səthinə doğru hərəkət etdiyi çatdır



54. Kəsmə yüksəkliyi 5 m olan sxemdəki a və b məntəqələrinin mütləq yüksəkliliklərini müəyyən edin.

- A) a-25 m və b-15 m
- B) a-30 m və b-20 m
- C) a-35 m və b-20 m
- D) a-30 m və b-45 m
- E) a-15 m və b-30 m

55. Azərbaycan Respublikasının təbiəti üçün səciyyəvi **deyil**:

1. Ərazisində Mezozoy-Kaynozoy yaşı süxurlar geniş yayılmışdır.
  2. Səth suları yalnız respublikamızın ərazisində formalasılır.
  3. Qədim kristallik süxurlar Xəzər sahillərində üzə çıxır.
  4. İqlimin formalasmasında mülayim və tropik hava kütlələri əsas rol oynayır.
  5. Arid iqlimə malik düzənliliklərdəki torpaqlarda humusun miqdarı daha çoxdur.
  6. Endemik və relikt bitkilərə rast gəlinir.
- A) 1, 3, 5 B) 2, 4, 6 C) 2, 3, 5  
D) 1, 4, 6 E) 1, 5, 6

56. Atom energetikasının yüksək inkişaf səviyyəsinə görə dünyada seçilən region:

- A) Cənubi Asiya B) Cənub-Qərbi Asiya  
C) Şimali Afrika D) Qərbi Avropa  
E) Şərqi Avropa

57. Azərbaycana nisbətən cənubda yerləşən ölkələr:

- A) Əfqanistan, Mongolustan, Koreya, Hindistan  
B) İsrail, Kipr, Suriya, Macaristan  
C) İran, İraq, Səudiyyə Ərəbistanı, Somali  
D) Türkiyə, Bolqarıstan, Rumınıya, Pakistan  
E) Türkiyə, Özbəkistan, Qazaxistan, Bolqarıstan

58. Şimal yarımkürəsində hakim hava kütłələrinin yada şimala, qışda cənuba doğru yerdəyişməsinin səbəbi:

- A) istilik qurşaqlarının yerdəyişməsi  
B) günəşin zenit vəziyyətinin ekvatorдан tropiklərə keçməsi  
C) materik və okeanlar arasında təzyiq fərqləri  
D) cənub yarımkürəsində su sahəsinin geniş sahə tutması  
E) tropiklərin yada ekvatora nisbətən soyuq olması

59. "0" və XXIV saat qurşaqları arasında vaxt fərqi:

- A) 1 saat B) 23 saat C) 4 saat  
D) 0 saat E) 12 saat

60. Əkinçiliyin inkişafı üçün əlverişli şərait yaradan əsas amillər:

1. aqroqlim ehtiyatları
  2. kəskin parçalanmış relyef
  3. meşələrdə ağacların növ tərkibi
  4. hamar relyef
  5. kontinental iqlim
- A) 1, 4 B) 2, 3 C) 2, 5 D) 3, 4 E) 1, 5

61. Kütləvi miqrasiyalar dövründə (XVIII-XX əsrin I yarısı) əsas emiqrasiya regionları:

- A) Şərqi Avropa, Avstraliya, Cənubi Amerika  
B) Şimali Amerika, Cənubi Afrika, Avstraliya  
C) Cənubi Asiya, Cənubi Amerika, Qərbi Avropa  
D) Qərbi Avropa, Şərqi Asiya, Şərqi Avropa  
E) Şərqi Asiya, Afrika, Şimali Amerika

62. Yarıməsəhra landşaftının mövcud **olmadığı** fiziki-coğrafi rayonlar:

- A) Mərkəzi Aran, Həkəri, Dağlıq Şirvan  
B) Gündüüt-Qapıcıq, Arazboyu, Samur-Dəvəçi  
C) Qonaqkənd, Abşeron-Qobustan, Talyş  
D) Samur-Dəvəçi, Lənkəran, Şərur-Ordubad  
E) Zaqqatala-Lahic, Vulkanik yayla, Qonaqkənd

63. Baş Suayırcı və Zəngəzur silsilələri üçün ümumi əlamət:

- A) cavan dağlardır  
B) meşə landşaftları geniş ərazi tutur  
C) Ermənistanla həmsərhəddirlər  
D) eyni tabii vilayət daxilindədirlər  
E) Rusiya ilə həmsərhəddirlər

64. Hansı dövlətin və onun paytaxtının havası daha tamiz olması ilə fərqlənir?

- A) Rusiya Federasiyası və Moskva  
B) İsləndiya və Reykyavik  
C) Böyük Britaniya və London  
D) Fransa və Paris  
E) İtaliya və Roma

65. Dünya okeanında neft və neft məhsullarının daşındığı istiqamətlər:

- A) ABŞ → Qərbi Avropa; Hindistan → Çin  
B) Qərbi Avropa → Cənubi Amerika; Karib dənizi ölkələri → ABŞ  
C) Cənub-Şərqi Asiya → Afrika; Şimali Amerika → Rusiya  
D) Rusiya → Qərbi Avropa; Yaponiya → Avstraliya  
E) Cənub-Qərbi Asiya → Qərbi Avropa; İran körfəzi → Yaponiya

66. Azərbaycanda "Balbas" qoyun cinsləri əsasən hansı iqtisadi rayonda bəslənilir?

- A) Quba-Xaçmazda B) Lənkəran-Astarada  
C) Naxçıvanda D) Abşeronda  
E) Şəki-Zaqatalada

67. Avstraliya materikinin qədim platformadan təşkil olmasına nəticələri:

1. düzənlilik relyefinin üstün olması
  2. ərazinin seysmik cəhətdən sabit olması
  3. bitki örtüyünün zəngin olması
  4. filiz faydalı qazıntılarının zənginliyi
  5. relyefində cavan dağların üstün olması
  6. çay şəbəkəsinin əzifliyi
- A) 2, 3, 4 B) 1, 2, 3 C) 4, 5, 6  
D) 1, 5, 6 E) 1, 2, 4

68. Boksit ehtiyatlarına malik olmalarına baxmayaraq, dünya bazarına hazır alüminium deyil, əsasən xammal çıxaran ölkələr və bunun sabəbi:

- A) AFR, Polşa; dünya bazarda xammala tələbatın daha çox olması  
B) ABŞ, Yaponiya; boksitin satışından gəlirin çox olması  
C) Yamayka, Surinam; ucuz elektrik enerjisi istehsalının az olması  
D) Avstraliya, Avstriya; elektrik enerjisini AES-lərdə istehsalı  
E) Kanada, Norveç; elektrik enerjisini baha başa gölməsi

69. Azərbaycanda cement istehsalının inkişaf etdiyi iqtisadi rayon:

- A) Abşeron B) Quba-Xaçmaz  
C) Naxçıvan D) Lənkəran-Astara  
E) Şəki-Zaqatala

70. Axın sürəti 0,5 m/san, en kəsiyinin sahəsi 12 m<sup>2</sup> olan çayın su sərfini hesablayın.

- A) 1,5 m<sup>3</sup>/san  
B) 8 m<sup>3</sup>/san  
C) 6 m<sup>3</sup>/san  
D) 10 m<sup>3</sup>/san  
E) 7 m<sup>3</sup>/san

71. Azərbaycanda rütubətlik əmsalı vahiddən az olan düzən sahələrin səciyyəvi problemi:

- A) sitrus meyvəciliyin inkişafı  
B) hamışaşıl meşələrin geniş sahə tutması  
C) çay şəbəkəsinin sıx olması  
D) dəməyə əkinçiliyinin inkişaf etməsi  
E) suvarmaya ciddi ehtiyacın olması

72. Küveyt, Bəhreyn, Qatar və Birləşmiş Ərəb Əmirlikləri dövlətlərinə xas olan ümumi cəhətlər:

1. tropik iqlim qurşağında yerləşirlər
  2. dünya okeanına birbaşa çıxışları var
  3. adalarda yerləşirlər
  4. əhalinin yüksək təbii artımı mövcuddur
  5. federaliv ölkələrdir
  6. mineral ehtiyatları yoxdur
- A) 3, 5, 6  
B) 1, 2, 4  
C) 1, 2, 5  
D) 2, 4, 5  
E) 2, 4, 6

73. Talyş dağlarından axan çaylar üçün xarakterikdir:

1. qidalanmalarında yağış suları üstünlük təşkil edir
  2. əsasən qar və buzlaq suları ilə qidalanırlar
  3. birbaşa Xəzər dənizinə töküllür
  4. yay aylarında bol sulu olurlar
  5. üzərində iri SES-lər yaradılmışdır
- A) 1, 3  
B) 3, 5  
C) 1, 4  
D) 2, 4  
E) 3, 4

74. Torpaqlarının daha yüksək möhsuldarlığı ilə seçilən təbii zonaları müyyən edin:

- 1. çöl, meşə-çöl
  - 2. tundra, meşə-tundra
  - 3. tayqa və ya iynəyarpaq meşələr
  - 4. savannalar və seyrək meşələr
  - 5. səhra və yarımsəhralar
- A) 1, 2   B) 1, 4   C) 3, 4   D) 2, 5   E) 2, 3

75. Azərbaycanda suvarma əkinçiliyinin daha çox inkişaf etdiyi ərazilər:

- A) Aran, Abşeron, Gəncə-Qazax
- B) Aran, Kəlbəcər-Laçın, Lənkəran ovalığı
- C) Samur-Dəvəçi ovalığı, Dağlıq Şirvan, Alazan (Qanix)-Əyriçay
- D) Dağlıq Şirvan, Arazboyu düzənlilik, Böyük Qafqazın cənub yamacı
- E) Yuxarı Karabağ, Kiçik Qafqazın orta dağlığı, Gəncə-Qazax

## 2002, Bakı IV qrup, Variant A

115. Bütün ərazisi qütb işıqlanma qurşağından yerləşən materik:

- A) Avstraliya
- B) Antraktida
- C) Afrika
- D) Cənubi Amerika
- E) Avrasiya

116. Respublikamızın cənub sərhədindən keçən çaylar:

- A) Astara, Araz
- B) Tərtər, Araz
- C) Türyançay, Araz
- D) Kür, Astara
- E) Astara, Samur

117. Kürün sahilində yerləşən şəhər:

- A) Mingəçevir
- B) Lənkəran
- C) Şəki
- D) Gəncə
- E) Qazax

118. Asiya dövlətlərinin paytaxtlarını seçin:

- A) Braziliya, Paris
- B) Qahirə, Mexiko
- C) Pekin, Tokio
- D) Dehli, London
- E) Lissabon, Afina

119. Səhradan keçən çay:

- A) Kür
- B) Ob
- C) Yenisey
- D) Konko
- E) Nil

120. Azərbaycanda çay və sitrus bitkiləri becərilən iqtisadi rayon:

- A) Naxçıvan
- B) Lənkəran-Astara
- C) Quba-Xaçmaz
- D) Dağlıq Şirvan
- E) Abşeron

## 2002, Bakı IV qrup, Variant B

115. Respublikamızda ən hündür zirvələrin yerləşdiyi dağ silsiləsi:

- A) Murovdag
- B) Qarabağ
- C) Talış
- D) Dərələyəz
- E) Böyük Qafqaz

116. Abşeron yarımadasında yerləşən su anbarı:

- A) Ceyranbatan
- B) Varvara
- C) Yenikənd
- D) Mingəçevir
- E) Şəmkir

117. Türk dövlətləri:

- A) Özbəkistan, Türkiyə
- B) İran, Azərbaycan
- C) Qazaxistan, Tacikistan
- D) Türkmenistan, Mongolustan
- E) Tacikistan, Azərbaycan

118. Pambıqcılığın inkişaf etdiyi ərazi:

- A) Samur-Dəvəçi ovalığı
- B) Mərkəzi Aran
- C) Böyük Qafqaz
- D) Lənkəran ovalığı
- E) Kiçik Qafqaz

119. Şimal yarımkürəsində ən uzun gündüz nə vaxt müşahidə olunur?

- A) 22 dekabrda
- B) 23 sentyabrda
- C) 21 martda
- D) 22 iyunda
- E) 21 aprelədə

120. Kalahari səhərəsi hansı materikdə yerləşir?

- A) Cənubi Amerika
- B) Avstraliya
- C) Afrika
- D) Şimali Amerika
- E) Avrasiya

## 2002, Bakı V qrup, Variant A

116. Avropanın bir neçə ölkəsinin ərazisindən keçən çay:

- A) Yenisey
- B) Lena
- C) Ob
- D) Volqa
- E) Dunay

117. İki qitədə yerləşən göl:

- A) Viktoria
- B) Xəzər
- C) Baykal
- D) Böyük Ayı
- E) Aral

118. Kiçik Qafqazda olan qoruq:

- A) Altıağac
- B) Pirqulu
- C) Göygöl
- D) Ağgöl
- E) Hirkan

119. Fəsillərin yaranma səbəbi:

- A) relyefin mürəkkəb olması
- B) ümumdünya cəzibə qanunu
- C) yerin öz oxu ətrafında fırlanması
- D) yerin günəş ətrafında fırlanması
- E) yer səthinin böyük olması

120. Hansı mənətqədə yay daha isti keçir?

- A) Culfa
- B) Daşkəsən
- C) Şuşa
- D) Hacıkənd
- E) Zaqatala

## 2002, Bakı V qrup, Variant B

116. Dünyanın ən uzun çayının yerləşdiyi məterik:

- A) Afrika
- B) Şimali Amerika
- C) Cənubi Amerika
- D) Avrasiya
- E) Avstraliya

117. Azərbaycanın ikinci böyük sənaye, maarif və mədəniyyət mərkəzi olan şəhər:

- A) Əli-Bayramlı
- B) Mingəçevir
- C) Gəncə
- D) Şəki
- E) Quba

118. Yerin öz oxu ətrafında hərəkətinin nəticəsi:

- A) musson küləkləri
- B) sualtı zəlzələlər
- C) günəş və ay tutulmaları
- D) fəsillərin dəyişməsi
- E) gecə və gündüzün növbələşməsi

119. "Sirab" və "Badamlı" mineral bulaqları respublikamızın hansı bölgəsindədir?

- A) Naxçıvan
- B) Lənkəran
- C) Abşeron
- D) Böyük Qafqaz
- E) Samur-Dəvəçi

120. Böyük Qafqazda olan qoruq:

- A) Gəygöl
- B) Pırqulu
- C) Ağgöl
- D) Hirkan
- E) Qarayazı

## 2002, Naxçıvan I qrup

114. Bakı-Supsa neft kəmərinin keçdiyi iqtisadi rayon:

- A) Lənkəran-Astara
- B) Yuxarı Qarabağ
- C) Quba-Xaçmaz
- D) Naxçıvan
- E) Aran (Kür-Araz)

115. Neftin çıxarılmasında ən ucuz başa gələn üsul hansıdır?

- A) fontan
- B) mexaniki
- C) kompressor
- D) təzyiqli buxar
- E) quyu qazma

116. Atmosferin ən aşağı təbəqəsi nə adlanır?

- A) mezosfer
- B) stratosfer
- C) ozon qatı
- D) troposfer
- E) termosfer

117. Astara çayı respublikamızın hansı ölkə ilə sərhəd çayıdır?

- A) Ermənistən
- B) Rusiya
- C) İran
- D) Gürcüstan
- E) İraq

118. Azərbaycanın müsəqi mədəniyyəti mərkəzi hesab edilən şəhər:

- A) Sumqayıt
- B) Şəki
- C) Şuşa
- D) Naxçıvan
- E) Lənkəran

119. Şirvan düzü hansı çay sahilində yerləşir?

- A) Araz
- B) Kür
- C) Arpa
- D) Samur
- E) Həkeri

120. Hansı dənizlərin adları rənglərə uyğun gəlir?

- |           |            |
|-----------|------------|
| 1. Karib  | 5. Qırmızı |
| 2. Qara   | 6. Aralıq  |
| 3. Baltık | 7. Xəzər   |
| 4. Sarı   | 8. Ağ      |
- A) 2, 3, 5, 8
  - B) 2, 4, 5, 8
  - C) 1, 3, 6, 7
  - D) 1, 3, 5, 7
  - E) 2, 4, 6, 8

## 2002, Naxçıvan II qrup

51. Liviya, Əlcəzair, Türkmenistan üçün ümumi xüsusiyyətlər:

- 1. ərazilərinin çox hissəsini səhralar tutur.
- 2. zəngin neft və təbii qaz ehtiyatlarına malikdirlər.
- 3. əhalinin orta sıxlığı çox azdır.
- 4. dünya okeanına birbaşa çıxışları var.
- 5. tropik iqlim qurşağında yerləşmişlər.
- 6. əhalisi Altay dil ailəsinə mənsubdur.
- A) 1, 3, 5      B) 1, 2, 3      C) 1, 4, 5
- D) 2, 3, 6      E) 2, 4, 6

52. Voqa, Don, Dnepr çaylarının axıdları ərazi və eroziya bazislərinin düzgün verildiyi müvafiq ardıcılılığı müəyyənləşdirir:

- A) Ural dağları, Azov, Baltık, Qara dənizləri
- B) Şərqi Avropa düzənliyi, Xəzər, Azov, Qara dənizləri
- C) Karpat dağları, Xəzər, Qara, Azov dənizləri
- D) Şərqi Avropa düzənliyi, Xəzər, Baltık, Qara dənizləri
- E) Volqabcyu yüksəkliyi, Xəzər, Ağ, Baltık dənizləri

53. Mərkəzi Asiyada türk dövlətlərinə xas olan ən mühüm təbii-iqtisadi problem:

- A) torpaqların eroziyası, "tursulu yağışlar"
- B) düzən meşələrinin məhv edilməsi, su anbarlarının yayda quruması
- C) çayların çirkənməsi, təbii sərvətlərin olmaması
- D) şirin su qılıqlığı, səhralaşma
- E) iqlimin soyuqlaşması, qrunt sularının soviyyəsinin artması

54. İriqasiya nədir?

- A) torpaqlara gübərə verilməsi
- B) torpaqların eroziyası
- C) torpaqların bərpası
- D) torpaqların yuyulması
- E) torpaqların suvarılması

55. Aşağıdakı coğrafi xüsusiyyətlərdən hansıları Kür çayına aiddir?

- 1. üc ölkə ərazisindən axır
- 2. tənzimlənmış axına malikdir
- 3. Avropada ən böyük hövzəsi olan çaydır
- 4. suvarmadə istifadə olunmur
- 5. Qafqazın ən böyük çayıdır
- 6. eroziya bazisi okean soviyyəsindədir
- 7. mənbə və mənsəb türk ölkələri ərazisindədir
- A) 2, 4, 6, 7      B) 1, 2, 5, 7      C) 1, 2, 3, 4
- D) 1, 3, 5, 6      E) 4, 5, 6, 7

56. A məntəqəsinin coğrafi koordinatları  $42^{\circ}$  ş.e. və  $54^{\circ}$  ş.u., B məntəqəsininkin isə  $33^{\circ}$  c.e. və  $16^{\circ}$  q.u.-dur. Bu məntəqələrin hansı saat qurşağında yerləşdiyini və onlar arasındakı yerli vaxt fərqi tapın:

- A) Məntəqəsi V, B məntəqəsi isə XXII; 7 s. 40 dəq.
- B) A məntəqəsi IV, B məntəqəsi isə XXIII; 4 s. 40 dəq.
- C) A məntəqəsi III, B məntəqəsi isə XXIV; 3 s. 20 dəq.
- D) A məntəqəsi III, B məntəqəsi isə I; 1s. 30 dəq.
- E) A məntəqəsi IV, B məntəqəsi XXIV; 4 s. 50 dəq.

57. Heyvandarlığın əkinçilikdən üstün olduğu ölkələr:

- A) Cənub-Şərqi Asiya ölkələri, Mərkəzi Asiya ölkələri
- B) Azərbaycan, Tailand, Kuba
- C) Cənubi Avropa ölkələri, Vietnam, Singapur
- D) Argentina, İndoneziya, Banqladeş
- E) Avstraliya İttifaqı, Yeni Zelandiya, Mongolustan

58. Sənaye quşuluğunu inkişaf etdiyi ərazilər:

- A) üzümçülük rayonları
- B) dağlıq ərazilər
- C) pambıqçılıq rayonları
- D) kənd əhalisinin üstünlük təşkil etdiyi ərazilər
- E) urbanizasiyalasmış rayonlar

59. Şəki-Zaqatala iqtisadi rayonunun Quba-Xaçmazdan *fırqlı* cəhətni müəyyən edin:  
A) osasın dağlıq əraziləri əhatə edir  
B) Rusiya ilə sərhədə malikdir  
C) zəngin rekreasiya ehtiyatları var  
D) polimetall filiz yataqları dağ-mədən sənayesinin inkişafına imkan verir  
E) meyvəçilik ixtisaslaşma sahəsidir

60. Palçıq vulkanlarına aid olan xüsusiyyətlər:  
1. çox hündür olmurlar  
2. maqma püskürürler  
3. çökəmə süxurlarda yaranırlar  
4. yayıldığını ərazilərdə filiz ehtiyatları zəngin olur  
5. yayıldığını ərazilərdə adətən neft-qaz ehtiyatları bol olur  
A) 2, 3, 5      B) 3, 4, 5      C) 1, 3, 5  
D) 1, 4, 5      E) 2, 4, 5

61. Azərbaycanda olan su anbarlarının əsas funksiyalarını müəyyənləşdirin.  
1. duz hasilatı  
2. çay axımının tənzimlənməsi  
3. elektrik enerjisi istehsalı  
4. quşçuluğun inkişafı  
5. irriqasiya  
6. torpaqqoruyucu  
A) 1, 4, 5      B) 1, 3, 5      C) 1, 2, 6  
D) 2, 3, 5      E) 2, 4, 6

62. Xarici qüvvələrin tə'siri natiqcəsində süxurların parçalanması, daşınması və çökdürlənməsi prosesi müvafiq olaraq adlanır:  
A) denudasiya → akkumulyasiya → eroziya  
B) aşınma → denudasiya → akkumulyasiya  
C) aşınma → ekzarasıya → denudasiya  
D) aşınma → akkumulyasiya → denudasiya  
E) akkumulyasiya → denudasiya → abraziya

63. Şirinləşdirici qurğular vasitəsi ilə dəniz suyundan istifadə edən ölkələr:  
A) Türkmenistan, Özbəkistan, Norveç  
B) Niderland, Danimarka, Çad  
C) Avstraliya İttifaqı, Qazaxistan, Kanada  
D) Əlcəzair, Hindistan, Finlandiya  
E) Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt

64. Respublikamızda rütubətlənmə əmsalının vahiddən az olduğu ərazilər:  
1. Lənkəran  
2. Kür-Araz ovalığı  
3. Qobustan  
4. Arazboyu düzənliklər  
5. Abşeron  
6. Talış dağları  
7. Kiçik Qafqaz  
8. Qarabağ vulkanik yayası  
A) 2, 3, 4, 5      B) 3, 4, 7, 8      C) 1, 2, 4, 5  
D) 2, 3, 6, 8      E) 1, 3, 4, 5

65. Şirvan düzündə yerləşən inzibati rayonlar:  
A) Zərdab, Yevlax, Xaçmaz  
B) Lerik, Bördə, Yevlax  
C) Şamaxı, Zaqatala, Fuzuli  
D) Kürdəmir, Ucar, Göyçay  
E) Şərur, Beyləqan, Şamaxı

66. Mütəqə hündürlüyü 6200 m olan dağın zirvəsində temperatur (-30°C)-dir. Bu vaxt həmin dağın ətəyində okean səviyyəsindən 200 m hündürlükdə temperatur neçə dərəcə olar?  
A) +5°C      B) -5°C      C) +18°C  
D) +6°C      E) -10°C

67. İqtisadi-coğrafi mövqeyi əlverişli olan, gömrük rejimində və vergidə güzəştər verilmiş rayon və ya şəhər necə adlanır?  
A) azad iqtisadi zona  
B) regional mərkəz  
C) iqtisadi rayon  
D) ticarət münbadiləsi zonası  
E) müstəqil ərazi

68. Azərbaycanda dağ qara, sarı və bəz torpaqların yayıldığı fiziki-coğrafi vilayətlərin müvafiq ardıcılığını müəyyən edin:  
A) Böyük Qafqaz, Kiçik Qafqaz, Lənkəran  
B) Lənkəran, Böyük Qafqaz, Orta Araz  
C) Orta Araz, Kiçik Qafqaz, Lənkəran  
D) Kür dağarası çökəkliyi, Orta Araz, Kiçik Qafqaz  
E) Kiçik Qafqaz, Lənkəran, Kür dağarası çökəkliyi

69. Ucqar şimal nöqtələri cənub yarımkürəsində yerləşən materiklər:  
A) Cənubi Amerika, Antarktida  
B) Afrika, Avstraliya  
C) Avstraliya, Antarktida  
D) Avstraliya, Avrasiya  
E) Afrika, Cənubi Amerika

70. Ohalinin təbii azalmasının səciyyəvi olduğu ölkələr:  
A) AFR, Rusiya, Latviya, Çexiya  
B) Türkiye, Azərbaycan, Özbəkistan, Braziliya  
C) Keniya, Misir, Əlcəzair, Portuqaliya  
D) ABŞ, Çin, Hindistan, Banqladeş  
E) Filippin, Yaponiya, Hindistan, Pakistan

71. Respublikamızda bir-birilə həmsərhəd olmayan iqtisadi-coğrafi rayonlar:  
1. Abşeron; Aran  
2. Yuxarı-Qarabağ; Dağlıq Şirvan  
3. Gəncə-Qazax; Aran  
4. Quba-Xaçmaz; Dağlıq Şirvan  
5. Lənkəran-Astara; Abşeron  
6. Aran; Kəlbəcər-Laçın  
A) 2, 5, 6  
B) 1, 3, 5  
C) 1, 2, 3  
D) 2, 4, 6  
E) 1, 4, 5

72. Bakıdan şimal-qərb istiqamətində olan məntəqədən ekvatora doğru ən qısa məsafəni qət etmək üçün tələb olunan azimut:  
A) 135°  
B) 270°  
C) 180°  
D) 0°  
E) 45°

73. Azərbaycanda payızlıq taxılçılığının inkişaf etdiyi fiziki-coğrafi rayonlar:  
A) Kürdəmir Şirvan, Qazax-Qarabağ, Kür-Araz  
B) Acınohur-Ceyrançöl, Qonaqkənd, Naxçıvan  
C) Mərkəzi Aran, Talış, Qonaqkənd  
D) Qobustan-Abşeron, Zaqatala-Lahic, Acınohur-Ceyrançöl  
E) Lənkəran, Vulkanik yayla, Həkəri


74. Hansı ölkələrdə mineral resurslarının “eninə” mənimsənilməsi üstünlük təşkil edir?  
A) ABŞ, Büyük Britaniya, AFR, Fransa  
B) Braziliya, Meksika, Lüksemburq, Belçika  
C) Rusiya, Cili, Mali, Braziliya  
D) Küveyt, İran, İraq, Niderland  
E) Azərbaycan, Danimarka, Çexiya, Polşa

75. Azonal, texnogen və intrazonal landşaftların səciyyəvi olduğu müvafiq fiziki-coğrafi rayonlar:  
A) Qobustan-Abşeron, Vulkanik yayla, Qonaqkənd  
B) Qonaqkənd, Acınohur-Ceyrançöl, Vulkanik yayla  
C) Talış dağları, Qobustan-Abşeron, Samur-Dəvəçi  
D) Lənkəran ovalığı, Qapıcıq-Günnüt, Həkəri  
E) Samur-Dəvəçi, Lənkəran ovalığı, Zaqatala-Lahic

# 2002, Naxçıvan

## III qrup

51. Aşağıdakı sxemdə günəş şüasının düşmə bucağı hansı xüsusi günlərə uyğundur:



- A) yay gündönümü  
B) qış gündönümü  
C) yaz və payız gecə-gündüz bərabərliyi  
D) yaz gecə-gündüz bərabərliyi və yay gündönümü  
E) payız gecə-gündüz bərabərliyi və qış gündönümü

52. Yanacaq-energetika sonayesi beynəlxalq ixtisaslaşma sahəsi olan İEOÖ:

- A) Vietnam, Tanzaniya, Suriya  
B) Misir, Argentina, Sri-Lanka  
C) Braziliya, Niderland, Fransa  
D) Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı  
E) Hindistan, Çin, Avstraliya

53. Abşeron iqtisadi rayonunu içməli su ilə tə'min edən su kəmərləri:

- A) Şollar-Bakı, Kür-Bakı  
B) Samur-Abşeron, Mil-Muğan  
C) Şollar-Bakı, Yuxarı Şirvan  
D) Yuxarı Şirvan, Əzizbəyov  
E) Kür-Bakı, Yuxarı Qarabağ

54. Son illər Azərbaycanda hansı böyük neft terminalı tikilmişdir?

- A) Qaradağ B) Ələt C) Dəvəçi  
D) Şuvəlan E) Səngəçal

55. Azərbaycan və Gürcüstan Respublikaları sərhədlərində yerləşən su obyektləri:

- |              |              |
|--------------|--------------|
| 1. Samur     | 2. Qabırı    |
| 3. Bolqarçay | 4. Astaraçay |
| 5. Qanix     | 6. Candargöl |
- A) 1, 2, 3 B) 2, 5, 6 C) 3, 4, 5  
D) 2, 4, 5 E) 1, 3, 6

56. Qobustan, Ağgöl, İlisu qoruqlarının yerləşdiyi fiziki-coğrafi rayonların müvafiq ardıcılılığı:

- A) Vulkanik yayla, Mərkəzi Aran, Qonaqkənd  
B) Abşeron-Qobustan, Şərur-Ordubad,  
Vulkanik yayla  
C) Abşeron-Qobustan, Mərkəzi Aran,  
Zaqatala-Lahic  
D) Samur-Dəvəçi, Gəncə, Mərkəzi Aran  
E) Həkəri, Gümüt-Qapıcıq, Lənkəran

57. Çay gəmiçiliyinin inkişafına müsbət tə'sir edən amillər:

- I. çayın sutoplayıcı hövzəsinin kiçik olması
  - II. gursuluğu dövründə çayın daşması
  - III. çay yatağında astanaların və şəlalələrin olmaması
  - IV. qış qıtsuluğu və yay gursuluğu
  - V. bütün il boyu bolsuluğu
  - VI. çay yatağının meylliliyinin böyük olması
  - VII. çay yatağının meylliliyinin az olması
- A) III, V, VII  
B) II, IV, VI  
C) I, V, VII  
D) I, III, VI  
E) II, III, IV

58. Avstraliya və Cənubi Afrikanın şərqi sahilində iqlimin qorbə nisbətən rütubətli olmasının səbəbləri:

1. isti cərayanlar
  2. dağlıq relief
  3. soyuq cərayanlar
  4. qorb küləkləri
  5. passatlar
- A) 1, 2, 4 B) 1, 2, 5 C) 2, 3, 5  
D) 3, 4, 5 E) 1, 3, 5

59. Taliş və Naxçıvanın dağlıq hissələri üçün ümumi olan cəhətlər:

1. meşə landşaftları üstündür
  2. filiz faydalı qazıntılarla zəngindir
  3. vulkan mənşəli sūxurlar yayılıb
  4. temperatur inversiyası baş verir
  5. eyni tektonik zonaya daxildir
- A) 2, 5 B) 2, 4 C) 1, 3 D) 1, 4 E) 3, 5

60. Azərbaycanda urbanizasiya səviyyəsi daha aşağı olan iqtisadi rayonlar:

1. Yuxarı Qarabağ
  2. Abşeron
  3. Şəki-Zaqatala
  4. Kəlbəcər-Laçın
  5. Dağlıq Şirvan
  6. Gəncə-Qazax
- A) 1, 6 B) 4, 5 C) 2, 6 D) 3, 6 E) 2, 4

61. Okeanın dibino exolotdan göndərilmiş səs sinyalı 8 saniyəyə geri qayıtmışdır. Okeanın dərinliyini tapın.

- A) 3000 m  
B) 5000 m  
C) 4500 m  
D) 2200 m  
E) 6000 m


62. Cənub-Şərqi Asiya dövlətləri üçün ümumi əlamətlər:

1. əhalinin təbii artımının II tipinə aiddirlər
  2. hamısı islam dövlətləridir
  3. monarxiya dövlət idarəetmə formasına malikdirlər
  4. əksoriyyəti çəltikçilik üzrə ixtisaslaşmışlar
  5. əhalinin milli tərkibi çox mürəkkəbdir
  6. kosmik sənaye sür'ətlə inkişaf edir
- A) 1, 4, 5 B) 2, 4, 6  
C) 2, 3, 5 D) 1, 3, 5  
E) 1, 2, 6

63. Yanvar ayının

"küllək gülü" nə  
əsasən Bakıdağı  
hakim küləklərin  
istiqamətlərini və  
onların yerli  
adlarını

- müəyyənləşdirin:
- A) Şimal və şimal-şərq; xəzri və briz  
B) Şimal və şimal-qərb; xəzri və fyon  
C) Şimal və cənub-şərq; xəzri və gilavar  
D) Şimal və şimal-şərq; xəzri və gilavar  
E) Cənub-şərq və cənub; qarayel və xəzri



64. Ərazisində dəha çox qoruq və milli park olan ölkələr:

- A) Əlcəzair, Nepal, Oman  
B) Kuba, Liviya, Mavritaniya  
C) Belçika, Niger, Mali  
D) ABŞ, Rusiya, Kanada  
E) Avstraliya, Çad, Sudan

65. İstehsal prosesində faydalı qazıntılarından kompleks istifadənin nöticəsi:

- A) işçi qüvvəsindən səmərəli istifadə edilməsi  
B) hasilat sənayesinin inkişafının sür'ətləndirilməsi  
C) istehsal tullantılarının miqdarının azaldılması  
D) tükənən ehtiyatlardan istifadənin dayandırılması  
E) e'malın iri müəssisələrdə cəmləşdirilməsi

66. Hansı halda buxarlanma qabiliyyəti artar?

- A) Havadan temperaturu artıqda  
B) Havada buludluq artdıqda  
C) Havada karbon qazı azaldıqda  
D) Küləyin sür'əti azaldıqda  
E) Havanın temperaturu azaldıqda

67. Aran iqtisadi rayonunda kənd təsərrüfatının inkişafına mənfi tə'sir göstərən küləklər:

- A) brizlər  
B) dağ-dərə küləkləri  
C) ağ yel, qara yel  
D) gilavar  
E) fyonlar

68. Çöl və meşə-çöl tabii zonaları üçün səciyyəvi olan rütubətlik əmsalını müəyyən edin.

- A)  $\vartheta = \frac{400}{200}$   
B)  $\vartheta = \frac{1000}{700}$   
C)  $\vartheta = \frac{100}{800}$   
D)  $\vartheta = \frac{500}{650}$   
E)  $\vartheta = \frac{900}{850}$

69. Pambıq becerilən düzənlilikləri

müəyyənlaşdırın:

- 1. Şərqi Avropa
  - 2. Turan ovalığı
  - 3. Kür-Araz ovalığı
  - 4. Amazon ovalığı
  - 5. Braziliya yayları
  - 6. Qərbi Sibir ovalığı
- A) 3, 4, 5  
B) 2, 3, 5  
C) 1, 2, 6  
D) 2, 4, 6  
E) 1, 4, 5

70. Dar və dərin çay dərəsi adlanır:

- A) vadı
- B) terras
- C) troq dərələri
- D) kanyon
- E) vahə

71. Himalay və And dağlarının oxşar əlamətləri:

- A) Materik və okean tipli tavaların toqqusmasından əmələ gəlmışlar.
- B) İki materik tipli tavaların yaxınlaşması nəticəsində əmələ gəlmışlar.
- C) Materik tipli tavaların ayrılmamasından yaranmışlar.
- D) Vulkanların fəaliyyəti nəticəsində yaranmışdır.
- E) Litosfer tavalarının hərəkəti nəticəsində yaranmışlar.

72. Kür-Araz və Turan ovalıqlarının *fəqli* cəhətləri:

- 1. Sahillərini Xəzər dənizi yuyur
  - 2. Mərkəzi Asiyada yerləşirlər
  - 3. Neft-qaz yataqları vardır
  - 4. Şimaldan yüksək dağlarla əhatə olunmuşlar
  - 5. Türk xalqları yaşayırlar
  - 6. Dyunlar və barxanlar geniş yayılıb
- A) 2, 4, 6   B) 2, 3, 4   C) 4, 5, 6  
D) 1, 3, 5   E) 1, 2, 3

73. İran dil qrupuna aid olan xalqlar:

- A) gürcüler, avarlar
- B) italyanlar, ispanlar
- C) ərəblər, özbəklər
- D) taciklər, talışlar
- E) qazaxlar, tatarlar

74. Azərbaycanın dağlıq ərazilərində heyvandarlığın əkinçiliyə nisbətən daha üstün inkişaf etməsinin səbəbləri:

- A) heyvandarlıq məhsullarına yerli tələbatın çox olması, çay şəbəkəsinin böyük sıxlığı
- B) otlakların geniş yayılması, əkinə yararlı torpaqların azlığı
- C) bitkicilik məhsullarına tələbatın olmaması, mümkün buxarlanmanın böyük qiyməti
- D) əkinə yararlı torpaqların bolluğu, soyuq iqlim
- E) əhalinin istehsal vərdişinin olmaması, quru iqlim

75. Verilmiş xətti miqayasa əsasən xəritənin izahlı və ədədi miqyasını müəyyən edin.

20      0      20      40      60      80  
km

- A) 1 sm-də 20 m, 1:2000
- B) 1 sm-də 200 m, 1: 2000000
- C) 1 sm-də 2 km, 1:200000
- D) 1 sm-də 20 km, 1:20000
- E) 1 sm-də 20 km, 1:2000000

## 2002, Naxçıvan

### IV qrup

114. XIX əsrin birinci yarısında ermənilərin kütləvi köçürülməsi zamanı onların əsasən məskunlaşdırıldığı Azərbaycan torpaqları:

- A) Zaqtala, Quba, Qusar
- B) Naxçıvan, İrəvan, Qarabağ
- C) Şəmkir, Tovuz, Qazax
- D) Gəncə, İrəvan, Lənkəran
- E) Bərdə, Gəncə, Zaqtala

115. Qərbi Avropada ərazisi ən böyük olan dövlət:

- A) Belçika
- B) Fransa
- C) AFR
- D) Norveç
- E) İtaliya

116. Əsas ekoloji problemləri yaradan sonayə sahəsi:

- A) kimya
- B) yüngül
- C) toxuculuq
- D) yeyinti
- E) mebel

117. Dünya xəritəsində ən çox təhrifə mə'Ruz qalan materik:

- A) Afrika
- B) Avstraliya
- C) Avrasiya
- D) Cənubi Amerika
- E) Antarktida

118. Azərbaycanda meşələrin geniş yayıldığı ərazilər:

- A) Samur-Dəvəçi ovalığı, Şirvan düzü
- B) Naxçıvan, Lənkəran ovalığı
- C) Abşeron, Mil düzü
- D) Muğan, Qarabağ düzü
- E) Böyük Qafqaz, Kiçik Qafqaz

119. Abşeron yarımadasında yerləşən göl:

- A) Sarisu
- B) Göygöl
- C) Candargöl
- D) Böyük Şor
- E) Baykal

120. Atlantik okeani sahillərində *yerləşməyən* materik:

- A) Avrasiya
- B) Avstraliya
- C) Cənubi Amerika
- D) Antarktida
- E) Şimali Amerika

## 2002, Naxçıvan

### V qrup

116. Hirkan qoruğu Azərbaycanın hansı rayonunun ərazisində yerləşir?

- A) İsmayıllı rayonu
- B) Şəki rayonu
- C) Lənkəran rayonu
- D) Şamaxı rayonu
- E) Qazax rayonu

117. Ermənistanın işgal etdiyi inzibati rayonlar:

- A) Ağdam, Xankəndi, Şamaxı, Sabirabad
- B) Kəlbəcər, Zəngilan, Qubadlı, Şuşa
- C) Kürdəmir, Saatlı, Ucar, Xocalı
- D) Cəbrayıł, Füzuli, Neftçala, Astara
- E) Zəngilan, Şəki, Ağdam, Şəmkir

118. Hansı okeani ekvator xətti *kəsmir*?

- A) hamisini kəsir
- B) Sakit
- C) Şimal Buzlu
- D) Atlantik
- E) Hind

119. Cənub yarımkürəsində qış ayları:

- A) sentyabr, oktyabr, noyabr
- B) dekabr, yanvar, fevral
- C) aprel, may, iyun
- D) iyun, iyul, avqust
- E) yanvar, avqust, dekabr

120. Azərbaycan hansı yarımkürələrdə yerləşir?

- A) Qərb və Cənub
- B) Şimal və Cənub
- C) Şimal və Şərq
- D) Şərq və Cənub
- E) Qərb və Şimal

# 2003

## I qrup, Variant A

118. Yeyinti sənayesinə aiddir:

- A) qənnadi, toxuculuq  
B) unüyütmə, tikiş  
C) çörəkbişirmə, gön-dəri  
D) unüyütmə, çörəkbişirmə  
E) makaron, toxuculuq

119. Avrasiyanın ən böyük gölləri:

- A) Baykal, Xəzər      B) Balxaş, Aral  
C) Tanqanika, Çad      D) Eri, Ontario  
E) Eyr, Titikaka

120. Şimali Amerikanın ən yüksək nöqləsi:

- A) Akonkaqua    B) Kazbek    C) Mak-Kinli  
D) Comolunqma    E) Kilimancaro

# 2003

## I qrup, Variant B

118. Ağır sənaye sahələri:

- A) Maşınçayırma, toxuculuq  
B) Metallurgiya, trikotaj  
C) Gön-dəri, ayaqqabı  
D) Kimya, xalçaçılıq  
E) Maşınçayırma, metallurgiya

119. Havanın üftüqi istiqamətdə yerdəyişməsi necə adlanır?

- A) külək    B) bulud    C) yağıntı  
D) sel    E) daşqın

120. Mərkəzi Asiya ölkələrinə aiddir:

- A) Misir, Türkiyə  
B) Qazaxıstan, İtaliya  
C) Monqolustan, Özbəkistan  
D) Türkmenistan, İraq  
E) Əfqanistan, Səudiyyə Ərəbistanı

# 2003

## II qrup, Variant A

61. Axar suların dağıdıcı fəaliyyəti adlanır:

- A) drenaj      B) eroziya      C) aşınma  
D) ekzarasiya    E) abraziya

62. İstilik elektrik stansiyaları (İES) bələndür:

- A) DRES və İEM    B) DRES və SES  
C) İEM və QES      D) SES və İEM  
E) AES və QES

63. Abşeron iqtisadi rayonunda yüngül sənayenin inkişaf etməsinin səbəbləri:

- A) hazır məhsula böyük tələbat və əmək ehtiyatlarının olması  
B) əlverişli coğrafi-iqtisadi mövqeyə və xam-mal bazasına malik olması  
C) yaxşı xammal bazası və yüksək ixtisash kadrlarının olması  
D) neft və təbii qaz ehtiyatlarının olması  
E) iri nəqliyyat qovşağına yaxınlıq və dənizə çıxışının olması

64. Cənubi Amerika ölkələrini regionlar üzrə qruplaşdırın.

- |   |              |
|---|--------------|
| I. Parana çayı hövzəsinə aid olan ölkələr | 1. Venesuela |
| II. And ölkələri                          | 2. Kolumbiya |
|   | 3. Peru      |
|   | 4. Argentina |
|   | 5. Kuba      |
|   | 6. Meksika   |
- A) I-3, II-4    B) I-5, II-1    C) I-2, II-5  
D) I-4, II-3    E) I-1, II-6

65. Yer səthində eni 45 km, uzunluğu isə 60 km olan ərazinin 1:3000000 miqyaslı xəritədə tutduğun sahəni tapın.


- A) 4,5 sm<sup>2</sup>    B) 6 sm<sup>2</sup>    C) 3 sm<sup>2</sup>  
D) 9 sm<sup>2</sup>    E) 27 sm<sup>2</sup>

66. Yeni ili daha tez qarşılayan, daha çox dənizlə əhatə olunan, tərkibində muxtar respublika olan türk dövlətlərinin və qurumlarının müvafiq ardıcıl sırası:

- A) Yakutiya, Türkiyə, Özbəkistan  
B) Tacikistan, Türkiyə, Özbəkistan  
C) Türkmenistan, Özbəkistan, Azərbaycan  
D) Türkiyə, Türkmenistan, Tatarstan  
E) Azərbaycan, Türkiyə, Qırğızistan

67. A nöqtəsinin mütləq yüksəkliyi 250 m-dır və orada havanın temperaturu +4°C-dir. Kəsmə hündürlüyü 500 m olduğunu nəzərə alıb, B nöqtəsinin mütləq yüksəkliyini və orada havanın temperaturunu hesablayın.

- A) 2750 m, 11°C    B) 2500 m, 9,5°C  
C) 2250 m, 13,5°C    D) 2500 m, 6,5°C  
E) 1250 m, 4,5°C



68. Kür-Araz ovalığında qış otlqlarının sahəsinin azalma səbəbi:

- A) qrunt sularının səviyyəsinin aşağı düşməsi  
B) eroziyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi  
C) meşə zolaqlarının salınması  
D) filiz faydalı qazıntılarının mənimşənilməsi  
E) əkin sahələrinin genişlənməsi

69. I və XXIII saat qurşaqlarının orta meridianları arasında ən az dərəcə fərqi:

- A) 15°    B) 60°    C) 30°  
D) 120°    E) 330°

70. Meşə örtüyünün yaranması üçün əlverişsiz iqlim göstəricilərinə malik olan məntəqələri müəyyən edin.

Məntəqə	Orta illik temperatur	Yağıntı, mm	Buxarlanması, mm
1	+6°C	300	270
2	-14°C	600	550
3	8°C	200	150
4	+26°C	2000	1800
5	+28°C	300	800
6	+10°C	400	600

- A) 2, 3, 4    B) 3, 5, 6    C) 1, 2, 4  
D) 2, 4, 5    E) 1, 3, 5

71. Atlantik və Sakit okeanları üçün ümumi olan əlamətlər:

- Hər ikisi Şimal buzlu okean ilə su mübadiləsinə malikdir.
- Afrika və Avstraliyanın sahilərini yuyurlar.
- Avropanın sahilərini yuyurlar.
- Hər ikisindən Qərb küləkləri cərəyanı keşir.

5. Hər ikisi ən qədim okeanlardır.

6. Hər ikisi dəniz yük daşınmalarında qabaqcıl rol oynayırlar.

- A) 1, 4, 5    B) 2, 4, 6    C) 1, 4, 6  
D) 2, 3, 5    E) 3, 5, 6

72. Pambıq becərilən əsas iqlim qurşaqları:

- A) ekvatorial, subekvatorial  
B) tropik, subtropik  
C) ekvatorial, tropik  
D) müləyim, ekvatorial  
E) müləyim, subarktik

73. İllik yağışının və mümkün buxarlanmanın miqdərini bilsək nəyi hesablaşmaq olar?

- A) orta aylıq və orta sualtı temperaturları  
B) rütubətlik əmsalını  
C) küləyin istiqamətinin  
D) fəal temperaturlar cəminini  
E) buxarlanması

74. Azərbaycanda meşə landsaft qurşağından yuxarıda yerləşən göllər:

1. Böyük Alagöl    2. Sansu    3. Batabat  
4. Göygöl    5. Candargöl  
A) 1, 4    B) 4, 5    C) 2, 3  
D) 3, 5    E) 1, 3

75. Poleozoy, mezozoy və kaynozoy yaşı stixurları yayıldığı fiziki-coğrafi rayonların müvafiq ardıcılığı:

- A) Abşeron-Qobustan, Talış, Qanix-Əyriçay  
B) Gündüz-Qapıcıq, Zaqaala-Lahic, Samur-Dəvəçi  
C) Zaqatala-Lahic, Ceyrançöl-Açınohur, Qazax-Qarabağ  
D) Gəncə, Mərkəzi Aran, Küdrü-Şirvan  
E) Zaqatala-Lahic, Vulkanik yayla, Lənkəran

76. Verilən əlamətlərə aid olan ölkələri müəyyən edin.

- Monarkiya idarəetmə formasına malikdirlər.
- Ada dövlətləridir.
- Zəngin yanacaq ehtiyatlarına malikdirlər.
- I. Malayziya    II. Böyük Britaniya  
III. İndoneziya    IV. Yaponiya  
V. Bəhreyn    VI. Bruney  
A) II, V, VI    B) I, II, IV    C) I, III, V  
D) II, IV, VI    E) II, III, V

77. Qərbi Avropada kənd təsərrüfatının əməkəlik xarakterə malik olmasına imkan yaradır:

- A) ölkələrin dəniz sahili mövqeyi
- B) ekstensiv inkişaf
- C) intensiv inkişaf
- D) monokultur təsərrüfat
- E) kənd əhalisinin üstünlüyü

78. Müvafiq olaraq məntəqələrin hansında rütubətli iqlim bütün il boyu, hansında yaxda, hansında qışda hakim olur?




- A) 4, 3, 2
- B) 3, 5, 1
- C) 4, 2, 5
- D) 5, 6, 1
- E) 4, 3, 6




79. Inkişaf etməkdə olan ölkələrdə urbanizasiya prosesinin sürətlə getdiyi region və buna səbəb:

- A) Mərkəzi Afrika, aqrar sənaye kompleksinin yaranması
- B) Cənub-Şərqi Asiya, dağ-mədən sənayesi
- C) Şərqi Afrika, emaledici sənayenin inkişafı
- D) Cənub-Qərbi Asiya, neft sənayesinin inkişafı
- E) Cənubi Asiya, liman şəhərlərinin yaranması

80. Havanın temperaturunun Bakı şəhəri üçün səciyyəvi olan illik gedisiñin qrafikini təyin edin.



- A) 2-sitrus, 1-qərzəkli, 4-tumlu, 3-çayirdəkli
- B) 4-çayirdəkli, 1-tumlu, 3-qərzəkli, 2-sitrus
- C) 3-tumlu, 2-sitrus, 4-qərzəkli, 1-çayirdəkli
- D) 1-sitrus, 2-qərzəkli, 3-tumlu, 4-çayirdəkli
- E) 1-çayirdəkli, 2-sitrus, 3-qərzəkli, 4-tumlu




81. İndoneziya, Tailand və Filippinə xas olan ümumi cəhətlər:

- 1. Cənub-Şərqi Asiya ölkələridir.
- 2. Urbanizasiyanın səviyyəsi çox yüksəkdir.
- 3. Quru subtropik meyvəçilik ixtisaslaşma sahəsidir.
- 4. Çəltikçilik kənd təsərrüfatında mühüm yer tutur.
- 5. Pambıqcılıq ixtisaslaşma sahəsidir.
- 6. Dənizsahili mövqeyə malikdirlər.


- A) 2, 4, 5
- B) 4, 5, 6
- C) 1, 4, 6
- D) 1, 5, 6
- E) 1, 3, 4

82. Rəqəmlərə uyğun gələn ərazilər üçün ixtisaslaşmış meyvəçilik sahələrini müəyyənləşdirin.



- A) 2-sitrus, 1-qərzəkli, 4-tumlu, 3-çayirdəkli
- B) 4-çayirdəkli, 1-tumlu, 3-qərzəkli, 2-sitrus
- C) 3-tumlu, 2-sitrus, 4-qərzəkli, 1-çayirdəkli
- D) 1-sitrus, 2-qərzəkli, 3-tumlu, 4-çayirdəkli
- E) 1-çayirdəkli, 2-sitrus, 3-qərzəkli, 4-tumlu

83. Xəritə-sxemə əsasən dağ meşələrinin geniş yayıldığı fiziki-coğrafi rayonları təyin edin.








- A) 1, 3, 7
- B) 4, 5, 6
- C) 1, 2, 7
- D) 3, 5, 6
- E) 2, 3, 6

84. Aqroiqlim ehtiyatlarının əsas göstəriciləri:

- 1. vegetasiya dövründəki yağıntıların miqdarı
- 2. hündürlüyü doğru temperaturun artması
- 3. şaxtaşız dövrün davametmə müddəti
- 4. isti küləklərin tez-tez təkrarlanması
- 5. vegetasiya dövründə fəal temperaturların cəmi

- A) 3, 4, 5
- B) 1, 2, 5
- C) 2, 4, 5
- D) 1, 3, 5
- E) 1, 2, 4

85. Azərbaycanda son illərdə əhalinin təbii artımının dəyişməsini düzgün əks etdirən qrafiki müəyyən edin.



# 2003, II qrup, Variant B

61. Yaponiya, İslandiya, Böyük Britaniya dövlətlərinə aid ümumi xüsusiyyətlər:

1. Ada dövlətləridir.
2. Neft-qaz sənayesi yüksək inkişaf etmişdir.
3. IEOÖ-lərdir.
4. Danız nəqliyyatı yaxşı inkişaf etmişdir.
5. Respublika quruluşuna malikdirlər.
6. Balıqçılığın inkişafı üçün geniş imkanları vardır.

- A) 1, 4, 6  
B) 2, 3, 4  
C) 3, 4, 6  
D) 1, 4, 5  
E) 1, 2, 3

62. Azərbaycanda saqqız ağacının daha çox yayıldığı təbii şərait və ərazilər:

- A) Azonallıq şəraiti; Zuvand çökəkliyi və Burovar silsiləsi
- B) Quru subtropik iqlim; Muğan düzü və Bəsütçay qoruğu
- C) Dağ-tundra; Kiçik Qafqaz və Gilgilçay hövzəsi
- D) Müləyim-isti iqlim; İlisu qoruğu və Qudyalçay hövzəsi
- E) Arid iqlim; Soltanbəd meşəsi və Türyançay qoruğu

63. Təbii kauçuk, kətan və zeytun istehsalı üçün daha əlverişli olan müvafiq iqlim qurşaqlarını müəyyən edin.

- A) ekvatorial, müləyim, subtropik
- B) subekvatorial, ekvatorial, müləyim
- C) tropik, subtropik, subekvatorial
- D) müləyim, subarktik, arktik
- E) subtropik, tropik, subarktik

64. İnkışaf etməkdə olan əlkələrdə "yalançı urbanizasiya" prosesinin sürətlənməsinin səbəbi:






- A) kənd əhalisinin sürəti artımı, kəndlərdə kütləvi işsizlik

- B) turizmin long inkişafı, dəməyo əkinçilik  
C) ölkələrin monokultur təsərrüfə malik olmaları, elmtutumlu istehsalın inkişafı  
D) şəhərlərdə işçi qüvvəsinə tələbatın artması, "demoqrafik böhran"  
E) emiqrasiya prosesinin surətlənməsi, nəqliyyatın sürəti inkişafı

65. Avropanın materikdaxili əlkələrinin əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması əlaqədardır:

- A) Digar əlkələrin ərazilərindən Dünya okeanına çıxırlar.
- B) Onlar transkontinental magistral yolların kəsişməsində yerləşirlər.
- C) Sənayenin inkişaf səviyyəsi və hər bir nəfər dən çəşən göl yüksəkdir.
- D) IEOÖ-dən ucuz xammal alırlar.
- E) Mərkəzi Asiya respublikaları ilə qonşuluq mövqeyinə malikdirlər.

66. Azərbaycanda əhalinin sayının dəyişməsini düzgün əks etdirən qrafiki müəyyən edin.




67. Bakı, Gəncə və Sumqayıt şəhərlərində ekoloji vəziyyətin yaxşılaşdırılması üçün görüləcək vacib olan tədbirlər:

1. müəssisələrdə təmizləyici qurğuların qoyması
  2. tullantıtsız texnologiyaların tətbiq edilməsi
  3. şəhər ətrafinda su anbarlarının yaradılması
  4. sənaye tullantılarının şəhər ətrafinda basdırılması
  5. kimya sənayesi müəssisələrinin sayının artırılması
- A) 2, 5 B) 2, 4 C) 1, 3 D) 1, 2 E) 4, 5

68. 0 və XXIV saat qurşaqlarının orta meridianları arasında dərəcə fərqi:

- A)  $180^\circ$  B)  $0^\circ$  C)  $300^\circ$  D)  $240^\circ$  E)  $15^\circ$

69. Xəritə-sxemdə rəqəmlərə əsasən pambıqçılığın inkişaf etdiyi əraziləri seçin.



- A) 3, 4, 5 B) 2, 3, 7 C) 2, 3, 6  
D) 2, 4, 5 E) 1, 6, 7

70. Müvafiq olaraq məntəqələrin hansında quru iqlim bütün il boyu, hansında yayda, hansında çəsəd hakim olur?



- A) 2, 4, 6 B) 1, 3, 5 C) 2, 4, 5  
D) 2, 3, 6 E) 2, 5, 4

71. Abşeron göllərinin əsas qidalanma mənbələri:

1. yeraltı sular
  2. kollektor-drenaj suları
  3. yağış suları
  4. "texnogen" suları
  5. buzlaqların örtüyü suları
  6. çay suları
- A) 1, 3, 4  
B) 1, 2, 6  
C) 1, 4, 6  
D) 2, 3, 5  
E) 2, 5, 6

72. "Şəlakət" nedir?

- A) Havanın küləksiz, tam sakit vəziyyətidir.
- B) Siklonun mərkəzində qalxan hava axınlarıdır.
- C) Antisiklonun mərkəzində qalxan hava axınlarıdır.
- D) Güclü küləklərin əsidiyi zonalardır.
- E) Alçaq təzyiq sahəsidir.

73. Verilmiş terminlərdən hansılar çaylara aiddir?

- |           |            |                |
|-----------|------------|----------------|
| 1. dyun   | 3. subasar | 5. moren       |
| 2. meandr | 4. astana  | 6. troq dərəsi |
- A) 1, 2, 6  
B) 2, 3, 4  
C) 2, 3, 5  
D) 1, 3, 6  
E) 3, 4, 5

74. Türk dünyasında quruda ən hündür və ən alçaq nöqtələrin müvafiq olaraq yerləşdiyi ərazilər:

- A) Qırğızistan, Sintsyan-Uyğur
- B) Azərbaycan, Tacikistan
- C) Qırğızistan, Azərbaycan
- D) Türkmenistən, Qazaxistən
- E) Özbəkistan, Azərbaycan

75. Azərbaycanda çayların gətirmə konuslarının daha çox yayıldığı ərazilər:


- 1. Baş Qafqaz silsiləsi
- 2. Qanix - Əyriçay
- 3. Açınohur - Ceyrançöll
- 4. Küdrü-Şirvan
- 5. Kiçik Qafqazın şimal-şərqi yamacı
- 6. Orta və yüksək dağlıq ərazilər
- A) 3, 5, 6      B) 2, 3, 4
- C) 1, 5, 6      D) 2, 4, 5
- E) 1, 2, 3

76. Dünya okeanlarında suyu hərəkətə getirən əsas amillər:


- 1. sualtı vulkan və zəlzələlər
- 2. çökəmə səxur qatının nazik olması
- 3. daimi və istiqamətinin tez-tez dəyişən küləklər
- 4. insanların təsərrüfat fəaliyyəti
- 5. Ay və Güneşin cəzibə qüvvəsi
- 6. orta okean dağ silsilələrinin olması
- A) 2, 3, 6      B) 1, 4, 5      C) 2, 4, 5
- D) 3, 4, 6      E) 1, 3, 5

77. A nöqtəsinin mütləq yüksəkliyi 4250 m-dir və burada havanın temperaturu  $-15^{\circ}\text{S}$ -dir. Kəsmə hündürlüyü 500 m-dən bir çoxildiyini nəzərə alıb, B nöqtəsinin mütləq yüksəkliyini və orada havanın temperaturunu hesablayın.

- A) 2000 m,  $-23^{\circ}\text{S}$       B) 1750 m,  $+3,5^{\circ}\text{S}$
- C) 3000 m,  $-3^{\circ}\text{S}$       D) 2000 m,  $-1,5^{\circ}\text{S}$
- E) 5400 m,  $-27^{\circ}\text{S}$




78. Temperaturun illik gedisi qrafiki respublikamızın hansı iqlim tipi üçün səciyyəvidir?



- A) Qış soyuq və quru keçən yarımsəhra və quru çöl iqlimi
- B) Yayı quru keçən soyuq iqlimi
- C) Yağışları barəbər paylanan soyuq iqlimi
- D) Qış müləyim keçən yarımsəhra və quru çöl iqlimi
- E) Dağ - tundra iqlimi

79. Xəritə-sxema əsasən düzənlik məşə landşaftının yayıldığı fiziki-coğrafi rayonları təyin edin.



- A) 2, 4, 7      B) 1, 4, 5      C) 2, 3, 6
- D) 1, 3, 5      E) 2, 6, 7


80. Micyası 1:600000 olan xəritədə eni 3 sm, uzunluğu 4 sm olan dördbucaqlının yer üzərindəki həqiqi sahəsi nə qədərcir?

- A)  $83 \text{ km}^2$       B)  $43 \text{ km}^2$       C)  $770 \text{ km}^2$
- D)  $72 \text{ km}^2$       E)  $432 \text{ km}^2$

81. Çöl zonasının antropogen təsirə daha çox mərəz qalmasının səbəbləri:

- 1. düzənlik reliyefin üstün olması
- 2. zəngin faydalı qazıntılarının olması
- 3. iqlimin kənd təsərrüfatı üçün əlverişli olması
- 4. münbit torpaqların geniş yayılması
- 5. bitki örtüyü və heyvanlar ələminin zənginliyi
- 6. çay və göl şəbəkəsinin zəif olması
- A) 1, 2, 3      B) 2, 5, 6      C) 1, 3, 4
- D) 2, 3, 4      E) 3, 5, 6

82. Havanın temperaturunun illik gedisi qrafikinə əsasən üzvi və kimyevi aşınmanın daha faal getdiyi məntəqələri müəyyən edin.



- A) Verxoyansk, London
- B) Moskva, Verxoyansk
- C) Kolombo, Verxoyansk
- D) Kolombo, London
- E) Moskva, Novosibir adaları

83. Cənubi Avropa və Şimali Afrika ölkələrinin *fərqli* xüsusiyyətləri:

- 1. Aralıq dənizi sahilərində yerləşirlər.
- 2. Səhra landşaftı əsas yer tutur.
- 3. İnkışaf etmiş ölkələrdir.
- 4. Aralıq dənizi iqlim tipinə malikdirlər.
- 5. Sitrus meyvəciliyi inkışaf etmişdir.
- 6. Zəngin neft-qaz ehtiyatları var.
- A) 4, 5, 6      B) 1, 3, 5      C) 1, 2, 3
- D) 2, 4, 6      E) 2, 3, 6

84. Abşeron iqtisadi rayonunda ağır sənayenin inkışafının səbəbləri:


- A) nüuc hidroenerji və mineral ehtiyaclarının olması
- B) xammal bazasının, istehlakçının olması və əmək ehtiyacları ilə yaxşı təmin olunması
- C) geniş məsə sahələri və iri şəhərlərin olması
- D) yüngül və yeyinti sənayelerinin hazır məhsullarına tələbatın böyük olması
- E) iri filiz faydalı qazıntı yataqlarının və istehlakçılarının olması

85. Avropana ən böyük faydalı qazıntı yataqlarının yerləşdiyi müvafiq ölkələr:

- |               |           |
|---------------|-----------|
| 1. KMA        | I-Ukrayna |
| 2. Donetsk    | II-Rusiya |
| 3. Sileziya   | III-AFR   |
| 4. Rur        | IV-Polşa  |
| 5. Krivoy Roq | V-Moldova |
|               | VI-Cəxiya |
- A) 3-II, 4-III, 5-VI      B) 2-I, 3-IV, 4-V
  - C) 1-II, 3-IV, 5-I      D) 2-I, 4-III, 5-VI
  - E) 1-II, 2-I, 3-III

## 2003, III qrup, Variant A


61. Relyef profilində verilmiş uyğun



coğrafi obyektləri müəyyən edin:

- A) Böyük İşqılı, Torağay, Şahdağ zirvəsi, Sollar düzü
- B) Bazardüzü, Acınohur-Ceyrançöll, Ağ göl, Muğan düzü
- C) Büyük Kirs, Sarısu gölu, Qarabağ silsiləsi, Şirvan düzü
- D) Kömürköy, Mil düzü, Tufandağ, Ləngəbüz silsiləsi
- E) Qapıcıq, Cənub-Şərqi Şirvan, Burovar, Göygöl

62. Xəritə-sxemədə əhalinin ən seyrək məskunlaşdırılmış ərazilərə uyğun rəqəmləri göstərin:



- A) 2, 3, 5      B) 3, 4, 7      C) 5, 6, 7
- D) 1, 3, 6      E) 1, 2, 4

63. Taxila olan daxili tələbatını idxlə əsasında ödəyən ölkələr:

- A) Rusiya, Ukrayna, Qazaxistən
- B) AFR, Argentina, Avstraliya
- C) Kanada, Monqolustan, Belçika
- D) ABŞ, Braziliya, Türkiyə
- E) Yaponiya, Gürcüstan, Əlcəzair

64. Atlantik okeanında ekvatorial enliklərin qərb və şərqi sahilində düzlüğün mərkəz hissəsi nisbətən az olmasının səbəbi:

- A) yağıntıların sahildə çox, mərkəzi hissədə az düşməsi
- B) buxarlaumanın sahil boyunda az, mərkəzi hissədə çox olması
- C) okeanın daxili hissələrində suyun temperaturunun yüksək olması
- D) sahil zonallarında düzlüğə çayların təsiri
- E) sahil boyunda soyuq cərəyanların düzlüğünü azaltması

65. Baykal gölündə aid **olmayan** əlamətlər:

- 1. Şor suludur.
- 2. Tektonik mənşəlidir.
- 3. Ən dərin göldür.
- 4. Şirin suludur.
- 5. Avropanın meşə ehtiyatları ilə daha yaxşı tomin olunmuş ölkələri:
- A) İsviç, Finlandiya, Norveç
- B) Çexiya, İtaliya, Portuqaliya
- C) İspaniya, Portuqaliya, Danimarka
- D) Yunanistan, Belçika, Macarıstan
- E) Polşa, İspaniya, İtaliya

66. Azərbaycanın düzənliklərində yaranan intrazonal torpaq tipləri:

- |                   |                   |
|-------------------|-------------------|
| 1. boz            | 2. çəmən-bataqlıq |
| 3. çəmən-meşə     | 4. açıq-şabalıdı  |
| 5. alluvial-çəmən | 6. boz-qonur      |
- A) I, 3, 5      B) I, 4, 6      C) 2, 4, 6  
D) 2, 4, 5      E) 2, 3, 5

67. Qeyd edilən mineral ehtiyatlarla förlənən ölkələr:

- |               |                     |
|---------------|---------------------|
| Ölkələr:      | Mineral ehtiyatlar: |
| I. Braziliya  | 1. dəmir            |
| II. Malayziya | 2. mis              |
| III. Yamayka  | 3. kömür            |
|               | 4. boksit           |
|               | 5. qalay            |
- A) I-4, II-5, III-2      B) I-2, II-1, III-4  
C) I-5, II-3, III-1      D) I-1, II-5, III-4  
E) I-1, II-4, III-5

68. Düzgün **olmayan** ifadəni seçin:

- A) Azərbaycanda istehsal olunan elektrik enerjisinin çox hissəsi SES-lərin payına düşür.
- B) İES-lər təbii qaz və mazutla işləyirlər.
- C) Təbii qaz kimya sənayesi üçün xammaldır.


- D) SES-lər güclü hidroenerji ehtiyatlarına malik olan çaylar üzərində tikilir.
- E) Azərbaycanda Şəhərəniz ən böyük təbii qaz yatağıdır.

69. Yay gündönümündə günəş şüalarının  $90^{\circ}$  bucaq altında düşdürüb məntəqə ilə şimal qütb dairəsi arasındaki dərəcə fərqi tapın:
- A)  $66,5^{\circ}$
  - B)  $40,5^{\circ}$
  - C)  $43,0^{\circ}$
  - D)  $20,5^{\circ}$
  - E)  $23,5^{\circ}$

70. Avropanın meşə ehtiyatları ilə daha yaxşı tomin olunmuş ölkələri:

- A) İsviç, Finlandiya, Norveç
- B) Çexiya, İtaliya, Portuqaliya
- C) İspaniya, Portuqaliya, Danimarka
- D) Yunanistan, Belçika, Macarıstan
- E) Polşa, İspaniya, İtaliya

71. Üzvi aşınmanın daha faal getdiyi məntəqələri göstərin:
- A) 1, 4, 6
  - B) 2, 5, 6
  - C) 3, 5, 6
  - D) 2, 3, 4
  - E) 1, 5, 6



72. Böyük Qafqazın yüksək dağ-çəmən qurşağı üçün səciyyəvi xüsusiyyətlər:

- 1. rütubətlilik əmsalının vahidən böyük olması
  - 2. çimli dağ-çəmən torpaqlarının yayılması
  - 3. torpaq eroziyasının zaifliyi
  - 4. ağac bitkilərinin geniş yayılması
  - 5. arid reliyef əmələgötüricə proseslərin inkişafı
- A) 3, 4      B) 1, 5      C) 3, 5  
D) 2, 4      E) 1, 2

73. Hansı su hövzələri sahilində yay fəsli dəha rütubəti keçir?

- A) Benqal körfəzi, Şərqi və Cənubi Çin dənizləri
- B) Cənub; Çin dənizi, Aralıq dənizi, Biskay körfəzi
- C) Şərqi Çin dənizi, Qırmızı dəniz, İran körfəzi
- D) Aralıq dənizi, Qvineya körfəzi, Ərəbistan dənizi
- E) Meksika körfəzi, Eyr gölü, Çukot dənizi

74. Tərtər və Araz çaylarına aid olan ümumi cəhətlər:

- 1. Kürün sağ qollarıdır.
  - 2. Mənbələri Qarabağ vulkanik yaylasında yerləşir.
  - 3. Üzərlətində su anbarları var.
  - 4. Suvarmada istifadə olunurlar.
  - 5. Sərhəd çaylarıdır.
- A) 1, 2, 3      B) 1, 3, 4      C) 2, 3, 4  
D) 2, 4, 5      E) 1, 4, 5

75. "Məhəlli suları" nədir?

- A) Ölkənin sahilindən 12 millik okean su sahəsidir.
- B) Böyük və kiçik su dövranında iştirak edən sulardır.
- C) Bir ölkənin daxilindəki göllərdür.
- D) Ölkə daxilində gəmiçilik üçün yararlı su sahəsidir.
- E) Ancaq balıq ovlanan su sahəsidir.

76. Müləyim-isti iqlim tipinin səciyyəvi olduğu düzənliklər:

- A) Qanıx-Öryriçay vadisi, Samur-Dəvəçi ovalığı və Lənkəran ovalığı
- B) Qanıx-Öryriçay vadisi, Lənkəran ovalığı və Qusar maili düzənliyi
- C) Şirvan, Mil və Qarabağ düzənləri
- D) Lənkəran ovalığı, Şərur-Ordubad düzü və Salyan düzü
- E) Qarayazı düzü, Qusar maili düzənliyi və Muğan düzü

77. Azərbaycanda yük və sərnişin daşınmasına böyük rolü olan dəmiryol-bərə keçidləri:

- 1. Bakı - Həştərxan
  - 2. Bakı - Ənzəli
  - 3. Bakı - Mahaçqala
  - 4. Bakı - Türkmenbaşı
  - 5. Bakı - Bektaş
- A) 1, 3      B) 2, 5      C) 4, 5  
D) 3, 5      E) 3, 4

78. Əraziləri, əsasən, qədim platformalarda yerləşən türk dövlətləri və dövlət qurumları:

- A) Tatarstan, Başqırdıstan, Türkiyə
- B) Taymir (Dölgən-Nen), Saxa-Yakutiya, Azerbaycan
- C) Tatarstan, Başqırdıstan, Çuvaşıya
- D) Xakasiya, Tuva, Qırğızıstan
- E) Qaraçay-Çerkəz, Kabarda-Balkaristan, Türkmanistan

79. Şimali Amerikanın ucqar şimal, cənub, şərqi və qərb nöqtələrinin yerləşdiyi ölkələrin müvafiq ardıcılığını müəyyən edin:

- A) ABŞ, Costa-Rika, Kanada, ABŞ
- B) Kanada, Panama, Kanada, ABŞ
- C) Panama, Meksika, Qvatemala, Kanada
- D) ABŞ, Kanada, Nikaragua, Salvador
- E) Kuba, ABŞ, Meksika, Kanada

80. Əkinçiliyin inkişafına təsir edən əsas amillər:

- 1. faal temperaturlar cəmi
  - 2. ərazinin rütubətlənmə dərəcəsi
  - 3. yer qabığının qalınlığı
  - 4. süxurların yaşı
  - 5. ərazinin seysmikliyi
  - 6. torpaq örtüyü
- A) 1, 3, 4      B) 1, 2, 5      C) 4, 5, 6  
D) 1, 2, 6      E) 3, 5, 6

81. Səudiyyə Ərəbistanı, Küveyt, Qatar və Böhrən ölkələrinə **aid olmayan** cəhətlər:

- 1. Ərazilərində səhralar geniş yayılmışdır.
  - 2. Zəngin neft ehtiyatlarına malikdirlər.
  - 3. Elmtutumlu sənaye sahələri dəha yaxşı inkişaf etmişdir.
  - 4. Əkinçilik ancaq suvarma şəraitində mümkünür.
  - 5. İri kapital idxlər ərzində ölkələrdir.
  - 6. Müləyim enlikdə yerləşirlər.
- A) 2, 3, 6      B) 3, 5, 6      C) 3, 4, 5  
D) 1, 2, 4      E) 1, 4, 6

82. Aşırımlı nödir?

- A) Çay dərəsindəki pillələrdir.
- B) Şış uclu dağ zirvələridir.
- C) Sıra dağların ən hündür zirvələrini birləşdirən xətdir.
- D) Sıra dağların yalnız keçid üçün əlverişli olan çökəklilikdir.
- E) Zəif meyilli dağ yamacıdır.

83. Yeyinti sənayesinin istehlak rayonuna meyl etməyən sahələri:

- A) qənnadı, şərab doldurma
- B) qənnadı, çay istehsalı
- C) tütün fermentləmə, meyvə-tərəvəz konservləri
- D) çörəkbişirmə, şəkər
- E) meyvə-tərəvəz konservləri, qənnadı

84. 1:3000000 miqyaslı xəritədə  $0,5^{\circ}$  meridian qövsü neçə sm olar?

- A) 30 sm
- B) 60 sm
- C) 18,5 sm
- D) 15 sm
- E) 1,85 sm

85. Azərbaycanın orta dağlıq ərazilərində payızlı bugda və arpanın **bəcərlənməsinin** səbəbi:

- A) münbit torpaqların olmaması
- B) qışın soyuq və şaxtalı keçməsi
- C) rütubətin çatışmaması
- D) suvarma üçün suyun çatışmaması
- E) əkinə yararlı torpaq sahələrinin azalması

2003

### III qrup, Variant B

61. Rekreasiya ehtiyatlarına aiddir:

- 1. müalicə əhəmiyyətli mineral sular
  - 2. məhsuldar qara torpaqlar, otaq və biçənəklər
  - 3. bol günəş işığı və səfələ hava
  - 4. tarixi abidələr, görməli yerlər
  - 5. dağ səxurları və müxtəlif heyvan növləri
- A) 2, 4, 5    B) 1, 3, 4    C) 3, 4, 5  
D) 1, 3, 5    E) 1, 2, 3


62. Xarici proseslərin təsirindən səxurların dağılıması, yuyulub daşınması və çökdürülməsi müvafiq olaraq adlanır:

- A) aşınma, denudasiya, akkumulyasiya
- B) ekzarasiya, denudasiya, aşınma
- C) eroziya, sublimasiya, aşınma
- D) aşınma, meliorasiya, abraziya
- E) kondensasiya, eroziya, denudasiya

63. Yaz gecə-gündüz bərəbərliyi zamanı günorta vaxtı günəş şüalarının şimal yarımkürəsində  $70^{\circ}$  və cənub yarımkürəsində  $40^{\circ}$  bucaq altında düşdürü enliklər arasında dərəcə fərqi nə qədərdir?

A)  $10^{\circ}$     B)  $50^{\circ}$     C)  $20^{\circ}$     D)  $40^{\circ}$     E)  $70^{\circ}$

64. Xəritə-sxemdə rəqəmlərlə verilən ərazilərdə əhalinin sıxlığının azalma sırası:



- A) 1-4-2-3
- B) 4-1-3-2
- C) 4-3-2-1
- D) 3-4-1-2
- E) 2-4-1-3

65. Lənkəran-Astara iqtisadi rayonunun Xəzərə birbaşa çıxışı olan inzibati rayonları:

- A) Lənkəran, Siyəzən, Yardımlı
- B) Abşeron, Neftçala, Astara
- C) Lənkəran, Salyan, Neftçala
- D) Masallı, Lənkəran, Astara
- E) Astara, Cəlilabad, Lerik

66. Respublikamızda soyuq iqlim tipi, əsasən, hansı fiziki-coğrafi rayonlarda formalasılır və burada kənd təsərrüfatında hansı məqsədlə istifadə olunur?

- A) Taliş dağları, Ceyrançöl-Açinohur; dəməyə əkinçilik və qış otaqları
- B) Vulkanik yayla, Qonaqkənd; yay otaqları və biçənəklər
- C) Zaqtala-Lahic, Qazax-Qarabağ; sitrus meyvəçiliyi və baramaçılıq
- D) Qarabağ dağları, Qanix-Öyriçay; taxılçılıq və tərəvəzçilik
- E) Gündüll-Qapıcıq, Kürdürü-Sırvan; pambıqcılıq və qış otaqları

67. Mənbəyini Kiçik Qafqazdan götürən Kür çayının sağOLLARI:

- A) Araz, Göyçay, Gəncəçay, Tərtər
- B) Zəyəmçay, Ağstafaçay, Türyançay, Kürmükçay
- C) Şəmkirçay, Gəncəçay, Zəyəmçay, Tərtər
- D) Qanix, Şəmkirçay, Kürkəçay, Şinçay
- E) Qabırı, Qarqarçay, Kişçay, Oxçuçay

68. İnkışaf etməkdə olan ölkələrin geriliyinin əsas səbəbləri:

- 1. yüksək ixtisaslı mütəxəssislərin çatışmamazlığı
  - 2. qeyri-maddi istehsal sahələrində çalışanların çox olması
  - 3. emaledici sənayenin zəif inkışafi
  - 4. təsərrüfatın inkışafında ekstensiv yolun üstünlüyü
  - 5. mineral ehtiyatlarının çatışmamazlığı
  - 6. əmək ehtiyatlarının çoxluğu
- A) 1, 4, 5    B) 3, 4, 6    C) 1, 2, 5  
D) 1, 3, 4    E) 2, 4, 5

69. Daha fəal seysmik əraziləri təyin edin:



- A) 1, 4, 5    B) 1, 4, 6    C) 2, 4, 5  
D) 1, 3, 5    E) 2, 3, 6

70. Avropanın, əsasən, dağlıq ərazilədə yerləşmiş ölkələri:

- A) İrlandiya, Polşa, Finlandiya
- B) Niderland, İspaniya, Böyük Britaniya
- C) Böyük Britaniya, İsvəçə, İrlandiya
- D) Almaniya, Belçika, Avstriya
- E) İsvəçə, Avstriya, Norveç

71. Texnopolis nödir?

- A) sənaye obyektləri altında qalan torpaq sahəsi
- B) iri elmtutumlu istehsal mərkəzlərinin cəmləşdiyi ərazi
- C) megalopolislərin ətrafindakı çirkənləmiş sahələr
- D) əhalisi 10 mln-dan çox olan şəhərlər qrupu
- E) əhalinin şəhər ətrafinda cəmlənməsi

72. Ərazilər uyğun gələn torpaq tiplərini seçin:

- 1. Qanix-Öyriçay I. boz çəmən
  - 2. Vulkanik yayla II. dağ-çəmən
  - 3. Ceyrançöl III. çəmən-meşə
  - 4. Şərur-Ordubad IV. şabalıdı
- A) 1-III, 2-II, 3-IV, 4-I  
B) 1-I, 2-II, 3-III, 4-IV  
C) 1-II, 2-III, 3-IV, 4-I  
D) 1-IV, 2-II, 3-III, 4-I  
E) 1-III, 2-I, 3-II, 4-IV

73. Yeyinti sənayesinin istehlak rayonuna meyl edən sahələri:

- A) çörəkbışırma, qənnadı
- B) konserv, şəkər
- C) qənnadı, pambıqtomizləmə
- D) un üyütmə, şərab istehsalı
- E) mineral su doldurma, konserv

74. Tayqa zonası üçün səciyyəvi **deyildir**:

- 1. Müləyim qurşaqda yerləşmişdir.
  - 2. Qərbi Avropada daha çox yayılmışdır.
  - 3. Ən böyük torf ehtiyatlarına malikdir.
  - 4. Yağıntılar buxarlanmadan azdır.
  - 5. Rusiyada daha çox Qərbi Sibirdə yayılmışdır.
  - 6. Boz və bozqonur meşə torpaqları yayılmışdır.
  - 7. Daimi donuşluğun yayılması.
- A) 1, 3, 5      B) 5, 6, 7      C) 1, 2, 4  
D) 2, 4, 6      E) 3, 4, 5

75. Hansı su hövzələrinin sahilində yay isti və quraq keçir?

- A) Benqal körfəzi, Ölü dəniz, Cənubi Çin dənizi
- B) Xəzər dənizi, Meksika körfəzi, Viktoriya gölü
- C) Laptevlər dənizi, İran körfəzi, Marakaybo gölü
- D) Aral dənizi, Tanqanika gölü, Baykal gölü
- E) Aralıq dənizi, Aral dənizi, Balxaş gölü

76. Şəkər çugundurunun geniş sahə tutduğu böyük düzənliliklər:

- A) Konqo çökəkliyi, Böyük Çin düzənlüyü
- B) Turan ovalığı, Amazon ovalığı
- C) Meksika yayları, Mesopotamiya ovalığı
- D) Şərqi Avropa, Mərkəzi düzənliliklər
- E) Braziliya yayları, Kür çökəkliyi

77. Gəyan və Şollar düzənlərinin müvafiq olaraq yerləşdiyi fiziki-coğrafi rayonlar:

- A) Arazboyu, Samur-Dəvəçi
- B) Qanix-Əyriçay, Samur-Dəvəçi
- C) Şəhur-Ordubad, Küdrü-Sirvan
- D) Arazboyu, Acınohur-Ceyrançöl
- E) Günnüt-Qapıcıq, Mərkəzi Aran

78. Alüminium istehsalının I mərhələsinin Gəncə-Qazax, II mərhələsinin isə Abşeron iqtisadi-coğrafi rayonlarında yerləşməsinin müvafiq səbəbləri:

- A) I-əmək ehtiyatları; II-iqtisadi-coğrafi mövqə
- B) I-paytaxt amili; II-istehlakçıya yaxınlıq
- C) I-xammal və ucuz enerjiyə yaxınlıq; II-istehlakçıya yaxınlıq
- D) I-xammala yaxınlıq; II-əmək ehtiyatlarına meyl etmə
- E) I-dəniz sahili mövqə; II-təbii şərait

79. Xarici iqtisadi əlaqələrdə dəməriyolu nəqliyyatından istifadə **etməyən** ölkələr:

- A) Misir, Meksika, Kanada
- B) İslandiya, Avstraliya, Yeni Zelandiya
- C) Rusiya, ABŞ, Yaponiya
- D) Yaponiya, Fransa, Pakistan
- E) İspaniya, Türkiyə, Azərbaycan

80. Şamaxı, Qəbələ, Qax, İsmayıllı rayonları orasında məhsuldalar torpaqların yayılması və rütubətin kifayət qədər olması imkan verir:

- A) intrazonal landsaftın yaranmasına
- B) dəməyo əkinçiliyinin inkişafına
- C) qış otlqlarının geniş yayılmasına
- D) quru subtropik bitkiçiliyin inkişafına
- E) bostançılığın və sitrus meyvəciliyinin inkişafına

81. Əraziləri, əsasən, cavan platformalarda yerləşən türk dövlətləri:

- A) Özbəkistan, Tacikistan
- B) Azərbaycan, Qırğızistan
- C) Özbəkistan, Türkəmənistan
- D) Türkəmənistan, Altay
- E) Qazaxıstan, Türkiyə

82. Nə üçün Atlantik okeanının şimal-şərqində okean sularının temperaturu şimal-qərbdə nisbətən daha yüksəkdir?

- A) Şimal passat cərəyanları təsir edir.
- B) Sahil boyunda uca dağları geniş ərazi tutur.
- C) Şimali Atlantik cərəyanı təsir edir.
- D) Arktik hava kütlələrinin təsiri gücləndür.
- E) Vulkanik proseslər güclü təsir edir.

83. Miqyası 1:50000000 olan qlobusda  $40^{\circ}$ -lik paralellər ekvator arasındaki meridian qövsünün uzunluğu neçə sm olar?


- A) 8,88      B) 10,88      C) 11,11  
D) 5,55      E) 9,88

84. Baykal gölündə aid olan əlamətlər:

- 1. Şirin suludur.
  - 2. Ən dərin göldür.
  - 3. Tektonik mənşəlidir.
  - 4. Buzlaq mənşəlidir.
  - 5. Şor suludur.
  - 6. Ən dayaz göldür.
- A) 2, 3, 6      B) 2, 4, 5      C) 1, 2, 4  
D) 1, 2, 3      E) 1, 4, 5

85. Sxemə əsasən subtropik iqlim qurşağında yerləşən dağlarda subnival və nival landsaftlarının yerləşdiyi qurşاقları müəyyən edin:

- A) M və S      B) H və S      C) M və K  
D) N və K      E) N və H



## 2003

### IV qrup, Variant A

118. Çay istehsalına görə fərqlənən ölkələr:

- A) Küveyt, Əlcəzair
- B) Hindistan, Sri-Lanka
- C) Əfqanistan, Monqolustan
- D) Yəmən, Türkəmənistan
- E) İraq, Qırğızistan

119. Kürün sağ qolu:

- A) Qusarçay      B) Sumqayıtçay
- C) Araz      D) Samur
- E) Lənkərançay

120. Cənub qütbünün yerləşdiyi materik:

- A) Avrasiya      B) Antarktida
- C) Avstraliya      D) Cənubi Amerika
- E) Afrika

## 2003

### IV qrup, Variant B

118. Taliş dağları Azərbaycanın hansı hissəsində yerləşir:

- A) Cənub-Şərqində      B) Cənub-Qərbində
- C) Qərbində      D) Şimalında
- E) Şimal-Şərqində

119. Kürün ən böyük sağ qolu:

- A) Tərtər      B) Samur      C) Qabırı
- D) Araz      E) Qanix

120. Yanacaq sənayesinin yaxşı inkişaf etdiyi iqtisadi rayon:

- A) Gəncə-Qazax      B) Quba-Xaçmaz
- C) Şəki-Zaqatala      D) Lənkəran-Astara
- E) Abşeron

**2003**

**V qrup, Variant A**

119. Hansı ölkələrdə meşə və ağaç emalı sənayesi daha çox inkişaf etmişdir?

- A) İran, Özbəkistan
- B) Rusiya, Kanada
- C) Türkmenistan, Gürcüstan
- D) Yaponiya, Misir
- E) Azərbaycan, Yaponiya

120. Birbaşa Xəzər dənizinə tökülen çay:

- A) Naxçıvançay
- B) Şəmkirçay
- C) Kondələnçay
- D) Girdimançay
- E) Qusarşay

**2003**

**V qrup, Variant B**

119. Azərbaycanla şimaldan və cənubdan həmsərhəd olan ölkələr:

- A) Ermənistən, İran
- B) Gürcüstan, İran
- C) Rusiya, Gürcüstan
- D) Ermənistən, Rusiya
- E) Rusiya, İran

120. Türk dünyası ölkələrinin yerləşdikləri əsas iqlim qurşaqları:

- A) ekvatorial və subekvatorial
- B) şimal subtropik və mülayim
- C) tropik və subantarktik
- D) cənub subtropik və mülayim
- E) cənub subtropik və tropik

**2004**

**I qrup, Variant A**

118. Respublikamızın meşə sənayesi və məhsulları istehsalı hansı xammal mənbələrinə əsaslanır?

- A) Böyük Qafqazın meşə ehtiyatına
- B) Kiçik Qafqazın meşələrinə
- C) Talış dağlarının meşələrinə
- D) Gətirilmə meşə materiallarına
- E) Türkiyədən daşınan meşə materiallarına

119. Avropanın yarımadaları:

- A) Balkan, Skandinaviya
- B) Hindistan, Ərəbistan
- C) Apennin, Alyaska
- D) Pireney, Kamçatka
- E) Somali, Labrador

120. Maşınqayırma sənayesi yaxşı inkişaf etmiş ölkələr:

- A) Çin, Özbəkistan
- B) ABŞ, Yaponiya
- C) Azərbaycan, Türkiyə
- D) AFR, Nigeriya
- E) Macaristan, Butan

**2004**

**I qrup, Variant B**

118. Heyvandarlıq sahələrini tapın:

- A) ipakçılık, tütünçülük
- B) balıqçılıq, meyvoçılık
- C) qoyunçuluq, quşçuluq
- D) gön-dəri, taxılçılıq
- E) baramaçılıq, çəltikçilik

119. Cənubi Amerikanın sahəsinə və əhalisinin sayına görə ən böyük ölkəsi:

- A) Braziliya
- B) Argentina
- C) Peru
- D) Venesuela
- E) Çili

120. Üzümçülüklük və kartofçuluğun daha çox inkişaf etdiyi iqtisadi rayon:

- A) Lənkəran - Astara
- B) Aran
- C) Abşeron
- D) Gəncə - Qazax
- E) Quba - Xaçmaz

**2004,**

**II qrup, Variant A**

61. Kür hövzəsinə aid olub, lakin birbaşa Kürə tökülməyən çaylar:

- |                |              |             |
|----------------|--------------|-------------|
| 1. Kürəkçay    | 2. Türyançay | 3. Əyriçay  |
| 4. Arpaçay     | 5. Həkəri    | 6. Gəncəçay |
| 7. Kondələnçay | 8. Tərtərçay |             |
- A) 2, 4, 6, 8      B) 3, 4, 5, 7      C) 1, 4, 7, 8  
D) 1, 3, 5, 8      E) 2, 3, 6, 7

62. Beynəlxalq iqtisadi əlaqələrdə mühüm rol oynayan bölgələr:

- |                 |            |             |
|-----------------|------------|-------------|
| 1. Magellan     | 2. Hörmüz  | 3. Panama   |
| 4. Cəbəllütariq | 5. Malakka | 6. Mozambik |
- A) 2, 4, 5      B) 1, 5, 6      C) 3, 4, 6  
D) 1, 3, 6      E) 1, 3, 5

63. Qar xəttinin dəniz səviyyəsindən daha hündürdə yerləşdiyi enlikləri müəyyən edin:

- |                     |                        |
|---------------------|------------------------|
| 1. Müləyim enliklər | 2. Tropik enliklər     |
| 3. Qütb enlikləri   | 4. Ekvatorial enliklər |
- A) 3, 1      B) 2, 4      C) 1, 4  
D) 4, 3      E) 2, 3

64. Bakıdan  $270^{\circ}$  azimutla 4270 km məsafədə yerləşən nöqtənin coğrafi koordinatını müəyyən edin (nəzərə alın ki,  $40^{\circ}$  paraleldə  $1^{\circ}$ -lik qövsün uzunluğu təqribən  $85,4 \text{ km}$ dir)

- |   |   |
|---|---|
| A) $40^{\circ}$ şm. en. $51^{\circ}$ ş. u.  | B) $0^{\circ}$ en. $85^{\circ}$ q. u.     |
| C) $40^{\circ}$ şm. en. $0^{\circ}$ u.      | D) $11^{\circ}$ c. en. $50^{\circ}$ ş. u. |
| E) $40^{\circ}$ şm. en. $101^{\circ}$ ş. u. |   |

65. Sibir regionu türk dövlət qurumlarının təsərrüfat və nəqliyyat yollarının zəif inkişafının səbəbləri:

- A) ərazilərinin dağlıq relyefi, sərt iqlim şəraitü
- B) ərazilərinin dağlıq relyefi, əmək ehtiyatlarının bolluğu
- C) faydalı qazıntıların kasıblığı, düzən relyef
- D) faydalı qazıntıların kasıblığı, əmək ehtiyatları ilə zəif təminat
- E) seyrək məskunlaşma, xarici ölkələrlə həmsərhəd olmaları

66. Avstraliyanın şərqi sahilində rütubətliliq iqlimin formalşmasının səbəbi:

- A) enən hava kütlələrinin təsiri
- B) soyuq çərəyanın təsiri
- C) isti və soyuq çərəyanların doymuş hava yaratması
- D) Böyük Suayırıcı dağların rütubətlili havanın qarşısını kəsməsi
- E) qərb kütləklərinin təsiri

67. Coğrafi təbəqənin qanunauygunluqları və hadisələri arasında uyğunluğu müəyyən edin:

- I. Bütövlük
  - II. Ritmiklik
  - III. Zonallıq
  - 1. Fəsillərin və gecə-gündüzün növbələşməsi
  - 2. Ekvatorдан qütb'lərə doğru təbii komponentlərin dəyişməsi
  - 3. Təbii komponentlərin bir-biri ilə sıx əlaqədə olması
- A) I-3 II-1 III-2      B) I-2 II-1 III-3  
C) I-1 II-2 III-3      D) I-3 II-2 III-1  
E) I-1 II-3 III-2

68. Böyük Qafqazın iqtisadi-coğrafi rayonlarının əhalisinin sayına görə azalan sırasını müəyyən edin:

- A) Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala
- B) Abşeron, Şəki-Zaqatala, Dağlıq Şirvan
- C) Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz
- D) Şəki-Zaqatala, Dağlıq Şirvan, Quba-Xaçmaz
- E) Quba-Xaçmaz, Abşeron, Şəki-Zaqatala

69. Ən qadim dağ əmələgəlmə mərhələsi:

- A) Kaledon
- B) Mezozoy
- C) Baykal
- D) Hertsin
- E) Alp

70. Azərbaycanda kserofit bitkilərin geniş yayılmasına əlverişli şərait yaranan əsas amil:

- A) yeraltı suların səthə yaxın yerləşməsi
- B) bol yağışlılar
- C) güclü küləklər
- D) ifrat rütubətlənmə
- E) rütubət çatışmamazlığı

71. Aqlomerasiya nödir?

- A) ətraf yaşayış məntəqələri ilə birlikdə iri şəhərdir
- B) paytaxt şəhərinin sosial-iqtisadi inkişaf formasıdır
- C) Qərbi Avropana kənd məskunlaşması formasıdır
- D) yüngül sənaye üstünlük təşkil edən kiçik şəhərdir
- E) kənd yaşayış məntəqələrinin cəmidir

72. Tropik enliklərin İEOÖ-də toxuculuqda yun parça istehsalının xüsusi çəkisinin az olması sabəbələri:

- A) işçi qüvvəsinin çatışmaması
- B) kimyəvi lif istehsalının xüsusi çəkisinin çox olmasına
- C) iqlim şəraiti ilə əlaqədar tələbatın az olması
- D) cut və kətan parçalarının çox istehsal olunması
- E) xammalın və texnologianın olmaması

73. 117° ş. u-da yerləşən Pekin şəhərində yerli vaxtla saat 12<sup>00</sup> olduqda London şəhərində saatın neçə olduğunu hesablayın:

- A) 17<sup>00</sup>
- B) 18<sup>24</sup>
- C) 16<sup>12</sup>
- D) 4<sup>12</sup>
- E) 4<sup>18</sup>

74. Azərbaycanda şoranalmanın qarşısının alınmasında böyük rol oynayan təsərrüfat obyekti:

- A) Araz su qovşağı
- B) Yuxarı Qarabağ kanalı
- C) Çayların üzərindəki bəndlər
- D) Mingəçevir su anbarı
- E) Baş Şirvan kollektoru

75. 6000 m dərinlikdə olan hidronaftlar okean səthindən göndərilən səs siqnalını neçə saniyəyə qəbul edirlər?

- A) 6
- B) 10
- C) 4
- D) 8
- E) 7


76. İqtisadi cəhətdən fəal əhalinin təsərrüfat sahələri üzrə bölgüsünə görə inkişaf etmiş ölkələri müəyyən edin:

Ölkələr	Sənayedə çalışanlar, %-la	Kənd təsərrüfatında çalışanlar, %-la	Xidmət sahəsində çalışanlar, %-la
I	30,5	40	29,5
II	32	38	30
III	29	11	60
IV	28	9	63
V	27,7	3,1	69,2

- A) III, IV, V
- B) I, III, V
- C) I, II, IV
- D) I, II, III
- E) II, IV, V

77. Xəritə-sxemdə verilən ölkəyə xas olan xüsusiyyətləri müəyyənəlsədirin.


- 1. Federativ Respublikadır.
- 2. Dünya əhəmiyyətli neft-qaz yataqlarına malikdir.
- 3. Zəngin su, meşə resurslarına malikdir.
- 4. Tropik bitkiçilik inkişaf etmişdir.
- 5. Qərb yarımkürəsində ən inkişaf etmiş ölkədir.
- 6. Dünya əhəmiyyətli dəmir filizi, qalay, boksit ehtiyatlarına malikdir.
- 7. Geniş səhra landşaftına malikdir.



- A) 2, 4, 6, 7
- B) 1, 5, 6, 7
- C) 3, 4, 5, 6
- D) 2, 3, 4, 7
- E) 1, 3, 4, 6


78. Həm ağır, həm də yüngül sənaye müəssisələri olan Azərbaycan şəhərləri:

- A) Bakı, Şamaxı, Şəki
- B) Gəncə, Zaqatala, Astara
- C) Gəncə, Sumqayıt, Mingəçevir
- D) Quba, Bakı, Sabirabad
- E) Naxçıvan, Saatlı, Bakı






79. Nə üçün İrlandiyada qış Belarusa nisbəton mülayim keçir?

- A) İrlandiya qərb, Belarús isə şərq yarımkürəsində yerləşir.
- B) İrlandiyada düzənlik reliyef üstünlük təşkil edir.
- C) İrlandiya daha cənubda yerləşir.
- D) İrlandiyinin iqliminə Atlantik okeanın təsiri daha böyükdür.
- E) İrlandiya materik daxilində, Belarús isə adada yerləşir.



80. Mütlöq hündürlükə atmosfer təzyiqi arasında əlaqə hansı qrafikdə düzgün göstərilib?



81. Abşeron və Aran iqtisadi rayonlarının hər ikisi üçün səciyyəvi olan təsərrüfat sahələrini göstərin:

- A) heyvandarlıq, üzümçülük, metallurgiya
- B) heyvandarlıq, elektroenergetika, ağac emali
- C) pambıqcılıq, quru subtropik meyvəçilik, neft hasilatı
- D) meşə sənayesi, heyvandarlıq, pambıqcılıq
- E) neft hasilatı, elektroenergetika, quru subtropik meyvəçilik

82. Xəritə-sxemdə verilmiş rəqəmlərə əsasən daş duz, neft və civə yataqlarının müvafiq ardıcılığını müəyyən edin.



- A) 2, 5, 1
- B) 3, 2, 4
- C) 2, 1, 3
- D) 5, 1, 3
- E) 4, 2, 3

83. Verilən əlamətlər hansı fiziqi-coğrafi rayona aiddir?

- Yay otaqlarına malikdir.
- Effuziv sūxurlar geniş yayılmışdır.
- Filiz faydalı qazıntırlarla zəngindir.
- Kür-Araz
- Zaqatala-Lahic
- Talış dağları
- Qobustan-Abşeron
- Vulkanik yayla

84. Avrasiyada mülayim qurşaqla iqlim tiplərinə uyğun gələn təbii zonaların düzgün ardıcılığını müəyyən edin:

- |                         |                       |
|-------------------------|-----------------------|
| I. Mülayim dəniz        | 1. Tayqa              |
| II. Mülayim kontinental | 2. Musson meşələri    |
| III. Kəskin kontinental | 3. Enliyarpaq meşələr |
| IV. Musson              | 4. Qarışq meşələr     |
- I-3, II-4, III-1, IV-2
  - I-3, II-4, III-2, IV-1
  - I-1, II-2, III-3, IV-4
  - I-1, II-4, III-2, IV-3
  - I-2, II-1, III-4, IV-3

85. Hasıl olunan kömürün maya dəyəri asıldır:

- Layın yerləşdiyi dərinlikdən
- Kömürün dünya bazarında qiymətindən
- Çıxarılma üsulundan
- Polaq istehsal etmək üçün tələb olunan kömürün miqdardından
- 1, 2
- 2, 4
- 3, 4
- 2, 3
- 1, 3

## 2004 II qrup, Variant B

61. Çayın orta meyilli göstəricisinin böyük komiyəti səbəb olur:

- Su sərfinin azalmasına
  - Dib eroziyasının intensiv inkişafına
  - Çay rejiminin kəskin dəyişməsinə
  - Yüksek axın sürətinə
  - Yan eroziyanın üstün inkişafına
- 2, 4
  - 3, 4
  - 1, 3
  - 1, 5
  - 2, 5

62. Türk dövlətlərinin ən böyük göllərindən biri olan Aralın son illərdə səviyyəsinin dəyişməsinin səbəbi:

- Suyundan suvarmadə və məişətdə geniş istifadə olunması
- Aralın dibinin tektonik qalxması
- ondan mənbəyini götürən çayların düşməsinin artması
- ona tökülen çayların böyük hissəsinin suvarmaya sərf olunması
- Aralın dibinin tektonik enməsi

63. Orta duzluğla malik 3 tək okean suyundan nə qədər duz almaq olar?

- 105 kq
- 350 kq
- 126 kq
- 1,5 kq
- 1500 kq

64. Azərbaycanda olan SES-lərin gücünə görə azalan sırası:

- Arpaçay, Araz, Mingəçevir
- Mingəçevir, Şəmkir, Bəhrəmtəpə
- Araz, Tərtər, Yenikənd
- Şəmkir, Mingəçevir, Sərsəng
- Varvara, Şəmkir, Yenikənd

65.  $28^{\circ}$  şərq uzunlığında yerləşən İstanbul şəhərində günəş səhər saat  $6^{10}$ -da çıxarsa,  $4^{\circ}$  qərb uzunlığında yerləşən Madrid şəhərində bu vaxt saat neçə olar?

- $4^{02}$
- $10^{00}$
- $5^{40}$
- $7^{14}$
- $9^{00}$

66. Bakıdan  $90^{\circ}$  azimuthla 4270 km məsafədə yerləşən nöqtənin coğrafi koordinatını müəyyən edin (nəzərə alın ki  $40^{\circ}$  paraleldə  $1^{\circ}$ lik qövsün uzunluğu təqribən 85,4 km-ə bərabardır).

- $40^{\circ}$  şm. en.  $0^{\circ}$  u.
- $40^{\circ}$  şm. en.  $100^{\circ}$  ş.u.
- $40^{\circ}$  şm. en.  $85^{\circ}$  ş.u.
- $50^{\circ}$  şm. en.  $101^{\circ}$  ş.u.
- $10^{\circ}$  c. en.  $50^{\circ}$  ş.u.

67. Zonal tabii komponentlərə aiddirlər:

- torpaq və bitki örtüyü, sūxurların yaşı və tərkibi
- ocean cərəyanları, sūxurların nisbi yaşı, torpaq və bitki örtüyü
- iqlim, torpaq və bitki örtüyü, heyvanat aləmi
- geoloji quruluş, faydalı qazıntılar, relyef və yeraltı sular
- temperatur və təzyiq, relyef, atmosfer yağıntıları

68. Cənubi Amerika və Şimali Amerika materialları üçün ümumi olmayan əlamətlər:

- Bir qitadə yerləşirler.
  - Rütubətli ekvatorial meşələr geniş sahə tutur.
  - Qondvananın hissələridir.
  - Dağ zirvələri qar xəttindən yüksəkdə yerləşir.
  - İqliminin formalşemasında Atlantik okeanının təsiri böyüktdür.
  - Üç okeanla əhatə olunurlar.
- 1, 2, 5
  - 1, 4, 5
  - 1, 3, 5
  - 2, 4, 6
  - 2, 3, 6

69. Şimali Afrika regionunun iqtisadi coğrafi mövqeyinin əlavəşüllüyü izah olunur:

- Aralıq dənizinə çıxışın olması ilə
  - Düzənlik relyefin və bolsulu çayların mövcudluğu ilə
  - Süveyş kanalının regionda yerləşməsi ilə
  - Tropik səhraların geniş ərazi tutması ilə
  - Avropa və Cənub-Qərbi Asiya ölkələrinə yaxınlığı ilə
- 3, 4, 5
  - 1, 3, 5
  - 2, 4, 5
  - 1, 4, 5
  - 2, 3, 4

70. Xəritə-sxemdəki rəqəmlərlə qeyd olunmuş hansı məntəqələr arasında atmosfer təzyiqi fərqi daha çoxdur?



- 4 və 1
- 1 və 2
- 3 və 5
- 3 və 4
- 1 və 5

71. Kiş, Şin, Kürmük çaylarına aid olan ümumi cəhətlər:

- Selli çaylardır.
  - Əsasən, buzlaqla qidalanırlar.
  - Mənbələri Büyük Qafqazın cənub yamacındadır.
  - Gatirmə konuslarına malikdirlər.
  - Birbaşa Kür çayına töküllürlər.
  - Yayda turşurlar.
- 1, 4, 6
  - 3, 5, 6
  - 1, 3, 4
  - 2, 3, 5
  - 2, 4, 5

72. Adambaşına istehsal edilən müvafiq məhsullara görə dünyada birinci yeri tutan dövlətlərin düzgün verildiyi sıra:

- İran-neft, Böyük Britaniya-dəş kömür, Rusiya-oduncəq
- Kanada-oduncəc, Norveç-elektrik enerjisi, Yeni Zelandiya-ət
- Danimarka-süd, Polşa-kartof, Hindistan-dəmir filizi
- Yaponiya-avtomobil, Səudiyyə Ərəbistanı-neft, Çin-taxil
- Brazilıya-limon, Rusiya-kələm, Fransa-dəş kömür

73. Fəal seysmikliyə malik olan adaları müəyyən edin:

- Baffin torpağı
  - Şpisbergen
  - Yava
  - Tasman
  - Irlandiya
  - Yapon
- 3, 6
  - 3, 5
  - 1, 3
  - 2, 4
  - 1, 6

74. Məqalopolis nədir?  
 A) Ətraf qasəbə və kəndlərlə birləşmiş, yüksək infrastruktur malik böyük paytaxt şəhəridir.  
 B) Əhalisi 10 mln. nəfərdən çox olan sənaye şəhəridir.  
 C) Əhalisi 5 mln. nəfərdən çox olan şəhərdir.  
 D) Böyük şəhər aqlomerasiyasıdır.  
 E) Qonşu şəhər aqlomerasiyalarının birləşməsindən yaranmış ən böyük şəhər məskunlaşma formasıdır.

75. Limanların yerləşdiyi müvafiq dənizləri müəyyən edin:

- I. Marsel
- II. Sankt-Peterburq
- III. Rotterdam
- 1. Baltik      2. Aralıq      3. Qırımızı
- 4. Şimal      5. Özbəkistan
- A) I-2, II-2, III-5      B) I-3, II-4, III-2
- C) I-2, II-1, III-4      D) I-2, II-5, III-3
- E) I-1, II-4, III-3

76. Təbii rayonların əhalisinin sayına görə artan sırası:

- A) Kür çökəkliyi, Lənkəran, Böyük Qafqaz
- B) Lənkəran, Kiçik Qafqaz, Naxçıvan
- C) Kür çökəkliyi, Böyük Qafqaz, Kiçik Qafqaz
- D) Lənkəran, Böyük Qafqaz, Kiçik Qafqaz
- E) Naxçıvan, Lənkəran, Kiçik Qafqaz

77. Xəritə-sxemda rəqəmlərə uyğun gələn təbii obyektləri müvafiq ardıcıllıqla müəyyən edin:



- A) Kola yarımadası, Ağ dəniz, Baltık dənizi, Azov dənizi, Yukatan yarımadası  
 B) Yutlandiya yarımadası, Şimal dənizi, Fin körfəzi, Botnik körfəzi, Skandinaviya yarımadası  
 C) Skandinaviya yarımadası, Baltık dənizi, Botnik körfəzi, Fin körfəzi, Yutlandiya yarımadası  
 D) Yutlandiya yarımadası, Şimal, Norveç, Baltık dənizləri, Kola yarımadası  
 E) Skandinaviya yarımadası, Baltık dənizi, Mərmərə dənizi, Azov dənizi, Yutlandiya yarımadası

78. Kənd təsərrüfatında su ehtiyatlarından daha çox istifadə edən ölkələr:

- A) Danimarka, Böyük Britaniya, İsləndiya
- B) Kanada, Azərbaycan, İsləndiya
- C) ABŞ, Avstraliya, Norveç
- D) Norveç, İspaniya, Böyük Britaniya
- E) Hindistan, Türkmenistan, Misir

79. Orta Araz vilayətində hündürlüyü doğru landşaftların dəyişməsinin düzgün ardıcılığı:  
 A) meşə-çəmən, yarımsəhra, dağ-çöl, subalp və alp çəmənlilikləri  
 B) səhra, dağ-çöl, yarımsəhra, dağ-meşə  
 C) nival-buzlaq, dağ-meşə, dağ-çəmən, dağ-çöl  
 D) yarımsəhra, dağ-çöl, dağ-çəmən, nival  
 E) dağ-çöl, dağ-yarımsəhra, dağ-çəmən, dağ-meşə

80. Rütubətlik əmsali vahiddən böyük (1) və kiçik (2) olan təbii zonalar:

- A) 1-arktik səhralar, tayqa, ekvatorial meşələr 2-tropik səhralar, yarımsəhralar, çöllər
- B) 1-çöllər, meşə-çöl, tayqa 2-tundra, meşə-tundra, tropik səhralar
- C) 1-tundra, meşə-tundra, meşə-çöl 2-enliyarpaqlı və qarışq meşələr, tayqa
- D) 1-ekvatorial meşələr, savannalar, tropik səhralar 2-yarımsəhralar, çöllər, enliyarpaq meşələr
- E) 1-savannalar, ekvatorial meşələr, çöllər 2-arktik və tropik səhralar, meşə-çöl



81. Azərbaycanda Göy-göl, Qızılıağac və Böyük coğrafi obyektlərini birləşdirən əlamət:  
 A) kurort mərkəzləridir      B) qoruqdurlar  
 C) çaylardır      D) körfəzlərdir  
 E) göllərdir

82. Azərbaycanın dağlıq rayonlarının əsas təsərrüfat sahələri:  
 A) heyvandarlıq, dəməyə əkinçiliyi, arıçılıq  
 B) dəməyə əkinçiliyi, arıçılıq, pambıqçılıq  
 C) qoynuçluq, suvarma əkinçiliyi, kartofçuluq  
 D) dəməyə əkinçiliyi, bostançılıq, tərvəzçilik  
 E) arıçılıq, bostançılıq, heyvandarlıq

83. Sənaye tullantıları ilə çirklənən torpaqların yayıldığı ərazilər:

- A) Daşkəsən, Böyük Qafqazın cənub yamacı, Lənkəran
- B) Abşeron, Cənub-Şərqi Şirvan, Kiçik Qafqazın şimal-şərq yamacı
- C) Talış dağları, Ceyrançöllər, Abşeron
- D) Böyük Qafqazın şimal-şərq yamacı, Kiçik Qafqazın cənub-şərqi, Naxçıvan
- E) Lənkəran, Arazboyu, Şərur-Ordubad

84. Hansı sxemdə günəş şüalarının düşmə bucağı ( $\alpha$ ) ilə havanın temperaturu ( $t$ ) arasında əlaqə düzgün göstərilib?



85. İqtisadi cəhətdən fəal əhalinin təsərrüfat sahələri üzrə bölgüsünə görə inkişaf etməkdə olan ölkələri müəyyənləşdirin:

Ölkələr	Sənayedə çalışanlar, %-la	Kənd təsərrüfatında çalışanlar, %-la	Xidmət sahəsində çalışanlar, %-la
I	18	64	18
II	26	58	16
III	33	11	56
IV	12	71	17
V	27	4	69

- A) II, IV, V      B) I, III, V      C) I, III, IV  
 D) II, III, V      E) I, II, IV

61. Hansı dəniz və körfəzlərdə mərcan adaları yanana bilər?

- A) Barents və Meksika B) Aralıq və Hudzon  
C) Karib və Alyaska D) Qızılızı və Bengal  
E) Oxot və Botnik

62. Azərbaycanda orta və yüksək dağlıqlarda yerləşən qoruların əsas xüsusiyyətləri:

1. Mülayim-isti və soyuq iqlim tipi yayılıb.
  2. Yarımsohra və quru çöl iqlimi yayılıb.
  3. Rütubətlənmə əmsali vahidən kiçikdir.
  4. Meşə və dağ-çəmən landşaftı hakimdir.
  5. Qonur meşə və çimli dağ-çəmən torpaqları üstünlük təşkil edir.
  6. Açıq şabalıdı və sarı torpaqlar geniş yayılıb.
- A) 2, 4, 6 B) 1, 3, 5 C) 1, 4, 5  
D) 1, 3, 6 E) 2, 4, 5

63. Azərbaycanın Kür çayı sahilində yerləşən inzibati rayonları:

- A) Neftçala, Kürdəmir, Salyan, Göyçay  
B) Sabirabad, Salyan, Yevlax, Zordab  
C) Ağsu, Kürdəmir, Göyçay, Neftçala  
D) Biləsuvar, Ağdam, Yevlax, Sabirabad  
E) Salyan, Cəlilabad, Lənkəran, Ağcabədi

64. Şimali Amerikanı Avstraliyanadən fərqləndirən cəhətlər:

1. Sahil xətlərinin çox parçalanması
  2. Buzlaq reliyef formalarının geniş yayılması
  3. Cavan dağların mövcudluğu
  4. Ərazisinin qədim platformada yerləşməsi
  5. Zəngin dəniz kəmər yataqlarına malik olması
- A) 2, 4, 5 B) 3, 4, 5 C) 1, 3, 5  
D) 1, 2, 3 E) 1, 2, 4

65. Böyük Qafqazın cənub yamacına qış aylarında az qar yağmasının nəticələri:

1. Yayaçlar daşır
  2. Torpaqda rütubət çatışır
  3. Yayaçların su sərfi kəskin azalır
  4. Torpaqda çox rütubət toplanır
  5. Bitki örtüyü zəif inkişaf edir
- A) 2, 3, 5 B) 1, 2, 4 C) 1, 4, 5  
D) 1, 2, 3 E) 3, 4, 5

66. Eol prosesləri nəticəsində yaranan reliyef formaları:

- A) yarğanlar, barxanlar  
B) deltalar, mağaralar  
C) kanyonlar, karst qıfları  
D) estuarial, dyunlar  
E) barxanlar, dyunlar

67. "Yalançı urbanizasiyanın" səciyyəvi olduğu ölkələr:

- |            |             |              |
|------------|-------------|--------------|
| 1. Kanada  | 2. Yaponiya | 3. Koumba    |
| 4. Meksika | 5. Fransa   | 6. Braziliya |
- A) 1, 2, 5 B) 3, 4, 6 C) 2, 4, 6  
D) 1, 3, 5 E) 1, 3, 6

68. Reeksport nədir?

- A) ölkədən kənd təsərrüfatı məhsullarının ixracı
- B) ölkədən sənaye məhsullarının ixracı
- C) ölkədən başqa dövlətlərə vallyuta ixracı
- D) ölkəyə xarici dövlətlərdən vallyuta gatılmasına
- E) idxlə edilmiş məhsulların başqa ölkələrə yenidən satılması

69. İnkişaf etmiş ölkələr üçün səciyyəvi olan əlaməti müəyyən edin:

- A) ərazilərinin zəif öyrənilməsi və maniçəsniməsi
- B) mineral-xammal hasilatı və kənd təsərrüfatı üzrə ixtisaslaşması
- C) kənd təsərrüfatında əkinçiliyin üstünlük təşkil etməsi
- D) ixracatda hazır sənaye məhsullarının üstünlüyü
- E) emaledici sənayenin əsasən yüngül və yeyinti sahələri ilə təmsil olunması


70. Pambıq, taxıl, almaz istehsalına görə fərqlənən türk dövlət və qurumlarının müvafiq sırası:

- A) Türkiyə, Saka-Yakutiya, Azərbaycan  
B) Özbəkistan, Qazaxıstan, Saka-Yakutiya  
C) Özbəkistan, Qırğızıstan, Tacikistan  
D) Azərbaycan, Özbəkistan, Türkiyə  
E) Saka-Yakutiya, Özbəkistan, Qazaxıstan

71. Çəltükçiliyin inkişafında əsas rol oynayan amillər:

- A) mülayim iqlim, dəməyə əkinçiliyi, əmək ehtiyatları
- B) subtropik iqlim, dəməyə əkinçiliyi, ixtisaslı kadrların olması
- C) quru kontinental iqlim, günəş radiasiyası, emal müəssisələri
- D) tropik iqlim, suvarma, yüngül sənaye müəssisələri
- E) rütubətli və isti iqlim, suvarma, əmək ehtiyatları

72. Xəritə-sxemədə verilmiş rəqəmlərə əsasən arid-denudasion reliyef formalarının inkişaf etdiyi əraziləri müəyyən edin:



- A) 1, 5, 6 B) 2, 3, 5 C) 1, 4, 5  
D) 1, 2, 3 E) 2, 4, 6

73. Azərbaycanın zeytin, quru subtropik və çəyirdəkli meyvələr istehsalı ilə fərqlənən müvafiq iqtisadi rayonları:

- A) Lənkəran-Astara, Şəki-Zaqatala, Naxçıvan  
B) Aran, Lənkəran-Astara, Şəki-Zaqatala  
C) Abşeron, Lənkəran-Astara, Quba-Xaçmaz  
D) Abşeron, Aran, Naxçıvan  
E) Şəki-Zaqatala, Aran, Quba-Xaçmaz

74. Balıq və digər dəniz məhsullarını marikultur təsərrüfatlarında yetişdirən ölkələr:

- A) Yaponiya, Fransa  
B) Əlcəzair, Macarıstan  
C) Almaniya, Avstriya  
D) Yaponiya, Mongolustan  
E) Fransa, Əfqanistan

75. Dünyanın torpaq fonduunun tərkib hissələrinin sahələrinin *azalma* sırası:

- A) becərilən torpaqlar, meşə və kolluqlar, az yararlı və yararsız torpaqlar
- B) meşə və kolluqlar, becərilən torpaqlar, az yararlı və yararsız torpaqlar

C) az yararlı və yararsız torpaqlar, çəmən və otaqlar, becərilən sahələr

- D) yaşayış məntəqələri və sənaye obyektləri altındaki torpaqlar, çəmən və otaqlar, az yararlı və yararsız torpaq
- E) becərilən torpaqlar, çəmən və otaqlar, meşə və kolluqlar

76. Azərbaycanda yay otaqlarının geniş yayıldığı ərazilərin səciyyəvi xüsusiyyətləri:

1. Mülayim-isti iqlim hakimdir.
  2. Dağ-çəmən torpaqları yayılmışdır.
  3. Dağ kserofit bitkiləri geniş yayılıb.
  4. Alp və subalp çəmənilikləri yayılıb.
  5. Soyuq iqlim tipinə malikdir.
  6. Quru çöl landşaftları yayılıb.
- A) 2, 4, 6 B) 3, 5, 6 C) 1, 3, 5  
D) 2, 4, 5 E) 1, 2, 3

77. Xəritə-sxemədən görə, yağışları əsasən iyun, iyul, avqust aylarında düşən məntəqələri müəyyən edin:



- A) 2, 3, 5 B) 2, 4, 6 C) 1, 4, 6  
D) 2, 4, 5 E) 1, 3, 5

78. Sxemədə A nöqtəsinin qonşu horizontallarının mütləq hündürlüklərini müəyyən edin:

- A) 150 - 200  
B) 50 - 75  
C) 300 - 375  
D) 100 - 125  
E) 175 - 200



79. Üç yarımküredə yerləşən çay hövzəsi:

- A) Dunay B) Mississipi C) Volga  
D) Yenisey E) Konko

80. Yarı gündönümü günü üçün səciyyəvi olan əlamətlər:

- I. Gündəş cənub tropiki üzərində zenitdə olur
- II. Gündəş ekvator üzərində zenitdə olur
- III. Gündəş şimal tropiki üzərində zenitdə olur
- IV. Şimal qütb dairəsində qütb gündüzü olur
- V. Cənub qütb dairəsində qütb gecəsi olur
- VI. Cənub qütb dairəsində qütb gündüzü olur
- A) II, V, VI      B) I, II, III      C) II, III, V
- D) I, III, IV      E) III, IV, V

81. Azərbaycanda hansı iqlim tipi rütubətli subtropik iqlime aiddir?

- A) qışlı quraq keçən mülayim-isti iqlim
- B) yaylı quraq keçən mülayim-isti iqlim
- C) qışlı soyuq keçən yarımsəhra və quru çöl iqlimi
- D) bütün fəsillərdə bol yağışlı soyuq iqlim
- E) qışlı quraq keçən soyuq iqlim

82. Afrikanın şərqi sahilərinin iqliminə təsir edən cərayanlar:

- A) Kanar, Somali      B) Qvineya, Bengel
- C) Mozambik, Somali      D) Bengel, Mozambik
- E) Somali, Folkland

83. İqlim tipi, təbii zona və torpaqların müvafiq olaraq düzgün verildiyi sırası tapın:

- A) Aralıq dənizi iqlim tipi → codyarpaqlı meşələr və kolluqlar → qəhvəyi torpaqlar
- B) Tropik iqlim → şəhərlər → qara və şabalıdı torpaqlar
- C) Koşkin kontinental iqlim → enliyarpaqlı meşələr → qara torpaqlar
- D) Ekvatorial iqlim → iynəyarpaqlı meşələr → qırmızı-qonur torpaqlar
- E) Mülayim kontinental iqlim → tundra → podzol torpaqlar

84. Dağın etəyində havanın temperaturu + 24°C, zirvəsində isə (-6°C) dir. Dağın nisbi hündürlüyü müəyyən edin.

- A) 3500 m      B) 5000 m      C) 8000 m
- D) 4000 m      E) 4200 m

85. Araz çayının mənbəyinin mütləq hündürlüyü 2990 m, mənsəbininki (-11 m)-dir. Çayın uzunluğu 1072 km olarsa, Araz çayının meyilliyi nə qədərdir?

- A) 2,8 m/km      B) 18 m/km      C) 0,03 m/km
- D) 29,4 m/km      E) 294 m/km

## 2004

### III qrup, Variant B

61. Türk dövlətləri ərazisində əsasən qar və buzlaq suları ilə qidalanan çaylar:

- 1. Amudərya      2. Qusarçay      3. Sırdaçay
- 4. Volqa      5. Tərtərçay      6. Araz
- 7. Qudyalçay      8. Kama
- A) 3,4,6,7
- B) 2,5,6,8
- C) 1,3,5,8
- D) 1,2,3,7
- E) 4,5,6,7

62. Qış gündönümü günü üçün səciyyəvi olan əlamətlər:

- I. Gündəş cənub tropiki üzərində zenitdə olur
- II. Gündəş ekvator üzərində zenitdə olur
- III. Gündəş şimal tropiki üzərində zenitdə olur
- IV. Şimal qütb dairəsində qütb gecəsi olur
- V. Şimal qütb dairəsində qütb gündüzü olur
- VI. Cənub qütb dairəsində qütb gündüzü olur
- A) II, IV, VI      B) III, IV, V      C) I, IV, VI
- D) II, III, IV      E) I, II, III

63. Avrasiyanı Şimali Amerikadan *fərgləndirən* əlamətlər:

- 1. Qərəb külklərinin iqliminə təsir etməsi
- 2. Çaylarının bütün okean hövzələrinə aid olması
- 3. Bütün iqlim qurşaqlarında yerləşməsi
- 4. Buzlaşmaya məruz qalması
- 5. Daxili axarsız hövzənin daha böyük sahə tutması
- 6. İynəyarpaqlı meşələrin geniş yayılması
- A) 2, 3, 5      B) 1, 2, 4      C) 1, 3, 6
- D) 3, 5, 6      E) 1, 4, 5

64. Afrikanın qərb sahilərinin iqliminə təsir edən cərayanlar:

- A) İlyan burnu, Kanar, Mozambik
- B) Folkland, Somali, Qvineya
- C) Kanar, Qvineya, Bengel
- D) Kanar, Bengel, Mozambik
- E) Qvineya, Somali, Bengel

65. +20°C temperaturda 1m<sup>3</sup> havada 17 qr su buxarı ola bilər. Lakin yoxlama zamanı həmin temperaturda 1 m<sup>3</sup> havada 9 qram su buxarı müəyyən ediləmişdir. Nisbi rütubətlilik tapın:

- A) 25%      B) 40%      C) 75%      D) 61%      E) 53%

66. Ticarət balansı nədir?

- A) ölkənin idxl etdiyi məhsulun istehsal etdiyi məhsula olan nisbətidir
- B) ölkənin bir ilədə etdiyi göləldir
- C) ölkənin ixrac etdiyi məhsulla idxl etdiyi məhsulun dəyərinin fərqidir
- D) ölkənin istehsal etdiyi məhsulun istehlak etdiyi məhsula olan nisbətidir
- E) ölkənin istehsal etdiyi məhsulun idxl etdiyi məhsula olan nisbətidir

67. Yod istehsal edən müəssisələrin yerləşdirildiyi iqtisadi rayonlar və onun xəmmili:

- A) Lənkəran-Astara, Abşeron; neft, qaz
- B) Abşeron, Şəki-Zaqatala; polimetil filizləri
- C) Aran, Quba-Xaçmaz; mis, dəmir filizləri
- D) Aran, Abşeron; mədən suları
- E) Quba-Xaçmaz, Gəncə-Qazax; fosforit və apatit

68. Kür çayının mənbəyi 2740 m, mənsəbi isə (28 m) hündürlükdədir. Çayın düşməsini və meyilliini tapın.

- A) 3200 m, 2,5 m/km
- B) 2230 m, 1,2 m/km
- C) 2768 m, 1,8 m/km
- D) 1680 m, 2,8 m/km
- E) 2666 m, 1,6 m/km

69. Verilmiş adaların ekvatordan uzaqlığına görə müvafiq ardıcılığı:

- A) Kalimantan, Kuba, İrlandiya, Qrenlandiya
- B) Sumatra, Saxalin, Kuba, Madaqaskar
- C) Haiti, İrlandiya, Sulavesi, Yeni Qvineya
- D) Yamayka, İsləndiya, Şpəsbergen, Siciliya
- E) Şpəsbergen, Xokkaydo, Sumatra, İsləndiya

70. Qeyri-üzvi çökəmə səxurlara aiddir:

- A) çinqıl, qum, gil
- B) torf, çinqıl, gil
- C) çinqıl, daş kömür, qranit
- D) boz kömür, qum, qranit
- E) qum, tabaşır, daş kömür

71. Dünyanın ən hündürdə yerləşən böyük dağ gölü:

- A) Viktoria
- B) Titikaka
- C) Çad
- D) Baykal
- E) Tanqanika

72. Qərbi Avropada təbii zonaların Aralıq dənizi sahilərindən Bärens dənizinə qədər müvafiq ardıcılığı:

- A) Codyarpaqlı meşə və kolluqlar, savannalar, enliyarpaqlı meşələr, tayqa
- B) İynəyarpaqlı meşələr, qarışq meşələr, enliyarpaqlı meşələr, meşə - çöllər
- C) Səhər və yarımsəhərlər, çöllər, meşə - çöllər, iynəyarpaqlı meşələr
- D) Savannalar, səhər və yarımsəhərlər, qarışq meşələr, çöllər
- E) Codyarpaqlı meşə və kolluqlar, enliyarpaqlı meşələr, qarışq meşələr, iynəyarpaqlı meşələr

73. Azərbaycanın dağ meşələrinə aid olan xüsusiyyətlər:

- 1. Enliyarpaqlı ağaclar üstünlük təşkil edir.
- 2. Naxçıvanda daha geniş ərazilini əhatə edir.
- 3. Qonur və qəhvəyi meşə torpaqları səciyyəvidir.
- 4. Alçaq və orta dağlıqda geniş yayılmışdır.
- 5. Soyuq və dağ tundra iqlimi şəraitində yaranmışdır.
- 6. Yay və qış otlaqları kimi geniş istifadə olunur.
- A) 1, 3, 4
- B) 2, 4, 5
- C) 1, 2, 6
- D) 1, 2, 4
- E) 4, 5, 6

74. Büyük Qafqazın cənub yamacına qış aylarında çox çar düşməsinin nəticələri:

- 1. Yayın evvələrində çaylar quruyur
- 2. Yazda çaylar bol suyu olur
- 3. Torpaqlarda zəngin rütubət ehtiyatı toplanır
- 4. Eroziya prosesi güclənir
- 5. Bitki örtüyü zəif inkişaf edir
- A) 3, 4, 5
- B) 1, 2, 3
- C) 2, 3, 4
- D) 1, 3, 5
- E) 2, 4, 5

75. Sxemda verilmiş rəqəmlərə uyğun gələn coğrafi obyektlərin düzgün sırasını müəyyən edin:



- A) 1-zirvə, 2-sahil, 3-çaydarası
- B) 1-çaydarası, 2-zirvə, 3-sahil
- C) 1-zirvə, 2-çaydarası, 3-sahil
- D) 1-sahil, 2-yamac, 3-zirvə
- E) 1-yamac, 2-sahil, 3-zirvə

76. Suburbanizasiyanın səciyyəvi olduğu ölkələr:

- 1. Venesuela 2. ABŞ 3. Hindistan
- 4. İndoneziya 5. Fransa
- 6. Böyük Britaniya
- A) 2, 5, 6 B) 2, 3, 5 C) 3, 5, 6
- D) 2, 4, 6 E) 1, 3, 4

77. Dünyanın torpaq fondunda baş verən əsas dəyişikliklər:

- 1. Əkinə yararlı torpaq sahələrinin genişlənməsi.
- 2. Əkinə yararlı torpaq sahələrinin azalması.
- 3. Səhraların sahəsinin genişlənməsi.
- 4. Yaşayış məntəqələri altında qalan torpaq sahələrinin azalması.
- 5. Meşələrin azalması.
- 6. Soran torpaq sahələrinin azalması.
- A) 1, 3, 6 B) 2, 3, 5 C) 2, 4, 5
- D) 4, 5, 6 E) 1, 2, 3

78. Orta Araz vilayətinin yarımsəhra və quru çöl iqlim tipinin Kür çökəkliyi vilayətinin cənə iqlim tipindən əsas fərqi:

- A) Qişının mülayim və rütubətli keçməsi
- B) İlboyu yağışlarının bərabər paylanması
- C) İllik temperatur amplitudunun kiçik olması
- D) Yayın yağışlı, isti keçməsi
- E) Qişının soyuq, şaxtalı keçməsi

79. Azərbaycanın qış olaqlarının əsas xüsusiyyətləri:

- 1. Yarımsəhra və quru çöl iqlimi hakimdir.
- 2. Rütubətlənmə əmsali vahiddən böyükdür.
- 3. Dik dağ yamaclarında yerləşirlər.
- 4. Düzənlik və dağətəyi ərazilərdə yayılıb.

5. Boz, boz-qonur torpaqlar yayılıb.  
6. Dağ çəmən landschaftı hakimdir.  
A) 2, 4, 6 B) 1, 2, 3 C) 4, 5, 6  
D) 1, 4, 5 E) 2, 3, 5

80. Dünyada çəltik əkinlərinin buğda əkinini sahələrinə nisbətən iki dəfə az olmasına baxmayaraq, məhsul yüksəminin təxminən eyni olmasının səbəbi:

- A) çəltiyin ancaq suvarılan torpaqlarda becərilməsi
- B) məhsuldarlığın yüksək olması və ildə iki dəfə məhsul almaq imkanı
- C) əkin sahələrinin əsasən mülayim qurşaqla yerləşməsi
- D) çəltiyin daha çox işçi qüvvəsi tələb etməsi
- E) ancaq inkişaf etmiş ölkələrdə əkilməsi və yüksək məhsuldarlıq

81. Xəritə-sxemə əsasən, Kaynozoy yaşı çökək süxurların yayıldığı əraziləri müəyyən edin.

- A) 2, 3, 6
- B) 1, 3, 5
- C) 3, 4, 5
- D) 1, 2, 4
- E) 2, 4, 6



82. Xəritə-sxemə görə, yağışları əsasən dekabr, yanvar, fevral aylarında düşən məntəqələri müəyyən edin:



- A) 1, 4, 5 B) 1, 3, 5 C) 2, 4, 6  
D) 2, 3, 6 E) 1, 4, 6

83. Verilən əlamətlərə uyğun gələn müvafiq regionları seçin:

- 1. sitrus meyvəciliyinin inkişafı
- 2. musson iqlimi
- 3. zəngin neft və təbii qaz yataqları
- A) 1- Cənubi Avropa; 2- Şərqi Asiya;  
3- Şimali Afrika
- B) 1- Cənubi Qafqaz; 2- Şimali Avropa;  
3- Şərqi Avstraliya
- C) 1- Orta Avropa; 2- Şimali Afrika;  
3- Cənubi Asiya;
- D) 1- Rusiya; 2- Şimali Amerikanın şərqi;  
3- Cənubi Afrika
- E) 1- Cənubi Amerika; 2- Şimali Afrika;  
3- Şərqi Asiya

84. ETİ dövründə inkişaf etmiş ölkələrdə qara metallurgiya müəssisələrinin yerləşməsində baş verən əsas dəyişikliklər:

- A) ucuz enerji mənbələrinə meyl etməsi
- B) xammal rayonlarına meyl etməsi
- C) şirin su mənbələrinə meyl etməsi
- D) elmi markazlara meyl etməsi
- E) dəniz limanlarına meyl etməsi

85. Qarabağ və Mil düzənlərində yerləşən inzibati rayonlar:

- A) Ağcabədi, Biləsuvar, Kürdəmir
- B) Ağcabədi, Neftçala, Göyçay
- C) Bərdə, Ağsu, Salyan
- D) Beyləqan, Ağcabədi, Bərdə
- E) Tərtər, Göyçay, Ucar

## 2004

### IV qrup, Variant A

118. "Böyük yeddilər"ə daxil olan ölkə:

- A) Çin B) Avstraliya İttifaqı C) İtaliya
- D) Braziliya E) Hindistan

119. Azərbaycanda əkilən ən mühüm texniki bitki:

- A) soya B) kətan C) bugda
- D) pambıq E) çəltik

120. Sahil xətti dəha girintili-çixıntılı olan materiklər:

- A) Cənubi Amerika, Antarktidə
- B) Avrasiya, Şimali Amerika
- C) Afrika, Avstraliya
- D) Avrasiya, Avstraliya
- E) Afrika, Avrasiya

## 2004

### IV qrup, Variant B

118. Avropanı Asiyadan ayıran boğazlar:

- A) Dreyk, Bosfor
- B) Dardanel, La-Manş
- C) La-Manş, Pa-de Kale
- D) Bosfor, Cəbəllüttarıq
- E) Bosfor, Dardanel

119. Türkiyənin iqtisadi "mərkəzi" sayılan şəhər:

- A) Ankara B) İzmir C) İstanbul
- D) Bursa E) Adana

120. Suvarma əkinçiliyinin daha geniş inkişaf etdiyi ərazi:

- A) Acınohur
- B) Ceyrançöl
- C) Qarabağ vulkan yaylası
- D) Muğan düzü
- E) Qobustan

**2004**

**V qrup, Variant A**

119. Hər tərəfdən su ilə əhatə olunmuş kiçik quru sahəsi adlanır:

- A) materik
- B) boğaz
- C) yarımada
- D) körfəz
- E) ada

120. Tütün istehsalına görə fərqlənən iqtisadi rayon:

- A) Şəki-Zaqatala
- B) Dağlıq Şirvan
- C) Quba-Xaçmaz
- D) Aran
- E) Abşeron

**2004**

**V qrup, Variant B**

119. Yarımada nəyə deyilir?

- A) dağların uca zirvələrinə
- B) suyun quruya çox daxil olmuş hissələrinə
- C) materiklərdən qopub ayrılan quru sahəsinə
- D) hər tərəfdən su ilə əhatə olunmuş quru sahəsinə
- E) qurunun suya çox daxil olmuş hissələrinə

120. Azərbaycanda neft-qaz sənayesi üzrə ixtisaslaşan iqtisadi rayon:

- A) Dağlıq Şirvan
- B) Kəlbəcər-Laçın
- C) Abşeron
- D) Yuxarı Qarabağ
- E) Şəki-Zaqatala

**2005**

**I qrup, Variant A**

118. Azərbaycanda rütubətli subtropik iqlimin hakim olduğu ərazi hansıdır?

- A) Samur-Dəvəçi
- B) Şirvan
- C) Arazboyu
- D) Gəncə-Qazax
- E) Lənkəran

119. Adada yerləşən ölkə:

- |             |              |
|-------------|--------------|
| A) İtaliya  | B) İspaniya  |
| C) Yaponiya | D) Hindistan |
| E) Koreya   |              |

120. Daimi küləklər əmələ gətirir:

- A) mağaraları
- B) buzlaqları
- C) deltaları
- D) okean cərəyanlarını
- E) aysberqləri

**2005**

**I qrup, Variant B**

118. Azərbaycanın Böyük Qafqaz təbii vilayəti ilə həmsərhəd olan dövlətlər:

- A) Türkiyə, Ermanistan
- B) Rusiya, İran
- C) Türkiyə, Rusiya
- D) Qazaxistən, İran
- E) Rusiya, Gürcüstan

119. Külək əmələ gətirir:

- |             |             |
|-------------|-------------|
| A) şəlaləni | B) moreni   |
| C) buzlağı  | D) astanani |
| E) dalğanı  |             |

120. Cənubi Amerikada ən böyük ölkə:

- |              |              |
|--------------|--------------|
| A) Venesuela | B) Peru      |
| C) Braziliya | D) Kolumbiya |
| E) Argentina |              |

**2005**

**II qrup, Variant A**

61. Avstraliya və Braziliyaya aid olan ümumi əlamətlər:

1. Boksit hasilatçılarıdır
  2. Dəmir filizi ixracatçılarıdır
  3. Neft-kimya məhsullarını ixrac edirlər
  4. Federativ dövlət quruluşuna malikdirlər
  5. Elmtutumlu maşın və avadanlıq ixracatı ilə fərqlənilərlər
  6. Roman dil qrupuna aiddirlər
- |            |            |            |
|------------|------------|------------|
| A) 2, 5, 6 | B) 1, 2, 5 | C) 2, 3, 4 |
| D) 1, 5, 6 | E) 1, 2, 4 |            |

62. Ümumi günəş radiasiyasının  $\frac{\text{kkal}}{\text{sm}^2 \cdot \text{i}}$ , yəni 40%-i yer səthindən əks olunmuşdur. Ümumi və udulan radiasiyanın miqdarnı müəyyən edin:

- |   |
|---|
| A) $200 \frac{\text{kkal}}{\text{sm}^2}$ və $80 \frac{\text{kkal}}{\text{sm}^2}$  |
| B) $80 \frac{\text{kkal}}{\text{sm}^2}$ və $120 \frac{\text{kkal}}{\text{sm}^2}$  |
| C) $100 \frac{\text{kkal}}{\text{sm}^2}$ və $120 \frac{\text{kkal}}{\text{sm}^2}$ |
| D) $200 \frac{\text{kkal}}{\text{sm}^2}$ və $120 \frac{\text{kkal}}{\text{sm}^2}$ |
| E) $120 \frac{\text{kkal}}{\text{sm}^2}$ və $200 \frac{\text{kkal}}{\text{sm}^2}$ |

63. Şimali Avropanı Cənubi Avropa regionundan fərqləndirən coğrafi xüsusiyyət:

- A) Aralıq dənizi iqliminə malik olması
- B) enliyarpaq meşələrin geniş yayılması
- C) iynəyarpaqlı meşələrin geniş yayılması
- D) əhalisinin roman dil qrupuna aid olması
- E) cavan dağlar qurşağıının yerləşməsi

64. Azərbaycan Respublikasının sənaye əhəmiyyətli filiz faydalı qazıntıları və onların yerləşdiyi yataqlar:

- 1. Dəmir filizi – Daşkəsən
  - 2. Mıs filizi – Şəki
  - 3. Mıs kolçedanı – Quba
  - 4. Alunit – Zəylik
  - 5. Polimetall – Filiz çay
  - 6. Civə – Qazax
- |            |            |            |
|------------|------------|------------|
| A) 2, 3, 4 | B) 3, 5, 6 | C) 1, 4, 5 |
| D) 3, 4, 5 | E) 1, 2, 3 |            |

65. Kür-Araz ovalığında intensiv suvarılan əkin sahələrinin genişləndirilməsinin nəticələri:

1. Qiş olaqlarının sahəsi genişlənməmişdir
  2. Təkrar şorlaşmış torpaqların sahəsi artmışdır
  3. Six kanal və kollektor şəbəkəsi yaranmışdır
  4. Tuqay meşələrinin sahəsi artmışdır
  5. Qiş olaqlarının sahəsi azalmışdır
  6. Çay şəbəkəsinin sıxlığı artmışdır
- |            |            |            |
|------------|------------|------------|
| A) 1, 2, 3 | B) 4, 5, 6 | C) 2, 4, 6 |
| D) 2, 3, 5 | E) 1, 3, 5 |            |

66. Çayın en kəsiyinin sahəsi  $50 \text{ m}^2$ , suyun axım sürəti isə  $15 \text{ m/san}$  olarsa, su sərfini hesablayın.

- |                                 |                                 |
|---------------------------------|---------------------------------|
| A) $45 \text{ m}^3/\text{san}$  | B) $3,3 \text{ m}^3/\text{san}$ |
| C) $75 \text{ m}^3/\text{san}$  | D) $30 \text{ m}^3/\text{san}$  |
| E) $750 \text{ m}^3/\text{san}$ |                                 |

67. Günəş  $20^\circ$  şimal enliyində zenitdə olduğu vaxt Bakıda günəş şüalarının düşmə bucağını müəyyən edin:

- |               |               |               |
|---------------|---------------|---------------|
| A) $70^\circ$ | B) $40^\circ$ | C) $20^\circ$ |
| D) $30^\circ$ | E) $60^\circ$ |               |

68. Dünya ticarətində yüksək dövriyyəsinə görə fərqlənən okeanlar:

- A) Atlantik, Sakit
- B) Hind, Şimal Buzlu
- C) Hind, Sakit
- D) Şimal Buzlu, Atlantik
- E) Sakit, Şimal Buzlu

69. Dağlıq Şirvan iqtisadi rayonunun inzibati rayonları:

- A) İsmayıllı, Şamaxı, Şəki
- B) Şamaxı, Ağsu, İsmayıllı
- C) Şamaxı, Abşeron, Xızı
- D) Qazax, İsmayıllı, Şamaxı
- E) Astara, Ağsu, Göyçay

70. Axmazların və meandrların yaranması üçün daha əlverişli şəraitə olan çaylar:

- A) Kolorado və Makkənzi
- B) Amudarya və Kolorado
- C) Samur və Kolumbiya
- D) Kür və Volqa
- E) Missisipi və Kolumbiya

71. Azərbaycanda yarğan-qobu şəbəkəsinin daha çox inkişaf etdiyi əraziləri göstərin.

- 1. Muğan düzü
  - 2. Açınohur alçaq dağlığı
  - 3. Ceyrançöll alçaq dağlığı
  - 4. Mil düzü
  - 5. Qobustan
  - 6. Lənkəran ovalığı
- A) 1, 3, 5
  - B) 2, 4, 6
  - C) 4, 5, 6
  - D) 2, 3, 5
  - E) 1, 2, 3

72. Azot gübərləri istehsal edən müəssisələrin yerləşdirilməsi məqsədəyindər:

- A) iri əkinçilik rayonlarında, təbii qaz emalı müəssisələri yaxınlığında
- B) sulfat turşusu istehsal olunan rayonlarda
- C) müxtəlif duz yataqları yaxınlığında, heyvandarlıq rayonlarında
- D) ixrac neft komşuları keçən rayonlarda
- E) apatit, alunit yataqları yaxınlığında, kənd təsərrüfatı rayonlarında

73. Coğrafi enliyə aid olmayan cəhət:

- A) şimal və cənub istiqamətində hesablanır.
- B)  $0^{\circ}$ - $90^{\circ}$  arasında dəyişir
- C) qütb'lərə qədər hesablanır
- D) ekvatorдан hesablanır
- E) Qırınıçdən hesablanır

74. Dəməyə əkinçiliyinin daha üstün inkişaf etdiyi ölkələr:

- A) ABŞ, Avstraliya, Misir
- B) Böyük Britaniya, Kanada, Rusiya
- C) Ukrayna, Braziliya, Özbəkistan
- D) Meksika, Misir, Liviya
- E) Çin, Öfqanistan, Azərbaycan

75. Aran iqtisadi rayonunun ixtisaslaşdırılmış sənaye sahələri:

- A) elektrotexnika, neft avadanlığı istehsalı, dəqiqliq maşınqayırma
- B) energetika, yeyinti və yüngül sənaye
- C) ağır maşınqayırma, elektrotexnika, traktorqayırma
- D) energetika, avtomobilqayırma, neft avadanlığı
- E) dəzgahqayırma, avtomobilqayırma, kənd təsərrüfatı maşınqayırması

76. Yer qabığının qanuna uyğunluqlarından birinə müvafiq olan ifadəni tapın:

- A) göllərin horstlar üzərində yaranması
- B) geniş düzənliklərin litosfer tavalarının sərhədlərində yerləşməsi
- C) düzənliklərin seysmik zonalarda daha geniş sahə tutması
- D) uca qırışqıq dağların litosfer tavalarının sərhədində yerləşməsi
- E) uca dağlarda torpaq əmələgəlmə proseslərinin daha intensiv olması

77. Xəritə-sxemə əsasən təbii şəraitin müvafiq olaraq pambıq, zeytin və qızılğılın becəriləməsi üçün əlverişli olduğunu regionların düzgün ardıcılığını müəyyən edin.




78. Paleozoy (I) və Kaynozoy (II) əralarında baş vermiş uyğun coğrafi hadisələri müəyyən edin.

- 1. Appalaç və Ural dağları əmələ gəlmİŞdir
  - 2. Son buzlaşma baş vermişdir
  - 3. Hertsin qırışılığı baş vermişdir
  - 4. Himalay və And dağları əmələ gəlmİŞdir
  - 5. Kaledon qırışılığı baş vermişdir
  - 6. Alp dağəmələgəlməsi baş vermişdir
- A) I-2, 3, 6 II-1, 4, 5
  - B) I-1, 3, 5 II-2, 4, 6
  - C) I-1, 2, 3 II-4, 5, 6
  - D) I-2, 4, 5 II-1, 3, 6
  - E) I-2, 4, 6 II-1, 3, 5

79. Naviqasiya temini hansı nəqliyyat vasitəsinə aiddir?

- A) elektron nəqliyyatına
- B) boru kəməri nəqliyyatına
- C) su nəqliyyatına
- D) dəmir yolu nəqliyyatına
- E) avtomobil nəqliyyatına

80. Xəritə-sxemə əsasən, dağ-tundra iqlim tipinin mövcud olduğu əraziləri müəyyən edin.



81. İran dil qrupuna aid olan xalqlar:

- A) qazaxlar, tatarlar
- B) gürcülər, avarlar
- C) ərəblər, puştular
- D) taciklər, uygurlar
- E) taciklər, farslar

82. Krim tatarları və Axisxa (məshəti) türkləri üçün oxşar əlamətlər:

- 1. Dövlət qurumuna malikdirlər.
  - 2. Məcburi köçürülmələrə məruz qalmışlar.
  - 3. Yaşadıqları dövlətlər türk dillidir.
  - 4. Dövlət qurumuna malik deyillər.
  - 5. Xristian dininə sitayış edirlər.
  - 6. Türk dil qrupunun oğuz qoluna aiddirlər.
- A) 1, 3, 5      B) 4, 5, 6      C) 2, 4, 6
  - D) 1, 4, 6      E) 2, 3, 6


83. Azərbaycanda suvarma tətbiq edilmədən əkinçilikdə istifadəsi mümkün olan torpaq tipləri:

- 1. Qəhvəyi dağ-məşə
  - 2. Boz
  - 3. Dağ-qara
  - 4. Açıq şabalıdı
  - 5. Boz qonur
  - 6. Qonur dağ-məşə
  - 7. Boz-çəmən
- A) 5, 6, 7      B) 2, 4, 5      C) 1, 3, 6
  - D) 1, 2, 3      E) 3, 4, 7

84. Şimali Amerika, Afrika və Avrasiya materiklərinin coğrafi mövqeyi üçün ümumi cəhət:

- A) ekvator xətti ilə kəsişirlər
- B) şimal tropik xətti ilə kəsişirlər
- C) cənub tropik xətti ilə kəsişirlər
- D) bütün okeanlarla əhatə olunmuşlar
- E) başlangıç meridianla kəsişirlər

85. Sxemde verilən nöqtələrdən hansında atmosfer təzyiqi en çox, sutkalıq temperatur amplitudu en azdır?




- A) 4
- B) 2
- C) 5
- D) 1
- E) 3

**2005****II qrup, Variant B**

61. Günəş  $20^{\circ}$  cənub enliyində zenitdə olduqda Bakı şəhərində günəş şüalarının düşmə bucağını müəyyən edin.

- A)  $70^{\circ}$  B)  $30^{\circ}$  C)  $60^{\circ}$  D)  $50^{\circ}$  E)  $20^{\circ}$

62. Sxemda verilən nöqtələrdən hansında atmosfer təzyiqi ən az və sutkalıq temperatur amplitudu ən çoxdur?



- A) 2 B) 5 C) 4 D) 3 E) 1

63. Aran iqtisadi rayonunun İranla sərhəddə yerləşən inzibati rayonları:

- A) İmişli, Biləsuvar, Beyləqan  
B) Biləsuvar, Fizuli, Qazax  
C) Salyan, Şamaxı, İmişli  
D) Beyləqan, Saatlı, Astara  
E) İmişli, Beyləqan, Kürdəmir

64. Suxurlar müvafiq olaraq hansı qruplara uyğun gəlir?

- |             |               |
|-------------|---------------|
| I. Kimyəvi  | 1. Qum        |
| II. Qırıntı | 2. Gips       |
| III. Üzvi   | 3. Torf       |
|             | 4. Çay daşı   |
|             | 5. Xörək duzu |
|             | 6. Tabasir    |
- A) I- 3,4 II- 1,2 III- 5,6  
B) I- 5,6 II- 3,4 III- 1,2  
C) I- 1,2 II- 3,4 III- 5,6  
D) I- 1,3 II- 2,6 III- 4,5  
E) I- 2,5 II- 1,4 III- 3,6

65. Azərbaycan və Özbəkistan Respublikalarının oxşar əlamətləri:

- Qara metallurgiya güclü inkişaf edib.
- Kapital ixracatçılarından.
- Bitkiçilikdə pambıqcılıq əsas sahələrdəndir.
- Dünya okeanına birbaşa çıxışları yoxdur.

- Tərkibində muxtar Respublikalar var.
- Paytaxtları dəniz sahilində yerləşir.
- A) 3, 4, 5 B) 2, 4, 6 C) 3, 4, 6  
D) 1, 3, 5 E) 4, 5, 6

- Şimal tropik xətinin əsası kəsdiyi materialklər:
- A) Cənubi Amerika, Afrika, Antarktida  
B) Cənubi Amerika, Avstraliya, Avrasiya  
C) Avstraliya, Şimali Amerika, Avrasiya  
D) Afrika, Avrasiya, Avstraliya  
E) Şimali Amerika, Afrika, Avrasiya

- Azərbaycanda rütubətlənmə əmsalının vahidin kiçik olduğu ərazilərin səciyyəvi torpaq tipləri:
1. Dağ-çəmən 2. Boz 3. Şoran  
4. Dağ-meşə 5. Açıq-şabalıdı 6. Dağ-sarı  
A) 2, 3, 5 B) 1, 5, 6 C) 3, 5, 6  
D) 2, 4, 6 E) 1, 2, 3

- Avropa dünyada əhalinin six məskunlaşdırılmış regionlardan biri olduğu halda, həm də güclü immigrasiya regionudur. Bunun səbəbləri:
1. Təbii artımın zəifliyi  
2. Əhali artımının ikinci tipinə aid olmaları  
3. Yaşlı əhalinin yüksək xüsusi çökəsi  
4. Əmək ehtiyatlarının artıq olması  
5. Dağ-mədən sonayesinin sırfəti inkişaf  
6. Inkişaf etmiş çoxsahəli təsərrüfat strukturunun olması
- A) 2, 4, 6 B) 2, 3, 4 C) 1, 3, 6  
D) 1, 5, 6 E) 3, 4, 5

- Coğrafi uzunluğa aid olmayan cəhət:
- A) başlangıç meridiandan hesablanır  
B) ekvatoridan hesablanır  
C) şərqi və qərbi doğru hesablanır  
D) meridianları göstərir  
E)  $0^{\circ}$  -  $180^{\circ}$  arasında dəyişir

- Balıqçılıq təsərrüfatının inkişafı ilə fərqlənen ölkələr:
- A) Rusiya, İspaniya, Koreya Respublikası, Belarus  
B) Yaponiya, Avstriya, Almaniya, Polşa  
C) Yaponiya, Çin, ABŞ, Peru  
D) Ukrayna, Finlandiya, Kanada, Boliviya  
E) Çin, ABŞ, Çad, CAR

- Azərbaycanda tikinti materialları sənayesində istehsal olunan əsas məhsullar:

- Mineral gübrələr
- Dəmir-beton konstruksiyalar
- Meşə materialları
- Sement
- Bentonit gilləri
- Mışar daşı
- A) 1, 4, 5 B) 1, 2, 3 C) 1, 5, 6  
D) 2, 3, 4 E) 2, 4, 6

- Yanacaq daşıyan tankerlərin təsiri ilə çirkənləşmiş bölgələr:

- A) La-Manş, Hudzon, Cəbəllütariq, Dreyk  
B) Hörmüz, Zond, Dreyk, Magellan  
C) Bosfor, Hudzon, Hörmüz, Zond  
D) La-Manş, Bosfor, Magellan, Bering  
E) Hörmüz, Cəbəllütariq, Bosfor, Malakka

- Dərinlik eroziyasının daha fəal inkişafı ilə səciyyələnən çaylar:

- Amazon və Volqa
- Kolorado və Kolumbiya
- Dunay və Dnepr
- Murrey və Missisipi
- Ob və Parana


- Exolotdan verilmiş səs siqnallarının gedib-qayıtma müddəti 4 saniyəyə bərabərdir, göstərilən rayon üçün okeanın dərinliyini hesablayın.

- A) 2350 m B) 2500 m C) 3000 m  
D) 2540 m E) 6000 m

- Vahid energetika sistemlərinin iqtisadi üstünlükleri:

- Geniş ərazini elektrik enerjisi ilə təmin edə biləsi
  - İstehlakçıya fasılısız enerji verə biləsi
  - Daha ucuz enerji istehsal edə biləsi
  - Ancaq qeyri ənənəvi enerji mənbələrindən istifadə edilməsi
  - Tələbatdan asılı olaraq enerjinin tənzimlənməsi
  - Yerli yanacaq növlərindən istifadənin genişlənməsi
- A) 1, 3, 6 B) 3, 4, 5 C) 2, 4, 6  
D) 1, 2, 5 E) 2, 3, 4

- Rəqəmlərə uyğun olaraq faraş (tezyetişən) tarəvəzçilik, tütünçülük və çayırdaqlı meyvəçiliyin inkişaf etdiyi müvafiq əraziləri seçin:



- A) 2, 4, 6 B) 1, 2, 3 C) 1, 4, 5  
D) 3, 5, 6 E) 3, 4, 6

- Gəncə-Qazax, Aran və Abşeron iqtisadi rayonlarına aid olan ümumi əlamətlər:

- Bakı-Supsa neft kəməri ərazilərindən keçir
  - Dəmyə əkinçiliyi inkişaf etmişdir
  - Elektroenergetika sonayesi inkişaf edib
  - Sənaye qovşaqlarına malikdirlər
  - Six çay şəbəkəsinə malikdirlər
  - Tuqay meşələri geniş yayılmışdır
- A) 2, 4, 6 B) 3, 5, 6 C) 2, 3, 5  
D) 1, 3, 6 E) 1, 3, 4

- Aşağıdakı regionlarda üstünlük təşkil edən müvafiq dinləri müəyyən edin.

- Regionlar: Dinlər:  
I. Cənub-Qərbi Asiya 1. Yerli dinlər  
II. Mərkəzi Afrika 2. Xristian  
III. Avstraliya 3. Sintoizm  
IV. Yaponiya 4. İslam

- A) I-4, II-1, III-2, IV-3  
B) I-3, II-1, III-4, IV-2  
C) I-1, II-2, III-4, IV-3  
D) I-3, II-2, III-1, IV-4  
E) I-4, II-3, III-2, IV-1


79. Yer kabığının qanuna uygunluqlarından birinə müvafiq olan ifadəni tapın.

- A) torpaq əmələ golmə proseslərinin dağlıq ərazilərdə daha sürətli olması
- B) göllərin horstlar üzərində yaranması
- C) düzənliliklərin əsasən litosfer tavalarının sərhadlarında yerləşməsi
- D) geniş düzənliliklərin əsasən platformalara uyğun gəlməsi
- E) cavan dağların platformalarda yerləşməsi

80. Kür-Araz ovalığında torpaqların münbütliyini artırmaq üçün hansı tədbirlərin həyata keçirilməsi vacibdir?

- 1. Şoran torpaqların yuyulması
- 2. Dəməyə əkinçiliyinin inkişaf etdirilməsi
- 3. Suvarma şəbəkəsinin təkmilləşdirilməsi
- 4. Qurut sularının səviyyəsinin aşağı salınması
- 5. Meşələri qırmaqla əkin sahələrinin genişləndirilməsi
- A) 2, 4, 5      B) 1, 2, 5      C) 3, 4, 5
- D) 1, 3, 4      E) 1, 2, 3

81. Xəritə-sxemdəki rəqəmlərə əsasən yarımsəhra və quru çöl iqlim tipinin hakim olduğu əraziləri müəyyən edin.



- A) 1, 3, 5, 7      B) 1, 2, 4, 6      C) 2, 4, 6, 8
- D) 3, 5, 6, 7      E) 2, 3, 5, 8

82. Verilən coğrafi xüsusiyyətlər Avropanın hansı regionu üçün səciyyəvidir?

- 1. İki okeanla əhatə olunub.
- 2. Ərazisinin çox hissəsi yarımada və adalarda yerləşmişdir.
- 3. Buzlaq mənşəli göllər geniş yayılıb.

- 4. Bütün dövlətlərin dənizə birbaşa çıxışı var.
- 5. Fəaliyyətdə olan vulkan və qeyzərlər var.
- A) Şərqi Avropa      B) Orta Avropa
- C) Şimali Avropa      D) Cənub-Qərbi Avropa
- E) Cənubi Avropa

83. Ümumi günəş radiasiyasının 40%-i, yəni  $\frac{36 \text{ kkal}}{\text{sm}^2}$ -i yer səthi tərəfindən udulmuşdur.

Ümumi və eks olunan radiasiyanın kəmiyyətini müəyyən edin.

- A)  $36 \frac{\text{kcal}}{\text{sm}^2}$  və  $40 \frac{\text{kcal}}{\text{sm}^2}$
- B)  $90 \frac{\text{kcal}}{\text{sm}^2}$  və  $90 \frac{\text{kcal}}{\text{sm}^2}$
- C)  $100 \frac{\text{kcal}}{\text{sm}^2}$  və  $36 \frac{\text{kcal}}{\text{sm}^2}$
- D)  $90 \frac{\text{kcal}}{\text{sm}^2}$  və  $54 \frac{\text{kcal}}{\text{sm}^2}$
- E)  $54 \frac{\text{kcal}}{\text{sm}^2}$  və  $90 \frac{\text{kcal}}{\text{sm}^2}$

84. Sürüşmə və sellərin Kiçik Qafqaza nisbətən Böyük Qafqazda daha tez-tez baş verməsinin səbəbi:

- A) Kiçik Qafqazın qədim, Böyük Qafqazın isə cavan dağlara aid olması
- B) Kiçik Qafqazda vulkanik, Böyük Qafqazda isə çökəmə süxurların geniş yayılması
- C) meşələrin Kiçik Qafqazda Böyük Qafqaza nisbətən daha geniş sahə tutması
- D) Kiçik Qafqazda çökəmə, Böyük Qafqazda isə vulkanik süxurların geniş yayılması
- E) atmosfer yağıntılarının Kiçik Qafqazda daha çox düşməsi

85. *Ekstremal* ərazilər nədir?

- A) faydalı qazıntıları az olan ərazilər
- B) mənimşənilməsi çətin olan tabii regionlar
- C) materiklərin ucqar cənub regionları
- D) əkinçilik üçün əlverişli olan ərazilər
- E) qədimdən mənimşənilmiş ərazilər

## 2005

### III qrup, Variant A

61. Codyarpaqlı həmişə yaşıl meşələr və kolluqlar tabii zonasının daha çox yayıldığı türk dövləti:

- A) Türkmanistan      B) Türkiyə
- C) Qazaxıstan      D) Qırğızıstan
- E) Özbəkistan

62. Yenidən fəallılmış qədim dağ sistemləri:

- A) Tyan-Şan, Altay, Sayan
- B) Böyük Suayırıcı, Ural, Sayan
- C) Böyük Xinqan, Skandinaviya, Altay
- D) Kap, Ural, Karpat
- E) Tyan-Şan, Appalaç, Atlas

63. 22 dekabrda hansı enlikdə Güneş çıxdığı vaxt Yerə basdırılmış saqılıdırın kölgəsi  $270^\circ$  azimutu göstərər?

- A) Cənub tropiki
- B) Cənub qütb dairəsində
- C) Ekvatorda
- D) Şimal tropiki
- E)  $40^\circ$  şm. enliyində

64. Miqyası 1:2000000 olan xəritədə uzunluğu 2,5 sm, eni 2 sm olan ərazinin sahəsini tapın.

- A)  $500 \text{ km}^2$       B)  $2000 \text{ km}^2$
- C)  $1000 \text{ km}^2$       D)  $450 \text{ km}^2$
- E)  $2500 \text{ km}^2$

65. Avropada urbanizasiya səviyyəsi nisbətən zəif ölkələr:

- A) Fransa, İtaliya, Yunanistan
- B) Avstriya, Danimarka, Lüksemburq
- C) Belçika, Niderland, Almaniya
- D) Norveç, İsveç, Finlandiya
- E) Albaniya, Portuqaliya, İspaniya

66. Azərbaycanın ağır sənaye sahələrində istehsal olunur:

- A) Gündəlik tələbat malları
- B) Ərzaq məhsulları
- C) Toxuculuq və tikiş məmulatları
- D) Qənnadi və ət məmulatları
- E) İstehsal vasitələri

67. Şəki-Zaqatala, Naxçıvan və Kalbacər-Laçın iqtisadi rayonlarını səciyyələndirən ümumi xüsusiyyətlər:

- 1. Meşələr geniş yayılıb
- 2. Xarici ölkələrlə həmsərhəddirlər
- 3. Əlvən metal filizi ehtiyatlarına malikdirlər
- 4. Elektrik enerjisi istehsal olunur
- 5. Qərzəkləi meyvəçilik inkişaf edib
- 6. Subalp, alp çəmənlilikləri var
- A) 1, 3, 5      B) 2, 4, 6      C) 3, 4, 5
- D) 3, 5, 6      E) 2, 3, 6

68. Azərbaycanda yarımsəhra və quru çöl iqlimi şəraitində formalasa торпаqlar:

- |                   |                |
|-------------------|----------------|
| 1. Dağ-qaratorpaq | 2. Boz-qonur   |
| 3. Şabalıdı       | 4. Saritorpaq  |
| 5. Boz            | 6. Dağ-çəmən   |
| 7. Podzol         | 8. Boz-çəmən   |
| 9. Dağ-meşe       | 10. Şoran      |
| A) 1, 4, 6, 8     | B) 4, 5, 9, 10 |
| C) 2, 5, 8, 10    | D) 3, 4, 5, 6  |
| E) 6, 7, 8, 9     |                |

69. Dəniz sahilində yerləşən dağın ətəyində temperatur  $27^\circ\text{C}$ -dir, zirvəsində isə temperatur  $-3^\circ\text{C}$ -dir. Dağın mütləq hündürlüyünü və zirvədəki təzyiqi tapın:

- A) 5000 m, 360 mm      B) 4000 m, 260 mm
- C) 4000 m, 360 mm      D) 3500 m, 410 mm
- E) 5000 m, 260 mm

70. Xəritədə çəmən-meşe, sarı, dağ-çəmən və boz-çəmən torpaqlarının yayıldığı ərazilərə uyğun gələn rəqəmlərin ardıcıl sırasını tapın.



- A) 1, 4, 3, 2      B) 3, 4, 1, 2
- C) 2, 1, 3, 4      D) 3, 4, 2, 1
- E) 3, 1, 2, 4


71. Qırmızı-sarı ferralit torpaqların daha çox yayıldığı ölkələr:

- A) Venesuela, Çin
- B) Konqo, İndoneziya
- C) İndoneziya, Polşa
- D) Fransa, ABŞ
- E) Braziliya, Argentina

72. Kür, Missisipi və Volqa çayları üçün səciyyəvi **olmayan** əlamətlər:

- 1. Dağ çaylarıdır
- 2. Nəqliyyat əhəmiyyətinə malikdir
- 3. Buzlaqlarla qidalanır
- 4. Mənsəbində estuarı əmələ gətirirlər
- 5. Axımı tənzimlənən çaylardır
- 6. Qarışq qidalanmaya malikdirlər
- A) 3, 5, 6      B) 1, 3, 4      C) 2, 4, 6
- D) 2, 5, 6      E) 1, 2, 4

73. Quruda əsen bu küləklər hansı məntəqələrdə temperaturu müvafiq olaraq artırır və azaldır?



- A) I, III və V, VI      B) I, II və IV, V
- C) I, VI və III, V      D) III, IV və II, VI
- E) I, V və III, VI

74. Kordilyer və And dağlarının oxşar cəhətləri:

- A) Şərqi yamacları tədricən geniş düzənliliklərlə əvəz olunur.
- B) Hertsin qırışılığına aid dağlardır.
- C) Ən hündür zirvələrinin mütləq hündürlüyü eynidir.
- D) Üzvi mənşəli faydalı qazıntılarla zəngindirlər.
- E) İnkışaf etmiş ölkələrin ərazisində yerləşirlər.

75. Torpaq ehtiyatlarının strukturunda olaqların üstünlük təşkil etdiyi ölkələr:

- A) Avstraliya, Monqolustan, Öfqanistan
- B) Yeni Zelandiya, Belçika, Özbəkistan
- C) Azərbaycan, Moldova, Almaniya
- D) Avstraliya, Ukrayna, Kanada
- E) Fransa, Danimarka, Niderland

76. Avtomobil yollarının yüksək sıxlığına görə fərqlənən ölkələr:

- A) Fransa, Avstraliya
- B) Nigeriya, Hindistan
- C) Rusiya, Kanada
- D) Yaponiya, Belçika
- E) ABŞ, Monqolustan

77. Azərbaycandan başqa ölkələrə ixrac olunan məhsullar:

- 1. Neft məhsulları, kondisionerlər, pambıq lifi
- 2. Nəqliyyat vasitələri, pambıq lifi, şəker
- 3. Ərzaq məhsulları, neft məhsulları, avtomobil
- 4. Neft-mədən avadanlığı, şərab məməlati, tütün məməlati
- 5. Kirma məhsulları, meşə materialları, kondisionerlər
- A) 1, 2      B) 4, 5      C) 1, 4
- D) 3, 4      E) 3, 5

78. Gəncə-Qazax və Kəlbəcər-Laçın iqtisadi rayonlarının sərhədində yerləşən dağ silsiləsi:

- A) Ləngəbəz dağları
- B) Qarabağ silsiləsi
- C) Talyş dağları
- D) Murovdag
- E) Zəngəzur dağları

79. Kanada və CAR üçün fərqləndirici əlamətlər:

- 1. Əhali təzələnməsinin II tipinə aiddirlər
- 2. Öz sənayelerini yerli xammalla tam təmin edirlər
- 3. Meşə sənayesi üzrə ixtisaslaşmışlar
- 4. İnkışaf etmiş ölkələrdir
- 5. Eyni yarımkürədə yerləşirlər
- A) 3, 4      B) 4, 5      C) 1, 3
- D) 1, 2      E) 2, 5

80. Avstraliya və Antarktida üzərində müvafiq olaraq hakim olan hava kütlələrini müəyyən edin.

- A) Tropik dəniz və Arktik
- B) Mülayim-kontinental və Antarktik
- C) Arktik və Tropik
- D) Tropik və Antarktik
- E) Ekvatorial və Antarktik

81. Əlicançay, Türyançay, Göyçay, Girdimançay çayları üçün oxşar əlamətlər:

- 1. Kürün sol qollarıdır
- 2. Kürün sağ qollarıdır
- 3. Şirvan düzündən axırlar
- 4. Gətirmə konusları yaradırlar
- 5. Buzlaq suları ilə qidalanırlar
- 6. Qovdağ və Niyaldağ silsilələrini kəsib keçirlər
- A) 2, 5, 6      B) 1, 2, 6      C) 2, 3, 5
- D) 1, 3, 4      E) 4, 5, 6

82. Gəncə - Qazax iqtisadi rayonunun kartofçuluq üzrə ixtisaslaşması əlaqədardır:

- 1. Qişı quraq keçən mülayim - isti iqlimin hakim olması.
- 2. Yayı quraq keçən soyuq iqlimin üstünlüyü.
- 3. Dağ qara, şabalıdı torpaqların mövcudluğu.
- 4. Dağ çəmən, açıq şabalıdı torpaqların geniş yayılması.
- 5. Əhalinin istehsal vərdişinin olmasası.
- 6. Suvarma əkinçiliyinin geniş yayılması.
- A) 1, 3, 5      B) 2, 4, 5      C) 2, 3, 4
- D) 2, 4, 6      E) 1, 5, 6

83. Əlkənin ticarət bəlansında «*saldo*» nəyə

- deyilir?
- A) dövlətin apardığı regional ekoloji siyasetə
  - B) xarici ticarətdə idxləllə ixrac arasındaki fərqə
  - C) məhsul istehsalı üçün dövlət tərəfindən verilən icazə sənədinə
  - D) xarici ölkədən alınan bank faizlərinə
  - E) istehsal müəssisələri arasında yaranan borca

84. Konvergent sərhəddə yerləşən adaları göstərin.

- 1. Yapon adaları      2. Filippin adaları
- 3. Azor adaları      4. İsləndiya
- 5. Aleut adaları      6. Marian adaları
- A) 2, 3, 5      B) 3, 5, 6      C) 1, 2, 5
- D) 2, 4, 6      E) 1, 3, 4

85. Xəritə-sxemə əsasən bugda əkinlərinin inkişafı üçün **əlverişsiz** tabii şəraitə malik olan regionları müəyyən edin.



**2005****III qrup, Variant B**

61. Büyük Qafqazda dağın etayından zirveye doğru torpaq tiplерinin yerleşmə ardıcılığını təyin edin:

- Qəhvəyi dağ-meşə
- Dağ-çəmən
- Dağ-şabalıdı
- 1, 2, 3
- 3, 1, 2
- 3, 2, 1
- 1, 3, 2
- 2, 3, 1

62. Temperaturu  $0^{\circ}\text{C}$  olan  $1\text{ m}^3$  havanın nisbi rütubəti 60% olarsa, bu həcmədəki havanın doyması üçün nə qədər su buxarı çatışır ( $0^{\circ}\text{C}$  temperaturda  $1\text{ m}^3$  havanın doyması üçün 5 qram su buxarı lazımdır)?

- 12 qr
- 30 qr
- 8 qr
- 5 qr
- 2 qr

63. 23 sentyabrda hansı enlikdə Günsə batdığı vaxt Yerə basdırılmış şaquli dirayın kölgəsi  $90^{\circ}$  azimutu göstərər?

- Cənub tropiki
- Şimal tropiki
- Ekvatorda
- Şimal qütb dairəsində
- Cənub qütb dairəsində

64. Əraziləri cavan platformada yerləşən türk dövlətləri:

- Özbəkistan, Tacikistan
- Özbəkistan, Türkmenistan
- Azərbaycan, Qırğızistan
- Qazaxistan, Türkiyə
- Türkmenistan, Tatarstan


65. Dəmiryol nəqliyyatının daha güclü inkişaf etdiyi ölkələr:

- Rusiya, Almaniya, Fransa
- Çin, Avstraliya, Nepal
- ABŞ, Yaponiya, Əfqanistan
- Kanada, Boliviya, Filippin
- Çili, Hindistan, İspaniya

66. Divergent sərhəddə yerləşən adaları göstərin:

- Filippin adaları
- İslandiya adası
- Müqaddos Yelena adası
- Madaqaskar adası
- Azor adaları
- Yapon adaları
- 1, 4, 5
- 1, 3, 5
- 2, 5, 6
- 2, 3, 5
- 3, 4, 6

67. Qurudakı A məntəqəsindən əsən küləklər hansı məntəqələrdə havanın temperaturunu aşağı salar?



- II, III
- I, VI
- II, V
- IV, VI
- I, IV

68. Avrasiyada kontinental hava kütlələrinin hakim olduğu əraziləri müəyyən edin.

- Turan ovalığı
- Qərbi Avropa
- Ərəbistan yayası
- Böyük Çin düzənliyi
- Orta Sibir yayası
- Hind-Çin yarımadası
- 2, 4, 6
- 1, 4, 5
- 1, 2, 3
- 1, 3, 5
- 2, 3, 6

69. Hansı dəniz sahilərindən rekreasiya (turizm) məqsədi üçün daha çox istifadə edilir?

- Aralıq və Laptevlər
- Aralıq və Qara
- Azov və Kara
- Qara və Çukot
- Yapon və Şərqi Sibir

70. Qobustan və Ceyrançöl-Açınohurdan qış otaqları kimi istifadə olunmasının səbəbi:

- subalp və alp çəmənliliklərinin olması
- kond əhalisinin çox olması, çay şəbəkəsinin sıxlığı
- qışın mülayim keçməsi, təbii yem ehtiyatının olması
- arid-denudasian relyef, iqlimin rütubəti olması
- six çay şəbəkəsi, zəngin arid meşələr

71. Azərbaycanda meşə ehtiyatları ilə nisbətən yaxşı təmin olunmuş iqtisadi rayonlar:

- Şəki-Zaqatala, Gəncə-Qazax, Naxçıvan
- Lənkəran-Astara, Aran, Dağlıq Şirvan
- Quba-Xaçmaz, Gəncə-Qazax, Naxçıvan
- Şəki-Zaqatala, Abşeron, Kəlbəcər-Laçın
- Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara

72. Azərbaycanın həm İran, həm də Ermənistanla həmsərhəd olan inzibati rayonları:

- Qubadlı, Lənkəran
- Zəngilan, Ordubad
- Zəngilan, Sabirabad
- Kəlbəcər, Şərur
- Laçın, Beyləqan

73. Kür, Mississipi və Volqa çayları üçün ümumi əlamətlər:

- Yüksək axın sürətinə malikdirlər
- Qarışıq qidalanmaya malikdirlər
- Axımı tənzimlənən çaylardır
- Delta əmələ götürirlər
- Eyni yarımkürələrdə yerləşirlər
- Kanyonlar yaradırlar
- 1, 4, 5
- 1, 2, 6
- 2, 4, 6
- 2, 3, 4
- 1, 3, 5

74. Qaragül qoyunçuluğu nədir?

- Körpə quzu dərisi istehsalı qoyunçuluğudur.
- Ətlilik – yunluq və zərif yunluq qoyunçuluğudur.
- Səhra şəraitində inkişaf etdirilən ətlilik qoyunçuluğudur.
- Südlük və ətlilik – yunluq qoyunçuluğudur.
- Dağlıq ərazilərin alp çəmənlərində bəslənən qoyunçuluğudur.

75. Azərbaycanın İES-lərinə aid olan xüsusiyyətlər:

- Götürmə xammalla işləyir.
- Yerli xammalla işləyir.
- DRES və İEM-lərdən ibarətdir.
- Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan iqtisadi rayonlarında yerləşir.
- Gəncə-Qazax, Abşeron, Aran iqtisadi rayonlarında yerləşir.

6. Elektrik enerjisinin 20%-i onun payına düşür.

- 3, 4, 6
- 1, 3, 4
- 2, 5, 6
- 2, 3, 4
- 2, 3, 5

76. Büyük Qafqaz coğrafi rayonunun səciyyəvi təbii ehtiyatlarını müəyyən edin:

- polimetil filizləri, neft, qaz, meşə
- molibden, volfram, qaz, yanar şist
- bentonit gili, xörək duzu, mərmər, qum
- neft, qaz, dəmir filizi, alunit
- neft, qaz, kömür, alunit

77. Xəritə-sxemə əsasən buğda əkinlərinin inkişafı üçün əlverişli təbii şəraitə malik olan regionları müəyyən edin:



- 1, 2, 4
- 1, 4, 5
- 2, 4, 6
- 1, 3, 5
- 2, 3, 6

78. Arpaçay və Ağstafaçaya aid olan əlamətlər:

- Eyni fiziki-coğrafi vilayətin daxilində axırlar.
- Tənzimlənən axına malikdir.
- Tranzit çaylardır.
- Kürün sol qollarıdır.
- Birbaşa Xəzərə tökütlərlər.

- 1, 2
- 2, 5
- 4, 5
- 1, 3
- 2, 3

79. Miqyası 1:5000000 olan globus üzərində  $40^{\circ}$ -lik paralellə Şimal qütbü arasındaki ən qısa məsafə neçə sm olar?

- 16,6 sm
- 8,8 sm
- 11,1 sm
- 9,9 sm
- 13,3 sm

80. Qırmızı ferralit torpaqların daha çox yayıldığı ölkələr:

- A) Meksika, ABŞ
- B) Venesuela, Braziliya
- C) Konqo, İndoneziya
- D) Fransa, Misir
- E) Braziliya, Rusiya

81. Tyan-Şan dağlarının geoloji cəhətdən qədim olmasına baxmayaraq burada seysik hərəkətlərin müşahidə olunmasının səbəbi:

- A) Kaynozoy erasında əmələ gəlməsi
- B) Qədim platformann mərkəzində yerləşməsi
- C) Alp dağomalarlaşdırılmasında yenidən qalxmaya məruz qalması
- D) Okean və materik tipli litosfer tavalarının sərhədində yerləşməsi
- E) Mütəqə hündürlüyüünün az olması

82. Kanada və CAR üçün ümumi olan əlamətlər:

- 1. Əhalinin təbii artımının II tipinə aiddirlər
- 2. Həm hazırlı məhsullar, həm də xammallın iiri ixracatçıları hesab olunurlar
- 3. Dəmir filizi ehtiyatına malikdirlər
- 4. Əhalinin yüksək sıxlığına malikdirlər
- 5. İri taxiil istehsalçılarıdır
- 6. İnkişaf etmiş ölkələrdir
- A) 2, 3, 6      B) 3, 4, 5      C) 4, 5, 6
- D) 1, 2, 3      E) 1, 2, 3


83. Nöqtələrin yerini müvafiq ifadələrlə tamamlayın:

- Venesuela üçün ..., Büyük Britaniya üçün ...  
səciyyəvidir.
- A) yalançı urbanizasiya, suburbanizasiya
  - B) təbii artımın I tipi, təbii artımın II tipi
  - C) german dil qrupu, roman dil qrupu
  - D) mənşəti artırmış, təbii artım
  - E) immiqrasiya, emiqrasiya

84. Alp dağlarına aid xüsusiyyətləri təyin edin:

- 1. Qədim qırışq-faylı dağlardır.
- 2. Kaynayoz erasında əmələ gəlmişlər.
- 3. Baykal qırışqlığına aiddirlər.
- 4. Avropanın ən uca zirvəsi buradadır.
- 5. Atlantik və Şimal Buzlu okeanları arasında suayırıcıdır.
- 6. Dağ turizmi güclü inkişaf edib.
- A) 2, 4, 5      B) 1, 3, 5      C) 2, 4, 6
- D) 1, 4, 6      E) 2, 3, 5

85. Xəritə-sxemdə şəhixlənmiş ərazilər üçün ümumi olan cəhətlər:



- 1. Aqroçlim ehtiyatları boldur
- 2. Yüksək hissələrdə ümumi radiosiymanın miqdarı böyükdür
- 3. Yay otaqları kimi istifadə edilir
- 4. Yalnız vulkanik sūxurlar yayılıb
- 5. Orta illik temperatur 10°C-dən azdır
- A) 1, 2, 3      B) 2, 3, 5      C) 2, 4, 5
- D) 1, 3, 5      E) 3, 4, 5

## 2005

### IV qrup, Variant A

118. Afrikada ən inkişaf etmiş ölkə:

- A) Liviya      B) CAR      C) Əlcəzair
- D) Mozambik      E) Misir

119. Bütün il ərzində Günəşin zenitdə olduğu matərik:

- A) Afrika      B) Şimali Amerika
- C) Avstraliya      D) Cənubi Amerika
- E) Avrasiya

120. Azərbaycanda çayçılığın inkişaf etdiyi iqtisadi coğrafi rayon:

- A) Aran (Kür Araz)
- B) Şəki-Zaqatala
- C) Quba-Xaçmaz
- D) Lənkəran-Astara
- E) Gəncə-Qazax

## 2005

### IV qrup, Variant B

118. Ekvatorla *kəsişməyən* okean:

- A) Atlantik okeanı
- B) Şimal Buzlu okeanı
- C) Hind okeanı
- D) Sakit okean
- E) Bütün okeanlar

119. Qızılıağac dövlət qoruğunda mühafizə olunur:

- A) dağ gölləri      B) ceyranlar
- C) köçəri quşlar      D) meşələr
- E) tarixi abidələr

120. Yarımada yerləşmiş Asiya ölkəsi:

- A) Əfqanistan      B) Hindistan
- C) Rusiya      D) Filippin
- E) Yaponiya

## 2005

### V qrup, Variant A

119. Şimal və cənub yarımkürələrində gecə və gündüzün bərabər olduğu günlər:

- A) 21 mart, 23 sentyabr
- B) 23 sentyabr, 22 iyun
- C) 22 dekabr, 22 iyun
- D) 22 dekabr, 23 sentyabr
- E) 21 mart, 22 dekabr

120. Neft ehtiyatları ilə daha zəngin olan ölkələr:

- A) Nigeriya, Polşa
- B) Əlcəzair, Gürcüstan
- C) Səudiyyə Ərəbistanı, Rusiya
- D) Səudiyyə Ərəbistanı, İsrail
- E) Azərbaycan, Qırğızistan

## 2005

### V qrup, Variant B

119. Şimal yanmkürəsində ən uzun gündüz nə vaxt müşahidə olunur?

- A) 21 aprelədə
- B) 22 dekabrda
- C) 21 martda
- D) 22 iyunda
- E) 23 sentyabrda

120. Meşə ehtiyatlarının daha az olduğu ölkələr:

- A) İndoneziya, Konqo
- B) Səudiyyə Ərəbistanı, Əlcəzair
- C) İsveç, Kanada
- D) ABŞ, Braziliya
- E) Finlandiya, Rusiya

**2006****I qrup, Variant A**

118. Baykal və Balxəs göllərinin ümumi cəhati:

- A) Avropada yerləşirlər  
B) Axarsız göllərdir  
C) Neft ehtiyatlarına malikdirlər  
D) Axarlıdırular  
E) Asiyada yerləşirlər

119. Azərbaycanda məhsuldar sarı torpaqlar hansı ərazidə yayılmışdır?

- A) Kiçik Qafqaz      B) Böyük Qafqaz  
C) Naxçıvan      D) Kür-Araz ovalığı  
E) Lənkəran

120. Daha çox neft ixracı ilə fərqlənən ölkələr:

- A) ABŞ, İtaliya  
B) Pakistan, Yaponiya  
C) Səudiyyə Ərəbistanı, BƏƏ  
D) Əfqanistan, AFR  
E) Qazaxstan, Fransa

**2006****I qrup, Variant B**

118. Yüngül sənaye sahələrinə aiddir:

- A) gön-dəri, unüyitmə, makaron  
B) unüyitmə, çörəkbışirmə, meşə  
C) toxuculuq, gön-dəri, ayaqqabı  
D) ayaqqabı, meşə, tikinti  
E) toxuculuq, qənnadı, tikiş

119. Respublikamızda pambıq və çay becəriləməsi üçün lazım olan müvafiq torpaq tipləri:

- A) sarı, boz-çəmən      B) qara, qonur  
C) şabalıdı, qara      D) boz, sarı  
E) tünd-şabalıdı, açıq-şabalıdı

120. Avrasiyanın Sakit okeana tökülen çayları:

- A) Amur, İravadi, Dnepr  
B) Xuanxe, Hind, Qanq  
C) Amur, Qanq, Don  
D) Amur, Xuanxe, Yantsızı  
E) Ob, Dunay, Mekonq

**2006****II qrup, Variant A**

61. Ölkənin iqtisadi-coğrafi mövqeyinin qiymətləndirilməsi zamanı nəzərə alınan əsas amillər:


- A) nəqliyyat, təbii şərait, təbii ehtiyatlar, mikromövqeyi  
B) urbanizasiya səviyyəsi, nəqliyyat, əhalinin təbii artımı, ixtisaslı kadrlar  
C) təbii ehtiyatlar, dənizə çıxışın olması, kənd əhalisinin üstünlüyü  
D) mikromövqeyi, faydalı qazıntılar, dövlət quruluşu, şəhər əhalisinin sayı  
E) iqlim şəraiti, rəlyef, əhalinin cins və yaş tərkibi

62. İnkişaf etməkdə olan ölkələrin iqtisadi geriliyinin əsas səbəbləri:

1. Yüksək ixtisaslı mütəxəssislərin çatışmazlığı
  2. Qeyri-maddi istehsal sahələrində çalışınların çox olması
  3. Emaledici sənayenin zəif inkişafı
  4. Təsərrüfatın inkişafında ekstensiv yolun üstünlüyü
  5. Mineral elçitəyərin çatışmazlığı
  6. Əmək ehtiyatlarının çoxluğu
- A) 2, 4, 5      B) 1, 3, 4      C) 3, 4, 6  
D) 1, 3, 5      E) 1, 2, 5

63. Kiçik Qafqaz dağları aşağıdakı dağ silsilələrindən ibarətdir:

- A) Dərələyəz, Zəngəzur, Savalan, Murovdəğ, Acinohur  
B) Murovdəğ, Mixtökən, Şahdağ, Niyaldağ, Qovdağ  
C) Dərələyəz, Burovar, Qaradağ, Peştəsər, Murovdəğ  
D) Qarabağ, Şahdağ, Dərələyəz, Zəngəzur, Murovdəğ  
E) Şahdağ, Dərələyəz, Peştəsər, Murovdəğ, Qonaqkənd

64. A və B məntəqələri bir-birindən şəquli istiqamətdə 4 km məsafədə yerləşirlər. A məntəqəsində temperatur  $+32^{\circ}\text{C}$  olarsa, B məntəqəsində havanın temperaturunu və məntəqələr arasında atmosfer təzyiqi fərqi müəyyən edin.

- A)  $+24^{\circ}\text{C}, 400 \text{ mm}$   
B)  $+40^{\circ}\text{C}, 300 \text{ mm}$   
C)  $+8^{\circ}\text{C}, 760 \text{ mm}$   
D)  $-8^{\circ}\text{C}, 400 \text{ mm}$   
E)  $+8^{\circ}\text{C}, 400 \text{ mm}$

65. Rəqəmlərə görə qabarma elektrik stansiyalarının tikintisi üçün şəraiti olan bölgələri müəyyən edin.



- A) 1, 3, 5      B) 2, 4, 6      C) 1, 2, 4  
D) 2, 4, 5      E) 3, 4, 6

66. Ölkələrinin iqtisadi paytaxtı rolunu oynayan iri şəhərlər:

- A) Tokio, Nyu-York, Səmərqənd, Marsel  
B) Şanxay, Xarkov, Bonn, London  
C) Moskva, Odessa, Ankara, Berlin  
D) Nyu-York, İstanbul, San-Paulu, Sidney  
E) Pekin, Qahirə, Təbriz, Vaşington

67. Azərbaycanda yarımsəhra və quru çöl iqliminin yayıldığı ərazilər üçün səciyyəvi olmayan olmətlər:

1. Çay şəbəkəsi sıxdır.
  2. Rütubətlik əmsalı 1-dən kiçikdir.
  3. Şabalıdı və qara torpaqlar geniş yayılmışdır.
  4. Dəməyə əkinçiliyü üstünlük təşkil edir.
  5. Pambıqçılıq və quru subtropik meyvəçilik inkişaf etmişdir.
  6. Əsasən düzənlilikləri əhatə edir.
- A) 1, 3, 5      B) 1, 3, 4      C) 2, 4, 6  
D) 1, 2, 6      E) 2, 5, 6

68. Ölkənin beynəlxalq ixtisaslaşma sahələrini müəyyən edən amillər:

- A) daxili tələbatdan çox məhsul istehsal edilməsi və onun maya dəyərinin digər ölkələrə nisbətən aşağı olması
- B) qonşu dövlətlərlə iqtisadi əlaqələrin genişlənməsi, qadın əməyindən istifadə olunması
- C) dəniz sahili mövqə, xarici ölkələrdən çoxlu xammal gətirilməsi
- D) iri sənaye rayonlarının əməl gəlməsi və burada elmtutumlu sənaye sahələrinin yaranması
- E) ölkənin təbii sərvətlərlə zəngin olması, əhalinin milli tərkibi

69. Coğrafi ifadələrdən hansılar doğrudur?

1. Ağ, Qırmızı, Sarı və Şimal dənizləri eyni qıtənin sahilərində yerləşmişlər.
  2. Hind-Qanq, Kür-Araz və Qərbi Sibir ovalıqları akkumulyativ düzənliliklərdir.
  3. Balxaş, İssık-Kul və Van gölləri türk dövlətləri ərazisindədir.
  4. Belçika, İspaniya və İran inkişaf etmiş ölkələrdir.
  5. Fransa, Böyük Britaniya və Danimarka dövlətləri üçün intensiv kənd təsərrüfatı səciyyəvidir.
  6. Şimali və Cənubi Amerika materikləri IV dövr buzlaşmasına məruz qalmışdır.
- A) 1, 5, 6      B) 2, 4, 5      C) 2, 3, 5  
D) 1, 3, 6      E) 3, 4, 6

70. Türkmenistan ərazisində əsasən yayılmışdır:

- A) səhralar
- B) tropik vahələr
- C) tuqay meşələri
- D) codyarpaq meşələr
- E) quru dağ çölləri

71. Aşağıdakı məhsulların istehsal üzrə ixtisaslaşan ölkələr qrupunu müəyyən edin.

- 1. pambıq, çəltik, çay
- 2. qəhvə, kakao, banan
- 3. şəkar çugunduru, kartof, günəbaxan
- I. Rusiya, Polşa
- II. Braziliya, Venesuela
- III. Çin, Hindistan
- A) I-I, 2-II, 3-III
- B) I-III, 2-I, 3-II
- C) I-I, 2-III, 3-II
- D) I-III, 2-II, 3-I
- E) I-II, 2-I, 3-III

72. İpəkçilik sənayesi üçün daha çox xammal istehsal edən iqtisadi rayonlar:

- 1. Lənkəran-Astara
- 2. Şəki-Zaqatala
- 3. Quba-Xaçmaz
- 4. Abşeron
- 5. Aran
- A) 3, 4
- B) 1, 4
- C) 2, 3
- D) 1, 5
- E) 2, 5

73. İriqasiya nədir?

- A) torpaqların suvarılması
- B) torpaqların bərpası
- C) torpaqlara gübərə verilməsi
- D) torpaqların eroziyası
- E) torpaqların yuyulması


74. Naxçıvan iqtisadi rayonunda hündürlükdən asılı olaraq təsərrüfat sahələrinin yerləşməsini müəyyən edin.

- 1. Yay otaqları, arıcılıq
- 2. Üzümçülük, çayırdaqlı meyvəçilik
- 3. Tütünçülük, taxılçılıq
- I. Düzənlik və dağətəyi
- II. Orta dağlıq
- III. Yüksək dağlıq
- A) I-2, II-1, III-2
- B) III-1, II-2, I-3
- C) II-3, I-1, III-2
- D) I-2, II-3, III-1
- E) I-1, II-2, III-3

75. Azərbaycan əhalisinin sayı 2004-cü ildə 8265 min nəfər, illik təbii artım 66120 nəfər olmuşdur. Hər 1000 nəfərə düşən təbii artımı müəyyən edin.

- A) 9 nəfər
- B) 10 nəfər
- C) 8 nəfər
- D) 7 nəfər
- E) 6 nəfər

76. A və B nöqtələri üçün ümumi əlamətlər:



- 1. Eyni mütləq hündürlüye malikdirlər.
- 2. Çökəkliyin dibində yerləşirler.
- 3. Dağın eyni yamacında yerləşirler.
- 4. M nöqtəsindən hündürlük fərqləri eynidir.
- 5. M nöqtəsindən hündürdə yerləşirler.
- 6. Dağın müxtəlif yamaclarında yerləşirler.
- A) 1, 3, 5
- B) 1, 2, 5
- C) 1, 4, 6
- D) 1, 2, 4
- E) 3, 4, 6

77. Qədim platformalara aid olan əlamətlər:

- 1. Kristallik bünövrələri mezozoy erasında yaranmışdır.
- 2. Səthində əsasən düzənliliklər formalıdır.
- 3. Filiz-faydalı qazıntıları əsasən səthə yaxın yerləşir.
- 4. Seysmiik hadisələr tez-tez baş verir.
- 5. Kristallik bünövrə və çökəmə səxür örtüyündən ibarətdirlər.
- 6. Maqmatik səxurlara rast gəlinmir.
- A) 2, 5, 6
- B) 2, 3, 5
- C) 1, 3, 5
- D) 3, 4, 6
- E) 1, 2, 4

78. Azərbaycanda okean səviyyəsindən aşağıda yerləşən qoruqlar:

- 1. İlisu
- 2. Qobustan
- 3. Şirvan
- 4. Ağgöl
- 5. Qızılıağac
- 6. Qarayazı
- 7. Zaqatala
- A) 5, 6, 7
- B) 3, 4, 5
- C) 2, 4, 6
- D) 1, 2, 7
- E) 1, 2, 3

79. Şamaxı, Gədəbəy, İsləməlli rayonları ərazisində məhsuldar torpaqların yayılması və rütubətin kifayət qədər olması imkan verir:

- A) bostançılığın və sitrus meyvəçiliyinin inkişafına
- B) qış otaqlarının geniş yayılmasına
- C) quru subtropik bitkiçiliyin inkişafına
- D) intrazonal landşaftların yaranmasına
- E) dəməyə əkinçiliyinin inkişafına

80. Xarici ölkədə olan dostunuz zəng vurarkən orada yerli vaxtin saat  $14^{30}$  olduğunu söylədi. Həmin vaxt Bakıda saat  $22^{50}$ -id. Dostunuzun olduğu yerin coğrafi uzunluğunu və saat qurşağıni müəyyən edin

- A)  $125^{\circ}$  ş.u., VIII
- B)  $175^{\circ}$  ş.u., XI
- C)  $75^{\circ}$  q.u., XIX
- D)  $75^{\circ}$  q.u., XV
- E)  $125^{\circ}$  q.u., XIX

81. Üç və daha çox ölkələrin ərazisindən keçən çaylar:

- A) Kür, Araz, Dunay, Mekonq
- B) Amazon, Nil, Visla, Sena
- C) Ural, Amur, Xuanxe, Reyn
- D) Araz, Missisipi, Konqo, Volqa
- E) Dnepr, Peçora, Makkenzi, Parana

82. Afrika və Avstraliya materiklərinə aid oxşar əlamətlər:

- 1. Ərazilərin çox hissəsi qədim platformada yerləşir.
- 2. Dünyanın bolsulu çayları bu materiklərdədir.
- 3. Sahil xətləri zəif parçalanmışdır.
- 4. Səhərlər geniş sahə tutur.
- 5. Rütubəti ekvatorial meşələr yayılmışdır.
- 6. İqlim qurşağıları təkrar olunur.
- A) 1, 3, 4
- B) 2, 5, 6
- C) 2, 4, 5
- D) 1, 5, 6
- E) 3, 5, 6

83. Qobustan-Abşeron fiziki-coğrafi rayonu üçün səciyyəvi olan cəhətlər:

- 1. Meşə ehtiyatı ilə yaxşı təmin olunmuşdur.
- 2. Çayları yayda quruyur.
- 3. Ərazisində zəngin filiz yataqları vardır.
- 4. Arid-denudasion relyef formaları geniş yayılmışdır.

5. Palçıq vulkanları geniş yayılmışdır.

- 6. Vulkanik mənşəli stixurlar üstünlük təşkil edir.
- A) 1, 5, 6
- B) 2, 5, 6
- C) 1, 2, 6
- D) 2, 4, 5
- E) 3, 4, 5

84. Dünya okeanında suyu hərəkətə götərən əsas amillər:

- 1. Sualtı vulkan və zəlzələlər
- 2. Cökəmə səxur layının nazik olması
- 3. Daimi və istiqamətinin tez-tez dəyişən küləklər
- 4. İnsanların təsərrüfat fəaliyyəti
- 5. Ay və Güneşin cəzibə qüvvəsi
- 6. Orta okean dağ silsilələrinin olması
- A) 2, 4, 5
- B) 1, 4, 5
- C) 3, 4, 6
- D) 2, 3, 6
- E) 1, 3, 5

85. Xəritə-sxemə əsasən aqroqlim ehtiyatları ilə zəngin olan yarımadaları müəyyən edin.



- A) 4, 5, 6, 7
- B) 1, 2, 5, 6
- C) 3, 5, 6, 7
- D) 2, 3, 4, 6
- E) 1, 3, 5, 7

**2006****II qrup, Variant B**

61. Açınohur-Ceyrançöl fiziki-coğrafi rayonuna aid olan xüsusiyyətlər:

1. Rütubətli subtropik iqlimin olması
  2. Arid-denudasion relyef formalarının yayılması
  3. Yarıməshərə və quru çöl iqliminin olması
  4. Neft-qaz ehtiyatlarının olması
  5. Meyva bağlarının geniş yayılması
  6. Kiçik Qafqaz təbii vilayətinə aid olması
- A) 2, 3, 4      B) 1, 2, 5      C) 3, 5, 6  
D) 1, 2, 6      E) 2, 4, 6

62. Gəncə-Qazax iqtisadi rayonunda hündürlükdən asılı olaraq təsərrüfat sahələrinin yerləşməsini müəyyən edin.

- |                      |                       |
|----------------------|-----------------------|
| I. Gəncə-Qazax maili | 1. Dəməyə əkinçiliyi  |
| düzənliliyi          | 2. Suvarma əkinçiliyi |
| II. Dağotayı zona    | 3. Yay otlakları      |
| III. Orta dağlıq     | 4. Taxılçılıq və      |
| IV. Yüksək dağlıq    | heyvandarlıq          |

- A) I – 2, II – 3, III – 4, IV – 1  
B) I – 4, II – 1, III – 3, IV – 2  
C) I – 2, II – 4, III – 1, IV – 3  
D) I – 4, II – 3, III – 2, IV – 1  
E) I – 1, II – 3, III – 2, IV – 4

63. Respublikamızda pambıqcılığın və quru subtropik meyvəciliyin inkişaf etdiyi torpaq tipləri:

- A) Boz-çəmən və boz-qonur  
B) Boz-qonur və dağ qara  
C) Boz-çəmən və qəhvəyi meşə  
D) Şabalıdı və dağ-çəmən  
E) Sarı və dağ-qonur

64. Avstraliya və Antarktidə materiklərinə aid olan ümumi əlamətlər:

1. Qondvananın türkəhissələri olmuşlar.
2. Sutkalıq temperatur amplitudası çox böyükdür.
3. Atmosfer yağıntıları azdır.
4. Qütb gecələri müşahidə olunur.

5. Dövlət sərhədlərinin olmaması.

6. Endemik bitkilər üstünlük təşkil edir.
- A) 2, 3, 6      B) 2, 3, 5      C) 1, 3, 5  
D) 1, 4, 6      E) 2, 4, 5

65. Azərbaycan ərazisində sürüşmələrin daha geniş yayıldığı ərazilər:

- A) Qarabağ silsiləsi və Vulkanik yayla
- B) Yan silsilə və Ceyrançöl
- C) Dərələyəz silsiləsi və Açınohur öndəlığı
- D) Baş Suayırıcı və Yan silsilə
- E) Zəngəzur silsiləsi və Ləngəbəz sıra dağları

66. Azərbaycanda orta və yüksək dağlıqda yerləşən qoruqlar:

1. Ağgöl      2. Qaragöl      3. Zaqatala
4. Qarayazı      5. Qızılıağac      6. İsləməlli
7. Şirvan      8. Göygöl
- A) 5, 6, 7, 8      B) 2, 4, 6, 8      C) 1, 3, 5, 7  
D) 2, 3, 6, 8      E) 1, 2, 3, 4

67. 1995-ci ildə Azərbaycanda əhali 7,6 milyon, 2005-ci ildə 8,3 milyon nəfər olduğunu nəzərə alaraq, orta illik təbii artımı hesablayın.

- A) 0,92%      B) 10,56%      C) 0,74%  
D) 9,26%      E) 8,92%

68. Lifli bitkilərin istehsalı üzrə ixtisaslaşmış ölkələr qrupunu müəyyən edin.

- |            |               |
|------------|---------------|
| I. kətan   | 1. Rusiya     |
|            | 2. Özbəkistan |
| II. pambıq | 3. Türkiyə    |
|            | 4. Belarus    |
|            | 5. Çin        |
|            | 6. Peru       |
- A) I-1, 4; II-2, 5      B) I-5, 6; II-2, 3  
C) I-3, 4; II-1, 6      D) I-2, 4; II-4, 6  
E) I-2, 4; II-1, 5


69. Kaynozoy erasında baş verən mühüm hadisələr:

1. Alp dağ əmələgəlməsi
  2. 4-cü dövr buzlaşması
  3. Yer qabığının yaranması
  4. Qara, Xəzər və Aral dənizlərinin bir-birindən ayrılmışı
  5. Dəmir filizi və daş kömürün əmələ gəlməsi
  6. İlk qırışq-faylı dağların yaranması
- A) 2, 4, 5      B) 1, 2, 5      C) 1, 3, 6  
D) 1, 2, 4      E) 1, 5, 6

70. Bakıda yerli vaxtla saat  $18^{32}$ -dir. Digər şəhərdə isə saat  $11^{00}$ -dir. Bu şəhərin coğrafi uzunluğunu və yerləşdiyi saat qurşağı müəyyən edin.

- A)  $113^{\circ}$  ş.u., VIII      B)  $73^{\circ}$  ş.u., V
- C)  $63^{\circ}$  q.u., XX      D)  $113^{\circ}$  q.u., XX
- E)  $63^{\circ}$  ş.u., IV

71. Xəritə-sxemə əsasən illik temperatur amplitudasının ən çox və ən az olduğu müvafiq məntəqələri müəyyən edin.



- A) 1, 3      B) 3, 5      C) 2, 5  
D) 4, 2      E) 1, 4

72. Dünyada paytaxt olmayan, lakin böyük siyasi mərkəzlər hesab edilən şəhərlər hansılardır?

- A) Nyu-York, Madrid, İstanbul, Şanxay  
B) Bağdad, Qahirə, Rio-de-Janeyro, Roma  
C) Qızılcık, Neapol, Lissabon, Vaşinqton  
D) Strasburg, Haaqa, Cenevə, Nyu-York  
E) Marsel, Roma, Vyana, Praha

73. Yay aylarında okean səthində suyun temperaturunun tropiklərdə ekvatora nisbətən yüksək olmasının səbəbi:

- A) Ekvatorda soyuq cərəyanlarının təsirinin tropiklərə nisbətən güclü olması
- B) Tropiklərdə buludluğun az, ekvatorda isə çox olması
- C) Qərb küləklərinin ekvatorial zonaya daha çox təsir etməsi
- D) Tropiklərdə qurunun ekvatora nisbətən daha geniş sahə tutması
- E) Ekvatorda buxarlanmanın daha güclü olması

74. Qərbi Avropana yerli xammalla təminatın azalması ilə əlaqədar olaraq, sonnət sahələrinin harada yerləşdirilməsi dəha məqsədə uyğundur?

- A) İşçi qüvvəsi çatışmayan yerlərdə və xammal mənbələrində
- B) elm mərkəzlərində və iri şəhərlərdə
- C) nəqliyyat qovşaqlarında və liman şəhərlərində
- D) xammal və sonnət mərkəzlərində
- E) kurort və liman şəhərlərində

75. Özbəkistanın yerləşdiyi iqlim qurşaqları:

- A) subtropik, tropik
- B) mülayim, tropik
- C) mülayim, subtropik
- D) subekvatorial, mülayim
- E) mülayim, subarktik

76. Coğrafi ifadələrdə hansılar doğrudur?

1. Cənubi Amerikani F. Magellan keşf etmişdir.
  2. Qədim dağlıq yaylalar litosfer tavalarının qovuşduğu sərhədlərdə yaranır.
  3. Turan ovalığı türk dövlətlərinin ərazisindədir.
  4. Hindistan və Yaponiya çoxmillətli dövlətlərdir.
  5. Almaniya və İsrail inkişaf etmiş ölkələrdir.
  6. Dərin okean çökəklikləri (novlar) litosfer tavalarının sərhədində yaranır.
- A) 1, 2, 5      B) 3, 5, 6      C) 3, 4, 5  
D) 2, 4, 6      E) 1, 3, 4

77. Rekultivasiya nədir?

- A) Torpaqların dağılıması və yuyulması prosesidir.
- B) Gübrələrdən istifadə etməklə torpağın məhsuldarlığının artırılmasıdır.
- C) Şoran torpaqların yuyulmasıdır.
- D) Axar suları vəsitsələ torpaqların yuyulmasıdır.
- E) Pozulmuş və çirkənmiş torpaqların yenidən bərpasıdır.

78. Büyök Qafqaz və Talyş dağlarında atmosfer yağışlarının hündürlükdən asılı olaraq paylanması fərqli cəhətləri:


- A) Büyök Qafqazda yağışlar orta dağlığa doğru artır, Talyş dağlarında isə azalır.
- B) Büyök Qafqazda alçaq dağlıqda, Talyş dağlarında isə yüksək dağlıqda ən çox yağışı düşür.
- C) Büyök Qafqazda yağışlar suayırıcıya doğru azalır, Talyş dağlarında isə artır.
- D) Büyök Qafqazda 500-600 m, Talyş dağlarında isə 2500-3000 m mütləq hündürlüklerdə ən çox yağışlar düşür.
- E) Ən az yağış Büyök Qafqazda orta dağlıqda, Talyş dağlarında isə orta və yüksək dağlıqda düşür.

79. Atlantik okeanı hövzəsinin estuarisiə malik olan çayları:

- A) Konqo, Zambezi, Murrey, Orinoko
- B) Amazon, Ob, Niger, Reyn
- C) Müqəddəs Lavrenti, Parana, Konqo, Amazon
- D) Missisipi, Yukon, Orinoko, Nil
- E) Makkenzi, Volqa, Nil, Parana

80. A və B məntəqələri bir-birindən şaquli istiqamətdə 4 km məsafədə yerləşirlər. B məntəqəsində temperatur  $+8^{\circ}\text{C}$  olarsa, A məntəqəsində havanın temperaturunu və məntəqələr arasında atmosfer təzyiqi fərqi müəyyən edin.

- A)  $-8^{\circ}\text{C}, 760 \text{ mm}$
- B)  $+8^{\circ}\text{C}, 360 \text{ mm}$
- C)  $+32^{\circ}\text{C}, 760 \text{ mm}$
- D)  $+32^{\circ}\text{C}, 400 \text{ mm}$
- E)  $+24^{\circ}\text{C}, 400 \text{ mm}$



81. Geotermal elektrik stansiyalarının tikilməsi üçün daha çox imkanı olan bölgələri rəqəmlərə görə müəyyən edin.




- A) 1, 3, 5
- B) 2, 4, 6
- C) 3, 4, 6
- D) 1, 2, 4
- E) 2, 3, 5

82. Azərbaycanda ən çox elektrik enerjisi istehsal və istehlak edilən müvafiq iqtisadi-coğrafi rayonlar:

- A) Abşeron və Aran
- B) Abşeron və Gəncə-Qazax
- C) Gəncə-Qazax və Şəki-Zaqatala
- D) Aran və Naxçıvan
- E) Aran və Abşeron

83. A və B nöqtələrinə aid **olmayan** əlamətlər:



- 1. Çökəkliyin kənarında yerləşirlər.
- 2. M nöqtəsindən nisbi hündürlükləri eynidir.
- 3. Ən hündür nöqtələrdərdir.
- 4. M nöqtəsindən aşağıda yerləşirlər.
- 5. Dağın müxtəlif yamaclarında yerləşirlər.
- 6. M nöqtəsindən yüksəkdə yerləşirlər.
- A) 1, 2, 4
- B) 1, 3, 6
- C) 2, 5, 6
- D) 1, 3, 5
- E) 2, 4, 6

84. Dünyada çıxarılan boksitin üçdə biri ixrac edilir və istehlak rayonunda emal olunur. Bu ilə əlaqədardır?

- A) boksitin tərkibində əsasən ağır ərvan metal qarışıklarının çox olması, daşınmasının ucuz başa gəlməsi
- B) alüminium istehsalının daha çox su və elektrik enerjisi tələb etməsi
- C) alüminium yüngül sənayedə güclü tələbatın olması
- D) boksitin hasilat rayonunda meşə ehtiyatının olmaması
- E) boksitin tərkibində metalin çox olması və emalının çox elektrik enerjisi tələb etməsi

85. Qorbi Avropanın Aralıq dənizi sahilində yerləşən ölkələrinə aid olan cəhətləri müəyyən edin.

- 1. Yayı rütubətli və qışlı quru keçən iqlimə malikdir.
- 2. Sitrus meyvəciliyi üzrə ixtisaslaşmışdır.
- 3. İnkışaf etməkdə olan ölkələrdir.
- 4. Yayı quru və qışlı rütubətli keçən iqlimə malikdir.
- 5. Turizm yüksək inkışaf etmişdir.
- 6. İxracatlarında xammal üstünlük təşkil edir.
- A) 1, 3, 5
- B) 2, 4, 5
- C) 1, 5, 6
- D) 3, 5, 6
- E) 2, 4, 6

## 2006 III qrup, Variant A

61. Gəncə - Qazax iqtisadi rayonunda üzümçülüyüün inkişaf etdirilməsinə imkan verən əsas amillər:

- 1. Qişlı quraq keçən müləyim isti iqlim.
- 2. Yarımşəhər və quru çöl iqlimi.
- 3. Şabalıdı, açıq - şabalıdı torpaqlar.
- 4. Dağ çəmən, tünd şabalıdı torpaqlar.
- 5. Dağətəyi və maili düzənliliklər.
- 6. Terraslaşdırılmış dağ yamacları.
- A) 2, 3, 5
- B) 1, 4, 5
- C) 4, 5, 6
- D) 1, 3, 6
- E) 2, 4, 6

62. Xəzərin səviyyəsinin qalxmasının Azərbaycanda yaradıldığı problemlər:

- 1. Torpaqların su altında qalması
- 2. Suvarma işlərinin çətinləşməsi
- 3. İstehsal və sosial obyektlərin dağılıması
- 4. Dəniz nəqliyyatının fəaliyyətinin çətinləşməsi
- 5. Qrunut sularının səviyyəsinin qalxması
- A) 2, 4, 5
- B) 1, 2, 5
- C) 2, 3, 4
- D) 1, 3, 4
- E) 1, 3, 5

63. Ölkənin kənd təsərrüfatının əsasən bir sahə üzrə ixtisaslaşması adlanır:

- A) iqtisadi ineqrasiya
- B) monokultur təsərrüfat
- C) ekstensiv inkışaf
- D) intensiv inkışaf
- E) "Yaşıl inqilab"

64. Polimetall, civa, alunit ehtiyatlarının olduğu fiziki-coğrafi rayonların müvafiq ardıcılığı:

- A) Vulkanik yayla, Abşeron-Qobustan, Ceyrançöl-Açinohur
- B) Gunnüt-Qapıcıq, Gəncə, Talyş
- C) Zaqatala-Lahic, Qonaqkənd, Mərkəzi Aran
- D) Lənkəran, Qonaqkənd, Şərur-Ordubad
- E) Zaqatala-Lahic, Vulkanik yayla, Gəncə

65. İEOÖ-lərin iqtisadiyyatına xas olan xüsusiyyətləri müəyyən edin:
- Qeyri-istehsal sahələrində çalışınların sayı çoxdur.
  - Təbii resurslarla yaxşı təmin olunmuşlar.
  - Dünya bazarına əsasən xammal çıxarırlar.
  - Maddi istehsal sahələri əsasən mexanikləşdirilmişdir.
  - Yüngül və yeyinti sənayesinin inkişafı üçün olverisi şərait vardır.
  - Kənd təsərrüfatında intensiv inkişaf üstündür.
- A) 3, 4, 5      B) 1, 5, 6      C) 2, 4, 5  
D) 2, 3, 5      E) 1, 2, 3

66. Qütb ətrafi rayonlar üçün səciyyəvi olan rütubətlik əmsalının qiymətinin müəyyən edin:

$$A) \vartheta = \frac{Y}{B} = \frac{200}{500} \quad B) \vartheta = \frac{Y}{B} = \frac{1000}{1200}$$

$$C) \vartheta = \frac{Y}{B} = \frac{150}{100} \quad D) \vartheta = \frac{Y}{B} = \frac{50}{1200}$$

$$E) \vartheta = \frac{Y}{B} = \frac{100}{600}$$

67. Azərbaycanda doğulanlar arasında oğlanların çox olmasına baxmayaq, əhalinin tərkibində qadınların payının nisbətən yüksək olmasının səbəbləri:
- Qadınların daha uzunmümlü olması
  - Qadınların xidmət sahələrinə az cəlb edilməsi
  - Erkən yaşlarında oğlan uşaqları arasında ölüm hallarının çox olması
  - Ölkədən xaricə köçənlər arasında kişilərin üstünlüyü
  - Kişilərin təsərrüfat sahələrinə daha çox cəlb edilməsi
  - Qadınların daha tez təqaüdə çıxmaları
- A) 1, 4, 6      B) 1, 2, 5      C) 2, 3, 6  
D) 1, 3, 4      E) 4, 5, 6

68. Cənubi Amerika və Afrika materiklərinə aid olmayan cəhət:
- ekvator xətti hər iki materiki kəsib keçir
  - savanna və seyrək meşələr geniş sahə tutur
  - şimal və canub tropikləri materiklərin hər ikisini kəsib keçir
  - şimal və cənub yarımkürələrində yerləşmişlər
  - Atlantik okeanı sahillərində yerləşmişlər

69. Mebel sənayesinin Azərbaycanın ırı şəhərlərində inkişaf etməsi əlaqədardır:
- mebel istehsalı müəssisələrinin əsasən tələbat rayonlarına meyl etməsi ilə
  - respublikamızın mebel sənayesinin beynəlxalq ixtisaslaşma sahəsi olması ilə
  - yerli mebelin ixrac edilməsindən böyük miqdarda gəlir götürülməsi ilə
  - yerli mebelin daha keyfiyyətli və ucuz başa gelməsi ilə
  - yüksək ixtisaslı kadrların çox olması ilə

70. Heyvandarlığın daha çox inkişaf etdiyi ölkələr:
- Hindistan, Səudiyyə Ərəbistanı, Azərbaycan
  - Rumınıya, Liviya, Şimali Koreya
  - Vyetnam, Bolqarıstan, Somali
  - Laos, Özbəkistan, Braziliya
  - Argentina, Niderland, Avstraliya

71. Qırmızı-sarı ferrallit torpaqlar hansı təbii zona üçün səciyyəvidir və hansı ölkələrdə geniş yayılmışdır?
- Musson meşələri - Hindistan, Pakistan, Fransa
  - Ekvatorial meşələr - Konqo, Kanada, Nigeriya
  - Mülayim qurşağın enliyarpaq meşələri - Kanada, ABŞ, Çin
  - Savannalar - Argentina, Misir, Hindistan
  - Ekvatorial meşələr - Braziliya, Konqo, İndoneziya

72. Antarktidada buz örtüyünün qalınlığının Qrenlandiyadakına nisbətən çox olmasının səbəbi:
- Qrenlandiyanın tropiklərə yaxın, Antarktidadan iso əzaq olması
  - Antarktidadan iqliminin Qrenlandiyaya nisbətən daha soyuq olması
  - Antarktidada mütləq hündürlüyün Qrenlandiyaya nisbətən az olması
  - Antarktidadan ətrafindan soyuq cərəyan keçməsi
  - Antarktidadan bütün coğrafi uzunluqlarda yerləşməsi

73. Büyük Qafqaz təbii vilayətinin Rusiya Federasiyası ilə həmsərhəd olan fiziki-coğrafi rayonları:
- Zaqatala-Lahic, Dağlıq Şirvan, Qanix-Öryriçay
  - Qonaqkənd, Dağlıq Şirvan, Küdrü-Şirvan
  - Samur-Dəvəçi, Qobustan-Abşeron, Dağlıq Şirvan
  - Samur-Dəvəçi, Qobustan-Abşeron, Açınohur-Ceyrançıl
  - Samur-Dəvəçi, Qonaqkənd, Zaqatala-Lahic

74. Külək eroziyasının ən çox yayıldığı ərazilər:
- Şərqi Asiya, Ərəbistan yarımadası, Konqo hövzəsi
  - Şimali Afrika, Turan ovalığı, Ərəbistan yarımadası
  - Cənub-Şərqi Asiya, Cənubi Afrika, Şimali Avropa
  - Şimali Afrika, Qərbi Sibir, Amazon hövzəsi
  - Turan ovalığı, Pataqoniya, Orta Sibir


75. Coğrafi fikirlərdən hansı düzgün *deyil*?



- A) 3 - dönyanın ən böyük gölüdür.  
B) 1 - Atakama sahrasıdır.  
C) 5 - dönyanın ən hündür zirvəsidir.  
D) 2 - dönyanın ən böyük şirinsulu gölüdür.  
E) 4 - dönyanın ən enli boğazıdır.

76. Qeyri-ənənəvi enerji mənbələrinin əsas xüsusiyyətləri:
- Ekoloji cəhətdən tamzdır.
  - İEOÖ-lərdə çox istifadə edilir.
  - Tükənməyən ehtiyatlardır.
  - Ekoloji problemlər yaradır.
  - Tükənən ehtiyatlardır.
- A) 1, 3      B) 1, 5      C) 3, 4  
D) 2, 4      E) 2, 5


77. Təsvir edilmiş diaqram hansı iqlim qurşağı üçün səciyyəvidir?



- A) subtropik      B) subantarktik      C) mülayim  
D) arktik      E) antarktik
78. Qızılı dənizin suyundan 147 q duz almaq üçün neçə litr su lazımdır?
- A) 4,5      B) 5      C) 3,5      D) 2,5      E) 2

79. Buenos-Ayres, Sidney, Nyu-York və Şanxay şəhərləri üçün ümumi cəhət:
- qərb yarımkürəsində yerləşirlər
  - cənub yarımkürəsinin ən iri limanlarındandır
  - inkişaf etmiş ölkələrin şəhərləridirlər
  - Atlantik okeanının sahilərində yerləşirlər
  - oceanların sahilərində yerləşirlər

80. Xəritə-sxemdəki iqtisadi rayonların (I və II) ümumi xüsusiyyətlərini müəyyən edin:
- Neft hasilatı sənayesino malikdirlər.
  - Respublika tabeli şəhərlər vardır.
  - Pambıqcılıq inkişaf etmişdir.
  - Metalluriya sənayesi inkişaf etmişdir.
  - Elektrik enerjisi SES-lərə əsaslanır.
  - Xəzər dənizinə birbaşa çıxışları vardır.



- A) 3, 4, 5      B) 1, 3, 5      C) 1, 3, 6  
D) 1, 2, 6      E) 2, 4, 6

81. Federativ inzibati-ərazi quruluşuna malik olan ölkələrin əsas əlamətləri:  
 A) bütün hakimiyyət bir adama məxsusdur və irsən keçir  
 B) ölkə əhalisi uzun müddət digər regionlardan immiqrasiya edənlər hesabına formalasılır, vahid mərkəzdən idarə olunur  
 C) dəniz sahilini regionları sosial-iqtisadi cəhətdən yüksək inkişaf etmiş olur  
 D) mərkəzi dövlət orqanları ilə yanaşı inzibati qurumlarda da qanunverici və icraedici hakimiyyət orqanları fəaliyyət göstərir  
 E) hər bir millət vahid mərkəzdən idarə olunan müstəqil dövlət quruluşuna malikdir

82. Şərqi çinarı, dəmir ağacı və ardıcın qorunduğu müvafiq qoruqlar:  
 A) Pirqulu, Qəbələ, Ağgöl  
 B) Hirkan, Qobustan, Göygöl  
 C) Bəsütçay, Hirkan, Türyançay  
 D) Türyançay, Hirkan, Qarayazı  
 E) Bəsütçay, Türyançay, Qızılıağac

83. Çayların gətirmə konusları ilə deltalarının oxşar əlamətləri:  
 A) dar və dərin çay dərələrində yaranırlar  
 B) alluvial mənşəli çökəmə süxurların toplanması nəticəsində yaranırlar  
 C) ancaq eroziya bazisləri okean səviyyəsindən aşağıda yerləşən çaylarda inkişaf edirlər  
 D) dərinlik eroziyasının üstün olduğu arazılarda əmələ gələn müsbət relyef formalandır  
 E) daimi donmuşluq zonasındaki çaylarda buzlaq fəaliyyəti nəticəsində yaranan qabarlıq relyef formalarıdır

84. Türk xalqlarının yaşadıqları ərazilərdəki qadim dağları müyyən edin:  
 1. Qafqaz  
 2. Kopetdağ  
 3. Altay  
 4. Tyan-Şan  
 5. Qazax xırda təpəliyi  
 6. Pamir  
 A) 3, 4, 5      B) 2, 4, 6      C) 1, 3, 5  
 D) 2, 3, 4      E) 1, 4, 5





85. Yaz gecə-gündüz bərabərliyi günü günəşin zenitdə olduğu məntəqə ilə Bakı şəhəri arasındakı məsafə nə qədədir?  
 A) 9990 km      B) 2351 km  
 C) 5550 km      D) 4440 km  
 E) 1831 km

## 2006


### III qrup, Variant B

61. Şimali Amerikada enlik zonallığının pozulmasının səbəbi:  
 A) Düzənliliklərin üstünlük təşkil etməsi  
 B) Dördüncü dövr buzlaşmasının və müasir ekzogen qüvvələrin təsiri  
 C) Sakit okeanın və soyuq Kaliforniya cərəyanının təsiri  
 D) Materikin müləyim qurşaqda geniş sahə tutması  
 E) Relyefin və Holtfestr cərəyanının təsiri

62. Aralıq dənizi (□) və musson iqlimi (■) tiplərinə aid olan müvafiq illik yağışını qrafikini müyyən edin.



63. Xəritə sxemdəki iqtisadi rayonların (I və II) fərqli xüsusiyyətlərini müəyyənləşdirin.  
 1. Xəzər dənizinə birbaşa çıxışları vardır.  
 2. Pambıqçılıq inkişaf etmişdir.  
 3. Enerji istehsalında SES-lərin payı vardır.  
 4. Neft hasilatına malikdirlər.  
 5. Respublika tabeli şəhərlər mövcuddur.  
 6. Xarici ölkələrlə qurul sərhədinə malikdirlər.




- A) 1, 4, 5      B) 1, 2, 3      C) 2, 3, 6  
 D) 2, 4, 6      E) 3, 5, 6

64. Azərbaycanda ağır sənayenin inkişaf etdiyi iqtisadi rayonlar:

- A) Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz  
 B) Naxçıvan, Abşeron, Şəki-Zaqatala  
 C) Gəncə-Qazax, Kəlbəcər-Laçın, Lənkəran-Astarə  
 D) Abşeron, Gəncə-Qazax, Aran  
 E) Aran, Quba-Xaçmaz, Dağlıq Şirvan

65. Cənub qütbündən  $90^{\circ}$  və  $270^{\circ}$  azimutla hərəkət etsək, nəticədə hansı istiqamətlə getmiş olarıq?



- A) şərqdən qərbe  
 B) cənuba  
 C) qərbdən şərqə  
 D) şimal-qərbdən cənub-şərqə  
 E) şimala

66. Əraziləri qədim platformada yerləşən türk dövlət qurumları:  
A) Xakasiya, Tuva, Qaraçay-Çerkəz  
B) Qaraçay-Çerkəz, Kabarda-Balkarıstan, Türkmenistan  
C) Taymir (Dolqan-Nen), Saxa (Yakutiya), Azərbaycan  
D) Tatarstan, Başqırdıstan, Türkiyə  
E) Tatarstan, Başqırdıstan, Çuvashiya

67. Dəməyə əkinçiliyi nadir və Azərbaycanın hansı inzibati rayonlarında daha geniş əraziləri əhatə edir?  
A) Bitkiçiliyin sünü yağış yağdırın qırğularla inkişaf etdirilməsi; Şamaxı, Sabirabad, Ucar  
B) Bitkiçiliyin suvarılmadan inkişaf etdirilməsi; Qobustan, Salyan, Kürdəmir  
C) Kənd təsərrüfatı bitkilərinin suvarılmadan becərilməsi; Şamaxı, Gədəbəy, Qusar  
D) Kənd təsərrüfatı bitkilərinin artezian suları ilə becərilməsi; Zərdab, Yevlax, Şəki  
E) Əkinçiliyin suvarma yolu ilə inkişafi; Ağcabədi, Gədəbəy, Saatlı

68. Antarktidanın mərkəzi hissələrində buz qatının qalınlığının Arktikaya nisbətən çox olmasının səbəbi:  
A) Antarktika yüksək, Arktika alçaq təzyiq sahəsindədir.  
B) Antarktika Arktikaya nisbətən ekvatorдан uzaqda yerləşir.  
C) Antarktika okeanlarla, Arktika isə materiklərlə əhatə olunmuşdur.  
D) Antarktikaya soyuq, Arktikaya isə isti okean cərəyanları təsir edir.  
E) Antarktikanın çox hissəsini materik, Arktikanın çox hissəsini isə okean tutur.

69. Hansı ölkələrdə şəkər qamışi becəriləmiş daha geniş yayılmışdır?  
A) Kolumbiya, Pakistan, Avstriya, Türkiyə  
B) ABŞ, Fransa, Avstraliya, Yaponiya  
C) Ukrayna, Kuba, İran, Çin  
D) Braziliya, Filippin, Əlcəzair, Ukrayna  
E) Kuba, Meksika, Braziliya, Hindistan

70. Su eroziyasının ən çox yayıldığı ərazilər:  
A) Cənub-Şərqi Asiya, Turan ovalığı, Orta Sibir  
B) Mərkəzi Avstraliya, La-Plata ovalığı, Skandinaviya  
C) Cənub-Şərqi Asiya, Konqo və Amazon çayları hövzələri  
D) Ərəbistan yarımadası, Qobustan, Alyaska  
E) Kanadanın şimalı, Mərkəzi Amerika, Şimalı Afrika

71. Çayların götirmə konuslarını onların delta-larından fərqləndirən cəhət:  
A) götirmə konusları çaylar dağlıq əraziləndə düzənliyə çıxarkən yaranırlar  
B) deltalar əsasən maqmatik mənşəli çökəmə sūxurlardan ibarət olurlar  
C) fiziki aşınma materiallarının üstünlük təşkil etdiyi dik yamacılarda daha geniş yayılırlar  
D) deltaların fərqli olaraq götirmə konusları dib eroziyası üstünlük təşkil edən ərazilərdə əmələ gəlirlər  
E) götirmə konusları çayın mənsəbində yaranırlar

72. Şimali Afrika və Cənub-Qərbi Asiya ölkələrinin oxşar əlamətləri:

1. Emaledici sənayenin üstünlüyü
  2. Neft sənayesinin inkişafı
  3. Tropik səhərlərin geniş yayılması
  4. Ərab ölkələrinin üstünlük təşkil etməsi
  5. Dağ-mədən sənayesinin inkişafı
  6. Kənd təsərrüfatında əkinçiliyin üstünlüyü
- A) 1, 4, 6      B) 4, 5, 6      C) 1, 3, 5  
D) 2, 3, 4      E) 1, 2, 3

73. İnkişaf etmiş ölkələr (İEO) və inkişaf etməkdə olan ölkələrin (İEOÖ) demografik siyasetindəki xüsusiyyətlər:  
A) İEO-lərdə əhalinin təbii artımının yüksəldilməsi, İEOÖ-də isə məhdudlaşdırılması  
B) hər iki qrupda əhalinin təbii artımının məhdudlaşdırılması  
C) hər iki qrupda immigrasiyanın stimullaşdırılması  
D) İEO-lərdə əhalinin mexaniki artımının, İEOÖ-lərdə isə təbii artımının stimullaşdırılması  
E) İEOÖ-lərdə kənd əhalisinin artırılması, İEO-lərdə isə məhdudlaşdırılması

74. III Saat qurşağının orta meridiani ilə Bakı şəhəri arasındaki zaman fərqini müəyyən edin.  
A) 20 dəq.      B) 1 saat 20 dəq.      C) 40 dəq.  
D) 60 dəq.      E) 10 dəq.

75. Tuğay meşələrin, arid meşələrin və nadir, relikt ağacların qorunduğu müvafiq qoruqlar:  
A) Elləroyuğu, Qızılıağac, Pirqulu  
B) Qarayazı, Türyançay, Hirkən  
C) Türyançay, Bəsítçay, Qəbələ  
D) Şirvan, Qızılıağac, Ağgöl  
E) Qarayazı, Altıağac, Qızılıağac

76. Mineral resursların tükənməsi probleminin əsas həlli yolları:  
1. Sünü və sintetik materiallardan geniş istifadə.  
2. Qeyri-ənənəvi enerji mənbələrindən istifadənin genişləndirilməsi.  
3. Meşə resurslarından istifadənin genişləndirilməsi.

4. Mineral resurslardan "eninə" istifadənin çoxaldılması.  
5. Mineral resursların yeni mənbələrinin mönimləşdirilməsi.  
6. Sənaye və məisət tullantılarından istifadənin genişləndirilməsi.  
A) 1, 2, 4      B) 1, 3, 5      C) 1, 2, 6  
D) 2, 4, 6      E) 3, 4, 5

77. Kiçik Qafqaz təbii vilayəti üçün səciyyəvi olan təbii ehtiyatlardan hansıları tükənən və bərpa olunmayıandır?

1. Meşə
  2. Polimetal filizləri
  3. Su
  4. Dəmir filizi
  5. Torpaq
  6. Alunit
  7. Rekreasiya
- A) 2, 4, 6      B) 1, 3, 5      C) 2, 3, 5  
D) 1, 4, 7      E) 5, 6, 7

78. Rütubətlik əmsalının hansı qiymətində çay şəbəkəsinin sıxlığı daha az olur?  
A)  $\Theta = \frac{Y}{B} = \frac{1000}{800}$       B)  $\Theta = \frac{Y}{B} = \frac{50}{1000}$   
C)  $\Theta = \frac{Y}{B} = \frac{300}{400}$       D)  $\Theta = \frac{Y}{B} = \frac{500}{500}$   
E)  $\Theta = \frac{Y}{B} = \frac{400}{100}$

79. 1,5 litr sudan 51 qram duz əldə olunmuşdur. Suyun duzluğunu təyin edin.  
A) 22,5%      B) 34%      C) 51%  
D) 26,5%      E) 17%

80. Avrasiya (Transqafqaz) nəqliyyat dəhlizinin əlaqələndirəcəyi əsas regionlar:  
A) Qərbi Avropa, Qafqaz, Mərkəzi Asiya  
B) Qərbi Avropa, Şimali Afrika, Cənubi Asiya  
C) Qərbi Sibir, Qafqaz, Şərqi Avropa  
D) Şərqi Avropa, Orta Sibir, Cənub-Şərqi Asiya  
E) Cənub-Qərbi Asiya, Şimali Afrika, Cənubi Avropa

81. Azərbaycanda şəhər əhalisinin payının nisbətən çox olmasının səbəbləri:  
1. Sənayenin şəhərlərdə inkişafi, iş yerlərinin çox olması  
2. Şəhərlərdə təbii artımın daha çox olması  
3. Kənd yerlərində təbii artımın az olması  
4. Kənd yaşayış məntəqələrində sosial-iqtisadi çətinliklər  
A) 3, 4      B) 1, 2      C) 2, 4  
D) 1, 4      E) 2, 3

82. Podzol (külcəalan) torpaqlar hansı təbii zona üçün səciyyəvidir və hansı ölkələrdə geniş yayılmışdır?  
A) İynəyarpaq meşələr (tayqa) - Kanada, Finlandiya, Rusiya  
B) Savannalar - Liviya, Hindistan, Braziliya  
C) Tayqa - Kanada, Norveç, İtaliya  
D) Subtropik meşələr - İspaniya, İtaliya, Türkiyə  
E) Ekvatorial meşələr - Meksika, Braziliya, Hindistan

83. Büyün Qafqaz təbii vilayətinin digər dörd fiziki-coğrafi rayonu ilə həmsərhəd olan fiziki-coğrafi rayonu:

- A) Samur-Dəvəçi
- B) Qonaqkənd
- C) Şamaxı (Dağlıq Şirvan)
- D) Qobustan-Abşeron
- E) Zaqatala-Lahic

84. Kür çayı üzərində tikilmiş kaskad SES-lərin ətraf mühito təsirinin manfi nöticələri:

- A) meşələr məhv olmuş, buxarlanma azalmışdır
- B) qurut sularının səviyyəsi və çayın nəqliyyat əhəmiyyəti azalmışdır
- C) tuğay meşə kompleksi məhv olmuş, şoranalma güclənmişdir
- D) suvarma əkinçiliyinin inkişafına mane olmuş, sudan istifadə çətinləşmişdir
- E) balıqçılığa böyük ziyan dəymisi, çayın axımı tənzimlənməmişdir

85. Sənaye qovşağı nədir?

- A) kənd təsərrüfatı ilə sənayenin qarşılıqlı fəaliyyət formasıdır
- B) yanacaq-energetika sənayesinin fasılısız fəaliyyətidir
- C) sənaye üsulu ilə işləyən heyvandarlıq kompleksidir
- D) qarşılıqlı əlaqədə olan müəssisələrin yığcam ərazisi təşkili formasıdır
- E) xammalın son məhsula qədər emalı formasıdır

## 2006

### IV qrup, Variant A

118. Bakıdan paralel boyunca Qırınıç meridianına getmək üçün turist hansı istiqamətdə hərəkət etməlidir?

- A) cənub
- B) şərq
- C) qərb
- D) şimal
- E) cənub-qərb

119. Unitar dövlət:

- A) Birləşmiş Ərəb Əmirlilikləri
- B) Rusiya Federasiyası
- C) Azərbaycan
- D) Hindistan
- E) Nigəriya

120. Orta Araz təbii vilayətində olan fiziki-coğrafi rayonlar:

- A) Şərur-Ordubad, Günnüt-Qapıcıq
- B) Həkərə, Qonaqkənd
- C) Günnüt-Qapıcıq, Zaqatala-Lahic
- D) Şərur-Ordubad, Talyş
- E) Arazboyu, Samur-Dəvəçi

## 2006

### IV qrup, Variant B

118. Lənkəran vilayətinə daxil olan fiziki-coğrafi rayonlar:

- A) Lənkəran, Naxçıvan
- B) Qarabağ vulkanik yayası, Talyş
- C) Talyş, Gəncə
- D) Lənkəran, Talyş
- E) Abşeron, Lənkəran

119. Bakıdan Xəzərlə Türkmenistana getmək üçün hansı istiqamətdə üzmək lazımdır?

- A) şimal
- B) cənub
- C) şərq
- D) cənub-qərb
- E) qərb

120. Federativ dövlət:

- A) ABŞ
- B) Türkiyə
- C) Azərbaycan
- D) Özbəkistan
- E) Gürcüstan

## 2006

### V qrup, Variant A

119. Dörd yarımküredə yerləşən materik:

- A) Şimali Amerika
- B) Avstraliya
- C) Antarktida
- D) Afrika
- E) Cənubi Amerika

120. Şəki, Şamaxı, Quba şəhərlərinin yerləşdiyi fiziki-coğrafi vilayət:

- A) Kür çökəkliyi
- B) Lənkəran
- C) Orta Araz
- D) Böyük Qafqaz
- E) Kiçik Qafqaz

## 2006

### V qrup, Variant B

119. Azərbaycanın Ermənistən tərəfindən işgal olunmuş ərazilərinin yerləşdiyi fiziki-coğrafi vilayət:

- A) Kiçik Qafqaz
- B) Kür çökəkliyi
- C) Lənkəran
- D) Böyük Qafqaz
- E) Orta Araz

120. Bütün iqlim qurşaqlarında yerləşən okean:

- A) Cənub
- B) Atlantik
- C) Hind
- D) Şimal Buzlu
- E) Sakit

## 2007

### II qrup, Variant A

51. Cənubi və Şimali Amerika materikləri üçün ümumi *olmayan* əlamətləri müəyyən edin.

- 1. Bir qitadə yerləşirlər.
- 2. Rütubətli ekvatorial meşələr geniş sahə tutur.

3. Qondvananın hissələridir.

- 4. Dağ zirvələri qar xəttindən yüksəkdə yerləşir.

5. İqliminin formalasmasında Atlantik okeanının təsiri böyükdür.

- 6. Üç okeanla əhatə olunurlar.
- A) 1, 4, 5      B) 2, 3, 6      C) 2, 3, 5
- D) 1, 3, 5      E) 2, 4, 6

52. Verilən dağları, qar xəttinin hündürlüğünün artmasına görə ardıcıl düzən.

- 1. Verxoyansk
- 2. Alp
- 3. Himalay
- A) 3, 2, 1      B) 1, 3, 2      C) 3, 1, 2
- D) 2, 3, 1      E) 1, 2, 3

53. Bakıdan  $90^{\circ}$  azimutda yerləşən və Bakı ilə yerli vaxt fərqi 3 saat 40 dəqiqə olan məntəqə hansı saat qurşağında yerləşmişdir?

- A) XXI      B) VII      C) IX
- D) I      E) V

54. Aşağıdakı əlamətlərə uyğun gələn məntəqələri və yerləşdikləri iqtisadi-coğrafi rayonları müəyyən edin.

- 1. Elektroenergetika sənayesi inkişaf etmişdir.
- 2. Yarımşəhər və quru çöl iqliminə malik ərazidəirlər.

3. Kürboyunda yerləşirlər.

- A) Bakı, Sumqayıt, Əlibayramlı; Abşeron

- B) Mingəçevir, Kürdəmir, Salyan; Aran

- C) Gəncə, Şəmkir, Daşkəsən; Gəncə-Qazax

- D) Mingəçevir, Yevlax, Əlibayramlı; Aran


- E) Gəncə, Qazax, Gədəbəy; Gəncə-Qazax

55. Ağır əlvan metal istehsal edən müəssisələrin xammal mənbələrinə meyl etmələrinin səbəbərini müəyyən edin.

1. Ağır əlvan metalların filizlərinin tərkibində metalin az olması
2. Urbanizasiya səviyyəsinin yüksək olması
3. Filizlərin daşınmasının içtisadi cəhətdən sərfli olmaması
4. İxtisaslı işçisi qüvvəsinin çatışmaması
5. Filizin tərkibində ağır əlvan metalların çox olması

- A) 2, 5      B) 3, 5      C) 1, 3  
D) 2, 4      E) 1, 4

56. Səməndə verilən çayın hidroqrafına əsasən onun hansı iqlim qurşağında yerləşdiyini müəyyən edin.



- A) mülayim      B) ekvatorial  
C) subarktik      D) tropik  
E) arktik

57. Səudiyyə Ərəbistanı, Kəuvəyt, Qatar və Bəhreyn ölkələrinə aid olmayan cəhətlər:

1. Ərazilərdən səhrlər geniş yayılmışdır.
2. Zəngin neft ehtiyatlarına malikdirlər.
3. Elmtutumlu sonnətə səhərləri daha yaxşı inkişaf etmişdir.
4. Əkinçilik ancaq suvarma şəraitində mümkündür.
5. İri kapital idxlər edən ölkələrdir.
6. Mülayim enlikdə yerləşirlər.

- A) 3, 5, 6      B) 3, 4, 5      C) 2, 3, 6  
D) 1, 2, 4      E) 1, 4, 6

58. Avstraliya və Cənubi Amerikanın şərqi sahilərinə xas olan ümumi cəhətlər:

1. Meşələrin yayılması
  2. İstiyəcəyənlərin tasiri
  3. Səhrlərin geniş sahə tutması
  4. Soyuq cərəyanların tasiri
  5. Yağışlarının il boyu bərabər paylanması
  6. İri səhrlərin yerləşməsi
- A) 3, 5, 6      B) 2, 4, 6      C) 2, 4, 5  
D) 1, 2, 6      E) 1, 2, 5

59. Yer səthində hündürlüyü doğru temperaturun artması hələ necə adlanır?

- A) relyefin inversiyası  
B) temperatur inversiyası  
C) temperaturun zonal paylanması  
D) temperatur amplitudu  
E) temperatur anomaliyası

60. Topaqları əsasən qış aylarında suvarılan ölkələr:

- A) Hindistan, Banqladeş, Tailand  
B) Misir, Konqo, İndoneziya  
C) Braziliya, Kamerun, ABŞ  
D) Rusiya, Kanada, Belarus  
E) Azərbaycan, Rusiya, Meksika

61. Mülayim iqlim qurşağının çöl zonasında yerləşən, 4000 m-dən uca dağ sistemlərində hündürlüyü doğru bir-birini əvəz edən saqılı qurşaqların düzgün ardıcılığını müəyyən edin.

- A) çöl, yarımsəhra, səhra, subalp və alp çəmənlilikləri, buzlaq  
B) meşə, meşə-tundra, tundra, qayalıq-daşlıq, çöl  
C) çöl, subalp və alp çəmənlilikləri, meşə-çöl, qayalıq-buzlaq, meşə  
D) yarımsəhra, çöl, meşə, subalp və alp çəmənlilikləri, qayalıq-buzlaq  
E) çöl, meşə-çöl, meşə, subalp və alp çəmənlilikləri, qayalıq-buzlaq

62. Respublikamızda müvafiq olaraq bir, iki və üç təbii vilayət ərazisində axan çaylar:

- A) Araz, Kür, Tərtər  
B) Şəmkirçay, Arpaçay, Kür  
C) Kür, Türyançay, Araz  
D) Kür, Araz, Samur  
E) Lənkərançay, Kür, Araz

63. Azərbaycanın dağlıq rayonları üçün vacib olan regional siyaset:

- A) əmək tutumlu istehsal sahələrini inkişaf etdirmək  
B) quru subtropik meyvəçiliyi inkişaf etdirmək  
C) kənd təsərrüfatını ekstensiv yolla inkişaf etdirmək  
D) suvarma əkinçiliyini inkişaf etdirmək  
E) əhalinin mexaniki artımının qarşısını almaq

64. Çayların dağıdıcı (I) və yaradıcı (II) fəaliyyəti nəticəsində yaranan uyğun relyef formalarını müəyyən edin.

1. Kanyon      2. Delta  
3. Astana      4. Gətirmə konusu  
5. Meandr      6. Akkumulyativ çay terrası  
A) I-1, 4, 5; II-2, 3, 5  
B) I-2, 4, 6; II-1, 3, 5  
C) I-1, 3, 5; II-2, 4, 6  
D) I-2, 3, 4; II-1, 5, 6  
E) I-1, 2, 3; II-4, 5, 6

65. Yəyda qurulan, yazda və payızda bolsulu olan, qidalanmasında buzlaqların iştirak etdiyi çayların yerləşdiyi fiziki-coğrafi rayonların müvafiq ardıcılığını müəyyən edin.

- A) Vulkanik yayla, Günnüt-Qapıcıq, Talyş  
B) Abşeron-Qobustan, Lənkəran, Qonaqkənd  
C) Abşeron-Qobustan, Lənkəran, Qanıx-Öryicay  
D) Dağlıq Şirvan, Zaqqatala-Lahic, Gəncə  
E) Günnüt-Qapıcıq, Ceyrançöl-Açınohur, Talyş

66. Relyef formalarını mənşələrinə görə qruplaşdırın.

- I. Morfostrukturlar  
II. Morfoskulpturlar  
1. Yarganlar      2. Qırışq dağlar  
3. Çay dərələri      4. Dağarası çökəkkiliklər  
5. Orta okean silsilələri      6. Moren tirələri  
A) I-2, 4, 5; II-1, 3, 6  
B) I-3, 4, 5; II-1, 2, 3  
C) I-1, 3, 6; II-2, 4, 5  
D) I-1, 2, 5; II-2, 4, 6  
E) I-2, 4, 5; II-1, 5, 6

67. Azərbaycanın iqtisadi-coğrafi rayonlarının tərkibində olan inzibati rayonların sayına görə artan sırası:

- A) Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax  
B) Gəncə-Qazax, Aran, Kəlbəcər-Laçın, Lənkəran-Astara  
C) Şəki-Zaqatala, Aran, Quba-Xaçmaz, Gəncə-Qazax  
D) Kəlbəcər-Laçın, Gəncə-Qazax, Dağlıq Şirvan, Aran  
E) Dağlıq Şirvan, Yuxarı Qarabağ, Quba-Xaçmaz, Kəlbəcər-Laçın

68. Dəmir filizi ehtiyatına görə fərqli nəfərdən türkdilli dövləti və dövlət qurumunu müəyyən edin.

- A) Başqırdıstan, Tatarıstan  
B) Qaraçay-Çerkəz, Türkmenistan  
C) Qazaxistan, Xakasiya  
D) Türkmenistan, Özbəkistan  
E) Türkiyə Respublikası, Şimali Kipr

69. Həqiqi sahəsi  $144 \text{ km}^2$  olan gölün 1:600 000 miqyaslı xəritədə sahəsini müəyyən edin.


- A)  $24 \text{ sm}^2$   
B)  $8 \text{ sm}^2$   
C)  $36 \text{ sm}^2$   
D)  $4 \text{ sm}^2$   
E)  $14 \text{ sm}^2$

70. Kür çayının sol sahilində yerləşən düzənliliklərin əsas xüsusiyyətləri:

1. Yarımsəhra və quru çöl iqlimi hakimdir.
  2. Əsasən mülayim-isti iqlimə malikdirlər.
  3. Qış olaqları kimi istifadə edilirlər.
  4. Yay olaqları kimi istifadə edilirlər.
  5. Səthləri mezozoy yaşılı sűxurlarla örtülmüşdür.
6. Əsasən akkumulyativ mənşəli düzənliliklərdir.

- A) 1, 4, 6  
B) 1, 3, 6  
C) 1, 5, 6  
D) 2, 4, 5  
E) 2, 3, 5

71. Azərbaycanda sarı (I) və qara torpaqların (II) yayıldığı müvafiq fiziki-coğrafi rayonları müəyyən edin.



- A) I-4, 7; II-2, 5
- B) I-3, 7; II-2, 5
- C) I-1, 8; II-3, 6
- D) I-2, 3; II-4, 5
- E) I-3, 7; II-1, 6


72. Faydalı qazıntı yataqlarının axtarışı və istismarının "eminə" istiqaməti hansı ölkələr üçün xarakterikdir?

- A) Əlcəzair, İsrail, Niderland
- B) Almaniya, Yaponiya, Kanada
- C) Böyük Britaniya, Hindistan, Misir
- D) Venesuela, CAR, Fransa
- E) Rusiya, Avstraliya, Braziliya

73. Ölkənin əmək qabiliyyətli əhalisinin 68%-ni iqtisadi cəhdədən fəal əhalı, 8 mln. nəfərinini isə işsizlər təşkil edir. Ölkənin əmək qabiliyyətli əhalisinin ümumi sayını müəyyən edin.

- A) 53 mln.nəf.
- B) 15 mln.nəf.
- C) 32 mln.nəf.
- D) 25 mln.nəf.
- E) 19 mln.nəf.

74. Xəritə-sxemdə xarici yükdaşımalarla müümrol oynayan dəniz yollarını rəqəmlərə müvafiq ardıcıllıqla müəyyən edin.



- A) 1. Bakı-Türkmanbaşı, 2. Bakı-Aktau, 3. Bakı-Önzəli
- B) 1. Bakı-Həştərxan, 2. Bakı-Bektaş, 3. Bakı-Mahaqala
- C) 1. Bakı-Türkmanbaşı, 2. Bakı-Həştərxan, 3. Bakı-Önzəli
- D) 1. Bakı-Bektaş, 2. Bakı-Mahaqala, 3. Bakı-Önzəli
- E) 1. Bakı-Aktau, 2. Bakı-Həştərxan, 3. Bakı-Lənkəran

75. Turizmin daha çox inkişaf etdiyi adalar:

- A) Kanar, Kuril, Fici
- B) Kipr, Aleut, Qrenlandiya
- C) Azor, Baffin torpağı, Madaqaskar
- D) Saxalin, Krit, Tayvan
- E) Havay, Baham, Kanar

## 2007 II qrup, Variant B

51. Dünyada çəltik və buğda istehsalının təqribən bərabər olmasına baxmayaraq, çəltik ixracının buğdaya nisbətən az olmasının səbəbi:

- A) Çəltik daşınması zamanı itkiyə yol verilir.
- B) İnkışaf etmiş ölkələrdə çəltik daha çox becərilir.
- C) Çəltik istehsalçıları həm də onun əsas istehlakçılardır.
- D) İnkışaf etməkdə olan ölkələrdə çəltiyə tələbat azdır.
- E) Buğdanın daşınması daha ucuz başa gəlir.

52. Avrasiya materikində mülayim qurşağın iqlim tiplərinə uyğun gələn əraziləri müəyyən edin.

- |                         |                 |
|-------------------------|-----------------|
| I. Mülayim dəniz        | 1. Şərqi Asiya  |
| II. Mülayim kontinental | 2. Sibir        |
| III. Kəskin kontinental | 3. Şərqi Avropa |
| IV. Musson              | 4. Qərbi Avropa |
- A) I-3, II-4, III-1, IV-2
  - B) I-2, II-1, III-4, IV-3
  - C) I-4, II-3, III-2, IV-1
  - D) I-4, II-2, III-3, IV-1
  - E) I-4, II-1, III-2, IV-3

53. Həqiqi sahəsi  $12 \text{ km}^2$  olan adanın 1:200 000 miqyaslı xəritədə sahəsinə müəyyən edin.

- A)  $3 \text{ sm}^2$
- B)  $12 \text{ sm}^2$
- C)  $5 \text{ sm}^2$
- D)  $6 \text{ sm}^2$
- E)  $24 \text{ sm}^2$

54. Platformalar (I) və geosinklinallar (II) üzərindəki düzənlilikləri müvafiq olaraq müəyyənləşdirin.

- 1. Şərqi Avropa düzənlüyü
  - 2. Kür-Araz ovalığı
  - 3. İran yayası
  - 4. Orta Sibir yayası
  - 5. Braziliya yayası
  - 6. Meksika yayası
- A) I-1, 3, 5 II-2, 4, 6
  - B) I-4, 5, 6 II-1, 2, 3
  - C) I-2, 3, 6 II-1, 4, 5
  - D) I-1, 2, 3 II-4, 5, 6
  - E) I-1, 4, 5 II-2, 3, 6

55. Elm tutumlu məhsullar ixrac edən əsas ölkələr:

- A) ABŞ, Mali, Türkiyə, Pakistan
- B) İtaliya, Qazaxıstan, Gürçüstən, Avstriya
- C) Fransa, Misir, Mongolustan, Hindistan
- D) Çin, Polşa, Rusiya, Hindistan
- E) ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya

56. Avstraliyanın tropik enliklərində yerləşmiş ərazilərinin Cənubi Afrikanın eyni enliklərində yerləşmiş ərazilərləri nisbətən daha isti və quru olmasına səbəbləri:

- I. Daha az mütləq hündürlüyü malikdirlər.
  - II. Daha çox yağıntı düşür.
  - III. Relyef Sakit okeanın təsirini zəiflədir.
  - IV. Bu enliklərdə qurunun daha böyük sahəyə malik olması kontinental iqlimin formalasmasına səbəb olur.
  - V. Qərb küləkləri Avstraliyada havanın temperaturunun artmasına, yağıntıların miqdarnın isə azalmasına səbəb olur.
- A) I, II, III
  - B) III, IV, V
  - C) I, III, IV
  - D) I, IV, V
  - E) II, IV, V

57. Respublikamızda əhalinin məşğulluq problemini həll etməyin əsas istiqaməti:

- A) əmək tutumlu istehsal sahələrini, xüsusiə emaləcili sənayeni inkişaf etdirmək
- B) işçi qüvvəsinin miqrasiyاسını təşkil etmək
- C) su tutumlu istehsal sahələrini inkişaf etdirmək
- D) əhalinin təbii artımının çoxalmasına şərait yaradan demografik siyaset aparmaq
- E) kənd təsərrüfatının inkişafını intensivləşdirmək

58. Araz çayının sol sahilində yerləşən düzənliliklərə aiddir:

- 1. Cənub-Şərqi Şirvan
  - 2. Mil
  - 3. Gəyən
  - 4. Muğan
  - 5. Böyükdüzü
  - 6. Şirvan
  - 7. Ceyrançöl
- A) 1, 3, 4
  - B) 2, 3, 5
  - C) 1, 3, 7
  - D) 2, 4, 6
  - E) 5, 6, 7

59. İstehsal sahələrinin yerləşmə prinsiplərini müəyyən edin.

I. Qara metallurgiya	1. Su və enerji mənbələrində
II. Əsas kimya	2. Xammal və yanacaq mənbələri yaxınlığında
III. Sellüloz-kağız	3. Tələbat rayonlarında

- A) I-3; II-1; III-2  
B) I-1; II-2; III-3  
C) I-2; II-3; III-1  
D) I-2; II-3; III-2  
E) I-1; II-3; III-1

60. Mütəqə rütubətlilik nödürü?

- A) havanın doyması üçün lazım olan su buxarı  
B) havada olan su buxarının faizlə miqdarı  
C) atmosfer yağışlarının buxarlanması ola- nısbəti  
D) 1 m<sup>3</sup> havada olan su buxarının qramlarla miqdarı  
E) 1 m<sup>3</sup> havada olan kondensasiya nüvələrinin sayı

61. Ölkədə işsizlik 32%, iqtisadi cəhətdən feal əhalinin sayı 17 mln nəfərdir. Ölkənin əmək qabiliyyətli əhalisinin ümumi sayını müəyyən edin.  
A) 15 mln.nef.      B) 25 mln.nef.  
C) 7,5 mln.nef.      D) 4,9 mln.nef.  
E) 40 mln.nef.

62. Xəritə-sxemde xarici yükdaş malarda müüm rol oynayan dəniz yollarının rəqəmlərə müvafiq ardıcılığını müəyyən edin.



- A) 1. Bakı-Aktay, 2. Bakı-Həştərxan,  
3. Bakı-Lənkəran  
B) 1. Bakı-Türkmənbaşı, 2. Bakı-Ənzəli,  
3. Bakı-Aktau  
C) 1. Bakı-Bektaş, 2. Bakı-Mahacqala,  
3. Bakı-Aktau  
D) 1. Bakı-Mahacqala, 2. Bakı-Aktay,  
3. Bakı-Astara  
E) 1. Bakı-Bektaş, 2. Bakı-Türkmənbaşı,  
3. Bakı-Ənzəli

63. Bakıda 1 yanvar saat 3<sup>20</sup> - dir. Bu zaman 50° qərbdə uzunluğunda hansı gün və saat nöçədir?  
A) 31 dekabr 20<sup>40</sup>      B) 31 dekabr 23<sup>20</sup>  
C) 1 yanvar 6<sup>40</sup>      D) 31 dekabr 3<sup>20</sup>  
E) 1 yanvar 20<sup>40</sup>

64. Azərbaycan Respublikasında neft hasilatının artmasının hansı sahələrin inkişafına səbəb ol- bilaçlığını müəyyən edin.  
A) Əlvən metallurgiya və inşaat materialları sənayesinin  
B) üzvi sintez və polimerlər kimyası sənayesinin  
C) dağ-madən kimyası və sellüloz-kağız istehsalının  
D) əsas kimya və yeyinti sənayesinin  
E) maşınqayırmanın, kalium və azot gübərləri istehsalının


65. Verilən dağları qar xəttinin hündürlüğünün azalmasına görə ardıcıl düzün.  
1. Qafqaz 2. Kəlimancar 3. Ural  
A) 1, 3, 2      B) 1, 2, 3      C) 2, 3, 1  
D) 3, 1, 2      E) 2, 1, 3

66. Azərbaycanın iqtisadi-coğrafi rayonlarının tərkibində olan inzibati rayonların sayına görə azalan sırası:  
A) Aran, Gəncə-Qazax, Dağlıq Şirvan, Şəki-Zaqatala  
B) Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Dağlıq Şirvan  
C) Abşeron, Quba-Xaçmaz, Kəlbəcər-Laçın, Naxçıvan  
D) Aran, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Gəncə-Qazax  
E) Gəncə-Qazax, Dağlıq Şirvan, Lənkəran-Astara, Aran

67. Özbəkistanı Mərkəzi Asiyannı digər türk dövlətlərindən fərqləndirən səciyyəvi xüsusiyyətləri müəyyən edin.

1. Ərazisinin böyükülüyü  
2. Əhalisinin sayı  
3. Kömür ehtiyatları  
4. Əhalisinin əsasən uyğur qrupuna aid ol- ması  
5. Neft-kimya sənayesinin yüksək inkişafı  
6. Böyük həcmdə pambıq lifi istehsalı  
A) 2, 4, 5      B) 1, 3, 6      C) 1, 3, 5  
D) 2, 4, 6      E) 2, 3, 6


68. A-B xətti üzrə torpaq tiplərinin müvafiq ardıcılığını müəyyən edin.



- A) boz-çəmən, şabalıdı, qəhvəyi və qonur dağ- meşə, dağ-çəmən  
B) şabalıdı, boz-qonur, qara, çimli dağ-çəmən  
C) boz-qonur, çəmən-meşə, qonur meşə, çimli dağ-çəmən  
D) boz-çəmən, açıq və tünd şabalıdı, çimli və torflu dağ-çəmən  
E) alluvial çəmən, qəhvəyi və qonur dağ-meşə, şabalıdı, çimli və torflu dağ-çəmən

69. Faydalı qazıntı yataqlarının axtarışı və istismarının "dərininə" istiqaməti hansı region və ölkələr üçün xarakterikdir?  
A) Orta Avropa və Kanada  
B) Şərqi Avropa və Braziliya  
C) Latin Amerikası və ABŞ  
D) Cənubi-Qərbi Asiya və Avstraliya  
E) Qərbi Avropa və ABŞ

70. Verilən qrafikin hansı ərazi və iqlim tipi üçün səciyyəvi olduğunu müəyyən edin.



- A) Tripoli – tropik səhra  
B) Yakutsk – əsaslı kontinental  
C) Moskva – müləyim kontinental  
D) Antalya – Aralıq dənizi  
E) Paris – müləyim dəniz

71. "Pataqoniya", "lyanos" və "pampa" ifadələrinin aid olduğu təbii zonaların müvafiq ardıcılığını müəyyən edin.

1. Cənubi Amerikada yarımsəhraların yay- ildiği ərazi  
2. Şimali Amerikanın çölləri  
3. Amazon ovalığının meşələri  
4. Cənubi Amerikanın şimal yarımkürəsində yerləşən savannaları  
5. Cənubi Amerikanın çölləri  
6. Avrasiyanın meşə-çölləri  
A) 3, 5, 6      B) 1, 3, 5      C) 2, 4, 6  
D) 1, 4, 5      E) 2, 4, 5

72. En kəsiklərinin sahələri bərabər olan, eyni coğrafi enlikdə yerləşən düzənlik çaylarının dağ çaylarından nə ilə fərqləndiyini müəyyən edin.

1. Su sərfi ilə  
2. Su rejiminin müxtəlifliyi ilə  
3. Yerləşdikləri iqlim qurşaqlarının müxtəlif olması ilə  
4. Axın sürəti ilə  
5. Çay dərəsinin forması ilə  
6. Çay yatağının olması ilə  
A) 2, 5, 6      B) 1, 4, 5      C) 2, 3, 4  
D) 2, 3, 6      E) 1, 4, 6

73. Kiçik Qafqazın şimal-sərqi (I) hissəsi və Karabağdan (II) axan çayların müvafiq ardıcılığını müəyyən edin.

- 1. Ağstafçay
  - 2. Tərtərçay
  - 3. Qarqarçay
  - 4. Şəmkirçay
  - 5. Xaçınçay
  - 6. Gəncəçay
- A) I- 4, 5, 6; II- 1, 2, 3  
B) I- 1, 2, 3; II- 3, 4, 6  
C) I- 2, 4, 6; II- 1, 3, 5  
D) I- 2, 3, 4; II- 1, 4, 5  
E) I- 1, 4, 6; II- 2, 3, 5

74. Cənub-Qərbi və Cənub-Şərqi Asiya ölkələri üçün ümumi **olmayan** cəhətlər:

- 1. Musson iqliminə malik olmaları
  - 2. Ərazilərdən səhraların geniş yayılması
  - 3. Təbii artımın yüksək olması
  - 4. Dünya bazarına təbii kauçuk, dütüy və qalay çıxarmaları
  - 5. İxracatda xammallın əhəmiyyətli yer tutması
- A) 1, 2, 5      B) 1, 2, 4      C) 3, 4, 5  
D) 2, 3, 4      E) 1, 3, 5


75. Respublikamızda müvafiq olaraq üç, iki və bir təbii vilayət ərazisindən axan çaylar:

- A) Kür, Qanix, Girdimançay
- B) Kür, Viləşçay, Tərtər
- C) Araz, Kür, Samur
- D) Araz, Kür, Lənkərançay
- E) Araz, Tərtər, Kür

## 2008

### II qrup, Variant A

76. Xəritə-sxemdə strixlənmiş ərazilərin əsas təsərrüfat əhəmiyyətini müəyyən edin.



- A) üzümçülük
- B) yay otaqları
- C) biçənək
- D) qış otaqları
- E) taxılçılıq

77. Respublikamızda süxurların yayılma xüsusiyyətlərini müəyyənləşdirin.

- 1. Büyük və Kiçik Qafqaz dağlarında mezozoy erasının süxurları üstünlük təşkil edir.
  - 2. Qusar maili düzənliyində vulkanik süxurlar üstünlük təşkil edir
  - 3. Talış dağlarında və Acınohur-Ceyrançöldə arxey erasının süxurları geniş yayılmışdır
  - 4. Xəzər dənizinin sahillərində dördüncü dövrün maqmatik süxurları yayılmışdır
  - 5. Kür-Araz ovalığı və cnu şhəhər edən alçaq dağlıq ərazilərdə kaynozoy erasının süxurları üstünlük təşkil edir
- A) 3, 4      B) 1, 5      C) 1, 3      D) 2, 5      E) 2, 4

78. Çayın orta meyilliyinin böyük kəmiyyəti səbəb olur:

- 1. Su sərfinin azalmasına
  - 2. Dib eroziyanın intensiv inkişafına
  - 3. Çay rejiminin koskin dəyişməsinə
  - 4. Yüksək axın sürətinə
  - 5. Yan eroziyanın intensiv inkişafına
- A) 2, 5      B) 1, 3      C) 3, 4      D) 1, 5      E) 2, 4

79. Ekvatorlardan qütb'lərə doğru paralellərin 1°-lik qövsünün uzunluğunun azalma səbəbi:

- A) Yerin öz xəyali oxu ətrafında hərəkəti
- B) şimal yarımkürəsində qurunun çox olması
- C) paralellərin meridianlərlə kəsişməsi
- D) cənub yarımkürəsində qurunun çox olması
- E) Yerin küre formasında olması

80. Ərazisi Kürün hər iki sahilində yerləşən inzibati rayonlar:

- A) Salyan, Ağstafa, Beyləqan, Ucar
- B) Tovuz, Yevlax, Neftçala, Salyan
- C) Yevlax, Ağstafa, Kürdəmir, Ağdaş
- D) Sabirabad, Ağdam, Fizuli, Qazax
- E) Neftçala, Ağsu, Xanlar, Samux

81. Xəritə -  
sxemdə  
verilmiş  
əraziyə aid  
clan  
əlamətlər:



- 1. Pampa təbii zonası geniş yer tutur
  - 2. Sahilindən soyuq cərəyan keçir
  - 3. Cayların qidalanmasında buzlaq suları üstünlük təşkil edir
  - 4. Sahilindən isti cərəyan keçir
  - 5. Boz torpaqlar geniş yayılmışdır
  - 6. Cayların qidalanmasında yağış suları üstünlük təşkil edir
  - 7. Keçilməz meşələr geniş yer tutur
- A) 2, 4, 6      B) 1, 2, 3      C) 5, 6, 7  
D) 4, 6, 7      E) 1, 3, 5

82. Dəmiryol nəqliyyatının daha yaxşı inkişaf etdiyi ölkələr:

- A) Rusiya, Almaniya, Fransa
- B) Kanada, Boliviya, Filippin
- C) Çin, Avstraliya, Nepal
- D) Cili, Hindistan, İspaniya
- E) ABŞ, Yaponiya, Öfqanistan

83. İstehsalın təmərküzlaşması ...

- A) istehsalın xammalla tam təchizatıdır
- B) müəssisələrin sahələr üzrə ixtisaslaşmasıdır
- C) istehsalın iri müəssisələrdə cəmləşməsidir

D) istehsalm müasir texnika ilə təchiz olunmalıdır

- E) məhsulun bir neçə müəssisədə birgə istehsalıdır

84. Relyef formalarının uyğun geldiyi təbii prosesləri müəyyən edin.

- I. Dyun                  1. Karst
  - II. Mağara                2. Eol
  - III. Sirk                  3. Ekzarasıya
- A) I - 1; II - 3; III - 2  
B) I - 3; II - 1; III - 2  
C) I - 2; II - 3; III - 1  
D) I - 2, II - 1; III - 3  
E) I - 1; II - 2; III - 3

85. Azərbaycanda meşə sənayesinin inkişaf etmiş sahələri:

- A) kağız və mebel istehsalı
- B) tikinti materialları və mebel istehsalı
- C) kibrıt və tikinti materialları istehsalı
- D) kibrıt və tara istehsalı
- E) faner və kağız istehsalı

86. Dağ zirvalarını və çökəklikləri mütləq hündürlüklərinə görə artan sıra ilə düzən.

- I. Zirvələr                1. Akonkaqua
- II. Çökəkliklər            2. Kazbek
- 3. Comolunqma
- 4. Karagiye
- 5. Ölü dəniz
- 6. Turfan

- A) I - 1, 2, 3; II - 4, 6, 5  
B) I - 1, 2, 3; II - 5, 4, 6  
C) I - 2, 1, 3; II - 5, 6, 4  
D) I - 2, 1, 3; II - 6, 4, 5  
E) I - 2, 3, 1; II - 4, 5, 6

87. Büyük Qafqazda dağların atayından zirvəyə doğru torpaq tiplərinin ardıcılığını müəyyən edin.

- 1. Qohvayı dağ-meşə
  - 2. Dağ-çəmən
  - 3. Şabalıdı
- A) 2, 3, 1      B) 1, 3, 2      C) 1, 2, 3  
D) 3, 2, 1      E) 3, 1, 2

88. Qazaxistanda enlik zonallığı müşahidə olunur, çünki ...

- A) iqlimi kontinentaldir
- B) dağlar cənub-şərqdə yerləşir
- C) Xəzər dənizi sahilində yerləşir
- D) düzənlilik relyefi üstündür
- E) okeanlardan uzaqdadır

89. Yun, at, yağı istehsalına görə fərqlənən ölkələr:

- |               |                   |            |
|---------------|-------------------|------------|
| 1. Kanada     | 2. Bolqaristan    | 3. İraq    |
| 4. Avstraliya | 5. Yeni Zelandiya |            |
| 6. Argentina  |                   |            |
| A) 4, 5, 6    | B) 2, 3, 6        | C) 1, 2, 4 |
| D) 1, 3, 5    | E) 2, 3, 4        |            |

90. Alçaq təzyiq qurşaqlarına müvafiq gələn coğrafi enlikləri müəyyən edin.

- |               |              |               |
|---------------|--------------|---------------|
| 1. 90° şm. e. | 2. 50° c. e. | 3. 85° c. e.  |
| 4. 10° şm. e. | 5. 5° c. e.  | 6. 30° şm. e. |
| A) 1, 3, 6    | B) 1, 3, 5   | C) 2, 4, 6    |
| D) 2, 3, 4    | E) 2, 4, 5   |               |

91. Yarımsəhra landşaftlarının daha geniş yayıldığı fiziki-coğrafi rayonlar:

- A) Həkəri, Qonaqkənd, Gəncə
- B) Küdrü-Sirvan, Samur-Dəvəçi, Kür-Araz
- C) Zaqatala-Lahic, Vulkanik yayla, Dağlıq Sirvan
- D) Lənkəran, Qarabağ dağları, Samur-Dəvəçi
- E) Kür-Araz, Talysh, Zaqatala-Lahic

92. Qütb ulduzunun 20° bucaq altında göründüyü məntəqəyə aid olan əlamətlər:

- 1. Alçaq təzyiq qurşağında yerləşir
- 2. Səpələnən radiasiyanın kəmiyyəti maksimuma çatır
- 3. Ekvatorдан olan masafəsi 2220 km – dir
- 4. Tropik işıqlanma qurşağında yerləşir
- 5. Ən kiçik paralel üzərindədir
- 6. 21 martda günəş şüaları 70° bucaq altında düşür

- A) 1, 2, 5
- B) 1, 3, 5
- C) 3, 4, 6
- D) 2, 3, 6
- E) 2, 4, 6

93. Temperaturu +20°C, nisbi rütubətliliyi 45% olan 1m<sup>3</sup> hava +10°C-yə qədər soyuyarsa, havanın nisbi rütubətliliyi necə faiz olar (1m<sup>3</sup> havada +10°C-də 9q, +20°C-də isə 17q su buxarı ola bilər)?

- A) 70%
- B) 35%
- C) 15%
- D) 85%
- E) 60%

94. Azərbaycanda irriqasiya eroziyasının daha geniş yayıldığı ərazilər:

- A) Kür-Araz ovalığı, Acınohur, Ceyrançöl
- B) Acınohur, Qarabağ yayası, Salyan düzü
- C) Samur-Dəvəçi ovalığı, Şirvan və Muğan düzəzləri
- D) Mil düzü, Lənkəran ovalığı, Ceyrançöl
- E) Salyan düzü, Acınohur, Talysh dağları

95. Mis istehsalı beynəlxalq ixtisaslaşma sahəsi **olmayan** ölkələr:

- |              |            |            |
|--------------|------------|------------|
| 1. Çili      | 2. Misir   | 3. Liviya  |
| 4. Niderland | 5. Zambiya |            |
| 6. Kanada    |            |            |
| A) 2, 3, 4   | B) 3, 4, 5 | C) 4, 5, 6 |
| D) 1, 2, 3   | E) 1, 5, 6 |            |

96. İqlim qurşağı, təbii zonası və torpaq tipi müvafiq olaraq düzgün verilmiş sırasını müəyyən edin.

1	Müləyim	Enliyarpaqlı meşələr	Qara
2	Subarktik	Tayqa	Podzol
3	Ekvatorial	Həmishəyaşıl codyarpaqlı meşələr	Qırmızı-sarı ferralit
4	Müləyim	Qarışqı meşələr	Çimli-podzol
5	Subekvatoria 1	Savannalar və seyrək meşələr	Şabalıdı

- A) 1
- B) 4
- C) 3
- D) 2
- E) 5

97. Azərbaycanda kənd əhalisinin sayı 1995-ci ildə 3,6 mln. nəfər, 2005-ci ildə isə 4,0 mln. nəfər olmuşdur. Bu dövrdə kənd əhalisinin orta illik artımı necə faiz təşkil etmişdir?

- A) 2,11%
- B) 2,23%
- C) 1,11%
- D) 1,85%
- E) 1,25%

98. Artezian sularına aid olan xüsusiyyətlər:

- 1. İki sukeçirməyən lay arasında yerləşir
- 2. İki sukeçirən lay arasında yerləşir
- 3. Təzyiqli sulardır
- 4. Yerləşmələri coğrafi enlikdə asılı deyil
- 5. Dağlıq əlkələrdə daha geniş istifadə olunur
- A) 1, 2, 3
- B) 2, 4, 5
- C) 3, 4, 5
- D) 1, 2, 5
- E) 1, 3, 4

99. Başarıyyətin global problemlərinin həlli geniş beynəlxalq əməkdaşlıq tələb edir:

- A) dünya tasərrüfatında beynəlxalq coğrafi əmək bölgüsü dərinləşdiyi üçün
- B) İEÖ və IEOÖ arasında iqtisadi münasibətlər kəskinləşdiyi üçün
- C) onları ölkə və region səviyyəsində həll etmək mümkün olmadığı üçün
- D) ənənəvi olmayan enerji mənbələrindən istifadə gücləndiyi üçün
- E) İEÖ bu problemləri həll edə bilmədiyi üçün

100. Ölkənin əhalisi 1995-ci ildə 3 mln. 200 min nəfər, 2000-ci ildə 3 mln. 296 min nəfər olmuşdur. Bu dövrdə orta illik artım necə min nəfər və necə faiz təşkil etmişdir?

- A) 19,2 və 0,6 %
- B) 18,3 və 0,5 %
- C) 25,2 və 0,7 %
- D) 64,9 və 0,9 %
- E) 96,1 və 0,4 %


## 2008

### II qrup, Variant B

76. Azərbaycanda əhalinin sayı 1995-ci ildə 7,6 mln., 2000-ci ildə isə 8,0 mln. nəfər olmuşdur. Bu dövrdə əhalinin orta illik artımı necə faiz təşkil etmişdir?

- A) 1,06%
- B) 1,23%
- C) 5,30%
- D) 1,52%
- E) 2,50%

77. Xəritə - sxemdə verilmiş kanalların rəqəmlərə uyğun gələn ardıcılığını müəyyən edin.



- A) Baş Mil, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Abşeron
- B) Yuxarı Şirvan, Samur-Abşeron, Yuxarı Qarabağ, Baş Muğan
- C) Əzizbəyov, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Samur-Abşeron
- D) Baş Mil, Yuxarı Şirvan, Yuxarı Qarabağ, Samur-Abşeron
- E) Əzizbəyov, Yuxarı Şirvan, Samur-Abşeron, Yuxarı Qarabağ

78. Xəritə-sxemda verilmiş çay üçün səciyyəvi **olmayan** əlamətlər:



1. İl boyu bol suludur
  2. Qidalanmasında buzlaq suları üstünlük təşkil edir
  3. Dünyanın ən hündür şəlaləsi bu çayın üzərindədir
  4. Dünyanın ən bolsulu çayıdır
  5. Delta yaradır, gəmiçilik üçün yararsızdır
  6. Estuar yaradır, gəmiçilik üçün yararlıdır
- A) 4, 5, 6      B) 3, 4, 5      C) 1, 2, 3  
D) 2, 3, 5      E) 1, 4, 6

79. Qazaxıstanın hansı hissəsində torpaqlar daha məhsuldardır və orada yayılmış landşaft tipi hansıdır?  
 A) cənub-qərb; çarşıq meşələr  
 B) mərkəz; tayqa  
 C) cənub; səhra  
 D) qərb; yarımsəhra  
 E) şimal; çöl

80. Ekzogen (I) və endogen (II) mənşəli müvafiq rəlyef formalarını müəyyən edin.  
 1. Çay terrasları  
 2. Orta okean silsilələri  
 3. Okean novları  
 4. Gatırma konusları  
 5. Qobular  
 6. Kraterlər  
 A) I-2, 3, 5; II-1, 4, 6  
 B) I-1, 2, 6; II-3, 4, 5  
 C) I-1, 4, 5; II-2, 3, 6  
 D) I-3, 4, 6; II-1, 2, 5  
 E) I-1, 3, 5; II-2, 4, 6

81. Ölkənin əhalisi 2000-ci ildə 3 mln. 150 min nəfər, 2005-ci ildə 3 mln. 228, 75 min nəfər olmuşdur. Bu dövrdə orta illik artım neçə min nəfər və neçə faiz təşkil etmişdir?  
 A) 18,25 və 0,4 %      B) 10,55 və 0,6 %  
 C) 15,75 və 0,5 %      D) 78,75 və 0,8 %  
 E) 45,75 və 0,7 %

82. Azərbaycanda tektonik sinma zonalarına aid olan əsas xüsusiyyətlər:

1. Dağ yamacları dikdir
  2. Tektonik proseslər intensiv gedir
  3. Çökəm səxurların qalınlığı çoxdur
  4. Hamar düzənliliklər yerləşir
  5. Termal və mineral sular səthə çıxır
- A) 1, 2, 5      B) 3, 4, 5      C) 1, 4, 5  
D) 1, 2, 3      E) 2, 3, 4

83. İqlim qurşağı, təbii zonası və torpaq tipi müvafiq olaraq düzgün verilmiş sıranı müəyyən edin.

	Tropik	Çöl	Qara
1	Savannalar və seyrik meşələr	Qırmızı qonur	
2	Ekvatorial	Həmşəyaşıl cölyanpaqlı meşələr	Qəhvəyi
3	Subtropik	Qarışqı meşələr	Podzol
4	Subtropik	Tundra və meşə-tundra	Tundra - qleyli
5	Mülayim		

A) 2      B) 1      C) 3      D) 4      E) 5

84. Azərbaycanda meşə sənayesinin inkişaf **etməyən** sahəsi:

- A) parket istehsalı      B) ağac emalı  
 C) sellüloz-kağız      D) mebel istehsalı  
 E) meşə tədarükü

85. Yer kürəsində səhralaşma problemini yaradan əsas səbəblər:

- A) sənayedə tullantısız texnologiyaların tətbiqi, havanın temperaturunun azalması  
 B) buzlaqların əriməsi, Yer qabığının fəallaşması  
 C) meşələrin qırılması, istehsalın elm tutumunun artması  
 D) iqlimin quraqlaşması, ərazilərin qeyri-səmərəli mənimşənilməsi  
 E) meşə zolaqlarının salınması, suvarma əkinçiliyinin genişlənməsi

86. Qəhvənin əsas ixracatıcı, idxlatalıcı və vətəni olan müvafiq dövlətlər:

- A) Braziliya, ABŞ, Efiopiya  
 B) Braziliya, Yaponiya, İtaliya  
 C) ABŞ, Avstraliya, Efiopiya  
 D) Kolumbiya, Ukrayna, Misir  
 E) Braziliya, Türkiyə, Hindistan

87. Çay şəbəkəsinin sıxlığı asıldır:

1. Ərazinin iqlimindən
  2. Ərazinin bitki örtüyündən
  3. Suyun tərkibindən
  4. Relyefin xüsusiyyətlərindən
  5. Çay yatağının dərinliyindən
- A) 3, 5      B) 1, 2      C) 1, 4, 5  
D) 3, 4      E) 2, 4

88. Yüksək təzyiq qurşaqlarına müvafiq gələn coğrafi enlikləri müəyyən edin.

- |                        |                        |                       |
|------------------------|------------------------|-----------------------|
| 1. $88^{\circ}$ c. c.  | 2. $30^{\circ}$ şm. c. | 3. $2^{\circ}$ c. c.  |
| 4. $50^{\circ}$ şm. e. | 5. $6^{\circ}$ şm. e.  | 6. $30^{\circ}$ c. e. |
- A) 2, 3, 5      B) 2, 4, 6      C) 1, 3, 4  
D) 1, 2, 6      E) 3, 5, 6

89. İstehsalın kooperasiyası nədir?

- A) istehsalın xammalla tam təchizatıdır  
 B) məhsulun istehsalı prosesində bir neçə müəssisənin birgə iştirakıdır  
 C) istehsalın vahid müəssisədə cəmləşməsidir  
 D) müəssisənin ayrı-ayrı məhsul istehsalı üzrə ixtisaslaşmasıdır  
 E) istehsalın müasir texnika ilə təchiz olunmasıdır

90. Azərbaycanda dəmyə əkinçiliyinin mümkün olduğu torpaq tiplərini müəyyən edin.

- |                     |                   |
|---------------------|-------------------|
| 1. Qəhvəyi dağ-meşə | 2. Boz            |
| 3. Dağ-qara         | 4. Açıq şabalıdı  |
| 5. Boz-qonur        | 6. Qonur dağ-meşə |
| 7. Boz-çəmən        |                   |
- A) 1, 2, 3      B) 1, 3, 6      C) 5, 6, 7  
D) 2, 4, 5      E) 3, 4, 7

91. Ekvatorдан qütblərə doğru paralellerin uzunluğunun azalma səbəbi:

- A) şimaldan cənuba uzanması  
 B) şərqdən qərbdə uzanması  
 C) Yerin qütblərdən basıq olması  
 D) Yerin kürə formasında olması  
 E) paralellərin meridianlara perpendikulyar olması

92. Mis istehsalı beynəlxalq ixtisaslaşma sahəsi olan ölkələr:

- |              |                        |
|--------------|------------------------|
| 1. Çili      | 2. Səudiyyə Ərəbistanı |
| 3. Malayziya | 4. Belarus             |
| 5. Zambiya   | 6. Kanada              |
- A) 2, 3, 6      B) 1, 5, 6      C) 4, 5, 6  
D) 1, 3, 4      E) 2, 3, 4

93. Bazardüzündə Kür çayına kimət landsaft tiplərinin ardıcılılığını müəyyən edin.

- A) dağ-çəmən, dağ-meşə, dağ-çöl, buzlaq-qayalıq, quru çöl  
 B) buzlaq-qayalıq, dağ-çəmən, dağ-meşə, dağ-çöl, yarımsəhra  
 C) yarımsəhra, quru çöl, dağ-çöl, dağ-meşə, qayalıq-buzlaq  
 D) dağ-çəmən, qayalıq-buzlaq, dağ-meşə, dağ-çöl, yarımsəhra  
 E) buzlaq-qayalıq, dağ-meşə, yarımsəhra, dağ-çəmən, quru-çöl

94. Qrant sularına aid olan xüsusiyyətlər:

1. İki sukeçirməyən lay arasında yerləşir
  2. İki sukeçirən lay arasında yerləşir
  3. Birinci sukeçirməyən layın üzərində yerləşir
  4. Bulaqlar şəklinde yer səthinə çıxır
  5. Çay və bataqlıqların qida mənbəyidir
- A) 2, 3, 4      B) 1, 2, 5      C) 1, 2, 4  
D) 3, 4, 5      E) 1, 3, 5

95. Temperaturu  $+20^{\circ}\text{C}$ , nisbi rütubətliliyi 75% olan  $1\text{ m}^3$  hava  $+30^{\circ}\text{C}$ -ya qədər qızarsa, onun nisbi rütubətliliyi neçə faiz olar ( $1\text{ m}^3$  havada  $+20^{\circ}\text{C}$ -də 17 q;  $+30^{\circ}\text{C}$ -də isə 30 q su buxarı ola bilər)?

- A) 22,5%      B) 15,5%      C) 65,5%  
 D) 29,7%      E) 42,5%

96. Dağ zirvələrini və çökəkklikləri mütləq hündürlüklərinə görə azalan sıra ilə düzən.

- |                   |               |
|-------------------|---------------|
| I. Zirvələr:      | 1. Akonqua    |
| II. Çökəkkliklər: | 2. Comolunqma |
|                   | 3. Kazbek     |
|                   | 4. Ölü danız  |
|                   | 5. Karagiye   |
|                   | 6. Turfan     |

- A) I - 2, 1, 3; II - 5, 6, 4  
 B) I - 3, 1, 2; II - 4, 5, 6  
 C) I - 2, 1, 3; II - 6, 5, 4  
 D) I - 1, 3, 2; II - 5, 4, 6  
 E) I - 2, 3, 1; II - 5, 4, 6

97. Ərazisi Kürün yalnız sağ (1) və yalnız sol (2) sahilində yerləşən inzibati rayonları müəyyən edin.

- A) 1. Ağcabədi, Ağdaş; 2. Tovuz, Neftçala
- B) 1. Ağdaş, Kürdəmir; 2. Şəmkir, Sabirabad
- C) 1. Bərdə, İmisi; 2. Səmkir, Neftçala
- D) 1. Ağcabədi, Qazax; 2. Ağdaş, Kürdəmir
- E) 1. Salyan, Tovuz; 2. Qazax, Beyləqan

98. Suvarmadı daha çox istifadə olunan çaylar:

- A) Astaraçay, Araz, Ceyrankeçməz, Dəmiraparançay
- B) Viləşçay, Qusarçay, Sumqayıtçay, Qabırıçay
- C) Şabrançay, Sumqayıtçay, Muxaxçay, Kışçay
- D) Kış, Shin, Pirsat, Ceyrankeçməz
- E) Araz, Türyançay, Arpaçay, Kür

99. Qütb ildizdənun  $40^{\circ}$  bucaq altında göründüyü məntəqəyə aid olan əlamətlər:

- 1. Düz radiosiyanın kamiiyyəti: böyükdür
- 2. Mülayim işıqlanma qurşağında yerləşir
- 3. Şimal qütbündən olan məsafəsi 5550 km-dir
- 4. Yüksək təzyiq qurşağında yerləşir
- 5. 23 sentyabrda günəş şüaları  $50^{\circ}$  bucaq altında düşür
- 6. Ən böyük paralel üzərindədir
- A) 1, 3, 5      B) 1, 2, 4      C) 2, 4, 6
- D) 3, 4, 6      E) 2, 3, 5

100. Ən sıx avtomobil və dəmir yolları şəbəkəsinin olduğu region:

- A) Yaxın Şərqi      B) Qərbi Avropana
- C) Şərqi Asiya      D) Cənubi Asiya
- E) Cənubi Amerika

## 2009

### II qrup, Variant A

76. Verilən əlamətlərin səciyyəvi olduğu iqtisadi-coğrafi rayonlar:

- 1. Urbanizasiyanın səviyyəsinin aşağı olması
- 2. Filiz faydalı qazıntılarının olmaması
- 3. Sarhəd-keçid məntəqələrinin olması
- A) Quba-Xaçmaz, Abşeron
- B) Yuxarı Qarabağ, Gəncə-Qazax
- C) Naxçıvan, Aran
- D) Şəki-Zaqatala, Dağlıq Şirvan
- E) Quba-Xaçmaz, Lənkəran-Astara

77. Çayın mənbəyi 750 m yüksəklikdə, məsəbi okean səviyyəsində yerləşir, uzunluğu 2500 km-dir. Bu çay üçün səciyyəvi əlamətləri müəyyən edin.

- 1. Yan eroziyası üstündür
- 2. Kanyonvari dərələr yaradır
- 3. Əsasən düzənlilik çaydır
- 4. Meandr və axımlar yarada bilər
- 5. Yüksək axın sürətinə malikdir
- 6. Dağ buzlaqlarının örtü suları ilə qidalanır
- A) 1, 3, 5      B) 2, 5, 6      C) 1, 3, 4
- D) 3, 4, 6      E) 1, 4, 5

78. Azərbaycanda əhalinin sayı 1960-ci ildə 3815,7 min nəfər, 1990-ci ildə isə 7131,9 min nəfər olmuşdur. Bu dövrdə əhalinin sıxlığının artımını hesablayın.

- A) 82,4      B) 30,5      C) 44,1
- D) 38,3      E) 25,5

79. Son illarda ekoloji problemlərin daha da kəskinləşdiyi ölkələr:

- 1. Braziliya      2. İsrail      3. Meksika
- 4. Hindistan      5. Danimarka      6. İsvəçrə
- A) 1, 3, 4      B) 2, 3, 5      C) 3, 4, 6
- D) 1, 3, 5      E) 1, 2, 4

80. Afrika materikinə aid *olmayan* xüsusiyyətlər:


- 1. Ərazisinin çox hissəsi mülayim iqlim qurşağında yerləşir
- 2. Ərazisinin xeyli hissəsi qədim platformada yerləşir
- 3. Tropik sahralar geniş yer tutur

4. Tayqa zonası geniş sahə tutur

- 5. Sahilləri çox parçalanmışdır
- A) 2, 4, 5      B) 1, 2, 3      C) 1, 2, 4
- D) 1, 4, 5      E) 3, 4, 5

81. Qiş gündönümü üçün səciyyəvi olan əlamətlər:

- 1. Şimal tropikinə gənəş şüalarının düşmə bucağı  $43^{\circ}$ -dir
- 2. Şimal qütbündə gecə gündüzə bərabər olur
- 3.  $66,5^{\circ}$  şm. enliyində qütb gecəsi olur
- 4. Cənub qütbündə ən qısa gündüz olur
- 5. Cənub qütb dairəsində qütb gündüzü olur
- 6. Cənub yarımkürsində qiş başlayır
- A) 2, 3, 6      B) 1, 2, 4      C) 4, 5, 6
- D) 1, 3, 5      E) 1, 4, 5



82. A və B nöqtələri arasında temperaturlар farçı

- 6°C, A və C nöqtələri arasında isə  $7,5^{\circ}\text{C}$  olarsa, C nöqtəsinin mütləq yüksəkləyini hesablayın.
- A) 2500 m      B) 2250 m      C) 2650 m
- D) 1830 m      E) 2700 m

83. Peyk şəhər adlanır:

- A) Elm mərkəzi olan şəhər
- B) Yalnız ağır sənayenin inkişaf etdiyi şəhər
- C) Əhalisinin sayı 1 mln. nəfərdən artıq olan paytaxt şəhəri
- D) Turizm və istirahət mərkəzi olan şəhər
- E) İki şəhərlərin yaxınlığında yerləşən və onlara sıx ictisadi əlaqədə olan şəhər

84. Qərbi Avropada yerli xammalla təminatın azalması ilə əlaqədar olaraq, sonucə sahələrinin yerləşdirilməsi möqsədəyindən:

- A) yanacaq və enerji mənbələrinin yaxınlığında
- B) elm mərkəzlərində və iri şəhərlərdə
- C) işçi qılıvəsi çox olan yerde və iri şəhərlərdə
- D) xammal və sənaye mərkəzlərində
- E) nəqliyyat qovşaqlarında və liman şəhərlərində

85. Qara metallurgiya sənayesi üçün xammal etibatları *məhdud* olan ölkələr:

- 1. Yaponiya      2. Rusiya      3. Niderland
- 4. CAR      5. Kanada      6. Danimarka
- A) 2, 4, 6      B) 1, 2, 6      C) 1, 3, 5
- D) 1, 3, 6      E) 2, 4, 5

86. Azərbaycanda suvarmanın zəruri olmasının səbəbi:

- A) rütubətlik əmsalının vahidə bərabər olması
- B) düzən arazılarda rütubətlik əmsalının vahiddən kiçik olması
- C) yağıntıların il boyu bərabər paylanması
- D) rütubətlik əmsalının vahiddən böyük olması
- E) çay və göl şəbəkəsinin yaxşı inkişaf etməsi

87. Xəritə-sxemdə verilən ərazi üçün səciyyəvidir:




1. İki okeana çıxışı var  
2. Kanadanın ən böyük daş kömür yataqları buradadır

3. Zəngin neft-qaz ehtiyatlarına malikdir  
4. Musson küləklərinin təsiri altında yada bol yağıntı alır

5. Daimi doruqluq geniş yayılmışdır  
6. Çaylarından suvarmadı istifadə olunur

- A) 2, 4, 6      B) 2, 3, 5      C) 1, 3, 5
- D) 1, 4, 6      E) 3, 4, 5

88. Xəritə-sxemə əsasən sahil arazilərində buxarlanma ilə buxarlanma qabiliyyəti arasında forqın çox olmasına səbəb olan okean cərayanlarını müəyyən edin.



89. Azərbaycanda iqlim tipi, tabii landsafti və torpaqların müvafiq olaraq düzgün verildiyi sıramı müyyəyən edin.  
 A) müləyim-isti → dağ çölləri → dağ qara torpaqlar  
 B) müləyim-isti → alp çəmənləri → boz-çəmən torpaqları  
 C) soyuq iqlim → meşə → dağ sari torpaqları  
 D) dağ-tundra → subalp çəmənləri → alluvial-çəmən torpaqları  
 E) yarımsəhra və quru çöl → rütubətli çöllər → tünd şabalıdı torpaqlar

90. Azərbaycanın xəritəsində eyni meridian üzərində  $38^{\circ}$  və  $41^{\circ}$  şm. enlikləri arasındaki məsafə 66,6 sm olarsa, bu xəritənin miqyasını hesablayın.  
 A) 1:300000 B) 1:500000 C) 1:5000000  
 D) 1:3000000 E) 1:350000

91. Azərbaycanda, əsasən, suvarma tələb edən torpaq tipləri:  
 A) boz-çəmən, boz, açıq şabalıdı  
 B) boz, dağ-çəmən, şabalıdı  
 C) qohmayı dağ meşə, sari, boz-qonur  
 D) torflu dağ-çəmən, qohmayı-meşə, şoran  
 E) sari, boz-çəmən, qonur dağ meşə

92. Temperaturun illik gedisiinin (aylar üzrə) qrafiklərinə əsasən iqlimin kontinentallığının artma sırasını müyyəyən edin:  
 A) 1, 3, 2 B) 2, 1, 3 C) 1, 2, 3  
 D) 2, 3, 1 E) 3, 2, 1
- 

93. Dünya torpaq fondu üçün səciyyəvi olmayan əlamətlər:  
 1. Əkinə yararlı torpaqların artması  
 2. Əkinə yararlı torpaqların azalması  
 3. Eroziya, çırklənmə, səhralaşma nəticəsində yararsız torpaqların artması  
 4. Meşə sahələrinin genişlənməsi  
 5. Yaşayış məntəqələri altındaki torpaqların azalması  
 A) 3, 4, 5 B) 1, 2, 3 C) 1, 4, 5  
 D) 2, 4, 5 E) 2, 3, 4

94. Verilən əlamətlərin aid olduğu türk dövlət və ya qurumu:  
 1. Dağlıq relyef üstünlük təşkil edir  
 2. Kəskin kontinental iqlimə malikdir  
 3. Əhalinin sıxlığı azdır  
 A) Başqırdıstan B) Türkmenistan  
 C) Özbəkistan D) Tatarıstan  
 E) Sintyan-Uyğur
95. Kənd təsərrüfatında heyvandarlığın üstünlük təşkil etdiyi ölkələri müyyəyən edin.  
 1. Yaponiya  
 2. Danimarka  
 3. Çin  
 4. Əfqanistan  
 5. Monqolustan  
 6. İspaniya  
 7. Yunanistan  
 8. Qırğızistan  
 A) 1, 3, 5 B) 1, 2, 6 C) 5, 7, 8  
 D) 2, 4, 8 E) 4, 5, 7
96. Azərbaycanın dağ-mədən sənayesina daxildir:  
 A) dəmir filizi, yanar şist və təbii qaz hasilatı  
 B) dəmir filizi, alumin və daş duzun hasilatı  
 C) neft və qaz emalı, neft-kimya  
 D) neft, qaz və bentonit gilin hasilatı  
 E) molibden, daş kömür, yanar şistin çıxarılması
97. Acınohur-Ceyrançöl və Qanix-Öyriçay fiziki-coğrafi rayonları üçün ümumi əlamətlər:  
 1. Gürçüstanla sərhəddə yerləşir  
 2. Ərazilərində həm şirin, həm şorsulu göllər vardır  
 3. Kaynozoy erasının süxurları geniş yayılmışdır  
 4. Perspektivli neft yataqlarına malikdir  
 5. Əsasən Kaynozoy erasının III dövrünün (neogen) süxurlarından ibarətdir  
 6. Kür çökəkliyi tabii vilayətdə yerləşir  
 A) 1, 2, 4 B) 1, 4, 5 C) 1, 3, 6  
 D) 3, 4, 5 E) 2, 3, 6
98. Yer qabığının qanunauyğunluqlarından birinə müvafiq olan ifadəni müyyəyən edin.  
 A) cavan dağlar platformalarda yerləşir

- B) qədim dağlar litosfer tavalarının sərhədində yerləşir  
 C) geniş düzənliklər, əsasən, platformalara uyğun gəlir  
 D) düzənliklər, əsasən, litosfer tavalarının sərhədlərində yerləşir  
 E) torpaq əmələgəlmə prosesləri dağlıq rayonlarda daha sürətli gedir

99. Yer kürəsində bitki və heyvanlar aləminin müxtəlifliyinin səbəbləri:  
 1. Ərazinin mütləq hündürlüklerinin müxtəlif olması  
 2. Yer kürəsində su və quru səthinin qeyri-bərabər paylanması  
 3. Yer kürəsində əhalinin qeyri-bərabər paylanması  
 4. Yer qabığının qalınlığının müxtəlif olması  
 5. Bütün meridianların uzunluqlarının eyni olması  
 6. İstiliyin və rütubətin qeyri-bərabər paylanması  
 A) 2, 4, 6 B) 2, 4, 5 C) 1, 2, 6  
 D) 2, 3, 6 E) 1, 3, 5

100. Lənkəran və Samur-Dəvəçi ovalıqlarının faal antropogen tasirə məruz qalmalarının səbəbləri:  
 1. Aqroqlim ehtiyatlarının bolluğu  
 2. İllik yağışların bol düşməsi  
 3. Düzənlik-hamar relyef  
 4. Çaylarının suvarma əhəmiyyəti olması  
 5. Xəzər dənizinə çıxışın olması  
 6. Əhalinin milli tərkibinin mürəkkəbliyi  
 A) 1, 3, 4 B) 1, 2, 4 C) 3, 5, 6  
 D) 4, 5, 6 E) 1, 2, 5

## 2009 II qrup, Variant B

76. Verilən əlamətlərin aid olduğu türk dövlət və ya qurumu:

1. Düzənlik relyef üstünlük təşkil edir
2. Neft-kimya sənaye kompleksinə malikdir
3. Çay nəqliyyatı yaxşı inkişaf edib
- A) Tatarıstan
- B) Saxa (Yakutiya)
- C) Türkiyə
- D) Qırğızistan
- E) Qaraçay-Çerkəz

77. Demarkasiya xətti adlanı:

- A) tabii obyektlər arasında suayıcı xətt
- B) dövlətlər arasında qəbul olunmuş sərhəd xətti
- C) gömrük keçid məntəqələri arasındaki sərhəd xətti
- D) dəmir və avtomobil yollarını ayıran xətti
- E) mübahisəli əraziləri ayıran sərhəd xətti

78. Xəritə-sxemdə verilən ərazi üçün səciyyəvi deyil:



1. İki okeana çıxışı var
  2. Kanadanın on böyük daş kömür yataqları buradadır
  3. Zəngin neft-qaz ehtiyatlarına malikdir
  4. Musson küləklərinin təsiri altında yada bol yağıntı düşür
  5. Daimi donuşluq geniş yayılmışdır
  6. Çaylarından suvarmadada geniş istifadə olunur
- |            |            |            |
|------------|------------|------------|
| A) 3, 4, 5 | B) 1, 3, 5 | C) 1, 4, 6 |
| D) 2, 3, 5 | E) 2, 4, 6 |            |

79. Dünyanın torpaq fondunda baş veren əsas dayışıklıklar:

1. Əkinə yararlı torpaq sahələrinin genişlənməsi
  2. Əkinə yararlı torpaq sahələrinin azalması
  3. Sahaların sahəsinin genişlənməsi
  4. Yaşayış məntəqələri altında qalan torpaq sahələrinin azalması
  5. Meşə sahələrinin azalması
  6. Soran torpaq sahələrinin azalması
- A) 2, 4, 5      B) 2, 3, 5      C) 1, 2, 3  
D) 4, 5, 6      E) 1, 3, 6

80. Cənub-Şərqi Şirvan və Qobustan alçaq dağlığının antropogen təsira zəif məruz qalmışının səbəbləri:

1. Arid iqlim şəraiti
  2. Xəzər dənizinin səviyyəsinin tərəddüdü
  3. Relyefin mürəkkəb olması
  4. Zəif məskunlaşma
  5. Torpaqların az məhsuldarlığı
  6. Neft hasilatı rayonlarına yaxın olması
- A) 2, 3, 5      B) 1, 2, 6      C) 1, 3, 5  
D) 4, 5, 6      E) 1, 4, 5

81. Qış gündönümü üçün səciyyəvi olan əlamətlər:

1. Cənub yarımkürsində yay başlayır
  2. Cənub qütbündə gecə gündüzə bərabər olur
  3. Şimal yarımkürsində qış başlayır
  4. Günsəz ekvator üzərində zenitdə olur
  5. Cənub qütb dairəsində qütb gecəsi olur
  6. Bakı şəhərinə günəş şüaları  $26,5^{\circ}$ -li bucaq altında düşür
- A) 2, 3, 6      B) 1, 3, 5      C) 1, 2, 6  
D) 3, 4, 5      E) 1, 3, 6

82. Coğrafi təbəqədə ritmik hadisələri yaranan səbəblər:

1. Dünya okeanındaki cərəyanlar
  2. Yerin öz oxu ətrafında firlanması
  3. Torpaq-bitki örtüyünün müxtəlifliyi
  4. Yerin günəş ətrafında hərəkəti
  5. Yerin firlanma oxunun orbit müstəvisinə meyilli olması
  6. Yağıntı və buxarlanmanın müxtəlifliyi
- A) 1, 2, 6      B) 1, 3, 4      C) 2, 5, 6  
D) 2, 4, 5      E) 3, 4, 5

83. Azərbaycanın orta dağlıq ərazilərində payızlıq buğda və arpanın **bəcərilməməsinin** əsas səbəbi:

- A) suvarma üçün suyun çatışmaması
- B) əkinə yararlı torpaq sahələrinin az olması
- C) qışın soyuq və şaxtalı keçməsi
- D) münbit torpaqların olmaması, kəskin şaxtalara
- E) qışın mülayim olması, rütubətin çatışması

84. Azərbaycanda iqlim tipi, təbii landsaft və torpaqların müvafiq olaraq düzgün verildiyi sıranı müəyyən edin.

- A) mülayim-isti → dağ meşə → qəhvəyi-dağ meşə torpaqları
- B) yarımsəhra və quru çöl → dağ meşə → şabaldı torpaqlar
- C) soyuq iqlim → dağ çöllər → boz-qəhvəyi torpaqlar
- D) yarımsəhra və quru-çöl → subalp çəmənləri → boz-çəmən torpaqları
- E) mülayim-isti → yarımsəhra → qonur torpaqlar

85. Çayın mənbəyi 1950 m yüksəklikdə, mənsəbi okean səviyyəsində yerləşir, uzunluğu 450 km-dir. Bu çay üçün səciyyəvi əlamətləri müəyyən edin.

1. Qidalanmasında bataqlıq suları üstündür
  2. Dib eroziyası üstündür
  3. "V" şəkilli çay dərəcəsi yarada bilər
  4. Əsasən düzənlik çayıdır
  5. Mənbəyi orta dağlıqda yerləşir
  6. Böyük nəqliyyat əhəmiyyətinə malikdir
- A) 1, 4, 6      B) 1, 2, 3      C) 2, 5, 6  
D) 2, 3, 5      E) 3, 4, 5

86. Yer qabığının qanuna uyğunluqlarından birinə müvafiq olan ifadəni müəyyən edin.

- A) geniş düzənliklər litosfer tavalarının sərhədlərində yerləşir
- B) uca qırışqıq dağlar litosfer tavalarının sərhədində yerləşir
- C) cavan dağlarda seysmik hadisələr zəif gedir
- D) göllər denudasiyon düzənliklərdə geniş yayılmışdır
- E) dağlarda torpaq əmələgəlmə prosesləri daha intensiv gedir

87. Şimali Avropada əlvan metallurgiya, elektroenergetika, sellüloz-kağız sənayesinin yüksək inkişafının müvafiq səbəbləri:

- A) bokxit idxali, ucuz yerli elektrik enerjisi və xammal ehtiyatlarının zənginliyi
- B) zəngin meşə ehtiyatları, xammal və enerji ehtiyatının azlığı
- C) zəngin yerli bokxit ehtiyatları və enerji idxali, ucuz başa gələn alınma xammal
- D) yerli bokxit ehtiyatları, yüksək talabat və zəngin su ehtiyatları
- E) dəmir filizi, yanacaq və meşə materiallarının idxali

88. Verilən əlamətlərin səciyyəvi olduğu iqtisadi-coğrafi rayon:

1. Ərazisi iki tektonik zonada yerləşir
2. Mineral su və filiz ehtiyatları ilə zəngindir
3. Hər tarafından xarici ölkələrlə hətə olunmuşdur
4. Tütünçülük, çayırdağlı meyvəçilik inkişaf etmişdir
- A) Gəncə-Qazax      B) Naxçıvan
- C) Şəki-Zaqatala      D) Lənkəran-Astara
- E) Aran

89. Kənd təsərrüfatında, əsasən, əkinçiliyin üstünlük təşkil etdiyi regionları müəyyən edin.

1. Şimali Avropa      2. Şərqi Asiya
  3. Cənub-Şərqi Asiya      4. Cənubi Avropa
  5. Şimali Amerika      6. Orta Avropa
- A) 2, 3, 6      B) 1, 4, 5      C) 2, 4, 6  
D) 1, 3, 5      E) 2, 3, 4

90. Miqyası 1:50000000 olan qlobus üzərində 40°-lik paralellə Şimal qütbü arasındakı ən qısa məsafəni hesablayın.

- A) 11,1 sm      B) 16,6 sm      C) 8,8 sm  
D) 9,9 sm      E) 13,3 sm

91. Azərbaycanda əhalinin sayı 1970-ci ildə 5117,1 min nəfər, 2000-ci ildə isə 8016,2 min nəfər olmuşdur. Bu dövrdə əhalinin sıxlığının artımını hesablayın.

- A) 30,5      B) 92,6      C) 33,5  
D) 59,1      E) 40,3

92. Ekoloji problemlərin həllində ETİ-nin nailiyyətlərindən daha çox istifadə edən ölkələr:


- |              |             |            |
|--------------|-------------|------------|
| 1. Çin       | 2. Yaponiya | 3. AFR     |
| 4. Hindistan | 5. Misir    | 6. Fransa  |
| A) 1, 3, 5   | B) 1, 5, 6  | C) 3, 4, 5 |
| D) 2, 4, 6   | E) 2, 3, 6  |            |

93. İstehlak malları istehsalının məhsullarına aid dir:

- A) paltar, ayaqqabı, parça, təbii qaz
- B) parça, qapı, duz, qum
- C) parça, paltar, ayaqqabı, möşət əşyaları
- D) paltar, ayaqqabı, xam neft, gil
- E) ayaqqabı, soyuducu, alunit, bokxit

94. Afrika materikinə aid əlamətlər:

1. Ərazisinin çox hissəsi qədim platformada yerləşir
  2. Mülayim qurşaq geniş sahə tutur
  3. Sahil xətti sadədir
  4. Səhralar geniş sahə tutur
  5. Tundra geniş ərazi tutur
  6. İqlim qurşaqları takrar olunur
  7. Ən quru materikdir
- A) 2, 4, 5, 7      B) 1, 2, 4, 5      C) 1, 3, 5, 7  
D) 1, 3, 4, 6      E) 2, 3, 5, 6



95. A və B nöqtələri arasındakı temperaturlар fərqi

- 1,8°C, A və C nöqtələri arasında isə 2,4°C olarsa, C nöqtəsinin mütləq yüksəkliyini hesablayın.
- A) 900 m      B) 1150 m      C) 1000 m  
D) 1050 m      E) 1200 m

96. Qara metallurgiya sənayesi yerli xammal ehtiyatları ilə yaxşı təmin olunmuş ölkələr:

- |              |                 |            |
|--------------|-----------------|------------|
| 1. Ukrayna   | 2. Fransa       |            |
| 3. Niderland | 4. Qazaxıstan   |            |
| 5. Kanada    | 6. Türkmenistan |            |
| A) 1, 2, 3   | B) 1, 3, 5      | C) 2, 4, 6 |
| D) 1, 4, 5   | E) 4, 5, 6      |            |

97. Acınohur-Ceyrançıl fiziki-coğrafi rayonunu Qanix-Öyriçay fiziki-coğrafi rayonundan fərqləndirən əlamətlər:


1. Gürcüstanla sərhəddə yerləşir
2. Ərazisində həm şirin, həm şorsulu göllər vardır

3. Arid meşə landşaftı inkişaf etmişdir  
 4. Perspektivli nefş yataqlarına malikdir  
 5. Əsasən Kaynozoy erasının III dövrünün (neogen) sülxurları yayılmışdır  
 6. Kür çökəkliyi təbii vilayətində yerləşir  
 A) 2, 3, 6      B) 2, 4, 5      C) 1, 3, 6  
 D) 1, 4, 5      E) 4, 5, 6

98. Azərbaycanda meliorasiya tədbirlərinin daha çox həyata keçirildiyi torpaqlar:  
 A) dağ-qara, qırmızı, boz-qonur  
 B) boz-qonur, dağ-çəmən, şabalıdı  
 C) qonur, tünd-şabalıdı, dağ-sarı  
 D) boz, boz-çəmən, şorənlıq  
 E) dağ-meşə, boz-çəmən, dağ-qara

99. Temperaturun illik gedirişinin (aylar üzrə) qrafiklərinə əsasən iqlimin kontinentallığının azalma sırasını müəyyən edin.  
 A) 3, 2, 1      B) 1, 2, 3      C) 1, 3, 2  
 D) 3, 1, 2      E) 2, 3, 1

100. Xəritə-sxemə əsasən sahil ərazilərində buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqi az olmasına səbəb olan okean cərəyanlarını müəyyən edin.




- A) 4, 5, 6      B) 4, 5, 7      C) 3, 4, 5  
 D) 1, 3, 6      E) 1, 2, 6

## 2010 II qrup, Variant A

76. Qobustan, Ağgöl, İlisu qoruqlarının yerləşdiyi fiziki-coğrafi rayonların müvafiq ardıcılığı:  
 A) Qobustan-Abşeron, Kür-Araz, Zaqqatala-Lahic  
 B) Qobustan-Abşeron, Şorur-Ordubad, Vulkanik yayla  
 C) Samur-Dəvəçi, Gəncə, Kür-Araz  
 D) Həkəri, Gündüt-Qapıcıq, Lənkəran  
 E) Qobustan-Abşeron, Kür-Araz, Qonaqkənd

77. Türkmenistan Respublikasının əhalisinin sayı 5 mln. nəfərdir. Əhalinin mili tərkibinin 85%-ni türkənlərin, 5%-ni isə özbəklərin təşkil etdiyini nəzərə alaraq, digər xalqların sayını müəyyən edin.  
 A) 4,2 mln. nəfər      B) 0,5 mln. nəfər  
 C) 0,7 mln. nəfər      D) 0,2 mln. nəfər  
 E) 1,4 mln. nəfər

78. Sxemdə rəqəmlərə uyğun, alüminium istehsalında istifadə olunan xammalları və emal mərhələlərinin məhsullarını müəyyən edin.



- A) 1 – çuqun, 2 – nefelin, 3 – alüminium oksid  
 B) 1 – alunit, 2 – nefelin, 3 – alüminium oksidi  
 C) 1 – xrom, 2 – qalay, 3 – alunit  
 D) 1 – gil-torpaq, 2 – mis, 3 – alunit  
 E) 1 – alunit, 2 – xrom, 3 – manqan

79. Dəniz nəqliyyatında yüksəkimalarda daha çox istifadə oluran bölgələr:  
 A) La-Manş, Berinq, Cəbəllütariq, Magellan  
 B) Dreyk, Babulmandəb, Zond, Malakka  
 C) Zund, Berinq, Cəbəllütariq, Dardanel  
 D) La-Manş, Cəbəllütariq, Malakka, Bosfor  
 E) Malakka, Hörmüz, Zund, Dreyk

80.  $54^{\circ}\text{C.E.}$  və  $38^{\circ}$  ş.u-dan  $0^{\circ}$ -lik azimutla 2775 km hərəkət etsək, çatlığımız məntəqə ilə cənub tropik xətti arasında qalan ən qısa məsafəni və həmin məntəqənin Qvineya körfəzində hansı istiqamətdə yerləşdiyini müəyyən edin.  
 A) 2225 km; Şm – Q      B) 610,5 km; C – Ş  
 C) 190,5 km; Ş      D) 722,5 km; Şm  
 E) 3330 km; Şm – Ş

81. Verilən iqtisadi-coğrafi rayonlardan hansılarda inzibati rayonlar sayca daha çoxdur?  
 1. Quba-Xaçmaz      2. Kəlbəcər-Laçın  
 3. Abşeron      4. Naxçıvan  
 5. Lənkəran-Astara      6. Yuxarı Qarabağ  
 7. Dağlıq Şirvan      8. Gəncə-Qazax  
 A) 5, 7, 8      B) 4, 6, 8      C) 1, 2, 6  
 D) 3, 4, 6      E) 4, 5, 7

82. Avstraliyada filiz faydalı qazıntılarının çox olmasına səbəbi:  
 A) relyefin müəkkəb olması  
 B) geniş sahraların və hamar relyefin olması  
 C) sothində çökkmə və metamorfik sülxurların geniş yayılması  
 D) kristallik magmatik sülxurların üstünlük təşkil etməsi  
 E) şərqində cavan qırışiq dağların olması

83. Azərbaycanda təserrüfatın inkişafına səbəb olara bilər:  
 1. Adambəşinə düşən əkinə yararlı torpaqların çoxluğu  
 2. Hündürlük qurşaqları üzrə müxtəlif təserrüfat sahalarının inkişaf mümkünülüyü  
 3. Əmək ehtiyatları, əhalinin müxtəlif istehsal vərdişləri  
 4. Ölkə daxilində formalasən su ehtiyatlarının bolluğu  
 5. İstehsalda ucuz yanacaq-enerji təminatının mümkünülüyü  
 6. Bütün ölkə ərazisində ilboyu suvarma əkinliyinin mümkünülüyü  
 A) 2, 4, 6      B) 1, 3, 4  
 C) 2, 3, 5      D) 3, 4, 5  
 E) 1, 5, 6

84. Ekoloji tarazlığın pozulmasına səbəb olan proseslərin mənətiqi ardıcılığını müəyyən edin.

1. Aral dənizinin səviyyəsinin aşağı düşməsi
2. Qaraçum (Amudərya) kanalı və Çardərə (Sirdəryə) su anbarının tikintisi
3. Özbəkistan və Türkmenistanda pambıqçılığın inkişafı
4. Aral dənizində suyun şorluğunun artması
  - A)  $4 \rightarrow 2 \rightarrow 3 \rightarrow 1$
  - B)  $3 \rightarrow 4 \rightarrow 2 \rightarrow 1$
  - C)  $2 \rightarrow 3 \rightarrow 1 \rightarrow 4$
  - D)  $3 \rightarrow 2 \rightarrow 4 \rightarrow 1$
  - E)  $1 \rightarrow 2 \rightarrow 3 \rightarrow 4$


85. Yay gündönmü Üçün səciyyəvidir:

1. Şimal yarımkürəsində yayın başlaması
2. Şimal qütbündə gecənin gündüzə bərabər olması
3. Cənub yarımkürəsində qış fəslinin başlaması
4. Günəşin ekvator üzrəndə zenitdə olması
5. Şimal qütb dairəsində qütb gecəsinin olması
6. Ekvatora günorta vaxtı günəş şüalarının  $66,5^{\circ}$  bucaq altında düşməsi
  - A) 2, 4, 5
  - B) 3, 5, 6
  - C) 2, 3, 4
  - D) 1, 3, 6
  - E) 1, 5, 6

86. Rütubətlənmə əmsali  $\Theta = \frac{600}{450}$  olan ərazilər

- Üçün səciyyəvi ola bilər:
1. Düz radiosiymanın kəmiyyətinin böyük olması
  2. Bataqlıqların yaranması
  3. Səpələnən radiosiymanın qiymətinin çox olması
  4. Suvarmaya böyük ehtiyacın olması
  5. Kimyəvi aşınmanın intensiv getməsi
  6. Yarimsəhra və quru çöl landşaftının formalasması
    - A) 2, 3, 5
    - B) 1, 2, 5
    - C) 3, 4, 6
    - D) 1, 4, 6
    - E) 1, 5, 6

87. Xəritə-sxemdə verilən rəqəmlərə əsasən düzən meşə-çəmən, dağ-meşə, dağ-çəmən landsaftlarının yayıldığı ərazilərin müvafiq ardıcılığını müyyəyon edin:




- A) 5, 3, 4      B) 4, 2, 1      C) 5, 2, 3  
D) 1, 2, 4      E) 1, 3, 5

88. Aşınma, akkumulyasiya, denudasiya və eroziya proseslərinin ümumi əlaməti:  
A) okean dibində gedən proseslardır  
B) daimi küləklərin üstün təsirində yaranırlar  
C) xarici qüvvələrin təsirində yaranırlar  
D) daxili qüvvələrin təsirində yaranırlar  
E) vulkan püşkürmələri nöticəsində yaranırlar

89. Dünya okeanının səthində duzluğun qeyribərabər paylanması, əsasən, nədən asildir?  
A) okean sahilərinin formasından  
B) buxarlanma və yağıntının nisbatindan  
C) isti və soyuq hava kütlələrinin təsirindən  
D) çayların götirdiyi suların tərkibindən  
E) okeanın dərinliklərinin müxtəlif olmasından

90. Azərbaycan Respublikası ərazisində tropik hava kütlələrinin yaratdığı şərait:  
1. Düz radiosiyanın üstün olması  
2. Havanın qalxan hərəkəti  
3. Günoşlu saatların miqdarının çoxalması  
4. Yağıntıların miqdarının artması  
5. Səpələnən radiosiyanın üstün olması  
6. İsti və quru hava şəraitı  
A) 1, 3, 6      B) 2, 4, 6      C) 1, 3, 4  
D) 2, 3, 5      E) 1, 2, 5

91. İqlim diaqramı xəritədə göstərilən məntəqələrin hansına aiddir?



- A) III      B) V      C) II  
D) IV      E) I
92. Şimali Amerika materiki üçün səciyyəvidir:  
A) şimalında buzlaq mənşəli relyef formalarının üstünlük təşkil etməsi  
B) prerilərin enlik istiqamətində tam zolaq əməla gətirməsi  
C) dağların şimaldan gələn hava kütlələrinin qarşısını kəsməsi  
D) ekvatorial meşələrin geniş yayılması  
E) şərqi hissəsində hündür dağ sisteminin uzanması

93. Verilən əlamətlərin aid olduğu dövlətləri göstərin.  
1. Əsasən, dağlıq relyefə malikdirlər  
2. Əhalisi Hind-Avropa dil ailisinə mənsubdur  
3. Okeana birbaşa çıxışları yoxdur  
A) Avstriya, İsveçrə, Əfqanistan  
B) Gürcüstan, Kanada, Belarus  
C) Monqolustan, Çexiya, Pakistan  
D) Nepal, Slovakiya, Meksika  
E) Özbəkistan, Tacikistan, Moldova

94. Respublikamıza aid *olmayan* əlamətlər:  
1. Əhalinin təbii artımının azalması qadınların xüsusi çökisinin artmasına səbəb olmuşdur.

2. Quba-Xaçmaz, Dağlıq Şirvan və Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonlarının tərkibində respublika tabeli şəhərlər yoxdur.

3. Ceyrançöl-Acınohur və Qobustanda antropogen landsaftlar geniş yayılmışdır.  
4. İxracatda neft və neft məhsulları əsas yer tutur.  
5. Gəncə-Qazax, Aran və Abşeron iqtisadi-coğrafi rayonlarından Avrasiya (Transqafqaz) nəqliyyat dəhlizi keçir.  
A) 3, 5      B) 2, 5      C) 1, 3  
D) 1, 4      E) 2, 4

95. Savannaların tabiatında baş verən mühüm mövsumi dəyişkənliliklər:

- A) yayda yağıntı az düşür, qışda isə çox düşür  
B) bitki aləmi qışda canlanır, yayda isə quruyur  
C) yay və qış rütubətli, yaz və payız quru olur  
D) yay və qış quraq, yaz və payız isə rütubətli olur  
E) yayda bitki aləmi canlanır, qışda isə quruyur

96. Azərbaycanda xalçaçılığın inkişafına təsir edən amillər:

- A) yüksək tələbat və pambıqçılığın inkişafı  
B) yun və su ehtiyatlarının bolluğu  
C) qoynuçluğun və atçılığın inkişafı  
D) ixtisaslı kadrların çoxluğu və dəvəçilik  
E) qoynuçluğun inkişafı və tarixi ənənələr

97. Əkinçiliyin inkişafı üçün əlverişli şərait yaradan əsas amillər:

1. Aqroiqlim ehtiyatları  
2. Kəskin parçalanmış relyef  
3. Meşələrdə ağacların növ tərkibi  
4. Hamar relyef  
5. Kontinental iqlim  
6. Yağıntıların vegetasiya dövründə düşməsi  
A) 1, 2, 3  
B) 3, 4, 5  
C) 1, 4, 6  
D) 1, 3, 4  
E) 2, 5, 6

98. Azərbaycanın müalicəvi əhəmiyyətli mineral suları və onlara uyğun ərazilərin müvafiq sırası:

- |                           |             |
|---------------------------|-------------|
| I. Şırlan                 | 1. Şabran   |
| II. Badamlı               | 2. Kəlbəcər |
| III. İstisu               | 3. Şahbuz   |
| IV. Qalaaltı              | 4. Şusa     |
| A) I-4; II-3; III-2; IV-1 |             |
| B) I-2; II-3; III-4; IV-1 |             |
| C) I-4; II-1; III-2; IV-3 |             |
| D) I-2; II-3; III-1; IV-4 |             |
| E) I-1; II-2; III-3; IV-4 |             |

99. Kanadada ABŞ-dan *fırqləndirən* əlamətlər:

- |  |            |            |
|--|------------|------------|
| 1. Yüksək inkişaf etmiş ölkədir                  |            |            |
| 2. İki dövlət dilinə malikdir                    |            |            |
| 3. İxracat məhsullarında xammalın payı yüksəkdir |            |            |
| 4. Taxil məhsulları ixracatçıdır                 |            |            |
| 5. Elektroenerji təsərrüfatı SES-lərə əsaslanır  |            |            |
| 6. Sahilləri üç okean suları ilə yuyulur         |            |            |
| A) 2, 4, 5                                       | B) 2, 4, 6 | C) 1, 3, 6 |
| D) 1, 3, 5                                       | E) 2, 3, 5 |            |

100. Havanın temperaturu çayın mənbəyində  $-4^{\circ}\text{C}$ , mənsəbində isə  $9,2^{\circ}\text{C}$ -dir. Çayın uzunluğu 2500 km olarsa, onun meyilliyyini hesablayın.

- |                                      |                                      |
|--------------------------------------|--------------------------------------|
| A) 0,78 $\frac{\text{m}}{\text{km}}$ | B) 0,88 $\frac{\text{m}}{\text{km}}$ |
| C) 0,64 $\frac{\text{m}}{\text{km}}$ | D) 1,36 $\frac{\text{m}}{\text{km}}$ |
| E) 1,2 $\frac{\text{m}}{\text{km}}$  |                                      |

76. Verilən əlamətlərin aid olduğu dövlətləri göstərin.

1. Əhalinin təbii artımının 1 tipinə aiddirlər

2. Bir-birilə həmsərhəd deyillər

3. Eyni materikdə yerləşirlər

A) Avstraliya, CAR, Böyük Britaniya

B) Yaponiya, Çin, Rusiya

C) Finlandiya, Belçika, Yaponiya

D) Polşa, Ukrayna, AFR

E) ABŞ, Kanada, Meksika

77. AFR-i Yaponiyadan *fərgləndirən* əlamətlər:

1. Emaledici sənayesi güclü inkişaf etmişdir

2. Yüksək inkişaf etmiş ölkədir

3. Tamamilə müləyim iqlim qurşağında yerləşir

4. NATO hərbi blokuna daxildir

5. Kapital ixrac edən ölkədir

6. İri kömür hasilatçısıdır

A) 2, 4, 6      B) 1, 5, 6      C) 2, 3, 5

D) 3, 4, 6      E) 1, 3, 4

78. Azərbaycanın toxuculuq sənayesinin qədim sahələrindən biri və onun əsas mərkəzləri:

A) ipək parça istehsalı; Şamaxı, Gəncə

B) pambıq parça istehsalı; Lənkəran, Şəki

C) kətan parça istehsalı; Ordubad, Şəki

D) yun parça istehsalı; Mingəçevir, Şirvan

E) ipək parça istehsalı; Şəki, Ordubad

79. Yay gündönümü üçün səciyyəvidir:

1. Cənub tropikinə günorta vaxtı günəş şüalarının  $43^{\circ}$  bucaq altında düşməsi

2. Cənub qütbündə gecənin gündüzə bərabər olması

3.  $66,5^{\circ}$  c. enliyində qütb gecəsinin olması

4. Şimal qütbündə qütb gecəsinin olması

5. Şimal qütb dairəsində qütb gündüzünün olması

6. Cənub yarımkürəsində yayın başlaması

A) 1, 3, 5      B) 2, 3, 4      C) 2, 3, 5

D) 1, 4, 5      E) 1, 5, 6

80. Beynəlxalq yükdaşımalarla əsas rol oynayan boğazlar:

A) Caboellütariq, Bering, Tatar, Malakka

B) Hörmüz, La-Manş, Babülməndəb, Dardanel

C) Bering, Dreyk, Mozambik, La-Manş

D) Bosfor, Magellan, Devis, Hörmüz

E) La-Manş, Hudzon, Dreyk, Bosfor

81. Təbii ekoloji sistemin sabitliyinin pozulmasına səbəb olan proseslərin məntiqi ardıcılılığını müəyyən edin.

1. Bulaq və xırda çayların quruması

2. Dağətəyi ərazilərdə meşə sahələrinin qırılması

3. İnsanların həyət səviyyəsinin pişləşməsi

4. Torpaq eroziyasının güclənməsi

A) I→2→3→4      B) 2→3→1→4

C) I→2→4→3      D) 2→4→1→3

E) 4→2→1→3

82. Azərbaycanın əhalisi üçün səciyyəvi *olmayan* əlamətlər:

1. Şəhər əhalisinin xüsusi çəkisi nisbətən çoxdur.

2. Qobustan və Ceyrançöldə əhalinin sıxlığı yüksəkdir.

3. Abşeron və Şəki-Zaqatala iqtisadi-coğrafi rayonlarında əhalinin milli tərkibi mürəkkəbdir.

4. Əmək ehtiyatlarının çoxu qeyri-istehsal sahələrində çalışır.

5. Əhalinin məşğulluğuunda böyük problemlər vardır.

A) 1, 5      B) 2, 3      C) 1, 4

D) 2, 5      E) 2, 4

83. Rütubətlənmə əmsali  $\Theta = \frac{200}{1000}$  olan ərazilər üçün səciyyəvi ola bilər:

1. İriqasianın tətbiq edilməsi

2. Dəməyə əkinçiliyinin geniş inkişaf etməsi

3. Kimyəvi aşınmanın intensiv getməsi

4. Fiziki aşınmanın intensiv getməsi

5. Yarımşəhər və şəhər landşaftının yaranması

6. Çay şəbəkəsinin sıx olması

A) 1, 4, 6      B) 1, 4, 5      C) 2, 3, 5

D) 1, 3, 5      E) 2, 4, 6

84. Azərbaycanın sənaye əhəmiyyətli qeyri-filiz faydalı qazıntıları və onlara uyğun ərazilərin müvafiq sırası:

I. Bentonit gili

1. Yuxarı Ağcakənd

II. Travertin

2. Daş Salahlı

III. Mərmər

3. Kəlbəcər

IV. Gips

4. Daşkəsən

A) I-1; II-2; III-3; IV-4

B) I-2; II-1; III-4; IV-3

C) I-2; II-3; III-4; IV-1

D) I-3; II-1; III-2; IV-4

E) I-3; II-2; III-4; IV-1

88. Havanın temperaturu çayın mənbəyində  $-6^{\circ}\text{C}$ , mənsəbində isə  $10,2^{\circ}\text{C}$ -dir. Çayın uzunluğu 3600 km olarsa, onun meyilliini hesablayın.

A)  $0,75 \frac{\text{m}}{\text{km}}$

B)  $0,85 \frac{\text{m}}{\text{km}}$

C)  $0,55 \frac{\text{m}}{\text{km}}$

D)  $7,5 \frac{\text{m}}{\text{km}}$

E)  $1,2 \frac{\text{m}}{\text{km}}$

85. Xarici qüvvələrin təsiri nəticəsində səxurların parçalanması, daşınması və çökddürülməsi prosesi müvafiq olaraq adlanır:

A) aşınma → ekzarasiya → denudasiya

B) aşınma → akkumulyasiya → denudasiya

C) denudasiya → akkumulyasiya → eroziya

D) aşınma → denudasiya → akkumulyasiya

E) akkumulyasiya → denudasiya → abraziya

86. Göygöl, Turyançay və Bəsütçay qoruqlarının yerləşdiyi fiziki-coğrafi rayonların müvafiq ardıcılığı:

A) Gəncə, Zaqatala-Lahic, Talış


B) Həkəri, Qanıx-Əyriçay, Arazboyu

C) Gəncə, Ceyrançöl-Açinohur, Həkəri

D) Gəncə, Vulkanik yayla, Qazax-Qarabağ

E) Vulkanik yayla, Lənkəran, Qanıx-Əyriçay

89. İqlim diaqramı xəritədə göstərilən məntəqələrin hansına aiddir?




A) V      B) I      C) II  
D) III      E) IV

90. Azərbaycan Respublikası ərazisində müləyim hava kütłələrinin yaratdığı şərait:

- Temperaturun aşağı düşməsi
  - Yağıntıların miqdarının kəskin azalması
  - Enən hava axınlarının üstünlük təşkil etməsi
  - Buludluğun artması
  - Səpələnən radasianının üstün olması
  - Günəşli saatların miqdarının artması
- A) 4, 5, 6      B) 1, 4, 5      C) 1, 3, 4  
D) 2, 5, 6      E) 2, 3, 4

91. Xəritə-sxemdə verilən rəqəmlərə əsasən yarımsəhər, düzən meşə-çəmən və dağ-meşə landşaftlarının yayıldığı ərazilərin müvafiq ardıcılığını müəyyən edin:



- A) 4, 2, 1      B) 2, 4, 5      C) 3, 1, 2  
D) 5, 3, 2      E) 1, 3, 4

92. Əkinçiliyin inkişafına təsir edən əsas amillər:

1. Fəal temperaturlarda cəmi
  2. Ərazinin rütubətlənmə dərəcəsi
  3. Yer qabığının qalınlığı
  4. Sütürklərin yaşı
  5. Ərazinin seysmikliyi
  6. Torpaq örtüyü
- A) 3, 5, 6      B) 1, 3, 4      C) 1, 2, 5  
D) 2, 4, 6      E) 1, 2, 6

93. İnsanların təsərrüfat fəaliyyətinin savannaların təbiətinə göstərdiyi mənfi təsirlər:

- A) şəhərlərin sayının artması, meşələrin və əkin sahələrinin genişlənməsi
- B) qoruq və yasaqlıqların yaradılması, növbəli əkin sisteminin tətbiqi
- C) yeraltı və yağış sularından əkinçilikdə geniş istifadə
- D) ağac və kolluqların qırılması, mal-qaranın həddən artıq otarılması
- E) iri otyeyən heyvanların və milli parkların sayının artması


94. Verilən iqtisadi-coğrafi rayonlardan hansılarda inzibati rayonlar sayıda daha azdır?
1. Quba-Xaçmaz      2. Kəlbəcər-Laçın
  3. Abşeron      4. Naxçıvan
  5. Lənkəran-Astara      6. Yuxarı Qarabağ
  7. Dağlıq Şirvan      8. Şəki-Zaqatala
- A) 1, 3, 4      B) 2, 3, 7      C) 2, 6, 8  
D) 4, 5, 8      E) 1, 5, 7

95. Tropik və subtropik qurşaqlarda Dünya okeanının səthində duzluluğun çox olması ilə əlaqədardır?
- A) yağıntının az, buxarlanmanın çox olması ilə
  - B) buxarlanmanın və buludluğun çox olması ilə
  - C) buxarlanma və yağıntının çoxluğu ilə
  - D) səpələnən radiasiya və soyuq okean cərəyanlarının olması ilə
  - E) yağıntının çox, buxarlanmanın az olması ilə

96. 42°ş.e. və 32° ş.u.-dan 180°-lik azimutla 2775 km hərəkət etsək, çatlığımız məntəqə ilə şimal tropik xətti arasında qalan ən qısa məsafəni və həmin məntəqənin Qvineya körfəzində hansı istiqamətdə yerləşdiyini müəyyən edin.
- A) 2775 km; §      B) 721,5 km; \$m §  
C) 4370,5 km; \$m Q      D) 3330 km; C Q  
E) 4462,5 km; Q

97. Azərbaycanda iqtisadiyyatın dinamik inkişafına məhdudiyyət yarada bilər:
1. Adambaşına düşən əkinə yararlı torpaqların azlığı
  2. Kişi əmək ehtiyatlarının çatışmazlığı
  3. Yeni texnologiyaların təsərrüfat sahələrinə zəif tətbiqi
  4. Aqroiqlim və meşə ehtiyatları ilə zəif təminat
  5. Təbii-coğrafi şəraitin əlverişli olması
  6. Qeyri-yanacaq sektorunun nisbətən zəif inkişafi
- A) 1, 3, 6      B) 1, 3, 4      C) 1, 5, 6  
D) 2, 3, 5      E) 2, 4, 5

98. Sxemdə rəqəmlərə uyğun, qara metallurgiyada istifadə olunan xammal və alınan məhsulları müəyyən edin.



- A) 1 - çuqun, 2 - rels, 3 - alunit  
B) 1 - prokat, 2 - mis, 3 - dəmir-oksid  
C) 1 - dəmir oksid, 2 - gil-torpaq, 3 - torf  
D) 1 - volfram, 2 - boksit, 3 - təbii qaz  
E) 1 - daş kömür, 2 - çuqun, 3 - rels

99. Şimali Amerikada Arktik hava kütlələrinin materikin cənubuna qədər yayılma bilməsinin səbəbi:
- A) dağ silsilələrinin, əsasən, meridian istiqamətində uzanması
  - B) materikin cənubda daha ensiz olması
  - C) Kanada-Arktika arxipelağının materikə yaxın yerləşməsi
  - D) soyuq Kaliforniya cərəyanının təsiri və tornadoların yaranması
  - E) hava kütləsinin sürətinin çox olması

100. Özbəkistan Respublikasının əhalisinin sayı 28 mln. nəfərdir. Əhalinin milli tərkibinin 80%-ni özbəklərin, 5 %-ni isə taciklərin təşkil etdiyiini nəzərə alaraq, digər xalqların sayını müəyyən edin.
- A) 5,6 mln. nəfər      B) 4,2 mln. nəfər  
C) 1,4 mln. nəfər      D) 22,4 mln. nəfər  
E) 23,8 mln. nəfər

## 2011 II qrup, Variant A


51. Körfəz adlanı:

- A) okeanın və ya dənizin quruya daxil olub, ondan az fərqlənən hissəsi
- B) hidroloji və kimyavi xüsusiyyətlərinə görə okeandan kəskin fərqlənən və quruya daxil olan su hövzəsi
- C) hər tərfdən quru ilə əhatə olunub okeanla əlaqəsi olmayan su hövzəsi
- D) okeanlardan bioloji cəhətdən kəskin fərqlənən su hövzəsi
- E) okean və ya dənizin iki qurunu ayıran hissəsi

52. Neft və neft məhsullarının beynəlxalq daşınmasının başlıca istiqamətləri:

- A) Cənub-Qərbi Asiya → Qərbi Avropa; İran körfəzi → Yaponiya
- B) ABŞ → Qərbi Avropa; Hindistan → Orta Avropa
- C) Qərbi Avropa → Cənubi Amerika; Karib dənizi ölkələri → ABŞ
- D) Rusiya → Qərbi Avropa; Yaponiya → Avstraliya
- E) Cənub-Şərqi Asiya → Afrika; Şimali Amerika → Şimali Avropa

53. Sxemlərə əsasən "A"-dan "B"-yə axan və uzunluğu 2000 km olan çayların meyillişinin azalma ardıcılığını müəyyən edin.





- A) 3, 2, 1      B) 2, 3, 1      C) 1, 3, 2  
D) 2, 1, 3      E) 1, 2, 3

54. Xəritə-sxemdə rəqəmlərlə verilmiş ölkələrə xas olan xüsusiyyətləri müəyyən edin.
- Ölkə adambaşına düşən milli gəlirə görə İEÖ-dir, dünya bazarına əsasən hasilat sənayesi məhsulları çıxır
  - Ölkənin əsas istehsal potensialı La-Plata ovalığında cəmlənmişdir
  - Piyaxtəti dünyadanın ən böyük şəhərlərindən biri olan bu ölkəyə beynəlxalq turizm böyük gəlir gətirir
  - Əhalisi əsasən vadidə yerləşmişdir, regionun ən mühüm pambıqcılıq ölkəsidir



- A) I – 2, II – 4, III – 1, IV – 3  
 B) I – 1, II – 3, III – 2, IV – 1  
 C) I – 4, II – 2, III – 1, IV – 3  
 D) I – 4, II – 1, III – 2, IV – 3  
 E) I – 3, II – 1, III – 4, IV – 2

55. A və B məntəqələri arasında ümumi günəş radiasiyasının illik miqdarının paylanması qrafikini müəyyən edin:



56. Fəal seysmikliyə malik və fəaliyyətdə olan vulkanların müşahidə olunduğu dağları müəyyən edin.

1	Skandinaviya	Kordilyer	Altay
2	Qafqaz	Alp	Verxoyansk
3	Pamir	Appalaç	Qafqaz
4	And	Kordilyer	Apennin
5	Kordilyer	Appalaç	Kap


- A) 4    B) 5    C) 2    D) 3    E) 1

57. Azərbaycanda əhalinin ərzəq məhsullarına olan tələbatını ödəmək üçün inkişaf etdirilməsi daha vacib olan kənd təsərrüfatı sahələri:
- üzümçülük, taxılçılıq, pambıqcılıq
  - qoyunçuluq, arıçılıq, çayçılıq
  - tərəvəzçilik, çayçılıq, taxılçılıq
  - taxılçılıq, heyvandarlıq, şəkər çuğundurçuluğu
  - tərəvəzçilik, tütünçülük, üzümçülük

58. Braziliya, Nigəriya, Türkiyə dövlətləri üçün ümumi **olmayan** əlamətlər:

- Platformada yerləşirlər
  - Kənd təsərrüfatında əkinçilik hakim mövqə tutur
  - Piyaxtları ölkənin ən böyük sənaye mərkəzləridir
  - Atlantik okeanına birbaşa çıxışları vardır
  - Yalançı urbanizasiya xarakterikdir
  - Yeni sanayedilmiş ölkələrdir
- A) 2, 3, 4    B) 2, 4, 6    C) 1, 4, 5  
 D) 1, 3, 6    E) 1, 5, 6

59. Uyğunluq gözlənilib.



- A) 1, 2, 5    B) 1, 2, 4    C) 3, 4, 5  
 D) 2, 3, 4    E) 1, 3, 5

60. Azərbaycanın pambıqcılıq və heyvandarlıq məhsullarının müasir texnika və texnologiya hesabına ələ daxilində kompleks emalı səbəb olar:

- Yüngül sənaye məhsullarının idxlərinin azalmasına
  - Regionlarda artan əmək ehtiyatlarının yerlərdə qalmaması
  - Ölkənin iqtisadi-coğrafi rayonlarının sayının artırmasına
  - Ölkədən xammal və yarımfabrikat məhsullarının ixracının azalmasına
  - Əhalinin cins-yaş tərkibinin dəyişməsinə
  - Urbanizasiya səviyyəsinin dəyişməz qalmamasına
- A) 3, 5, 6    B) 4, 5, 6    C) 1, 2, 4  
 D) 2, 3, 4    E) 1, 2, 5

61. Əgər Yer kürəsi öz oxu ətrafında 1 saatda  $30^{\circ}$  döndərsə, onda Yer kürəsində neçə saat qurşağı olardı və Bakı neçənci saat qurşağında yerləşərdi?

- A) 12 və V    B) 48 və VII    C) 24 və III  
 D) 48 və IV    E) 12 və II

62. Nil çayının keçidiyi təbii zonalar və onlara müvafiq gələn torpaq tipləri:

- savanna və seyrək meşələr, çöllər; qırmızı, şabalıdı
- savanna və seyrək meşələr, səhralar; qırmızı-qonur, boz
- sahra, codyarpaqlı meşələr; qırmızı-qonur, qara
- musson meşələri, sahra; qırmızı-qonur, qara
- sohra, ekvatorial meşələr; qara, şabalıdı

63. Türk dünyasında yerləşən su anbarları və onların aid olduğu çaylar:

Su anbarları:	Çaylar:
I. Atatürk	1. İli
II. Toktoqul	2. Narın
III. Çardərə	3. Kür
	4. Sirdəryə
	5. Amurdəryə
	6. İrtış
	7. Fərat

- A) I – 1, II – 7, III – 4  
 B) I – 6, II – 2, III – 5  
 C) I – 7, II – 2, III – 4  
 D) I – 7, II – 4, III – 5  
 E) I – 2, II – 1, III – 7


64. Faydalı qazıntı yataqlarının axtarışı və istismarının "enina" istiqaməti səciyyəvi olan ölkələr:

- A) Əlcəzair, İsrail, Niderland
- B) Venesuela, CAR, Fransa
- C) Almaniya, Yaponiya, Kanada
- D) Rusiya, Avstraliya, Braziliya
- E) Rusiya, Böyük Britaniya, Misir

65. Azərbaycanın əhalisi 1970-ci ildə 5117 min nəfər, 2000-ci ildə isə 8016 min nəfər olmuşdur. Keçən dövrdə əhalinin sıxlığı neçə nəfər artmışdır?

- A) 33,5 nəfər/km<sup>2</sup>
- B) 28,4 nəfər/km<sup>2</sup>
- C) 38,7 nəfər/km<sup>2</sup>
- D) 39,5 nəfər/km<sup>2</sup>
- E) 45,2 nəfər/km<sup>2</sup>

66. Xəritə-sxemdə şərqi çinari, tuqay meşələri, saqqız ağacı və Eldar şəminin mühafizə olunduğu qoruqları rəqəmlərə görə müəyyən edin.



- A) 1, 7, 6, 10
- B) 3, 13, 5, 4
- C) 5, 4, 14, 2
- D) 11, 7, 9, 8
- E) 3, 12, 5, 4

67. Cədvələ əsasən nə doğrudur?

Nö	Kənd təsərrüfatı məhsulları	İxracatçı ölkələr	İdxalçı ölkələr
1	Şəkər çuğunduru	ABŞ, Çin	Ukrayna, Rusiya
2	Buğda	Kanada, Avstraliya	Azərbaycan, İsvəçra
3	Qəhvə	ABŞ, AFR	Braziliya, Kolumbiya
4	Qarğıdalı	Argentina, CAR	Niderland, Yaponiya
5	Çay	Çin, Sri-Lanka	Rusiya, Kanada

- A) 2, 3, 4
- B) 1, 2, 5
- C) 1, 3, 4
- D) 1, 3, 5
- E) 2, 4, 5

68. Verilən şəhərlərdə yağışının daha az düşdürüyü ayları müəyyən edin.

I. Yanvar	1. Karakas
II. İyul	2. Brazilia
	3. Roma
	4. Pert
	5. Dehli
	6. Ankara

- A) I – 1, 3, 6; II – 2, 4, 5
- B) I – 2, 3, 6; II – 1, 4, 5
- C) I – 1, 2, 5; II – 3, 4, 6
- D) I – 1, 4, 5; II – 2, 3, 6
- E) I – 2, 3, 4; II – 1, 5, 6

69. Cədvəli tamamlayın.

Nö	Təbii vilayət	Fiziki-coğrafi rayon	İqlim tipi	Təbii ehtiyat
1	Kür dağları çökəkləyi	.....	qışlı quraq keçən müləyim isti	düzen məşələri
2	Kiçik Qafqaz	Qarabağ vulkanik yaylaşası	.....	civa
3	Böyük Qafqaz	Zaqatala-Lahic	müləyim isti	.....

- A) 1 – Qanix-Əryiçay, 2 – qışlı quraq keçən soyuq, 3 – polimetall
- B) 1 – Acınohur-Ceyrançöl, 2 – yarımsəhra və quru çöl, 3 – alunit
- C) 1 – Küdrü Şirvan, 2 – yaylı quraq keçən soyuq, 3 – yanar şist
- D) 1 – Mərkəzi Aran, 2 – qışlı quraq keçən müləyim isti, 3 – mis
- E) 1 – Arazboyu, 2 – bərabər yağışlı müləyim isti, 3 – təbii qaz

70. Sxemdə təsvir olunmuş ölkəyə aid əlamətlər:



- 1. Cənubdan Aralıq dənizi ilə əhatə olunub
- 2. Cənubdan Qara dənizlə əhatə olunub
- 3. Şəkər çuğunduru istehsalı geniş yayılıb
- 4. Cöl və meşə-cöllər geniş yayılıb
- 5. Neft-qaz ehtiyatları ilə zəngindir
- 6. Ağır sənaye nisbətən zəif inkişaf edib


- A) 2, 3, 5
- B) 4, 5, 6
- C) 1, 3, 6
- D) 1, 2, 5
- E) 2, 3, 4

71. Palçıq vulkanlarına aid olan xüsusiyyətlər:

- 1. Cox hündür olmurlar
- 2. Maqma püskürürler
- 3. Çökəmə səxurlarda yaranırlar
- 4. Yayıldığı ərazilərdə filiz ehtiyatları zəngin olur
- 5. Yayıldığı ərazilərdə neft-qaz ehtiyatları bol olur
- 6. Yalnız ovalıqlar üçün səciyyəvidir

- A) 2, 4, 6
- B) 3, 4, 5
- C) 1, 3, 5
- D) 2, 3, 6
- E) 1, 4, 5

72. Ümumi Daxili Məhsulun (ÜDM) diaqramda göstərilən strukturun uyğun gəldiyi ölkələr:



- A) Yaponiya, Almaniya, Norveç
- B) Efiopiya, Liberiya, Mongolustan
- C) İsveç, Danimarka, Norveç
- D) Kanada, Niderland, Belçika
- E) Koreya respublikası, Singapur, Fransa

73. Sahəsi 1782 km<sup>2</sup> olan su anbarının xəritədəki sahəsi 22 sm<sup>2</sup>-dir. Xəritədə su anbarının qərbindən şorqına qədər olan məsafə 11 sm-dir. Yer səthindəki bu məsafəni hesablayın.

- A) 348 km
- B) 198 km
- C) 99 km
- D) 256 km
- E) 244 km

74. Temperaturu +20°C, nisbi rütubətliliyi 45% olan 1 m<sup>3</sup> hava +10°C-yə qədər soyuyarsa, havanın nisbi rütubətliliyi neçə faiz olar? (1 m<sup>3</sup> havada +10°C-də maksimum 9 q, +20°C-də isə 17 q su buxarı olabilir)

- A) 35%
- B) 85%
- C) 70%
- D) 60%
- E) 15%

75. İqtisadi-coğrafi rayonlara aid olan xüsusiyyətləri müvafiq olaraq müəyyən edin.

I. Şəki-Zaqatala 1. Ərazisində suvarma kanalları və iri nəqliyyat şobəkləri çoxdur

II. Abşeron 2. Alp va subalp çəmənlilikləri, qış otlqları heyvandarlığın inkişafını təmin edir

III. Aran 3. Yanacaq energetika bazası ziifdir

4. Ərazisində qara torpaqlar geniş yayılıb

5. Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün müasir texnoloji qurğuların tətbiq edilməsi zəruridir

- A) I – 3, II – 4, III – 1
- B) I – 4, II – 5, III – 2

- C) I – 2, II – 3, III – 4
- D) I – 3, II – 4, III – 2

- E) I – 2, II – 5, III – 1

# 2011

## II qrup, Variant B

51. Zambezi çayının keçdiyi təbii zonalar və onlara müvafiq galon torpaq tipləri:

- A) dəyişən rütubətli meşələr; boz, qonur
- B) rütubətli ekvatorial meşələr; qırmızı-sarı ferralit, qəhvəyi

- C) savanna və seyrək meşələr; qırmızı-qonur, qırmızı ferralit
- D) səhra və codyarpaqlı meşələr; qəhvəyi, şabalıdı

- E) savanna və seyrək meşələr; boz, boz-qonur

52. Faydalı qazıntı yataqlarının axtarışı və istismarının "darininə" istiqaməti səciyyəvi olan region və ölkə:

- A) Cənub Qərbi Asiya və Avstraliya
- B) Qərbi Avropa və Fransa
- C) Latin Amerikası və ABŞ
- D) Şərqi Avropa və Braziliya
- E) Orta Avropa və Kanada

53. Verilən şəhərlərdə yağışının daha çox düşdürüyü ayları müəyyən edin.

I. Yanvar	1. Karakas
II. İyul	2. Brazilia
	3. Roma
	4. Pert
	5. Dehli
	6. İstanbul

- A) I – 2, 3, 5;
- B) I – 2, 3, 6;
- C) I – 1, 4, 5;
- D) I – 1, 3, 6;
- E) I – 3, 4, 5;

54. Palçıq vulkanlarına aid *olmayan* xüsusiyyətlər:

- 1. Cox hündür olmurlar
- 2. Maqma püskürürler
- 3. Çökəmə səxurlarda yaranırlar
- 4. Yayıldığı ərazilərdə filiz ehtiyatları zəngin olur
- 5. Yalnız ovalıqlar üçün səciyyəvidir
- 6. Yayıldığı ərazilərdə neft və qaz ehtiyatları bol olur


- A) 2, 4, 5
- B) 1, 3, 6
- C) 1, 4, 6
- D) 2, 5, 6
- E) 3, 4, 5

55. Sxemde təsvir olunmuş adaya aid əlamətlər:

- Rusiya Federasiyasına məxsusdur
  - Yaponiyaya məxsusdur
  - Mülayim iqlim qurşağında yerləşir
  - Subarktik iqlim qurşagini yerləşir
  - Şimal Buzlu okeanda yerləşir
  - Sakit okeanda yerləşir
- A) 3, 4, 6      B) 1, 3, 6      C) 2, 3, 4  
D) 1, 5, 6      E) 2, 4, 5



56. Uyğunluq pozulmuşdur.



57. İqtisadi-coğrafi rayonlara aid olan xüsusiyyətləri müvafiq olaraq müəyyən edin.

- I. Dağlıq Şirvan      1. Nəqliyyat iqtisadi əlaqələri və II. Quba-Xaçmaz      2. Yüngül sənayenin əsasını ipokçılık təşkil edir III. Şəki-Zaqatala      3. Xarici ölkələrə çıxışı yoxdur 4. Qoyunçuluq, maldarlıq və üzümçülük əsas ixtisaslaşma sahələridir 5. Zəngin yanacaq-energetika bazasına malikdir
- A) I - 3, II - 1, III - 4  
B) I - 4, II - 1, III - 3  
C) I - 4, II - 1, III - 2  
D) I - 1, II - 3, III - 5  
E) I - 2, II - 3, III - 5


58. Sahəsi  $1025 \text{ km}^2$  olan adanın xəritədəki sahəsi  $41 \text{ sm}^2$ dir. Xəritədə adanın şimal ucqar nöqtəsi ilə cənub ucqar nöqtəsi arasındaki məsafə 22 sm-dir. Həqiqi məsafəni hesablayın.  
A) 25 km      B) 902 km      C) 410 km  
D) 110 km      E) 1110 km

59. Ümumi Daxili Məhsulun (ÜDM) diaqramda göstərilən strukturunun uyğun göldiyi ölkələr:



- A) Braziliya, Portuqaliya, Avstriya  
B) Norveç, İsveçrə, Avstriya  
C) Tailand, Yaponiya, Kamboca  
D) Pakistan, Hindistan, İsveçrə  
E) Efiopiya, Tanzaniya, Belçika

60. Qədim qaya rəsmlərinin, maralların, ceyranların və köçəri quşların mühafizə olunduğu qoruqları müvafiq olaraq müəyyən edin.



- A) 7, 4, 2, 14      B) 1, 9, 13, 5      C) 7, 8, 10, 14  
D) 3, 4, 8, 11      E) 7, 11, 12, 14

61. Cədvəli tamamlayın.

Nö	Təbii vilayət	Fiziq-coğrafi rayon	Iqlim tipi	Təbii ehtiyat
1	Böyük Qafqaz	.....	bərabər yağıntılı mülayim-isti	polimetal
2	Kür dağarası çökəkliyi	Qazax-Qarabağ	yarımşöhra və quru çöl	.....
3	Kiçik Qafqaz	Gəncə	.....	alunit

- A) 1 - Zaqatala-Lahic, 2 - tuqay meşələri, 3 - qışlı quraq keçən soyuq  
B) 1 - Qonaqkənd, 2 - təbii qaz, 3 - yaylı quraq keçən soyuq

- C) 1 - Dağlıq Şirvan, 2 - yanar şist, 3 - qışlı quraq keçən soyuq  
D) 1 - Qanix-Öyriçay, 2 - travertin, 3 - yarımsəhra və quru çöl  
E) 1 - Zaqatala-Lahic, 2 - molibden, 3 - il boyu bol yağıntılı soyuq

62. Cədvələ əsasən nə doğrudur?

Nö	Kənd təsərrüfatı məhsulları	İxracatçı ölkələr	İdxalçı ölkələr
1	Şəkər qamışı	Braziliya, Kuba	Yaponiya, Almaniya
2	Çəltik	Tailand, Almaniya	Türkmanistan, Braziliya
3	Buğda	Kanada, Pakistan	Fransa, Qazaxistan
4	Kakao	Qana, Kot-d'Ivuar	ABŞ, Rusiya
5	Pambıq	Misir, Özbəkistan	Fransa, Böyük Britaniya

- A) 1, 2, 5      B) 3, 4, 5      C) 1, 4, 5  
D) 1, 2, 3      E) 2, 3, 4

63. Fiord adlanır:

- A) buzlaqların fəaliyyəti ilə yaranan düzənliliklər  
B) dəniz nəqliyyatında daşınma xərci  
C) külək eroziyası nəticəsində yaranan relyef forması  
D) akkumulyativ relyef forması  
E) relyefin uzunsov, girintili-çixıntılı sahil forması

64. Braziliya, Nigeriya, Türkiye dövlətləri üçün ümumi olan əlamətlər:

- Demoqrafik böhran səciyyəvidir
  - Geosinklinal sahələrdə yerləşirlər
  - Atlantik okeanına birbaşa çıxışları vardır
  - Kənd təsərrüfatında əkinçilik hakim mövqə tutur
  - Yalançı urbanizasiya səciyyəvidir
  - Mülayim işıqlanma qurşagini yerləşirlər
- A) 2, 4, 6      B) 3, 4, 5      C) 2, 3, 5  
D) 1, 3, 6      E) 1, 2, 4

65. Yer kürəsi öz oxu ətrafında 1 saatda  $10^\circ$  dönsəydi, onda Yer kürəsində neçə saat qurşağı olardı və Bakı neçənci saat qurşagini yerləşirdi?

- A) 48 və V      B) 48 və II      C) 36 və V  
D) 24 və III      E) 36 və VI

66. Azərbaycanın pambıqcılıq və heyvandarlıq məhsullarının müasir texnika və texnologiya əsasında ölkə daxilində tam emal olunması səbəb olar:

- Meyva-tərəvəz konserv sənayesinin ixracat sahəsinə çevriləməsinə
  - Xarici ölkələrdən yüngül sonaye məhsullarının idxləmin artmasına
  - Pambıqcılığın, heyvandarlığın sürətlə inkişafına
  - Əthalinin həyat səviyyəsinin yaxşılaşmasına
  - Ölkədən yarımfabrikat məhsullarının ixracatının artmasına
  - Əmək ehtiyatlarının məşğulluğunun artmasına
- A) 2, 3, 6      B) 1, 4, 6      C) 2, 3, 5  
D) 3, 4, 6      E) 1, 4, 5

67. Azərbaycanda daxili taləbatı ödəyən bitkiçiliyin ixtisaslaşma sahələri:

- kətançılıq, çəltikçilik, çayçılıq
- üzümçülük, arıcıılıq, gülçülük
- pambıqcılıq, çəltikçilik, tərəvəzçilik
- kartofçuluq, tütünçülük, çəltikçilik
- pambıqcılıq, üzümçülük, tərəvəzçilik

68. Azərbaycanın əhalisi 1980-ci ildə 6114 min nəfər, 2005-ci ildə isə 8347 min nəfər olmuşdur. Bu dövrə əhalinin sixlığı neçə nəfər artmışdır?

- A)  $31,7 \text{ nəfər/km}^2$       B)  $33,2 \text{ nəfər/km}^2$   
C)  $49,5 \text{ nəfər/km}^2$       D)  $25,8 \text{ nəfər/km}^2$   
E)  $13,2 \text{ nəfər/km}^2$

69. Türk dünyasında yerləşən su anbarları və onların aid olduğu çaylar:


Su anbarları:	Çaylar:
I. Keban	1. Kür
II.	2. Lənkərançay
Buxtarma	3. İrtış
III.	4. Fərat
Kapçاقay	5. Dəclə
	6. İli
	7. Sırdaçya

- A) I - 4, II - 3, III - 6  
B) I - 4, II - 5, III - 6  
C) I - 3, II - 4, III - 2  
D) I - 7, II - 6, III - 1  
E) I - 7, II - 6, III - 5

70. Təbii qazın beynəlxalq daşınmasının başlıca istiqamətləri:







- A) Rusiya → Ukrayna;  
İran → ABŞ, Rusiya
- B) Niderland → Rusiya;  
İran → Qərbi Avropa
- C) İran → Azərbaycan;  
ABŞ → Kanada
- D) Liviya → Qərbi Avropa;  
Rusiya → İran
- E) Rusiya → Qərbi və Şərqi Avropa;  
Şimali Afrika → ABŞ, Qərbi Avropa

71. Sxemlərə əsasən "A"-dan "B"-yə axan və uzunluğu 2000 km olan çayların meyilliliyinin artma ardıcılılığını müəyyən edin.



- A) 1, 2, 3
- B) 1, 3, 2
- C) 2, 3, 1
- D) 3, 2, 1
- E) 2, 1, 3

72. C və D məntəqələri arasında ümumi günəş radiasiyasının illik miqdannın paylanması qrafikini müəyyən edin.



73. Temperaturu  $+20^{\circ}\text{C}$ , nisbi rütubətliliyi 75% olan  $1\text{ m}^3$  hava  $+30^{\circ}\text{C}$ -yə qədər qızarsa, onun nisbi rütubətliliyi neçə faiz olar? ( $1\text{ m}^3$  havada  $+20^{\circ}\text{C}$ -də maksimum 17 q;  $+30^{\circ}\text{C}$ -də isə 30 q su buxarı ola bilər.)

- A) 42,5%
- B) 29,7%
- C) 15,5%
- D) 65,5%
- E) 22,5%

75. Fəal seysmikliyə malik, lakin fəaliyyətdə olan vulkanların müşahidə olunmadığı dağları müəyyən edin.

1	Qafqaz	And	Appalaç
2	Ural	Alp	Karpat
3	Qafqaz	Pamir	Himalay
4	And	Kordilyer	Himalay
5	Pireney	Apennin	And

- A) 3
- B) 4
- C) 5
- D) 2
- E) 1

74. Xəritə-sxemdə rəqəmlərlə verilən ölkələrə xas olan xüsusiyyətləri müəyyən edin.

- I. Su, meşə resurslarına malikdir, dünya əhəmiyyətli dəmir, manqan, boksit ehtiyatları ilə zöngindir
- II. Urbanizasiya səviyyəsi yüksəkdir, kapital ixrac edir
- III. Materikin en geridə qalmış ölkələrindən biridir
- IV. İEOÖ-lar içərisində sənayenin çoxmərkəzli olması, EHM, AES-lər və kosmik tədqiqatlar üçün avadanlıq istehsalı ilə seçilir



- A) I - 3, II - 2, III - 1, IV - 4
- B) I - 4, II - 3, III - 2, IV - 1
- C) I - 4, II - 1, III - 2, IV - 3
- D) I - 2, II - 4, III - 1, IV - 3
- E) I - 3, II - 1, III - 4, IV - 2

## 2012-ci ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili

2012-2013-cü tədris ili üçün ölkəmizin ali məktəblərinə TQDK tərəfindən keçirilən qəbul imtahanlarında coğrafiya fənnindən II ixtisas qrupunda hər variantda 25 olmaqla 50 (əlli) orijinal test tapşırıqından istifadə edilmişdir. Onların elmi-metodiki təhlili göstərmişdir ki, qəbul imtahanında istifadə olunan test tapşırıqlarının əksəriyyəti mövzular və kurslararası əlaqələrə aid olmuş, coğrafiyadan tədris və qəbul programlarını tam və dolğun əhatə etmişdir. Abituriyentlərə təqdim olunan test bloku seçilərkən elmi-metodiki səhv'lərə yol verilməmişdir. Qəbul imtahanında təqdim olunmuş test tapşırıqları müxtəlifməzmunlu və forma baxımından rəngarəng olmaqla, bütövlükdə coğrafiya fənnindən abituriyentlərin bilik və bacarıqlarını obyektiv qiymatləndirməyə, onları bir-birindən fərqləndirməyə imkan verir.

Qəbul imtahanında istifadə edilmiş test tapşırıqları çətinlik dərəcələri (sadə, orta və mürəkkəb) və relevantlıq göstəricilərinə görə təhlil edilmişdir. Ümumiyyətlə, test bloku coğrafiya fənni daxilində izahı və şəhəri tələb olunan hadisə və prosesləri müxtəlif forma və şəkildə əhatə etməklə abituriyentlərin məntiqi təhlil, müqayisətmə, nəticəçixarma qabiliyyətlərini aşkar etməyə yönəlmış, fəal axtarış və konstruktivliyə meyilli olmuşdur. Məsələn, VI, VII, VIII (Azərbaycanın fiziki coğrafiyası) və X sinif coğrafiya kurslarının qarşılıqlı əlaqəsinə və integrasiyasına əsaslanan test tapşırıqları (A variantı - 78, 85, 86, 89, 91, 94, 95, 97, 98, 100 sayılı; B variantı - 77, 79, 89, 93, 96, 97, 99 sayılı) abituriyentlərdən yalnız bir kurs

(bölmə) daxilində mənimsədiklərini nümayiş etdirməyi deyil, həmçinin ayrı-ayrı kurslarda (bölümələrdə) öyrənilən bilikləri əlaqələndirməyi, müqayisə etməyi, məntiqi nəticə çıxarmağı və qərar qəbul etmə bacarıqlarını nümayiş etdirməyi tələb edir. Qeyd edək ki, kurslar və mövzulararası əlaqələri əks etdirən bu test tapşırıqlarının elmi-metodiki cəhətdən müxtəlif məzmun və formada (xəritə, qrafik, açıq test tapşırığı və s.) təqdim edilməsi abituriyentləri çox fərqli bilik, bacarıq və vərdişlərdən istifadə etməyə, dərin məntiqi təfəkkür nümayiş etdirməyə, coğrafiyada xüsusi əhəmiyyəti olan hadisə və proseslər arasında səbəb – nəticə əlaqələrini necə aşkar etmək qabiliyyətini nümayiş etdirməyə məcbur etmişdir. Eyni mülahizələri VIII (Azərbaycanın iqtisadi coğrafiyası), IX və XI siniflərin iqtisadi coğrafiya kurslarına aid olan test tapşırıqlarına (A variantı - 77, 79, 80, 82, 83, 84, 87, 92, 93, 96, 99 sayılı; B variantı - 77, 80, 81, 82, 86, 87, 92, 94, 98, 100 sayılı) da şamil etmək olar. Nəticədə, 2012-2013-cü tədris ilində ali məktəblərə qəbul imtahanında coğrafiyadan istifadə olunan test tapşırıqlarında ancaq faktoloji biliklərə (əzberçiliyə) yönəlmış tapşırıqlar minimuma endirilmişdir.

Çətinlik səviyyəsinə görə də test tapşırıqları əvvəlki illərdəkindən çox müxtəlif olub, abituriyentlərin bilik səviyyələrini fərqləndirməyə imkan vermişdir. Çətin hesab edilən və abituriyentlərin cəmi 30% - ə qədərinin cavab verdiyi test tapşırıqlarının sayı A variantında 11, B variantında 15, C variantında 10, D variantında isə 15 olmuşdur.

Ortaçətinlik dərəcəsində olan test tapşırıqlarına II ixtisas qrupuna qəbul imtahani verən abituriyentlərin 30-50%-i doğru cavab vermişdir. Belə tapşırıqların sayı A variantında 11, B variantında 7, C variantında 12, D variantında isə 7 olmuşdur. Deməli, hər bir variantda sayı 3 olan sadə test tapşırıqlarına abituriyentlərin 50-70%-i cavab vermişdir. Ancaq B və D variantlarında bir test tapşırığına (B variantında 94 sayılı - istehsal tullantılarından səmərəli istifadəyə aid test tapşırığı) abituriyentlərin cavabı yüksək (72%) olmuşdur.

2012-2013-cü tədris ili üçün keçirilən qəbul imtahanlarında təqdim olunan test tapşırıqlarına abituriyentlərin cavablarının elmi-statistik təhlili göstərir ki, əvvəlki illərlə müqayisədə bu il doğru cavabların səviyyəsi xeyli aşağı düşmüşdür.

Test tapşırıqlarının relevantlıq kateqoriyalarına qabiliyyət göstəricilərinə görə təhlili abituriyentlərin cavablarında əvvəlki illərdən fərqli əlamətləri aşkar etməyə imkan verir. Belə ki, onlar bu il faktoloji və terminoloji test tapşırıqları ilə bərabər, bəzi coğrafi hadisə və prosesləri özündə əks etdirən, izahedici və ümumiləşdirmə xarakterli suallara da nisbətən uğurlu (40-60%) cavab vermişlər (A variantı - 76, 80, 81, 82, 84; B variantı - 76, 79, 92, 94, 95). Abituriyentlər bu il də məntiqi nəticə çıxarmağı və riyazi biliklərin tətbiqini tələb edən, coğrafi hadisə və proseslər arasında səbəb-nəticə əlaqələrini aşkar etməyə istiqamətlənmiş, həmçinin kursları və mövzularası əlaqələrə aid hesablama, xəritə və diaqram xarakterli test tapşırıqlarına düzgün cavab verməkdə çətinlik çəkmışlər.

Abituriyentlərin 30%-dən də azının doğru cavablandırma bildikləri, əsasən, "Azərbaycanın əhalisi", "Materiklərin iqlimi və təbii zonaları", "Plan və xəritə", "Yerin daxili quruluşu", "Yerin

illik və sutkaliq hərəkəti" və digər mövzu, bölmə və kursların qarşılıqlı əlaqəsinə aid ümumiləşdirmə, izahedici, xəritə-diaqram, hesablama xarakterli test tapşırıqlarında onlardan sərbəst təhliletəmə, səbəb-nəticə əlaqələrini aşkar etmə, öncəgörmə, məntiqi təfəkkür kimi qabiliyyətlərlə bərabər, qazanılmış biliyi tətbiqetmə bacarığı və riyazi bilik də tələb olunur. "Atmosfer", "Plan və xəritə", həmçinin "Qurunun daxili suları" mövzularının VI və X siniflər üçün coğrafiya kursları çərçivəsində integrasiyasına aid olan, xəritə biliklərinin tətbiqi ilə hesablama xarakterli test tapşırığına (A variantı 94 sayılı test) abituriyentlərin zəif cavab vermələri (21%) təsəssüf doğurur. Çünkü dəfələrlə bu tip test tapşırıqlarından qəbul və sinəq imtahanlarında istifadə edilmiş, "Abituriyent" jurnalında onların izahları verilmişdir. Atmosfer təzyiqinin dəyişməsindən, horizontallar və xəritənin miqyası haqqında biliklərdən istifadə etməkla, çayın orta meyilliyyətinin hesablanması aid test tapşırığına belə, aşağı səviyyədə cavab verilməsi, hələ də məktəblərimizdə qazanılmış biliyi əlaqələndirməyi, səbəb – nəticə əlaqələrini təhlil etməyi bacaran, fəal düşüncə bilən şagirdlərin yetişdirilməsində problemlərin qaldığını aydın göstərir.

Cari tədris ilində keçirilən qəbul imtahanlarında coğrafiya fənni üçün əhəmiyyətli xüsusiyyətlərdən biri də ilk dəfə olaraq açıq tipli test tapşırıqlarından istifadə edilməsidir. Bu tip test tapşırıqları və onların izahı son 2-3 il ərzində TQDK tərəfindən dəfələrlə abituriyentlərə təqdim edilsə də, onların cavabları çox aşağı səviyyədə olmuşdur. Məsələn, 1994-cü ildən başlayaraq, demək olar ki, hər il "Saat qurşağı", "Coğrafi koordinatlar" mövzularına aid hesablama xarakterli test tapşırıqları həm qəbul, həm də sinəq imtahanlarında təqdim edilsə də, onların

izahı "Abituriyent" jurnalında dəfələrlə verilsə də, abituriyentlər bu mövzuda olan açıq testə çox aşağı səviyyədə düzgün cavab vermişlər (A variantı - 97 sayılı test tapşırığı - 7%). Deməli, hələ də məktəblərimizdə tədris zamanı ayrı-ayrı fənlərin əlaqələndirilməsində, riyazi biliklərin coğrafi hadisə və proseslərin təhlil olunmasına tətbiq edilməsində, on nəhayət, sərbəst qərar qəbul edə bilən şagirdlərin yetişdirilməsində metodiki nöqsanlar qalmaqdadır. Qəbul imtahanında ilk dəfə təqdim olunan açıq tipli test tapşırıqlarına abituriyentlərin çox aşağı səviyyədə cavab vermələri, məktəblərimizdə tədris prosesində fəal düşüncə qabiliyyatınə malik, sərbəst qərar qəbul edə bilən şagirdlərin yetişdirilməsinə böyük diqqət verilmiş zərurətini ortaya çıxarımışdır.

Dəfələrlə qeyd edildiyi kimi, abituriyentlər "Yerin daxili qurusu və relyefi" mövzusuna aid test tapşırıqlarına, bir qayda olaraq, düzgün cavab verməkdə çətinlik çəkirlər. Bu ilki qəbul imtahanlarında da eyni nəticə qeydə alınmışdır. Belə ki, B variantında 93 sayılı test tapşırığında dağ silsilələri, onların əmələ gəldikləri geoloji era və dağəmələgəlmə mərhələləri arasında uyğunluğun müəyyən olunması tələb olunurdu. Lakin düzgün cavabların aşağı olması faktı (14%-dən çox) göstərir ki, bu çox geniş və əhatəli mövzu yenə də məktəblərdə zəif tədris olunur.

Qəbul imtahanında qazanılmış biliklərin tətbiqinə əsaslanan bir çox ümmükləşdirmə, səbəb-nəticə əlaqələri, xəritə-sxem, qrafik, hesablama xarakterli qapalı və açıq tipli testlər (A variantı - 79, 86, 88, 89, 93, 94, 95, 97, 98, 99, 100; B variantı - 77, 78, 81, 82, 83, 85, 87, 88, 89, 93, 96, 97, 98, 99, 100) abituriyentlərin verdikləri doğru cavabların səviyyəsi çox aşağı olmuşdur (3-30%). Bu, xüsusilə coğrafiyanın bir neçə mövzu və bölməsini əhatə edən sintez

xarakterli, o cümlədən hesablama və xəritə-qrafik məzmunlu testlərə aiddir.

Deməli, abituriyentlər coğrafi hadisə və proseslərin mahiyyətini, inkişaf mexanizmlərini, qarşılıqlı əlaqələrini əks etdirən, müstaqil qərar qəbuletmə qabiliyyəti, riyazi və məntiqi təfəkkür tələb edən bilik və bacarıqları zəif mənimmsəmiş, onları tətbiq etməkdə çətinlik çəkmışlardır.

Qeyd edək ki, faktoloji, terminoloji, səbəb-nəticə əlaqələri, ümmükləşdirmə kimi relevantlıq kateqoriyalarına (qabiliyyət göstəricilərinə) aid test tapşırıqlarına düzgün cavabların səviyyəsi nisbətən qənaətbəxş olmuşdur (40-60%). Ümumiyyətlə, abituriyentlərin bu ilki qəbul imtahanlarında coğrafiyadan nümayiş etdirdikləri orta bilik səviyyəsi 2011-ci ildəkinə nisbətən xeyli aşağı olmuşdur ki, bu da ümumtəhsil məktəblərində coğrafiya fənninin tədrisində köklü keyfiyyət dəyişiklikləri tələb edir.

## 2012-ci ildə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRIQLARI

Aşağıda 2012-ci ilin qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ilə bərabər, onların hər birinə abituriyentlər tərəfindən verilmiş cavabların statistik göstəriciləri də təqdim edilir.

### 2012 II qrup, Variant A

76. Azərbaycanda yayı quraq keçən mülayim-istiqlim şəraitində becərilən bitkilər:

- A) tütün, pambıq, yazılıq buğda
- B) kartof, üzüm, yazılıq buğda
- C) tütün, qərzəkli meyvə, yazılıq buğda
- D) sitrus bitkiləri, faraş tərəvəz, çay
- E) sitrus bitkiləri, üzüm, qərzəkli meyvə

**Düzgün cavabların faizi - 41.88,  
səhv cavabların faizi - 50.78.**

77. Ölkə əhalisinin sayı 10500 min nəfər, təbii artım hər 1000 nəfərə 6 nəfər olarsa, əhalinin orta illik artımını (faizlə) və 5 il sonra ölkə əhalisinin sayını (proqnoz) hesablayın.

- A) 0,6% və 12815 min nəfər
- B) 0,6% və 11300 min nəfər
- C) 1,7% və 10815 min nəfər
- D) 6% və 13650 min nəfər
- E) 0,6% və 10815 min nəfər

**Düzgün cavabların faizi - 34.75,  
səhv cavabların faizi - 26.32.**




78. Afrika materikinə aid əlamətlər:


1. Sahilləri zəif parçalanmışdır.
  2. Ərazisinin əsas hissəsi qədim platformada yerləşir.
  3. Ən iri gölləri ekvatorial qurşaqlarda yerləşir.
  4. Denudasion düzənliklər geniş sahə tutur.
  5. Subtropik qurşaqlar geniş sahə tutur.
- |            |            |            |
|------------|------------|------------|
| A) 2, 3, 4 | B) 1, 2, 4 | C) 1, 3, 5 |
| D) 1, 2, 5 | E) 3, 4, 5 |            |

**Düzgün cavabların faizi - 47.71,  
səhv cavabların faizi - 44.77.**

79. Son illər Azərbaycanda əhalinin təbii artımı və doğumunun səviyyəsinin dəyişməsi hansı qrafikdə düzgün göstərilib?

- Dogulanlar (hər 1000 nəfərə)  
- - - Tabii artım (hər 1000 nəfərə)





Düzungün cavabları - 20.00,  
səhv cavabları - 56.77.

80. Qeyri-ənənəvi enerji mənbələrinin əsas xüsusiyyətlərinə aididir:

- Ekoloji cəhətdən təmizdir
  - İEOÖ-lərdə çox istifadə edilir
  - Tükənməyən ehtiyatlardır
  - Ekoloji problemlər yaradır
  - Yanacaq-energetika balansında payı xeyli azalmışdır
  - Istifadə edilməsi enerji ilə təminata kömək edir
- A) 2, 5, 6      B) 2, 4, 5      C) 3, 4, 5  
D) 1, 3, 6      E) 1, 3, 4

Düzungün cavabları - 60.40,  
səhv cavabları - 24.51.

81. Doymuş hava:

- 1 m<sup>3</sup> havada olan su buxarının qramlarla miqdardır
- isti və quru səth üzərində yaranan havadır
- ən yüksək temperaturla malik havadır
- tərkibində mümkün ola biləcək qədər su buxarı olan havadır
- yağıntı vermək qabiliyyətinə malik olmayan havadır

Düzungün cavabları - 57.12,  
səhv cavabları - 36.32.

82. İranla həmsərhəd olan iqtisadi-coğrafi rayonların daxilindəki inzibati rayonların sayının azalmasına görə ardıcılığı:

- Lənkəran-Astara, Yuxarı Qarabağ, Aran, Kəlbəcər-Laçın
- Aran, Kəlbəcər-Laçın, Yuxarı Qarabağ, Lənkəran-Astara

- Aran, Lənkəran-Astara, Kəlbəcər-Laçın, Yuxarı Qarabağ
- Aran, Yuxarı Qarabağ, Lənkəran-Astara, Kəlbəcər-Laçın
- Yuxarı Qarabağ, Aran, Lənkəran-Astara, Kəlbəcər-Laçın


Düzungün cavabları - 40.50,  
səhv cavabları - 47.22.

83. Ölkənin ÜDM-nin dəyəri 45 mlrd. dollar, ÜMM-nin dəyəri isə 20 mlrd. dollardır. Bu dövlətin ölkə xaricindəki məhsulunun həcmi 3,5 mlrd. dollardır. ÜDM-də xarici şirkətlərin payını hesablayın.

- A) 28,5 mlrd. dollar      B) 20,0 mlrd. dollar  
C) 25,0 mlrd. dollar      D) 15,5 mlrd. dollar  
E) 16,5 mlrd. dollar

Düzungün cavabları - 35.51,  
səhv cavabları - 21.98.


84. Nəqliyyat növü və onun keçidiyi inzibati rayonların ardıcılığı:



- neft kəməri; Abşeron, Xızı, Şabran, Qusar, Siyəzən
- dəmiryolu; Abşeron, Xızı, Siyəzən, Şabran, Xaçmaz
- avtomobil yolu; Bakı, Quba, Şabran, Siyəzən, Qusar
- qaz kəməri; Abşeron, Şabran, Quba, Xaçmaz, Xızı
- dəmiryolu; Abşeron, Şabran, Siyəzən, Xızı, Xaçmaz

Düzungün cavabları - 52.66,  
səhv cavabları - 39.05.

85. Mezozoy erasının Yura və Tabaşır dövrlərinə aid süxurların yayıldığı ərazilər:



- A) 4, 5, 7, 9      B) 2, 3, 7, 8      C) 1, 2, 4, 9  
D) 1, 5, 6, 8      E) 3, 4, 5, 6

Düzungün cavabları - 41.33,  
səhv cavabları - 25.04.

86. Uyğunluq pozulmuşdur:

- Kuba adası – Karib dənizi – subtropik qurşaqq
  - Yukatan yarımadası – Karib dənizi – tropik qurşaqq
  - İslandiya adası – Atlantik okeani – müləyim qurşaqq
  - Aleut adaları – Bering dənizi – müləyim qurşaqq
  - Haynan adası – Cənubi Çin dənizi – subekvatorial qurşaqq
  - Saxalin adası – Oxit dənizi – subarktik qurşaqq
- A) 1, 3, 5      B) 2, 5, 6      C) 2, 4, 6  
D) 1, 3, 4      E) 1, 3, 6

Düzungün cavabları - 20.09,  
səhv cavabları - 50.91.


87. İntensiv südlük və südlük-ətlik heyvandarlığının üstün inkişaf etdiyi regionlar:



- A) 1, 2, 7, 8      B) 2, 4, 6, 8      C) 1, 3, 5, 7  
D) 3, 4, 5, 6      E) 2, 3, 6, 8

Düzungün cavablarının faizi - 45.92,  
səhv cavablarının faizi - 35.28.


88.



Rəqəmlərə uyğun gələn çay mənbələrinin ardıcılığını müəyyən edin.

- A) Qanix, Astaraçay, Həkəri, Sumqayıtçay, Qudyalçay  
B) Bolqarçay, Kür, Samur, Kondələnçay, Arpaçay  
C) Viləşçay, Araz, Pirsaat, Samur, Bolqarçay  
D) Pirsaat, Turyançay, Araz, Tərtər, Viləşçay  
E) Samur, Kür, Bolqarçay, Araz, Qusarçay
- Düzungün cavabları - 26.01,  
səhv cavabları - 43.74.

89. Xəritə-sxemdəki rəqəmlərə əsasən istiqamətlərin müvafiq ardıcılığını müəyyən edin.



- A) 1 – cənub, 2 – cənub-şərq, 3 – cənub-qərb  
B) 1 – şimal, 2 – cənub-qərb, 3 – cənub-şərq  
C) 1 – şimal-şərq, 2 – şimal-qərb, 3 – cənub-qərb  
D) 1 – şimal, 2 – qərb, 3 – şərq  
E) 1 – cənub, 2 – şərq, 3 – qərb

Düzungün cavabları - 25.63,  
səhv cavabları - 58.69.

90. Bütün ölkələrinin Dünya okeanına birbaşa çıxışı olan yarımadalar:

- A) Apennin, Pireney
- B) Koreya, Balkan
- C) Balkan, Örəbistan
- D) Örəbistan, Skandinaviya
- E) Hind-Çin, Skandinaviya

Düzgün cavabların faizi - 33.49,  
səhv cavabların faizi - 53.47.

91. Küdrü Şirvan fiziki-coğrafi rayonunda yayılan torpaq (I) və iqlim (II) tipləri:

- A) I – alluvial çəmən;
- II – yayı quraq keçən mülayim isti
- B) I – açıq şabalıdı, boz-çəmən;
- II – yarımşəhra və quru çöl
- C) I – boz-çəmən, qara;
- II – yarımşəhra və quru çöl
- D) I – boz, san;
- II – qışlı quraq keçən mülayim isti
- E) I – şabalıdı, qəhvəyi meşə;
- II – yarımşəhra və quru çöl

Düzgün cavabların faizi - 45.10,  
səhv cavabların faizi - 30.76.


92. Azərbaycan Respublikasında əməktutumlu təsərrüfat sahələrinin inkişaf etdirilməsi səbəb ola bilər:

1. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə
  2. İdxalda hazır sənaye məhsullarının artmasına
  3. İxracatda xammal və yarımfabrikatların payının azalmasına
  4. Xarici nəqliyyat-iqtisadi əlaqələrin azalmasına
  5. Kənd əhalisinin payının artmasına
  6. Urbanizasiya səviyyəsinin yüksəlməsinə
- A) 1, 4, 5
  - B) 1, 5, 6
  - C) 1, 3, 6
  - D) 2, 3, 4
  - E) 3, 4, 6


Düzgün cavabların faizi - 33.55,  
səhv cavabların faizi - 47.00.

93. Şərti işarələrlə verilmiş faydalı qazıntıların daha çox yayıldığı müvafiq türk dövlətləri:

- 1. Azərbaycan
- 2. Qazaxistan
- 3. Türkiyə
- 4. Özbəkistan




94. A və B məntəqələri arasında təzyiq fərqi 45 mm.c.st., miqyası 1:25 000 000 olan xəritə üzərində çayın uzunluğu 3 sm olarsa, sxemə əsasən çayın orta meyilliyyini hesablayın (m/km ilə).



- A) 0,7
- B) 2,2
- C) 1,2
- D) 1,5
- E) 0,5

Düzgün cavabların faizi - 21.10,  
səhv cavabların faizi - 24.24.

95. Uyğunluq pozulmuşdur:



- A) 2, 4, 5
- B) 1, 3, 4
- C) 1, 2, 3
- D) 3, 4, 5
- E) 1, 2, 5

Düzgün cavabların faizi - 29.11,  
səhv cavabların faizi - 35.81.

96. Beynəlxalq turizmin inkişafı üçün təbii şəraitni nisbətən olverişsiz olan adalar:

- 1. Elsmir
- 2. Tayvan
- 3. Odlu Torpaq
- 4. Baffin Torpağı
- 5. Yeni Zelandiya
- 6. Malta

Düzgün cavabların faizi - 35.87,  
səhv cavabların faizi - 38.50.

97. A məntəqəsində 31 dekabr saat 21<sup>30</sup>-dur. Bakı şəhərində isə 01 yanvar saat 02<sup>50</sup>-dir. Eyni enlikdə yerləşən bu məntəqələr arasındaki on qısa məsafəni km-lə hesablayın.

Düzgün cavabların faizi - 7.01,  
səhv cavabların faizi - 26.81.

98. Yayı isti rütubətli, qış isti quru olan ərazilərə xas olan əlamətlər:

1. Qara və şabalıdı torpaqlar üstündür
2. Savannalar geniş yayılmışdır
3. Havanın illik temperatur amplitudu böyükdür
4. Yayda ekvatorial, qışda tropik hava kütlörləri hakimdir
5. Qırmızı-qonur torpaqlar üstündür
6. Fiziki aşınma prosesi intensivdir

Düzgün cavabların faizi - 24.99,  
səhv cavabların faizi - 42.02.

99. Uyğunluğu müəyyən edin.

1. Kanada və Avstraliya İtişaqı
  2. İsvəçrə və Niderland
  3. İspaniya və Yunanistan
- a. İEÖ arasında "orta inkişaf səviyyəsinə" görə seçilirlər
  - b. Urbanizasiyanın səviyyəsi nisbətən aşağıdır
  - c. Sənayesini yeri xammal ilə təmin edə bilir
  - d. İEÖ arasında ərazisinə görə nisbətən kiçik dövlətlərdir
  - e. Beynəlxalq coğrafi əmək bölgüsündə dar ixtisaslaşma ilə seçilirlər

Düzgün cavabların faizi - 3.73,  
səhv cavabların faizi - 57.57.

100. Uyğunluğu müəyyən edin.

Məntəqələr

- | Təbii zonalar                             |
|---|
| 1. Bayron burnu                           |
| 2. Ras-Xafun burnu                        |
| 3. Sent-Çarlz burnu                       |
| c. Döyişən rütubətli meşələr              |
| d. Cöllər və meşə-çöllər                  |
| e. Cödyarpaqlı həmisiyəşil meşə və kollar |

Düzgün cavabların faizi - 3.20,  
səhv cavabların faizi - 41.31.

76. Azərbaycan Respublikasında əmək tutumlu təsərrüfat sahələrinin inkişaf etdirilməsi səbəb ola bilər:

1. Mənfi miqrasiya balansının artmasına
  2. Təbii ehtiyatlardan kompleks istifadəyə
  3. Müsbət miqrasiya balansına
  4. İxracatda hazır məhsulların artmasına
  5. Kənd təsərrüfatının ixtisaslaşmasının dəyişməsinə
  6. Yarımfabrikat ixracının artmasına
- A) 1, 4, 5      B) 1, 2, 6      C) 1, 2, 4  
D) 2, 3, 4      E) 3, 5, 6


Düzungün cavabların faizi - 40.08,  
səhv cavabların faizi - 42.68.

77. Uyğunluq gözlənilmişdir:

1. Kuba adası – Karib dənizi – subtropik qurşaqlıq
  2. Yukatan yarımadası – Karib dənizi – tropik qurşaqlıq
  3. İslandiya adası – Atlantik okeanı – mülayim qurşaqlıq
  4. Aleut adaları – Bering dənizi – mülayim qurşaqlıq
  5. Haynan adası – Cənubi Çin dənizi – subekvatorial qurşaqlıq
  6. Saxalin adası – Oxit dənizi – subarktik qurşaqlıq
- A) 1, 2, 4      B) 1, 3, 4      C) 1, 5, 6  
D) 2, 4, 5      E) 2, 3, 6

Düzungün cavabların faizi - 16.91,  
səhv cavabların faizi - 57.32.

78.



Rəqəmlərə uyğun gələn göllərin ardıcılığını müəyyən edin.

- A) Kiçik Alagöl, Göygöl, Sarışu, Maralgöl, Ağgöl

- B) Göygöl, Maralgöl, Ağzıbirçala, Böyük Alagöl, Acınohur  
C) Göygöl, Böyük Alagöl, Candargöl, Qaragöl, Böyükşor  
D) Böyük Alagöl, Qaragöl, Hacıqabul, Göygöl, Ağgöl  
E) Maralgöl, Böyük Alagöl, Böyükşor, Kiçik Alagöl, Candargöl

Düzungün cavabların faizi - 27.03,  
səhv cavabların faizi - 41.66.

79. Afrika materikinə aid əlamətlər:

1. Ekvatorдан şimalda yerləşən hissəsi daha enlidir.
  2. Şərq və cənub hissəsi daha hündürdür.
  3. Somali yarımadası isti okean cərəyanının təsirinə məruz qalır.
  4. Alp qırışıqlığına məxsus silsilələr geniş sahə tutur.
  5. Okean cərəyanları Qvineya körfəzi sahilərinə xeyli əlavə yağıntı götür.
- A) 1, 3, 5      B) 2, 4, 5      C) 1, 2, 5  
D) 1, 3, 4      E) 2, 3, 4

Düzungün cavabların faizi - 47.51,  
səhv cavabların faizi - 44.39.

80. Ekstensiv otlaq heyvandarlığının üstünlük təşkil etdiyi regionlar:



- A) 3, 4, 5, 6  
B) 1, 4, 5, 7  
C) 2, 4, 6, 8  
D) 1, 3, 5, 6  
E) 1, 2, 7, 8

Düzungün cavabların faizi - 33.89,  
səhv cavabların faizi - 45.31.





81. İranla həmsərhəd olan iqtisadi-coğrafi rayonların daxilindəki inzibati rayonların sayının artmasına görə ardıcılılığı:

- A) Kəlbəcər-Laçın, Lənkəran-Astara, Yuxarı Qarabağ, Aran  
B) Lənkəran-Astara, Kəlbəcər-Laçın, Yuxarı Qarabağ, Aran  
C) Kəlbəcər-Laçın, Yuxarı Qarabağ, Lənkəran-Astara, Aran  
D) Lənkəran-Astara, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Aran  
E) Yuxarı Qarabağ, Lənkəran-Astara, Aran, Kəlbəcər-Laçın

Düzungün cavabların faizi - 26.62,  
səhv cavabların faizi - 60.55.

82. Son illər Azərbaycanda əhalinin sayının və təbii artımının dəyişməsi hansı qrafikdə doğru göstərilib?

— Əhalinin sayı (mln. nəfər)  
--- Təbii artım (hər 1000 nəfərə)



Düzungün cavabların faizi - 20.50,  
səhv cavabların faizi - 55.16.

83. Kaynozoy erasının Paleogen və Neogen dövrlərinə aid səxurların yayıldığı ərazilər:



- A) 1, 3, 7, 9    B) 2, 6, 8, 9    C) 2, 4, 5, 9  
D) 3, 4, 6, 7    E) 1, 5, 7, 8

Düzungün cavabların faizi - 23.08,  
səhv cavabların faizi - 44.53.

84. Ölkənin ÜDM-un dəyəri 30 mlrd. dollar, ÜMM-un dəyəri isə 18,5 mlrd. dollardır. Bu dövlətin ölkə xaricindəki məhsulunun həcmi 4,5 mlrd. dollardır. ÜDM-də xarici şirkətlərin payını hesablayın.  
A) 8 mlrd. dollar    B) 10 mlrd. dollar  
C) 16 mlrd. dollar    D) 14 mlrd. dollar  
E) 12 mlrd. dollar

Düzungün cavabların faizi - 41.54,  
səhv cavabların faizi - 21.86.

85. A və B məntəqələri arasındaki havanın temperatur fərqi  $2,7^{\circ}\text{C}$ , miqyası 1:15 000 000 olan xəritə üzərində çayın uzunluğu 5 sm olarsa, sxemə əsasən çayın orta meyilliğini hesablayın ( $\text{m/km}$  ilə).



- A) 0,2    B) 1,2    C) 2,5  
D) 3,5    E) 0,8

Düzungün cavabların faizi - 20.27,  
səhv cavabların faizi - 23.16.

86. Ölkə əhalisinin sayı 11500 min nəfər, təbii artım hər 1000 nəfərə 7 nəfər olarsa, əhalinin orta illik artımını (faizlə) və 5 il sonra ölkə əhalisinin sayını (proqnoz) hesablayın.

- A) 0,7% və 11900,5 min nəfər  
B) 7% və 15525 min nəfər  
C) 0,7% və 11902,5 min nəfər  
D) 1,4% və 12302,5 min nəfər  
E) 0,9% və 11902,5 min nəfər

Düzungün cavabların faizi - 33.99,  
səhv cavabların faizi - 22.31.

87. Şərti işarələrlə verilmiş faydalı qazıntıların daha çox yayıldığı müvafiq türk dövlət və qurumları:



1. Türkiye  
2. Tatarstan  
3. Türkmenistan  
4. Saka-Yakutiya

- A) I – 2, II – 4, III – 1, IV – 3  
B) I – 2, II – 3, III – 4, IV – 1  
C) I – 4, II – 2, III – 1, IV – 3  
D) I – 3, II – 4, III – 2, IV – 1  
E) I – 1, II – 3, III – 2, IV – 4


Düzungün cavabların faizi - 21.25,  
səhv cavabların faizi - 50.95.

88. Azərbaycanda qışlı quraq keçən müləyim-isti iqlim şəraitində becərilən bitkilər:

- A) şəkər çuqunduru, tütün, cənub meyvələri  
B) payızlı buğda, pambıq, nar  
C) sitrus meyvələri, faraş tarəvəz, çay  
D) üzüm, kartof, zəfəran  
E) tütün, qərzəkli meyvə, taxıl

Düzungün cavabların faizi - 28.01,  
səhv cavabların faizi - 56.10.

89. Xəritə-sxemdəki rəqəmlərə əsasən istiqamətlərin ardıcılılığını müəyyən edin.



- A) 1 – şimal, 2 – şərq, 3 – qərb  
B) 1 – cənub-şərq, 2 – şərq, 3 – qərb  
C) 1 – şimal-şərq, 2 – cənub, 3 – cənub-şərq  
D) 1 – cənub, 2 – şərq, 3 – qərb  
E) 1 – şimal, 2 – qərb, 3 – şərq

Düzungün cavabların faizi - 26.22,  
səhv cavabların faizi - 55.89.

90. Həkəri fiziki-coğrafi rayonunun əsas iqlim (I) və torpaq (II) tipləri:

- A) I – yaylı quraq keçən soyuq;  
II – boz çəmən, torflu dağ çəmən  
B) I – qışlı soyuq keçən yarımsəhra və quru çöl;  
II – açıq şabalıdı, çımlı çəmən  
C) I – yağıntıları bərabər paylanması müləyim isti;  
II – alluvial çəmən, dağ meşə  
D) I – qışlı quraq keçən müləyim isti;  
II – şabalıdı, dağ meşə  
E) I – qışlı quraq keçən soyuq;  
II – şabalıdı, dağ sarı


Düzungün cavabların faizi - 30.04,  
səhv cavabların faizi - 34.50.

91. Ölkələrin sayı daha çox olan yarımadalar:

- A) Skandinaviya, Yukatan  
B) Hind-Çin, Skandinaviya  
C) Hindistan, Pireney  
D) Yutlandiya, Balkan  
E) Balkan, Ərəbistan

Düzungün cavabların faizi - 34.44,  
səhv cavabların faizi - 53.41.


92. Nəqliyyat növü və onun keçdiyi inzibati rayonların ardıcılılığı:



- A) avtomobil yolu; Yevlax, Qax, Şəki, Zaqtala, Balakən  
B) neft kəməri; Şəki, Qax, Yevlax, Zaqtala, Balakən  
C) damiriyolu; Yevlax, Qax, Balakən, Şəki, Zaqtala  
D) dəmiriyolu; Yevlax, Şəki, Qax, Zaqtala, Balakən  
E) boru-kəmər; Yevlax, Şəki, Qax, Balakən, Zaqtala

Düzungün cavabların faizi - 51.72,  
səhv cavabların faizi - 39.96.

93. Uyğunluq pozulmuşdur:



- A) 1, 4, 5    B) 1, 3, 5    C) 2, 3, 5  
D) 1, 2, 4    E) 2, 3, 4

Düzungün cavabların faizi - 14.11,  
səhv cavabların faizi - 44.64.

94. İstehsal tullantılarından istifadə etməklə:

1. Ötrəf mühitin çirklnması azalır
  2. Məhsulun maya dəyəri yüksəlir
  3. Faydalı qazıntılar qənaət olunur
  4. İdxal xammalına tələbat artır
  5. Bitki aləminin inkişafı ləngiyir
  6. Xammaldan kompleks istifadə olunur
- A) 1, 3, 4      B) 2, 5, 6      C) 1, 3, 6  
D) 1, 5, 6      E) 2, 4, 5

Düzungün cavabların faizi - 72.64,  
səhv cavabların faizi - 19.32.

95. Atmosfer yağışlılığı:

- A) troposferdən yer səthinə bərk və maye halında düşən sudur
- B) havada asılı haldə olan su buxarıdır
- C) kosmosdan Yer səthinə gələn sudur
- D) buludlar arasında olan elektrik boşalmasıdır
- E) yer səthinə yaxın sıx dumanın buxarlanmasıdır

Düzungün cavabların faizi - 6.15,  
səhv cavabların faizi - 25.67.

96. Bakı şəhərində 01 yanvar saat 05<sup>32</sup>-dir. Bu zaman Bakı ilə eyni enlikdə yerləşən A məntəqəsində 31 dekabr saat 22<sup>52</sup>-dir. Bu məntəqələr arasındaki ən qısa məsafəni km-lə hesablayın.

Düzungün cavabların faizi - 7.61,  
səhv cavabların faizi - 30.33.

97. Yayı müləyim rütubətli, qışsı sərt soyuq, quru olan orazılara xas olan əlamətlər:

1. Torpaqları qleylidir.
2. Sutkalıq temperatur amplitudu böyükdür.
3. Bitki örtüyü mamır və şibyələrdür.
4. İl boyu soyuq, şaxtalı, quru hava kütlələri hakimdir.
5. Həmişəyaşıl meşələr geniş yayılmışdır.
6. Yayda müləyim, qışda arktik hava kütlələri hakim olur.

Düzungün cavabların faizi - 18.83,  
səhv cavabların faizi - 44.41.

98. Beynəlxalq turizmin inkişafı üçün təbii şəraiti olverişiz olan adalar:

- |          |             |                |
|----------|-------------|----------------|
| 1. Havay | 2. Folkland | 3. Yeni Torpaq |
| 4. Kuril | 5. Kanar    | 6. Baham       |

Düzungün cavabların faizi - 24.53,  
səhv cavabların faizi - 47.34.

99. Uyğunluğunu müəyyən edin.

Məntəqələr	Təbii zonalar
1. Almadı burnu	a. Savanna və seyrək meşələr
2. Cənub-Şərqi burnu	b. Dəyişən rütubətli meşələr
3. Kabu-Branku burnu	c. Codyarpaqlı həmişəyaşıl meşə və kollar
	d. Tundra və meşə-tundra
	e. Çöllər və meşə-çöllər

Düzungün cavabların faizi - 6.13,  
səhv cavabların faizi - 37.37.

100. Uyğunluğunu müəyyən edin.

1. CAR və Avstraliya
2. Niderland və Danimarka
3. İspaniya və Portuqaliya
- a. Urbanizasiya səviyyəsi nisbətən aşağıdır
- b. Zəngin mineral-xammal ehtiyatlarına malikdirlər
- c. Əhalinin təbii artımı çox aşağıdır
- d. Dünya bazarına əsasən heyvandarlıq məhsulları çıxarırlar
- e. "Köçürmə" kapitalizm ölkələridir

Düzungün cavabların faizi - 13.35,  
səhv cavabların faizi - 52.94.

## 1992-2012-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRIQLARININ CAVABLARI

**Qeyd.** Vaxtı ilə texniki səhvlərə yol verildiyinə görə lağv edilmiş test tapşırıqlarının düzgün cavabı (\*) işarəsi ilə qeyd olunmuş və həmin testlərin cavabları abituriyentlərin xeyrinə hesablanmışdır.

1992 (I, II, III qruplar, Variant A)

31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
D	B	C	D	D	B	E	B	A	E	D	C	C	B	C	E	B	C	C	B

1993, Bakı (I, II, III qruplar, Variant A)

31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
D	C	A	A	D	D	C	D	C	A	C	B	A	C	E	A	A	D	B	

1993, Bakı (I, II, III qruplar, Variant B)

31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
C	D	E	B	D	D	E	B	B	C	C	D	B	B	B	A	A	A	E	

1993, Naxçıvan (I, II, III qruplar, Variant A)

31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
E	C	C	B	B	A	D	A	C	D	C	A	D	A	C	B	B	E	D	

1993, Naxçıvan (I, II, III qruplar, Variant B)

31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
E	E	B	C	C	E	B	A	B	C	D	A	C	A	B	B	D	A	E	

1994 (I, II, III qruplar, Variant A)

31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
B	C	D	D	D	B	C	D	C	B	C	E	B	A	B	E	C	B	D	

1994 (I, II, III qruplar, Variant B)

31	32	33	34	35	36	37	38	39	40	41	42	43	44	45	46	47	48	49	50
E	C	D	B	E	A	C	B	E	D	A	C	D	B	B	C	E	C	D	

1995 (II qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	E	D	E	B	E	A	B	D	E	C	A	C	A	C	E	C	A	B	B	A	C	D	C	A	E	B	D		

1995 (II qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	E	B	A	C	E	E	A	C	E	C	A	D	A	D	C	B	C	D	E	B	D	B	E	D	E	B	D	B	

1996 (II, V qruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	A	A	A	E	B	E	D	B	B	D	A	A	C	C	B	D	C	D	B	E	D	B	A	*	A	B	C	C	

1996 (II, V qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	A	A	E	E	B	E	A	C	B	D	A	C	A	A	E	C	C	B	E	B	C	C	D	E	B	B	D		

1996 (III qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	B	A	D	C	B	C	E	C	D	A	D	A	C	E	D	D	B	C	E	A	C	A	A	*	B	C			

1996 (III qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
B	C	D	B	C	E	C	D	A	D	A	B	E	B	B	E	C	C	A	B	D	E	B	D	E	B	D	B		

1997 (II, V, VII qruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	D	E	A	A	B	D	D	A	B	E	B	E	B	E	B	E	B	E	B	E	B	E	B	E	B	E	B		

1997 (II, V, VII qruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	E	A	D	B	D	C	A	C	B	A	C	B	D	B	C	B	E	B	E	B	E	B	E	C	D	D	C		

1997 (III qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
C	C	D	B	C	D	C	C	D	A	D	C	E	A	A	E	D	A	D	B	E	C	A	E	B	A	C	B		

1997 (III qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	C	A	E	A	E	D	C	D	D	B	A	D	C	A	B	D	B	C	B	E	B	E	B	E	B	E	C		

1998 (II, V, VII qruplar, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
B	D	C	E	A	E	D	B	C	D	B	C	B	D	B	A	B	E	C	D	E	C	B	E	B	E	C	E		

1998 (II, V, VII qruplar, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	E	A	D	C	D	A	B	E	D	E	D	C	E	C	E	A	C	E	C	E	B	A	D	B	B	A	C	B	

1998 (III qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	B	D	E	A	B	E	C	D	B	D	B	C	D	C	B	A	B	E	C	D	E	C	D	C	A	C	A		

1998 (III qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	F	D	E	B	A	E	C	D	B	E	C	B	A	C	D	B	C	D	B	C	D	B	C	D	B	C	D		

1999 (III qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
E	B	D	E	C	B	A	E	B	C	D	C	E	B	A	C	D	C	A	D	C	E	B	A	C	D	C	A		

1999 (III qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	D	B	A	B	C	E	D	C	D	E	B	C	B	E	C	B	E	C	B	E	C	B	E	C	B	E	C		

2000 (II qrup, Variant A)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
A	D	C	D	C	D	B	C	B	D	B</td																			

2000 (III qrup, Variant B)

1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16	17	18	19	20	21	22	23	24	25	26	27	28	29	30
D	E	A	D	C	C	D	B	A	C	E	B	A	B	A	C	E	A	D	E	D	B	C	E	D	C	B	B		

2001 (I qrup, Variant A)

114	115	116	117	118	119	120
B	C	E	D	D	A	E

2001 (I qrup, Variant B)

114	115	116	117	118	119	120
A	E	C	D	A	B	B

2001 (II qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
E	C	D	C	E	E	D	E	C	A	B	B	D	B	B	A	D	A	A	B	C	C	D		

2001 (II qrup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
E	A	A	B	B	E	D	D	C	E	E	A	D	B	B	A	B	E	C	D	C	C	A	D	

2001 (III qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
D	B	C	C	A	C	B	A	E	C	E	D	B	D	D	B	E	A	E	E	B	D	A	A	

2001 (III qrup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
D	B	A	B	E	A	B	A	D	B	B	C	E	C	C	D	C	A	E	E	D	C	C	A	

2001 (IV qrup, Variant A)

115	116	117	118	119	120
E	C	A	C	D	D

2001 (IV qrup, Variant B)

115	116	117	118	119	120
A	D	E	A	B	B

2001 (V qrup, Variant A)

116	117	118	119	120
B	B	C	A	A

2001 (V qrup, Variant B)

116	117	118	119	120
E	E	C	B	B

2002, Bakı (I qrup, Variant A)

114	115	116	117	118	119	120
E	C	E	D	E	D	D

2002, Bakı (I qrup, Variant B)

114	115	116	117	118	119	120
B	E	E	C	A	C	D

2002, Bakı (II qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
B	A	D	A	B	D	A	C	B	C	E	B	C	B	A	E	E	C	C	A	D	E	D	D	

2002, Bakı (II qrup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
B	A	B	A	E	B	D	D	B	E	C	A	E	D	C	C	A	D	E	C	A	C	A	D	

2002, Bakı (III qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
C	E	A	C	E	C	D	E	C	B	A	E	C	A	D	A	B	D	B	D	B	D	B	B	

2002, Bakı (III qrup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
D	E	D	B	C	D	C	B	D	A	D	E	A	B	E	C	E	C	A	C	E	B	A	B	

2002, Bakı (IV qrup, Variant A)

115	116	117	118	119	120
B	A	A	C	E	B

2002, Bakı (IV qrup, Variant B)

115	116	117	118	119	120
E	A	A	B	D	C

2002, Bakı (V qrup, Variant A)

116	117	118	119	120
E	B	C	D	A

2002, Bakı (V qrup, Variant B)

**116 117 118 119 120**

A C E A B

2002, Naxçıvan (I qrup)

**114 115 116 117 118 119 120**

E A D C C B B

2002, Naxçıvan (II qrup)

**51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75**

B B D E B B E E D C D B E A D D A E C A A C A C C

2002, Naxçıvan (III qrup)

**51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75**

C D A E B C A B E B E A C D C A C D B D E A D B E

2002, Naxçıvan (IV qrup)

**114 115 116 117 118 119 120**

B B A E E D B

2002, Naxçıvan (V qrup)

**116 117 118 119 120**

C B C D C

2003 (I qrup, Variant A)

**118 119 120**

D A C

2003 (I qrup, Variant B)

**118 119 120**

E A C

2003 (II qrup, Variant A)

**61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85**

B A A D C A B E C B C B B E B A C C D E C E D D A

2003 (II qrup, Variant B)

**61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85**

A E A A B C D B D C A A B A D E D D C E C D E B C

2003 (III qrup, Variant A)

**61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85**

A A E D C E D A C A B E A B A B C C C B D B D C E B

2003 (III qrup, Variant B)

**61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85**

B A E D D D B C D E E B A A D E D A C B B C C A D E

2003 (IV qrup, Variant A)

**118 119 120**

B C B

2003 (IV qrup, Variant B)

**118 119 120**

A D E

2003 (V qrup, Variant A)

**119 120**

B E

2003 (V qrup, Variant B)

**119 120**

E B

2004 (I qrup, Variant A)

**118 119 120**

D A B

2004 (I qrup, Variant B)

**118 119 120**

C A D

2004 (II qrup, Variant A)

**61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85**

B A B C A D A B C E A C D E C A E C D B E C D A E

2004 (II qrup, Variant B)

**61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85**

A D A D A B C E B D C B A E C E C E D A B A B C E

2004 (III qrup, Variant A)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
D	C	B	D	A	E	B	E	D	B	E	E	D	A	C	D	C	D	E	B	C	A	B	A	

2004 (III qrup, Variant B)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
D	C	A	C	E	C	D	C	A	B	E	A	C	C	A	B	E	D	B	B	D	A	E	D	

2004 (IV qrup, Variant A)

118	119	120
C	D	B

2004 (IV qrup, Variant B)

118	119	120
E	C	D

2004 (V qrup, Variant A)

119	120
E	A

2004 (V qrup, Variant B)

119	120
E	C

2005 (I qrup, Variant A)

118	119	120
E	C	D

2005 (I qrup, Variant B)

118	119	120
E	E	C

2005 (II qrup, Variant A)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
E	D	C	C	D	E	A	A	B	D	D	A	E	B	B	D	D	B	C	C	E	C	C	B	

2005 (II qrup, Variant B)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
B	E	A	E	A	E	A	C	B	C	E	E	B	C	D	A	E	A	D	D	B	C	D	B	

2005 (III qrup, Variant A)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
B	A	A	B	E	E	E	C	E	C	B	B	B	E	A	A	D	C	D	C	D	A	B	C	

2005 (III qrup, Variant B)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
B	E	C	B	A	D	D	D	B	C	E	B	D	A	E	A	D	E	C	B	C	A	A	C	

2005 (IV qrup, Variant A)

118	119	120
B	A	D

2005 (IV qrup, Variant B)

118	119	120
B	C	B

2005 (V qrup, Variant A)

119	120
A	C

2005 (V qrup, Variant B)

119	120
D	B

2006 (I qrup, Variant A)

118	119	120
E	E	C

2006 (I qrup, Variant B)

118	119	120
C	D	D

2006 (II qrup, Variant A)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
A	B	D	E	D	D	B	A	C	A	D	E	A	D	C	C	B	B	E	C	A	A	D	E	

2006 (II qrup, Variant B)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
A	C	A	C	D	D	A	D	C	D	D	B	C	B	E	A	C	D	E	B	E	B	E	B	

## 2006 (III qrup, Variant A)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
A	E	B	E	D	C	D	C	A	E	E	B	E	B	B	A	D	C	E	D	D	C	B	A	

## 2006 (III qrup, Variant B)

61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75	76	77	78	79	80	81	82	83	84	85
E	E	C	D	E	E	C	E	C	A	D	A	A	B	C	A	B	B	A	D	A	B	C	D	

## 2006 (IV qrup, Variant A)

118	119	120
C	C	A

## 2006 (IV qrup, Variant B)

118	119	120
D	C	A

## 2006 (V qrup, Variant A)

119	120
D	D

## 2006 (V qrup, Variant B)

119	120
A	B

## 2007 (II qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
B	E	B	D	C	A	A	D	B	A	E	C	A	C	B	A	A	C	D	B	B	E	D	C	

## 2007 (II qrup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
C	C	A	E	E	C	A	B	C	D	B	C	A	B	E	B	D	A	E	D	D	B	E	B	

## 2008 (II qrup, Variant A)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
D	B	E	E	B	D	A	C	D	B	C	E	D	A	E	B	C	D	C	A	B	C	E	A	

## 2008 (II qrup, Variant B)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
A	C	D	E	C	C	A	C	C	D	A	C	D	B	B	D	B	B	D	E	A	D	E	E	

## 2009 (II qrup, Variant A)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
E	C	D	A	D	D	B	E	E	D	B	C	B	A	B	A	D	C	E	D	B	C	C	A	

## 2009 (II qrup, Variant B)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
A	E	E	B	E	D	C	A	D	B	A	B	E	A	C	E	C	D	C	D	B	D	C	A	

## 2010 (II qrup, Variant A)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
A	B	B	D	B	D	C	C	D	A	D	C	B	A	E	A	A	C	E	E	C	A	E	B	

## 2010 (II qrup, Variant B)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
C	D	E	A	B	D	E	B	C	D	C	A	A	E	B	C	D	E	D	B	A	B	A	E	

## 2011 (II qrup, Variant A)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
A	A	B	C	B	A	D	D	A	C	E	C	B	D	C	D	A	B	E	C	B	C	B	E	

## 2011 (II qrup, Variant B)

51	52	53	54	55	56	57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71	72	73	74	75
C	B	B	A	B	D	C	D	B	A	A	C	E	B	C	D	D	E	D	A	E	B	E	A	
D	B	C	A	B	C	B	C	A	C	B	A	B	C	D	C	D	E	D	A	C	E	B	A	

## 2012 (II qrup, Variant A)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
D	E	B	C	D	D	D	A	B	A	E	E	C	E	D	B	C	A	C	E	1;3;4	6832	2;4;5	1.c;2.de;3.ab	1.c;2.b;3.a

## 2012 (II qrup, Variant B)

76	77	78	79	80	81	82	83	84	85	86	87	88	89	90	91	92	93	94	95	96	97	98	99	100
D	D	B	C	D	A	B	C	B	C	A	E	E	D	E	D	A	C	A	8540	1;3;6	2;3;4	1.a;2.c;3.b	1.be;2.cd;3.a	

# MÜNDƏRİCAT

<b>ÖN SÖZ.....</b>	<b>3</b>
1992-2012-ci illərdə ixtisas qrupları, imtahan fənləri və test bloklarında edilmiş struktur dəyişiklikləri.....	8
1992-2011-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili (xülasə).....	21
1992-2011-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRİQLARI.....	30
2012-ci ildə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlili .....	240
2012-ci ildə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRİQLARI.....	243
1992-2012-ci illərdə qəbul imtahanlarında istifadə edilmiş TEST TAPŞIRİQLARININ CAVABLARI .....	253

ISBN 978-9952-482-30-0

Kitab «Abituriyent» jurnalı redaksiyasında yiğilmiş, sahifələnmiş və redakta olunmuşdur.  
Kağız formatı  $90 \times 108 \frac{1}{16}$ . Fiziki çap vərəqə 16,5.  
Çapa imzalanmışdır 10.11.2012. Tiraj 300.

© TQDK – «Abituriyent»

Ar  $\frac{2012}{1313}$